

**MAO ZEDONG  
TALLANMA ƏSƏRLIRI**

**5-tom**



**MAO ZEDONG  
TALLANMA ƏSƏRLIRI**

**5-tom**

1977- yil · Beyjing

毛泽东选集  
第五卷

一九七七年·北京

**PÜTÜN DUNYA PUROLETARLIRI, BIRLIXINGLAR!**



毛泽东

## NƏXR KILIX TOOİRISIDA

Uluq dəhimiz wə ustazımız Mao Zedong zhuxining əsərliri—Marksizim - Leninizimlik əlməs həjjət. Zhonggong zhongyangning қararioğa asasən, «Mao Zedong tallanma əsərliri»ning 5- tomi hazır nəxr kılındı, keyinkı tomlırımı dawamlıq nəxr kılındı.

Ilgiri nəxr kılınoğan «Mao Zedong tallanma əsərliri»ning birinqidin tətingiqiqə bolğan tomlırı yengi demokiratik inkilap dəwridiki mühim əsərlərni əz iqigə aloğan. 5- tom wə keyinkı tomlar sotsiyalistik inkilap wə sotsiyalistik kurulux dəwridiki mühim əsərlərni əz iqigə alıdu.

Zhonghua həlk jumhuriyiti қurulogandın keyinkı yengi tarihiy dəwrə, yoldax Mao Zedong Marksizim - Leninizim omumi həkikitini inkilapning konkirit əmiliyyiti bilən birləxtürüxtin ibarət izqıl pirinsipta qing turup, partiyimiz wə həlkimizgə rəhbərlik kılıp, sotsiyalistik inkilap wə sotsiyalistik kurulux elip berix yolidiki kürəxlərdə, Gao Gang - Rao Shushi, Peng Dehuay, Liu Shaoqi, Lin Biao, Wang Hongwen - Zhang Chunqiao - Jiang Qing - Yao Wenyünlərning xiuzhengzhuyilik luxiənlirigə қarxi kürəxlərdə, jahan'girlikkə wə hərkəysi əl əksiyətqilirigə қarxi kürəxlərdə, Sovet xiuzhengzhuyiqi hainlar guruhını mərkəz kiloğan hazırlıq zaman xiuzhengzhuyisioğa қarxi kürəxlərdə

Marksizim - Leninizim oja warislik kıldı, uni kojdidi wə rawajlandurdi. Bu dəwrde, yoldax Mao Zedongning nəziriye jəhəttiki əng uluq təhpisi xuningdin ibarətki, dəlitimizdiki wə həlkəradiki puroletariyat diktaturisi-ning tarixiy təjribilirini sestimilik yekünlidi, weywuluk biənzhengfaning karimu - қарxilikning birligidin ibarət asasiy nuktiinəzirini tətbiq kilip, sotsiyalizim jəmiyitidiki ziddiyət, sinip wə sinipy kürəxni təhlil kıldı, xuning bilən sotsiyalizim jəmiyitining tərəkkiyat kanuniyitini ekip bərdi, puroletariyat diktaturisi xaraitida dawamlıq inkilap қılıx toqrisidiki uluq nəziriini yarattı. Yoldax Mao Zedongning puroletariyat inkiläwi wə puroletariyat diktaturisi toqrisidiki bu yehgi idiyisi, yengi yeküni pəlsəpə, siyasi iktisat wə ilmiy sotsiyalizim jəhətliridə Marksizim - Leninizimning nəziriye ojəznisini intayın zor dərijidə beyitti. U həlkimizgə puroletariyat diktaturisini mustəhkəmləx, kapitalizim tırılıxining aldını elix, sotsiyalizim kuruxning tüp yolını kərsitip berix bilənla қalmidi, bəlki uluq, qongkur dunyawı əhmiyətkimu igə.

«Mao Zedong tallanma əsərliri»ning 5-tomi 1949-yıl 9-aydin 1957- yiloqiqə bolğan arılıktiki muhim əsərlərni əz iqigə alidu. Yoldax Mao Zedongning ixlep-qikirix wastılırigə bolğan mülükqılık jəhəttiki sotsiyalistik əzgərtix asasiy jəhəttin orunlanıojandin keyin, puroletariyat bilən burzuaziye, sotsiyalizim yoli bilən kapitalizim yoli otturisidiki kürəxning yenila uzak muddət məwjuṭ bolup turidiojanlıqı toqrisidiki ilmiy həkmi, sotsiyalizim jəmiyitidiki düxmən bilən əz

otturisidiki ziddiyət bilən həlk iqidiki ziddiyəttin ibarət haraktiri ohxax bolmioğan ikki hil ziddiyətni toqra pərkəndürük wə toqra həl kılıx toqrisidiki təlimati, puroletariyat diktaturisi xaraitida dawamlik inkilap kılıx toqrisidiki uluoq nəziriyisi, sotsiyalistik қurulux zongluxiəni toqrisidiki asasiy idiyisi muxu tomdiki əsərliridə tunji ketim otturioqa қoyuloğan. Keyin, bolupmu puroletariyat mədiniyət zor inkilawi dawamida, yoldax Mao Zedong inkilap əmiliyyitidiki təjribilərgə asasən, bu xanlıq idiyilərni üzlüksiz toluklidi wə rawajlandurdi.

Yoldax Mao Zedong — zamanımızdiki əng uluoq Marksizim - Leninizimqi. Mao Zedong sixiangı—partiyimiz, armiyimiz wə həlkimizning ittipaklıxip kürəx kılıx, dawamlik inkilap kılıxtiki ojalip bayrioqi, həlkəara puroletariyat wə hərkəysi əl inkilawiy həlkəlinining ortak baylioqi. Yoldax Mao Zedongning idiyisi wə təlimati mənggü yaxaydu.

Yoldax Mao Zedongning tallanma əsərlərgə kirgüzülgən sotsiyalistik inkilap wə sotsiyalistik қurulux dəwridiki əsərlirinining bir kismi axkara elan kılınoğan idi, bir kismi axkara elan kılınmioğan, bu yoldax Mao Zedong təyyarlioğan həjjət, kolyazmilarnı wə sezligən söz - nutuklarning rəsmiy hatirisini eż iqigə alidu. Təhrirləx wəqtida söz - nutuklarning hatiriliri üstidə zərür, tehnikilik rətləxlər boldi.

**Zhonggong zhongyang Mao Zedong zhuxi  
əsərlirini təhrir wə nəxr kılıx weyyüənhuyi**

## MUNDƏRIJƏ

### SOTSIYALISTIK INKİLAP WƏ SOTSIYALISTIK KURULUX DƏWRI (1)

ZHONGGUO HƏLKİ ORNIDIN DƏS TURDI (1949- yil 9- ayning 21- künü) .....	3—9
YAXISUN ZHONGGUO HƏLKİNİNG BÜYÜK ITTI- PAKLIOII (1949- yil 9- ayning 30- künü).....	10—13
HƏLK KƏHRIMANLIRI MƏNGGÜ HAYAT (1949- yil 9- ayning 30- künü) .....	14
JAPA - MUXƏKKƏTKƏ QIDAP KÜRƏX KILIX ISTI- LINI MƏNGGÜ SAKLAYLI (1949- yil 10- ayning 26- künü) .....	15
BAY DIHANLAROIA MUAMILƏ KILIXNING CE- LÜESİ MƏSİLİSİ TOOİRISIDA PIKIR SORAX (1950- yil 3- ayning 12- künü) .....	16—18
DƏLƏTNİNG MALİYƏ - İKTİSADIY ƏHQWALINING TÜPTİN YAHHILINIXINI KÖLOIA KƏLTÜRÜX ÜQÜN KÜRIXƏYLI (1950-yıl 6-ayning 6-küni).....	19—29
HƏMMƏ TƏRƏPKƏ TƏNG HUJUM KİLMASLIK KERƏK (1950- yil 6- ayning 6- künü) .....	30—35
MUKƏMMƏL INKİLAPQI BOLAYLI (1950- yil 6- ayning 23- künü) .....	36—42
SILƏR — PÜTÜN MILLƏTNİNG NƏMUNIQILIRI (1950- yil 9- ayning 25- künü) .....	43—44
ZHONGGUO HƏLK PIDAILAR KİSIMIOIA BUYRUQ (1950- yil 10- ayning 8- künü) .....	45—46
ZHONGGUO HƏLK PIDAILAR KİSIMI CHAOXIƏN-	

---

NING HƏR BIR TAOI WƏ DƏRYASINI, HƏR BIR DƏRƏH WƏ GIYASINI ASRIXI KERƏK (1951- yil 1-ayning 19-küni) .....	47
ZHONGGONG ZHONGYANG ZHENGZHİJÜYI KE- NGƏYTILGƏN YİOİNİ ҚARARINING MUHİM NUKTILIRI (1951- yil 2-ayning 18-küni) .....	48—54
1. 22 Aylıq Təyyarlıq Hizmiti .....	48
2. Amerika Jahan'gırligiga Qarxi Turux - Chaoxian- gə Yardəm Berix Tooqrısidiki Təxwiqat - Tərbiyə Hərkiti .....	49
3. Yer İslahəti .....	49
4. Əksilinkılápqlarınlı Basturux .....	50
5. Xəhər Hizmiti .....	50
6. Partiyini Tərtipkə Selix Wə Partiyə Kurux .....	51
7. Birlik Səp Hizmiti .....	53
8. Istil Tüzitix .....	53
ƏKSILINKİLAPQILARNI BASTURUXTA PARTIYI- NING AMMIWI LUXIƏNNINI YOLOA KOYUX KERƏK (1951- yil 5-ay) .....	55—59
ƏKSILINKİLAPQILARNI BASTURUXTA PUHTA BOLUX, DƏL BOLUX, ҚATTIK BOLUX KERƏK (1950- yil 12-ay — 1951- yil 9-ay) .....	60—65
«WU XÜNNING TƏRJIMİHALI» DIGƏN KINONI MUHAKIMƏ KILIŞKA ƏHMİYƏT BERIX KE- RƏK (1951- yil 5-ayning 20-küni) .....	66—68
3 QONG HƏRKƏTNİG ULUOI OİƏLIBISI (1951- yil 10-ayning 23-küni) .....	69—76
“3 KƏ QARXI”, “5 KƏ QARXI” KÜRƏX TOOQRISIDA (1951- yil 11-ay — 1952- yil 3-ay) .....	77—86
YEZA IGILIGIDƏ HƏMKARLIXIX - KOPIRATSIYI- LIXIXNI BIR QONG IX SÜPİTİDƏ IXLƏX KE- RƏK (1951- yil 12-ayning 15-küni) .....	87—88
YENGI YIL MUNASIWITI BILƏN TƏBRIK SÖZ (1952- yil 1-ayning 1-küni) .....	89—90

---

ZHONGGONG ZHONGYANGNING XIZANG HIZ-MITINING FANGZHENI TOOİRISIDIKI YOL-YORUOII (1952- yil 4- ayning 6- küni)	91—96
IXQILAR SINIPI BILƏN BURZUAZIYƏ OTTURISI-DIKI ZIDDİYƏT—MƏMLİKƏT IQIDIKI ASA-SIY ZIDDİYƏT (1952- yil 6- ayning 6- küni)	97
ITTIPAKLIXIP, DÜXMƏN BILƏN ΘZ OTTURISI-DIKI QEGRINI ENİK AYRIYLI (1952- yil 8- ay-ning 4- küni)	98—103
ZHONGGUO HƏLK PIDAILAR KİSIMINING ZOR OİƏLIBISINI TƏBRIKLƏYMİZ (1952- yil 10- ay-ning 24- küni)	104—105
GUƏNLIAOZHUYIOIA, BUYRUQQLIQQĀ WƏ KĀ-NUN-INTIZAMOIA HILAPLIK KİLİXQA KARXI TURAYLI (1953- yil 1- ayning 5- küni)	106—109
QONG HƏNZUQILIQNI PIPƏN KİLİX KERƏK (1953- yil 3- ayning 16- küni)	110—111
“5 KÖP” MƏSİLISINI HƏL KİLİX KERƏK (1953- yil 3- ayning 19- küni)	112—116
LIU SHAOQI, YANG SHANGKUNLARNING INTI-ZAMNI BUZUP, ΘZ ALDIOIA ZHONGYANG-NING NAMIDA HƏJJƏT TARQATKANLIOIOIA TƏNKİT (1953- yil 5- ayning 19- küni)	117—118
ZONGLUXIƏNDİN QƏTLƏYDIOIAN ONGQIL NUK-TİNƏZƏRNI PIPƏN KİLAYLI (1953- yil 6- ay-ning 15- küni)	119—121
YAXLAR ITTIPAKİNING HIZMITİDƏ YAXLAR-NING ALAHİDİLİGİGƏ ETIWAR BERİX KERƏK (1953- yil 6- ayning 30- küni)	122—130
DƏLƏT KAPITALİZİMİ TOOİRISIDA (1953- yil 7- ay-ning 9- küni)	131
PARTİYINING OTKÜNQİ DƏWRDİKI ZONGLU-XİƏNI (1953- yil 8- ay)	132—133
PARTİYƏ IQIDIKI BURZUAZIYƏ IDİYISIGƏ KAR-	

---

XI TURAYLI (1953- yil 8- ayning 12- künü) .....	134—148
KAPITALISTIK SODA - SANAƏTNI ƏZGƏRTİX-NING MUKƏRRƏR YOLI (1953- yil 9- ayning 7- künü) .....	149—153
AMERİKA JAHAN'GIRLIGIGƏ KARXI TURUX-CHAOXIƏN'GƏ YARDƏM BERIXNING ULUOI OİƏLIBISI WƏ BUNINGDİN KEYINKI WƏZİPLƏR (1953- yil 9- ayning 12- künü) .....	154—163
LIANG SHUMINGNING ƏKSIYƏTQIL IDİYİSİGƏ PİPƏN (1953- yil 9- ayning 16—18- künləri) .....	164—179
YEZA İGİLİGİDƏ HƏMKARLIXIX - KOPIRATSİYİ-LIXIX TOOİRİSIDA IKKI KETIMLİK SƏHBƏT (1953- yil 10- ay, 11- ay) .....	180—195
1. 10- Ayning 15- Künidiki Səhbət .....	180
2. 11- Ayning 4- Künidiki Səhbət .....	186
ZHONGHUA HƏLK JUMHURIYİTI ASASIY KANUNINING LAYİHİSİ TOOİRİSIDA (1954- yil 6- ayning 14- künü) .....	196—207
ULUOI SOTSIYALISTİK DƏLƏT KURUX ÜQÜN KÜ-RƏX KİLAYLI (1954- yil 9- ayning 15- künü) .....	208—210
KİZİL RAWAKTIKI QUX TƏTKİKATI MƏSİLİSİ TOOİRİSIDIKI HƏT (1954- yil 10- ayning 16- künü) .....	211—213
ATOM BOMBISI ZHONGGUO HƏLKINI KORKİTAL-MAYDU (1955- yil 1- ayning 28- künü) .....	214—216
ZHONGGUO GONGCHƏNDANGINING MƏMLİKƏT-LIK WƏKILLƏR YİÖİNIDA SƏZLƏN'GƏN NUTUK (1955- yil 3- ay) .....	217—246
Eqix Nutki .....	217
Hulasə .....	224
1. Bu Kətimkəi Wəkillər Yioqinoşa Bahə .....	224
2. Birinqi 5 Yillik Pilan Toqrisida .....	228
3. Gao Gang - Rao Shushi Partiyigə Karxi Ittipaki Toqrisida .....	229

---

4. Həzirki Wəziyət Toqrisida .....	240
5. Partiyining Məmlikətlik 8-Kurultiyini Ofəlibilik Qakirix Üqün Kürixəyli .....	242
<b>“JAMAƏT PIKRI BIRDƏK BOLUP KƏTTİ”GƏ RƏD-</b> <b>DIYƏ (1955- yil 5- ayning 24- künü) .....</b>	<b>247—251</b>
<b>«HU FENG ƏKSILINKILAWIY GURUHİOIA DAIR</b> <b>MATIRİYALLAR»OIA SÖZ BEXİ WƏ TƏHİRİR</b> <b>SÖZİ (1955- yil 5- ay, 6- ay) .....</b>	<b>252—262</b>
Səz Bexi .....	252
Təhərir Səzi (Tallanma) .....	255
<b>YEZA IGILIGINI KOPIRATSİYILƏXTÜRÜX MƏSI-</b> <b>LISI TOOİRİSIDA (1955- yil 7- ayning 31- künü)</b> .....	<b>263—301</b>
<b>YEZA IGILIGINI KOPIRATSİYILƏXTÜRÜXTƏ PAR-</b> <b>TIYƏ, ITTİPAҚ ƏZALIRIOIA WƏ KƏMBƏOİƏL</b> <b>DIHAN, TƏWƏN OTTURA DIHANLAROIA TA-</b> <b>YINIX KERƏK (1955- yil 9- ayning 7- künü) .....</b>	<b>302—305</b>
<b>YEZA IGILIGINI KOPIRATSİYILƏXTÜRÜX TOOI-</b> <b>RISIDIKI MUNAZIRƏ WƏ HAZIRKİ SINİPIY</b> <b>KÜRƏX (1955- yil 10- ayning 11- künü) .....</b>	<b>306—342</b>
1. Yeza Igiligini Kopiratsiyiləxtürük Bilən Kapita- listik Soda - Sanaətni Əzgərtixning Munasiwiti .....	307
2. Kopiratsiyiləxtürük Məsilisidiki Talax - Tartix Üstidə Hulasə .....	314
3. Omumi Yüzlük Guyhualax, Rəhbərlikni Küçəy- tix Məsilisi Tooqrısidə .....	318
4. İdiyiwi Kürəx Tooqrısidə .....	325
5. Baxka Birkənqə Məsilə .....	331
<b>«ZHONGGUO YEZILIRIDIKI SOTSIYALISTIK DOL-</b> <b>ĶUN»OIA SÖZ BEXİ (1955- yil 9- ay, 12- ay) .....</b>	<b>343—353</b>
Səz Bexi I .....	343
Səz Bexi II .....	348
<b>«ZHONGGUO YEZILIRIDIKI SOTSIYALISTIK DOL-</b> <b>ĶUN»OIA TƏHİRİR SÖZİ(1955-yil 9- ay, 12- ay) ....</b>	<b>354—407</b>

<b>YEZA IGILIGIGƏ DAIR 17 MADDA TOOİRISIDA</b>	
PIKIR SORAX (1955- yil 12- ayning 21- künü) .....	408—414
<b>KOL SANAƏTNI SOTSIYALISTIK ӨZGƏRTIXNI</b>	
TEZLITIX TOOİRISIDA (1956- yil 3- ayning 5- künü) .....	415—419
<b>10 QONG MUNASIWƏT TOOİRISIDA (1956- yil 4- ayning 25- künü)</b> .....	420—457
1. Eojir Sanaət Bilən Yenik Sanaət Wə Yeza Igiliğining Munasiwiti .....	421
2. Dengiz Boyi Rayonliridiki Sanaət Bilən Iqki Jaylardiki Sanaətning Munasiwiti .....	424
3. İktisadiy Kürulux Bilən Delət Mudapiəsi Kuru-luxining Munasiwiti .....	426
4. Delət, Ixləpqikirix Orunliri Wə Ixləpqikaroluqi Xəhslərning Munasiwiti .....	428
5. Zhongyang Bilən Jaylarning Munasiwiti .....	434
6. Hənzu Milliti Bilən Az Sanlıq Millətlərning Munasiwiti .....	438
7. Partiyimiz Bilən Baxqa Partiyə - Guruhlarning Munasiwiti .....	440
8. Inkilap Bilən Əksilinkilapning Munasiwiti .....	443
9. Hək - Nahək Munasiwiti .....	448
10. Zhongguo Bilən Qət'əllərning Munasiwiti .....	451
<b>AMERİKA JAHAN'GIRLIGI—KƏOIƏZ YOLWAS</b>	
(1956- yil 7- ayning 14- künü) .....	458—464
<b>PARTIYINING ITTIPAKLIQINI KÜQƏYTƏYLI, PARTIYINING ƏN'ƏNISIGƏ WARISLIK Kİ-LAYLI (1956- yil 8- ayning 30- künü)</b> .....	465—483
<b>PARTIYIMIZNING BƏZİ TARİHIY TƏJRIBİLİRİ</b>	
(1956- yil 9- ayning 25- künü) .....	484—493
<b>SUN ZHONGSHƏN ƏPƏNDİNİ HATIRİLƏYMİZ</b>	
(1956- yil 11- ayning 12- künü) .....	494—496
<b>ZHONGGUO GONGCHƏNDANGI 8- NƏWƏTLİK ZHONGYANG WEYYÜƏNHUYINING 2- OMU-</b>	

MI YIOINIADA SÖZLƏN'GƏN NUTUK (1956- yil 11- ayning 15- künü) .....	497—524
ÖLKILIK, XƏHƏRLİK, APTONOM RAYONLUK DANGWEY SHUJILIRI YIOINIADA SÖZLƏN- GƏN NUTUK (1957- yil 1- ay) .....	525—580
I 1- Ayning 18- Kün Səzlən'gən Nutuk .....	525
II 1- Ayning 27- Kün Səzlən'gən Nutuk .....	541
HƏLK İQİDİKI ZİDDİYƏTNİ TOOIRA HƏL KİLİX MƏSİLİSİ HƏKKİDƏ (1957- yil 2- ayning 27- künü) .....	581—644
1. Haraktiri Ohxax Bolmioğan İkki Hil Ziddiyət .....	581
2. Əksilinkilapqılarnı Tazilax Məsilisi .....	601
3. Yeza Igiliginı Kopiratsiyeləxtürük Məsilisi .....	606
4. Soda - Sanaətqılər Məsilisi .....	612
5. Ziyalilar Məsilisi .....	614
6. Az Sanlıq Millətlər Məsilisi .....	618
7. Bir Tutax Pilanlap, Təng Etiwar Berix, Muwapiq Orunlaxturux .....	619
8. Barqə Güllər Təkxi Eqilix, Həmmə Ekimlar Bəs - Bəstə Sayrax, Uzak Muddət Billə Turux, Əzara Nazarət Kılıx Toqrisida .....	621
9. Az Sanlıq Kixilərning Jidəl Qikirixi Məsilisi Toqrisida .....	632
10. Yaman Ix Yahxi Ixka Aylinamdu? .....	635
11. İqtisat Kılıx Toqrisida .....	638
12. Zhongguoni Sanaətəxtürük Yoli .....	640
ZHONGGUO GONGCHƏNDANGINING MƏMLİ- KƏTLIK TƏXWIŞAT HİZMITİ YIOINIADA SÖZLƏN'GƏN NUTUK (1957- yil 3- ayning 12- künü) .....	645—670
JAPA - MUXƏKKƏTKƏ QIDAP KÜRƏX KİLİXTA QING TURUP, AMMA BİLƏN ZIQ MUNASIWƏT BAOİLAYLI (1957- yil 3- ay) .....	671—676
IXLAR ƏZGƏRMƏKTƏ (1957- yil 5- ayning	

---

15- kündi) .....	677—687
ZHONGGUO GONGCHENDANGI—PÜTÜN ZHONG-	
GUO HƏLKİNİNG RƏHBƏRLİK HEXINI	
(1957- yil 5- ayning 25- kündi) .....	688
KÜQNI TƏXKILLƏP, ONGQILARNING OİALJIRA-	
NƏ HÜJUMIOIA ҚAYTURMA ZƏRBƏ BERƏYLI	
(1957- yil 6- ayning 8- kündi) .....	689—692
WENHUYBAO GEZITINING BURZUA YƏNÜLÜXI	
PIPƏN KİLINIXI KERƏK (1957- yil 7- ayning	
1- kündi) .....	693—702
BURZUA ONGQILIRINING HÜJUMINI QEKİNDÜ-	
RƏYLI (1957- yil 7- ayning 9- kündi) .....	703—728
1957- YIL YAZ PƏSLIDIKI WƏZİYƏT (1957- yil	
7- ay) .....	729—745
INKILAPNI ILGIRI SÜRGÜQILƏRDİN BOLAYLI	
(1957- yil 10- ayning 9- kündi) .....	746—769
AMMINING ZOR KƏPQILIGIGƏ KƏTİ'I IXİNƏYLI	
(1957- yil 10- ayning 13- kündi) .....	770—795
PARTİYƏ IQIDIKI ITTIPAKLIĞNING BIƏNZHENG-	
LIK USULI (1957- yil 11- ayning 18- kündi) .....	796—800
BARLIK ƏKSIYƏTQILƏRNİNG HƏMMİSİ KƏOİƏZ	
YOLWAS (1957- yil 11- ayning 18- kündi) .....	801—802

**SOTSIYALISTIK INKİLAP WƏ  
SOTSIYALISTIK KURULUX  
DƏWRI**

**(1)**



# ZHONGGUO HƏLKİ ORNIDIN DƏS TURDI\*

(1949- yil 9- ayning 21- künü)

Wəkil əpəndilər, pütün məmlikət həlkə təxna bolup kəlgən siyasi məslihət kengixi yioqını hazırlıq eqildi.

Bizning yioqinimiz 600 din oxuk wəkilni əz iqigə aloğan bolup, pütün Zhongguodiki həmmə demokiratik partiyə-guruqlar, həlkə təxkilatlari, həlkə jiefangjüni, hərkəysi jaylar, hərkəysi millətlər wə qət'əllərdiki Zhongguo muhajirlirioqa wəkillik kılıdu. Bu bizning yioqinimizning pütün məmlikət həlkining böyük ittipaklıq yioqını ikənlərini kərsitidu.

Pütün məmlikət həlkining bundak böyük ittipaklioji xuning üçün wujutka qıqtığı, biz Amerika jahən'gırlığı yardım berip kəlgən guomindang əksiyətqi həkumitini yəngdük. 3 yıldın keprək wakıt iqidə, kəhriman, dunyada az uqrayıdıcı Zhongguo həlkə jiefangjüni Amerika jahən'gırlığı yardım berip kəlgən guomindang əksiyətqi həkumitining nəqqə milyon kixilik armiyisining barlıq hujumini yəngdi, xuning bilən əzi kayturma hujumoja wə hujumoja etti. Hazır, həlkə jiefangjünining nəqqə milyon kixilik dala armiyisi Təywən, Guangdong,

---

\* Bu — yoldax Mao Zedong Zhongguo həlkə siyasi məslihət kengixinin 1-nəwətlik omumi yioqinida səzligən eqix nutki.

Guangxi, Guyzhou, Sichuan wə Xinjiangoja yekin rayonlar oja yetip bardi, Zhongguo həlkining zor kəpqiliyi azatlıkka erixti. 3 yildin kəprək wakit iqidə, pütün məmlikət həlkə ittipaklıxip, həlk jiefangjünigə yardım berip, əz duxminigə ərəxi turdi wə asasiy oqlıbinı əloqa kəltürdi. Bügünkü həlk siyasi məslihət kengixi mana xu asasta qakırıldı.

Bizning yiojinimiz xuning üçün siyasi məslihət kengixi yiojini dəp ataldiki, buningdin 3 yil ilgiri biz Jiang Jieshi guomindangi bilən birlikdə bir ketim siyasi məslihət kengixi yiojini<sup>(1)</sup> aqkan iduk. U ketimki yiojinning miwisini Jiang Jieshi guomindangi wə uning kolqomaklıri nabut kiliwətkən idi, əmma u həlk arısida əqməs təsir əldərojan idi. U ketimki yiojin xuni ispatlidiki, jahan'girlarning ojalqisi Jiang Jieshi guomindangi wə uning kolqomaklıri bilən birlikdə həlkə paydılık hıqqandak ixni həl kiloqili bolmayıdu. Zormu - zor karar qikirilojini bilənmə paydisi bolmayıdu, pəyt pixip yetilixi bilənlə, ular həmmə kararlarnı yırtıp taxlaydu həmdə dəhxətlik urux arkılık həlkə ərəxi turidu. U ketimki yiojinning birdin - bir ünumi həlkə qongkur tərbiyə berip, həlkə munularni qüxəndürgənligi boldi: Jahan'girlarning ojalqisi Jiang Jieshi guomindangi wə uning kolqomaklıri bilən murəssəlixixkə zadi orun yok, ya bu duxmənlərni aqdurup taxlax kerək, ya bu duxmənlər təripidin kirilix wə ezilix kerək, ikkininə biri, baxka yol yok. Zhongguo həlkəi Zhongguo gongchəndanginin rəhbərligidə, 3 yildin kəprək wakit iqidə, nahayiti tez oyqınip həmdə təxkillinip, jahan'girlikkə,

feodalizimoja, guənliao kapitalizimoja wə ularning mərkəzlik wəkili bolqan guomindang əksiyətqi həkumitigə қарxi məmlikət kələmlək birlik səp xəkilləndürüp, həlk azatlıq uruxioqa yardım berip, asasiy jəhəttin guomin-dang əksiyətqi həkumitini yokətti, jahən'girlikning Zhongguodiki həkümranlıqını aqdurup taxlidi, siyasi məslihət kengixini əsligə kəltürdi.

Hazırkı Zhongguo həlk siyasi məslihət kengixi tamamən yengi asasta qakirildi, u pütün məmlikət həlkioqə wəkillik қılıx haraktiriqə igə, u pütün məmlikət həlkining ixənqi wə himayisigə igə. Xuning üçün, Zhongguo həlk siyasi məslihət kengixi əzining məmlikətlik həlk kurultiyining hizmet hökükini ijra əlidioqanlıqını jakalaydu. Zhongguo həlk siyasi məslihət kengixi yioqını əzining küntərtiwidə Zhongguo həlk siyasi məslihət kengixinin təxkiliy қanunini, Zhonghua həlk jumhuriyiti mərkiziylə həlk həkumitining təxkiliy қanunini, Zhongguo həlk siyasi məslihət kengixinin ortak ganglingini tüzüp qıçıdu, Zhongguo həlk siyasi məslihət kengixinin məmlikətlik weyyüənhuyını, Zhonghua həlk jumhuriyiti mərkiziylə həlk həkumitinin dələt bayriqı wə dələt bəlgisini bekitidu, Zhonghua həlk jumhuriyitining paytəhti կəyər bolidioqanlıqını wə dunyadiki zor kəpçilik dələtlər қollanoqanqa ohxax yil hisawi kollinixni bəlgiləydu.

Wəkil əpəndilər, biz ortak bir tuyuoqoja igimizki, bizning hizmitimiz insaniyət tarixiyoqa yezilidu, u insani-yətning omumi sanining təttin birini təxkil əlidioqan

Zhongguoluklarning xuningdin etiwarən ornidin dəs turoğanlıqını bildüridu. Zhongguoluklar əzəldin uluq, batur wə əmgəkqan millət idi, pəkət yekinki zamandıla katardın kepkaldı. Bundak katardın kepkelix—tamamən qət'əl jahən'girlirining wə elimizdiki əksiyətqi həkümmətlərning əzgənligi wə ekispilatatsiya qiloğanlıqının nətijsisi. 100 yıldın kəprək wakittin buyan, bizning ata - bowilirimiz tiz pükəy, bax əgməy kürəx kılıx arkılık iqliki - taxkı əzgüqilərgə karxi turup kəldi, kürəxni bir dəmmu tohtatmidi, Zhongguo inkilawining uluq pixwasi Sun Zhongshən əpəndi rəhbərlik qiloğan xinhəy inkilawimu xu jümligə kiridu. Bizning ata - bowilirimiz əzlirining iradisini əməlgə axuruxni bizgə tapilioğan idi. Biz hazır xundak kıldıq. Biz ittipaklıxip, həlk azatlıq uruxi wə uluq həlk inkilawi arkılık iqliki - taxkı əzgüqilərni yokattuk, Zhonghua həlk jumhuriyyitining kurulmuşanlıqını jakalaymız. Bizning millitimiz xuningdin etiwarən dunyadiki teqlikpərvər wə həriyətpərvər millətlərning qong ailisigə kirip, batur wə əmgəkqan əkiyapəttə ixləydu, əzining mədiniyiti wə bəhtini yaritidu, xuning bilən bir wakitta dunyawi teqlik wə ərkinliknimü ilgiri süridu. Bizning millitimiz əmdi baxkilar təripidin horlanmaydiqan boldi, biz ornimizdin dəsturduk. Bizning inkilawımız pütün dunyadiki kəng həlkning hisdaxlıqıja wə alkixioja erixti, pütün dunyanıng həmmila yeridə bizning dostlirimiz bar.

Bizning inkilawiy iximiz tehi tügimidi, həlk azatlıq uruxi wə həlk inkilawi hərkəti yənə aloqa karap rawajlanmakta, biz yənə dawamlıq tirixiximiz lazim. Jahən-

gırlar wə məmlikət iqidiki əksiyətqilər hərgiz əzlirining məoqlubiyitigə tən bərməydu, ular yənə əng ahirkı jan talixixkə urunidu. Pütün məmlikət teqlandurulojandın keyinmu, ular yənə hilmu - hil usullar bilən buzoqunqılık kılıdu wə parakəndiqilik salidu, ular hər kün, hər saat Zhongguoda tirilixkə urunidu. Bu mukərrər, xək - xübhisiz, biz əzimizning huxyarlioqımızni boxaxturup koymaslıqımız xərt.

Bizning həlk demokiratiyisi diktaturisidin ibarət dələt tüzümimiz—həlk inkilawining əqalibiyət miwilirini köödax wə iqki - taxki düxmənlərning tirilix süyikəstlirigə əkarxi turuxta küqlük əkor, biz bu əkoru qing tutuximiz lazim. Həlkarada, biz barlıq teqlikpərvər wə həriyətpərvər dələtlər həm həlkələr bilən ittipaklıxiximiz, aldi bilən, Sovet ittipakı həm yengi demokiratik dələtlər bilən ittipaklıxiximiz, həlk inkilawining əqalibiyət miwilirini köödax wə iqki - taxki düxmənlərning tirilix süyikəstlirigə əkarxi turux yolidiki küriximizni yitim əhaloja qüxürüp koymaslıqımız lazim. Biz həlk demokiratiyisi diktaturisida qing turidioğan wə həlkəra dostlar bilən ittipaklıxidiyoğanla bolsak, mənggü əqalip bolimiz.

Həlk demokiratiyisi diktaturisi wə həlkəra dostlar bilən ittipaklıxix bizning əkərliklər kurulux ixlirimizni tez müvəqqətiyətkə erixtəridu. Pütün məmlikət mikyasidiki iqtisadiy əkərliklər hizmiti bizning aldımızda turuptu. Bizning əng yahxi xərtimiz—475 milyon ahalə wə 9 milyon 600 ming pingfang kilometrlik ziminimizning boloğanlıqı. Bizning aldımızda əkinçiliklərə bar, bəlki nah-

yiti kəp, əmma kət'i ixinimizki, barlıq kiyinqılık pütün məmlikət həlkining kəhrimanana kürəx kılıxi arkısida yengildi. Zhongguo həlkı kiyinqılıklarnı yengixning intayın mol təjribisigə igə. Bizning ata - bowilirimiz wə əzimiz uzak muddətlik, intayın japa - muxəkkətlik yıl-larnı beximizdin kəqürüp, küqlük iqliki - taxkı əksiyət-qılerni yənggən ikənmiz, oqəlibə kazanoqandan keyin, nimə üçün awat, güllən'gən dələt kuralmaymız? Biz yə-nila japa - muxəkkətkə qidap kürəx kılıx istilini saklay-dioqanla bolsak, birdək ittipaklıxidioqanla bolsak, həlk demokiratiyisi diktaturisida qing turidioqan wə həlkara dostlar bilən ittipaklıxidioqanla bolsak, iqtisadiy səptə tez oqəlibə kılalaymız.

Iqtisadiy kurulux dolğunining yetip kelixigə əgixip, mədiniyət kuruluxi dolkunu mukərrər barlıkça kelidi. Zhongguoluklar baxkilar təripidin mədiniyətsiz dəp karılıdioqan zaman ətüp kətti, biz yüksək mədiniyətlik millət süpitidə dunyaoqa tonulımız.

Bizning dələt mudapiəmiz mustəhkəmlinidu, hər-kandak jahən'girning ziminimizoja yənə tajawuz kili-xioqa yol köyulmayıdu. Kəhriman, sinaklıardin ətkən həlk jiefangjünü asasida həlk korallıq küqlirimizni sak-liximiz wə rawajlanduruximiz lazıim. Biz bir kudrətlik kurukluk armiyisigila igə bolup ələməy, bir kudrətlik hawa armiyisi wə bir kudrətlik dengiz armiyisigimu igə bolımız.

Iqliki - taxkı əksiyətqılər bizning aldimizda titrisun, ular bizni uningoqimu yarımaydu, buningoqimu yarı-maydu dəwərsun, Zhongguo həlkı egilməy - sunmay

tirixqanlıq kərsitip, jəzmən əz məksidigə puhta kədəmlər bilən yetidi.

Həlkə azatlıq uruxi wə həlkə inkilawida қurban bolğan həlkə kəhrimanlırı mənggü hayat!

Həlkə azatlıq uruxi wə həlkə inkilawining oqəlibisini təbrikləymiz!

Zhonghua həlkə jumhuriyitining kuruluxını təbrik-ləymiz!

Zhongguo həlkə siyasi məslihət kengixi yioqinining muwəppəkiyətlik boluxını təbrikləymiz!

### IZAH

(1) Muxu tallanma əsərlərning 4-tomidiki «Jiang Jieshining hujumini қoоdininix uruxi bilən tarmar қılaylı»ning (2) izahıqası karalsun.

# YAXISUN ZHONGGUO HƏLKINING BÜYÜK ITTIPAKLIQI\*

(1949- yil 9- ayning 30- kуни)

Pütün məmlikət kərindaxlar:

Zhongguo həlk siyasi məslihət kengixining 1-nəwətlik omumi yioqını eż wəzipisini oqəlibilik orunlidi.

Bu qetimki yioqın pütün Zhongguodiki həmmə demokiratik partiyə - guruqlar, həlk təxkilatlari, həlk jiefangjüni, hərkaysi jaylar, hərkaysi millətlər, qət'əllərdiki Zhongguo muhajirliri wə baxka wətənpərwər demokiratlarning wəkillirini eż iqigə aloğan bolup, pütün məmlikət həlkining iradisigə wəkillik қildi, pütün məmlikət həlkining mislisiz böyük ittipaklıqını nama-yən қildi.

Pütün məmlikət həlkining bundak böyük ittipaklıqı Zhongguo həlk jiefangjünining Zhongguo gongchəndangining rəhbərligidə uzak muddət kəhrimananə kürəx kılıxi arkılık, Amerika jahən'gırlığı

---

\* Bu — yoldax Mao Zedong Zhongguo həlk siyasi məslihət kengixi 1-nəwətlik omumi yioqınıninq hawalə қılıxi bilən təyyarlıqan yioqın hitapnamisi. "Həlk dahisi Mao Zedong zhuxining rəhbərligidə" digən səz yioqın hitapnamini makullioqanda wəkillərning təkliwi bilən koxuloğan.

yardəm berip kəlgən Jiang Jieshi guomindangi əksiyətqi həkumitini yənggəndin keyin қoloğa kəldi. 100 yıldın keprək wakittin buyan, Zhongguo həlkining iloqar kixiliri — buning iqidə xinhay inkilawioja rəhbərlik kiloqan uluqı inkilapqa Sun Zhongshən əpəndidək məxhur kiximu bar — jahan'gırlar wə Zhongguo əksiyətqi həkümətlirining zulmini aqdurup taxlax üçün, kəng həlkə rəhbərlik kılıp, üzlüksiz kürəx kılıp, egilməy - sunmay, oğeyrət üstigə oğeyrət kılıp, bugünkü kün'gə kəlgəndə, ahir məksidigə yətti. Biz yiojin ətküzüwatkan wağıtta, Zhongguo həlkı eż düxminini yəngdi, Zhongguoning kiyapitini əzgərtti, Zhonghua həlk jumhuriyitini kurdi. Biz 475 milyon Zhongguoluk mana əmdi ornimizdin dəs turduk, millitimizning istikbali qəksiz parlak.

Həlk dahisi Mao Zedong zhuxining rəhbərligidə, bizning yiojinimiz bir niyət - bir məxsəttə, yengi demokratizimlik pirinsiplar boyiqə, Zhongguo həlk siyasi məslihət kengixinining təxkiliy kanunini, Zhonghua həlk jumhuriyiti mərkiziy həlk həkumitining təxkiliy kanunini, Zhongguo həlk siyasi məslihət kengixinining ortak ganglingini tüzüp qıktı, Zhonghua həlk jumhuriyitining paytəhti Beyjing bolidiojanlıqını bəlgildi, Zhonghua həlk jumhuriyitining dələt bayrioji 5 yultuzluq kizil bayraq bolidiojanlıqını bekitti, pidailar marxini hazırlanmış dələt xeiri kılıp turuxni bəlgildi, Zhonghua həlk jumhuriyitining yilnamisini dunyawi miladiyə boyiqə hisaplaxni bəlgildi, Zhongguo həlk siyasi məslihət kengixi məmlikətlik weyyüənhuyini, Zhonghua həlk

jumhuriyiti mərkiziy həlk həküməti weyyüənhuyini saylidi. Xuningdin etiwarən Zhongguo tarihida bir yengi dəwr eqildi.

Pütün məmlikətiki kərindaxlar, Zhonghua həlk jumhuriyiti kuruldi, Zhongguo həlk əzining mərkiziy həkümətigə igə boldi. Bu həkümət, ortak ganglingoqa əməl kılıp, pütün Zhongguo dairisidə həlk demokiratiyisi diktaturisini yoloğa koyidu. U həlk jiefangjünining inkilawiy uruxni ahiroqıqə elip berip, qaldıq düxmən armiyisini yoktip, pütün məmlikət teritoriyisini azat kılıp, Zhongguoni birlikkə kəltürüxtin ibarət uluq ixni orunlixioğa komandanlıq kılıdu. U pütün məmlikət həlkioğra rəhbərlik kılıp, barlık kiyinqılıqlarnı yengip, zor kələmlək iqtisadiy kurulux wə mədiniyət kuruluxi elip baridu, kona Zhongguodin kepçaloğan namratlıq wə nadanlıknı süpürüp taxlaydu, tədriji əhalda həlkning maddi turmuxini yahxilaydu wə həlkning mədini turmuxini yüksəri kətiridu. U həlk mənpəətinin қooqdaydu, barlık əksilinkilapqılarning süyikəstlik hərkətlərini basturidu. U həlkning kurukluk, dəngiz, hawa armiyisini küqəytip, dələt mudapiəsini mustəhkəmləp, teritoriyə wə igilik hökükining pütünlüğini қooqdaydu, hərkəndək jahan'gir dələtning tajawuzioğa karxi turidu. U barlık teqlikpərwər wə həriyətpərwər dələtlər, millətlər wə həlkələr bilən birlixip, aldi bilən, Sovet ittipakı wə yengi demokiratik dələtlər bilən birlixip, ularni əzining ittipakdax dosti dəp bilip, ular bilən birlikə jahan'gırlarning urux kozojax süyikəstigə karxi turup, dunyanıñ mustəhkəm teqlıqini қoloğa kəltüridu.

Pütün məmlikəttdiki kerindaxlar, biz yənimu uyu-xuximiz lazim. Biz pütün Zhongguodiki mutlək kəp sanlıq kixilərni siyasi, hərbi, iqtisadiy, mədini wə baxka hər hil təxkilatlar oqa uyuxturup, kona Zhongguodikidək tarkaklıq, təxkilsizlik əhalitini tügitip, həlk ammisining uluq kolliktip küqi arkılıq həlk həküməti wə həlk jie-fangjünini himayə kılıxımız, mustəqil, demokiratik, teq, birlikkə kəlgən, əudrətlik yengi Zhongguo əuruxımız kerək.

Həlk azatlıq uruxi wə həlk inqilawi yolida əurban bołożan həlk kəhrimanlırı mənggü əhayat!

Yaxisun Zhongguo həlkining böyük ittipaklioğ!

Yaxisun Zhonghua həlk jumhuriyiti!

Yaxisun mərkiziy həlk həküməti!

## HƏLK KƏHРИMANLIRI MƏNGGÜ HAYAT\*

(1949- yil 9- ayning 30- künü)

3 yildin buyan həlk azatlıq uruxi wə həlk inkila-wida kurban bolqan həlk kəhrimanliri mənggü hayat!

30 yildin buyan həlk azatlıq uruxi wə həlk inkila-wida kurban bolqan həlk kəhrimanliri mənggü hayat!

1840- yıldın tartip һazirojqə bolqan arılıkta iqliktaxki düxmənlərgə karxi turup, millətning mustəkillioğ həm həlkning ərkinligi wə bəhtini koloja kəltürük üçün bolup ətkən kürəxlərdə kurban bolqan həlk kəhrimanliri mənggü hayat!

---

\* Bu — yoldax Mao Zedong həlk kəhrimanliri hatırə munarisioqa atap yazoqan yadnamə.

# JAPA - MUXƏKKƏTKƏ QIDAP KÜRƏX KILIX ISTILINI MƏNGGÜ SAKLAYLI

(1949- yil 10- ayning 26- künü)

Yən'əndiki yoldaxlar wə Shənxi - Gənsu - Ningxia qegra rayonidiki ərindaxlar:

Silərning təbrik hetinglarnı təpxuruwelip, intayın hoxal wə minnətdar boldum. Yən'ən wə Shənxi - Gənsu - Ningxia qegra rayoni 1936- yıldın 1948- yiloqıqə Zhonggong zhongyang turoğan jay idi, Zhongguo həlkə azatlıq kürixining bax arka sepi idi. Yən'əndiki wə Shənxi - Gənsu - Ningxia qegra rayonidiki həlkələrning pütün məmlikət həlkə alındıda yaratkan uluq təhpisi bar. Mən Yən'əndiki wə Shənxi - Gənsu - Ningxia qegra rayonidiki həlkələrning dawamlıq birdək ittipaklıxip, urux jarahətlirini tezdir sakayıtip, iqtisadiy қurulux wə mədiniyət қuruluxını rawajlanduruxını tiləymən. Mən yənə pütün məmlikətiki barlıq inkilawiy hizmətqilərning etkənki 10 nəqqə yil iqidə Yən'əndiki wə Shənxi - Gənsu - Ningxia qegra rayonidiki hizmətqilərdə bolovan japa - muxəkkətkə qidap kürəx kılıx istilini mənggü saklixini ümit kılımən.

Mao Zedong

1949- yil 10- ayning 26- künü

# BAY DIHANLAROJA MUAMILƏ KILIIXNING CELÜESİ MƏSİLİSİ TOORISIDA PIKIR SORAX\*

(1950- yil 3- ayning 12- künü)

Silər hazır ətküzüwatkan hərkəysi əlkilərdiki məsul yoldaxlar yioqinida bay dihanlaroja muamilə kiliixning celüesi məsilisi toorisida pikir sorap, uni diənbao arkılık bizgə məlum қilinglar, bu yil kixta jənuptiki birnəqqə əlkidə wə ojərbiy ximaldiki bəzi jaylarda baxlinidioqan yər islahati hərkətidə, kapitalistik bay dihanlaroqla təgməy қalmastın, bəlki yerim feodal bay dihanlaroqimu təgməy, yerim feodal bay dihanlar məsilisini birnəqqə yil ətkəndin keyin andin həl qılsaq dəwativiz. Xundak қilinsa paydilikrak bolamdkin, oylixip baksanglar. Bundak қilixtiki səwəp: birinqidin, yər islahatining kəlimi mislisiz zor bolidu, tolimu sol bołożan eojixlar asanla yüz beridu, əger biz pomixxiklaroqla tegip, bay dihanlaroja təgmisək, pomixxiklarni tehimu yitim қalduroqili, ottura dihanlarni tehimu қooqdioqili, xuningdək kəlsə - kəlməs urux, kəlsə - kəlməs əltürüxtin saklanqılı bolidu, bolmisa, buningdin saklinix nahayiti təs; ikkin-

---

\* Bu — yoldax Mao Zedong Zhonggong zhongyang Zhong-nənjüigə həmdə Huadongjü, Huanən fenjü, Xinənjü, Xibeyjülərgə əwətkən ukturux.

qidin, burun ximaldiki yər islahati urux dawamida elip beriloqan, urux һawasi yər islahati һawasini besip qüxkən idi, hazır asasiy jəhəttin urux yok, yər islahati alahidə gəwdilinip kaldı, jəmiyətə pəyda kılıdioqan zilzilə alahidə zor bolidu, pomixxiklar қılıdioqan nalə alahidə kattık bolidu, əgər yerim feodal bay dihanlaroqa waktingə təgməy turup, birnəqqə yıldın keyin andin təgsək, tehimu yolluk bolımız, yəni siyasi jəhəttin tehimu təxəbbuskar bolımız; üqinqidin, bizning milli burzuaziyə bilən bolоqan birlük sepimiz hazır siyasi, iqtisadiy wə təxkiliy jəhətlərdə xəkilləndi, əlbuki, milli burzuaziyə yər məsilisi bilən ziq baqlanoqan, milli burzuaziyini turaklandurux üçün, yerim feodal bay dihanlaroqa waktingə təgməslik muwapikraktək turidu.

Bay dihanlaroqa waqtinqə təgməslik tooprısidiki məsilini mən bultur 11-aydiki zhengzhijü yioqınıda otturioja қoyoqan idim, pəkət təpsili təhlil kılınmıqan wə қarar qikirilmıqan idi, əmdi қarar qikirix pəyti kəldi. Қarar qikiriloqandan keyin, yengi rayonlarning hərkəysi əlkiliridiki yər islahati kadirlırining üginixigə paydilik bolsun üçün, yər kanuniyoja wə yər islahatiqə ait baxka həjjətlərgə tüzitix kirgüzükə wə uni elan kiliçka toopra kelidu, xundak kılıqandila, bu yil küzdin keyin yər islahatini baxlaxka paydilik bolidu, undak kilmıqanda, pəytni қoldın berip koyup, beydonglukça qüxüp қalımız. Xunga, bu məsilini Zhongnənjüdiki yoldaxlarningla əməs, bəlki Huadongjü, Huanən fenjü, Xinənjinjü wə Xibeyjüdiki yoldaxlarningmu muzakirə kiliçini həmdə bu diənbaoni əz təwəsidiki shengwey,

shiweylarning muzakirə kiliçioja tarkitip berixini, қoxulojan pikir wə karxi pikirlerni toplap, tezdin diənbao arkilik zhongyangoja məlum kiliçini soraymiz, bu, siyasətlerni bəlgiləxni muhakimə kiliçta nahayiti muhim.

# DƏLƏTNİNG MALİYƏ - İKTİSADIY ƏHWALINING TÜPTİN YAHXILINIXINI KOLOJA KƏLTÜRÜX ÜQÜN KÜRİXƏYLI\*

(1950- yil 6- ayning 6-küni)

Həzirki həlkara əhwal biz üçün paydılık. Sovet ittipaki baxqilioqidiki dunya teqlik - demokiratiyə sepi bulturkidinmu zoraydi. Dunyadiki hərkəysi əllərning teqlikni қoloja kəltürüx, uruxka қarxi turux yolidiki həlk hərkəti tərəkkiyatlaroja erixti. Jahān'girlikning zulmidin қutuluxni kəzligən milli azatlıq hərkəti kəng tərəkkiyatlaroja erixti, buning iqidə Yaponiyə həlki wə Germaniyə həlkining Amerikining ixoqaliyitigə қarxi ammiwi hərkətining қozqılıp kətkənligi, xərkətki hərkəysi ezilgüqi millətlərning həlk azatlıq kürixinining tərəkkiyatlaroja erixkənligi alahidə dikkət kilişkə ərziyu. Xuning bilən bir wakitta, jahān'gir dələtlər otturisidiki ziddiyətlərmə, asaslıoji, Amerika bilən Ən'gliyə otturisidiki ziddiyətmə rawajlandı. Amerika burzuaziyisi iqidiki guruhlar otturisidiki jangjalmu, Ən'gliyə burzuaziyisi iqidiki guruhlar otturisidiki jangjalmu kəpəydi. Uning əksiqə, Sovet ittipakı

---

\* Bu — yoldax Mao Zedong Zhongguo gongchəndangi 7-nəwətlik zhongyang weyyüənhuyining 3-omumi yioqinida kilojan yazma doklat.

wə hərkaysı həlk demokiratiysi dələtliri əzara munasiwəttə nahayiti ittipak. Uluoł tarihiy əhmiyətkə igə Zhongguo - Sovet yengi xərtnamisi<sup>(1)</sup> ikki dələtning dostluk munasiwitini mustəhkəmləp, bir tərəptin, bizni iqliki kurulux ixlirimizni bimalal wə birkədər tez elip berix imkaniyitigə igə kıldı, yənə bir tərəptin, pütün dunya həlkining teqlik wə demokiratiyini қoloqa kəltürəx, urux wə zulumoja қarxi turux yolidiki uluoł kūrixigimu türtkə bolmakta. Jahan'girlik lagirining urux təhdidi yənilə məwjut, üqinqi dunya uruxining partlax ehtimali yənilə məwjut. Lekin, urux həwpini tosup, üqinqi dunya uruxini partlatkuzmaslıq yolda kürəx kiliwatkan küqlərning tərəkkiyati nahayiti tez boluwaitdu, pütün dunyadiki zor kəpqilik həlkning ang - sezimi əsməktə. Pütün dunyadiki gongchəndanglar ittipaklıxixka bolidioqan barlıq teqlik - demokiratiyə küqləri bilən dawamlıq ittipak laxsa həmdə uni tehimu zor tərəkkiyatka erixtürsila, yengi dunya uruxini toskılı bolidu. Guomindang əksiyətqiliri urux iqlwalirini həlkni aldax üqün tarkətti, uning asası yok.

Dəlitimizning hazırkı əhwali mundak: Zhonghua həlk jumhuriyitining mərkiziyyət həlk həküməti wə hər dərijilik yərlik həlk həkümətləri kuruldi. Sovet ittipaki, hərkaysı həlk demokiratiyisi dələtlili wə birkənqə kapitalistik dələt ilgir - keyin bolup dəlitimiz bilən diplomatik munasiwət ornattı. Urux kuruklukta asasən tügidi, pəkət Təywən bilən Xizangni azat kiliixla kıldı, bumu jiddi jənggiwar wəzipə. Guomindang əksiyətqiliri kurukluktiki birkənqə jayda banditlik partizan uruxi

usulini kollinip, bir kisim kalak unsurlarni kutritip, həlk həküməti bilən elixiwatidu. Guomindang əksiyətqiliri yənə nuroğun yoxurun ixpiyonlar wə jasuslarni uyuxturup, həlk həkümətigə karxi turuwatidu, həlk arisida pitnə - iöwa tarkitip, gongchəndang bilən həlk həkümətining inawitini təküxkə, hərkəysi millətlər, demokiratik siniplar, demokiratik partiyə - guruhlar wə həlk təxkilatlinin ittipaklıqıja wə həmkarlıqıja bəlgünqilik selixkə urunuwatidu. Ixpiyonlar wə jasuslar həlkning iqtisadiy ixlirioja buzogunqılık kılıx hərkətlərini yənə elip beriwatidu, gongchəndang wə həlk həkümətining hizmətqilirini yoxurun eltürük wastisini kolliniwatidu, jahān'gırlar wə guomindang əksiyətqilirigə ahbarat toplap beriwatidu. Muxu əksilinkılawiy hərkətlərning həmmisini jahān'gırlar bolupmu Amerika jahān'girligi arkıda turup kilduruwatidu. Bu banditlar, ixpiyonlar wə jasuslarning həmmisi — jahān'girlarning oqlqisi. Həlk jiefangjüni 1948- yili kixta Liaoshen, Huayhəy, Pingjin zhənyiliridin ibarət 3 qong zhənyining həl kiloquq oqlibisini köloja kəltürgəndin keyin, 1949- yil 4- ayning 21- künü Changjiangdin ətüp urux kılıxka baxlioqandın tartıp əhəziroqıqə bolongan 13 yerim ay iqidə Xizang, Təyvənlərdin wə birqanqə araldın baxka barlık ziminimizni aldi, guomindang əksiyətqilirining 1 milyon 830 ming kixilik armiyisini wə 980 ming kixilik bandit partizan düyini yokattı, həlk jamaət həwpsizligi organlıri bolsa kəpligən əksiyətqi ixpiyonluk təxkilatlırını wə ixpiyonlarnı köloja qüxürdü. Həzir həlk jiefangjüninə yengi azat rayonlarda қaldıuk banditlarnı dawamlik

yokitix wəzipisi, həlk jamaət həwpsizligi organlirining bolsa düxmənning ixpiyonluk təxkilatlırioja dawamlik zərbə berix wəzipisi yənilə bar. Pütün məmlikitimizdiki zor kəpqilik həlk gongchəndangni, həlk həkümətinini wə həlk jiefangjünini կizoqın himayə կildi. Həlk həküməti yekinki birnəqqə ay iqidə, pütün məmlikət dairilik maliyə - iqtisat hizmitini bir tutax baxkurux wə uningoja bir tutax rəhbərlik կilixni əməlgə axurup, maliyə kirim - qikimining təngpungluqını կoloja kəltürdi, pulning pahallixixini tosti, mal bahasını mükimlaxturdi. Pütün məmlikət həlkə axlıq tapxurux, baj tələx, zayom<sup>(2)</sup> setiwellixtək hərkətləri arkılıq həlk həkümətinini kollidi. Məmlikitimizdə bultur kəng kələmdə apət yüz bərdi, təhminən 120 milyon mo teriloqu yər wə 40 milyon həlk eoşir - yenikligi ohxax bolmioqan su apiti wə կuroqakqılık apitigə uqriddi. Həlk həküməti apətkə uqrioqan həlkni կutkuzux yolidə kəng kələmlik hizmətlərni uyuxturdı, nuroqun jaylarda kəng kələmlik su inxaati կuruluxini elip bardı. Bu yil yil bulturkidan yahxi kəldi, yazlıq հosul omumən yahxi bololandək turidu. Əgər küzlük հosulmu yahxi bolidioqan bolsa, kelər yil հal - əhwalimizning bu yılıkindinmu yahxıraq bolidioqanlioqını kəz aldımız oqa kəltürgili bolidu. Jahān'gırlar wə guomindang əksiyət-qilirining uzak muddətlik həkümranlioqı jəmiyət iqtisadida oqayıri normal հalətni kəltürüp qikaroqan wə kəng ixsızlar topini pəyda kiloqan idi. Inkilap oqəlibə kazançandın keyin, jəmiyətning pütkül kona iqtisadiy tüzülmisi ohxax bolmioqan dərijidə yengiwaxtin tüzülüwat-

kanlıktın, ixsızlar yənə kəpəydi. Bu — bir qong ix, həlk həküməti bu məsilini baskuqluk türdə həl қilixni nəzərdə tutup, ixsızlarnı kutkuzux wə orunlaxturux qarılırını kollinixka kirixti. Həlk həküməti kəng kələmlik mədiniyət - maarip hizmitini ixlidi, kəng ziyalilar wə yax okuojuqilar yengi bilimlərni üginixkə yaki inkilawiy hizmətkə katnaxtı. Həlk həküməti soda - sanaətni muwapik tərtipkə selix, omum bilən hususilarning munasiwitini wə əmgək bilən kapitalning munasiwitini yahxilaxta bəzi hizmətlərni ixlidi, bu hizmətni hazırlı zor küq bilən dawamlılıq ixlimektə.

Zhongguo — qong məmlikət, əhwal intayın murəkkəp, inkilap aldı bilən կismən jaylarda, uningdin keyin məmlikət boyiqə oğlıbə kazandi. Muxundak əhwaloja muwapik, kona azat rayonlarda (Təhminən 160 milyon ahalə bar) yər islahati orunlinip boldi, jəmiyat tərtiwi onglandı, iqtisadiy kurulux hizmiti yoloja qüxükə baxlıdi, zor kəpqılık əmgəkqi həlkning turmuxi yahxilinip kaldı, ixsız ixqilar wə ixsız ziyalilar məsilisi həl boldi (xərkəy ximalda) yaki həl bolay dəp kaldı (ximaliy Zhongguo wə Shəndongda). Bolupmu xərkəy ximalda pilanlılıq iqtisadiy kurulux baxlinip kətti. Yengi azat rayonlarda (təhminən 310 milyon ahalə bar) bolsa, azat bolqınıoja tehi birnəqqə ay, yerim yil yaki bir yilla bolqaqka, qət - yaqa jaylirida tarkılıp yürgən 400 mingdin artuk banditni yokitiximizoja tooraq kəlgəqkə, yər məsilisi tehi həl bolmidi, soda - sanaət tehi muwapik tərtipkə selinmidi, ixsızlıq tehi eoqır halda məwjujt, jəmiyat tərtiwi tehi onglanmidi. Kiskisi, iqtisadiy

kuruluxni pilanlıq elip berixning xərti tehi hazırlandı. Xuning üçün, mən: bizning hazır iqtisadiy səptə köloja kəltürgən bir talay oqılıbiliriz, məsilən, maliyə kirim - qikiminin tengpunglixay dəp kalqanlıqı, pulning pahallixixinin tohtıqanlıqı wə mal bahasining mukimlixixka yüzlən'gənligi wə baxkilar maliyə - iqtisadiy əhwalning yahxilinixka baxlıqanlıqını kərsitidu, lekin bu tehi tüptin yahxilanqanlıqı əməs, digən idim. Maliyə - iqtisadiy əhwalning tüptin yahxilinixini köloja kəltürük üçün, 3 xərt kerək, yəni: (1) yər islahatı orunlanıqan bolux; (2) hazır bar soda - sanaət muwapiq tərtipkə selinoqan bolux; (3) dələt aparatlırıqə ketidioqan hirajət zor mikdarda tejəlgən bolux. Bu 3 xərtni köloja kəltürük üçün heli wakit ketidu, 3 yil yaki uningdinmu kəprək wakit ketər. Pütün partiyə wə pütün məmlikət həlkı muxu 3 xərtni yaritix üçün tirixip kürəx ķilixi lazim. Mən ixinimən wə kəpqilikmu ixiniduki, bu xərtlərni 3 yılqə wakit iqidə toluk asaslar bilən əməlgə axuralaymız. Xu wakitka yətkəndə, dəlitimizning pütkül maliyə - iqtisadiy əhwalining tüptin yahxilanqanlıqını kərimiz.

Bu məksətkə yetix üçün, pütün partiyə wə pütün məmlikət həlkı birdək ittipaklıxip, təwəndiki hizmətləri obdan ixlixi lazim:

(1) Yər islahatı hizmitini baskuqluk wə tərtiplik halda elip berix<sup>(3)</sup>. Urxu kuruklukta asasən tūgigən, əhwal 1946- yıldın 1948- yiloqıqə boloqan (həlk jiefang-jüni guomindang əksiyətqiliri bilən hayat - mamat kürixi kiliwatqan, yengix - yengilix tehi ayrılmıqan)

əhwaloja pütünləy ohximaydioqan bolqaqka, dələt kərz berix usuli arkılık kəmbəoqəl dihanlarning kiyinqilioqini həl kiliwelixoja yardım berip, kəmbəoqəl dihanlar oja təkkən yərning azrak bolup қaloqanlioqidək yetərsizlikni tolduralaydu. Xunga, yezilardiki ixləpqikirixni baldur-rak əsligə kəltürükə, xundakla pomixxiklarni yitim қalduruxka, ottura dihanlar wə az yerini ijarigə bərgüqilərni қoqdaxka paydılık bolsun üqün, bay dihanlar oja muamilə kilixtiki siyasitimidən əzgərtixkə yəni bay dihanlarning artuk yərliri wə mal - mülükllərini yioqiwelix siyasitini bay dihanlar igiliginə saklap əkəm siyasitigə əzgərtixkə toqra kelidu.

(2) Maliyə - iktisat hizmitidə bir tutax baxkurus wə bir tutax rəhbərlikni mustəhkəmləx, maliyə kirim - qıkimining təngpungluqını wə mal bahasining mukimlioqını mustəhkəmləx. Muxu fangzhen boyiqə, bajni tərtipkə selip, həlkning selioqını layioqida yeniklitix lazim. Bir tutax pilanlap, təng etiwar berix fangzheni boyiqə, igiliktiki қaroquluk wə həkümətsizlik əhalitini pəydin - pəy tütütip, hazır bar soda - sanaətni muwapik tərtipkə selip, omum bilən hususilarning munasiwiti wə əmgək bilən kapitalning munasiwitini həkiki wə muwapik yahxilap, jəmiyəttiki hər hil iktisadiy tərkiplərni sotsiyalistik haraktiroja igə dələt igiligining rəhbərligidə, ix təksim kiliwelip həmkarlixip ixləydioqan, əzigə tegixlik orunoqa igə bolidioqan kılıp, jəmiyətning pütkül iktisadining əsligə kelixinə wə rawajlinixini ilgiri sürüx kerək. Bəzilər, kapitalizimni baldur yokitip, sotsiyalizimni yoloja қoyuxka bolidu, dəp қaraydu, bundak

idiyə hata, məmlikitimizning əhwalıqə uyoqun əməs.

(3) Təywənni, Xizangni azat kılıx, dələt mədapiəsi-ni mustəhkəmləx wə əksilinkilapqılarnı basturuxta yetərlik küqning boluxioqa kapalətlik kılıx xərti astida, 1950-yili həlk jiefangjüni bir əkisim hərbilərni hərbi səptin kayturup, asasiy küqni saklap əelixi kerək. Bu hərbi səptin kayturux hizmitini ehtiyat bilən ixləp, hərbi səptin kaytkan hərbilərni yurtioqa berip ixləpqikirix bilən hatırjəm xuqullinidiojan kılıx lazıim. Məmuri sestimini əzgərtip təxkil kılıx hizmitimu zərür, ixtattin exip kalojanlarnimu muwapiq bir tərəp kılıp, ularni hizmət wə üginix pursitigə igə kılıx lazıim.

(4) Kona məktəp maaripi ixliri wə kona ijtimali mədiniyət ixlirini əzgərtix hizmitini baskuqluk wə ehtiyat bilən ixləp, barlıq wətənpərvər ziyalilarning həlk üqün hizmət kılıxını қoloqa kəltürüx. Bu məsilidə əzgərtixni halimay, wakitni kəynigə sozidiojan idiyə toqra əməs, tolimu aldirangoşluk kılıx, əopal usullar bilən əzgərtixkə urunuñ idiyisimu toqra əməs.

(5) Ixsız iqxilar wə ixsız ziyalilarnı կutkuzux hizmitini əstayıdıl ixləp, ixsızlarning ixka orunlixixioqa baskuqluk halda yardım berix lazıim. Apətkə ugriqan həlkni կutkuzux hizmitini dawamlik halda əstayıdıl ixləx kerək.

(6) Əstayıdıl halda hər sahədiki demokiratik zatlar bilən ittipaklıxix, ularning hizmət məsilisi wə üginix məsilisini həl kılıxioqa yardım berix, birlik səp hizmitidiki ixik takıwelix hahixi wə madaraqılık hahixini tügitix lazıim. Hər sahədiki həlk bilən ittipaklıxip,

birlikdə hizmət kılıxka imkaniyyət beridioqan hər sahə həlk wəkilliri yioqinini əstayidil obdan eqix lazim. Həlk həkümətinin barlıq muhim hizmətləri həlk wəkilliri yioqininin muzakirə kilixiqə wə karar kilixiqə koyulu-xi lazim. Həlk wəkilliri yioqinoqə katnaxkən wəkillərni toluk pikir bayan kiliq həkükinqə igə kiliq lazim, həlk wəkillirinin pikir bayan kiliqini basidioqan hərkətlərning hərkəndiqi hata.

(7) Həlkə ziyankəxlik kılıdioqan barlıq bandit, ixpiyon, zomigər wə baxqə əksilinkilapqılarnı kət'i tazilax lazim. Bu məsilidə, basturux bilən kəngqılık kilixnı əzara birləxtürək siyasetini yəni bax jinayətqi-lərni jəzmən jazalax, təhdit astida əgəxküçilərni sürüxtürməslik, hizmət kərsətkənlərni mukapatlax siyasetini yoloqə koyux lazim, bir tərəpkə eojip ketixkə bolmaydu. Pütün partiyə wə pütün məmlikət həlkə əksilinkilapqılarning süyikəstlik hərkətlirigə karita huxyarlıqni əstürüxi lazim.

(8) Zhongyangning partiyə təxkilatlarını mustəh-kəmləx wə tərəkkii kildurux tooprisidiki yolyoruqını, partiyining həlk ammisi bilən bolqan munasiwitini küqəytix tooprisidiki yolyoruqını, tənkít wə əz əzini tənkitni ənənə yaydurux tooprisidiki yolyoruqını, pütün partiyə boyiqə istil tüzitix elip berix tooprisidiki yolyoruqını kət'i ijra kiliq. Partiyimizning tərəkkii kiliq 4 mil-yon 500 ming əzaqə igə bolqanlıqını nəzərdə tutup, bu-ningdin keyin partiyə təxkilatlarını ehtiyat bilən tərəkkii kildurux fangzhenini kollinix lazim, pursətpərəslərning partiyigə kiriwelixinini kət'i tosux, pursətpərəslərni

partiyidin muwapiq türdə tazilap qıqırıx lazımlı. Anglıq ixqılları basquqluk türdə partiyigə kobul kılıp, partiyə təxkilatlarda ixqılar tərkiwini kengəytixkə əhmiyyət berix kerək. Kona azat rayonlarda partiyigə yezidin əza kobul kılıxni omumən tohtitix lazımlı. Yengi azat rayonlarda pursətpərəslərning pursəttin paydilinip partiyigə kiriwelixinin saklinix üçün, yər islahati orunlinip boloqıqə, yezilarda omumən partiyə təxkilatlırını tərəkki қildurmaslıq lazımlı. Pütün partiyə boyıqə 1950- yilning yaz, küz wə kix pəsilliridə, türlük hizmət - wəzipilərdin ayrıloqan һalda əməs, bəlki uningoqa ziq birləxtürük xərti astida, bir ketim kəng kələmlik istil tüzitix hərkəti elip berip, bəlgilən'gən birkənqə həjjətni okup qikix, hizmətlərni yəkünləx, əhwallarnı təhlil kılıx, tənkıt wə eəz əzini tənkıtnı қanat yadurux қatarlıq usullar arkılık, kadırlar bilən adəttiki partiyə əzalırının idiyiwi səhiyyisi wə siyasi səhiyyisini əstürüp, hizməttə etküzgən hatalıklarını, hizmət kərsəttim dəp əzигə təmənna կoyidioqan məqərurlinix - қanaətlinix kəyriyatını, guənliaozhuyını wə buyrukqılıkni tügitip, partiyining həlk bilən boloqan munasiwitini yahxilax lazımlı.

### IZAHLAR

- (1) Bu 1950- yil 2- ayning 14- künü imzalanoqan Zhongguo-Sovet dostluk - ittipaklıq - həmkarlıq xərtnamisini kərsitudu.
- (2) Bu mərkiziyyət həlk həkuməti 1950- yili tərkətən nərsigə sundurulmuş həlk oqalibiyət zayomini kərsitudu.
- (3) 1950- yili kixtin baxlap məmlikət boyıqə yengi azat

boloğan rayonlarda kəyni - kəynidin kəng kələmlik yər islahatı hərkiti ənənəvi qanat yayduruldi. 1952- yili kixka kəlgəndə, bir kisim az sanlık məllətlər rayonidin baxqa jaylarda yər islahatı asasən tamamlandı. Məmlükət boyiqə yengi wə kona azat rayonlardıki təhminən 300 milyon yərsiz yaki yeri az dihan təhminən 700 milyon mo yərgə igə boldı.

## ҲӘММӘ ТӘРӘPKӘ ТӘNG ҲУJUM KILMASLIK KERӨК\*

(1950- yil 6- ayning 6- kуни)

7- нөвәтлик zhongyang weyyüənhuyning 2- omumi yioqinidin buyan, partiyimiz rəhbərlik kiloqan yengi demokiratik inkilap pütün məmlikət miqyasida oqəlibə kazandi, Zhonghua həlk jumhuriyiti kuruldi. Bu — uluq bir oqəlibə, Zhongguoda qədimdin kərülüp bakmioqan zor oqəlibə, xundakla ektəbir inkilawidin keyinki aləmxumul zor oqəlibə. Yoldax Stalin wə nuroqun qət'əllik yoldaxlar Zhongguo inkilawining oqəlibisining intayın uluqluoqını his kiliixmakta. Bizning nuroqun yoldaxlirimiz muxu kürəx iqidə bolup kəlgəqkə, undak his kiliixmaywatidu. Zhongguo inkilawining oqəlibisining uluq əhmiyiti toqrisida partiyə iqidə wə amma arisida yənə kəng təxwikat elip beriximiz lazim.

Uluq oqəlibilərgə erixkən wəziyəttə, bizning aldımızda yənə nahayiti murəkkəp kürəxlər, yənə nur-

---

\* Bu — yoldax Mao Zedong Zhongguo gongchəndangi 7-nəwətlik zhongyang weyyüənhuyining 3- omumi yioqinida sezligən səzning bir kismi. Bu səz «Dələtning maliyə - iqtisadiy əhwalining tüptin yahxilinixini қoloqa kəltürüx üçün kürixəyli» digən yazma doklatni izahlaydu, doklattiki zhənlüelik, celüelik idiyini xərhiləydu.

oğun kıyinqılıklar turuptu.

Biz ximalda təhminən 160 milyon ahalə yaxaydi-qan jaylarda yər islahatini orunlap bolduk, bu uluq nətijini müəyyənləxtürük kerək. Biz azatlıq, uruxta, asaslıqı, muxu 160 milyon həlkətə tayinip oqlıbə kazanduk. Muxu yər islahatining oqlıbisi bololaşqa, Jiang Jieshini yokitixning oqlıbisi bar boldı. Bu yil küzdə biz təhminən 310 milyon ahalə yaxaydi-qan muxundak kəng jaylarda yər islahatini baxlap, pütkül pomixxiklar sinipini aqdurup taxlaymız. Yər islahatida bizning düxminimiz helila qong, helila jik. Birinqidin, jahan'gırlar bizgə karxi turidu. Ikkinqidin, Təywən, Xizanglardiki əksiyətqilər bizgə karxi turidu. Üqinqidin, guomindangning əldəkləri, ixpiyonlar, banditlar bizgə karxi turidu. Tətinqidin, pomixxiklar sinipi bizgə karxi turidu. Bəxinqidin, jahan'gırlar məmlikitimizdə kuroğan qerkaw məktəpliridiki wə diniy sahədiki əksiyətqi küqlər, xuningdək guomindangning biz ətküzüwaloğan mədiniyət - maarip organlıridiki əksiyətqi küqlər bizgə karxi turidu. Bularning həmmisi—bizning düxminimiz. Biz bu düxmənlər bilən kürəx kılımımız, ilgirikidin jik kəng boloğan jaylarda yər islahatini orunlaymız, bu kürəx nahayiti kəskin bolidu, tarihta kərülmigən kürəx bolidu.

Əyni zamanda inkilapning oqlıbisi jəmiyat iqtisadını kayta tüzüvkə səwəp boldı. Bundaq kayta tüzük zərür idi, lekin waktingə bizgə eoşır yükmu arttı. Jəmiyat iqtisadını kayta tüzük wə uruxning soda - sanaətkə kəltürgən bəzi wəyrənqılıkları arkısında, nuroğun kixilər

bizdin narazi bolup kaldi. Hazir bizning milli burzuaziyə bilən boloğan munasiwitimiz nahayiti jiddilixip kaldi, ular kün boyi dəkkə - dükkidə etməktə, nahayiti narazi bolmacta. Ixsiz қaloğan ziyalilar wə ixsiz қaloğan ixqilar bizdin narazi, bir türküm kol sanaətqilermu bizdin narazi. Yezilarning kəp kismida tehi yər islahatı yürgüzülmigənligi, uning üstigə, oğellə - parak elinoqlanlıqı üçün, dihanlarningmu pikri bar.

Bizning nəwəttiki bax fangzhenimiz nimə? U — guomindangning қaldukları, ixpiyonlar, banditlarnı tazilax, pomixxiklar sinipini aqdurup taxlax, Təywən, Xizanglarnı azat қilik, jahan'gırlar bilən ahiroqiqə kürəx қilik. Kəz aldımızdiki düxmənni yitim қaldurux wə uningoja zərbə berix üçün, həlk iqidiki bizdin narazi boluwatkan kixilərni bizni himayə қılıdioğan kiliximiz kerək. Bu ixta gərqə hazır kiyinqılıq bolsimu, lekin biz bəribir türlüq qarılerni tepip həl kilişimiz.

Biz soda - sanaətni muwapik tərtipkə selip, zawutlarnı mangopuzup, ixsızlıq məsilisini həl kiliximiz həm 2 milyart jing axlıq ajritip ixsiz ixqilarning tamak məsilisini həl kiliximiz, xuning bilən ixsiz ixqilarnı bizni himayə қılıdioğan kiliximiz lazımlı. Biz ijarə wə əsümni keməytix, banditlarnı yokitix, zomigərlərgə karxi turuxni wə yər islahatını yürgüzsək, kəng dihanlar bizni himayə қılıdu. Biz uxxak kol sanaətqilərgimu qikix yoli tepip beriximiz lazımlı, ularmu turmuxini kamdisun. Milli burzuaziyə bilən boloğan munasiwətni soda - sanaətni, bajni muwapik tərtipkə selix arkılıq yahxiliximiz, bək jiddiləxtürüwət-

məsligimiz kerək. Ziyalilar üçün hər hil kurslarnı eqiximiz, hərbi - siyasi daxüe, inkilawiy daxüelərni eqiximiz, ularnı ixlitiximiz, xuning bilən billə ularnı təbiiyiliximiz wə əzgərtiximiz lazımlı. Ular jəmiyyət tərəkkiyat tarixi, tarixiy weywulun qatarlıq dərslərni okusun. Weyxinlunqılnımu bizgə karxi turmaydioğan kılıxka bizdə amal bar. Ular adəmni huda yaratkan dəydu, biz adəm adəmsiman maymundın kəlgən dəymiz. Bəzi ziyalilar kərip kaldi, 70 nəqqə yaxka kirip kaldi, partiyini wə həlk həkumitini himayə kilsila, ularnı bakımız.

Pütün partiyə birlik səp hizmitini əstayıdillik wə ehtiyatqanlıq bilən yahxi ixlixi lazımlı. Ixqılar sinipining rəhbərligidə, ixqi - dihanlar ittipakını asas kılıp, uxxak burzuaziyə, milli burzuaziyə bilən ittipaklıximiz lazımlı. Milli burzuaziyə kəlgüsidi yoktitili, lekin hazır ularnı əz yenimizoğa uyuxturuximiz, neri ittiriwətməsligimiz kerək. Biz, bir tərəptin, ular bilən kürəx kılımımız, yənə bir tərəptin, ular bilən ittipaklıximiz. Kadırlar oqa bu daolini oquq qüxəndürükimiz həmdə milli burzuaziyə bilən, demokratik partiyə - guruhlar bilən, demokratik zatlar wə ziyalilar bilən ittipaklıximiz toqra, zərür ikənlığını pakitlar arkılıq ispatlıximiz lazımlı. Ularning iqidiki nuroqun kixilər etkəndə bizning düxminiz idi, hazır ular düxmən tərəptin bəlünüp qıkip, biz tərəpkə etti, ittipaklıxikə az - tola bolsimu mümkün bolğan bundaç kixilər bilənmə ittipaklıximiz lazımlı. Ular bilən ittipaklıxix əmgəkqi həlkə paydilik. Hazır muxu celüeni kolliniximiz oqa toqra kelidu.

Az sanlıq millətlər bilən ittipaklıxix nahayiti muhim. Məmlikət boyiqə az sanlıq millətlərning nopusi təhminən 30 milyon. Az sanlıq millətlər rayonida ijtimalı islahat elip berix — zor bir ix, uningoşa ehtiyat bilən muamilə ķilix lazim. Biz, ķandakla bolsun, aldirangoqluluk ķılmışlıqımız kerək, aldirap kətsək, qataq qikidu. Xərt pixip yetilmisə, islahat elip berixka bolmaydu. Bir xərt pixip yetilip, kalojan xərtlər pixip yetilmisimu zor islahat elip barmay turux kerək. Əlwəttə, bu, islahat elip barmaslıq kerək, digənlik əməs. Ortak ganglingdiki bəlgilimilərgə binaən, az sanlıq millətlər rayonida ərp - adətlər üstidə islahat elip berixka bolidu. Lekin, bundak islahatni az sanlıq millətlər əzliri elip berixi kerək. Ammiwi xərt bolmisa, həlk korallıq küqləri bolmisa, az sanlıq millətlərning əz kadirliyi bolmisa, hərkəndək ammiwi haraktirlik islahat hizmitini elip barmaslıq kerək. Biz jəzmən az sanlıq millətlərning əz kadirlirini tərbiyilixigə yardım beriximiz, kəng az sanlıq millət ammisi bilən ittipaklıxiximiz lazim.

Kıskisi, biz həmmə tərəpkə təng hujum ķılmışlıqımız kerək. Həmmə tərəpkə təng hujum ķilsək, pütün məmlikət jiddilixip ketidü, yahxi bolmaydu. Biz hərgiz döxmənni awutuwalmışlıqımız kerək, bir tərəpkə azrak yol կoyup, jiddilikni pəsəytip turup, küqni toplap yənə bir tərəpkə hujum ķılıxımız lazim. Biz jəzmən hizmətni yahxi ixliximiz lazimki, ixqılar, dihanlar, uxxaқ kol sanaətqılər bizni һimayə ķılıdqan bolsun, milli burzuzaziyə wə ziyalilar iqidiki mutlək kəp sanlıq kixilər bizgə

қарxi turmaydioqan bolsun. Xundak bolqanda, guomin-dangning қaldukliri, ixiyonlar, banditlar yitim қalidu, pomixxiklar sinipi yitim қalidu, Təywən, Xizanglardiki əksiyətqilər yitim қalidu, jahan'girlar həlkimiz arisida yitim қalidu. Bizning siyasetimiz ənə xundak, bizning zhənlüelik, celüelik fangzhenimiz ənə xundak, zhong-yang weyyüənhuy 3 - omumi yioqinining luxiəni ənə xundak.

## MUKƏMMƏL INKILAPQI BOLAYLI\*

(1950- yil 6- ayning 23- künü)

Bu qetimki yioqında etkən məzgildiki təjribilər yəkünləndi, türük fangzhenlar bəlgiləndi.

Təjribilərni yəkünləydiqan wə fangzhenlarnı bəlgiləydiqan bu ixni biz həmmimiz birlikdə ixlidik, hərkəysi millətlər, demokiratik siniplar, demokiratik partiyə - guruḥlar, həlk təxkilatları wə hər sahədiki demokiratik zatlarning wəkilləri yioqılıp birlikdə ixlidi. Bu yerdə muzakirigə həlk siyasi kengixi məmlikətlik weyyüənhuyining weyyüənlirlə la katnixip kalmay, bəlki mərkiziy həlk həküməti, qong məmuri rayonluq həlk həkümətləri (hərbi-məmuri weyyüənhuyular)<sup>(1)</sup> wə əlkilik, xəhərlik həlk həkümətlərinin nuroqun hizmətqiləri, xuningdək əlkilik, xəhərlik hər sahə həlk wəkilləri yioqını məslihət weyyüənhuyılının wəkilləri, uning üstigə, alahidə təklip kilinoğan nuroqun wətənpərvər zatlar sırttin katnaxtı. Xundak kılıp, biz kəng dairilik pikirlərni mərkəzləxtürüp, etkənki hizmətlərni təkxürüp, buningdin keyinki fangzhenlarnı bəlgiləxkə muwəppək

---

\* Bu — yoldax Mao Zedong Zhongguo həlk siyasi məslihət kengixi 1- nəwətlik məmlikətlik weyyüənhuyining 2- yioqında səzligən yepix nutki.

bolduk. Bundak usulni buningdin keyin dawamlik kolliniximizni ümit kilişən, xuningdək qong məmuri rayonluq həlkə həkümətləri (hərbi - məmuri weyyüənhuylar) wə əlkilik, xəhərlik həlkə həkümətlərinin qollinxini ümit kilişən. Bizning yioqinimiz—waktingə yənilə təklip berix haraktiridiki yioqin. Əmma, əmiliyəttə, bizning bundak yioqında qikarоjan bəlgilimilirimizni mərkiziyyət həlkə həküməti əlwəttə қobul kılıdu wə əməldə kərsitidu, қobul kılıxi wə əməldə kərsitixi kerək.

Biz məmlükətlik weyyüənhuyning əz ixi toqrisidiki dokladioja wə mərkiziyyət həlkə həkümətinin hizmət doklatlırioja birdək қoxulduk. Bular yər islahati hizmiti, siyasi hizmət, hərbi hizmət, iqtisat wə maliyə hizmiti, baj hizmiti, mədiniyət wə maarip hizmiti, fayüən hizmiti ətarlı hizmətlər toqrisidiki doklatlardan ibarət, bu doklatlarning həmmisi yahxi doklat boldi. Bu doklatlarda muwapik halda ətkən məzgildiki hizmət təjribiliri yəkünlən'gən, buningdin keyinki hizmət fangzhenliri bəlgilən'gən. Bizning bu ketimki yioqinimizda karalojan məsililərning xunqə kəp boluxidiki səwəp xuki, bizning yengi dəlitimiz қurulqandın keyin, hərkəysi jəhətlərdəki hizmətlər yengidin baxliniwatidu, tərəkkii kiliwatidu, pütün məmlikət həlkə hərkəysi səplərdə həkiki həlkə inkilawidin ibarət uluq kürəxlərni, hərbi səptə, iqtisadiy səptə, idiyiwi səptə, yər islahati sepi də əkimdin tartip bolup baxlıqan, intayın uluq kürəxlərni əyvnam - taxkınlık bilən қanat yayduruwatidu, həmmə hizmətlər yəkünləxni, fangzhen kərsitip berixni kütüp turidu, xuning üçün karalojan məsililər xunqə

kəp boldi. Bizning yiojinimiz қanundiki bəlgilimə boyiqə hər yili ikki ketim ətküzülidü, bir ketimkisida қarılıdioğan məsilə kəp bolidu, bir ketimkisida қarılıdioğan məsilə azraq bolidu. Zhongguo — qong bir məmlikət, uning əmiliy nöpüsü 475 milyondin exip kətti, u, yənə kelip, həlk inkilawi elip beriliwatkan uluq tarihiy dəwrə turuwatidu, bundak əhwal bizning xundak қılıxımızni tələp kildidu, biz ənə xundak kıldıuk, biz toqra kıldıuk dəp oylaymən.

Bizning bu ketimkى yiojinimizda қaraloğan məsilə kəp bolğan bilən, mərkiziy məsilə kona yər tütümini əzgərtix məsilisi boldi. Kəpqilik Zhonggong zhongyang təklip қiloğan yər islahati қanuni layihisi<sup>(2)</sup>gə қoxuldi həmdə birkañqə paydılık tüzitix wə toluklax kirgüzdi. Bu nahayiti yahxi boldi, mən yengi Zhongguodiki nəqqə yüz milyon yeza həlkı kəd kətirix pursitigə igə bolğanlioqi wə məmlikitimiz sanaətlixixning asasiy xərtlirigə igə bolğanlioqi üçün hoxalmən wə uni təbrikleymən. Zhongguoning asasiy ahalisi — dihanlar, inkilap dihanlarning yardımigə tayanoğanlioqi üçünla əqəlibə kıldı, məmlikətning sanaətlixiximu dihanlarning yardımigə tayanoğandila muwəppəkîyətlük bolidu, xuning üçün ixqilar sinipi dihanlarning yər islahati elip berixiçə aktip yardəm berixi kerək, xəhər uxxak burzuaziyisi wə milli burzuaziyimu bundak isləhatni қollixi kerək, demokiratik partiyə - guruħlar, həlk təxkilatlari tehimu muxundak pozitsiyidə boluxi kerək. Urux bilən yər islahati yengi demokratizimdin ibarət tarihiy dəwrə pütün Zhongguodiki barlıq kixilerni,

barlıq partiyə - guruqlarını sinaydioğan ikki "ətkəl". Kim inkilawiy həlk tərəptə turidikən, u — inkilapqi, kim jahən'girlik, feodalizim wə guənliao kapitalizim tərəptə turidikən, u — eksilinkilapqi. Kim pəkət aqzidila inkilawiy həlk tərəptə turup, hərkitidə baxkıqə bolidikən; u — aqzaki inkilapqi, əgər aqzidila əməs, bəlki hərkitidimə inkilawiy həlk tərəptə turidikən, u — mukəmməl inkilapqi. Urxı ətkili asasiy jəhəttin ətüp kətti, bu bir ətkəldin həmmimiz nahayiti yahxi əttuk, buningdin pütün məmlikət həlkə razi. Əmdi yər islahatı ətkili din ətimiz, mən həmmimizning bu ətkəldinmu, urux ətkilidin ətkəndək, nahayiti yahxi ətüxini ümit kılımən. Kərpilik kəprək muhəakimə kılıp, kəprək məslihətləxip, pikir birligi hasil kılıp, kədəmni təkxiləp, feodallıqka karxi uluq birlik səp təxkil kılıdioğanla bolsak, bu ətkəldin həlkə rəhbərlik kılıp wə həlkə yardım berip, onguxluk ətələymiz. Urxı ətkilidinmu, yər islahatı ətkilidinmu ətkəndilə, қalojan bir ətkəldin asan ətüp kətkili bolidu, bu ətkəl — sotsiyalizim ətkili, pütün məmlikət dairisidə yoloja қoyulidioğan sotsiyalistik əzgərtix ətkili. Kixılər inkilawiy uruxta, inkilawiy asasta yər tüzümini əzgərtixtə təhpə қoxkan bolsila, uning üstigə, buningdin keyinki kəp yillik iqtisadiy қurulux wə mədiniyət қuruluxi dawamida təhpə қoxsila, kəlgüsidiə hussusi sanaətni dələt ihtiyarioja ətküzüx wə yeza igiligini ijtimailaxturux waktida (bu tehi heli yırak kəlgüsidi ki wakit) həlk ularni untup қalmayıdu, ularning istikbalı parlak bolidu. Bizning dəlitimiz ənə xundak puhta ədəmlər bilən aloja besip, uruxni, yengi demokratik

islahatni bexidin etküzgən, kəlgüsidiə bolsa, dələtning iktisadiy ixliri wə mədiniyət ixliri taza güllən'gəndin keyin, türlik xərt - xaraitlar hazırlanqandan keyin, pütün məmlikət həlkining oy - pikri bir yərgə kəlgən wə kəpqilik қoxuloqandan keyin, sotsiyalistik yengi dəwrgə bimalal wə obdan kirip baridu. Meningqə, bu - nuktini enik qüxəndürüp etüxning zərüriyiti bar, bundak kıl-ojanda, kixilərdə ixənq hasil kılıqlı bolidu, meni kün-lərning biridə taxliwetərsilərmikin, həlk üçün küq qikir-ray disəmmu pursət bolmay қalarmikin, dəp tingirkap ķelix wə əndixə ķılıx yüz bərməydu. Yak, undak bol-maydu, kimki həkikətən həlk üçün küq qikirixni halap, həlk kiyinqilikta turuwatkan məzgildə həkikətən həlkə yardəm kilsa, yahxi ix kilsa, uni izqıl dawamlaxtursa həm yerim yolda tohtitip қoymisa, həlkning wə həlk həkümitining uni qətkə ķekixka asasi yok, uningoşa yaxax pursiti wə küq qikirix pursiti bərməslikkə asasi yok.

Bu yirək nixanni kezləp, taxki jəhəttə Sovet itti-paki, həlk demokiratiyisi dələtliri wə pütün dunyadiki barlıq teqlik - demokiratiyə küqliri bilən mustəhkəm ittipaklıxiximiz lazım, bu həktə ķılqə ikkilinixkə wə təwrinixkə bolmaydu. Iqki jəhəttə hərkaysi millətlər, demokiratik siniplar, demokiratik partiya - guruhlar, həlk təxkilatlari wə barlıq wətənpərvər demokiratik zat-lar bilən ittipaklıxiximiz, wujutka kəlgən uluq, abroy-luk inkilawiy birlik sepimizni mustəhkəmliximiz lazım. Məyli kim bolsa bolsun, inkilawiy birlik səpni mustəh-kəmləx hizmitigə təhpə қoxkanlıki kixini biz karxi

alımız, uning kilojini toqra; bu inkilawiy birlik səpni mustəhkəmləx hizmitigə ziyan yətküzgənliki kixigə bolsa biz ərəxi turimiz, uning kilojini hata. Inkilawiy birlik səpni mustəhkəmləx məksidigə yetix üçün, tənkít wə əz əzini tənkít usulini қollinix lazımlı. Bu usulni қollanıqanda, asaslıqı, bizning hazırkı wakıttiki tüp qong қanunimizni yəni ortak ganglingni əlqəm kılımız. Biz bu yiqında dəl xu ortak ganglingoja asasən tənkít wə əz əzini tənkít usulini қollanduk. Bu — naħayiti yahxi usul, kəpçilikning həkikəttə qing turuxioqa, hatalıklarnı tüzütxigə türtkə bolidiojan naħayiti yahxi usul, həlk dəlitidiki barlıq inkilawiy həlk əz əzini tərbiyiləydiqan wə əz əzini əzgərtidiqan birdin - bir toqra usul. Həlk demokiratiyisi diktaturisida ikki usul bar. Düxmən'gə karita diktatura usulu қollinilidu, yəni zərür bolojan məzgil iqidə ular siyasi paaliyətlərgə қatnaxturlmaydu, həlk həkümətinin қanunlarioqa boysunuxka, əmgək bilən xucəllinixka məjbur kılınidu wə əmgək dawamida əzgərtip yengi adəm kılınidu. Həlkə karita uning əksiqə, zorlax usulu əməs, bəlki demokiratiyə usulu қollinilidu, yəni həlk siyasi paaliyətlərgə қatnaxturulidu, u yaki bu ixni kilişkə məjbur kılınmaydu, bəlki ularoqa karita demokiratiyə usulu bilən tərbiyə berix wə կayıl kiliş hizmiti elip berilidu. Bundak tərbiyə berix hizmiti — həlk iqidiki əz əzini tərbiyiləx hizmiti, tənkít wə əz əzini tənkít usuli — əz əzini tərbiyiləxning asası usulu. Mən pütün məmlikətəkki hərkəysü millətlər, demokiratik siniplar, demokiratik partiya - guruhlar, həlk təxkilatları wə barlıq wətənpərvər

demokiratik zatlardın bu usulni қollinixni ümit қılımən.

### IZAHALAR

(1) U qaođda, pütün məmlikət xərkiy ximal, ximaliy Zhongguo, xərkiy Zhongguo, ottura jənup, oqərbiy jənup wə oqərbiy ximaldin ibarət 6 qong məmuri rayonoja bəlün'gən. Hərkaysı qong rayonda Zhonggong zhongyangning wakalət orgini — zhongyangjü kuruloğan. Ximaliy Zhongguodin baxka 5 qong rayonning həmmisidə qong rayonluk məmuri aparat təsis əlinoğan bolup, xərkiy ximalda həlk həküməti dəp ataloğan, xərkiy Zhongguo, ottura jənup, oqərbiy jənup, oqərbiy ximalda hərbi - məmuri weyyüənhuy dəp ataloğan. 1952- yil 11- ayda hərkaysı qong rayonning məmuri aparatlırı birdək məmuri weyyüənhuy oja eżgərtilgən, ximaliy Zhongguodimu məmuri weyyüənhuy kuruloğan. 1954- yili hərkaysı qong rayonluk məmuri weyyüənhuylar əməldin қaldurulogan.

(2) Bu Zhonggong zhongyang 1950- yil 6- ayning 14- künü Zhongguo həlk siyasi məslihət kengisi 1- nəvətlik məmlikətlik weyyüənhuyi 2- yioqininin muzakirisigə koyogan «Zhonghua həlk jumhuriytining yər isləhatı əkanuni layihisi»ni kərsitudu. Bu layihə, bu kətimki yioqın muzakirə əlib əkoxuloğandan keyin, yənə mərkiziy həlk həküməti weyyüənhuyining makulliqidin etkən. «Zhonghua həlk jumhuriytining yər isləhatı əkanuni» xu yili 6- ayning 30- künü mərkiziy həlk həkümətinin zhuxisi Mao Zedong təripidin elan əlinip yoloja қoyulogan.

## SILƏR — PÜTÜN MILLƏTNİNG NƏMUNIQILIRI\*

(1950- yil 9-ayning 25-küni)

Məmlikətlik urux kəhrimanları wəkilliri yioqını wə məmlikətlik ixqi - dihan - əskər əmgək nəmuniqiliri wəkilliri yioqinoğa қatnaxkan wəkil yoldaxlar!

Zhonggong zhongyang silərning yioqininglarnı kizojin təbrikleydu həmdə hizmitinglar oja təxəkkür wə ehtiram bildüridu.

Silər düxmənni yokitix kürəxliridə, sanaət, yeza igilik ixləpqikirixini əsligə kəltürəx wə rawajlandurux kürixidə nuroğun japa - muxəkkətlərni yəngdinglar, intayin qong baturluk, əkil - parasət wə aktiplik kərsətinglar. Silər—pütün Zhonghua millitining nəmuniqiliri, hərkəysi jəhəttiki həlk ixlirini əqəlibilik ilgirilitidioqan tayanqlar, həlk həkümətinin ixənqlik tüvrügi wə həlk həkümətinin kəng amma bilən alakə baoqlıxidiki kəwrük.

Zhongguo gongchəndangi zhongyang weyyüənhuyi pütün partiyə əzalirini wə pütün məmlikət həlkini

---

\* Bu — yoldax Mao Zedong Zhonggong zhongyangga wakalitən məmlikətlik urux kəhrimanları wəkilliri yioqını wə məmlikətlik ixqi - dihan - əskər əmgək nəmuniqiliri wəkilliri yioqinida səzligən təbrik söz.

silərdin üginixkə qakiridu, xuning bilən bir wakitta silərni — səyümlük barlıq wəkil yoldaxlarnı wə pütün məmlikəttiki barlıq urux kəhrimanları, əmgək nəmuni-qılırları yoldaxlarnı üzlüksiz türdə kürəx dawamida üginixkə, kəng həlk ammisidin üginixkə qakiridu. Zadi məoqrurlanmioğan, қanaətlinip қalmıqandila həmdə dawamlıq hərmay-talmaq ügən'gəndila, uluq Zhonghua həlk jumhuriyiti üçün dawamlıq əhalidə təhpə қoxalaysıllər wə xuning bilən əzənglarning xərəplik naminglarnı dawamlıq saklap қalalaysıllər.

Zhongguo կudrətlik dələt mudapiə armiyisi қuruxi kerək, կudrətlik iqtisadiy küq bərpa kiliyi kerək, bu—ikki qong ix. Bu ikki ixta yoldaxlarning həlk jiefangjüni-ning barlıq zhihuyyüən wə jəngqılırları bilən, pütün məmlikitimizdiki ixqilar, dihanlar wə baxqa həlkər bilən bir-dək ittipaklixip, birlikdə tirixixioja tayanoğandila məksət-kə yətkili bolidu. Zhonghua həlk jumhuriyitinin tunji dələt bayrimi hatırə künü yetip kelix aldida silərning bu yerdə yioqın ətküzüxünglər oqayət zor əhəmiyətkə igə. Biz yioqininglarning muwəppəkiyətlik boluxını tiləymiz, buningdin keyinkı hizmitinglarda uluq oqəlibilərgə erixixinglarnı tiləymiz.

## ZHONGGUO HƏLK PIDAILAR KİSIMİÖIA BUYRUK\*

(1950- yil 10- ayning 8- künü)

Zhongguo həlk pidailar kisimidiki hər dərijilik rəhbiriyy yoldaxlar:

(1) Chaoxiən həlkining azatlıq uruxioja yardım berix, Amerika jahən'girliyi wə uning oqalqılırinin hujumioja karxi turux, xuning bilən Chaoxiən həlkı, Zhongguo həlkı wə xərkətiki hərkəysi əllər həlkilirinin mənpəətini kövdax üçün, Zhongguo həlk pidailar kisi dərhal Chaoxiən'gə berip, Chaoxiənlik yoldaxlar bilən billə tajawuzqilaroja karxi urux kilsun həmdə xanlıq oqəlibilərni қoloja kəltürsun.

(2) Zhongguo həlk pidailar kisimimiz Chaoxiən'gə baroqandin keyin, Chaoxiən həlkı, Chaoxiən həlk armiyisi, Chaoxiən demokratik həkümiti, Chaoxiən əmgək partiyisi, baxka demokratik partiyə - guruhlar oja wə Chaoxiən həlkining dahisi yoldax Kim Ersen'gə dostluk wə hərmət bildürüxi, hərbi intizam wə siyasi intizamoja kattik riayə kili xi xərt, bu — hərbi wəzipini ada kili xka kapalətlik kili xning intayın muhim siyasi

---

\* Bu — yoldax Mao Zedong Zhongguo həlk pidailar kisi-  
oja bərgən buyruktin parqə.

asasi.

(3) Duqkelix ehtimali bolqan wə muķerrər duqkelidiojan türlük kiyinqılıklarnı toluq məlqərləx həmdə bu kiyinqılıklarnı yüksək қızojinlik, kəhrimanlıq, ehtiyat-qanlıq bilən, japaşa bərdaxlıq berix rohi bilən yengixkə təyyar turux lazim. Hazır omumi həlkəara wəziyət wə iqliki wəziyət bizgə paydilik, tajawuzqilaroja paydisiz, yoldaxlar kət'iyyətlik wə kəhrimanlıq kərsətsila, xu yerdiki həlk bilən ittipaklıxixka, tajawuzqilaroja karxi urux ķilixka mahir bolsila, ahirki oqlılibə jəzmən bizning bolidu.

Zhongguo həlk inkilawiy hərbi ixlar  
weyyüənhuyining zhuxisi Mao Zedong

1950- yil 10- ayning 8- künü Beyjing

ZHONGGUO HƏLK PIDAILAR KİSİMİ  
CHAOXIƏNNİNG HƏR BİR TAOI WƏ  
DƏRYASINI, HƏR BİR DƏRƏH WƏ  
GIYASINI ASRIXI KERƏK\*

(1951- yil 1-ayning 19- künü)

Zhongguoluk wə Chaoxiənlik yoldaxlar bir tukkən  
ķerindaxtək ittipaķlixip, қayoqudimu, hoxallıktimu,  
əlümdimu, körümdimu billə bolup, ortak düxmənni  
yengix üçün ahiroqıqə kürəx ķılıxi kerək. Zhongguoluk  
yoldaxlar, huddi məmlikət iqidiki kariximiz wə usuli-  
mizoja ohxax, Chaoxiənning ixini əz ixidək körüxi,  
zhihuyyüən - jəngqilərgə Chaoxiənning hər bir taq wə  
dəryasını, hər bir dərəh wə giyasını asrax, Chaoxiən  
həlkining yip - yingnisigimu təqməslik həkkidə tərbiyə  
berixi kerək, mana bu — oqlibiyətning siyasi asası. Biz  
xundak ķıalisakla, ahirki oqlibigə qoķum eriximiz.

---

\* Bu — yoldax Mao Zedong Zhongguo həlk pidailar kisimi-  
oja bərgən yolyoruk.

ZHONGGONG ZHONGYANG  
ZHENGZHIJÜYI KENGØYTILGØN  
YIOINI ҚАРАРИНИНГ МУҲИМ  
NUKTILIRI\*

(1951- yil 2- ayning 18- kуни)

Zhongyang 2- ayning otturilirida zhengzhijüning hərkəysi zhongyangjülərdiki məs'ul yoldaxlar қatnax-kan yiojinini qakirip, türlük muhim məsililərni muza-kişə kıldı, қararning muhim nuktilirini təwəndikiqə ukturımız.

1. 22 AYLIK TƏYYARLIK  
HİZMITİ

“3 yil təyyarlık kılıx, 10 yil pilanlıq iqtisadiy қuru-lux elip berix” idiyisini əlkə, xəhər dərijilik wə uningdin yukuri kadirlaroqa qüxəndürüx kerək. Həzirdin baxlap hisaplıqanda, təyyarlık waktidin yənə 22 ay қaldı, hizmətni həmmə jəhəttin qing tutup ixləx kerək.

---

\* Bu — yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhong-yangning partiyə iqigə қaratılan ukturuxi.

## 2. AMERIKA JAHAÑ'GIRLIGIGƏ KARXI TURUX - CHAOXIƏN'GƏ YARDƏM BERIX TOÖİRISIDIKI TƏXWIQAT - TƏRBIYƏ HƏRKİTİ

Bu hərkətni pütün məmlikət dairisidə dawamlıq yürgüzüx kerək, yürgüzüwatkan jaylar uni qongkurlaxturuxi, yürgüzmən jaylar uni omumi yüzlük yürgüzüxi lazımlı, pütün məmlikətning həmmə yeridiki hər bir kixi bundak tərbiyini alsun.

## 3. YƏR ISLAHATI

1. Dihanqılıkning katilang qaoqlırıda birdək tohtıtip turup, təjribilərni yəkünləx.
2. Bu yil mol hosul elixni köloja kəltürüx.
3. Nahiyilik dihanlar wəkilliri yiojinicə wə kurslar oja tayinix.
4. Paal türdə xərt yaritix. Xərt pixip yetilmigən bolsa, hərkəndək wakit, hərkəndək jayda zormu - zor elip barmaslik.
5. Yər islahatı tügixi bilən, dərhal ixləpqikirix wə tərbiyidin ibarət ikki qong hiszətkə etüx.
6. Xərkəy Zhongguoning zülükni muddətkə bəlüp əkayturux qarisi makul kərüldi.
7. Ənənəsiz kiyin - kistakka almaslığının paydılığı ikənligi toörisidə dihanlar oja nəsihət kılıx.
8. Yər islahatidin keyin, rayon, yezilarnı kəpəytip,

rayon, yezilarning məmuri dairisini kiqiklitix.

#### 4. ƏKSILINKILAPQILARNI BASTURUX

1. Əlüm jazasi həküm kiliixni, omumən, ammidin ətküzüx həmdə buningdin demokiratik zatlarni hewərdar kiliix.
2. Kattik tizginləx, əlavimikan ixlimeslik, hata kiliip əyemaslik.
3. "Ottura katlam"<sup>(1)</sup> oja dikkət kiliix, kona hadimlar wə yengi ziyalilar iqigə yoxurunuwaloqan əksilinkilapqilar ni ehtiyat bilən eniklap qikix.
4. "Iqki katlam" oja dikkət kiliix, partiyə iqigə kiriwaloqan əksilinkilapqilar ni ehtiyat bilən eniklap qikix, məhpiyətlikni sak lax hizmitini kattik küqəytix.
5. Yənə kadirlaroqa tərbiyə berix həmdə kadirlaroqa mədət berix.

#### 5. XƏHƏR HİZMITİ

1. Hərkaysi zhongyangjülər, fenjülər, əlkilik, xəhərlik wə rayonluq dangweylar bu yil ikki ketim xəhər hizmiti yioqini qakirixi, küntərtiwi ni zhongyangning ukturoqinidək kilixi, bu həktə zhongyangoja ikki ketim məhsus doklat yolluxi kerək.
2. Dangweylarning xəhər hizmitigə bolovan rəhbərligini küqəytip, 7-nəwətlik zhongyang weyyüənhuy 2-omumi yioqinining kararini ijra kiliix.
3. Kadirlaroqa tərbiyə berip, ularda ixqilar sinipiçə

tayinix idiyisini aydinglaxturux.

4. Zawutlarda ixlepqikirix pilanini orunlaxni mərkəz kilip, partiyə, məmuriyət, ixqilar uyuxmisi wə yaxlar ittipakı təxkilatlinining bir tutax rəhbərligini yoloğa köyux.

5. Ixləpqikirixni axurux asasida ixqilarning turmu-xini pəydin - pəy yahxilaxka tirixix.

6. Xəhər қuruluxi pilanida, ixlepqikirix üçün, ixqilar üçün hizmət kılıx nuktiinəzirini singdürüx kerək.

7. Məmlikətlik bax ixqilar uyuxmisi wə yüksək dərijilik ixqilar uyuxmiliri təwənnning konkirit məsili-lirini etiwar bilən həl kılıxi kerək.

8. Dangweylar wə ixqilar uyuxmiliri tipik təjribi-lərni yaritixka etiwar berixi, ularni jaylaroğa tezdirin omumlaxturuxi kerək.

## 6. PARTIYINI TƏRTİPKƏ SELIX WƏ PARTIYƏ KURUX

1. Bizning partiyimiz — uluot, xərəplik, toqra partiyə, bu — asasiy tərəp, buni müəyyənləxtürük wə hər dərijilik kadirlarоja enik qüxəndürük kerək. Lekin məsili-lərmi məwjuṭ, rətkə selix lazim, xuningdək yengi rayonlarda partiyə kuruxta ehtiyatqan bolux pozitsiyisini tutux lazim, bu jəhətnimu enik qüxəndürük kerək.

2. Partiyini tərtipkə selixnimu, partiyə kuruxnimu zhongyang wə zhongyangjülər կattik tizginlixi kerək, təwən əz məyliqə ixlisə bolmaydu.

3. Partiyini tərtipkə selixni 3 yilda orunlap bolux kerək. Uning kədəm - baskuqi mundak boluxi kerək: Bir yil wakit (1951- yili) iqidə, əndən sonra qılıqanda gongchəndang əzasi boloqlili bolidiojanlıçı toqrisida omumi yüzlük tərbiyə elip berip, barlik partiyə əzalirioqa gongchəndang əzasi boluxning əlqimini qüxəndürүx wə təxkiliy hizmət hadimlirini tərbiyiləx. Xuning bilən bir wakitta, tipik sinak kiliş. Uningdin keyin, təjribilərgə asasən, partiyini tərtipkə selix, əmma xəhərlərdə partiyini tərtipkə selixni 1951- yili elip barsimu bolidu. Partiyini tərtipkə selixta, aldi bilən “4-kisimdikilər”<sup>(2)</sup> ni tazilap qikiriwetix lazim. Uningdin keyin “2- kisimdikilər” bilən “3 -kisimdikilər”ni pərkəndürүx, ulardin, tərbiyə bərgəndin keyinmu, həkikətən partiyə əzasi bolux xərtigə toxmiojanlarnı nəsihət kiliç partiyidin qekindürүx lazim, qekindürülgüqilər eż razilioq bilən qekinsun, kəngli aqrip qalmisun, 1948- yildiki “taxni eliwetix”<sup>(3)</sup> təjribisi təkrarlinip qalmisun.

4. Xəhərlər wə yengi rayonlarda partiyə kuruxta ehtiyatqan bolux fangzhenini qollinix kerək. Xəhərlərdə partiyə təxkilatını, asaslıqı, sanaət ixqiliri arısında kurux kerək. Yezilarda yər islahati ayak laxkandan keyinla, tərbiyə arkilik partiyə əzasi bolux xərtigə toxqanlarnı partiyigə kobul kiliç, partiyining zhibulurini kuruxka bolidu, dəsləpki 2 yil iqidə yeza zhibulurida partiyə əzasi omumən 10 din exip kətmisun. Xəhərlərdim, yezilardim partiyining tərbiyisini kobul kilişni halaydiojan aktiplarоqa əndən sonra qılıqanda gongchəndang əzasi boloqlili bolidiojanlıçı toqrisida tərbiyə elip berix,

muxundak tərbiyidin keyin ularning iqidiki partiyə əzasi bolux xərtigə həkikətən toxkanlarni partiyigə қobul қilix lazim.

## 7. BIRLIK SƏP HIZMITİ

1. Hərkaysi zhongyangjülər, fenjülər, əlkilik, xəhərlik, rayonluq dangweylarning 1951- yili ikki ketim yioqin qakirip, birlik səp hizmitini muzakirə қilixi wə bu həktə zhongyangoqa ikki ketim məhsus doklat yollixi tələp kilinidü.

2. Kadirlaroja birlik səp hizmitini nimə üçün küqəytix lazimloqining səwiwini enik qüxəndürүx kerək.

3. Ziyalilar, soda - sanaətqilər, diniy ərbaplar, demokiratik partiyə - guruḥlar wə demokiratik zatlar bilən jaħan'girlikkə, feodalizimoqa қarxi turux asasida ittipaklıxix wə ularni tərbiyiləx kerək.

4. Az sanlıq millətlər arısida əstayidil hizmət ixləx lazim, teritoriyilik aptonomiyini yoloja қoyux wə az sanlıq millətlərning əz kadirlirini tərbiyiləx — ikki mərkiziyy hizmət.

## 8. ISTIL TÜZITIX

Yilda bir ketim boluxi, kix pəslidə elip berilixi, wakti kişka boluxi kerək, wəzipə — hizmətlərni təkxü-rüx, hizmət təjribilirini yəkünləx, nətijilərni jari қilix, kəməqilik - hatalıklarnı tüzitix, buning bilən kadirlarnı

tərbiyiləx.

### IZAHLAR

(1) Əksilinkilapqılları basturux hizmiti taxkı қatlamnı eniklax, ottura қatlamnı eniklax wə iqki қatlamnı eniklax dəp 3 kə belün'gən. "Taxkı қatlam"ni eniklax jəmiyyətə yoxurunuwaloqan əksilinkilapqılları təkxürüp eniklaxnı kərsitudu; "ottura қatlam"ni eniklax armiyə, həkumət organ-lirimizning iqigə yoxurunuwaloqan əksilinkilapqılları təkxürüp eniklaxnı kərsitudu; "iqki қatlam"ni eniklax partiyimiz iqigə yoxurunuwaloqan əksilinkilapqılları təkxürüp eniklaxnı kərsitudu.

(2) 1951-yili partiyini tərtipkə saloqanda, partiyə əzaliri 4 kisimoqa ayrıloqan: 1. partiyə əzasi bolux xərtini hazırlıqlıqlar; 2. partiyə əzasi bolux xərtigə toluk toxmioqlar yaki eoirräk nuksanlırları bolup, əzgərtix, əstürük zərür boloqlar; 3. partiyə əzasi bolux xərtigə toxmioqları passip - kalaqlar; 4. partiyigə kiriwaloqan sinipi yat unsurlar, asilar, pursətpərəslər, aynip kətkənlər wə baxqlar.

(3) "Taxni eliwetix"ni Liu Shaoqi 1948-yili azat rayonlardıki yər islahatı, partiyini tərtipkə selix waktida otturioja köyoqlar. U kəng yeza kadirlirioja dihanları besip turoqları "tax" dəp təhmət qaplap, ularnı hizmitidin eli pətərəf taxlimakçı, taziliwətməkçı boloqları idi.

# ƏKSILINKILAPQILARNI BASTURUXTA PARTIYINING AMMIWI LUXIƏNINI YOLOIA KOYUX KERƏK\*

(1951- yil 5- ay)

(1) Nəwəttə məmlikət boyiqə elip beriliwatkan əksilinkilapqilarни basturux hərkiti — bir uluq, kəskin wə murəkkəp kürəx. Məmlikət boyiqə hərkəysi jaylarda yoloja қoyulqan ünümlük hizmət luxiəni — partiyining ammiwi luxiəni. Bu: dangwey rəhbərlik kılıx, pütün partiyini səpərwər kılıx, ammini səpərwər kılıx, demokratik partiyə - guruhları wə hər sahədiki zatlarnı katnaxturux, pilanni birlikkə kəltürüx, hərkətni birlikkə kəltürüx, қoloja elinidioqanlar wə əltürülidioqanlarning isimligini kattık təkxürüx, hər bir məzgildiki kürəx celüesigə diķət kılıx, təxwiqat - tərbiyə hizmitini kəng türdə ixləx (hər hil wəkillər yioqını, kadirlar yioqını, səhbət məjlisi wə ammiwi yioqnlarnı eqix, yioqnlarda dərtmənlər xikayət kılıx, jinayətning dəlil - ispatlirini kərgəzmə kılıx, kino, huəndeng, tiyatır, gezit, kitapqə wə təxwiqat waraklıridin paydilinip təxwiqat elip berip, həmmə ailini həwərdar kılıx, həmmə kixigə bildürüx),

---

\* Bu — yoldax Mao Zedong 3- ketimlik məmlikətlik jamaət həwpisizligi yioqininin kararioja tüzitix kirdgüzən wakitta yazoqan birnəqqə abzas yolyoruk.

ixik takıwelix wə sirliklaxturuxni buzup taxlax, қolning uqidila ixləp կoyuxtək eoqixka kət'i կarxi turuxtın ibarət. Omumən pütünləy muxu luxiən boyiqə ixligənlər pütünləy toqra kiloqan bolidu. Muxu luxiən boyiqə ixlimigənlər hata kiloqan bolidu. Omumən asasiy jəhəttin muxu luxiən boyiqə ixligən, əmma pütünləy muxu luxiən boyiqə ixlimigənlər asasiy jəhəttin toqra kiloqan, əmma toluk toqra kilmioqan bolidu. Biz bu hizmət luxiənini əksilinkilapqılarni basturux hizmitini dawamlıq qongkurlaxturux wə toluk ojəlibigə erixixning kapalıti dəp կaraymiz. Buningdin keyin əksilinkilapqılarni basturux hizmitidə muxu hizmət luxiənigə pütünləy əməl kılıx kerək. Buning iqidə həmmidin muhimi — kol-oja elinidioqanlar wə əlüm jazası həküm kılnidioqanlar-nıñ isimligini kattık təkxürük wə təxwiqat - tərbiyə hizmitini kəng türdə yahxi ixləx. Bu ikki nukta orunlansa, hatalıktın saklanojılı bolidu.

(2) Өltürülidiojan əksilinkilapqılarning sanini məlum nisbət dairisidə tizginləx kerək. Bu yerdə pirinsip: կan kərzi yaki baxqa əng eoqır jinayiti bolqanlioji üçün əltürülmişə həlkning oqəziwi besilmaydioqanlar wə dəlet mənpəətigə əng eoqır ziyan yətküzgənlərgə kət'i türdə əlüm jazası həküm kılıx həm dərhal ijra kılıx; կan kərzi yok, həlkning oqəziwi kattık bolmioqanlar wə dəlet mənpəətigə eoqır ziyan yətküzgən bolsimu, lekin tehi əng eoqır dərijigə yətmigən, xundaktimu jinayiti üçün əlüm jazası berixkə tegixlik bolqanlaroqa əlüm jazası həküm kılıp, 2 yil keqiktürüp ijra kılıx, məjburi əmgək kildurux, keyinki ipadisigə karax siyasitini kollinix.

Buningdin baxka yənə munular enik bəlgilinixi kerək: Omumən, қoloja alsimu bolidioğan, almışimu bolidioğan-larnı qokum қoloja almaslıq lazim, əgər қoloja elinsa, hata kılınoğan bolidu; omumən, əltürsimu bolidioğan, əltürmisimu bolidioğanlarnı qokum əltürməslik lazim, əgər əltürülsə, hata kılınoğan bolidu.

(3) Əksilinkilapqılarnı basturux hərkiti dolğunida “sol”qıl eçixning sadır boluxidin saklinix üçün, 6-ayning 1 - künidin baxlap, pütün məmlikətning həmmə yeridə, jümlidin adəm əltürük hılımu nahayiti az boluwatkan jaylardimu, қoloja elixni təstiklax hüquşını pütünləy diwey, wali məhkimə dərijilik orunoğa kayturuwelix, əltürükni təstiklax hüquşunu pütünləy əlkə dərijilik orunoğa kayturuwelix, əlkə mərkizidin yiraq jaylarda əlkidin wəkil əwətip bir tərəp kılıx bəlgiləndi. Hərkəndək jayning bu bəlgilimini əzgərtixni tələp kılıxiqə bolmayıdu.

(4) “Ottura katlam” wə “iqki katlam”diki əksilinkilapqılarnı hazırlın baxlap, pilanlık əhalidə təkxürüp eniklax kerək. Zhongyangning yolyoruqioja binaən, bu yil yaz wə küz pəsilliridə istil tüzitix usulini kollinip, қaldurup ixlitilgən hadimlar wə yengidin қobul kılınoğan ziyalilarını bir ketim omumi yüzlük, dəsləpki kədəmdə təkxürüp eniklax bəlgiləndi. Buningdin məksət — əhwalni eniklax wə əng gəwdilik məsililərni həl kılıx. Buning usuli əksilinkilapqılarnı basturux toqrisidiki həjjətlərni üginix, қaldurup ixlitilgən hadimlar wə yengidin қobul kılınoğan ziyalilar arisidiki məsilisi bar kixilərni (Həmmə kixini əməs) səmimi, rastqıl pozitsiyə

bilən tarihini enik tapxuruxka, yoxurup kəlgən məsili-lirini ikrar ķilixka qakirix. Bundak ikrar ķildurux hərkitini baxlıqlar məs'ul bolup baxquruxi, buningda ihtiyariyilik pırinsipi ķollinilixi kerək, zorlaxka bolmaydu. Hər bir orunda buning wakıti ķışka boluxi, uzakka sozulup kətməsligi kerək. Buning celüesi — kəp sanlıknı ķoloja kəltürүx, az sanlıknı yitim қaldurux, kix pəsligə baroqanda, yənimu ilgiriləp təkxürüp eniklax. Bax organlar, jamaət həwpsizligi organları, xuningdək baxka muhim tarmaklarda bolsa aldi bilən təkxürüp eniklax həmdə təjribə hasil ķilip, uni kengəytix kerək. Həkümət səstimisida, məktəplərdə wə zawutlarda mundak təkxürüp eniklax hizmitini elip baroqanda, partiyə sirtidiki zatlarnı bundak təkxürüp eniklax hizmitini elip baridi-qan weyyüənhuyoqa ķatnaxturux, gongchəndang əzali-rining yəkkə - yiganə ixlixidin saklinix kerək.

(5) Məmlikət boyiqə hərkaysı jaylar bu ketimki əksilinkilapqılarnı basturuxtın ibarət uluq kürəx dawamida, ammiwi amanlıknı saklax - կօզdax weyyüənhuylarını omumi yüzlük təxkil ķilixi kerək. Bu weyyüənhuyalar yezılarda yezini birlik ķilip, xəhərlərdə idarə, məktəp, zawut, məhəllilərni birlik ķilip, həlkning saylıxi arkılık təxkil ķilinixi lazim. Weyyüənlərning sani az bołoqanda 3 kixi, kəp bołoqanda 11 kixi bolsun, uningoja partiyə sirtidiki ixənqlik wətənpərvərlərni ķatnaxturup, uni birlik səp haraktirini aloqan, amanlıknı կօզdaydioqan təxkilat ķilix kerək. Bu weyyüənhuyalar asasiy ķatlam həkümət bilən jamaət həwpsizligi orgini-ning rəhbərligidə bolidu, həlk həkümətinin əksilinki-

lapqıllarnı tazilixiçä, hain wə jasuslarning buzoqunqılı-  
ojudin saklinixiçä, dələtni wə jamaətning amanlıqını  
köqdixiçä həmkarlixix məs'uliyitini üstigə alidu.  
Yaman adəmlərning pursəttin paydilinip sukunup  
kiriwelixinidin saklinix üqün, bu weyyüənhuyllarnı  
yezilarda yər isləhatı orunlinip bolqandanın keyin, xəhər-  
lərdə əksilinkilapqıllarnı basturux hizmiti қanat yaydu-  
rułqandanın keyin, rəhbərliyi bolqan һalda təxkil kılıx  
kerək.

# ƏKSILINKILAPQILARNI BASTURUXTA PUHTA BOLUX, DƏL BOLUX, KATTIK BOLUX KERƏK\*

(1950- yil 12- ay — 1951- yil 9- ay)

1

Əksilinkilapqılarnı basturuxta puhta bolux, dəl bolux, kattik boluxka diqqət kilinglar.

(1950- yil 12- ayning 19- künü)

2

Oferbiy Hunəndiki 21 nahiyyidə banditlar baxlıçı, zomiger wə ixpiyonlardın bir türkümi əltürüldi, bu yil jaylar təripidin yənə bir türkümi əltürülməkqi. Mening-qə, xundak kılıx nahayiti zərür. Muxundak қiloqandila, düxmənning horigini baskılı, həlkəning jasaritini əstür-gili bolidu. Əgər lingtasmilik kılıp, buzuklaroqa yol koysaq, həlkni apəttin halas ķilmiojan bolımız, ammidin ayrılip қalımız.

Puhta bolux diginimiz celüegə diqqət kılıx dimək-

---

\* Bu — yoldax Mao Zedong əksilinkilapqılarnı basturux hər-kiti tooplrisida Zhonggong zhongyang üçün təyyarlıqan bir ķisim muhim yolyoruklar.

tur. Dəl bolux diginimiz hata əltürməslik diməktur. Kattik bolux diginimiz əltürüxkə tegixlik barlıq əksi-yətqilərni kət'i əltürüx diməktur (Əltürüxkə tegixlik bolmiojanları əlwəttə əltürməslik kerək). Hata əltürüp қoymisakla, burzuaziyə qukan kətersimu uningdin körkmaymiz.

(1951- yil 1- ayning 17- künü)

### 3

Shəndongdiki bəzi jaylarda oğeyrət yetərlik bolmaslıq hahixi məwjut, bəzi jaylarda əkolning uqidila ixləp қoyux hahixi məwjut, bu — məmlikət boyiqə hərkəyasi əlkə, xəhərlərning həmmisidə digüdək məwjut bolup turuwatkan ikki hil hahix, tüzitixkə əhmiyət berix kerək. Bolupmu əkolning uqidila ixləp қoyux hahixining həwpi həmmidin zor. Qünki oğeyrət yetərlik bolmisa, tərbiyə berix wə կayıl kılıx arkılıq oğeyrətni bəribir yetərlik kılıqlı bolidu, əksilinkilapqılarning bir-nəqqə kün burun yaki birnəqqə kün keyin əltürülüxi ning kari qaoqlik. Əkolning uqidila ixləp, hata қoloja elix, hata əltürüxning təsiri bolsa nahayiti yaman bolidu. Əksilinkilapqılarnı basturux hizmitini kattik tizginlənglər, jəzmən ehtiyat bilən ix körünglər, əkolning uqidila ixləp қoyidiojan barlıq hahixlarnı jəzmən tüzitinglər. Biz barlıq əksilinkilapqılarnı qokum basturuximiz, lekin qokum hata қoloja almaslıqımız, hata əltürməsligimiz kerək.

(1951- yil 3- ayning 30- künü)

## 4

Zhongyang mundak қарар қildi: Gongchəndang iqidin, həlk jiefangjüni iqidin, həlk həkumiti sestimisi iqidin, maarip sahəsi, soda - sanaət sahəsi, diniy sahə, demokiratik partiyə - guruhlar wə həlk təxkilatları iqidin eniklap qikilojan əksilinkilapqılardın jinayiti əlümgə layik bolmay, muddətlik yaki muddətsiz қamak jazası həküm қılıxka yaki rijimoja elip nazarət қılıxka tegixlik bolqanlırını hisapka almioqanda, omumən, əltürükə tegixliklirining kan kərzi barliri, nuroqun hotun - կızlaroqa baskunqılık қilojan, nuroqun mal - mülükni bulioqanoqa ohxax ammining oqəziwini қozəyaydiojan baxka qong jinayiti barliri, xuningdək dələt mənpəətigə əng eoqır ziyan yətküzgənlirila əltürülüdü; қaloqanlırioqa birdək əlüm jazası həküm kılıp, 2 yil keqiktürüp ijra қılıx, jaza keqiktürülgən muddət iqidə məjburi əmgək kildurup, keyinki ipadisigə karax siyasiti қollinilidü. Bu siyasət ehtiyatqan bolux siyasiti bolup, hatalixixtin hali kılıdü. Bu siyasət kəng jamaət ərbaplirining hisdaxliqipoqa erixidü. Bu siyasət əksilinkilawiy küqlərni parqılap, əksilinkilapqılarnı təl - təküs yokitixka payda yətküzidü. Bu siyasət yənə kəpligən əmgək küqlirini saklap kəlip, dələtning қurulux ixlirioqa payda yətküzidü. Xuning üqün, bu siyasət — toqraq siyasət. Məlqirimizqə, yukarıda eytilojan partiyə, həkümət, armiyə, maarip, soda - sanaət wə həlk təxkilatları sahəliridin eniklap qikilojan əltürükə tegixlik əksilinkilapqılar arısida

кан кәрzi барлар yaki ammining oqəziwini қозоqaydiojan baxqä jinayiti barlар yaki dөlөt mәnpәetigә əng eoqir ziyan yәtküzgәnlөr intayin az sanni tәxkil kili-  
du, tәhminөn ondin bir - ikkisi qikar, elüm jazasi hәkүм kилип, keqiktürüp ijra kijinidiojanlar bolsa ondin səkkiz-  
tokkuzini tәxkil kilar, dimәk, elümgә layik jinayәtqilөr-  
ning ondin səkkiz - tokkuzini өltürmөy saklap kalqili  
bolidu. Ular yezillardiki banditlar baxlioji, kәspiy bandit  
wә zomigөrlөrdin pәrk kili-  
du, xәhәrlөrdiki zomigә,  
banditlar baxlioji, kәspiy bandit, qong lükqeklөr baxlioji  
xuningdәk hurapi tәxkilatlarning kattiwaxliridinmu pәrk  
kili-  
du, dөlөt mәnpәetigә əng eoqir ziyan yәtküzgәn bәzi  
ixpiyonlardinmu pәrk kili-  
du, yәni ularning ammining  
oqəziwini қозоqaydiojan kan kәrzi yaki baxqä qong  
jinayiti yok. Ularning dөlөt mәnpәetigә ziyan yәtküzüx  
dөrijisi eoqir, lekin tehi əng eoqir өmөs. Ular elümgә layik  
jinayәt өtküzgәn bolsimu, lekin amma biwastә ziyankex-  
likkө uqrımıojan. Өгөр bu kixilerni өltüridiojan bolsak,  
amma asanlikqә qüxinelmeydu, jamaәt әrbapliri anqә  
hisdaxlik kilmaydu, hәm kеpligөn өmgәk küqi zaya  
bolidu, hәm düxmөnni parqilax rolini oynimaydu,  
uning üstigә, bu мәsilidә hatalik өtküzüp қoyuximiz  
mүмкін. Xuning üqün, zhongyang bundaq kixilergө  
elüm jazasi hәkүм kiliп, keqiktürüp ijra kiliх, mәjburı  
өmgәk kildurup, keyinkи ipadisigә қarax siyasitini  
kollinixni қarar kildi. Өгөр bu kixilөr iqidә өzgәrtkili  
bolmaydiojan, dawamlik әskilik kiliqiojanliri bolsa,  
keyin yәnila өltürүxkө bolidu, tәxebbuskarlik bizning  
қолимизда. Jaylardiki partiyә, hәkүmet, armiyә, maarip,

soda - sanaət wə həlk təxkilatliridin eniklap qikil-ojan əksilinkilapqılarnı jaylarning yukturida bayan ķilin-ojan pirinsip boyiqə bir tərəp kiliixini soraymız. Buning iqidiki əlüm jazası ijra kiliixka tegixlik bołożan nahayiti az sanlık kixilerni (Əlümgə layık jinayətqılerning ondin bir - ikkisini təxkil ķilar), ehtiyyat bilən ix kerüx yüzisidin, birdək qong məmuri rayonlar yaki qong jünqü-lernenin təstiklixiçə yollax kerək. Birlilik səpkə alakıdar bołożan muhimlirini zhongyangning təstiklixiçə yollax kerək. Uningdin baxka, yezillardiki əksilinkilapqılardınmu, pəkət əltürmisiə həlkning oqəziwi besilmay-diojanlırinila əltürük, həlk əltürüxnı tələp kilmiojanlıki kixini birdək əltürməslik kerək. Buning iqidiki bəzilirigimu əlüm jazası həküm ķilip, keqiktürüp ijra kiliix siyasetini қollinx kerək. Həlkni puhadin qikirip, ixləpqikirixka payda yətküzük üçün, həlk əltürüxnı tələp kilojanlarını əltürük kerək.

(1951- yil 5- ayning 8- künü)

## 5

“2 yil keqiktürüp ijra kiliix” siyasetini hərgiz kan ķerzi bar yaki baxka qong jinayiti bar, həlk əlüm jazası berixni tələp kilojan jinayətqılərgimu əlüm jazası bərməslik dəp qüxəndürməslik kerək, əgər undak ķilinsa, hata bolidu. Rayon, kənt kadirlirioja wə həlk ammisioja enik qüxəndürüxicimiz kerəkki, həlkning oqəziwini besildurux üçün, jinayiti qekidin axkan, həlkning oqəziwi ķattık bolup, əltürülmişə həlkning oqəziwi besilmaydi-

oqanlırioja əlüm jazası berix kerək. Pəkət həlkning oqəziwi qattık bolmiojan, həlk əlüm jazası berixni tələp kilmiojan, lekin əlümgə layik jinayət etküzgənlərgilə əlüm jazası həküm kılıp, 2 yil keqiktürüp ijrə kılıx, məjburi əmgək ķildurup, keyinkı ipadisigə karaxka bolidu.

(1951- yil 6- ayning 15- küni)

**6**

Pütün əksilinkilapqılarnı basturux hizmiti hər dərijilik dangweylarning bir tutax rəhbərligidə boluxı, jamaət həwpsizligi organlıridiki wə əksilinkilapqılarnı basturuxka alakıdar organlardıki barlıq məs'ul yoldaxlar, burunkidəkla, dangweyning rəhbərligini қət'i կobul kılıxi kerək.

(1951- yil 9- ayning 10- küni)

# «WU XÜNNING TƏRJIMIHAŞALI» DIGƏN KINONI MUHAKIMƏ KILIXKA ƏHMIYƏT BERİX KERƏK\*

(1951- yil 5- ayning 20- künü)

«Wu Xünning tərjimihaşali»da otturioğa կuyulojan məsilə tüp haraktır alojan. Wu Xündək adəmlər Qing sulalisinining ahirkı yillirida, Zhongguo həlkı qət'əl tajawuzqılırioja wə məmlikət iqidiki əksiyətqi feodal həkümranlar oqa қarxi uluoj kürəx elip beriwatkan dəwrədə yaxap turup, feodallik iktisadiy bazisning wə uning üstkərulmisining bir tal moyiqimu əsla təgməy, əksiqə, feodallik mədiniyətni təlwilərqə təxvik kilsa, xuningdək feodallik mədiniyətni təxvik kilixta erixəlməy kəlgən orunoşa erixix üçün, əksiyətqi feodal həkümranlar aldida kilmioqan kulluqpi kalmioqan tursa, bundak rəzillikni bizning mədhiyilikimiz kerəkmu? Bundak rəzillikni həlk ammisi aldida mədhiyiləxkə, hətta “Həlk üçün himzət kilojan” digən inkilawiy bayrakni kətip qikip mədhiyiləxkə, hətta inkilawiy dihanlar kürixinin məoqlubiyitini selixturma kilojan hələda mədhiyiləxkə yol կoyalaymizmu? Bundak mədhi-

---

\* Bu — yoldax Mao Zedong «Renmin ribao» üçün yezip bərgən baxmağalidin parqə.

yıləxni etirap kılıx yaki uningoşa yol қoyux dihanlar-ning inkilawiy kürixini һaқarətləydiqan, Zhongguo tarihini һaқarətləydiqan, Zhongguo millitini һaқarətləydiqan əksiyətqil təxwikatni tooraq təxwikat dəp etirap kılıqanlıq yaki uningoşa yol қoyoqanlıq bolidu.

«Wu Xünning tərjimiḥali» digən kinoning otturiqə qikixi bolupmu Wu Xünni wə «Wu Xünning tərji-miḥali» digən kinoni mədhiyiləxning xunqiwala kəp boluxi məmlikitimizning mədiniyət sahəsidiki idiyiwi կalaymikənqılıkning қanqılık dərijigə berip yətkənligini kərsitudu!

Birmunqə aptorlarning nəziridə, tarihning tərək-kiyati kona xəy'ilərning ornini yengi xəy'ilərning elixi bilən əməs, bəlkı kona xəy'ilərni türlük tirixqanlıqlar arkılık halakəttin saklap kelix bilən bolidioğan ohxaydu; aqdurup taxlaxka tegixlik əksiyətqi feodal həkümranlarnı sinipi y kürəx arkılık aqdurup taxlax bilən əməs, bəlkı Wu Xün'gə ohxax, eziłgüqi həlkining sinipi y kürixini inkar kılıp, əksiyətqi feodal həkümranlarqa təslim bolux bilən bolidioğan ohxaydu. Bizning aptorlirimiz etmüx tarihta Zhongguo həlkini əzgən düxmənlərning կandak adəmlər ikənlərini, bu düxmən-lərgə təslim bołoqan wə ular üçün hizmət kılıqan adəm-lərning mahtaxka ərziyidioğan yeri bar - yokluqini tətkik kılmaydu. Bizning aptorlirimiz 1840- yıldiki əpyün uruxidin buyankı 100 nəqqə yil iqidə Zhongguoda kona ijtimai - iktisadiy xingtəylərgə wə ularning üstkərulmisi (siyasi, mədiniyət wə baxkilar) oja karxi kürəx kılıdiodan կandak yengi ijtimai - iktisadiy xingtəy, yengi sinipi y

küq, yengi xəhs wə yengi idiyilərning pəyda bolğanlıqini nimu tətkik kılmayıdu, xundak turuqluk, kandak nərsilərning mahtaxka yaki mədhiyiləxkə tegixlik ikənligini, kandak nərsilərning mahtaxka yaki mədhiyiləxkə tegixlik əməsligini, kandak nərsilərning əksiyətqılıq kəndi turuqluk tegixlik ikənligini bəlgiləweridu.

Alahidə dikkət kilişkə ərziydiqını — Marksizimni üginiwaldım, diyixip yürgən bəzi gongchəndang əzaliri. Ular jəmiyat tərəkkiyat tarihini — tarihiy weywulunni ügən'gən, lekin konkirit tarihiy wəkəgə, konkirit tarihiy xəhskə (məsilən, Wu Xün'gə), tarihkə əksiyətqılıq idiyigə (məsilən, «Wu Xünning tərjimiḥali») digən kino wə Wu Xün həkkidiki baxka əsərlərgə) duqkəlgən haman, pipən kiliş iktidarını yokitip կöydi, bəziləri hətta muxundak əksiyətqılıq idiyigə təslim boldı. Burzuaziyining əksiyətqılıq idiyisining jənggiwar gongchəndangoşa besip kirgənligi pakit əməsmu? Bəzi gongchəndang əzalirining üginiwaldım digən Marksizimi zadi nəgə kətti?

Yukurida eytiloğan türlü səwəplərni kəzdə tutup, «Wu Xünning tərjimiḥali» digən kino wə Wu Xün həkkidiki baxka əsərlər həm makalilar tooplrisidiki muhakimini əksiyətqılıq idiyilərni təl - təküs aydinglaxturuwelik lazımlı.

### 3 QONG HƏRKƏTNİNG ULUOI OİƏLIBISI\*

(1951- yil 10- ayning 23- küni)

Weyyüənlər, yoldaxlar:

Həlk siyasi məslihət kengiximizning 1- nəwətlik məmlikətlik weyyüənhuyining 3- yioqını hazırlıq eqildi. Bu yioqinoqa məmlikətlik weyyüənhuyining weyyüənləri katnaxkəndin taxkıri, təklip boyiqə Zhongguo həlk pidailar kisimi, həlk jiefangjüni, sanaət əmgək nəmuniqiliri, yeza igilik əmgək nəmuniqiliri, kona genjüdilər, maaripqilar, ədibiyat - sən'ətqilər, soda - sanaətqilər, hər sahədiki mutəhəssislər, diniy sahədikilər, az sanlıq mil-lətlər, Zhongguo muhajirları, ayallar, yaxlar, əlkilik, xəhərlik məslihət kengixi weyyüənhuyılirining wə baxxa sahədikilərning wəkillirimu, nuroqun həkümət hizmətqilirim sirttin katnaxtı. Yioqinoqa katnaxkan wə sirttin katnaxkanlar iqidə həlk birdək etirap kılıqan nuroqun urux kəhrimanlırı, əmgək nəmuniqiliri wə nəmuniqi hizmətqilər bar. Bu ketimki yioqinimizning muxu kəlimi Zhonghua həlk jumhuriyyitining hərkəysi səplərdə qayət zor muwəppəkliyət wə tərəkkiyatlar ola igə bolqanlıqını

---

\* Bu — yoldax Mao Zedong Zhongguo həlk siyasi məslihət kengixi 1- nəwətlik məmlikətlik weyyüənhuyining 3- yioqında səzligən eqix nutki.

toluk ipadiləydu.

Ötkənki bir yilda, məmlikitimizdə Amerika jahangirligigə karxi turux - Chaoxiən'gə yardım berix, yər islahəti wə əksilinkilapqılları basturuxtin ibarət 3 kəng kələmlik hərkət ənənə yaydurulup, uluoq oğlıbilər ənənə kəltürüldi. Kuruqluktiki əksilinkilapqıllarning kaldukları pat arıda asasiy jəhəttin tazilinidu. Yər islahəti, az sanlıq millətlər olturak laxkan bir kisim rayonlarıni hisapka almışqanda, 1952-yili pütünləy tүgəydu. Pütün Zhongguo həlkı Amerika jahangirligigə karxi turux - Chaoxiən'gə yardım berix hərkətidə mislisiz kəng ittipaklıxip, Amerika jahangirligining tajawuzqı küqlirigə karxi kət'i kürəx kıldı. Zhongguo həlk pidailar kisiimi Zhongguo həlkining uluoq iradisigə wəkillik kılıp, Chaoxiən həlk armiyisi bilən birliktə, Amerika jahangirligining Chaoxiən demokratik həlk jumhuriyyitini besiwellix wə yənimə ilgiriləp Zhongguo kuruqluqioja tajawuz kılıxni kəstligən oqaljiranə pilanını bitqit kiliwətti, xuning bilən Chaoxiən, Zhongguo, Asiya wə pütün dunyadiki teqlikpərvər həlkə ilham berip, ularning teqliknı kooqdash, tajawuzqılıkka karxi turux ixənqini axurdi. Biz kəhriman Zhongguo həlk pidailar kisi-mioja wə Chaoxiən həlk armiyisigə təbrik həm ehtiram bildürükə tegixlikmiz!

Yukurida eytiloqan 3 qong hərkəttə ənənə kəltürüləgən oğlıbilər arkısında wə hər dərijilik həlk hökümətləri bilən hər sahə həlkining birdək tirixixi arkısında, bizning məmlikitimiz misli kərülmigən dərijidə birlikkə kıldı. Xizang məsilisi teq yol bilən həl əlində. Dəlet

mudapiəsi küqi kudrət taptı. Həlk demokiratiyisi diktatürisi mustəhkəmləndi. Bizdə pul muamilisi wə mal bahası bolsa dawamlıq mukim bolup kəldi, bizning iqtisadiy kurulux ixliri wə mədiniyət - maarip ixlirini əsligə kəltürük wə rawajlandurux hizmitimizmu zor bir əkədəm ilgirilidi.

Sanaət wə yeza igilik sepidə ənanat yeyiwatkan wə tətənpərvərlik ixləpqikirixni axurux hərkəti — məmlikitimizdə təbrikləxkə ərziydiqan yengi kəypiyat. Yezilarda yər islahəti, zawut - karhanılarda demokiratik islahət əməlgə axuruloloqandin keyin, ixqilar bilən dihanlar əzli-rining wətənpərvərlik ixləpqikirixni axurux jəhəttiki intayın zor aktipliqini əstürüx həmdə əzlirining maddi turmuxi wə mədini turmuxini yahxilax imkaniyyitigə igə bolidu. Biz ixqilar wə dihanlar bilən ittipaklıxixka, ularni tərbiyiləxkə wə ularoja tayinixka mahir bolsakla, məmlikitimizdə omumi yüzlük yüksəlgən wətənpərvərlik ixləpqikirixni axurux hərkəti jəzmən barlikka kelidu.

Məmlikitimizning mədiniyət - maarip sepidə wə hər hil ziyalilar arisida, mərkiziy həlk həkümətinin fang-zheniçə asasən, əz əzini tərbiyiləx wə əz əzini əzgərtix hərkəti kəng ənanat yayduruldi, bumu ohxaxla məmlikitimizdə təbrikləxkə ərziydiqan yengi kəypiyat. Məmlikətlik weyyüənhuyning 2-yiojini yepilik waktida, mən tənkít wə əz əzini tənkít usuli arkılık əz əzini tərbiyiləx wə əz əzini əzgərtix təkliwini otturioja köy-qan idim. Həzir bu təklip pəydin - pəy riyallikkə aylan-di. İdiyə əzgərtix, aldi bilən, hər hil ziyalilarning idiyə əzgərtixi — məmlikitimizdə hərkəysi jəhətlərdə demoki-

ratik islahatni üzül - kesil əməlgə axurux wə sanaətləxtürüxi pəydin - pəy yoloja қoyuxning muhim xərtlidin biri. Xuning üqün, biz bu əz əzini tərbiyiləx wə əz əzini eżgərtix hərkitining puhta kədəm bilən ilgiriləx dawamida tehimu zor muwəppəkiyət kazinixini tiləymiz.

Barlik pakitlar ispatlidiki, bizning həlk demokiratiyisi diktaturisi tüzümimiz kapitalistik əllərning siyasi tüzümigə қariojanda intayın zor əwzəllikkə igə. Bundaq tüzüm asasida həlkimiz əzinin pütməs - tüğiməs küq - ķuwvitini jari ķilduralaydu. Bundaq küqni hıqkandak düxmən yengəlməydi.

Amerika jaħan'għirrigigə қarxi turux - Chaoxiən'gə yardım berix uluoq kürixi hazır yənila dawamlixiwatidu həmdə Amerika həkumiti məsilini teq yol bilən həl kiliqxä makul boloqiqə dawamlaxturuluxi kerək. Biz hıqkandak dələtkə tajawuz kilmaymiz, biz pəkət jaħan-għirlarning məmlikitimizgə tajawuz kilixicoqla қarxi turimiz. Kəpqilikkə ayanki, əgər Amerika қoxuni dəlitimizning zimini Təywənni besiwalmiojan, Chaoxiən demokiratik həlk jumhuriyitigə tajawuz kilmiojan wə məmlikitimizning xərkiy ximal qegrisiqiqə besip kəlmiğən bolsa, Zhongguo həlkı Amerika қoxuni bilən urux kilmaytti. Birak, Amerika tajawuzqılıkka қarxi turux bayriqini kətərməy turalmaymiz, bundaq kiliqx tamamən zərür wə pütünləy həkkani, bundaq zərürlük wə həkkaniılıkni pütün məmlikət həlkı qüxəndi. Bu zərür wə həkkani kürəxni kət'i dawamlaxturux üqün, Amerika jaħan'gir-

ligigə karxi turux - Chaoxiən'gə yardım berix hizmitini dawamlıq küqəytiximiz, ixləpqikirixni axurup, iqtisat kılıxni qattık yoloja köyuximiz, xuning bilən Zhongguo həlk pidailar kisimini kölliximiz lazim. Bu — Zhongguo həlkining bugünkü mərkiziy wəzipisi, xuning üçünmu bu ketimkî yioqinimizningmu mərkiziy wəzipisi.

Biz Chaoxiən məsilisining teq yol bilən həl kılınxı kerəkligini allıqaqanla bildürgən iduk, hazırlımu xundak dəymiz. Amerika hökümiti məsilini adil, əkilmə muwapiq asasta həl kılıxni halaydioğan, tənpən'gə yənə burunkidək türlük xərməndə usullar bilən buzoqunqılıq wə toşqunluq kilmaydioğanla bolsa, Chaoxiəndə urux tohitix tənpəni muwəppəkiyətlik bolup qikixi mümkün, bolmisa, muwəppəkiyətlik bolup qikixi mümkün əməs.

Zhonghua həlk jumhuriyiti küruloğandın buyankı 2 yil iqidə, bizning hər jəhəttiki hizmətlirimiz uluq oğəlibilərgə erixti. Bu oğəlibilərgə biz ittipaklıxixka bolidioğan barlıq küqlərgə tayinip erixtuk. Məmlikət iqidə, biz hərkəysi millətlər, demokiratik siniplar, demokratik partiyə - guruħlar, həlk təxkilatları wə barlıq wətənpərwər demokratik zatlarning ixqilar sinipi bilən gongchəndang rəhbərliigidiki mustəhkəm ittipaklioqioja tayanduk. Həlkara dairidə, biz Sovet ittipaki baxqilioqidiki teqlik - demokiratiyə lagirining mustəhkəm ittipaklioqioja wə dunyadiki hərkəysi əllər teqlikpərwər həlkining qongkur hisdaxlioqioja tayanduk. Xu səwəptin biz hər jəhəttiki hizmətlirimizdə uluq oğəlibilərgə erixtuk, buni düxmənlirimiz oyioja kəltürmigən idi. Bizning düxmənlirimiz yengidin dunyaqoja kəlgən Zhonghua həlk

jumhuriyitining aldida katmu - kat kiyinqilik turoqanlılioqoja, yənə kelip, əzlirining bizgə tajawuzqılık uruxi bilən қarxi turuwatkanlioqoja қarap, bizni өz kiyinqiliklirini yengix imkaniyiti yok, tajawuzqilaroja қayturma zərbə berix imkaniyiti yok dəp hisaplıqan idi. Biz düxmənlərning oylimiojan yeridin qikip, өz kiyinqiliklirimizni yengəlidük, tajawuzqilaroja қayturma zərbə berəlidük həmdə uluq oqəlibilərni қoloja kəltürdük. Bizning düxmənlərimizning nəzər dairisi tar, ular məmlikət iqidi ki wə həlkəradiki uluq ittipaklioqimizning küqini kərəlmidi, ular Zhonghua həlk jumhuriyitining kurulohanlioqı arkısida, qət'əl jahən'gırları Zhongguo həlkini bozək kili-  
diojan zamanning mənggü ayaklavxanlioqını kərəlmidi. Ular sotsiyalistik Sovet ittipakınınıñ kurulohanlioqı, Zhonghua həlk jumhuriyitining kurulohanlioqı, həlk demokiratiyisi dələtlirining kurulohanlioqı, Zhongguo, Sovet ittipakıdin ibarət ikki uluq dələtning dostluk - həmkarlıq - ittipaklıq xərtnamisi asasidiki mustəhkəm ittipaklioqı, pütkül teqlik - demokiratiyə lagirining mustəhkəm ittipaklioqı wə dunyadiki hərkəysi əllər kəng teqlikpərvər həlkining bu uluq lagiroja bolqan qongkur hisdaxlioqı arkısida, jahən'gırlar dunyaqə hoja bolidiojan zamanning mənggü ayaklavxanlioqinimu kərəlmidi. Bizning düxmənlərimiz bularni kərəlmidi, ular yənə tehi Zhonghua həlk jumhuriyitini bozək kilməkqi boluwaitidu, dunyaqə hoja bolmakqi boluwaitidu. Lekin, yoldaxlar, mən xuni üzüp eytimənki, ularning hiyalı—əhmikənə hiyal, bihudə hiyal, ular məksidigə yetəlməydi. Uning əksiqə, Zhonghua həlk jumhuriyitini bozək kili-

ka bolmaydu, Sovet ittipakı baxqilioqidiki uluq teqlik lagirioqa qekilihxä bolmaydu, pütün dunyadiki teqlik-pərwər həlkni aldaxka bolmaydu. Yoldaxlar, uluq Sovet əktəbir sotsiyalistik inkilawı oqelibə kazanoqandan keyin-la, dunyada həlk oqelibə kılıdioqan wəziyət mukimlaxkan idi, hazır Zhonghua həlk jumhuriyitining қuruluxi wə həlk demokiratiyisi dələtlirining қuruluxi bilən bu wəziyət rawajlandı wə mustəhkəmləndi. Dərwəkə, birinqi dunya uruxi wə Rosiyə əktəbir inkilawidin keyinki tarihiy dəwrədə, Germaniyə, Italiyə wə Yaponiyidin ibarət 3 jahan'gir dələt dunyaoqa hoja boluxka urunoqarı ix bołożan idi, bundak ix yənə kelip Zhonghua həlk jumhuriyiti wə nuroqun həlk demokiratiyisi dələtliri қurulmioqan bir wakitta bołożan idi, lekin akiwitit qandaq boldi? Bu 3 jahan'gir dələtning urunuxlirining əhmi-kanə urunuñ wəbihudə urunuñ ikenligi ispatlanmı-dimu? Hoja bolux hiyalida bołożan jahan'girlar eż arzu-sining əksiqə, yokitilik akiwitigə қalmidimu? Həzirki wəziyət pütünləy baxkiqə bolup kətti, uluq Zhonghua həlk jumhuriyiti қuruldi, nuroqun həlk demokiratiyisi dələtliri қuruldi, dunya həlkining ang-sezimi östi, pütkül Asiya wə ximaliy Afrikidiki milli azatlıq kürəx-liri jux urup қozojaldi, pütkül jahan'girlik sestimisining küqi intayın ajizlaxtı, yənə intayın muhim bir pakit xuki, əng yekin ittipakdiximiz Sovet ittipakining küqi zor dərijidə uloqaydi. Bundak bir wakitta, qaysi bir jahan'gir dələt ilgiri Germaniyə, Italiyə, Yaponiyə taja-wuzqılıri mangojan kona yolda mengixka urunidikən, uning akiwitining qandaq bolidioqanlıqını toluk kəz

aldimizoja kəltürüxkə bolmamdu? Yioqip eytkanda, buningdin keyinki dunya hərgiz jahən'girlar wə ularning ojalqliliri zorluk - zombuluk kılıdiojan dunya boliwərməy, qokum həlkning dunyasi boluxi lazim, dunyadiki hərkaysi əllərni hərkaysi əl həlkı əzi baxķuruxi lazim. Mən həlkimizning əzi obdan ittipaklıxip, xundakla ittipakdiximiz Sovet ittipakı bilən obdan ittipaklıxip, barlık həlk demokiratiyisi dələtliri bilən obdan ittipaklıxip, dunyadiki bizgə hisdaxlıq kılıdiojan barlık millətlər wə həlkələr bilən obdan ittipaklıxip, tajawuzqılıkka karxi kürəxning oqəlibisini, uluoq məmlikitimizni gülləndürükning oqəlibisini, dunyaning mustəhkəm teqlioqını köqdaxning oqəlibisini kəzləp dawamlıq aloqa besixini ümit kılımən. Yoldaxlar, biz xundak kılıdiojanla bolsak, ixinimənki, oqəlibə səzsiz bizning bolidu.

## “3 KƏ KARXI”, “5 KƏ KARXI” KÜRƏX TOORISIDA\*

(1951- yil 11- ay — 1952- yil 3- ay)

### 1

Hiyanətqılıkkə, israpqılıkka karxi turux ixi—pütün partiyə boyiqə qong ix, bu ixka қattık əhmiyət berixni silərgə eytən idük. Biz pütün partiyə boyiqə bir kətim kəng türdə eniklax elip berip, barlıq qong, ottura, kiqik hiyanətqılık wəkəlirini üzül - kesil pax қılıxımız, lekin salmakni qong hiyanətqılərgə zərbə berixkə қoyuxımız, ottura, kiqik hiyanətqılərgə bolsa tərbiyə berip, əzgərtip, ikkinqi kilmaydioğan қılıx fangzhenini қolliniximiz lazıim, xundak kiloqandila, nuroqun partiyə əzalırının burzuaziyə təripidin qiritilip ketixidək intayın həwplik hadisini toskılı, 7- nəwətlik zhongyang weyyüənhuy 2- omumi yioqinidila pərəz kiliñioğan bundak əhwalni tüğətkili həmdə 7- nəwətlik zhongyang weyyüənhuy 2- omumi yioqinining qiritixning aldini elix fangzhenini əməlgə axuroqili bolidu, silerning buningoqa diķət қılıxinglarni soraymız.

(1951- yil 11- ayning 30 -küni)

---

\* Bu — yoldax Mao Zedong təyyarlioğan Zhonggong zhongyangning mühim yolyoruklari.

## 2

Burzuaziyining qiritixi arkısida kadirlar iqidə eoşir dərijidə hiyanətqilik əhwali yüz bərgən pakitka qattık dikkət kılıx, uni baykaxka, pax kılıxka wə jazalaxka əhmiyyət berix həmdə bir qong kürəx qatarida bir tərəp kılıx lazımlı.

(1951- yil 11- ayning 30- künü)

## 3

Hiyanətqilikkə karxi turux, israpqılıkka karxi turux, guənliaozhuyioja karxi turux kürixini huddi əksilin-kılapqılarnı basturux kürixigə ohxaxla muhim dəp karap, xuningoja ohxaxla kəng ammini jümlidin demokratik partiyə - guruhlarnı wə jəmiyatning hərkəyəsi sahəsidi ki zatlarnı hərkətləndürüp elip berix, xuningoja ohxaxla daoqduqılık elip berix, xuningoja ohxaxla baxlıqlar məs'ul bolux, ezi kol selip ixləx, ikrar kılıx wə pax kılıxka qakirix, yeniklirigə tənkit - tərbiyə berix, eoqırılrını wəzipisidin elip taxlax, jazalax, կamaқ jazası həküm kılıx (əmək bilən əzgərtix) hətta jinayiti əng eoşir bir türküm hiyanətqilərni etix kerək, xundak kılıqandila, məsilini həl kılıqılı bolidu.

(1951- yil 12- ayning 8- künü)

## 4

Məmlikət boyiqə barlıq xəhərlərdə, aldi bilən, qong

wə ottura xəhərlərdə ixqilar sinipioja tayinip, ənanıqası riayə kilojan burzuazlar wə baxka xəhər ahalisi bilən ittipaklixip, ənanıqası hilaplıq kilojan burzuazlar oja karita para berixkə karxi turux, baj oqırı lax - baj tapxurmaslıqka karxi turux, dələt mülkini oqırı laxka karxi turux, ix əhalisini kişkartıx - ham əxyani oqırı laxka karxi turux, iqtisadiy ahbaratni oqırı laxka karxi turux - türin ibarət kəng kələmlik, kət'i, üzül - kesil kürəxni ənat yaydurup, uni partiyə, həkumət, armiyə wə həlkə təxkilatlinin iqki kismida elip beriliwatkan hıyanət-qılıkkə karxi turux, israpqılıkkə karxi turux, gənəliaozhuyioja karxi turux kürrixigə maslaxturux hazır intayın zərür wə xundak kılıxning dəl wakti. Bu kürəxtə, hərkəysi xəhərlərdiki partiyə təxkilatlıri siniplarning wə ammining küqini puhta orunlaxturuxi kerək, ziddiyətlərdin paydilinix, parqılap taxlax, kəpqılık bilən ittipaklixix, azqılıkni yitim əldənurux celüesigə əhmiyyət berip, kürəxtə “5 kə karxi” boyiqə tezdirin birlik səpni wujutka kəltürüxi lazımlı. Bir qong xəhərdə, “5 kə karxi” hərkət xiddətlik ənat yaydurulmuşandın keyin, bundak birlik səp təhminən 3 həptidə wujutka qıqxı mömkün. Bu birlik səp wujutka qıksila, jinayıti qekidin axşan əksiyətqi kapitalistlər yitim əldə - də, dələt həklik yosunda wə onguxluk türdə ular oja zərür bolovan türlik jazalarnı, məsilən, əloqoja elix, ənamak jazası berix, etix, musadırə kılıx, jərimanə əoyuxka ohxax jazalarnı berələydi. Məmlikət boyiqə hərkəysi qong xəhərlər (jümlidin hərkəysi əlkə mərkəzləri) 2-ayning baxlırida “5 kə karxi” jənggə atlınıxi kerək,

silərning tezdir orunlaxturuxunglarnı soraymız.

(1952- yil 1- ayning 26- künü)

## 5

(1) “5 kə қарxi” hərkəttə soda - sanaətqılerni bir tərəp қılıxning asasiy pirinsipliri: ətkənkisigə kəngqilik қılıx, buningdin keyinkisigə kattik bolux (məsilən, kep-kalojan bajni təlitixtə, omumən, 1951- yildikisinila təlitix); kəpqılıgigə kəngqilik қılıx, azqilioqioqa kattik bolux; ikrar қilojanlaroqa kəngqilik қılıx, karxılık ker-sətkənlərgə kattik bolux; sanaətqılərgə kəngqilik қılıx, sodigərlərgə kattik bolux; adəttiki sodigərlərgə kəngqilik қılıx, һayankəx sodigərlərgə kattik bolux. Hər dərijilik dangweylarning “5 kə қarxi” hərkəttə muxu birnəqqə pirinsipni igəllixini ümit kilişimiz.

(2) “5 kə қarxi” nixan astida hususi soda - sanaət-qılerni türğə ayriqanda, қanunoqa riayə қilojanlar, қanunoqa asasiy jəhəttin riayə қilojanlar, қanunoqa yerim riayə kilipli, yerim hilaplıq қilojanlar, қanunoqa eojir hilaplıq қilojanlar wə қanunoqa pütünləy hilaplıq қilojanlar dəp 5 türğə ayrixka toqra kelidu. Qong xəhərlərni elip eytkanda, aldinkı 3 türdikisi təhminən 95 pirsəntni təxkil қılıdu, keyinki 2 türdikisi təhmi-nən 5 pirsəntni təxkil қılıdu. Hərkəysi qong xəhərlərdə biraz pərk ķilsimu, omumən anqə yıraklıxip kətməydu. Ottura xəhərlərdə bolsa bu nisbəttin heli qong pərk қılıdu.

(3) Bu 5 türdikilər burzuaziyini wə burzuaziyigə

kirməydiqan mustəkil kol sanaətqilərni wə ailə sodigərlirini ez iqigə alidu, yaymiqilarnı ez iqigə almaydu. Qong xəhərlərdə yaymiqilarnı waktingə bir tərəp kilmay tursimu bolidu, lekin mustəkil kol sanaətqilərni wə ailə sodigərlirini, əng yahxisi, bir tərəp kiliş kerək. Ottura xəhərlərdə “5 kə karxi” hərkəttə, əng yahxisi, mustəkil soda - sanaətqilərni wə yaymiqilarnı bir tərəp kiliş kerək. Məmlikitimizning qong, ottura xəhərliridə ixqi, dukan hizmətqisi yallimaydiqan (Lekin bəziliri xagirt alidu) mustəkil soda - sanaətqilərning sani nahayiti kəp, ularning birmunqisi ənənəvi riayə kiloqanlar, yənə bir-munqisi ənənəvi asasiy jəhəttin riayə kiliş, əksər hilalıq kiloqanlar (Yəni az mikdarda baj oqrilioqan, baj tapxurmioqanlar, yəni az - maz məsilisi bar diyilgənlər), yənə az sandikisi ənənəvi yerim riayə kiliş, yerim hilalıq kiloqanlar, yəni kəprək mikdarda baj oqrilioqan, baj tapxurmioqanlarla yatidioqanlar. Biz bu kətimki “5 kə karxi” hərkəttə, həm zor bir türküm uxxak kapitalistlərni bir tərəp kiliş, ular üstidin hulasə qikiriximiz, həm imkaniyətning beriqə tirixip, uxxak kapitalistlər bilən san jəhəttə omumən təng bolğan mustəkil soda - sanaətqilərnimə bir tərəp kiliş, ular üstidin hulasə qikiriximiz kerək, bundak kiliş nəwəttiki “5 kə karxi” hərkətkimə, buningdin keyinki iqtisadiy əməkdaşlıq kimi paydılık. Bu ikki hil soda - sanaətqilərdə omumən qong məsilə yok, ular üstidin hulasə qikirix kiyin əməs. Hulasə qikiriloqandan keyin, biz kəng amminin həməyişigə eriximiz. Əmma ayrim xəhərlər əgər mustəkil soda - sanaətqilər üstidin hulasə qikirixni keyin’gə

kąldurup turup, aldi bilən baxka soda - sanaətqilər üstidin hulasə qikirixni əplikrək dəp қarisa, undak қılıxkimu bolidu.

(4) Xəhərlərning əmiliy əhəwaliçə asasən, burun ayriqan 4 türlük soda - sanaətqilərni 5 türə əzgərtixni yəni қanunoğa riayə kilojanlar digən bir türni қanunoşa riayə kilojanlar wə қanunoşa asasiy jəhəttin riayə kilojanlar dəp 2 türə ayrixni, қalojan 3 türni əzgərtməslikni қarar қıldı. Beyjingdiki 50 ming soda - sanaətqi iqidə (Mustəkil soda - sanaətqilərni əz iqigə alıdu, yay-miqilarnı əz iqigə almayıdu), қanunoşa riayə kilojanlar təhminən 10 pirsəntni, қanunoşa asasiy jəhəttin riayə kilojanlar təhminən 60 pirsəntni, қanunoşa yerim riayə kilip, yerim hilaplik kilojanlar təhminən 25 pirsəntni, қanunoşa eoşir hilaplik kilojanlar təhminən 4 pirsəntni, қanunoşa pütünləy hilaplik kilojanlar təhminən 1 pirsəntni təxkil қılıdu. Қanunoşa pütünləy riayə kilojanlar bilən az - maz məsilisi bar, қanunoşa asasiy jəhəttin riayə kilojanları ayrip қarax, қanunoşa asasiy jəhəttin riayə kilojanları iqidiki az miqdarda baj oqriliojan, baj tapxurmiqanlar bilən kəprək miqdarda baj oqriliojan, baj tapxurmiqanlar oqımı pərklik muamilə қılıx kerək, mundaq қılınsa, nahayiti qong tərbiyiwi rol oynixi mümkün.

(5) Hərkəysi qong, ottura xəhərlərdə, bəzi shiweylər hərkəysi türdiki soda-sanaətqilərning əhəwalini pəkət bilməy, xundakla bu soda - sanaətqilərgə կandak pərklik muamilə қılıxning celüelik nuktiinəzirini qüxənməy turup, ixqilar uyuxmisi bilən həkümət hizmət düyliri

(yaki təkxürüx guruppları)ni təxkilləx wə tərbiyiləx xunqə qala tursimu, “5 kə karxi” hərkətni aldirap - tenəp қozopap қoyup, bəzi қalaymikənqılıklarnı kəltürüp qıkar-di, bu shiweylarning dikkət kılıp, tezdir tüzitixini ümit қılımımız. Buningdin baxka, қanunoja hilaplik қilojan soda - sanaətqılerni təkxürüxnı shiwey wə xəhərlik həkümətlər қattık tizginlixi kerək, hərkəysi idarilərning əz məyliqə adəm əwətip təkxürüxicə bolmayıdu, kapitalistlarnı halıqanqə idarigə tutup epkelip sorak қılıxka tehimu bolmayıdu. “3 kə karxi” hərkəttə bolsun, “5 kə karxi” hərkəttə bolsun, tən jazasi berix, kistap ikrar қildurux usulini kollinixka bolmayıdu, elü-welix hadisilirining yüz berixidin қattık saklinix kerək, yüz bərgən orunlarda dərhal aldını elix qarılırını tüzüp qıkip, “3 kə karxi” hərkətnim, “5 kə karxi” hərkətnim toqra yol boyiqə saoqlam rawajlandurup, toluk oqəlibini қoloja kəltürük lazımlı.

(6) Nahiyə, rayon, yezilarning hiqkaysisida hazırlıq “3 kə karxi”, “5 kə karxi” hərkət elip berilməydi, kəlgüs-sidə қaşan wə қandaq elip berix həkkidə zhongyang ayrim ukturux qırırdı. Nahiyə xəhərliridə “5 kə karxi” hərkətni, rayonlarda “3 kə karxi” hərkətni sinək қilojan ayrim jaylar uni қattık tizginlixi kerək, ətiyazlıq teril-ojuja wə iqtisadiy paaliyətlərgə dəhli yətküzüxkə bolmayıdu. Ottura xəhərlərdim “5 kə karxi” hərkətni birləwağitta təng elip barmay, türkümge bəlüp elip berix həmdə қattık tizginləp elip berix kerək.

(1952- yil 3- ayning 5- künü)

## 6

Bu ketimki “5 kə karxi”kürəxtə wə uningdin keyin təwəndiki məksətkə yetiximiz kerək:

(1) Burzuaziyə bilən ittipaklixixkə wə uni tizgin-ləxkə, dələtning pilanlıq igiliginə yoloja köyuxka paydılık bolsun üçün, hususi soda - sanaətninq əhwalini üzül - kesil təkxürüp eniklax. Əhwal enik bolmisa, pilanlıq igilikni yoloja köyoqlılı bolmayıdu.

(2) Ixqilar sinipi bilən burzuaziyining qək - qegrisiyi enik ayrix, ixqilar uyuxmisi iqidiki hiyanətqılık hadisilirini wə ammidin ayrıldıqan guənliaozhuyılık hadisilirini tügitix, burzuaziyining ixqilar uyuxmisi iqidiki ojalqılırını tazilap qıkırıx. Jaylardıki ixqilar uyuxmilirida bundak ojalqlar wə ixqilar bilən kapitalistlar otturısida təwrinip turidıqan arılıktikilər pəyda boldı, biz kürəx dawamıda arılıktikilərnı tərbiyiliximiz wə koloja kəltürüximiz, kapitalistlarning eoşır jinayiti bar ojalqılırını bolsa qıkırıp taxliximiz kerək.

(3) Kəspdaxlar jəmiyiti wə soda - sanaətqilər birləxmisini əzgərtip təxkil kılıx, “5 zəhər”<sup>(1)</sup>ning həmmisi boğan kixilərnı wə inawitini pütünləy yokatkan baxka kixilərnı bu təxkilatlarning rəhbərlik organlıridin qıkırıp taxlap, “5 kə karxi” hərkəttə ipadisi birkədər yahxi boğan kixilərnı kobul kılıx. Kanunoqa pütünləy hilaplık kilojanlardın baxka hər türdiki soda - sanaətqilərdin wəkil boluxi kerək.

(4) Demokratik dələt kurux jəmiyiti məs'ullirininq

demokiratik dələt kurux jəmiyyitini tərtipkə selip, “5 zəhər”ning həmmisi bolojan kixilərni wə abroyi təkül-gən kixilərni qikirip taxlap, bir türküm yahxıraq kixilərni kəpəytiqə yardım berip, uni burzuaziyining, asasən, sanaət burzuaziyisining kanuniy mənpəətigə wəkillik əjalaydiojan həmdə burzuaziyini ortak gangling wə “5 kə karxi” hərkətning pirinsipliri boyiqə tərbiyiləydiojan siyasi təxkilat kılıp qikix. Hərkaysı kisim kapitalistlarning məhpi təxkilatlırını, məsilən, “pəyxənbilik bəzmə”<sup>(2)</sup> қatarlıklarnı bolsa, bir amal kılıp tarkitiwetix lazımlı.

(5) “5 zəhər”ni tazilap, hayankəx sodigərqilikni yoktitip, pütkül burzuaziyini dələtning ənan - pəmanlırioja boysunidiojan, dələt pilani wə həlk turmuxioja paydılık soda - sanaət bilən xuqullinidiojan kılıx; dələt bəlgililən dairidə, hususi sanaətni (kapitalistlar halisa wə ortak ganglingoja uyoğun kəlsila) rawajlandurux, hususi sodini pəydin - pəy taraytix; dələt hususilaroja əriata məhsulatlırını həddigə elip setip berix, mal zakaz kılıx pilanını yilmu-yıl axurux, hususi soda-sanaətkə bolojan pilanqanlıknı yilmu - yıl axurux; hususi kapitalning alidiojan paydisining miqdərini kaytidin bəlgiləx, həm hususi kapital tərəpni payda tegidikən digən həssiyatka kəltürüx, həm hususi kapital tərəpni artukqə payda aldurmaslık kerək.

(6) Yepik hisapni bikar kılıx, iqtisatni axkara tutux, ixqilar bilən dukan hizmətqiliri ixləpqiķirixką wə baxquruxka nazarət kılıx tüzümini pəydin - pəy bərpa kılıx.

(7) Toluklitix, қayturojuzux, jərimanə koyux, musadırə қılıx arkılık, dələt wə həlk tartkan iqtisadiy ziyan ning kəp kışmini təlitiwelix.

(8) Barlıq qong wə ottura hususi karhanılardıki ixqi wə dukan hizmətqiliri iqidə partiyə zhibusi ķurup, partiyə hizmitini küqəytix.

(1952- yil 3- ayning 23- künü)

### IZAHŁAR

(1) “5 zəhər” kapitalistlarning para berix, baj ooprilax - baj tapxurmaslik, dələt mülkini ooprilax, ix ҳalkısını ķışkartix - ham əxyani ooprilax wə iqtisadiy ahbaratlarnı ooprilaxtin ibarət қanun-oja hilap 5 hil hərkitini kərsitidu.

(2) “Pəyxənbilik bəzma” Chongqingdiki bir kisim kapitalistlarning məhpi təxkilati bolup, u bir qatar eoir қanunoja hilap yər astı hərkətlirini elip baroqan, “5 kə қarxi” hərkəttə pax bolup qıkkən wə əməldin қaldurulqan.

# YEZA IGILIGIDƏ HƏMKARLIXIX - KOPIRATSIYILIXIXNI BIR QONG IX SÜPİTİDƏ IXLƏX KERƏK\*

(1951- yil 12- ayning 15- küni)

Yeza igilik ixləpqikirixida həmkarlixix - kopiratsiyilixix toqrisidiki қарар layihisini silərgə tarkattuk, buni xiənwey wə qüweylərgiqə besip tarkitip beringlar. Bu layihini dərhal partiyə iqı wə sirtida qüxəndürünqlər wə ijra kilişni uyuxturunglar. Bu yər islahati orunlinipoloqan rayonlarning həmmisidə qüxəndürülliduwə ijra kilinidu, buni bir qong ix süpitidə ixlənglar. Bu қarar layihisini partiyining iqki zornilida elan kili-

---

\* Bu — yoldax Mao Zedong Liu Shaoqining yeza igiliginə kopiratsiyiləxtürükə қarxi turoqanliojoqa rəddiyə berix üqün təyyarlioğan, zor tarihiyə əhəmiyyətkə igə, partiyə iqigə karitiloğan ukturux. 1951- yil 7- ayda, Liu Shaoqi yoldax Mao Zedong wə dangzhongyang oğla ukturmay, eż namida bir təstik səz yezip, Sənxi shengweyning yeza igilik ixləpqikirixida həmkarlixix - kopiratsiyilixixni rawajlandurux toqrisidiki dokladını eż məyliqə əyipləydu wə uni jaylar oja tarkitidu. Liu Shaoqi təstik səzidə yoldax Mao Zedongning yeza igiliginə sotsiyalistik əzgərtix toqrisidiki luxiənigə қarxi turup, uni “hata, həwplik, hiyalı yəza igilik sotsiyalizimi idiyisi” dəp қarilaydu. Xu yili 9- ayda, yoldax

ka bolidu, lekin partiyə sirtidiki gezit - zornallarda elan  
kilmaslıq kerək, qünki u tehi layihə.

---

Mao Zedong xəhsən əzi riyasətqilik əlip, «Zhonggong zhongyangning yeza igilik ixləpqikirixida həmkarlixix-kopiratsiyilixix tooqrısidiki kararı (layihisi)»ni tütüp qıktı həmdə 12-ayning 15-küni karar layihisini besip tarkıtix munasiwiti bilən bu ukturuxni yezip qikip, pütün partiyigə, yeza igiliğdə həmkarlixix-kopiratsiyilixixni bir qong ix süpitidə ixləx kerək, dəp yolyoruk bərdi.

## YENGI YIL MUNASIWITI BILƏN TƏBRIK SÖZ

(1952- yil 1- ayning 1- künü)

Həmmimizning — həlk həkuməti hizmətqiliri, həlk pidailar kisiyi wə həlk jiefangjüni zhihuyyüən - jəngqili, demokiratik partiyə - guruhlar, həlk təxkilatlari, az sanlıq millətlər wə pütün məmlikət həlkining hərkəysi hizmət səpliridiki oqəlibilirini təbrikləymən!

Amerika jahan'gırligigə қarxi turux - Chaoxiən'gə yardəm berix sepidiki oqəlibilirimizni təbrikləymən!

Dələt mudapiəsi sepidiki oqəlibilirimizni təbrikləymən!

Yər islahati sepidiki oqəlibilirimizni təbrikləymən!

Əksilinkilapqılarnı basturux sepidiki oqəlibilirimizni təbrikləymən!

Iktisat wə maliyə sepidiki oqəlibilirimizni təbrikləymən!

Mədiniyət wə maarip sepidiki oqəlibilirimizni təbrikləymən!

Jəmiyatning hərkəysi sahəsidikilərning, aldi bilən, ziyalilarning idiyisini əzgərtix sepidiki oqəlibilirimizni təbrikləymən!

Mən yənə yengi eqiloğan səptiki oqəlibilirimizni təbrikləymən, yəni məmlikitimidiki barlıq həlkni wə bar-

lik hizmətqilərni birdək қозоғılıp, hiyanətqılıkkə қarxi turux, israpqılıkka қarxi turux, guənliaozhuyioğa қarxi turux yolidiki kəng kələmlik kürəxni daoqduoqılık һalda, qakmaq tezligidə қanat yaydurup, kona jəmiyəttin ķep-ķalojan bu mərəzlərni pakiz taziliwetixkə qakirimən!

Yoldaxlar, biz yukarıda eytilqan barlık səplərdə 1951- yili oqəlibilərgə erixtuk, uning nuroqunu — intayın uluq oqəlibə. Biz əzimizning ortak tirixqanlıqı arkılık, bu hizmətlərning həmmisidə 1952- yili tehimu zor oqəlibilərni қoloqa kəltürüxni ümit kılımız.

Yaxisun Zhonghua həlk jumhuriyiti!

# ZHONGGONG ZHONGYANGNING XIZANG HIZMITINING FANGZHENI TOOIRISIDIKI YOLYORUOI\*

(1952- yil 4- ayning 6- kуни)

Zhongyang Xinənjü wə Xinən jünqüning 4- ayning 2- kуни Xizang hizmət weyyüənhuyi bilən Xizang jünqüyigə bərgən yolyoruk diənbaosıqa asasən қoxulidu, bu diənbaoda otturioqa қoyulmuş asasiy fangzhen (Xizang armiyisini əzgərtip təxkil қiliştin baxka) wə nurçun konkirit kədəm - baskuqlarnı toqra dəp hisaplaydu. Pəkət muxundakı ixligəndila, armiyimizni Xizangda yengilməs orunda turoquzoqili bolidu.

Xizangning əhwali Xinjiangning əhwali oqxımaydu, Xizang siyasi jəhəttimu, iqtisadiy jəhəttimu Xinjiangdin kəp naqar. Bizning Wang Zhen əsirimiz Xinjiangıqa kirgəndin keyin, yənə tehi, aldi bilən, inqikə hisawat қilişka, əz küqigə tayinip ix kərükə, ixləpqiķirix arkılık əzini əzi təminləxkə pütün küqi bilən əhmiyət bərdi. Ular hazır puhta orunlixiwaldı, az sanlıq millətlərning կızojın himayisigə erix-

---

\* Bu — yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning Xinənjügə, Xizang hizmət weyyüənhuyioqa bərgən həmdə Xibeyjü wə Xinjiang fenjügə ukturup қoymuş partiyə iqiqə karatqan yolyoruqlı.

ti. Hazir ijarə wə əsümnı keməyti xübüdü, bu yil kix yər isləhatı yürgüzülsə, amma bizni tehimu himayə kılıdu. Xinjiang bilən iqtisadi əlkilər arısida maxina katnixining rawan boluxi maddi parawanlıq jəhəttə az sanlıq millətlərgə nahayiti zor yahxılıq elip kəldi. Xizangda kəm digəndə 2 - 3 yil iqidə ijarə keməytixni, yər isləhatini elip baroqlı bolmayıdu. Xinjiangda nəqqə yüz ming Hənzu bar, Xizangda bolsa Hənzular yok diyərlik, armiyimiz tamamən bələkqə bir milli rayonda turmakta. Biz ikki asasiy siyasetkə tayansakla, ammini қoloqa kəltürüp, əzimizni yengilməs orunda turoquzalaymız. Birinqi, inqikə hısamat қılıx, ixləpqiķirix arkılıq əzimizni əzimiz təminləx həm buning bilən ammiqə təsir kərsitix, bu — əng asasiy һalqası. Taxyol yasılıp bołojan təkdirdim, buning bilən kepləp axlıq yətkigili bolmayıdu. Hindistan almaxturux arkılıq Xizangoja axlıq wə maddi nərsilər kirgüzükə makul boluxi mümkün, lekin məwkəyimizni kəlgüsü künlerning biridə Hindistan axlıq wə maddi nərsilər bərmisimu armiyimiz kün kəqürələydiyojan bolux nuktisi oja koyuximiz kerək. Biz barlıq tirixqanlıq wə muwapik qarılər arkılıq, Dalayni wə uning yüksəliyi əsasında guruhi dikenlerin zor kəpçəlilərini қoloqa kəltürüp, az sanlıq buzuk unsurlarnı yitim կaldurup, Xizangning iqtisadiy wə siyasi կiyapitini կan təkmigən һalda, kəprək wəkət iqidə pəydin - pəy əzgərtix məksidigə yetiximiz lazim; lekin buzuk unsurlarning Xizang armiyisini baxlap topilang kətirip, bizə hujum қılıx ehtimalıqə takəbil turuxka, axundak qaoğdimu armiyimizning yənilə Xizangda kün

kəqüriwerələydiqan wə qing turiwerələydiqan boluxi-  
oja təyyarlik kərüp köyuximiz kerək. Bularni ixka  
axurux üçün, inqikə ħisawat kiliçka, ixləpqikirix  
arkılık əzimizni əzimiz təminləxkə tayiniximiz lazim.  
Bu əng asasiy siyasetni asas kıləjandila, məksətkə  
yətkili bolidu. İkkinqi, kiliçka bolidiqan wə kiliç zərür  
bolojan ix xuki, Hindistan bilən wə iqliki rayonlar bilən  
soda munasiwiti ornitip, Xizangning chukousi bilən  
jinkousini təngpunglaxturux, armiyimizning Xizangoja  
kirgənligi səwiwidin Zangzularning turmux səwyisini  
bizəmu təwənlitip koymaslik, bəlki ularning turmuxini  
yahxilaxka tirixix. Biz ixləpqikirix bilən sodidin ibarət  
ikki məsilini həl kılalmışak, məwjut bolup turuximiz-  
ning maddi asasını koldın berip koymız, buzuk unsur-  
lar bunı dəsmayə kiliwelip, kalağ amma bilən Xizang  
armiyisini bizgə қarxi turuxka hər küni kutritiweridu,  
bizning kəpqilik bilən ittipaklıxip, azqılıkni yitim  
kaldurux siyasitimiz ajizlap қalidu wə uni əməlgə  
axuroqlı bolmayıdu.

Xinənjüning 4-ayning 2-küni əwətkən diənbao-  
sidiki həmmə pikirlər iqidə muhakimə kiliçka  
ərziydiqan birlə nukta bar, u bolsimu kışka muddət  
iqidə, Xizang armiyisini əzgərtip təxkil kiliç wə  
hərbi - məmuri weyyüənhuy kurux mümkün wə  
celüelik bolamdu digən məsilə. Bizning pikrimiz —  
həzir Xizang armiyisini əzgərtip təxkil kılmaslik,  
xəkil jəhəttə jünfenqümu kurmaslik, hərbi - məmuri  
weyyüənhumu kurmaslik. Waktinqə həmmisini  
əz petiqə kəldurup, keqiktürüp turup, bir yil yaki

ikki yıl ətkəndin keyin, armiyimiz həkikətən ixləpqikirix arkılıq əzini əzi təminliyələydiqan həmdə ammining himayisigə igə bolqan qaoqla, andin bu məsililər üstidə söz aqayli. Bu bir yıldın ikki yilönlə ikki hil əhwal yüz berixi mümkün: bir hili — bizning kəpqilik bilən ittipaklıxip, azqılıkni yitim qalduruxtin ibarət yüksəri katlam-oja karitiloqan birlik səp siyasitimiz ünüm berip, Xizangdiki ammimu pəydin - pəy bizgə yekinlixip, xuning bilən buzuq unsurlarnı wə Xizang armiyisini topilang kətirixkə petinalmaydiqan kılıp կoyux; yənə bir hili — buzuq unsurlar bizni bozək qaoqlap, Xizang armiyisini baxlap topilang kətirix, bizning armiyimiz կooğdinix kürixi dawamida kayturma hujum ola ətüp zərbə berix. Yukurki ikki hil əhwalning կaysibir hili bolsun bizgə paydılık. Xizangdiki yüksəri katlam guruhka hazır keliximni toluk yoloja կoyux wə Xizang armiyisini əzgərtip təxkil kiliixning asasi toluk əməstək kərünüwatidu. Birnəqqə yıldın keyin əhwal baxkiqə bolidu, ular keliximni toluk yoloja կoyuxka wə Xizang armiyisini əzgərtip təxkil kiliixka məjbur bolup կaloqanlıqını his kilixi mümkün. Əgər Xizang armiyisi bir ketim yaki birnəqqə ketim topilang kətərsimu, armiyimizdən dəkkisini yisə, bizning Xizang armiyisini əzgərtip təxkil kiliix asasımız kəpiyiweridu. Keliximni ikki silon<sup>(1)</sup>la əməs, bəlki Dalay wə uning guruhiyidiki kəpqilik nailaj kobul կiloqandək his kılıp, yoloja կoyuxni halimaywat-kandək turidu. Hazır bizdə keliximni toluk yoloja կoyuxning maddi asasi tügül, ammiwi asasimu yok, yüksəri katlam asasimu yok, uni zormu - zor yoloja

köyuxning paydisidin ziyini kəp. Ular keliximni yoloja köyuxni halimiojan ikən, boptu, hazırlaq yoloja koymay turayli, biraz keqiktürüp birnimə dəyli. Waqtı qanqə keqiktürülsə, bizning asasımız xunqə kəpiyidu, ularning asasi xunqə aziyidu. Keqiktürükning bizgə ziyini anqə qong bolmaydu yaki uning əksiqə bizgə paydilikrak bolidu. Həlkə azap-ökubət kəltüradiojan, yoldın qıkkən hər hil yaman ixlarnı ular kiliwərsun, biz bolsaq ixləpqikirix, soda, yol yasax, tibabətqılık, birlik səp (kəpqılık bilən ittipaklıxix, səwriqanlıq bilən tərbiyə berix) qatarlıq yahxi ixlarnıla kılıp, ammini koloja kəltürüp, pursət pixip yetilgəndə, andin keliximni toluq yoloja köyux məsilisi toqrisida gəp aqaylı. Əgər ular baxlanoquq məktəplərni eqixni layik tapmisa, baxlanoquq məktəplərni yioqixturup köyuxkimu bolidu.

Yekinda Lasada boローン namayixni ikki silon qatarlıq buzuk adəmlərningla kılɔan ixi dəp karimay, bəlki Dalay guruhidiki zor kəpqılıkning bizgə bildürgən ipadisi dəp karax kerək. Ularning tələpnamisining məzmuni nahayiti celuelik, ada - juda boluxni bildürməy, bizning yol köyuximiznilə tələp kılɔan. Uningda Qing sulalisi zamanidiki qarə əsligə kəltürülsün, jiefangjün turmisün digən nuktini ima - ixarət kilixi ularning qin niyiti əməs. Ular buni ixtəsə axuralmaydiqanlıqını enik bilidu, ular bu nukta arkılıq baxka nuktalaroja erixixkə urunidu. Tələpnamidə 14- Dalayning tənkít kiliñixi Dalayni siyasi jəhəttə bu kətimki namayixning jawapkarliojidin hali kiliidu. Ular hərbi küq jəhəttə bizdin ajiz, lekin ijtimai küq jəhəttə bizdin küqlük ikənlığını bilgənligi

üqün, Xizangning milli mənpreətini koojdax kiyapitidə otturioja qıktı. Biz bu ətimkəti təklipnamini əmiliyəttə (xəkil jəhəttə əməs) kobul kılıp, keliximni toluk yoloja köyuxni keqiktürükimiz lazımlı. Ularning bu ətimkəti namayixni Bənchən tehi yetip barmıqan pəytni tallap ətküzgənligi — oylixip kılınoğan ix. Bənchən Lasaoja baroqandin keyin, uni əz guruhıqə kirgüzüweliklər üçün, hədəp yenioja tartixi mümkün. Əgər bizning hizmitimiz yahxi ixlənsə, Bənchən ularning damıqə qüxməydi, sak-salamət Rıkazioqa beriwalıdu, u wakitta wəziyət bizgə paydilikrak bolup əlididə. Lekin bizdiki maddi asasning kəmliyini dərhal əzgərtəlməyimiz, ijtimali küq jəhəttə ularning bizdin küqlük boluximu dərhal əzgərməydi, xu səwəptin Dalay guruhının keliximni toluk yoloja köyuxni halimaywatqanlıqımı dərhal əzgərməydi. Hazır biz kərünüxtə hujum əlişkəndə turup, bu ətimkəti namayixning wə tələpning yolsızlıq (keliximni buzoqanlıq) ikənligini əyipliximiz, lekin əmiliyəttə yol əyuxka təyyar turuxımız, xərt - xaraitning pixip yetilixini kütüximiz, kəlgüsidiyi hujumoja (yəni keliximni yoloja əyuxka) hazırlanıxımız lazımlı.

Silərning bu həktə pikringlər əndək, oylinip kərüp, diənbao arkılık məlum kiliçinglarnı ümit kılımız.

### IZAH

(1) "Silon" Dalayning kol astidiki əng yüksəki məmuri əməldər. Xu wakittiki ikki silon əksiyətqi nongnu igisi Lukangwa bilən Lomsangzhaxi idi.

# IXQILAR SINIPI BILƏN BURZUAZİYƏ OTTURISIDIKİ ZİDDİYƏT—MƏMLİKƏT IQİDIKI ASASİY ZİDDİYƏT\*

(1952- yil 6- ayning 6- künü)

Pomixxiklar sinipi bilən guənliao burzuaziyə yoklığından keyin, Zhongguoning iqliki kəsmidiki asasiy ziddiyət ixqilar sinipi bilən milli burzuaziyə otturisidiği ziddiyət boldı, xunga əmdi milli burzuaziyini arılıktiki sinip diməslik kerək.

---

\* Bu — yoldax Mao Zedong Zhonggong zhongyang birlik səp hizmiti busi təyyarlıqan bir həjjətkə yazoğan təstik söz. Yoldax Mao Zedong muxu buning məs'ulining milli burzuaziyini arılıktiki sinip dəp қarioğan hata nuktiinəzirini pipən ķiloğan.

## ITTIPAKLIXIP, DÜXMƏN BILƏN ƏZ OTTURISIDIKI QEGRINI ENİK AYRIYLI\*

(1952- yil 8-ayning 4- künü)

Ətkən bir yilda, uruxmu қilduk, tənpənmu қilduk,  
mükimlaxturux ixinimu қilduk.

Chaoxiən uruxining wəziyiti bultur 7 - aydin keyin turaklıxip қaldi, lekin məmlikət iqidiki maliyə - iqtisadiy əhwalni mükimlaxturuxka bolidioqan yaki bolmaydi-qanlioqoja u qaoqda tehi ixənq yok idi. Burun pəkət “mal bahası asasıj jəhəttin mükimlaxxtı, kirim - qikim təngpunglixay dəp қaldi” dəyttuk, buning mənisi mal bahası tehi mükimlaxmidi, kirim - qikim tehi təngpunglaxmidi, digənlik bolatti. Kirimning az, qikimning kəp boluxi bir məsilə idi. Xunga, Zhonggong zhongyang bultur 9 - ayda bir məjlis ekip, ixləpqikirixni axurux, iqtisat kılıxni қattık yoloqə koyuxni otturioqa қoydi. 10 - ayda, mən yənə siyasi məslihət kengixi 1 - nəwətlik məmlikətlik weyyüənhuyining 3- yioqinida ixləpqikirixni axurux - iqtisat kılıxni otturioqa қoydum. Ixləpqikirixni axurux - iqtisat kılıx hərkitidə hiyanətqilikkə, israpqi-

---

\* Bu — yoldax Mao Zedong Zhongguo həlk siyasi məslihət kengixi 1- nəwətlik məmlikətlik weyyüənhuyi daimi weyyüənhuyining 38- yioqinida səzligən nutuqning mühim nuktiliri.

likka, guənliaozhuyioqa dair heli eojir məsililər pax boldi, 12 - ayoqa kəlgəndə, "3 kə karxi" hərkət ənat yayduruldu, arkıdinla yənə "5 kə karxi" hərkətənə ənat yayduruldu. Həzir "3 kə karxi", "5 kə karxi" hərkətlər qəlibilik ayaklavxtı, məsililər pütünləy enikləndi, jahən taza turaklavxtı.

Bultur Amerika jahan'gırligigə karxi turux - Chaoxiən'gə yardım berix uruxining hirajiti məmlikitimizning iqliki kurulux hirajiti bilən omumən barawərlixip, təngmu - təng boldi. Bu yil uningoqa ohximaydu, urux hirajiti bulturkining yerimiqılıkla boluxi məlqərlənməktə. Həzir bizning kisimlirimiz azaydi, lekin koralyaraklıları hil boldi. Biz burun 20 nəqqə yil urux əzəldik, əzəldin hawa armiyimiz yok idi, pəkət həkla əzni bombardiman ətiləti. Həzir hawa armiyimiz bar boldi, gaoshepao, zəmbirək, tankilirimiz bar boldi. Amerika jahan'gırligigə karxi turux - Chaoxiən'gə yardım berix uruxi qong bir məktəp boldi, biz u yerdə qong maniwer ətküzdük, bu maniwer hərbi məktəp aqəndinmu yahxi boldi. Əgər kelər yil yənə bir yil uruxidi-qan bolsak, pütün kurukluk armiyimizni nəwət bilən bir ketimdin tərbiyiləp qikkili bolidu.

Bu ketimki uruxta, bizdə mundak 3 məsilə məwjut idi: 1) urux ətiləmdik, ətiləmdik; 2) mudapiə kərələmdik, kərəlməmdik; 3) ozuk - tülük yetixəndü, yetixməndü.

Urux ətiləmdik, ətiləmdik digən məsilə 2 - 3 aydila həl boldi. Düxmənning zəmbirəkləri bizning-kidin kəp, əmma oğeyriti təwən, dimək, təmürü kəp,

oşayriti az.

Mudapiə kərələmduk, kərəlməmdük digən məsili-mu bultur həl boldi. Qarımız əngkürgə kiriwelix boldi. Biz ikki kəwətlik istihkam yasiduk, düxmən hujum kılıp kəlsə, biz ləhmigə kiriwalduk. Bəzidə düxmənlər üstini besiwaldi, lekin asti bizning əqlimizda turiwərdi. Düxmən zhendioja kirgəndə, biz kayturma hujum oja ətüp, ularoja ojayı zor talapət yətküzduk. Biz mana xundak yərlik usul bilən əjnəbi zəmbirəklərni yioqiwalduk. Düxmən bizgə hiq amal kılalmıdı.

Ozuk - tülük məsilisini yəni təminatka kapalətlik əkilix məsilisini heli uzakkiqə həl kılalmıqən iduk. U qaoğda əngkür əkezip, axlıknı əngkürgə əkirip koyuxni bilməyttük. Əmdi biliwalduk. Hər bir shining 3 ayoqa yətküdək axlioji bar, ambarlıri bar, zallırımı bar, tur-muxi nahayiti yahxi.

Həzir fangzhen enik, zhendilar mustəhkəm, təminat kapalətkə igə, hər bir jəngqi ahıroliqə qing turux kerəkligini biliđu.

Zadi kəysi yiloqiqə urux əlimiz, əqanəqiqə tənpən ətküzümüz? Meningqə, tənpənni yənilə kiliwerix kerək, uruxni yənilə kiliwerix kerək, sülihni yənilə kiliwerix kerək.

Nimə üçün sülihni yənilə kiliwerimiz? 30 yıl, 100 yıl dawam əlidioqan urux bolmayıdu, qunki uzakkiqə uruxuwerix Amerika üçün bəkmə paydisiz.

1. Adəm əlidü. Ular 10 mingdin artuk əsirni tutup əkilix üçün kürəx kiliwidi, 30 mingdin artuk adimi əldi. Ularning adimi bəribir bizningkidin jik az.

2. Pul ketidu. Ular bir yilda 10 milyarttin artuk Amerika dolliri sərp kılıdu. Biz sərp kılıdioğan pul ular-ningkidin kəp az, bu yil yənə bulturkining yerimi azaydı. “3 kə karxi”, “5 kə karxi” hərkəttə eniklinip qıkkən pul bilən bir yerim yil urux ķiloqli bolidu. Ixləpqikirixni axurux, iqtisat kililixir kəlgən pulni pütünləy iqki ķuruluxka ixlitələydiqan bolduk.

3. Ularda həlkara jəhəttimu, iqki jəhəttimu tügitix təs bołożan ziddiyətlər bar.

4. Zhənlüe məsilisimu bar. Amerikining zhənlüe jəhəttiki muhim nuqtisi — Yawropa. Ular əskər qikirip Chaoxiən'gə tajawuz ķilojanda, bizning əskər qikirip Chaoxiən'gə yardım kılıdioğanlıqımızni hiyalıqımı kəltürmigən idi.

Bizning iximiz birkədər asan. Iqki ixlirimizoğa pütünləy əzimiz igə bolalaymız. Lekin, biz Amerikining cənmouzhangi əməs, Amerikining cənmouzhangi—ularning əz adimi. Xunga, Chaoxiən uruxi dawamlixiverəmdü, yok, biz bilən Chaoxiən tərəp buning yerimiqila igə bolalaymız.

Kıskisi, Amerika üçün, wəziyətning yüzlinixi tüpəylidin, sülih ķımmaslıq paydisiz bolup kaldi.

Həzirla üqinqi dunya uruxi bolidu digən səz kixini ķorkitix üçün qıkkən. Biz 10 yil wakitni կoloja kəltürüp, sanaət kurup, mustəhkəm asas ornitiwelixinim kerək.

Həmməylən obdan ittipaklıxip, düxmən bilən əz otturisidiki qegrini enik ayriximiz kerək. Pütün məmlikət həlkining ittipaklıqı, biz muxu yərdə olturoqanlar-ning həmkarlıqı, hərkəysi demokiratik partiyə - guruh-

lar, hərkəysi həlk təxkilatlinin həmkarlıqı səwiwidin biz bugün muxundak küq - kuwwətke igə bolduk. Ittipaklixix wə düxmən bilən ez otturisidiki qegrini enik ayrix intayın muhim. Sun Zhongshən əpəndi yahxi adəm idi, əmma u rəhbərlik kiloqan xinhəy inkilawi nimə üqün məoplup boldi? Buning səwiwi xuki, 1) yər təkşim kilmidi; 2) əksilinkilapqılarnı basturuxni bilmidi; 3) jahən'girlikkə karxi turuxta kəskin bolmidi. Düxmən bilən ez otturisidiki qegrini enik ayrixtin baxka, iqliki kisimda hək bilən nahək otturisidiki qegrini ayrixmu bar. Bu ikkisini selixturoqanda, hək bilən nahək otturisidiki qegra — ikkinqi hildiki qogra. Məsilən, hiyanətqılerning zor kəpqiliginin məsilisi yənilə hək - nahək məsilisigə yatidu, ularni əzgərtixkə bolidu, ular əksilinkilapqilaroja ohximaydu.

Hərkəysi demokratik partiyə-guruhlar oja wə diniy sahədikilərgə tərbiyə berix kerəkki, ular jahən'girlar-ning damioqa qüxüp kətmisun, düxmən tərəptə turup kalmisun. Budda dinini alayli, uning jahən'girlik bilən baqlılinixi azrak, u asasiy jəhəttin feodalizimoqa baqlanıqan. Yər məsilisi səwiwidin, feodalizimoqa karxi turoqanda, xəyhərgimu tegildi, buthana mutiwəllisi wə aksakal digənlər zərbə yidi. Bu az sanlık kixilər yokitildi, "Lu Zhishen" azat boldi. Mən budda diniqə etikat kilmən, əmma budda dini birləxmisə təxkil kiliqka karxi əməsmən, birlixinip, düxmən bilən ez otturisidiki qegrini enik ayriyli. Birlik səp kūnlerning biridə əməldin kaldurulamdu? Mən əməldin kalduruxni kuwwətliməymən. Kim bolsa bolsun, həkiki türdə düxmən bilən ez otturi-

sidiki qegrini enik ayrip, həlk üçün hizmət kılıdioğanla bolsa, biz uning bilən ittipaklıxımız.

Dəlitimizning istikbali bar, dəlitimizdin ümit bar. Biz burun, həlk igiliginə 3 yilda əsligə kəltürgili bolar, dəp oylioğan iduk. 2 yerim yıl kürəx kılıx arkısında, hazırlanmış həlk igiligi əsligə kelip boldı, bəlki pilanlık kuruluxni baxlıwəttük. Həmməylən ittipaklıxip, düxman bilən əz otturisidiki qegrini enik ayrip, dəlitimizni puhta kədəm bilən aloğa basturaylı.

## ZHONGGUO HƏLK PİDAİLAR KİSIMINING ZOR OƏLIBISINI TƏBRIKLƏYMİZ\*

(1952- yil 10- ayning 24- künü)

Pidailar kisimimiz Chaoxian həlk armiyisi bilən birlikdə 9- ayning 18- künidin baxlap pütün səp boyiqə düxmən armiyisigə zhənshuluq қayturma zərbə berix uruxi elip berip, bir ay iqidə düxmən armiyisining 30 mingdin artuk adimini yokitip wə yaridar kilip, zor oqəlibigə erixti, zhongyang wə jünwey silərni wə barlik zhihuyyüən - jəngqi yoldaxlarnı kizotin təbrikləydi. Bundaq uruxta, tallanojan birqanqə zhənshuluq muhim nuktilarda, armiyimizning üstün əskiriy küq wə ot kükini toplap, uxtumtut hərkət kılıp, düxmən armiyisigə pütün pəy, pütün liən, pütün yingni pütünləy yokitidiojan yaki zor kismini yokitidiojan zərbə berildi; uningdin keyin düxmən armiyimizgə қayturma hujum kilojan qaoğda, yənə қayta - қayta urux kılıx dawamida düxmən'gə kəopləp talapət yətküzüldi; uningdin keyin əhwaloja қarap, biz alojan jüdiənlərning saklap қelixkə bolidiojanlırları mustəhkəm saklap kelinidu, saklap қelixkə bolmaydiojanlırları taxlap koyulidu, eż zhudongluqımız

---

\* Bu — yoldax Mao Zedong təyyarliojan Zhonggong zhongyang wə zhongyang jünweyning Zhongguo həlk pidailar kisimining məs'ullirioqa bərgən yolyoruqı.

saklap kelinip, keyinkı kayturma hujumlar oja təyyarlik kılınidu. Bundaq urux kılıx usuli dawamlik kolliniwərilsə, qokum düxmənni һalakətkə elip baroqili, qokum düxmənni murəssəlixix qarisini kollinip, Chaoxiən uruxini ayaklaxturuxka məjbur kılqılı bolidu. Armiyimiz bultur 7-aydin tartip kəysərlik bilən zhendi uruxi elip baroqandin buyan, düxmən armiyisigə yətküzülgən ziyan bultur 7-aydin burunki hər qetimlik hərkətlik uruxta yətküzülgən ziyandin jik exip kətti. Armiyimizning ziyni bolsa zor dərijidə azaydi, buningda adəm qikimi, yaloquz pidailar kisimini elip eytsak, bultur 7-aydin buyanki 15 ay iqidə ilgiriki 8 ayoqa қarioqanda hər ayda ottura hisap bilən üqtin ikki kisimdin jikraq aziyip bardı. Bu əhwal — zhendioqa tayinip turup yukurıda eytiloqan urux kılıx usulini kollanoqanlıqning nətijsisi. 9-ayning 18- künidin baxlanoqan bu arılıkta bolsa, bundaq urux kılıx usuli tehimu təxkillik wə tehimu pütün səp haraktırılıq boldı, xuning üçün, alahidə əhmiyət berixkə ərziydu.

Pidailar kisimimizning Chaoxiən'gə berip urux kılıçını oja 2 yil toloqan pəyttə, silərning təjribilərni yəkün-ləp, təxkilqanlıqni tehimu əstürüp, zhənshuni tehimu əstürüp wə ok - dorilarni tehimu tejəp, Chaoxiənlik yoldaxlar wə Chaoxiən həlkə bilən tehimu ziq ittipaklıxip, buningdin keyinkı uruxlarda tehimu zor qəlibilərni koloqa kəltürüxünglarnı ümit kılımız.

# GUӨNLIAOZHUYIOIA, BUYRUQQILIKKA WƏ ҚANUN-INTIZAMOIA HILAPLIK KILIXKA ҚARXI TURAYLI\*

(1953- yil 1- ayning 5- kуни)

Guənliaozhuyioja қарxi turux, buyruqqilikka қarxi turux wə қanun - intizamoja hilaplik kiliçka қarxi turux ixioja қarita hər dərijilik rəhbərlik organlirimizning dik-kət - etiwarini қozoqax kerək.

Partiyimiz “3 kə қarxi” hərkəttə zhongyang, qong məmuri rayon, əlkə - xəhər wə wilayəttin ibarət 4 dərijilik orunlardiki nuroğun hizmətqilərdə saklanoğan hiyanətqılık wə israpqılık məsililirini asasiy jəhəttin həl kıldı, nuroğun rəhbərlərdiki rəhbərlik kılınoquqi idarə hizmətqiliridin ayrılip kəlixtək bir əsasın guənliaozhuyi məsilişinimu asasiy jəhəttin həl kıldı; ləkin həlk ammisining dərdi - əhwalini bilməslik, əzi ixləwatlı organoja yırakraqəboloğan təwənninq əhwalını bilməslik, nahiya, rayon, yezidin ibarət 3 dərijilik orunlardiki kadırlar arısida buyruqqılık kılıoğan wə қanun - intizam-oja hilaplik kılıoğan nuroğun yaman adəm, yaman ixlar-nıñ məwjuṭ ikənligini bilməslik yaki bu yaman adəm,

---

\* Bu — yoldax Mao Zedong təyyarlioğan Zhonggong zhongyangning partiyə iqigə қaratlıq yolyoruqlı.

yaman ixlardin az - tola həwiri bolsimu, kərüp turup kərməskə selix, oqəzəplənməslik, məsilining eoşirlioqini səzməslik, xunga yahxi adəmlərni қollax, yaman adəmlərni jazalax, yahxi ixlarni jari kildurux, yaman ixlarni tügitix yolda aktip qarə - tədbirlərni kərməslik — mana muxu jəhəttiki guənliaozhuyi bolsa nuroqun jaylarda, nuroqun jəhətlərdə wə nuroqun tarmaklarda tehi asasiy jəhəttin həl bolmidi. Həlkətin kəlgən hət - qəklərni bir tərəp kılıx ixini alaylı, məlumatka қariojanda, bir əlkilik həlk həküməti 70 ming parqidin kəprək hət - qəknı bir tərəp kilmay besip қoyoqan, əlkidin təwən hər dərijilik partiyə, həkümət təxkilatlırining həlkətin kəlgən hət - qəklərдин қanqılıgını besip қoyoqanlıqı bizgə tehi məlum əməs, az bolmisa kerək. Həlkətin kəlgən bu hət - qəklərning kəpinqisidə məsilə қoyuloqan bolup, bizning həl kılıp beriximiz tələp kılınoqan, buning nuroqunu kadirlarning қanunsızlık - yolsızlıq қiloqan jinayətləri üstidin kılınoqan ərz bolup, tezdin bir tərəp kılıxka tegixlik idi.

Guənliaozhuyi wə buyrukqılık partiyimiz wə həkümətimiz aldida, hazırkı wakittila qong bir məsilə bolup қalmay, bəlki nahayiti uzak bir məzgil iqidimu qong bir məsilə bolup turidu. İjtimal mənbəsidin eytənda, bular — əksiyətqi həkümətən siniplarning həlkə muamilə kilixtiki əksiyətqil istili (həlkə karxi istil, guomindang istili) ning қalduklırining partiyimiz wə həkümətimiz iqidə əks ətkənligi məsilisi. Partiyə, həkümət təxkilatlırimizning rəhbərlik wəzipisi wə rəhbərlik usulidin eytsak, bu — hizmət wəzipisini tapxuruxni siyasət qək - qebrisini qüxəndürük, hizmət istilini qü-

xəndürük bilən birləxtürmigənlik məsilisi yəni hizmət wəzipisini tapxurux bilən bir wakitta siyasət qək - qegrisini wə hizmət istilini ottura wə təwən dərijilik kadirlar oqa kayta - kayta kərsitip bərmigənlik məsilisi. Bu — hər dərijilik kadirlarnı bolupmu nahiyə, rayon, yezidin ibarət 3 dərijilik orunlardıki kadirlarnı təkxürmigənlik yaki təkxürük hizmitini obdan ixlimigənlik məsilisi. Bu — nahiyə, rayon, yezidin ibarət 3 dərijilik orunlar-diki partiyini tərtipkə selix hizmitini tehi ənat yaydur-mioqanlıq, partiyini tərtipkə selix dawamida buyrukqılıkka ərəxi turux wə ənan - intizamoqa hilaplıq kilojan unsurlarnı tazilax kürixini tehi ənat yaydurmioqanlıq məsilisi. Bu — bizning wilayəttin yukuri bolojan yukuri dərijilik organlirimizdiki hizmətqilərdə həlk ammisining dərdi - əhwalını bilməslik wə uningoja kəngül bəlməslik, asasiy əatlam təxkilatlinin əhwalını bilməslik wə uningoja kəngül bəlməsliktək mu-xundak guənliaozhuyining bugünkü kün'gə ədər sak-linip keliwatkanlıq, uningoja ərəxi kürəx elip bar-mioqanlıq wə uni tazilimioqanlıq məsilisi. Əgər rəhbərlik wəzipimizni küqəytidiojan, rəhbərlik usulimizni yahxilaydiojan bolsak, ammiqə ziyan yətküzidiojan guənliaozhuyi wə buyrukqılıkni pəydin - pəy azaytkili bolidu, bizning nuroqun partiyə, həkümət təxkilatlimizni guomindang istilidin baldurraq yiraklaxturoqlı bolidu. Bizning partiyə, həkümət təxkilatlimizdiki nuroqun yaman adəmlərni baldur tazilap qıkarqılı bolidu, hazır saklinip turuwatkan nuroqun yaman ixlarnı baldur tüğətkili bolidu.

Xunga, silər 1953- yili partiyini tərtipkə selix, partiyə kuruxka wə baxka hizmətlərgə birləxtürüp, ixni həlkətin kəlgən hət - qəklərni bir tərəp əlibaxla bilər. Guənliaozhuyi, buyrukqılık wə ənənə - intizamoja hilaplıq kılıqan unsurlarning əhwalını bir kur təkxürüp qıkinglər həmdə ularoja əlavə etmək əməkdaşlığındır. Guənliaozhuyi, buyrukqılık wə ənənə-intizamoja hilaplıq kılıxka dair tipik misallarnı gezitlərdə kəng türdə pax kılıx kerək. Buların ənənə - intizamoja hilaplıq kılıx əhwalı eçir bolqanları ənənə boyiqə jazalax lazımlı, əgər partiyə əzasi bolsa, uningoja partiyə intizamını ijrə etmək lazımlı. Hər dərijilik dangweylər kət'i niyətkə kelip, ənənə - intizamoja hilaplıq kılıp, ammining əməkdaşlıq - nəpritini əlavə etmək əməkdaşlığındır. Həkumət təxkilatlıridin taziləp qıkitləşdirip, əng eçirliroja ali jaza berip, həlkəni puhadin qıkitləşdirip, həmdə bu əməkdaşlıq ənənə - intizamoja hilaplıq kılıx əhwalı təkxürüp, təhlil kılıp wə təkdirləp, xuning bilən pütün partiyini bu yahxi tiplərdən ülgə aldurux, toqra kəypiyatni jari əldənəmək, naqar kəypiyatni besip qüxüsənək lazımlı. Biz jaylarda bundak tipik yahxi adəm, yahxi ixlarning qoşum az əməs ikənliliklərini xoxumuz.

## QONG HƏNZUQILIKNI PIPƏN KILIX KERƏK\*

(1953- yil 3- ayning 16- künü)

Bəzi jaylarda milli munasiwət bəkmə qəyri normal boluwatidu. Kommunistlardin eytkanda, bundak əhwaloğa yol koyogili bolmaydu. Partiyimiz iqidə nuroqun partiyə əzaliri wə kadirlarda sakliniwatkan eoşir qong Hənzuqılık idiyisini yəni pomixxiklar sinipi wə burzuaziyining milli munasiwəttə ipadilən'gən əksiyətqil idiyisini — guomindang idiyisini qongkur tənkít kiliç kerək, bu jəhəttiki hatalıklarnı tüzitixkə dərhal kirixix lazim. Az sanlıq millətlər barlıki jaylar-oja milli siyasətni bilidioqan, həlimu kəmsitiliwatkan, azap qekiwatkan az sanlıq millət ərindaxlar-oja toluq həsdaxlıq kiliçioqan - yoldaxlarnı hal sorax əmigini baxlap berip hal soraxka, atlıq yürüp gül kərgəndək hal sorimay, bəlki əstayidil təkxürüp - tətkik kılıp, xu jaylardiki partiyə, həkümət təxkilatlinining məsililərni tepixi wə məsililərni həl kiliçioja yardım berixkə əwətix lazim.

Zhongyang, birmunqə matiriyallaroja asasən, az

---

\* Bu — yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning partiyə iqigə karatkan yolyoruqi.

sanlık millətlər barlığı jaylarning kəpqılığıdə tehi həl kılınmıqan məsililər məwjut, bəzi məsililər nahayiti eçir, dəp əraydu. Ərimakka tip - tinq, hıq ix yoktək kərünsimu, əmiliyəttə məsilə nahayiti eçir. 2 - 3 yıldın buyan hərkəysi jaylarda sezilgən məsililər qong Hənzuqilikning həmmila yerdə digüdək barlıqını ispatladı. Əgər biz hazır pəytni qing tutup tərbiyə elip berip, partiyə iqidiki wə həlkə arisidiki qong Hənzuqilikni kət'i tügətmisək, nahayiti həwplik bolidu. Nuroğun jaylarda partiyə iqidə wə həlkə arisida milli munasiwəttə sakliniwatkan məsililər қandaktu qong Hənzuqilikning қalduqı məsilisi əməs, bəlki eçir qong Hənzuqilik məsilisi yəni burzuaziyə idiyisining bu yoldaxlaroja wə həlkə həkümranlıq kiliwatkanlıqı, ularning tehi Marksizimlik tərbiyigə igə bolmioqanlıqı, zhongyangning milli siyasitini tehi obdan ügənmigənligi məsilisi, xunga əstayıdıl tərbiyə elip berip, bu məsilini kədəmmu-kədəm həl kiliş lazım. Uningdin baxka, pakitlaroja asasən gezitlərgə kəprək makala yezip, oquk - axkara pipən elip berip, partiyə əzalırını wə həlkəni tərbiyiləx lazım.

## “5 KӨР” МӘSILISINI HӘL KILIX KERӘK\*

(1953- yil 3- ayning 19- kуни)

(1) Partiyə, həkümət təxkilatımızda yeza hız-mitidə dihanlar ammisidin eoir dərijidə ayrılip қalidi-qan, dihanlarning wə ularning aktiplirining mənpəətigə ziyan yətküzidioqan bəzibir məsililər yəni “5 kəp” diyilgən məsilə məwjuṭ. “5 kəp” — wəzipə kəp, məjlis, kurs kəp, alakə, doklat, jədwəl kəp, təxkil kəp, aktiplarning қoxumqə wəzipisi kəp digən səz. Bu məsililər uzaktin buyan saklinip kəlməktə, zhongyang buning iqidiki bəzi məsililər üstidə yolyoruk berip, hər dərijilik dangweylarning dikkət қilixini wə həl қilixini tələp kılqan idi, lekin həl қilinmayla қalmastın, əksiqə, baroqanseri eoirlilixir kətti. Buning səwiwi — pütün məsilining sestimiliq һalda otturioqa қoyulmioqanlıqı, bolupmu muhimi zhongyang, qong rayon, əlkə (xəhər), wilayət wə nahiyidin ibarət bu 5 dərijilik partiyə, həkümət rəhbiriyy organlarında tarkaqqılıkka wə guənliaozhuyioqa karxi kürəxning elip berilmioqanlıqı. Qunki rayon, yezilardiki “5 kəp” asasiy jəhəttin rayon, yezilardin pəyda bolqan əməs, bəlki yukuridin kəlgən.

---

\* Bu — yoldax Mao Zedong təyyarlioqan Zhonggong zhong-yangning partiyə iqigə karatkan yolyoruqı.

nahiyidin yukuri hər dərijilik partiyə, həkümət rəhbiriyy organlirida eçir tarkakqılık wə guənliaozhuyining sakłanoğanlıq idin kelip qıkkən, uning bəziliri ilgiriki inkilawiy urux wə yər isləhati məzgilidə pəyda bolovan bolup, əzgərtilməy bugün'giqə sərülüp kəlgən. Xunga, 1953 - yili iqidə, zhongyangning guənliaozhuyioja karxi turux, buyrukqılıkka karxi turux, əkanun - intizamoja hilaplık kilişkə karxi turux toqrisidiki yolyoruqını ijra kiliş dawamida, rəhbiriyy organlardiki guənliaozhuyini wə tarkakqılıknı nuktilik əhalda tügitix lazim həmdə ilgiri zərür bolovan, əmdilikdə zərüriyiti əalmi-qan tütüm wə usullarnı əzgərtix kerək, xundak kilişandila, bu məsilini həl kilişili bolidu. Buningdin keyin, hər dərijilik rəhbiriyy organlar wəzipə bəlgiləx məsilisini, yiojin qakirix wə adəm yiojip kurs eqix məsilisini, alakə, jədwəl tarkitix wə təwəndin doklat elix məsilisini, rayon, yezillardiki təxkiliy xəkilni bəlgiləx məsilisini xuningdək yeza aktiplirini ixlitix məsilisini nahiyidin yukuri dangweylar wə həkümətlərdiki asaslıq məs'ul yoldaxlar əmiliy əhwaloja uyğun kilip muwapik bəlgilixi kerək, bəziliri üstidə zhongyang bir tutax bəlgilimə qikiridu. Burunkidək hər dərijilik partiyə, həkümət təxkilliri wə həlk təxkilatlının nuroqun hizmət tarmaklıri əz aldiqə təwən'gə wəzipə qüxürüx, təwəndiki hadimlar wə yeza aktiplirini yiojin yaki kurslaroja haliojanqə yiojwelix, alakə, jədwəllərni əlavayikan tarkitix wə təwəndin yaki yezillardın haliojanqə doklat elix ətarlıq naqar tütüm wə naqar usullarnı kət'i əməldin əldurux, uning

ornioja rəhbərliyi bolovan, birlikkə kəlgən wə əhwaloja uyoqun bolovan tüzüm wə usullarni ornitix kerək. Yeza-ķıxlaklardiki hər bir yezida hər hil weyyüənhuylarning məwjuṭluqi wə aktiplarning koxumqə wəzipisining bək kəplügigə kəlsək, bularmu ixləpqikirixka dəhli yətküzidü, ammidin ayrip köyidü, bularnimu kət'i lekin baskuqluk əldə əzgərtix kerək.

(2) Zhongyang dərijilik partiyə, həkumət təxkilirinin wə həlk təxkilatlinining munasiwətlik tarmaklarda ilgiri "5 kəp" məsilisini kəltürüp qıçarojan ixlarni tezdir eniklap qırixni həmdə muwapik tüzüm wə usullarni bəlgiləp qıkip, zhongyangoja doklat ķılıxka məs'ul boluxni zhongyang ayrim - ayrim əldə zhongyang təxkilat busi, mərkiziy həlk həkuməti zhengwuyüəni wə uningoja karaxlıq maliyə - iqtisat, mədiniyət - maarip, siyasi - ənənə weyyüənhuyliridiki bu ixlarni baxkuridiojan yoldaxlar oja tapxuridu.

(3) Qong rayonlar wə əlkə, xəhərlərdə "5 kəp" məsilisini eniklap, ezlirining həl kılıx qarısını bəlgiləp qırixka hərkəysi zhongyangjülər, fenjülər, shengweylar, shiweylar wə xu dərijilik hərkəysi məmuri orunlardiki bu ixni baxkuridiojan yoldaxlar məs'ul bolidu həm zhongyangoja doklat ķılıdu. Bu məksətkə yetix üqün, hərkəysi zhongyangjülər, fenjülər, shengweylar, shiweylar məhsus "5 kəp" məsilisini uküxidiojan bir təkxürük guruppisini əwətip, əzige karaxlıq bir - ikki rayon, yezining (xəhərdə bir - ikki rayon, məhəllining) əhwalini təkxürüp qıkip, uni məsilini həl ķılıxta paydinix matiriyali kilsə.

(4) Wilayət dərijilik wə nahiyə dərijilik orunlar-diki “5 kəp” məsilisini yetəkqilik kılıp həl kilişkə shengweylar məs’ul bolidu.

(5) Yeza igilik ixləpqikirixi — yezilarda həmmmini besip qüxidioqan hizmət, yezillardiki baxka hizmətlər-ning həmmisi yeza igilik ixləpqikirixini dəwr kılıdu həm uningoqa hizmət kılıdu. Dihanlarning ixləpqikirix bilən xuçullinixiqa dəhli yətküzidioqanlıki atalmix hizmət wəzipiliri wə hizmət usulliridin həzər kiliş lazımlı. Hazır məmlikitimizning yeza igiligi — asasıy jəhəttin yənilə kona xəkildiki saymanlarnı ixlitidioqan tarkak uxşak dihan igiligi, bu Sovet ittipakının maxına ixlitidioqan kolliktiplaxkan yeza igiligidin kəp pərk kılıdu. Xunga, dəlitimiz hazırlığı etkünqi dəwrə, yeza igiligi jəhəttə, dələt dihanqılıq məydanlarını hisapka almıqanda, tehi bir tutax, pilanlıq ixləp-qikirixni yoloja köyməydi, dihanlar oja həddidin ziya-də arılıxiwalalmaydi; yeza igilik ixləpqikirixiqa pəkət baha siyaseti wə zərür bolovan həm kilişkə bolidioqan iqtisadiy hizmət wə siyasi hizmətlər arkılık yetəkqilik kılıdu həmdə uni sanaət bilən maslaxturup, dələtninq igilik pilanıqə kirgüzidu. Bundak qəktin exip kətkən yeza igiligidə dair atalmix “ilan”, yezillardiki atalmix “wəzipə”lər qoqum akımaydi, bəlki qoqum dihanlarning əxarxılıqını közoqaydı, partiyimizni pütün məmlikət ahalisining 80 pirsəntidin kəprəgini təxkil kılıdioqan dihanlar ammisidin ayrip köyidü, bu — intayın həwplik. Rayon, yeza hizmətliridiki “5 kəp” diyilgən məsilining heli zor ənə kismi dihanlar oja ənə

xundak həddidin ziyadə arilixiwalojanlığning ipadisi (yənə bir kismi inkilawiy urux wə yər islahatining ehtiyaji bilən kelip qıkkən wə ķepkalojan) bolup, dihanlarning naraziliojini kozojidi, bularni tüzitix lazim.

LIU SHAOQI, YANG SHANGKUNLAR-  
NING INTIZAMNI BUZUP, ΘΖ ALDIOIA  
ZHONGYANGNING NAMIDA HØJJØT  
TARKATKANLIΟΙΟΙΑ TƏNKIT\*

(1953- yil 5- ayning 19- künü)

1

Buningdin keyin, zhongyangning namida tarkitili-  
diojanlikи højjøt, dienbaolar mən körüp qikkandin keyin  
andin tarkitilixi kerék, undak kiline misa inawətsiz. Dik-  
köt kilinglar.

2

(1) Bultur 8- ayning 1- künidin (1- awqusttin  
ilgirikisi təkxürülgən) bu yil 5- ayning 5- künigiqə  
zhongyangning wə jünweyning namida tarkitilojan  
dienbao wə højjøtlərdin manga kərsitilmigənliri barmu,  
yok, bolsa kanqilik (Mən jaylarni kezdin kəqürüxkə  
qikip kətkən wə bitap bolup kelip ruhsət soriojan wakit-  
tikiliri buningoja kirməydu), buni məs'ul bolup təkxü-

---

\* Bu — yoldax Mao Zedong Liu Shaoqi, Yang Shangkunlar oqa  
bərgən ikki ketimlik yazma tənkit.

rüp qikip, nətijisini manga məlum kilinglar;

(2) Ilgiri zhongyangning birqanqə ketimlik yioqini-  
ning kararlırını manga kərsətməyla, əz aldinglarqa tar-  
katkanlıoqinglar hata, intizamni buzoqanlık.

# ZONGLUXIƏNDİN QƏTLƏYDİÖLƏN ONGQIL NUKTIİNƏZƏRNI PIPƏN KILAYLI\*

(1953- yil 6- ayning 15- küni)

Partiyining etkünqi dəwr<sup>(1)</sup>diki zongluxiəni wə bax wəzipisi 10 yıldın 15 yiloqıqə yaki uningdin kəprək wakıt iqidə, məmlikətni sanaətləxtürük wə yeza igiliyi, kol sanaət, kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlaxtin ibarət. Bu zongluxiən — türlük hizmətlirimizni yorutup turidioqan mayak. Bu zongluxiəndin qətləməslik lazıim, qətləp ketilsə, “sol”qillik yaki ongqillik hatalioğı sadır bolidu.

Bəzilər, etkünqi dəwr bək uzun bolup kətti, dəp aldirangoquluk kəypiyatida boluwatidu. Bundak bolqanda “sol”qillik hatalioqını etküzüp köyidu. Bəzilər, demokiratik inkilap muwəppəkiyət kazanoqandan keyin, yənilə əslidiki orunda tohtap қaldı. Ular inkilap haraktirining əzgərgənligini qüxənməy, həlimu əzlirinining “yengi demokratizimi” bilən dawamlık xuqullinip

---

\* Bu — yoldax Mao Zedong Zhonggong zhongyang zhengzhijüyining yioqında səzligən səzning bir kismi. Yoldax Mao Zedong səzidə, Liu Shaoqi qatarlıq kixilər otturioqa koyoqan “yengi demokratizimliq ijtimai tərtipni qing turoquzux” digən’gə ohxax ongqıl jihuyzhuyilik nuktiinəzərni pipən kılıqan.

sotsiyalistik əzgərtixkə kirixməywati. Bundak kılqanda, ongqillik hataliojını ətküzüp köyidü. Yeza igiliginə elip eytsak, sotsiyalizim yoli — məmlikitimiz yeza igiliginin birdin - bir yoli. Həmkarlixix - kopiratsiyilixix hərkitini rawajlandurup, yeza igilik ixləpqikirix küqlirini üzlüksiz əstürük — bular partiyining yezildiki hizmitining mərkizi.

Mundak üç eçiz gəp ongqillikning ipadisi boluwatidu:

“Yengi demokratizimlik ijtimai tərtipni qing tur-ojuzux”. Bundak diyix ziyanlıq. Ətkünqi dəwrde hər kuni əzgirix bolup turidu, hər kuni sotsiyalizim amilliri pəyda bolup turidu. Atalmix “yengi demokratizimlik ijtimai tərtip”ni կandak kılıp “qing turojuzux”ka bolidu? “Qing turojuzux” bək təskü! Məsilən, hususi soda - sanaət əzgərtiliwatidu, bu yilning keyinki yerimida bir hil tərtip “turojuzulsa”, kelər yili u “qing” bolmay կalidu. Yeza igiligidə həmkarlixix - kopiratsiyiliximu hər yili əzgiriwatidu. Ətkünqi dəwr ziddiyət wə kürəx bilən tolojan. Bizning həzirki inkilawiy kürriximiz hətta ətmüxtiki қorallıq inkilawiy kürəxtinmu qongkur. Bu — kapitalizim tütümünü wə barlıq ekispilatatsiyə tütümünü təl - təküs gərgə tikidiojan inkilap. “Yengi demokratizimlik ijtimai tərtipni qing turojuzux” digən oy əmiliy kürəx əhwalioja uyoğun kəlməydu, sotsiyalizim ixlirining rawajlinixioqa tosaloju bolidu.

“Yengi demokratizimdin sotsiyalizimoja mengix”. Bundak diyix enik əməs. Mengixla ikən - də, hər yili mengiwerip, 15 yıldın keyinmu yənə mengix dəmdük?

Mengix — yetip barmidi digən səz. Bundak diyix қari-makka bolidoqandək tursimu, inqikə təhlil kiloqanda uning namuwapiklioqi bilinip kalidu.

“Hususi mülükni qing koqdax”. Ottura dihanlar “qohqiyip qikip kelix”tin, “mülükni omumning kiliwetix”tin korkidioqanlioqi üçün, bəzilər bu xoarni otturioqa köyup, ularning kenglini tindurmakçı boldi. Əmiliyəttə, bu toqra əməs.

Biz sotsiyalizimoja pəydin - pəy etüxni otturioqa köyduk, bu yahxıraq. Pəydin - pəy diginimiz jəmi 15 yiloja bəlünidu, bir yılning yənə 12 eyi bolidu. Bək tez mengix “sol”qillik bolidu; mangmaslik bək ongqillik bolidu. “Sol”qillikkimu, ongqillikkimu karxi turup, pəydin - pəy etüximiz, ahirda toluk etüp boluxımız kerək.

## IZAH

(1) Bu yerdə eytiloqan “ətkünqi dəwr” Zhonghua həlk jumhuriyiti kurulogandan tartip sotsiyalistik əzgərtix asasiy jəhəttin orunlinip boloquentiqə boloqan dəwrni kərsitudu. Partiyining bu ətkünqi dəwrdiki zongluxiəni wə bax wəzipisi heli uzaq muddət iqidə, məmlikətni sanaətləxtürük wə yeza igiliyi, əsl sənəət, kapitalistik soda - sənəətni sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap boluxtin ibarət. Bu ətkünqi dəwr yoldax Mao Zedong 1962- yil 9- ayda partiyining 8- nəvətlik zhongyang weyyüənhuyining 10-omumi yioqinida wə uningdin keyin eytən ətkünqi dəwrgə mənə jəhəttin ohximaydu, keyinkisi kapitalizmdin kommunizimoja etüxtiki pütkül tarihiy dəwrni kərsitudu.

# YAXLAR ITTIPAKINING HIZMITIDƏ YAXLARNING ALAHİDILIGİĞƏ ETIWAR BERIX KERƏK\*

(1953- yil 6- ayning 30- küni)

Yaxlar ittipaki partiyə aldida mustəkillik dəwəsi kılıdioğan ix allıqaqan ətüp kətkən. Həzirki məsile mustəkillik dəwəsi kılıx əməs, bəlki ittipakning mustəkil hizmət ixlixining kəm boluwatkanlılığı.

Yaxlar ittipaki partiyining mərkiziyy hizmətlirigə maslixixi kerək, lekin partiyining mərkiziyy hizmətlirigə maslixix dawamida, uning əzining mustəkil hizmiti boluxi, yaxlarning alahidiligigə etiwar berixi kerək. 1952- yili mən tuənzhongyangdiki yoldaxlar bilən səhbətləxkinimdə tuənzhongyangning muhakimə kılıp kərüxi üçün 2 tema qıkırıp bərgən idim, biri—partiyə ittipakning hizmitigə қandaq rəhbərlik kılıxi kerək digən tema, biri—ittipak hizmətni қandaq ixlixi kerək digən tema. Bu 2 tema yaxlarning alahidiligigə қandaq etiwar berixni əz iqigə aloğan idi. Hərkəysi yərlik dangweylar yaxlar ittipakining hizmitidin razi ikənlığını inkas kılıxtı, ularning razi bołoğan yeri ittipakning partiyining mər-

---

\* Bu — yoldax Mao Zedong Zhongguo yengи demokiratik yaxlar ittipaki məmlikətlik 2- kurultiyining zhuxituənini kobul kılıqan qaoğda bayan kılıqan səhbət.

kiziy hizmətlirigə maslaxşanlıqı ikən. Əmdi narazılıq qıksun, dimək, yaxlar ittipakining hizmiti yaxlarning alahidiligidə tehi muwapiklixip kətmidi, bəzi mustəkil paaliyətlərni elip barmidi. Partiyining rəhbəriy organlırimu, ittipakning rəhbəriy organlırimu ittipakning hizmitigə rəhbərlik kılıxni üginiwelixi, partiyining mərkiziy wəzipilirini dəwr kılıp, yaxlarning alahidiligidə etiwar berip, kəng yaxlar ammisini təxkilləx wə tərbiyiləxkə mahir boluxi kerək.

Yaxlar ittipakı partiyining rəhbərligidə hər jəhət-tiki inkilawiy hizmətlərgə aktip қatnixip, nahayiti zor nətijə yarattı. Məyli zawut, yeza, armiyə, məktəplərdiki inkilawiy ixlarning қaysibiridə bolsun, yaxlar bolmisa əqəlibə қazanoqlı bolmayıdu. Zhongguo yaxliri intayın intizamlik, ular partiyə tapxurojan türlük wəzipilərni orunlidi. Həzir Chaoxiəndə urux tohtidi, yər isləhati ayakläxti, məmlikət iqidiki hizmətlərning mühim nuktisi sotsiyalistik əzgərtix wə sotsiyalistik kurulux tərəpkə buralmakta. Buning üçün üginixkə toçra kelidu. Yaxlar ittipakı yaxlar oja rəhbərlik kılıp, kiranlar bilən birliktə, yezilarda yeza igiliginə yahxi yoloja қoyuxni, xəhərlərdə sanaətni yahxi yoloja қoyuxni, məktəplərdə okuxni yahxi yoloja қoyuxni, idarilərdə hizmətni yahxi ixləxni, armiyidə dələt mudapiət armiyisini yahxi qeniketurup, zamaniwilaxşan armiyə kılıp qikixni ügini-welixi kerək.

14 yaxtin 25 yaxkığə bolğan yaxlar üginixi, hizmat kılıxi kerək, lekin yaxlıq dəwri—jismani jəhəttin yetilik dəwri, əgər yaxlarning jismani jəhəttin yetilikigə

əhmiyət berilmişə, u nahayiti həwplik bolidu. Yaxlar kiranlar oja karioqanda üginixkə tehimu muhtaj, ular kiranlar üginiwaloqan nuroqun nərsilərni üginiwelixi kerək. Lekin, ularning üginix wə hizmət jəhəttiki yüki həddidin ziyadə eoqır bolup kətsə bolmaydu. Bolupmu 14 yaxtin 18 yaxkiqə bołożan yaxlarning əmgək sijilliojı kiranlarningki bilən ohxax bolsa bolmaydu. Yaxlar kəprək oynaydu, kəprək kəngül aqidu, kiyiojetip yürüdu. Undak kilmisa huyi tutup қalidu. Keyin yənə muhəbbət baqlıxitidu, turmux kuridu. Bu jəhətlərdə kiranlardın pərk kılıdu.

Mən yaxlar oja birnəqqə eoqız söz beoqıxlay: 1) ularning salamətligi yahxi bolsun; 2) ularning üginixi yahxi bolsun; 3) ularning hizmiti yahxi bolsun.

Mən okuqıqların uhlax waktini yənə bir saat uzartıxni təklip kılımən. Həzir 8 saat diyiliwatidu, əmiliyəttə aran 6 - 7 saat boluwatidu, həmmisila uykuqə şənmicənlioqını his kiliwatidu. Ziyali yaxlar, nerwisi asanla ajizlixip ketidioqanlioqı üçün, pat - patla uhliyal-maydioqan, uhlap kətsə oyoqinalmaydioqan bolup қalidu. Uhlax waktini qokum 9 saat kılıp bəlgiləx lazıim. Bir buyruk qüxürüp, muzakirə kıldırmayla, məjburi ijrə kıldıruş kerək. Yaxlar obdan uhlisun, okutkuqılların қanojudək uhlisun.

Inkilap nuroqun yahxilikni elip kəldi, lekin bir yamanlıknımı elip kəldi, yəni kəpqilikni bəkmə aktip, bəkmə kizoqın kiliwetip, ular oja harduk yətküzüp koydi. Əmdi kəpqilikning salamətliginin yahxi boluxioqa kapalətlik kiliç, ixqilar, dihanlar, jəngqilər, okuqıqlar wə

kadirlarning salamətligining yahxi boluxioqa kapalətlilik қılıx kerək. Əlwəttə, salamətlik yahxi bolsila üginixning yahxi boluxi natayın, üginixtə bəzibir qarə - tədbirlər boluxi kerək.

Həzir tolusız ottura məktəp okuoqulırining dərs waktimu koprək bolup կaptı, muwapiq türdə kışkar-tixni oylixip kərsə bolidu. Aktiplarning möjlisi bək kəp, unimu azaytix kerək. Okuxmu bolsun, kəngül eqix, dəm elix, uhlaxmu bolsun, bu ikki tərəpning ikkilisigə toluk etiwar berix kerək. Ixqi - dihan - əskər yaxlar hizmət dawamida üginidu, hizmət wə üginix bilən kəngül eqix, dəm elix wə uhlaxtin ibarət ikki tərəpning ikkilisigimu toluk etiwar berix kerək.

Hər ikki baxni qing tutux lazim, üginix wə hizmətni qing tutux lazim, uhlax, dəm elix, kəngül eqixnimu qing tutux lazim. Burun bir baxla qing tutuldi, yənə bir bax qing tutulmidi yaki tutulmidi. Əmdi kəngül eqixmu bolsun, buning üçün wakit kerək, jahaz - üskünilər kerək, bu bir baxmu qing tutulidioğan bolsun. Dang-zhongyang yioqlınlarnı wə üginix waktini azaytixni karar kıldı, silər ijra kılınixioqa nazarət kilinglar. Kandak adəm ijra kilmaydikən, sorakka tartınglar.

Kıskısı, yaxlarning salamətligi yahxi bolsun, ügini-xi yahxi bolsun, hizmiti yahxi bolsun. Bəzi rəhbiriyy yoldaxlar yaxlardın ixləxnıla tələp կilip, ularning salamətligigə etiwar bərmisə, silər muxu söz bilən ularoqa takabil turunglar. Buningda asas toluk, yax əwlatlarnı asrap, tehimu yahxi yetildürüxni kəzdə tutımız. Biz kuramlıqlar ziyan tartkan idük, qonglar balilaroqa etiwar

bərməyitti. Tamak yiyixtə qonglaroqa joza bar, kiqiklərgə yok idi. Baliların əydə səzləx həkuki yok idi, yioqlisa təstək yəyitti. Əindi yengi Zhongguo fangzhenni əzgərtixi, yaxlar wə əsmürlərning ojəmini yiyixi kerək.

Yax kadirlarnı tuənzhongyangning weyyüənligigə saylax kerək. 3 dələt dəwridə Cao Cao Changjiangning jənubioqa karap ləxkər tartıp, xərkətiki Wu dəlitigə hujum kılıdu. U qəođda Zhou Yü “yaxlar ittipakı əzasi” bolup, xərkətiki Wu dəlitidə komandan boloğanda, Cheng Pu qatarlıq yaxanojan sərkərdilər buningoqa kayıl bolmayıdu, keyin kayıl kılınidu, u komandan boliweridu, nətijidə uruxta oqəlibə kazinidu. Hazır Zhou Yü tuənzhongyangning weyyüəni bolsun disək, kəpqilik yaklimaywatıdu! Tuənzhongyangning weyyüənligigə sapla yexi qonglar saylansa, yaxlar bək az bolup կalsa bolamdu? Təbiiki, həmmisining yexioqla қariojan bilən bolmayıdu. Yənə əkbiliyitigimu karax kerək. Tuənzhongyang weyyüənligigə kərsitilgən namzatlar isimlididə 30 yaxtin təwənlər əslidə aran 9 ikən, hazır dangzhongyang muzakirə kılıp, 60 nəqqigə kəpəyitti, xundaktimu aran təttin biridin kəprəgini təxkil kılıdu. 30 yaxtin yukturular yənilə təttin üçini digüdək təxkil kılıdu, bəzi yoldaxlar yənə az bolup կaldi dəwatıdu. Meningqə, az əməs. 60 nəqqə yaxning həmmisiningla hizmətning həddisidin toluk qikalixioja bəzi yoldaxlar ixənq yok dəwatıdu. Yaxlaroqa toluk ixinix kerək, mutlək zor kəpqılığı wəzipining həddisidin qikalaydu. Ayrimliri hizmətning həddisidin qikalmaslıqı mümkün, bu-

ningdinmu korkmaslık kerək, keyin saylamda қaldurup koyulsa bolidu. Muxundak kilsak, asasiy yənülük hata bolmaydu. Yaxlar bizdin ajiz əməs. Yaxanoqanlarning təjribisi bar, küqlük boluxi turoğan gəp, lekin bədən kuwwiti bara - bara ajizlixip ketidu, kəz - қulaklıri anqə ittik bolmay қalidu, put - қollrimu yaxlarning-kidək qakkan bolmaydu. Bu — təbiətning қanuniyiti. Yaklimaywatkan axu yoldaxlarnı kayıl kiliş kerək.

Yaxlar ittipakı yaxlarning alahidiligidə etiwar berixi kerək, əz sestimisinin hizmiti boluxi kerək, xuning bilən bir wakitta yənə hər dərijilik dangweylarning rəhbərligini қobul kilişti lazımlı. Bu қandaqtu bir yengi kəxpiyat əməs, burundın bar gəp, Marksizim ənə xundak dəp keliwatidu. Bu — əmiliyətni asas kiloqanlıq. Yax digən yax - tə, undak bolmisa, yaxlar ittipakını kuruxning nimə hajiti? Yaxlar kiranlardın pərk қilidu, ayal yaxlar ər yaxlardınmu pərk қilidu, bu alahidilik-lərgə etiwar bərmisək, ammidin ayrılip қalımız. Silərdə hazır 9 milyon ittipak əzasi bar, əgər yaxlarning alahidiligidə etiwar bərmisəngər, silərni aran 1 milyonila himayə kiliş, 8 milyoni himayə kilməy қalarmikin.

Yaxlar ittipakının hizmitidə kəp sandikilərgə etiwar berix kerək, xuning bilən billə iloqar yaxlar oqimu əhmiyət berix kerək. Bundak kiloqanda, bəzi iloqar yaxlar humadin qıkmay kelişti mümkün, ular barlıq ittipak əzalirioqa kəttikräk boluxni tələp қilidu. Mundak kiliş anqə muwapiq əməs, ularni kayıl kiliş kerək. Ittipak nizamnamisining layihisidə bəlgilən'gən məjburiyət kəp bolup ketiptu, hökük az bolup կaptu, kəngrək

bolsun, kəp sandikilər yetixiwalalaydiojan bolsun. Az sandikilərnələ kəzdə tutmay, muhim nuktini kəp sandikilərgə қaritix kerək.

Silərning ittipak nizamnamisining layihisidə, təxkiliy turmuxka 4 ay қatnaxmisa əzlügidin ittipaktin ayrılojan bolidu, dəp bəlgiliniptu, bu bək қattık bolup ketiptu. Partiyə nizamnamisidə 6 ay dəp bəlgilən'gən tursa, silərmə 6 ay dəp bəlgilisənglər bolmamdu? Kiloqli bolmaydiojan ixni yaki aranla 1 milyon adəm ķıralaydiojan, 8 milyon adəm ķıalmaydiojan ixni ittipak nizamnamisidə bəlgiliməslik kerək. Pirinsipallikni janlıq ijra kılıx kerək. Kılıxka tegixligi undak, əmiliyət mundakə bolsa, arılıcta pərk bolidu. Қanundiki bəzi maddilar-nı həkiki yoloja қoyux üçünmu birnəqqə yillazım bolidu. Məsilən, nika қanunidiki nuroqun maddilar gangling haraktirini alçan, ularnı üzül - kesil yoloja қoyux üçün kəm digəndə üq 5 yıllık pilan waktı kerək. "Arkidan oğeywət kılmaslık kerək" digən bu madda pirinsip jəhəttin toqra, lekin uni ittipak nizamnamisigə yezixning həjiti yok. Ziyouzhuyioja қarxi turux uzaq muddətlik ix, partiyə iqidimu ziyouzhuyi tehi az əməs. Həkni kixinin kəynidin birər eojizmu tillima digən bilən, u əmiliyəttə akmaydu. Ramkini bək kiqik ķiliwətməslik kerək, asaslıqı düxmən bilən eż otturisidiki qegrini enik ayrix kerək.

Inawət bara - bara tiklinidu. Burun armiyə iqidə koxaқ toküp adəm tillaydiojanlar qıkkən idi, biz uni tosmiojan həm sürüxtürmigən iduk, armiyimiz yenila aqdurulup kətmidi. Biz pəkət qong ixlarnı, məsilən, 3 qong

intizam, 8 dikkətni tuttuk, xuning bilen koxunimiz asta - asta izoja qüxti. Ammining rəhbərlərgə həkiki kayil boluxi inkilap əmiliyiti dawamida qüxinix arkılık bolidu. Həkiki qüxən'gəndə, andin ixinidu. Hazır tuənzhongyangning inawiti heli yukarı bolup қaldı. Bəzilər tehi kayil əməs, asta - asta kayil bolidu. Yax balilar əmdila əstürülgəndə, inawiti yukarı bolmayıdu, aldirap kətməslik kerək, azrak tənkítkə uqrımaslılıq, azrak til ixitməsligi mümkün əməs. "Kiçik rədiyo"ning boluxi "qong rədiyo"ning rawaj tapmiojanlıqlıdin bolidu. Demokiratik turmux toluk yoloq koyulup, yeqir yüzmu - yüz ekip taxlinidiojanla bolsa, həklərni "kiçik rədiyo"luq kıl disəngmu, u qolam yok, dəm alımən dəydiojan bolidu. Lekin məsilə haman qikip turidu, bir nəwəttila həmmimi həl kılqılı bolidu dəp karimaslık kerək, bugün bar, keləqəktimu qikidu.

Partiyining ətkünqi dəwrdiki bax wəzipisi — üq 5 yıllık pilan arkılık, sotsiyalistik sanaətləxtürük wəyeza igiligi, kol sanaət, kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap bolux. Üq 5 yıllık pilan diginimiz 15 yıl bolidu. Bir yil bir kiçik kədəm, 5 yıl bir qong kədəm bolsa, 3 qong kədəm taxlisək, bir yərgə apirimiz. Asasiy jəhəttin orunlap bolux pütünləy orunlap bolojanlık əməs. Asasiy jəhəttin orunlap bolux diginimiz — ehtiyat bilən eytiloqan səz, dunyadiki ixlarda haman ehtiyatlıkrak boloqan yahxi.

Hazır Zhongguoda yeza igiliginin kəp kismi yəkkə igilik, baskuqluk türdə sotsiyalistik əzgərtix elip berix lazim. Yeza igiligidə həmkarlixix - kopiratsiyilixix hər-

kitini rawajlanduruxta, ihtiyariylik pirinsipida qing turux kerək. Rawajlandurulmisa, kapitalizim yolioja ketip kalidu, bu ongqillik bolidu. Bək xiddətlik kiliwetlismi bolmaydu, u “sol”qillik bolidu. Təyyarlioji wə kədəm - baskuqioloji bolqan əhalidən elip berix lazımlı. Biz əzəldin təyyarlioji bolmiojan, ixənqlik bolmiojan jəngni kılımiduk, təyyarlioqila bolqan, əmma ixənqlik bolmiojan jəngnimü kılımiduk. Ilgiri Jiang Jieshioja əksinə urux kiloqanda, dəsləptə bəzilər zhuguənzhuyilik hataliojını ətküzgən idi, keyin istil tüzitix arkılık zhuguənzhuyini tügitip, uruxta oqəlibə kazanduk. Hazır bolsa sotsiyalistim jengini kiliwatımız, sotsiyalistik sanaətləxtürük wə yeza igiligi, kol sanaət, kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni orunlaymır. Bu — pütün məmlikət həlkining bax wəzipisi. Yaxlar ittipakı bu bax wəzipini əsasən, muwapiq bəlgilimə tüzüp qıqxınglar kerək.

## DƏLƏT KAPITALİZİMİ TƏOİRİSİDA\*

(1953- yil 7- ayning 9- künü)

Zhongguoning hazırkı kapitalistik igiligining mutlək kəp kismi—həlk həkumitining baxçuruxida bolidiojan, sotsiyalistik dələt igiligi bilən türlük xəkillər arkılıq baoqlinidiojan həmdə ixqilar ning nazaritidə bolidiojan kapitalistik igilik. Bundak kapitalistik igilik adəttiki kapitalistik igilik əməs, bəlki alahidə bir hil kapitalistik igilik, yəni yengiqə dələt kapitalizimi igiliyi. U, asasən, kapitalistlarning alidiojan paydisi üçün əməs, bəlki həlkning wə dələtning ehtiyajını təmin etix üçün məwjuṭ bolup turidu. Durus, ixqilar yənə kapitalistlar üçün bir kisim payda ixləpqikiridu, əmma bu payda omumi paydining az bir kismini, təhminən təttin birinila təxkil kılıdu, qalojan təttin üçini ixqilar (parawanlıq hirajiti) üçün, dələt (tapawət beji) üçün wə ixləpqikirix üskünilirini kengəytix (Buning iqidə az bir kismi kapitalistlar üçün payda bolidu) üçün ixləpqikiridu. Xunga, bundak yengiqə dələt kapitalizimi igiliyi nahayiti zor sotsiyalistik haraktır alojan bolup, ixqilar oja wə dələtkə paydilik.

\* Bu — yoldax Mao Zedong 1953- yili yazda ətküzülgən məmlikətlik maliyə - iqtisat hizmiti yioqininin bir həjjitigə salojan təstik söz.

## PARTIYINING ƏTKÜNQI DƏWRDIKI ZONGLUXIƏNI\*

(1953- yil 8- ay)

Zhonghua həlk jumhuriyiti kurulojandin tartip sotsiyalistik əzgərtix asasiy jəhəttin orunlanoğiqə bolqan wakit ətkünqi dəwr bolidu. Partiyining bu ətkünqi dəwrдiki zongluxiəni wə bax wəzipisi heli uzak bir muddət iqidə, məmlikətni sanaətləxtürük wə yeza igiliyi, əkol sanaət, kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni asasiy jəhəttin əməlgə axuruxtin ibarət. Bu zongluxiən türlik hizmətlirimizni yorutup turidioqan mayak boluxi kerək, türlik hizmətlirimiz uningdin qət-ləydiqan bolsa, onqillik yaki "sol"qillik hatalioğı sadir bolidu.

Bu zongluxiən'gə dair nuroqun fangzhen, siyasətlər 1949- yil 3- aydiki partiyə zhongyang weyyüənhuyi 2- omumi yioqinining kararida otturiqa қoyuloqan həmdə pirinsipal həl kılınoqan idi. Əmma nuroqun yoldaxlar zhongyang weyyüənhuy 2- omumi yioqinining bəlgili-miliyi boyiqə ixləxni halimay, bəzi məsililərdə zhong-

---

\* Bu — yoldax Mao Zedong yoldax Zhou Enləyning 1953-yili yazda ətküzülgən məmlikətlik maliyə - iqtisat hizmiti yioqinida qıçaroqan hulasisini kərgəndə saloqan mühim təstik.

yang weyyüənhuy 2- omumi yiojinining bəlgilimilirigə uyoqun kəlməydiqan baxqa birnimilərni yoloqa қoyux-ka қızıkip ketiwatidu, hətta zhongyang weyyüənhuy 2- omumi yiojinining pirinsiplirioqa oquqtin-oquq hilap-lik қiliwatidu.

## PARTIYƏ IQIDIKI BURZUAZIYƏ IDIYISIGƏ KARXI TURAYLI\*

(1953- yil 8- ayning 12- kуни)

Bu ketimki yioqin nahayiti yahxi etti, Zhou zonglinning hulasisimu obdan boldi.

“3 кә қарxi”, “5 кә қарxi” hərkəttin keyin, partiyə iqidə baxxa - baxxa haraktirdiki ikki hil hatalikning məwjud ikənligini hazır körüp turuptimiz. Bir hili—adət-tiki hatalik, məsilən, “5 kəp” bolux hatalioğı həmməyləndə sadir boluxi, həmmə wakıt sadir boluxi mümkün. “5 kəp” bolux hatalioğı “5 az” bolux hatalioqoja aylini-ximu mümkün. Yənə bir hili—pirinsipal hatalik, məsilən, kapitalistik haqix. Bu — burzuaziyə idiyisining partiyə iqidiki inkasi, Marksizim - Leninizimoja hilap bołożan məydan məsilisi.

“3 кә қарxi”, “5 кә қарxi” hərkət partiyə iqidiki burzuaziyə idiyisigə qattık zərbə boldi. Lekin, xu wakitta asasiy zərbə pəkət hiyanətqılık, israpqılık jəhət-tiki burzuaziyə idiyisigə berildi, əmma luxiən məsilisidə eks ətkən burzuaziyə idiyisi həl kilinmay kaldı. Bundak burzuaziyə idiyisi maliyə - iqtisat hizmitidila məwjud

---

\* Bu — yoldax Mao Zedong 1953- yili yazda etküzülgən məmlikətlik maliyə - iqtisat hizmiti yioqinida səzligən nutuk.

bolup қalmastın, бәлки siyasi-қанун, мәdiniyət - maarip hizmiti wə baxka hizmətlərdimu məwjud, zhongyangdiki yoldaxlar iqidimu, jaylardiki yoldaxlar iqidimu məwjud.

Maliyə - iktisat hizmitidiki hatalıkkä bultur 12-aya da yoldax Bo Yibo “Omum bilən hususilar bap - barawər” digən yengi baj tüzümini otturioqa қoyojandın tartip bu ketimki yiojinojqə қattik tənkit berildi. Yengi baj tüzümi əwj elip ketiwersə, jəzmən Marksizim-Leninizimdin qətləp, partiyining ətkünqi dəwrədiki zongluxiənidin qətləp, kapitalizimoqa karap rawajlinidu.

Ətkünqi dəwrə sotsiyalizimoqa karap rawajlinix kerəkmu yaki kapitalizimoqa karap rawajlinix kerəkmu? Partiyining zongluxiəni boyiqə bolsa, sotsiyalizimoqa ətütə kerək. Buning üqün heli uzak muddətlik kürəxni baxtin kəqürükə toqra kelidu. Yengi baj tüzümi hatalioji Zhang Zishən<sup>(1)</sup>ning məsilisidin pərk қılıdu, bu— idiyə məsilisi, partiyining zongluxiənidin qətləx məsilisi. Partiyə iqidə burzuaziyə idiyisigə karxi kürəxni қanat yaydurux kerək. Idiyiwi əhwaldin eytkanda, partiyə iqidə üq hil adəm bar: Bəzi yoldaxlar կət'i boldi, təwrənmidi, ularning idiyisi—Marksizim - Leninizimlik idiyə; bir ķisim yoldaxlarning idiyisi asasiy jəhəttin Marksizim - Leninizimlik idiyə, əmma ularning idiyisigə oqeyri Marksizim - Leninizimlik idiyə arilixip қalojan; az sanlıq adəmlər yahxi əməs, ularning idiyisi — oqeyri Marksizim - Leninizimlik idiyə. Bo Yiboning hata idiyisini pipən қiloanda, bəzilər, Bo Yiboning hatalioji — uxxak burzuaziyə xəhsiyətqiliyi, diyixti, bundaқ diyix muwapiq əməs. Asaslioji, uning kapitalizimoqa paydilik,

sotsiyalizimoqa paydisiz bolqan burzuaziyə idiyisini pipən kılıx kerək. Muxundak pipən kılıxla tooqra bolidu. Biz, "sol"qıl jihuyzhuyi hatalioğı—uxxaq burzuaziyining bir dəmlik kızoqınlioqining partiyə iqidiki inkasi, digən iduk, u burzuaziyə bilən ada - juda bolqan waqtta yüz bərgən idi. Burzuaziyə bilən həmkar laxşan üç dəwrdə yəni birinqi ketim guomindang bilən gongchəndang həmkar laxşan dəwrdə, Yapon baskunqılırioja karxi urux dəwridə wə həzirki muxu dəwrdə burzuaziyə idiyisi partiyə iqidiki bir kisim kixilərgə təsir kərsətti, ular təwrəndi. Bo Yibo hatalıknı ənə xundak əhwal astida etküzgən.

Bo Yiboning hatalioğı yəkkə - yiganə hatalık əməs, bundak hatalık zhongyangdila bolup kalmastın, qong rayon wə elkə, xəhər dərijilik orunlardimu bar. Hərkəysi qong rayon wə elkə, xəhərlər bir ketim yioqin ekip, 7-nəwətlik zhongyang weyyüənhuy 2-omumi yioqininin qararioja wə bu ketimki yioqinning hulasisigə asasən, əzlirining hizmətlirini təkxürüxi, xuning bilən kadirlarnı tərbiyilixi kerək.

Yekinda, mən Wuhən, Nənjinglaroqa berip kəldim, kəp əhwalni uktum, paydisi jik boldi. Beyjingda hıqnərsini angliyalmaymən disəmmu bolidu, buningdin keyin yənə jaylaroqa berip turimən. Zhongyang dərijilik rəhbiri organlar — idiyiwi məhsulat qikiridiqan zawut, əgər u təwənnning əhwalini ukəmisa, ham əxya bolmisa, yerim təyyar məhsulatmu bolmisa, əkandaq kılıp məhsulat qikiralaydu? Bəzi nərsilərni jaylar təyyar məhsulat kılıp koyojan bolidu, zhongyang dərijilik rəhbiri organ-

lar pütün məmlikətkə kengəytsə bolidu. Məsilən, kona “3 kə karxi” hərkətnimu, yengi “3 kə karxi” hərkət<sup>(2)</sup> nimu jaylar awal elip barojan idi. Zhongyangdiki hərkəysi bular kəlsə-kəlməs yolyoruk qüxürüwatidu. Əslidə zhongyangdiki hərkəysi bular tarkatkan nərsilər əla məhsulat boluxi kerək idi, hazır naqar məhsulat boluwaitidu, bəlki kepligən məhsulatlarning zadila istimal kimmiti yok boluwaitidu, kepləp kerəksiz əliniwiwatidu. Qong rayon wə elkə, xəhərlərdiki rəhbiriyy organları — idiyiwi məhsulat qıkdiridiojan yərlik zawut, bularmu əla məhsulat qıkirixi kerək.

Bo Yiboning hatalioji — burzuaziyə idiyisining inkası. U kapitalizimoja paydilik, sotsiyalizim wə yerim sotsiyalizimoja paydisiz, 7- nəwətlik zhongyang weyyüənhuy 2- omumi yioqinining kararioja hilap.

Biz kimgə tayinimiz? Ixqilar sinipioja tayinimizmu yaki burzuaziyigə tayinimizmu? 7- nəwətlik zhongyang weyyüənhuy 2- omumi yioqinining kararida: “Jan - dil bilən ixqilar sinipioja tayinix kerək” dəp burunla enik eytilojan idi. Kərarda yənə, ixləpqikirixni əsligə kəltür-rüx wə rawajlandurux məsilisidə dələt igiligidiki sanaət ixləpqikirixi birinqi orunda, hususilar igiligidiki sanaət ixləpqikirixi ikkinqi orunda, kol sanaət ixləpqikirixi üçinqi orunda turuxini enik bəlgiləx lazımlı, diyilgən idi. Mühim nukta — sanaət, sanaəttiki mühim nukta — eoğır sanaət, bu dələt igiligidə bolidu. Dəlitimizdiki hazırlığı 5 hil igilik tərkiwi iqidə, dələt igiliyi — rəhbiriyy tərkip. Kapitalistik soda - sanaətni pəydin - pəy dələt kapitalizimoja baxlax kerək.

Zhongyang weyyüənhuy 2-omumi yioqinining kərarida, ixləpqikirixni rawajlandurux asasida ixqilar wə əmgəkqi həlkning turmuxini yahxilax kerək, diyilgən. Burzuaziyə idiyisi bar kixilər bu nuktiqə əhmiyyət bərməydu, Bo Yibo—ənə xularning wəkili. Biz muhim nuktini ixləpqikirixni rawajlanduruxka köyuximiz kerək, lekin ixləpqikirixni rawajlandurux bilən həlk turmuxini yahxilaxning hər ikkisigə etiwar beriximiz kerək. Parawalıknı kəzliməy bolmaydu, kəp kəzləxkimu bolmaydu, kəzliməslik yarimaydu. Hazır həlkning turmuxioqa etiwar bərməydiqan, həlkning əlük - tirigi bilən kari bolmaydiqan kadirlar tehi az əməs. Guyzhouda bir tuən dihanlarning nuroqun yerini eliwaloqan, bu—həlk mənpəətigə eçir halda təkkənlik. Həlk turmuxioqa etiwar bərməslik toqra əməs, lekin, muhim nuktini yənilə ixləpqikirix - ķuruluxka köyux kerək.

Kapitalistik igiliktin paydilinix, uni qəkləx wə əzgərtix məsilisi tooprısidimu zhongyang weyyüənhuyning 2 - omumi yioqinida enik səzlən'gən idi. Kərarda, hususi kapitalistik igilikni paaliyət dairisi, baj siyaseti, bazar bahası, əmgək xaraiti katarlıq tərəplərdin qəkləx, uning eż məyliqə yamrap ketixigə yol köyməslik kerək, diyilgən. Sotsiyalistik igilik bilən kapitalistik igilik otturisidiki munasiwət — rəhbərlik kılıx bilən rəhbərlik kılıníx munasiwiti. Qəkləx wə qəkləxkə karxi turux — yengi demokiratik dələtning iqliki kəsmidiki sinipiy kürrəxning asasiy xəkli. Hazır yengi baj tüzümidə bolsa “Omum bilən hususilar bap - barawər” diyilgən, xundak kılıp, dələt igiliyi — rəhbiriyy tərkip, digən luxiən’gə hi-

laplık kılınoğan.

Yəkkə dihanqılık igiligi wə kol sanaət igiligidə kopiratsiyiləxtürükni yoloja կoyux məsilisi toqtırısida, zhongyang weyyüənhuyning 2 - omumi yicqinining kararida mundak dəp enik eytiloğan: “Bundak kopiratiplar — hussusi mülükqılıknı asas kılıoğan, puroletariyat rəhbərligidiki dələt hakimiyiti baxkuridioğan, əməkçi həlk ammisiyə oja mənsup boloğan kolliktip igilik təxkilati. Zhongguo həlkining mədiniyəttə arkıda қaloğanlıqı wə kopiratip ənənisining bolmioğanlıqı bizgə kopiratsiyə hərkətini kengəytix wə rawajlanduruxta kıyinqılıknı qattık his kilduridu; lekin uni təxkil kılıxka bolidu, təxkil kılıx lazımlı, kengəytix wə rawajlandurux lazımlı. Yaloğuz dələt igiligila bolup, kopiratip igiligi bolmayıdikən, əməkçi həlkning yəkkə igiliginə pəydin - pəy kolliktiplixixka baxlap mengiximiz mümkün əməs, yengi demokratik dələttin rawajlinip, kəlgüsidiiki sotsiyalistik dələtkə yetiximiz mümkün əməs, puroletariyatın dələt hakimiyitidiki rəhbərlik hüquqını mustəhkəmlihimiz mümkün əməs.” Bu — 1949 - yil 3 - aydiki karar, lekin buning oja heli kəp yoldaxlar diqqət kilmay, uni yengi həwər hisaplawatidu, əmiliyəttə, u — kona həwər. Bo Yibo «Partiyining yezilardiki siyasi hizmitini kü-qəytəyli» digən bir makala yazdı, u: Yəkkə dihanlar həmkarlixix - kopiratsiyilixix arkılık kolliktiplixix yoli oja mangidu diyix “pütünləy ham hiyal, qünki hazırlı həmkarlixix guruppiliri yəkkə igilikni asas kılıdu, uni muxundaq asasta pəydin - pəy rawajlandurup kolliktip dihanqılık məydani kılıçılı bolmayıdu, muxu yol bilən

yeza igiliginə omumi dairidə kollikiplaxturoqılı tehimu bolmaydu” dəydu. Bu partiyining қararioja hilap.

Hazır ikki hil birlik səp, ikki hil ittipak bar. Bir hili—ixqilar sinipi bilən dihanlarning ittipakı, bu—asas. Bir hili — ixqilar sinipi bilən milli burzuaziyining ittipakı. Dihanlar ekispilatatsiyə қiloquqi əməs, əmgəkqi, ixqilar sinipi bilən dihanlarning ittipakı uzaq muddətlik. Əmma, ixqilar sinipi bilən dihanlar otturisida ziddiyət bar. Biz ihtiyariylik pirinsipi boyiqə, dihanlarni yəkkə mülükqiliktin pəydin - pəy kolliktip mülükqilikkə baxliximiz lazım. Kəlgüs idə dələt mülükqiliği bilən kolliktip mülükqilik otturisidimu ziddiyət bolidu. Bular — düykangsız ziddiyət. Ixqilar sinipi bilən burzuaziyə otturisidiki ziddiyət — düykanglıq ziddiyət.

Burzuaziyə qoqum kixilərni qiritidu, kixilərgə xekər yalitiloğan zəmbirək okını atidu. Burzuaziyining xekər yalitiloğan zəmbirək oklirining iqidə maddilirimu bar, məniwilirimu bar. Xekər yalitiloğan məniwi zəmbirək oki bir karioja yəni Bo Yibooqa təgdi. Uning hatalioji — burzuaziyə idiyisining təsirigə uqrioğanlioji. Yengi baj tütümi təxwik kiliqoğan baxmakalioja burzuaziyə qawak qeliwidi, Bo Yibo hox bolup kətti. Yengi baj tütümi tooprısında, u aldi bilən burzuaziyidin pikir aldi, burzuaziyə bilən alijanaplar keliximi tüzdi, əmma zhongyang oja məlum ķilmidi. Xu qaođda soda busi, bax təminat - soda kopiratiwi қollimioğan, yenik sanaət busimu narazi bolqoğan. Maliyə - iktisat, soda sestimisidiki 1 milyon 100 ming kadir wə ixqi - hizmətqining mutlək kəpqligi yahxi, yahxi əməslirini az sanlıq. Bu yahxi əməslirini yənə

ikki kisimoja ayrixka bolidu: Bir kismi — əksilinkilapqilar, bularni tazilax kerək; bir kismi — hatalaxkan inkilapqilar, bularning iqidə partiyə əzaliri wə partiyisiz hizmətqilər bar, ularni tənkit kiliç - tərbiyə berix usuli arkılık əzgərtix kerək.

Sotsiyalizim ixlirining muwəppəkiyətlik boluxini kapalətləndürük üçün, pütün partiyidə, aldi bilən, zhongyang, qong rayonlar wə əlkə - xəhərlərdin ibarət 3 dərijilik partiyə, həkumət, armiyə, həlk təxkilatlarının rəhbiriyy organlarında onqıl jihuyzhuyılık hata hahixka karxi turux yəni partiyə iqidiki burzuaziyə idiyisigə karxi turux kerək. Hərkəysi qong rayonlar wə əlkə - xəhərlər muwapik pəyytə diwey shujiliri, walilar katnaxkan yioqın qakırıp, tənkit wə muzakirini ənat yaydurup, sotsiyalizim yoli bilən kapitalizim yoli məsilisini enik qüxəndürüxi kerək.

Sotsiyalizim ixlirining muwəppəkiyətlik boluxini kapalətləndürük üçün, kolliktip rəhbərlikni yoloqa köyup, tarkakqılıkça wə zhuguənzhuyioqa karxi turux kerək.

Biz hazır zhuguənzhuyioqa karxi turoqanda, karisioqa ilgiriləydiqan zhuguənzhuyioqimu karxi turimiz, konilikni saklaydiqan zhuguənzhuyioqimu karxi turimiz. Burun yengi demokiratik inkilap dəwridə zhuguənzhuyi hataliojini etküzgənlər iqidə onqillik hataliojini etküzgənlərər, “sol”qillik hataliojini etküzgənlərər bar. Chen Duxiu, Zhang Guotaolar onqillik hataliojini, Wang Ming awal “sol”qillik, keyin onqil-

lik hatalioqini etküzdi. Yen'endiki istil tüzitix waktida jiaotiaozhuiyoja mərkəzlik karxi turduk, təjribiqilikke қoxumqə karxi turduk, bularning hər ikkisi — zhuguənzhuyi. Nəziriyyə əmiliyət bilən birləxtürülmişə, inkilap oqəlibə kazinalmaydu. Istil tüzitixtə bu məsilə həl kılindi. Bizning etmüxtikidin sawaç elip, keyinkigə ibrət kiliş, kesəlni dawalap, adəmni kutkuzux fangzhenini kollanoğanlıqımız toqra. Bu ketim Bo Yiboni kət'i, üzül - kesil tənkít kilixta, hatalık etküzgənlərgə hatalioqini tüzətküzüx, sotsiyalizim ixlirining oqəlibilik elip berilixini kapalətləndürük kəzdə tutulidu. Həzir sotsiyalistik inkilap dəwri, həlimu zhuguənzhuyi bar. Aldirangoqluł kiliş, қaramlik bilən ilgiriləx bolsun yaki konilikni saklax bolsun, hər ikkisi əmiliy əhwalıq қarap ix kərməslik, hər ikkisi zhuguənzhuyi. Zhuguənzhuyi tügitilmisə, inkilap wə kurulux muwəppəkiyət kazinalmaydu. Demokiratik inkilap dəwridə, zhuguənzhuyi hatalioqı istil tüzitix usuli arkılık həl kılindi, pütün partiyidiki toqra luxiənni ijra қiloğan yoldaxlar bilən hatalık etküzgən yoldaxlar ittipaklaştı, həmməylən Yen'endin hərkəysi jəng məydanlırioja atlandı, pütün partiyə birdək oqəyrətkə kelip, məmlikət boyiqə oqəlibə қoloğa kəltürüldi. Həzir kadirlar heli pixti, səwiyisi esti, rəhbərlik hizmitidiki zhuguənzhuyini anqə uzakka қaldurmay asasiy jəhəttin tügitip, tirixip zhuguən bilən keguənni əzara maslaxturuxunglarni ümit kılımən.

Bu məsiliərni həl kilixta, aqkuq — kolliktip

rəhbərlikni mustəhkəmləx, tarkakqılıkka karxi turux. Biz əzəldin tarkakqılıkka karxi turup kəldük. 1941 - yil 2- ayning 2-küni zhongyang hərkəysi zhongyangjülərgə, jianglinglar ola qıkarajan yolyorukta, omumi diənbao, hitapnamə wə iqliki yolyoruklardın omumən məmlikət haraktırılıq əhəmiyyətkə igə bolovanlırı üstidə, aldi bilən, zhongyangdin yolyoruk sorax kerək, dəp bəlgilidi. 5- ayda zhongyang hərkəysi genjüdilərning sırtka əkaratkan təxwikatini birlikkə kəltürük tooğrisida yolyoruk qıvardı. Xu yili 7- ayning 1- küni partiyə əkuruloqanlıqining 20 yilliqini hatirləx munasiwitibilən, zhongyang partiyiwilikni küqəytix tooğrisidiki kararnı tarkitip, tarkakqılıkka karxi turuxni təktildi. 1948- yili zhongyang tarkakqılıkka karxi turux tooğrisida tarkatkan yolyoruqlar tehimu kəp boldı. 1- ayning 7- küni zhongyang doklat berix tüzümini ornitix tooğrisida yolyoruk qıvardı; 3- ayda yənə əkoxumqə yolyoruk qıvardı. Xu yili 9- ayda zhengzhijü yiojini zhongyangdin yolyoruk sorap, zhongyang ola doklat kilip turux tüzümi tooğrisida əkarar qıvardı. 9- ayning 20- küni zhongyang dangwey tüzümini mukəmməlləxtürük tooğrisida əkarar qıvardı. Həkumət tarmaklirinin dangzhongyangning rəhbərligidin qətləp ketix həwpidin saklinix üçün, 1953 - yil 3- ayning 10- küni zhongyang həkumət hizmitigə bolovan rəhbərlikni küqəytix tooğrisida əkarar qıvardı.

Mərkəzləxtürük bilən tarkakqılık otturisida daim ziddiyət bolup turidu. Xəhərgə kirgəndin beri, tarkakqılık əwj elip əldədi. Bu ziddiyətni həl kılıx üçün,

barlıq asaslıq wə muhim məsililərni aldı bilən dangwey muzakirə kilip karar kilixi, uningdin keyin həkümət ijra kiliyi kerək. Məsilən, Tiən'ənmənda həlk kəhriمانlırları hatırlə munarisi yasax, Beyjing xəhrining sephilini qekiyetixtək muxundak qong məsililər, zhongyang karar ķiloqandin keyin, həkümət təripidin ijra kılındı. İkkinçi orunda turidioğan məsililərni həkümət tarmaklıridiki dangzular bir tərəp kilsə bolidu, həmmə məsilini zhongyang əz aldioğa tartıwalsa bolmayıdu. Tarkakqılıkqa karxi turux kixilərning kənglige bək yakıdu, qünki partiyə iqidi ki zor kəpqilik yoldaxlar kolliktip rəhbərlikkə kəngül bəlidu. Kolliktip rəhbərlikkə tutidioğan pozitsiyə jəhəttin alsak, partiyə iqidə üq hil kixi bar: Birinci hili kolliktip rəhbərlikkə kəngül bəlidu. İkkinçi hili dangweylar meni əng yahxisi baxkurmisa, baxkurimən disimu məyli dəp, anqə kəngül bəlməydi. “Baxkurimən disimu məyli” diginidə partiyiwilik bar, “əng yahxisi baxkurmisa” diginidə partiyiwilik kəm. Biz uning “Baxkurimən disimu məyli” diginini tutup turup, partiyiwiliginin kəmligə karita tərbiyə berip kayıl kilişimiz kerək. Undak kilmisək, hərkəysi bular əz aldioğa ix kəridioğan bolup ketidu, zhongyang hərkəysi bularni baxkuralmaydioğan, buzhanglar sizhang wə jüzhanglarnı baxkuralmaydioğan, chuzhanglar kezhanglarnı baxkuralmaydioğan, hıqkim hıqkimni baxkuralmaydioğan bolup ketidu, həmmə ezi bəg, ezi han boluwalidu. Üqinçi hili intayın az sanda bolup, ular əng yahxisi mənggü baxkurmisa dəp, kolliktip rəhbərlikkə

kət'i karxi turidu. Partiyiwilikni küqəytix toqrisidiki əkararda demokiratiyə - mərkəzləxtürük tütümi asasıdiki intizamni əttik yoloja boyux, azqılık kəpqılıkkə boysunux, xəhs təxkilgə boysunux, təwən yukurioja boysunux, pütün partiyə zhongyang oja boysunux (Bu yerdə kəpqılık azqılıkkə boysunidu, bu azqılık kəpqılıkkə wəkillik kılıdu) təkitlən'gən. Pikring bolsa, otturioja əoy, partiyining ittipaklioqını buzux — taza yüzsizlik. Kolliktipning siyasi təjribisigə wə kolliktipning əkil - parasitigə tayanoqandila, partiyə wə dələtning toqra rəhbərligini kapalətləndürgili, partiyə əoxunining təwrənməs birdək ittipaklioqını kapalətləndürgili bolidu.

Bu ketimki yiojında Liu Shaoqi az - maz hatalioqining barlioqını eytti, yoldax Deng Xiaopingmu azmaz hatalioqining barlioqını eytti. Məyli kandaq kixi bolsa bolsun, hatalıq ətküzgən ikən, əzini təkxürüxi, partiyining nazaritini köbul kılıxi, hər dərijilik dangweylarning rəhbərligini köbul kılıxi kerək, bu — partiyining wəzipisini orunlaştığı asasiy xərt. Məmlikitimizdə nuroğun adəmlər hökümətsizlikkə tayinip jan bekjusatidu. Bo Yibo — ənə xundak adəm. U siyasi jəhəttə wə idiyə jəhəttə biraz qırıkləxkən, uni tənkít kılıx tamamən zərür.

Ahirki nukta, kəmtər bolux, üginix wə qidamlik bolux rohini təxəbbus kılıx.

Qidamlik bolux kerək. Məsilən, Amerika jahangirligigə karxi turux - Chaoxiən'gə yardım berixtə Amerika jahan'girligining taza jajisini beriwiduk, u

heli korktı. Bu bizning kurulux elip beriximiz üçün paydilik, xundakla bizning kurulux elip beriximizdiki muhim xərt. Əng muhimi bizning қoxunimiz qenikti, jəngqilirimiz jasarətlik, kadirlirimiz parasətlik boldı. Əlwəttə, biz қurban bərdük, pul həjliduk, bədəl təliduk. Əmma biz қurban berixtin rastla korkmaymız, tutuxmisak bir gəp, tutuxtukmu ahirojıqə tutuximiz. Hu Zongnən Shənxi - Gənsu - Ningxia qegra rayoni- oqa hücum kılğanda, bizdə nahiye xəhərliridin aran birila қalojan idi, əmma biz qebra rayondin qekinip qıkmıduk, yopurmak yiyixkə toqra kəlsə, yopurmak yidük, ənə xundak kattık oqyrət boluxi kerək.

Üginix kerək, məoqrurlanmaslıq kerək, kixilərni kəzgə ilmaslılkə bolmayıdu. Olaş tuhumi tohu tuhumi kəzgə ilmaptu, kara metal az uqraydiojan metalni kəzgə ilmaptu digəndək, kixini kəzgə ilmaslıq pozitsiyisi ilmiy pozitsiyə əməs. Zhongguo — qong dələt, partiyimiz — qong partiyə, xundak bolsimu, kiqik dələt, kiqik partiyilərni kəzgə ilmaslıkkə asasımız yok. Kərindax əllər həlkəlirigə karita mənggü üginix pozitsiyisidə boluximiz kerək, həkiki internatsionalizmlik roh boluxi kerək. Taxkı soda jəhəttə, bəzi kixilər məoqrurluinip, əzini bək qong tutuwatidu, bundak ķılıx toqra əməs. Pütün partiyə boyiqə, bolupmu qətəlgə qikidiojanlar iqidə tərbiyə elip berix kerək. Japamuxəkkətkə qidap üginip wə ixləp, 15 yıl yaki uningdinmu uzakrak wakit iqidə sotsiyalistik sanaətləxtü-rüxnı wə sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap bolımız. U qaođda dəlitimiz küqlük bolidu,

xu wakittimu kəmtər boluximiz, mənggü üginix pozitsiyisidə boluximiz kerək.

7 - nəwətlik zhongyang weyyüənhuyning 2 - omumi yioqinida birnəqqə bəlgilimə kararоja kirgüzülmigən idi. Birinqisi — tuqulоjan künni hatiriliməslik. Tuqulоjan künni hatirilex bilən kixinining əmrini uzartkili bolmaydu. Asaslıqı, hizmətni yahxi ixlex lazim. Ikkinqisi — soşa təkdir kılmaslıq. Hiq bolmijojanda, partiyə iqidə soşa təkdir kılmaslıq kerək. Üqinqisi — hərak təkliwi azraq bolux. Muəyyən sorunlarda bolsa məyli. Tetinqisi — az qawak qelix. Buni qəkliməslik kerək, ammining kizəqinlioqidin bolovan bolsa, soşaq su səpməslik kerək. Bəxinqisi — yər - jaylarni adəm nami bilən atimaslıq. Altinqisi — Zhongguoluk yoldaxzlarnı Marks, En'gels, Lenin, Stalinlar bilən qatar koymaslıq. Bu — xagirtlar bilən ustazlar otturisidiki munasiwət, əlwəttə xundak boluxi kerək. Bu bəlgilimilərgə riayə kılıqanlığning əzi — kəmtərlik pozitsiyisi.

Kıskısı, kəmtər bolux, üginix wə qidamlıq bolux rohini kət'i dawamlaxturup, kolliktip rəhbərlik tüzümidə qing turup, sotsiyalistik əzgərtixni orunlap, sotsiyalizimning oqəlibisigə yetiximiz kerək.

### IZAHALAR

(1) Zhang Zishen Zhonggong Tiənjin diweyining shujisi bolovan, burzuaziyining qiritixığa uqrab, qüxkünlixip qong hiyanətqığa aylinip kətkənligi üçün, uningoja "3 kə karxi" hərkəttə əlüm jazası berilgən.

(2) Kona “3 kə қарxi” hərkət 1951- yili қanat yayduruloğan hiyanətqılıkkə, israpqılıkka wə guənliaozhuyıoğa қarxi kürəxni kərsitudu. Yengi “3 kə қарxi” hərkət 1953- yili қanat yayduruloğan guənliaozhuyıoğa, buyrukqılıkka wə қanun - intizamoğa hilaplik қılıxka қarxi turux kürixini kərsitudu.

# KAPITALISTIK SODA - SANAƏTNI ƏZGƏRTİXNING MUKƏRRƏR YOLI\*

(1953- yil 9- ayning 7- küni)

Dələt kapitalizimi arkılık, kapitalizimdin sotsiyalizimoja etüxtiki əzgərtixni orunlax.

(1) Ətkən 3 yıldın kəprək wakit iqidə, bəzi hizmətlər ixləndi, lekin baxqa ixlar bilən bolup ketip, kəp küq qıkırlırmidi, hazırlın baxlap kəprək hizmət ixləxkə toopra kelidu.

(2) 3 yıldın kəprək wakit iqidə hasil ətilinən təjribilər bar, xuni müəyyənləxtürükə boliduki, dələt kapitalizimi arkılık hususi soda - sanaətni sotsiyalistik əzgərtixni orunlax — birkədər mukəmməl boloğan fang-zhen wə qarə.

(3) Ortak ganglingning 31- maddisi<sup>(1)</sup>diki fang-zhenni hazır aydinglaxturux wə pəydin - pəy konkirit-laxturux kerək. “Aydinglaxturux” diginimiz, dələt kapitalizimining kapitalistik soda - sanaətni əzgərtix wə sotsiyalizimoja etüxni pəydin - pəy orunlaxning mukərrər yoli ikənligi zhongyang wə jaylardiki rəh-

---

\* Yoldax Mao Zedong 1953- yil 9- ayning 7- kün demokiratik partiya - guruşalar wə soda - sanaətqilərning bir kisi wəkillili bilən sehbət etküzgən idi. Bu — yoldax Mao Zedong yazoğan sehbətning mühim nuktiliri.

bərlərning kallisida aldi bilən enik boluxi kerək, digən səz. Bu nukta gongchəndang tərəptimu, demokratik zatlar tərəptimu tehi ixka axmidi, bu qetimki yiojinning məksidi — bu nuktini jəzmən ixka axurux.

(4) Puhta kədəm bilən ilgiriləx kerək, bək aldirap ketixkə bolmayıdu. Pütün məmlikətiki hususi soda-sanaətni asasiy jəhəttin dələt kapitalizimi yolioq selix-ka az digəndə 3 yıldın 5 yiloqıqılık wakit ketidu, xunga alakzadə bolux wə biaram boluxning orni yok.

(5) Omum bilən hususilar xırılxıx, ham əxya berip, jiagong kildurup, mal zakaz kılıp, məhsulatning həmmisini elix wə məhsulatning kəp kisminila elix — dələt kapitaliziminin hususi sanaət jəhəttiki 3 hil xəkli.

(6) Hususi sodidimu dələt kapitalizimini yoloq koyuxka bolidu, uni “turup tursun” dəp taxlap koyuxka bolmayıdu. Bu jəhəttiki təjribilər azrak, tətkik kılıxka toqra kelidu.

(7) Təhminən 3 milyon 800 ming ixqisi wə duhan hizmətqisi boğan hususi soda - sanaət dələtning bir qong bayloqı bolup, dələt pilani wə həlk turmuxida qong rol oynaydu. Hususi soda - sanaət dələtkə məhsulat yətküzüp beripla kalmastın, bəlki dələtkə məbləq tolap beridu, dələtkə kadir tərbiyiləp beridu.

(8) Bəzi kapitalistlar əzini dələttin heli yirak tutuwatidu, ular paydını kərsila yürüridiojan idiyisini tehi əzgərtkini yok. Bəzi ixqilar bək tez ilgiriləp kətti, ular kapitalistlarning payda elixioqə yol koymaywatidu. Biz bu ikki tərəptiki kixilərgə tərbiyə berip, ularni dələtning

munu fangzhen, siyasetigə pəydin - pəy (imkaniyətning beriqə tezrək) uyoqunlaxturuximiz lazımlı: Zhongguodiki hususi soda - sanaət asasiy jəhəttin dələt pilani wə həlkə turmuxi üçün hizmət kilsun, kısmən haldə kapitalistlar oja payda yətküzsün — xundak kiloqanda dələt kapitalizimi yoloja mangojan bolidu.

Dələt kapitalizimi karhanilirining payda təksimati tooplusida mundak bir jədwəl bar:

tapawət beji	34.5%
parawanlıq hirajiti	15 %
jamaət fondı	30 %
kapital tərəpning paydisı	20.5%
<b>jəmi</b>	<b>100.0%</b>

(9) Kapitalistlar iqidə dawamlik türdə wətənpərvərlik tərbiyisi elip berix lazımlı, buning üçün yıraknı kərələydiqan, gongchəndangoja wə həlkə həkümítigə yekinlixixni halaydiqan bir kisim kapitalistlarnı pilanlıq haldə tərbiyiləp, ular arkilik kəp kisim kapitalistlarnı kayıl kiliş lazımlı.

(10) Dələt kapitalizimini yoloja koyuxta, ehtiyaj wə imkaniyət (ortak gangling)nilə asas kılıp qalmayıb, bəlki kapitalistlarning ihtiyariyliqinimu kəzdə tutux kerək, qünki bu — həmkarlixidioqan ix, həmkarlıq ikən, məjburlaxka bolmayıdu, bu pomixxiklar oja kılıdiqan muamiligə ohximaydu.

(11) Pütün məmlikəttdiki hərkəysi millətlər, demokratik siniplar, demokratik partiya - guruqlar, həlkə təxkilatlarında etkən birnəqqə yil iqidə nahayiti zor ilgiriləxlər boldı, yənə 3 yıldın 5 yiloqıqə wakit ətsə,

bundak ilgiriləx tehimu zor bolidu dəp ixinimən, xuning üçün 3 yıldın 5 yiloğıqə bolğan wakit iqidə hususi soda - sanaətni dələt kapitalizimi yolioja selixni asasiy jəhəttin orunlap boluxning imkaniyiti bar. Dələt karhanilirining üstünlüğü bolsa bu wəzipini orunlaxning maddi jəhəttiki kapalitii.

(12) Pütkül etkünqi dəwrni tamamlaxka yəni məmlikətni sanaətləxtürükni asasiy jəhəttin orunlap bolux, yeza igiliyi, kol sanaət wə kapitalistik soda-sanaətni sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap boluxka kəlsək, buni 3 yıldın 5 yiloğıqə bolğan wakit iqidila ixka axuroqlı bolmaydu, buningə qərəbənə 5 yillik pilan məzgili ketidu. Bu məsili iddialı qəksiz arkioja sərəydiqan idiyigimu əlavə turux kerək, aldirangoqluk kılıp əlavə ilgiriləydiqan idiyigimu əlavə turux kerək.

(13) Biri rəhbərlik kılələri, biri rəhbərlik əməkdaşları, biri xəbsi mənpəətni kezliməydiqanlar, biri yənilə kismən xəbsi mənpəətni kezləydiqanlar wə baxlılar — bular bir birigə ohximaydu. Lekin bizning hazırlığı xaraitimizda, hususi soda - sanaət asasiy jəhəttin dələt pilani wə həlkə turmuxi üçün hizmet kılıdu (Paydını təksim kılıx jəhəttin elip eytsak, təhminən təttin üçini təxkil kılıdu), xuning üçün ixqıllarnı, dələt karhanilirdikigə ohxax, ixləpqikirixni axurux, iktisat kılıxını yoloja koyux, əmgək musabikisini yoloja koyux, əmgək ünümədarlıqını əstürük, tənnərkni qüxürük, san wə süpətni əstürükə kəndürgili bolidu wə kəndürük kerək, muxundak kılıx omumojumu, hususilarojumu, ixqılarojumu, kapitalistlarojumu paydılık.

## IZAH

(1) Ortak ganglingning 31- maddisida mundak dəp bəlgiləngən: “Dələt kapitali bilən hususi kapital həmkar laxşan igilik dələt kapitalizimi haraktiridiki igilik bolidu. Zərür wə mümkün bolğan xarait astida, hususi kapitalni dələt kapitalizimi tərəpkə rawajlinixka riqbətləndürük kerək, məsilən, dələt karhaniliri üqün jiagong ķılıp berix yaki dələt bilən xırıklıxip baxçurux, yaki ijarigə elix usuli bilən dələt karhanilirini baxçurux, dələtning baylık mənbəlirini eqix qatarlıqlar.”

AMERIKA JAHAÑ'GIRLIGIGƏ KARXI  
TURUX - CHAOXIƏN'GƏ YARDƏM  
BERIXNING ULUOI OIƏLIBISI WƏ  
BUNINGDIN KEYINKI  
WƏZIPILƏR\*

(1953- yil 9- ayning 12- künü)

Amerika jahān'girligigə karxi turux - Chaoxien'gə yardəm berix 3 yil elip berilip, uluoł oqəlibilər қoloqa kəltürüldi, hazır ayaklıxip kaldı.

Amerika jahān'girligigə karxi turux - Chaoxen'gə yardəm berixning oqəlibisi nimə bilən қoloqa kəldi? Baya əpəndilər, rəhbərlik tooqra bolqanlıktın қoloqa kəldi, diyixti. Rəhbərlik — bir amil, tooqra rəhbərlik bolmisa, ixni yahxi ixligili bolmaydu. Əmma, asaslıqı, bizning uruximiz həlk uruxi bolqanlıqı, pütün məmlikət həlkə yardəm bərgənligi, Zhongguo - Chaoxien ikki məmlikət həlkə mürini mürigə tirəp kürəx қiloqanlıqidin қoloqa kəldi.

Biz Amerika jahān'girligidək muxundak düxmən bilən urux kildük, ularning koralliri bizningkidin nəqqə həssə hil idi, lekin biz oqəlibə kazinip, ularni sülüh

---

\* Bu — yoldax Mao Zedong mərkiziy həlk həkumeti wey-yüənhuyining 24- kətimlik yioqinida səzligən sez.

kilmissa bolmaydiojan yərgə kəltürduk. Kandak kilip sülih kiliçka kəltürəliduk?

Birinqi, hərbi jəhəttə, Amerika tajawuzqılıri pay-disiz halətkə — dumbalinix halitigə qüxüp kaldı. Əgər sülih kilmaydiojan bolsa, uning pütkül urux sepi yimirilətti, Həncheng xəhiringin Chaoxiən həlkining əolioqa etüp ketixi ehtimal idi. Bundak wəziyət bultur yaz pəslidila kəzgə kərünüxkə baxliojan idi.

Urux kiliwatkan hər ikki tərəp əzining urux sepin polat istihkam dəp ataxtı. Biz tərəp həkikətən polat istihkam. Bizning jəngqilirimiz wə kadirlirimiz parasətlik, batur, əlümdin korkmaydu. Amerika tajawuzqi əskərliri bolsa əlümdin korkıdu, ularning jün'guənlirimü gomuxrak, anqə janlıq əməs. Ularning urux sepi müstəhkəm əməs, polat istihkam əməs.

Biz tərəptə kərülgən məsilə, dəsləptə, urux kılalamduk, kılalmamduk digən məsilə, keyin, muda-piə kərələmduk, kərəlməmduk digən məsilə, uningdin keyin, təminatka kapalətlik kılalamduk, kılalmamduk digən məsilə, ahirda, baktiriyyə uruxini tarmar kılalamduk, kılalmamduk digən məsilə boldı. Bu 4 məsilə arka - arkıdin həl boldı. Bizning armiyimiz urux kılıqanseri küqiyip bardı. Bu yil yazda, biz bir saat iqidə düxmənning udulidin 21 kilometir kelidiqan zhendini buzup taxliyaliduk, nəqqə yüz ming pay zəmbirək okını mərkəzlik əhalida ataliduk, urux kilip 18 kilometir iq-kiriləp kırəliduk. Əgər muxundak urux kiliweridiojan bolsak, yənə 2 ketim, 3 ketim, 4 ketim kilsak, düxmənning pütkül urux sepi yimirilətti.

Ikkinqi, siyasi jəhəttə, düxmənning iqliki kismida həl kılalmaydiqan nuroğun ziddiyətlər bar idi, pütün dunya həlkə süləh kilişni tələp kıldı.

Üqinqi, iqtisadiy jəhəttə, düxmən Chaoxiən'gə tajawuz kiliş uruxida nağayiti kəp pul sərp kıldı, uning yusuənidə kirim - qikim təngpung bolmay қaldı.

Muxu birnəqqəsəwəp қoxulup düxmənni süləh kilmisa bolmaydiqan yərgə elip kəldi. Halbuki, birinci səwəp — asaslıq səwəp, bu bolmisa, ular bilən süləh kiliş təs idi. Amerika jahan'girligi nağayiti һakawur, yolsızlıq kilişkə bolidioqanlıki yerdə qokum yolsızlıq kiliđu, anqəmunqə yolluk ix kiliđu diyilsə, hıq ilaj tapalmioqanda kiliđu.

Chaoxiən uruxida, düxmənning 1 milyon 90 ming adimi yaridar kılındı wə əltürüldi. Dərwəkə, bizmə bədəl bərdük. Lekin bizdin yaridar bolux wə əlüx burunki məlqərdin kəp az boldi, ləhmə ķezixni tepiwaloqandan keyin, yaridar bolux wə əlüx tehimu az boldi. Biz urux-ķanseri küqiyip barduk. Amerikiliklər bizning zhendiyimizni alalmidi, əksiqə, biz tərəptin yəwitildi.

Bayə kəpqilik rəhbərlik amili üstidə tohtaldi, meningqə, rəhbərlik — bir amil, lekin ammining qarə-usul oylap tepixi — əng asaslıq amil. Bizning kadırlırımız wə jəngqilirimiz urux kilişniing türlik qarə - usullirini oylap taptı. Mən bir misalni səzləp berəy. Uruxning dəsləpki eyida, bizning aptomobil jəhəttiki ziyanımız nağayiti zor boldi. Қandak kiliş kerək? Rəhbərlik qarə - usul tapkandan taxkiri, asaslıq, ammining qarə - usul tepixioja tayanduk. Aptomobil yollirining ikki qetidə

10 mingdin artuk adəm posta turdi, ayrupilan kelip kalsa bəlgə okı attı, xopurlar angliojan һaman aptomobilni daldioja elip mangdi yaki bir jay tepip yoxurup koydi. Xuning bilən bir wakitta, aptomobil yolliri kengəytildi, yənə nuroqun yengi aptomobil yolliri yasaldi, aptomobillar rawan ətüxüp turidiojan boldi. Xundak kılıp, aptomobil jəhəttiki ziyan dəsləpki 40 pirsənttin aziyip nəl pütün ondin nəqqə pirsəntkə qüxti. Keyin, yər asti ambarliri yasaldi, yər asti zallirimu yasaldi, düxmənlər üstigə bomba taxlisa, astida yioqın et-küzüwərdük. Beyjingda turuwatkan bəzilər Chaoxiən urux məydanlirini kəz aldioja kəltürsila, heli hətərlik his kili. Əlwəttə, hətərlikligioq hətərlik, lekin həmməylən qarə - usul tapidiojanla bolsa, unqiwalamu əməs.

Bizning təjribimiz munu: Həlkə tayansak, uning üstigə birkədər tooqra rəhbərlik bolsa, naqar կoral-yaraklırimiz bilənmə hil կoral - yaraklar bilən կorallanojan düxmənni yənggili bolidu.

Amerika jahən'girligigə karxi turux - Chaoxiən'gə yardəm berix uruxining oqəlibisi uluq, nahayiti muhim əhmiyətkə igə.

Birinqi, Chaoxiən həlkə bilən birliktə 38 - paralliloqa kaytip berip, 38 - parallilni saklap kalduk. Bu nahayiti muhim. Əgər 38- paralliloqa kaytip barmiojan bolsak, aldinkı səp Yalujiang dəryası wə Tumenjiang dəryasında boliwerətti - də, Shenyang, Ənshən, Fushunoja ohxax jaylardiki həlkələr ixləpqikirixni hatırjəm elip baral-mayıtti.

Ikkinqi, hərbi təjribə hasil қilduk. Zhongguo həlk

pidailar kisimimizning қurukluk armiyisi, hawa armiyisi, dengiz armiyisi, piyadilar kisimi, topqilar kisimi, қurulux kisimi, tankiqilar kisimi, temüryolqlilar kisimi, hawa mudapiə kisimi, alakiqilar kisimi, yənə sahiyə kisimi, arka səp təminat kisimi wə baxka kisimliri Amerika tajawuzqi қoxunioqa karxi əmiliy urux қilixning təjribilirini hasil қildi. Bu kətim biz Amerika қoxunlirining tegi - təktini biliwalduk. Amerika қoxuni dəmsən, uqraxmisang, uningdin қorkisən. Biz uning bilən 33 ay urux kılıp, uning tegi - təktini pixxiş biliwalduk. Amerika jahən'girligining қorkkudək yeri yok, xunqilikla bir ix ikən. Biz muxu bir təjribini hasil қilduk, bu — qaltis təjribə.

Üqinqi, pütün məmlikət həlkining siyasi engini əstürduk.

Yukurki üq nukta arkısida, tətinqi nukta kelip qıktı: Jahən'girlikning Zhongguoqa yengi tajawuzqılık uruxi қozojixi keqiktürüldi, üqinqi dunya uruxi keqiktürüldi.

Jahən'gir tajawuzqilar bilixi kerəkki, hazır Zhongguo həlkə təxkilliniwaldi, uning qixioqa təkkili bolmayıdu. Uning qixioqa tegidikənsən, ixing qataq.

Buningdin keyin, düxmən yənə urux қilixi mümkün, urux kilmioğandimu, qokum türlük usullar bilən parakəndiqılık salidu, məsilən, ixpiyon əwətip buzoqunqılık қılıdu. Ularning Təywən, Xianggang wə Yaponiyılarda nahayiti zor ixpiyonluk organliri bar. Birak, biz Amerika jahən'girligigə karxi turux - Chaoxiən'gə yardım berixtə təjribigə igə bolduk, ammini hərkətlən-

düridiqan, həlkə tayinidioqanla bolsak, bir amal əlip ularoja tetiyimiz.

Bizning hazırkı əhwalımız 1950 - yili kixtiki əhwaloja ohximaydu. U qoşa, Amerika tajawuzqılıri 38-parallilning u təripidimidi? Yak, ular Yalujiang döryası, Tumenjiang döryasining u təripidə idi. Bizning Amerika tajawuzqılıri bilən urux əlibət təjribimiz bar-midi? Yok idi. Amerika əxunlari bilən tonuxmiduk? Tonux əməs iduk. Həzir bu əhwal əzgərdi. Əgər Amerika jahan'girligi yengi tajawuzqılık uruxini keqiktürməy, urux əlimən! disə, biz uningoja aldinkı üq nukta bilən tetiyimiz. Əgər u, urux əlimən! disə, u əldə, tətinqi nuktiqə eriximiz. Bumu bizdiki həlk demokiratiyisi diktaturisining əwzəlligini ispatlaydu.

Biz baxkilaroja tajawuz əliməndik? Hıqqandak yərgə tajawuz əliməymiz. Əmma, baxkilar tajawuz əlibət kəlsə, biz qoşum uruximiz, bəlkı ahırojiqə uruximiz.

Zhongguo həlkidə mundak bir nukta bar: Teqliknı yaklaydu, uruxtınmu korkmaydu, ikkilisi əolidin kelidu. Biz həlkning əlliçioja igimiz. Amerika jahan'girligigə karxi turux - Chaoxiən'gə yardım berix uruxida həlk armiyigə katnixixka əzəlinlik bilən əzini məlum əldi. Armiyigə katnixixka əzini məlum kılqanlarnı tallax nahayiti qing boldi, yüzdin birini talliduk, kixilər, küyo-qul tallaxtınmu qing boldi, diyixti. Əgər Amerika jahan'girligi yənə urux əlibət bolsa, biz uning bilən uruxiwerimiz.

Uruxka pul ketidu. Birak, Amerika jahan'girligigə karxi turux - Chaoxiən'gə yardım berix uruxioja kətkən

pulmu anqə kəp əməs. Muxu birnəqqə yillik uruxka kətkən pul bir yillik soda - sanaəttin elinojan əjəriyimə yətməydi. Əlwəttə, urux bolmiojan bolsa, bu pulni ixlətmigən bolsak, tehimu yahxi bolatti. Qünki hazır ərəbluxka pul kerək, dihanlarning turmuxidimu kiyinqilik bar. Bultur, oza elinojan dihanqılık beji eçirrak bolup əldədi, xunga bir kisim dostlirimiz söz - qəqək kilişti. Ular huddi dihanlarning mənpəətigə wəkillik əlidiqəndək, "rəhimlik siyasət yürgüzüx"ni tələp kilişti. Biz bundak pikkərək koxulamduk? Yak, koxulmayımız. Xu qədə, həmmə tirixqanlıklarnı kərsitip, Amerika jahan'girligigə karxi turux - Chaoxiən'gə yardım berixning əqəlibisini əloqə kəltürüx zərür idi. Dihanlar üçün, pütün məmlikət həlkə üqün, turmux ətküzüx waqtinqə kiyinräk boldi, ularoja əqəlibini əloqə kəltürüx paydılıkmidi yaxşı Amerika jahan'girligigə karxi turux - Chaoxiən'gə yardım berix hərkitini elip barmaslıq, bu bizə pulni həjliməslik paydılıkmidi? Əlwəttə, ularoja Amerika jahan'girligigə karxi turux - Chaoxiən'gə yardım berixning əqəlibisini əloqə kəltürüx paydılık idi. Bultur wə oza dihanqılık bejini kəprək alduk, qünki Amerika jahan'girligigə karxi turux - Chaoxiən'gə yardım berixkə pul lazımdı. Bu yil baxğıqə boldi, dihanqılık beji kəpəytilmədi, baj mikədarını mükimlaxturduk.

"Rəhimlik siyasət yürgüzüx"kə kəlsək, biz rəhimlik siyasət yürgüzümüz. Lekin, əng qong rəhimlik siyasət nimə? U — Amerika jahan'girligigə karxi turux - Chaoxiən'gə yardım berix. Bu əng qong rəhimlik siyasətni yürgüzüx üçün, kurban berixkə, pul

sərp kılıxka, dihanqılık bejini kəprək elixka toqra kəldi. Dihanqılık beji kəprək eliniwidi, bəzilər walaklap kətti, tehi կandaktu, dihanlarning mənpəətigə wəkillik kiliwatimiz, diyixti. Bundak pikirgə mana mən koxulmaymən.

Amerika jahān'girligigə karxi turux - Chaoxiən'gə yardım berix rəhimlik siyaset yürgüzüx idi, hazır sanaət կuruluxini rawajlanduruxmu rəhimlik siyaset yürgüzüx boluwatidu.

Rəhimlik siyaset digən ikki hil bolidu: Bir hili — həlkning kəz aldidiki mənpəətini kəzləx, yənə bir hili — həlkning yirək mənpəətini kəzləx, məsilən, Amerika jahān'girligigə karxi turux - Chaoxiən'gə yardım berix, eoqır sanaət kurux. Aldinki bir hili — kiçik rəhimlik siyaset, keyinkı bir hili — qong rəhimlik siyaset. Hər ikkisigə təng etiwar berix kerək, təng etiwar bərməslik hata. Undak bolsa, muhim nuktini kaysi yərgə կoyux kerək? Muhim nuktini qong rəhimlik siyaset üstigə կoyux kerək. Hazır biz rəhimlik siyaset yürgüzüxning muhim nuktisini eoqır sanaət kuruxka կoyuximiz kerək. Kurulux üçün məbləq kerək. Xuning üçün həlkning turmuxini yahxilaxka toqra kəlsimu, lekin bir dəmdila kəp yahxilap kətkili bolmayıdu. Dimək, həlkning turmuxini yahxilimay bolmayıdu, kəp yahxilaymən digən bilənmə bolmayıdu; etiwar bərməy bolmayıdu, kəp etiwar berimən digən bilənmə bolmayıdu. Kiçik rəhimlik siyasetkə etiwar berip, qong rəhimlik siyasetkə dəhli yətküzüx — rəhimlik siyasetni yürgüzüxtiki eoqix.

Bəzi dostlar hazır kiqik rəhimplik siyasetni bir tərəplimə һaldə təkitliməktə, bu, əmiliyəttə, Amerika jahən'girligigə қarxi turux - Chaoxiən'gə yardım berix uruxini kilmanglar; eqir sanaət қuruluxini kilmanglar; digən gəp. Biz bundak hata idiyini tənkit kılıxımız kerək. Bundak idiyə gongchəndang iqidimu bar, Yən-əndiki qaoqdila kərulgən idi. 1941- yili Shənxi - Gənsu - Ningxia qegra rayonida 200 ming dadən oğellə - paraq alojan iduk, bəzi kixilər, gongchəndang dihanlarning halıoja yətmidi, dəp walaklıojan idi. Gongchəndang iqidiki ayrim rəhbiriyy kadirlarmu atalmix rəhimplik siyaset yürgüzüx məsilisini otturıoja köyojan idi. Mundak idiyini mən xu qaoqdila tənkit kılajan idim. U qaoqda əng qong rəhimplik siyaset nimə idi? Yapon jahən'girligini yokitix idi. Əgər oğellə - paraq az elinidiojan bolsa, 8- armiyə wə yengi 4- armiyini kiqiklitixkə toqra kelətti, u Yapon jahən'girligigə paydilik bolatti. Xunga, bundak pikirni otturıoja қoyux, əmiliyəttə, Yapon jahən'girligigə wəkillik kılajanlıq, Yapon jahən'girligigə boluxkanlıq idi.

Həzir Amerika jahən'girligigə қarxi turux - Chaoxiən'gə yardım berix ayaklixip қaldi, əgər Amerika yənə urux kılıdiyojan bolsa, bizmu uruximiz. Urux bolidikən, oğellə - paraq elixka, dihanlarni hizmət ixləp az - tola nərsə berixkə қayıl kılıxka toqra kelidu. Bu həkiqi türdə dihanlarning mənpəətigə wəkillik kılajanlıq bolidu. Walaklax, əmiliyəttə, Amerika jahən'girligigə wəkillik kılajanlıq bolidu.

Daolining qongimu bolidu, kiqigimu bolidu. Pütün

---

məmlikət həlkining turmux səwiyyisini hər yili bir baldak əstürüx kerək, əmma bək əstürüwətsək, Amerika jahən'girligə қarxi turux - Chaoxiən'gə yardəm berix uruxini қiloqlı bolmayıtti yaki undak əstayidil қiloqlı bolmayıtti. Biz üzül - kesil, əstayidil, barlıq küq bilən urux қılıxımız, bizdə bolsila, Chaoxiən aldinkı sepigə nimə kerək bolsa, xuni beriximiz kerək idi. Muxu birnəqqə yilda, biz ənə xundak қıldıq.

# LIANG SHUMINGNING ƏKSIYƏTQIL IDIYISIGƏ PIPƏN\*

(1953- yil 9- ayning 16 — 18- künliri)

(1) Liang Shuming əpəndi “jigiri bar adəm”mu? U teqlik tənpənidə қandaқ rol alojan?

Liang Shuming əpəndi əzini “jigiri bar adəm” dəp ataydu, Xianggangda qikidiojan əksiyətqil gezeitlərmü Liang Shuming əpəndini կurukluktiki “taza jigiri bar adəm” diyixiwatidu, Təywən radiyosimu seni rasa mah-tawatidu. Sən zadi “jigiri bar” adəmmu? Əgər sən “jigiri” bar adəm bolsang, əni, əzəngning tarihingni, etmüxtə gongchəndangoja, həlkə қandaқ karxi turoqanlioqningi, қandaқ ķılıp kələm bilən adəm əltürgənligingni, Hən Fujü, Zhang Dongsun, Chen Lifu, Zhang Qünlər bilən zadi қandaқ munasiwettə bolqanlioqningni kəpqilikkə tapxurup bəkmamsən! Ularning həmmisi — sening yekin dostliring, mening munqiwala dostum yok. Ular

---

\* Bu — yoldax Mao Zedong mərkiziy həlk həkumiti weyyüənhuyining 27- ketimlik yioqını dawamida Liang Shuming üstidə elip barojan pipənning muhim kismi. Bu ketimki yioqın 1953- yil 9- ayning 16- künidin 18- künigiqə Beyjingda etküzülgən, Zhongguo həlk siyasi məslihət kengixi məmlikətlik weyyüənhuyining Beyjingdiki weyyüənliri bu ketimki yioqinoja sirttin қatnaxkan.

seni xunqə yakturuwatidu, meni “bandit” dəp tillawatidu, seni əpəndi dəp atawatidu! Sening kaysi partiyə, kaysi guruhtin ikənliligindin gumanlinimən! Mənla əməs, yənə nurojın kixilərmə gumanliniwatidu.

Zhou zonglining bayiki səzidin həmməylən kərüp turuptuki, biz guomindang bilən ikki qetim teqlik tənpəni ətküzgən jiddi pəyytə, Liang Shuming əpəndi pütünləy Jiang Jieshoqa yardım berix məydanida turdi. Jiang Jieshining teqlik tənpəni ətküzüxkə makul bolojanlıqı yalojan idi. Bugün bu yerdə olturojanlarning arisida Beyjingoqa teqlik tənpənigə kəlgən wəkillərmə bar, Jiang Jieshining “teqlik” diginining zadi rast yaki yal-ojan ikənligi ularoqa məlum.

Rastini eytsak, Jiang Jieshi miltik bilən adəm əltüridu, Liang Shuming kələm bilən adəm əltüridu. Adəm əltürük ikki hil bolidu, bir hili — miltik bilən əltürük, bir hili — kələm bilən əltürük. Kələm bilən adəm əltüridiyojanlar nahayiti ustilik bilən nikaplınıвалиdu, kan qıqarmay adəm əltüridu. Sən — mana muxundak adəm əltüridiyojan jinayətqi.

Liang Shuming əksiyətqılıktə uqioja qıkkən, u tehi buni ikrar kılmay, əzini nahayiti güzəl dəydu. U Fu Zuoyi əpəndigə ohximaydu. Fu Zuoyi əpəndi əzinin əksiyətqılıktə uqioja qıkkənliqini axkara ikrar kılıdu, birak Fu Zuoyi əpəndi Beyjingni teq yol bilən azat kılıx wakıtda həlk üçün hizmət kərsətti. Sən Liang Shumingning kərsətkən hizmiting nədə? Sening pütün əmrüngdə həlkə kərsətkən nimə hizmiting bar? Kılqimu yok, zərriqimu yok. Xundak turukluk, sən əzəngni jahanda

bir қалтис güzel adəm kılıp kərsətting, Xi Shidinmu güzel ikənsən, Wang Zhaojündinmu güzel ikənsən, Yang guyfeydin kelixmaydikənsən, tehi.

(2) Liang Shuming “ərxıela, təhtisəra”, “Ixqilar ərxıəlada, dihanlar təhtisərada”, “Ixqilarning ixqilar uyuxmisi bar, u ixənqlik, dihanlar jəmiyiti bolsa ixənqlik əməs, partiyə, ittipak, ayallar birləxmisigə ohxaxlarmu ixənqlik əməs, süpitimu, sanimu yarimaydu, soda - sanaətqilər birləxmisidinmu bəttər, xunga ixənqim yok” digənlərni otturioğa köydi. Bu “zongluxiənni yaklıqanlık”mu? Yak! Bu—pütünləy, kəm-kutisiz əksiyyətqil idiyə, bu, əkilgə muwapiq təklip əməs, əksiyətqil təklip, həlk həküməti bundaқ təklipni қobul қılalamdu? Meningqə, kobul қılalmaydu.

(3) Liang Shuming əpəndi “pilanning məzmnidin kəprək həwərdar boluxni tələp қilimən” dəydu. Buningoimu қoxulmaymən. Əksiqə, Liang Shumingdək adəmni məhpiyəttin azraq həwərdar қılıx kerək, қanqə az bolsa, xunqə yahxi.

Liang Shuming digən bu adəmgə ixən'gili bolmaydu. Məhpiyəttin baxkılarnı kəprək həwərdar қılıp turuxka bolidu, seni həwərdar қılıxka bolmaydu. Demokiratik partiyə - guruhlarning birkədər kiqik dairilik yioqinlirini aqkandimu sən Liang Shumingni қatnaxturuxning hajiti yok.

(4) Liang Shuming əpəndi əzini tərəkkipərvərlər қataridiki adəm hisaplap, bizdin yənə, əzini tərəkkipərvər əməslər қatarioğa kirgüzməslikni tələp қılıdu. Bu həktə қandaқ қılıx kerək? Meningqə, ehtiyatqan bolux

kerək, yənggillik bilən makul boluxka bolmayıdu. Bolmisa, aldinip қalımız.

(5) Liang Shuming əpəndi əzinin süritini nahayiti güzəl kilip sizidu, uningda birqanqə on yil burunla pilanlıq dələt қurux digən uluq hiyal boloğan ikən, əzinin eytixiqə, bu yengi demokratizimoja yaki sotsiyalizimoja bək yekin imix.

Rastla xundak güzəlmə? Natayın. Mən uning bilən heli tonux, uning bilən kərüxkəndə, uning hata idiyisini tənküt kilmioğan qeoğım yok. Mən yüztura turup: Mən sening u nimiliringgə əsla ixənməymən, digən idim. U kandaktu “Zhongguoda sinip yok”, “Zhongguodiki məsilə —mədiniyətning təkxisizligi məsilisi”, “rəngsiz şüzük həkumət”<sup>(1)</sup>, “Zhongguo inkilawi iqki səwəptin əməs, taxki səwəptinla boldi” dəp yürütti, bu ketim yənə uning kandaktu “ərxıəla, təhtisəra” digən akilanə sözini, kandaktu “Gongchəndang dihanlarnı taxliwətti”, “Gongchəndang soda - sanaətqilər birləxmisinqilikmu ixənqlik bolmay қaldi” digən’gə ohxax akilanə sözlerini anglidim, mana muxular meni ixəndürələmdü? Ixəndürəlməydi. Mən uningoja: Zhongguoning alahidiliyi — uning yerim mustəmlilikə, yerim feodal boloğanlıqı, sən bu nuktini etirap kilmisang, jaħan’girlikkə wə feodalizimoja yardım bərgən bolisən. Xunga, sening u nimiliringgə hıqkim ixənməydi, həlk gongchəndangoja ixinidu, əksiyətqi unsurlarnı yaki kallisi elixip қaloğan kixilərni hisapka almioqanda, sening kitawingni okuydioğanlar, sening ge-pingni anglaydioğanlar yok, digən idim. Liang Shuming əpəndi Jiang Jieshioğumu karxi əməstək turidu, u zadi

Jiang Jieshioja wə uning əksiyətqi guomindangioqa қарxi turidiojanlioqini oquk - axkara bildürgənmu, yok, mən uning həmmə makalisinı wə səzini kərüp bakəmidim wə anglap bakəmidim, kəpqilikning tətkik kilişini soraymən.

Muxundak adəmning həlk dəlitidin tehimu kəp pilan wə məhpiyəttin əzini həwərdar kılıp turuxni tələp kilişka layakıti barmu? Meningqə, layakıti yok. Uning muxundak təliwigə yol қoyuxımız kerəkmu? Meningqə, yol қoymaslıqımız kerək.

(6) Liang Shuming əpəndi yənə, əzini tərəkkipərvər əməslər yaki əksiyətqilər katarioja kirgüzməy, bəlki tərəkkipərvərlər yaki inkilapçılar katarioja kirgüzüximizni tələp kiliđu. Bu — “tərkip ayrix” məsilisi, qandaq bir tərəp kiliç kerək? Yukurkiddək əhwal astida, biz uni tərəkkipərvərlər yaki inkilapçılar katarioja kirgüzeləymizmu? Uning tərəkkipərvərligi nədə? U կaysi yili inkilapka katnaxğan? Dimək, bu tələpkimu yenilik bilən makul boluxka bolmaydu, қarap bekiprak andin birnimə dəyli.

(7) Birnəqqə yıldın buyan, mən həlktin bəzi hət-qəklərni tapxuruwaldım, bəzi gəp - səzlərnimə anglidim, bularda: Gongchəndang nimə üqün əksiyətqi unsurlar bilən həmkarlixidu? digən soal қoyuloğan. Ular əksiyətqi unsurlar diginidə jahən'girlikkə, feodalizimoqa қarxi turidiojanlioqını, Jiang Jieshioja wə uning əksiyətqi guomindangioqa қarxi turidiojanlioqını gezitlərdə wə axkara sorunlarda bildürüp etüxni əzəldin halimay kəlgən, dələt hadimida boluxka tegixlik əkəlli məydan-

çimu igə bolmioqan kixilərni kəzdə tutidu. Bu adəmlər Jiang Jieshioğa karxi turuxni zadi halimaydu, xunga Təywənning radiyosi wə Xianggangning gezitliri bu kixilərni alahidə yahxi kəridu, zadi tillimaydu, bəlki ularni қuruqluktiki “taza jigiri bar adəm”lər diyixməktə, ularning iqidə Liang Shumingmu bar. Həlbuki, bəzi dostlirimizni bolsa hə dəp karilaydu wə tillaydu. Təywən tillimaywatkan yaki uquruwatkanlar, əlwəttə, azqilik, lekin alahidə diqqət kılıxka ərziyu.

Bəzi kixilər ta hazırlıqə jaħan'girlikkə karxi gəpni kilsa kilar, Jiang Jieshioğa karxi gəpni elsimu aqzidin. qıkarmaydu. Ular gezitlərdə, axkara sezliridə ətmüxtin söz eqixka petinalmaydu; ətmüxtin mehərini üzəlməydu. Bundaq adəmlərdin, meningqə, obdanolına birqanqisi bar.

Wətənpərwərlər 3 hil bolidu: Bir hili — jing wətənpərwərlər, bir hili — ja wətənpərwərlər, bir hili — yerim jing, yerim ja, arisalda wətənpərwərlər. Hərkəy-sisining kenglidə san bar, Liang Shumingning kenglidimən san bar. Jaħan'girlardın wə Təywən tərəptin həkiki türdə alakisini üzgənlərni hərkənqə kalak bolsimu karxi alımız. Bu hildikilər — jing wətənpərwərlər. Ja wətənpərwərlər kərünüxtə rasa kelixtürüp nikapliniwalidu, iqi baxkıqə bolidu. Yənə bir hili bar, ular arisaldilar, ular yerim jing, yerim ja kelidu, wəziyətkə karap ix kəridu. Əgər üqinqi dunya uruxi bolmisa, Jiang Jieshi kəlmisə, u həlda, ular gongchəndangoğa əgixip mengiweridu. Əgər üqinqi dunya uruxi bolup կalsa, ular qotni baxkıqə sokidu. Kəp sandikilər կaysi hiloja kiridu? Kəp

sandikilər — jing wətənpərvərlər. Birkañqə yildin buyan, jing wətənpərvərlər kəpiyip қaldı; yerim jing, yerim jalardin az bir kismila қaldı; ja wətənpərvərlər nañayiti az, lekin bar. Bu təhlil zadi muwapikmü, muwapik əməsmu, kəpqilik tətkik kılıp kərsə bolidu.

(8) Meningqə, Liang Shuming bir ixni kilixi kerək. Bu ix “dihanlar oja wəkillik kılıp” həlk həkümətidin “azatlıq tələp kılıx” əməs, bəlki əzininə həlkə karxi əksiyətqıl idiyisining tarixiy tərəkkiyat jəryanını enik tapxuruxtin ibarət. U ətmüxtə pomixxiklar oja wəkillik kılıp gongchəndangoja, həlkə qandaq karxi turoqan, əmdi kelip pomixxiklar oja wəkillik kilixtin qandaq bolup “dihanlar oja wəkillik kılıx” məydani oja etüp қaldı, muxu əzgirix jəryanını enik qüxəndürüp berəlisə həm kixilərni ixəndürəlisə, uni zadi կaysı hildikilər katarioja kirgüzük lazımlıqını mana xu qaođda bəlgili gili bolidu. Uning manga bərgən təsiri xuki, u əzininə əksiyətqıl məydanını əzgərtixni zadi oylimaydikən. Xundak bolsimu, kesəlni dawalap, adəmni kutkuzux üqün, uningoja təwə kılıx pursiti berixni həmdə bu ixni siyasi kengəxning ixlixigə tapxuruxni, bu ketim hulasə qıçarmay turuxni təklip kılımən.

(9) “Ar - nomus - həmmidə bolidu”<sup>(2)</sup>, adəm ar-nomusni bilmisə, ix kılımkə təs. Liang Shuming əpəndi-ning dihanlar məsilisi toqrisidiki qüxənqisi gongchəndangningkidinmu üstün disə, kimmu ixinidu? Lu Bən ustamning alidda kəkisini oynitiptu digən mana xu. Məsilən, “Mao Zedong qangqilini Mey Lənfang əpəndi-dinmu obdan oynaydu, ləhmini pidailar kisimidinmu

obdan kazidu yaki ayrupilanni hawa armiyisi kəhri-mani Zhao Baotongdinmu obdan həydəydu” diyilsə, bu ar - nomusni bilməsliktə uqioqa qıkkanlıq bolmamdu? Xunga, Liang Shuming əpəndi otturioqa köyoğan məsilə — rəsmiy məsilə, xundakla oğayıri rəsmiy məsilə, bu nahä-yiti külkililik. U, dihanlar oja gongchəndangdinmu bək wəkillik ələyinə, disə, yənə tehi külkililik bolmamdu?

Xunqə kəp “dihanlar wəkili” qıktı, zadi kimgə wəkillik ələyinə? Dihanlar oja wəkillik ələyinə? Mening kariximqə, ohximaydu, dihanlarning karixiqimu ohximaydu. Ular pomixxiklar sinipioqa wəkillik ələyinə, pomixxiklar sinipining kətminini qapıdu. Bularning iqidə taza ətüp kətkini, qiraylıq gəplərni kiliwatqını, əmiliyəttə düxmən’gə yardım beriwatqını — muxu Liang Shuming. Baxka bəzi kixilər idiyisinə müjiməlligidin bəzi müjiməl gəplərni kılıqan bolsimu, lekin ular yənilə wətənpərwərlər, ularning yürügi yənilə Zhongguo üçün sokıdu, bular bir hiloja kiridu. Liang Shuming bolsa baxka bir hiloja kiridu. Liang Shumingdin anqə pərk kilmədiqən, “dihanlar wəkili” boluwaloqan-larmu bar. Sahtipəzlik əmiliyəttə bar, hazır mana yolukup qaldıq. U adəmlərdə tülkininək kuyruk bar, kəpqılık körüwalalaydu. Maymun Sun Wukong 72 hil eżgiridikən, birlə kiyinqiliojı bar ikən, kuyruqını jayliyalmayıdikən. U buthana boluwaloqanda, kuyruqını tuq yaoqıqi kiliwaptu, nətijidə Yang’erlang baykiwaptu. Kəyiridin baykiwaptu? Axu kuyruqının baykiwaptu. Əmiliyəttə xundak adəmlər bar, ular ming niqəplanoğan bilənmə, kuyruqını yoxurup ələlməydu.

Liang Shuming — kara niyət adəm, xundakla sahta alijanap. Uning siyasi bilən karim yok digini yaloqan, əməldar bolğum yok diginimu yaloqan. U “yezini gül-ləndürük” digən birnimə bilən xuqullandi, “yezini gülləndürük” digini nimisi? Pomixxiklarnı gül-ləndürük, yezini wəyran kiliş, dələtni halak kiliş!

(10) Bu adəm bilən dadi - muamilə kılçanda, sad-dilik kilişkə bolmayıdu. Uning bilən birər məsilə üstidə səzlixip mənggü bir baxka elip qıkkılı bolmayıdu, uningda logika yok, aqzioqa kəlgənni səzləweridu. Xunga, mən bu məsilini siyasi kengəxning ikki həptilik səhbət məjlisining muzakirisigə köyuxni təklip kilişmən, xuning bilən billə, yənə hərkəysilirini agahlandurup köyayki, məsilini həl kilişkə rastinla ümit bar dəp ke-lixmisila. Undak boluxi zadi mümkün əməs, buning nətijsisi yənilə “kengixi bar, ərarı yok, ərarı bolsa, əməldə yok, ayioqi qıkmay tarkalduk” bolidu. Xundak bolsimu, mən yənilə kəpqilikni ikki həptilik səhbət məj-lisini etküzüp, sinap kərüxkə dəwət kilişmən, bu “ikki adəm əwətip”, uning wəz - nəsihitini angloqandanın yahxirak.

(11) Biz muxu munasiwət bilən uningdin alaklıni üzüp, uning bilən ikkinqi bardı - kəldi kilmaymizmu? Undakmu əməs. U əzi biz bilən bardı - kəldi kilişni halisila, biz uning bilən yənilə bardı - kəldi kilişkə təyyar. 2- nəwətlik siyasi kengəxning omumi yioqinida mən yənilə uning weyyüən bolup saylinixini ümit kilişmən. Buning səwiwi xuki, tehi bəzi kixilər uning aldixioqa razi, uni tehi qüxənməydu, u yənilə janlıq

dərslik bolux rolini oynaydu, xunga u siyasi kengəxning munbiridin paydilinip əzining əksiyətqil idiyisini tarkitix rayidin kəqmisila, uning yənilə weyyüən bolux layakiti bar.

Yukurida eytip ottüm, Liang Shumingning bizəmu kərsətkən hizmiti yok, yətküzgən bizəmu paydisi yok. Etinglarqu, u soda - sanaətqilərdək məhsulat yətküzüp beridioğan, tapawət beji tapxuridioğan paydini yətküzgənmu? Yak. U ixləpinqikirixni rawajlanduridioğan, igilikni gülləndüridioğan paydini yətküzgənmu? Yak. U həkikətkə қaytkanmu? Yak. U қaqqan Jiang Jieshi-oja қarxi turoğan, jahan'girlikkə қarxi turoğan? Hıqkaqqan қarxi turmioğan. U қaqqan Zhongguo gongchəndangişa maslixip, jahan'girlik bilən, feodalizim bilən elixkan? Hıqkaqqan elixmioğan. Xunga, uning kərsətkən hizmiti yok. Bu adəm Amerika jahan'girligigə қarxi turux - Chaoxiən'gə yardım berixtək muxundak uluq kürəxkimu bexini lingxitmidi, bəlki bexini qaykıdi. Xundak turukluk, u yənə nimə üqün siyasi kengəx məmlikətlik weyyüənhuyining weyyüəni bolallidi? Zhongguo gongchəndangi nimə üqün uni weyyüən boluxka kərsətti? Bu uning bir kisiim kixilerni aldiyalaydioğanlıqı, tehi az - tola aldamqılık roli bolğanlıqıdin boldi. U mana muxu adəm aldax salahiyitigə tayandı, uning axundak adəm aldax salahiyiti bar.

Liang Shumingning nəziridə, bax lingxitip uni toqra dəp etirap kılsa, bu "kəng əsər" bolğan bolidu; uni toqra dəp etirap kılmisa, "kəng əsər" bolmioğan bolidu. Undak "kəng əsər"lik bizdə bolmisa kerək.

Əmma, bizdə mundak bir “kəng əsər”lik yənilə bar: Sən Liang Shuming siyasi kengəxning weyyüəni boli-wərsəng bolidu.

(12) Kongfuzining kəməqiliğigə kəlsək, meningqə, u həlkqil əməs idi, tənkít wə əz əzini tənkít rohi yok idi, Liang Shuming əpəndigə ohxaprak ketətti. “Mən Ziluoja yetixip ərdim, əliyim yaman səzdin hali boldi”<sup>(3)</sup>, “dərs'hana 3 ketim tolup, 3 ketim kuruk qaldı”<sup>(4)</sup>, “3 ay iqidila Shaozheng Maoni kətli əldi”<sup>(5)</sup> digənlərdin zomigərlik istili, faxistlik purioqi taza qikip turidu. Mən dostlarning bolupmu Liang Shuming əpəndining Kongfuzining bundak birnimilirini dorimaslıqını halayttim, xundak bolsa, tolimu obdan bolatti.

(13) Liang Shuming əpəndi yukuri ketərgən gangling boyiqə ix kılınidioğan bolsa, Zhongguoda sotsiyalizim kurojili bolmayla əalmastın, bəlki partiyə (gong-chəndang wə baxkilar) əhalak bolidu, dələt əhalak bolidu. Uning luxiəni — burzuaziyə luxiəni. Bo Yiboning hatalioji — burzuaziyə idiyisining partiyə iqidiki inkası. Xundak bolsimu, Bo Yibo Liang Shumingdin yahxi.

Liang Shuming: Ixqilar “ərxıəla”da, dihanlar “təh-tisəra”da, dəydu. Pakit kandak? Pərk barlioji bar, ixqilarning kirimi dihanlarningkidin keprək, lekin yər islahatidin keyin, dihanlar yər - suluk, ey - jaylik boldi, turmuxi kündin - kün'gə yahxiliniwatidu. Bəzi dihanlar ixqidin yahxirak turmux kəqürüwati. Bəzi ixqilarning turmuxidimu kiyinqilik bar. Dihanlarnı keprək birnimigə igə kiliqxning kandak qarisi bar? Sən Liang Shumingda qarə barmu? Sening diməkqi bolqining “az

boluxidin ənsiriməy, təkxi bolmaslıqidin ənsirəx”<sup>(6)</sup>. Əgər sening qarəng boyiqə bolsa, dihanlarning daramitini ularning əz əmgək ünumi arkılık axurmay, bəlkı ixqilarning ix həkkini dihanlarning kirimi bilən təkxi-ləxkə, ularning ix həkkining bir kismini dihanlarqa elip berixkə toqra kelidu, undak kılıx Zhongguoning sanaitini harap kılıx bolmamdu? Mundak əlinidioqanla bolsa, dələt əhalak bolidu, partiyə əhalak bolidu. Partiyə əhalak bolidu diyilsə, silər, yaloquz gongchəndangla əhalak bolidioqan ohxaydu, dəp əlmanglar, demokiratik partiyə - guruhlarningmu nesiwisi bar.

Sən ixqilarni “ərxıəla”da dəysən, andak bolsa, sən Liang Shuming nədə turuwatisən? Ərxtə, ərxıəlada, ərxıəlaning ərxıəlasıda turuwatisən, qunki sening maaxing ixqilarning ix həkkidin jik kəpkü! Sən həmmidin burun əzəngning maaxingni təwənlitixni təklip kilmay, bəlkı həmmidin burun ixqilarning ix həkkini təwənlitixni təklip kilişən, meningqə, bu adillik əməs. Adil bolsun disək, həmmidin burun sening maaxingni təwənlitix kerək, qunki sən “ərxıəla”dila turuwatmaysənoju!

Bizning partiyimiz 30 nəqqə yıldın beri ixqi - dihanlar ittipakını təkitləp keliwatidu. Marksizim - Leninizim ixqi - dihanlar ittipakını, ixqi - dihanlar həmkarlıqını təkitləydu. Zhongguoda hazır ikki hil ittipak bar: Bir hili — ixqlar sinipining dihanlar sinipi bilən boローン ittipaki, bir hili — ixqlar sinipining kapitalistlər, daxüe jiaoshouliri, yüksəri dərijilik tehniklər, həqiqətkə kayt-kan jiangjünlər, din baxlıkları, demokiratik partiyə - guruhlər wə partiyə - guruhsız demokiratik zatlar bilən

bolojan ittipakı. Bu ikki hil ittipakning hər ikkisi kerək, bəlki uni dawamlaxturux lazim. Buning iqidə қaysi ittipak asas wə əng muhim? Ixqilar sinipining dihanlar sinipi bilən bolojan ittipakı asas, əng muhim. Liang Shuming: Ixqi - dihanlar ittipakı buzuldi, dələtni gülləndürüxtin ümit қalmidi, dəydu. Dimək, əgər Liang Shumingning pikri kobul қılınmisa, ixqi - dihanlar ittipakını yahxi yoloja қoyuxtın ümit kalmaydikən, dələtni gülləndürgili bolmaydikən, sotsiyalizimdinmu ümit kalmaydikən! Liang Shuming dəwatçan undak "ixqi - dihanlar ittipakı" din həkikətənmu ümit yok. Sening luxiəning — burzuaziyə luxiəni. Seningki yoloja қoyulidiojan bolsa, akiwət dələt һalak bolidu, Zhongguo yerim mustəmlikə, yerim feodallık kona yoloja kayıtip ketidu, Beyjing yiojin ekip Jiang Jieshini, Ezinhowerni қarxi alidu. Mən yənə bir ketim eytip қoyay, biz sening luxiəningni hərgiz kobul қilmaymiz!

Liang Shuming - bizni xəhərgə kiriwelip, yezini "untup" қaldi, yeza "box" қaldi, dəydu. Bu — arini buzux. Ətkən 3 yilda biz asasiy küqimizni yeza hizmiti tərəpkə қoyduk. Bu yilla zor bir türküm asasiy kadirlarımız xəhər hizmiti tərəpkə yətkilixkə baxlıdı, əmma kadirlarning zor kəpinqiliyi həlimu nahiyyə, rayon, yezilar da ixləwatıdu. Bizni қandakmu yezini untup қaldi digili bolsun!

Liang Shuming yənə bizgə yeza hizmitinglar "kalak", təwən dərijilik kadirliringlar "kanun - intizamoja hilaplıq kiliwatıdu" dəp hujum қılıdu. Hazır yeza - kixlaklarda қalak diyilgən yezilar həkikətən bar. Қanqlik

bar? Pəkət 10 pirsənt bar. Nımə üçün қалак bolup kaldi? Buning asasiy səwiwi xuki, əksiyətqi unsurlar, xiənbinqıxpiyonlar, hurapi təxkilatlarning kattiwaxliri, lükqək - uxrukular, pomixxik - bay dihanlar sukunup kirip kadir boluwelip, yeza һakimiyitini qanggilioja eliwaloqan, bəziliri tehi gongchəndangoja kiriwaloqan. Eoqır һalda қanun - intizamoja hilaplik kiloqan kadirlar arisida bundak adəmlər 80 - 90 pirsəntni igiləydu, bulardin baxka yənə aynip kətkən bəzi kadirlarımı bar. Xuning üçün, қalak yezillardiki məsilə, asasən, əksilinkilapqilaroja zərbə berix məsilisi, aynip kətkən kadirlarnimu tazilax kerək. Pütün məmlikət boyiqə yahxi wə birkədər yahxi yezilar қanqılık? 90 pirsənt. Bundak əhwal üstidə kəngüldə san boluxi kerək, Liang Shumingning damioja qüxməslik kerək.

(14) Məslihətni rət kılıp, hatalikni yepix boluwartamdu? Əgər Liang Shuming əpəndining bu hildiki pikrini “məslihət” diyixkə bolidioqan bolsa, eytip կoyay, həkikətənmü “məslihətni rət kiliç” boldi. Hatalikni yepix boloquentini yok. Biz puroletariyatning həmmigə (ixqilar, dihanlar, soda - sanaətqilər, millətlər, demokratik partiya - guruhlar, ammiwi təxkilatlar, sanaət, yeza igiliyi, siyasi, hərbi ixlar, kiskisi, həmmigə) boloquent rəhbərlik hökükida qing turimiz, həm ittipakliximiz, həm kürəx kılımiz. Əgər tegi - təktimizni bilməkqi bolsang, bumu bir tegi - təktimiz, bu tüp haraktirlik tegi - təktimiz. Bu kiqik ixmikən?

(15) Uning məsilisi — pütün məmlikət haraktirini aloqan məsilə, Bo Yiboning məsilisini bir tərəp kıl-

qanoşa ohxax, uni pütün partiyə wə pütün məmlikət boyiqə muğakimə kiliç lazim. Tip tepip, tənkít wə eż əzini tənkítni yoloja қoyux kerək. Zongluxiənni pütün məmlikət boyiqə muzakirə kiliç lazim.

Tənkít ikki hil bolidu, biri — eż əzini tənkít, biri — tənkít. Sən Liang Shumingə qaysi hilini kollinimiz? Eż əzini tənkítni kollinimiz? Yak, tənkítini kollinimiz.

Liang Shumingni pipən kiliç muxu bir adəmgə karitiloğan məsilə əməs, bəlki bu adəmni pipən kiliç arkılık u wəkillik kiliçan xu hil əksiyətqıl idiyini pax kilixtin ibarət. Liang Shuming — əksiyətqi, lekin biz uning məsilisini yənilə idiyə əzgərtix fənchousioqa қoyup keliwati-miz. Uni əzgərtix yaki əzgərtəlməslik — baxka bir məsilə. Uni əzgərtkili bolmaslıqı ehtimaloja nahayiti yekin. Əzgərtəlmisəkmu kerək yok, u xundak bir adəmoğlu! Birak, uning bilən munazirilixixning paydisi bar, buningə, ojeriqni oqlaç kiliçanlık, munaziriləxküqiliyi yok, dəp қarimaslıq kerək. Uning bilən munaziriləxkəndə, məsilini aydinglaxturqılı bolidu. Uning nimə paydisi bar diyilsə, mana muxunqılık paydisi bar. Həzir munazirilixi-watqinimiz qaysi məsilə? Zongluxiən məsilisi əməsmu? Bu məsilə aydinglaxturuwelinsa, həmmimizgə paydisi tegidu.

### IZAHALAR

(1) Liang Shumingning “rəngsiz süzük həkumət” digini həkumət partiyə - guruh tüsini alsa bolmayıdu, siniptin taxkıri “rəngsiz süzük jisim” boluxi kerək digənni tərojip

kilixtin ibarət.

- ( 2 ) «Mengzi. Gaozioja izah 1- kisim» oqa қaralsun.
- ( 3 ) «Tarihnamə. Zhongnining xagirtlirining tərjimiḥali» oqa қaralsun.
- ( 4 ) Wang Chong. «Mizan həkkidə. Hasiyət bəbi» oqa қaralsun.
- ( 5 ) «Tarihnamə. Kongzi təzkirisi» gə қaralsun.
- ( 6 ) «Muğakimə wə bayan. 16- bap Jishi» oqa қaralsun.

# YEZA IGILIGIDƏ HƏMKARLIXIX- KOPIRATSIYILIXIX TOORISIDA IKKI KETIMLIK SƏHΒƏT\*

(1953-yil 10- ay, 11- ay)

## 1. 10- AYNING 15- KÜNIDIKI SƏHΒƏT

Yeza igilik ixləpqikirix kopiratipliri obdan yoloja қoyulsa, həmkarlıq guruppilirining zor dərijidə rawajlinixioja türtkə bolidu.

Yengi rayonlarda, qong, ottura, kiqik nahiyilərning həmmisi, bu yil kix wə kelər yil ətiyaz toluk təyyarlik əlip, birdin ikkigiqə kopiratipni obdan yoloja қoyuxi kerək, az boloqanda bir, adəttə birdin ikkigiqə, kəp boloqanda üq bolsa, hizmətning yahxi - yaman ixlən'gənligigə karap bəlgilənsə. San təksim əlip, wəzipə yükləx kerək. Kəp bolup kətsə, қaramılıq bilən ilgiriləx bolidu, az bolup қalsa, onqillik bolidu. Bolsimu məyli, bolmisimu məyli diyix eż ekixioja қoyuwətkənlik bolidu. Üqtin

---

\* 1953- yil 10- ayning 26- künidin 11- ayning 5- künigiqə Zhonggong zhongyang 3- ketimlik yeza igiligidə həmkarlilixir - kopiratsiyilixix yioqinini qakirdi. Bu — yoldax Mao Zedong yioqindin ilgiri wə yioqin dawamida Zhonggong zhongyang yeza hizmiti busining məs'ulliri bilən kiloqan ikki ketimlik sehbət.

exip kətsə bolmamdu? Pəkət xərtkə uyoqun kəlsə, nizamnamə wə kararoja uyoqun kəlsə, ihtiyariylik bilən boloğan bolsa, küqlük rəhbiriyy tayanqlar (asasən ikki nukta: adil bolux, kabil bolux) bolsa, obdan yoloja koyulsa, u əhalda, Hən Xin ləxkər tartkandək, ənqə kəp bolsa, xunqə yahxi.

Diwey, xiənweylaroja buni zor küq bilən ixləxnı, jəzmən yahxi ixləxnı tapxurux kerək. Zhongyangjülər, shengweylar, shiweylarning yeza hizmiti bulırı bu ixni qing tutuxı, hizmətning muhim nuktisini muxu məsilə üstigə koyuxi kerək.

Tizginlinidioqan san boluxı, wəzipə yüklinixi kerək. Wəzipə yüklex əmma zorlimaslıq buyrukqılıq bolmaydu. 10- ayda yioqın ətküzülgəndin keyin, 11-, 12- aylarnı, kelər yilning 1 -, 2- aylırını, ximaldiki rayonlar üçün yənə 3-ayni əksak, bu ixni ixləxkə 4 - 5 ay wakit bar. Kelər yilning baxlırida yioqın ekip təkxürülidü, buni muxu ketim enik eytip koyux kerək. Kelər yilning baxlırida təkxürülidü, orunlax əhwalining əndək boloğanlıq kəzdir kəqürülidü.

Ayrim jaylar — az sanlıq millətlər rayoni, uning üstigə, yər isləhatı orunlanmioqaqka, u yərlərdə əkmisi mu bolidü. Ayrim nahiyilər, hizmiti bək naqar ixlən'gən nahiyilər, alaylı, kalaq yezilar 30 pirsənttin 40 pirsəntkiqə boloğan, xiənwey shujisi nahayiti ajiz boloğan, tutux kiloqan haman qataq qikidioqan nahiyilərgə, waktinqə əldürüp koyup turup, san qüxürülmisimu bolidü, lekin shengweylar, diweylar hizmətni tərtipkə selix, xərt hazırlax, kelər yil küzlük yioqimdin keyin, kixta

tutux kılıxka yardımlixixkə məş'ul boluxi kerək.

Omumi ənuniyət — həmkarlıq guruppisidin kopiratipkə ətüx, lekin tooplridin - toqlra kopiratip kuruxni sinap bekixkimu ruhsət kılınıdu. Udul yoldın mangsa, obdan mangsa, qapsanrak kuruxka bolsa, nimixkə bolmaydikən? Bolidu.

Hər dərijilik yeza hizmiti bulırı həmkarlixix - kopiratsiyilixix ixini intayın mühim ix dəp əkarixi lazım. Yəkkə dihanlarning ixləpqikirixni axuruxi qəklik bolidu, həmkarlixix - kopiratsiyilixixni rawajlandurux kerək. Yezidin ibarət zhendini sotsiyalizim igilimisə, kapitalizim mukərrər igiləydu. Kapitalizim yolioğumu mangmaymən, sotsiyalizim yolioğumu mangmaymən, diyixkə bolamdu, ahir? Kapitalizim yoli bilənmə ixləpqikirixni axurojili bolidu, əmma uzak wakit ketidu, bəlkı bu — azaplıq yol. Biz kapitalizim bilən xuqullanmaymız, bunisi enik. Əgər sotsiyalizim bilən xuqullanmışak, kapitalizim mukərrər yamrap ketidu.

Zongluxiən, omumi gangling, sanaətləxtürük, sotsiyalistik əzgərtix tooplrisida, 10-ayda yioqın aqkanda, səzləp ətüx lazım.

“Hususi mülükni qing kooqdax”mu, “4 qong ərkinlik”mu bay dihanlarqa wə hallik ottura dihanlarqa paydilik. Nimə üqün yənə ənun oja yezip koyulıdu? Ənunda hususi mülük kooqdilidu diyilgən, əmma “qing kooqdilidu” digən səz yok. Həzir dihanlar yər setiwatidu, bu yahxi əməs. Ənunda mən'i kılınmioğan, əmma biz hizmet ixləp, dihanlarning yər setixini tosuxımız lazım. Uning qarisi — kopiratip kurux. Dihanlarning yər

setixinini tehi həmkarlıq guruppisi tosalmaydu, kopiratip, qong kopiratiplə tosalaydu. Qong kopiratip dihanlarnı yerini ijarigə berixtinmu hali ķılıdu, bir - ikki yüz əylük qong kopiratip birnəqqə əylük yitim - yesir, yəkkə - yiganilərgə karisa, məsilə həl bolidu. Kiçik kopiratiplarmu қarixip berələ, tətkik ķilix kerək. Həmkarlıq guruppisimu yitim - yesir, yəkkə - yiganilərgə yardım berixi lazımlı. Qong kopiratip կurojili bolmisa, ottura kopiratip կurux kerək; ottura kopiratip կurojili bolmisa, kiçik kopiratip կurux kerək; lekin ottura kopiratip կurojili bolsila, ottura kopiratip կurux kerək, qong kopiratip կurojili bolsila, qong kopiratip կurux kerək, qongini kərüpla hapa bolup kətməslik lazımlı. 1 - 2 yüz əylük kopiratip qong kopiratip hisaplinidu, hətta 3 - 4 yüz əylük bolsimu boliweridu. Qong kopiratipning karmiqida birnəqqə xəbə kopiratip կuruxmu bir hil ijadiyət, qong kopiratipni tarkitiwetixning hajiti yok. Yahxi baxķurux digənlik həmmə jəhəttin yahxi bolsun digən səzmu əməs. Hər hil təjribilərni kobul ķilix kerək, bir ķelipni həmmila yərgə ixlətməslik kerək.

Kona rayonlarda kəprək rawajlandurux kerək. Bəzi yengi rayonlarda bəzi kona rayonlarqa қarioqanda tez rawajlandurux mümkün, məsilən, Guənzhong rayonında ximaliy Shənxigə қarioqanda tez rawajlandurux mümkün, Chengdu tüzləngligidə Fupingoqa ohxax jaylarqa қarioqanda tez rawajlandurux mümkün. Yengi rayonlarda jəzmən asta bolidu dəydiqan karaxni buzup taxlav kerək. Xərkij ximal əmiliyəttə kona rayon əməs, jənubiy

Manjuriyə rayoni iğkiridiki keyin azat boloğan jaylardın anqə pərkələnməydu. Jiangsu, Hangzhou - Jiaxing - Hu-zhou tərəplər Shəndong wə ximaliy Zhongguodiki təqəlik kona rayonlardın exip ketixi mümkün, bəlki exip ketixi lazim. Yengi rayonlarda asta - asta bolsun digən gəpni omumən eytixkə bolidu, lekin kadirları küqlük, ahalisi ziq jaylaxkan, yər tüzülüxi təkxi boloğan bəzi jaylarda birqanqə tip obdan yoloja қoyulsa, birdinla tezrək rawajlinip ketixi mümkün.

Ximaliy Zhongguoda hazır 6 ming kopiratip bar, bir katlax — wəzipə, ikki katlax — məslihət. Wəzipini muwapiq yüksək, sanni tizginləx kerək, undak kilmioşanda, ixlığən qaoğda kəngüldə san bolmay əlidü. Xərkəy ximalda bir katlax, bir yerim yaki ikki katlax kerək, ximaliy Zhongguodimu xundaq kılıx kerək. Tizginlinidioğan san bək kəp bolup kətmisun, jaylar axuruwətsimu bolidu, axurup orunlisa, kəypiyati nahayiti üstün bolidu.

Kopiratipni rawajlanduruxtimu san kəp, süpət yüksəri, tənnərk təwən bolsun. Tənnərk təwən bolsun digən səz — kerəksiz məhsulat qikmisun digən səz; kerəksiz məhsulat qiksa, dihanlarning əjri bikarəqə ketidu, əalduridioğan təsiri nahayiti yaman bolidu, siyasi jəhəttə ziyan bolidu, axlıq kemiyip ketidu. AHIRKI NƏTİJƏ axlıq, pahta, xekər konak, kektat wə baxkılarnı kəp ixləpqikirix bolux kerək. Axlıq kəp elinmisa, qikix yoli bolmayıdu, dələtkimu, həlkimə paydisiz.

Xəhər ətrapi rayonlarında, kektatni kəp ixləpqikirix kerək, kektat kəp ixləpqikirilmisa, ohxaxla qikix yoli

bolmaydu, dələtkimu, həlkərimu paydisiz. Xəhər ətrapi rayonlirida yərlər boluk, təkxi, uning üstigə, omumning igidarlıçıqlıqda, aldi bilən qong kopiratip қuruxka bolidu. Əlwəttə, inqikə ixləxkə toqra kelidu, kəktat terix axlıq terixka ohximaydu, yirik ixləxkə tehimu bolmaydu. Tipik sinak ətküzüx kerək, қaramlıq bilən ilgiriləxkə bolmaydu.

Xəhərlərni yəkkə dihanlarning xəhərgə kəktat elip kirip setixioğa tayinip təminləxkə bolmaydu, ixləpqikirix jəhəttin amal tepix kerək, təminat - soda kopiratip-lirimu amal tepixi kerək. Qong xəhərlərdə kəktat jəhəttə təminləx bilən ehtiyaj otturisida hazırlan intayın qong ziddiyət bar.

Axlıq, pahta jəhəttimu təminləx bilən ehtiyaj otturisida intayın qong ziddiyət bar, gəx, yaqı jəhəttimu uzakka қalmay intayın qong ziddiyət qikidu. Ehtiyaj zor dərijidə exip ketip, təminləx yetixəlməy қalidu.

Təminləx bilən ehtiyaj otturisidiki bundaqlıq ziddiyətni həl kilişni nəzərdə tutup, mülükqılık bilən ixləpqikirix küqliri otturisidiki ziddiyət məsilisini həl kilişka toqra kelidu. Yəkkə mülükqılık bolux kerəkmu yaki kolliktip mülükqılık bolux kerəkmu? Kapitalistik mülükqılık bolux kerəkmu yaki sotsiyalistik mülükqılık bolux kerəkmu? Yəkkə mülükqılık asasidiki ixləpqikirix munasiwətləri zor mikdarda təminləx bilən pütünləy tokunuxidu. Yəkkə mülükqılık kolliktip mülükqılıkkə ətüxi, sotsiyalizimoğa ətüxi lazim. Kopiratiplarning təwən dərijiliyi bar, uningda yər pay kılıp қoxulidu; ali dərijiliyi bar, uningda yər omumoşa — kopiratip

digən omumoşa təwə bolidu.

Zongluxiənni mülükqilik məsilisini həl kiliş diyix-kimu bolidu. Dələt mülükqiliyi kengəytildi — dələt karhaniliri yengidin kurulidu, əzgərtip kurulidu, ke-nəgəytip kurulidu. Hususilar mülükqiliyi əmgəkqi həlk mülükqiliyi wə burzuaziyə mülükqiligidin ibarət ikki hil bolup, uni kolliktip mülükqilikkə wə dələt igiligidə əzgərtkən (omum bilən hususilar xırıqılığı arkılık sotsiyalizimoşa birlikkə kəltürgən)də, andin ixləpqikirix küqlirini əstürgili, məmlikətni sanaətləxtürüxni orunlı-qılı bolidu. Ixləpqikirix küqliri rawajlansa, andin təmin-ləx bilən ehtiyaj otturisidiki ziddiyətni həl kiloqli bolidu.

## 2. 11-AYNING 4-KÜNIDIKI SƏHİBƏT

Hərkandakı ixni kilixta, uni əmiliyətkə uyğunlax-turux lazim, əmiliyətkə uyğunlaxturulmisa, hata bolidu. Əmiliyətkə uyğunlaxturux — ehtiyaj — wə imkaniyətkə karax kerək digən səz, imkaniyət siyasi xərt, iqtisadiy xərt wə kadir xərtini eż iqigə alidu. Yeza igilik ixləpqikirix kopiratiplirini rawajlanduruxta hazır ehtiyajmu bar, imkaniyətmə bar, yoxurun kūq nahayiti zor. Əgər u əşəklənmə, puhta kədəmlə bolup, ilgiriləx bolmaydu. Put digən mengixka yaralojan, midirlimay turiwerix hata bolidu. Xərtkə uyğun kurulojan kopira-tiplar məjburi tarkətiwetilsə, natoqra bolidu, қaşanla bolmisun hata. “Aldirangoqluk kılıp қaramlık bilən ilgiriləxni tüzitix”, hər əhalidə, bir xamal, bu xamal qı-kip, ərəvətixkə tegixlik bolmiojan bəzi yeza igilik ixləp-

qikirix kopiratiplirini ərüwətti. Hata ərüwetilgənlərni təkxürüp qikip, enik eytix, hata ķilinoğanlıqını ikrar ķilix kerək, undak ķilmioğanda, u yərdiki yeza kadirliri wə aktiplaroqa ələm bolidu.

Sotsiyalizim bilən xuqullinix kerək. “Hususi mülükni qing ķoojdax” — burzuaziyə idiyisi. “Kün boyi billə yürüxsimu gepi insapkə darimaydioğan, uxşak - qüxxək iltipatlarnı ķilixka amraq adəmlərgə amal ķanqə”. “Gepi insapkə darimaydioğan” digənlik — gepi sotsiyalizimoğa darimaydu digən səz, sotsiyalizim bilən xuqullanmaydu digən səz. Yeza igilik kərz puli tarkitix, ķutkuzux axlioğlu tarkitix, nisbət boyiqə oğellə - parak elix, bajni ķanun boyiqə keməytiy yaki almaslik, kiqik tiptiki su ķuruluxi elip berix, kuduķ kezix, əstəng qepix, qongkur həydəx, ķoyuk terix, oqutni muwapik berix, yengi tiptiki sokə, su qioqrioğlu, dora pürkigüq həm dihanqılıq dorilirini kengəytix wə xuningəja ohxaxlar-ning həmmisi — yahxi ix. Lekin bu ixlər sotsiyalizimoşa tayanmay, pəkət uxşak dihan igiligi asasida elip berilsə, u dihanlaroşa uxşak - qüxxək iltipatlarnı ķiloğanlıq bolidu. Bu yahxi ixlər zongluxiən bilən, sotsiyalizim bilən birləxtürülsə baxkıqə bolidu, uxşak - qüxxək iltipat bolmaydu. Sotsiyalizim bilən xuqullinip, bu yahxi ixlərni sotsiyalizim bilən birləxtürük lazıim. “Hususi mülükni qing ķoojdax”, “4 qong ərkinlik”kə kəlsək, bu tehimu uxşak - qüxxək iltipat bolidu, bəlki bay dihan wə ħallık ottura dihanlaroşa iltipat ķiloğanlıq bolidu. Sotsiyalizimoşa tayanmay, uxşak dihan igiligidin nəp qikirixning koyida bolup, yəkkə igilik asasida

uxxak-qüxxək iltipatlarnı kılıxka tayinip axlıknı kəp ixləpqikirix, axlık məsilisini həl kılıx, dələt pilani wə həlk turmuxidin ibarət qong ixni həl kılıx ümit əlinşa, uningoşa rastla “amal kanqə”!

“Tutka tutulsa, tarmaklar yürüxüp ketidu” diğən ədəmiy bir gəp bar. Tutka əloja elinsa, tarmaklar andin yürüxidu, tutka — asasiy tema. Sotsiyalizim bilən kapitalizim otturisidiki ziddiyət wə bu ziddiyətni pəydin - pəy həl kılıx — asasiy tema, tutka. Bu tutka kətirilsə, dihanlar oja yardım berix yolidiki siyasi hizmət wə iqtisadiy hizmətlərning həmmisigə igə qıçıdu.

Yeza igilik ixləpqikirix kopiratiplirining iqidimu, sırtidimu ziddiyət bar. Həzirki yeza igilik ixləpqikirix kopiratipliri tehi yerim sotsiyalistik haraktırda, kopiratip sırtidiki yəkkə dihanlar pütünləy hususi mülükqilik tüzümidə, bu ikkisining otturisida ziddiyət bar. Həmkarlıq guruppsi yeza igilik ixləpqikirix kopiratiwi oja ohximaydu, həmkarlıq guruppisida pəkət əmgəkla kolliktip bolidu, mülükqilikkə tegilməydu. Həzirki yeza igilik ixləpqikirix kopiratipliri yənilə hususi mülükqilik asasında kurulmuş, hususilar ığidarlıq idiki yər, at - ulak, qong dihanqılıq saymanlırı uningoşa pay kılıp koxuldu, kopiratip iqidiki sotsiyalistik amil bilən hususi mülükqilik otturisidimu ziddiyət bar, bu ziddiyət pəydin - pəy həl kılınidu. Kəlgüsində həzirki bundak yerim omumi, yerim hususi mülükqiliktin kolliktip mülükqilikkə etkəndə, bu ziddiyət həl bolidu. Bizning basidi ojan kədimimiz puhta bolidu, sotsiyalizim bihi

bolojan həmkarlıq guruppisidin yerim sotsiyalistik kopiratipka, andin toluk sotsiyalistik kopiratipka ətimiz (Bundak kopiratip yənilə yaşa igilik ixləpqikirix kopiratiwi dəp atıldı, kolhoz dəp atimaslıq kerək). Omumən eytkanda, həmkarlıq guruppi — yənilə yaşa igilik ixləpqikirix kopiratiwining assasi.

Bir waktida, birkənqə həjjəttə həmkarlixix-kopiratsiyilixix tiloğa elinmiojan ikən, mən bularoja, həmkarlixix - kopiratsiyilixixni rawajlandurux yaki zərür bolojan wə kiliçka bolidiojan siyasi hizmət, iqtisadiy hizmətlərni elip berix lazı, digən'gə ohxax gəplərni қoxup koydum. Bəzilər uxxak dihan igiligidin nəp qikirixning koyida boldı, xunga dihanlaroja tolimu kəp arilixixka alahidə karxi qıktı. U qaojda, həkikətənmü arilixix kəprək bolup kətkən idi, yukuri orunlar “5 kəp”ni sahə - sahələr boyiqə təwən'gə tengip, təwənni taza malimatang kiliwətkən idi. “5 kəp” қaşanla bolsun akmaydu, yezillardıla akmay kalmastın, zavutlardimu akmaydu, armiyidimu akmaydu. Zhongyang birnəqqə həjjət tarkitip, tolimu kəp arilixixka karxi turdi, buning paydisi boldı. Tolimu kəp arilixix digən nimə? Ehtiyaj bilən imkaniyətkə karimay, əmiliyət bilən hisaplaxmay, zhuguənzhuyilik bilən pilan tüzük; ya bolmisa pilan əmiliyətkə uyğun bolsimu, lekin buyrukqılık usuli bilən ixləxning əzi tolimu kəp arilixix bolidu. Zhuguənzhuyi bilən buyrukqılığın 10 ming yıldın keyinmu lazımı yok. Tarkak uxxak dihan igiliyi üqünla əməs, kopiratip üqünmu lazımı yok. Lekin ixləx zərür bolojan wə ixləx imkaniyiti bolojan, uning üstigə,

buyrukqılık bilən ixlənmigən ixlarnı tolimu kəp arilixix digili bolmaydu. Hizmətni təkxürgəndə, muxu əlqəmni kollinix kerək. Zhuguənzhuyilik bilən boローン, əmiliyət-kə uyoğun bolmioğanlıki ixlarning həmmisi hata. Ixni buyrukqılık bilən ixləxning hərkəndioqi hata. Puhta kədəm dəp turuwelip, ilgiriliməslik ongqillik bolidu, əmiliyəttə ixləxkə mümkün boローン dərijidin exip, zormu - zor ixləx “sol”qillik bolidu, buning hər ikkisi — zhuguənzhuyi. Қaramlıq bilən ilgiriləx hata, kılıxka bolidioğan ixlarnı ķılmışlıkmı hata, məjburi tarkitiwetix tehimu hata.

Partiyə iqi wə sirtida “Yezilarda əhwal eoqır, ix qatak, tədbirlər uxxak dihan igiligiqə muwapik kəlməywatidu” dəydioğan gəp - səzlər bar. Yezilarda əhwalning eoqirrağ ikənligi rast, lekin uni əz layioğda təhlil kılıx lazim. Əmiliyəttə, yezida əhwal unqiwala eoqır əməs, axlioqi yetixməydiqən aililər 10 pirsənt qamisinila təxkil kılıdu, ularning təng nispi yitim - yesir, yəkkə - yiganilər, əmgək küqi yoklar bolup, nahayiti təngliktə kəliwatidu, lekin həmkarlıq guruppiliri wə kopiratiplar ularoja қarixidu. Ularning turmuxi guomindang zamanisidikidin hər haldə kəp yahxi bolup kəldi, hər haldə yər - suluq bolup kəldi. Apətkə uqrıqanlarning əhwalı eoqır, lekin ularoqimu kutkuzux axlioqi tarkitip berildi. Omumi dihanlarning turmuxi yahxi, yüksəri kətiriliwatidu, xuning üçün 80 pirsənttin 90 pirsəntkiqə boローン dihan hoxal - horam etüwatidu, həkümətni himayə kılıdu. Yeza ahalisi iqidə 7 pirsənt qamisidiki pomixxik, bay dihanlar həküməttin narazi.

“Yezida əhwal eoqir, bolmay ketiwatidu” diyixidu, mən əzəldin bundak қarimay kəldim. Bəzilər yezilarda əhwalning eoqırılığını səzləp keliwatidu, yezilarning tarkaklılığı yəni uxxak dihan igiligining tarkaklılığını səzləp keliwatidu; lekin ular tarkaklık üstidə səzligəndə, kopiratip kuruxni billə səzlimidi. Yəkkə igilikni sotsiyalistik əzgərtix, həmkarlixix - kopiratsiyilixixni yoloşa koyux, kopiratip kurux — bular yənülüxla əməs, bəlki nəwəttiki wəzipə.

Zongluxiən məsilisini, 7-, 8- aylardiki maliyə - iqtisat yioqını bolmioqan bolsa, nuroqun yoldaxlar həl kiliwalmioqan bolatti. 7-, 8- aylardiki maliyə - iqtisat yioqını, asaslıqı, muxu məsilini həl kildi. Bo Yiboni tənkít kılıx dəl uning zongluxiəndin qətligən hatalıqını tənkít kılıx boldi. Zongluxiən, bir eoqız söz bilən yioinqaqlıqanda, məmlikətni sotsiyalistik sanaətləxtürük wə yeza igiliyi, kol sanaət, kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni pəydin - pəy əməlgə axuruxtın ibarət. Bu ketim axlıkni pilanlıq setiwelix wə axlıq bilən pilanlıq təminləxñning yoloşa koyuluximu sotsiyalizmoja nahayiti qong türtkə boldi. Arkıdinla bu ketimki həmkarlixix - kopiratsiyilixix yioqını qakırıldı, bumu yənə bir nahayiti qong türtkə boldi. Bu yil yerim yıldın kəprək wakit iqidə həmkarlixix - kopiratsiyilixix hərkitining korup koyulqanlıqını kəzdə tutup, bu ketimki yioqında aktiprak bolux kerək. Lekin, siyasetni enik tapxurux kerək. Siyasətni enik tapxurux ixi nahayıti muhim.

“Paal rəhbərlik kılıx, puhta kədəm bilən rawajlan-

durux” digən söz nahayiti yahxi. Bu yerim yıldın kəprək wakit iqidə қorup қoyuldi, puhta қədəm boldiyu, ilgiriləx bolmidi, bu anqə muwapiq əməs. Lekin, buningmu yahxi təripi boldi. Jəng қılıxni alsak, bir jəngni қiloqandan keyin, dəm elix - tərtipkə selix bolidu, andin ikkinqi jəng baxlinidu. Məsilə xu yerdiki, bəzi zhendlilardin qekinix keprək boldi, bəzisidin qekinix kəp bolmidi, lekin əslidə rawajlanduruxka bolidiqanlıri rawajlandurulmidi, rawajlanduruxka yol қoyulmidi, təstiklimay, қanunsız қılıp қoyuldi. Dunyada nuroqun yengi, tooqra nərsilər kəpinqə қanunsız bolup kəldi. Biz burun “қanunsız” idükku, guomindang “қanunluk” idi-ōju. Lekin bu қanunsız kopiratiplar qing turup kəlgən, yahxi yoloja қoyulojan tursa, sən yənə etirap kilmay turalamsən? Uning қanunluk ikənligini ahir etirap kilişən, u bəribir oqelibə қılıdu.

Yiojında paal rəhbərlik қılıx, puhta қədəm bilən rawajlandurux səzləndi, lekin yənə bəzi qataqlarning qikip kelixinimu melqərləx kerək. Sən paal, puhta digining bilən, ixligəndə paal rəhbərlik қılmışlıqıng yaki puhta қədəm bilən rawajlandurmaslıqıng mümkün. Paal, puhta bolux digənlik — tizginlinidioqan san bolux, wəzipə qüxürүx, andin keyin orunlan)ojan yaki orunlan-mioqanlıqını təkxürüx lazım digən söz. Orunlax imkaniyiti bar turukluk orunlimaslik yahxi əməs, bu sotsiyalizimoja қızıkmioqanlıq bolidu. Təkxürüxlərgə қarioqanda, hazır 5 pirsənttin 10 pirsəntkiqə boylan kopiratiplarning məhsulati kemiyip kətkən, bu kopiratiplar anqə yahxi baxkurulmioqan, bu — paal rəhbərlik

kilmioqanlıqning akiwiti. Əlwəttə, az sandiki kopiratiplarning yahxi baxqurulmay kelixidin, məhsulatning kemiyp ketixidin hali boluxmu təs. Lekin 20 pirsənt hətta uningdinmu kəp kopiratiplarning məhsulati kemiyp ketidioqan bolsa, bu məsilə bolidu.

Zongluxiən ixləpqikirix munasiwətlirini pəydin-pəy əzgərtix dəməktür. Stalin, ixləpqikirix munasiwətlirinining asası — mülükqilik<sup>(1)</sup>, digən idi. Yoldaxlar buni enikliwelixi lazımlı. Həzir hususi mülükqilik bilən sotsiyalistik omum mülükqilikning hər ikkisi ənənələk, lekin hususi mülükqilik pəydin-pəy ənənəsiz bolup əhalidü. 3 mo yerdə “hususi mülükni qing əkoqdax” bolsa, “4 qong ərkinlik” yoloqə əkoyulsa, uning nətijsisi az sanlıq bay dihanlarnı ronak tapkuzux, kapitalizim yolioja mengix bolidu.

Nahiyyə wə rayon kadirlırının hizmitini pəydin-pəy yəza igilik ixləpqikirixida həmkarlixix - kopiratsiyilixix təripigə, sotsiyalizim bilən xuqullinix təripigə burax kerək. Ular sotsiyalizim ixliri bilən xuqullanmışa nimə əldidü, yəkkə igilik bilən xuqullinamdu? Xiənwey shujiliri, qüwey shujiliri sotsiyalizim ixliri bilən xuqullinixni qong ix dəp əkarixi lazımlı. Qoquş shujilar məs'ul boluxi lazımlı, mən bolsam zhongyangning shujisi. Zhongyangjü shujiliri, shengwey shujiliri, diwey shujiliri, xiənwey shujiliri, qüwey shujiliri — hər dərijilik shujilarning həmmisi məs'ul bolup, ezi kol selip ixlidi lazımlı. Zhongyang həzir küqining 70 - 80 pirsəntini yəza igiliginə sotsiyalistik əzgərtix ixi bilən xuqullinixka mərkəzləxtürdi. Kapitalistik soda - sanaətni

əzgərtixmu sotsiyalizim bilən xuqullinix bolidu. Hər dərijilik yeza hizmiti buliridiki yoldaxlar, yioqinoqa kəlgənlər yeza igiliginə sotsiyalistik əzgərtixning mutəhəssisləri boluxi kerək, nəziriyini bilidioğan, luxiənni bilidioğan, siyasetni bilidioğan, usulni bilidioğan mutəhəssislər boluxi lazımlı.

Xəhərlərni kəktat bilən təminləxtə, asaslıoji, pilanlıq təminləxni yoloğa köyüş lazımlı. Qong xəhərlər wə yengidin tərəkkii kıləğan xəhərlərdə ahalə nahayiti ziq toplanoğan, yigili kəktat bolmisa bolamdu? Bu məsilini həl kılıx kerək. Xəhər ətrapi rayonlarında həmkarlıq guruppilirini kurup, kəktat ixləpqikirix wə kəktat bilən təminləxni yahxi həl kıləqli bolmisa, həmkarlıq gurup-pisini kurmayla, yerim sotsiyalistik kopiratiplarnı kuruxka, hətta toluk sotsiyalistik kopiratiplarnı kuruxka bolidu. Bu məsilini muzakirə kılıp kərsə bolidu.

Ixləpqikirix kopiratiplirini rawajlandurux pilani otturioqa köyuldü, bu yıl kix, kelər yil ətiyazdin kelər yil küzlük yioqimoqıqə, kopiratiplardın 32 mingdin artukraoji kurulidu, 1957- yili 700 mingoşa yətküzüxkə bolidu. Lekin bəzidə birdinla rawajlinip ketixinin mömkinligini, 1 milyonoşa yetip berixi mömkinligini, bəlkim 1 milyon bilənmə qəklinip կalmaydioğanlıqını məlqərləx lazımlı. Kiskisi, həm kəp kurux, həm yahxi kurux, paal rəhbərlik kılıp, puhta kədəm bilən rawajlandurux lazımlı.

Bu ketimki yioqin nətijilik boldı. Hazır eqilməy, kelər yil 1 - ayda eqiloğan bolsa, keqikip կaloğan bolatti, bu yil kix կoldin ketip կaloğan bolatti. Kelər yil

3- ayning 26- kùni yønø yioqin eqip, bu ketimki pilanning ijra kïlinixining qandak bolojanlioqini tøkxürük lazim. Bu ketimki yioqinda kelør ketimlik yioqinning wakти bølgilendi hømdø kelør ketimlik yioqinda bu ketimki yioqin kararining ijra kïlinix øhwalini tøkxürük karar kïlindi, bu usul nahayiti yahxi. Kelør yil küzdø yønø bir ketim yioqin eqip, kelør yil kïxning wæzipisini muzakirø kiliplø bølgiløp qikix lazim.

### IZAH

(1) Stalin. «Biønzhenglik weywuzhuyi wæ tarihiy weywuzhuyi toørisida» oqa karalsun.

# ZHONGHUA HƏLK JUMHURIYITI ASASIY ҚANUNINING LAYİHİSİ TOORISIDA\*

(1954- yil 6- ayning 14- künü)

Bu asasiy қанun layihisi kixilərning kengligə yakqandek kərünidu. Asasiy қанun layihisining dəsləpki nus'hisining birkədər yahxi bolqanlıqını wə kəpqilikning koxuluxioja həm himayisigə erixkənligini Beyjingdiki 500 din artuk kixining muzakirisidin wə əlkə, xəhərlərdiki hərkəysi tərəp aktiplirining muzakirisidin yəni məmlikət boyiqə wəkillik haraktırıoja igə bolqan 8 mingdin artuk kixining kəng muzakirisidin kərüwaloqli bolidu. Bugün nuroqun kixi sözlidi, ularmu xundak diyixti.

Nimə üçün muxundak kəng muzakirə uyuxturulidu? Buning birkənqə paydisi bar. Birinqidin, az sanlık kixilər təyyarlap qıkkən nərsini kəpqilik kixilər yaklaşdı, yaklimamdu? Muzakirə arkilik, asasiy қanun layihisining dəsləpki nus'hisidiki tüp madda wə tüp pirinsiplarnı kəpqilikning yaklaydiqanlıqı ispatlandı. Layihinинг dəsləpki nus'hisidiki toqra nərsi-

---

\* Bu — yoldax Mao Zedong mərkiziy həlk həkumeti weyyüənhuyining 30- kətimlik yiojınida sözləgən nutuk.

lerning hämmisi saklap kelindi. Az sanlik rəhbərlərning pikri nəqqə ming kixinining yaklıxiqa erixti, dimək, daolilik ikən, muwapik ikən, ijra əlibəyə bolidikən. Xundak kilip, bizdə ixənq hasil bol-di. İkkinqidin, muzakirə dawamida 5 ming 900 din artuk pikir yiqildi (soallar buning sirtida). Bu pikirlərni 3 əsaslıqda bələx mümkün. Buning bir əsası natoqra. Yənə bir əsası, gərqə pütünləy natoqra boluxi natayın bolsimu, lekin muwapik əməs, kobul kilmioğan yahxi. Kobul əlinməyidikən, yənə nimə üqün yiqilidu? Bundak pikirlərni yiqixning nimə paydisi bar? Paydisi bar, buning bilən muxu 8 ming-din artuk kixinining idiyisidə asasiy kanunuqa karita ənə xundak bəzi əlavəlarning barlıqını bilgili bolidu, selixturmioğan igə bolqılı bolidu. Üqinqi bir əsası — kobul kılinoğanlar. Bular, əlwəttə, yahxi wə zərür. Əgər bu pikirlər bolmioğan bolsa, asasiy kanun layihisining dəsləpki nus'hisi asasiy jəhəttin toqra bolqını bilənmə, toluk bolmayıtti, yetixsizliktin hali bolmayıtti wə ətraplıq bolmayıtti. Həzirki layihidimə yənə yetixsizliklər wə toluk bolmioğan tərəplər boluxi mümkün, buning üqün pütün məmlikət həlkidin pikir elixə toqra kelidu. Lekin bugün bu layihə birkədər toluk bolqandək turidu, bu — əkiligə muwapik pikirlərni kobul kılınanlıqning nətijisi.

Bu asasiy kanun layihisining kixilərning kəng-ligə yaklaşdırmanın səwiwi nimə? Meningqə, səwəplərning biri xuki, asasiy kanunni təyyar laxta rəhbiri yorganıncı pikri bilən kəng ammining pikrini birləş-

türük usulu kollinildi. Bu asasiy kanun layihisidə, az sanlıq rəhbərlərning pikri bilən 8 mingdin artuk kixining pikri birləxtürüldi, elan kılınoğandan keyin, yənə pütün məmlikət həlkining muzakirisidin ətküzülüp, zhongyangning pikri bilən pütün məmlikət həlkining pikri birləxtürüldü. Mana bu — rəhbərlik bilən ammini birləxtürük, rəhbərlik bilən kəng aktiplarnı birləxtürük usuli. Burun biz muxu usulni қollanojan iduk, buningdin keyinmu xundak қilimiz. Barlıq muhim қanunlarnı qıqırıxta muxu usulni қollinimiz. Bu ketim biz muxu usulni қollinip, birkədər yahxi wə birkədər toluk asasiy қanun layihisigə igə bolduk.

Bu yerdə olturojanlar wə kəng aktiplar nimə üçün bu asasiy қanun layihisini himayə қılıdu? Nimə üçün uni yahxi boptu dəp his қılıdu? Buningda asasiy səwəp ikki: biri—təjribilərning yəkünlən'gənligi, biri—pirinsipallıq bilən janlıklıqning birləxtürulgənligi.

Birinqidin, bu asasiy қanun layihisidə tarihiy təjribilər bolupmu yekinkı 5 yıldın buyankı inkilap wə kurulux təjribiliri yəkünləndi. Uningda puroletariyat rəhbərligidə elip berilojan jahan'girlikkə қarxi, feodalizimoja қarxi wə guənliao kapitalizimoja қarxi həlk inkilawining təjribiliri yəkünləndi, yekinkı birnəqqə yıldın buyankı ijtimalı islahat, iktisadiy kurulux, mədiniyət kuruluxi wə həkumət hizmitining təjribiliri yəkünləndi. Bu asasiy қanun layihisidə yənə Qing sulalısining ahirkı yilliridin buyankı asasiy қanun məsilisi toqrisidiki təjribilər yəni Qing sulalısining ahirkı yilliridiki “19 əkidi”<sup>(1)</sup> din tartip, min-

guoning birinqi yilidiki «Zhonghua min'guoning wakitlik asasiy kanuni»<sup>(2)</sup>, Beyyang jünfa hökümítining birnəqqə asasiy kanuni wə asasiy kanun layihisi<sup>(3)</sup>, Jiang Jieshi əksiyətqi hökümítining «Zhonghua min'guoning xünzheng dəwridiki wakitlik asasiy kanuni», taki Jiang Jieshining sahta asasiy kanunioğıqə boloğan təjribilərmə yəkünləndi. Buning iqidə ijabılıri bar, səlbilirimi bar. Məsilən, min'guoning birinqi yilidiki «Zhonghua min'guoning wakitlik asasiy kanuni» xu qəođda birkədər yahxi nərsə idi; əlwəttə, u toluk əməs idi, kəmqılıgi bar idi, burzua haraktirida idi, lekin uningda inkilawiy wə demokiratik haraktır bar idi. Bu wakitlik asasiy kanun nahayiti addi bolup, nahayiti aldiraxlıq bilən təyyarlanıjan, təyyarlaxtin tartip makullanoğanoğa kədər aran bir ayla wakit kətkən ikən. Kaloğan birnəqqə asasiy kanun wə asasiy kanun layihisi, omumən kılıp eytkanda, əksiyətqil. Bizning bu asasiy kanun layihimizdə, asaslıoji, elimizning inkilap təjribiləri wə կurulux təjribiləri yəkünləndi, xuning bilən bir wakitta yənə eż məmlikitimizning təjribiləri bilən həlkəra təjribilər birləxtürüldi. Bizning asasiy kanunimiz sotsiyalistik asasiy kanun tipigə kiridu. Biz eż təjribilirimizni asas kıldıq, xuningdək Sovet ittipakining wə hərkəysi həlk demokiratiyisi dələtlirining asasiy kanunidiki yahxi nərsilərdinmu paydilandıq. Eytip kəlsək, asasiy kanunni burzuaziyə baxlap bərgən. Ən'gliyidə bolsun, Fransiyidə bolsun, Amerikida bolsun, burzuaziyining inkilawiyilik dəwri boloğan, asasiy kanunni ular ənə xu wakittin baxlap

pəyda kılınan. Biz burza demokiratiyisini, ularning asasiy қанuni tarihta orunoja igə bolmiojan, dəp birakla yokka qikiriwetəlməymiz. Lekin, hazır burzuaziyining asasiy қанuni pütünləy yahxi əməs, əski, bolupmu jahən'gir dələtlərning asasiy қanunlari kəp sandiki kixilərni aldaydu wə ezidu. Bizning asasiy қanunimiz yengi, sotsiyalistik tiptiki asasiy қanun bolup, burzuaziyə tipidikidin pərk kılıdu. Bizning asasiy қanunimiz ularning inkilawiyilik dəwridiki asasiy қanunlridinmu kəp iloqar. Bizningki ularningkidin əwzəl.

İkkinqidin, bizning asasiy қanun layihimizdə pirinsipallık bilən janlıqlik birləxtürüldi. Pirinsip asasən ikki: demokiratiyə pirinsipi wə sotsiyalizim pirinsipi. Bizning demokiratiyimiz burza demokiratiysi əməs, bəlki həlk demokiratiysi, yəni puroletariyat rəhbərlik kılıdiojan, ixqi - dihanlar ittipakını asas kılınan həlk demokiratiysi diktaturisi. Həlk demokiratiysi pirinsipi bizning pütkül asasiy қanunimizə singdürüldi. Yənə biri — sotsiyalizim pirinsipi. Elimizdə hazırkı wakittimu sotsiyalizim bar. Asasiy қanunda qoçum sotsiyalistik əzgərtixni orunlax, məmlikətni sotsiyalistik sanaətləxtürənxni əməlgə axurux kerəkligi bəlgiləndi. Bu — pirinsipallık. Sotsiyalizim pirinsipini yoloqə koyımız dəp, pütün məmlikət mikyasıda bir etigəndila həmmə jəhəttə sotsiyalizimni yoloqə koyamdu? Bundak ķılıx xəkildə nahayiti inkilawiydək tursimu, lekin buningda janlıqlik bolmaydu - də, akımay kılıdu, karxılıkça uqrayıdu, məoqlup bolidu. Xuning üçün, bir dəmning iqidila ķilojili bolmaydiojan ixni pəydin - pəy-

kilikxka yol қoyux kerək. Dələt kapitalizimini alaylı, u pəydin - pəy yoloja қoyulidu, dəymiz. Dələt kapitalizimining yaloquz omum bilən hususilar xirikqiligidin ibarət bir hillə xəkli bolup qalmastın, bəlkı hər hil xəkli bar. Biri “pəydin - pəy”, biri “hər hil”. Mana bu — hər hil xəkildiki dələt kapitalizimini pəydin - pəy yoloja қoyup, sotsiyalistik omumi həlk mülükqiligigə yetix digənlik. Sotsiyalistik omumi həlk mülükqiliyi — pirinsip, bu pirinsipkə yetix üçün, buningə janlıqliknı birləxtürəx lazim. Janlıqlik — dələt kapitalizimi, uning xəkli bir hillə əməs, “hər hil”, uni əməlgə axurux bir kündila əməs, “pəydin - pəy” bolidu. Xundak bozanda janlıq bolidu. Həzir yoloja қoyuxka bolidioqanlarını yazduk, yoloja қoyuxka bolmaydioqanlarını yazmiduk. Məsilən, gongminlarning hökükini maddi jəhəttin kapalətləndürəxni alaylı, kəlgüsidiə ixləpqikirix rawajlansa, həzirkidin qokum kəng bolidu, lekin həzir biz yənilə “pəydin-pəy kengəytildi” dəp yazduk. Bumu janlıqlik. Yənə birlik səpni alaylı, u ortak ganglingoja yeziloğan idi, həzir asasiy қanun layihisining səz bexiqimə yezildi. Muxundak bir “demokiratik siniplar, demokiratik partiyə - guruqlar wə həlk təxkilatlinining kəng həlk demokiratik birlik sepi” bozanda, hərkəysi təbikilərni, milli burzuaziyə wə demokiratik partiyə - guruqlarnı, dihanlar wə xəhər uxşa burzuaziyisini hatırjəm kılqılı bolidu. Yənə az sanlıq millətlər məsilisi bar, uningda ortaklıq bar, alahidilikmu bar. Ortaklıqoja ortak maddilar bap kelidu, alahidiligidə alahidə maddilar bap kelidu. Az

sanlıq millətlər siyasi, iqtisat wə mədiniyət jəhətlərdə əzizə has alahidiliklərgə igə. Az sanlıq millətlərning iqtisadiy alahidiliyi nimə? Məsilən, 5 -maddida, Zhonghua həlk jumhuriyitidə ixləpqikirix wastilirigə boloğan mülükqılıkning hazır 4 hil xəkli bar, diyilgən, əmiliyəttə, bizning az sanlıq millətlər rayonimizda hazır yənə baxka hildiki mülükqılıkmu bar. Həzir baxlanıq gongshe mülükqılıgi yənə barmu? Bəzi az sanlıq millətlər iqidə, ehtimal, bar. Elimizdə yənə əuldalar mülükqılıgimu bar, feodallar mülükqılıgimu bar. Həzir əarioqanda, əulluk tüzümmü, feodallık tüzümmü, kapitalistik tüzümmü yahxi əməs, əmiliyəttə ular tarihta baxlanıq gongshe tüzümidin ilojar idi. Bu tüzümlər baxta ilojar idi, lekin keyinqə bolmay қaldi, xunga baxka tüzüm ularning ornini aldı. Asasiy əkanun layihisining 70 - maddisida, az sanlıq millətlər rayonida "xu jaydiki millətlərning siyasi, iqtisat wə mədiniyət jəhəttiki alahidilikləri boyiqə, aptonomiya nizamlarını wə ayrim nizamlarını tüzüp qıqxıka bolidu" dəp bəlgiləndi. Bularning həmmisi pirinsipallıq bilən janlıqlikning birləxtürülüxi bolidu.

Bu asasiy əkanun layihisining kəpqılıkning hıma-yışığı erixkənligidə wə kəpqılıkning uni yahxi boptu diyixidə munu ikki səwəp bar: biri—təjribilərning toqra wə muwapik yəkünlən'gənligi, yənə biri—pirinsipallıq bilən janlıqlikning toqra wə muwapik birləxtürulgənligi. Əgər bundak bolumqan bolsa, meningqə, kəpqılık uni yaklimioğan wə yahxi boptu dimigən bolatti.

Bu asasiy əkanun layihisini ijra əlişkən tamamən

bolidu, ijra kiliç kerək. Əlwəttə, u hazır yənilə layihə, birnəqqə ay etkəndin keyin, məmlikətlik həlk қurultiyi təripidin makullansa, rəsmiy asasiy қanun bolidu. Bugün biz uni ijra kiliçka təyyarliniwatımız. Makullanoğandan keyin, pütün məmlikət həlkining həmmisi ijra kiliçi lazımlı, bolupmu dələt organlıridiki hizmetqilər baxlamqılık bilən ijra kiliçi lazımlı, aldi bilən, bu yerdə olturoqanlar ijra kiliçi kerək. Ijra kilməslik asasiy қanunuqa hilaplık kiloqanlıq bolidu.

Bizning asasiy қanunimizning layihisi elan қilinoğandan keyin, pütün məmlikət həlkining birdək himayisigə erixidu, pütün məmlikət həlkining aktipliqini əstüridu. Bir təxkilatning nizamnamisi boluxi kerək, bir dələtningmu nizamnamisi boluxi kerək, asasiy қanun — xundak bir bax nizamnamə, tüp qong қanun. Həlk demokiratiyisi wə sotsiyalizim pirinsiplerini asasiy қanundin ibarət muxundak bir tüp qong қanun xəkli bilən mukimlaxturup, pütün məmlikət həlkini enik yoloqa igə kiloqanda, pütün məmlikət həlkinqə mengixça bolidiqan enik, roxən wə toqra yolning barlıqını his kilduroqanda, pütün məmlikət həlkining aktipliqini əstürgili bolidu.

Bu asasiy қanun layihisi elan қilinoğandan keyin, həlkəarda təsir қozojamdu? Demokiratiyə lagiridimu, kapitalistik dələtlərdimu təsir қozojaydu. Demokiratiyə lagirida kixılər bizning enik, roxən wə toqra yoloqa igə bołożanlıqımızni kərüp, hoxal bolidu. Zhongguoluklar hoxal bolsa, ularmu hoxal bolidu. Kapitalistik dələtlərdiki ezilgüqi wə ekispilatatsiyə қilinoğuqi həlkələr

kəridiojan bolsa, ularmu hoxal bolidu. Əlwəttə, yənə hoxal bolmaydiojanlarmu bar, jahən'girlar, Jiang Jieshi hoxal bolmaydu. Sən Jiang Jieshini hoxal bolidu dəmsən? Meningqə, uningdin pikir almay turupmu uning hoxal bolmaydiojanlıqını bilgili bolidu. Biz Jiang Jieshini taza obdan bilimiz, u hərgiz yaklimaydu. Ezinhower zongtongmu hoxal bolmaydu həm uni yahxi əməs dəydu. Ular bizning asasiy ənunimizni enik, roxən, lekin nahayiti yaman yol, hata yol diyixi, sotsiyalizim, həlkə demokiratiyisi digən nimə u, hatalaxkanlıq diyixi turoğan gəp. Ular janlıqliknımu yaklimaydu. Ular bizning bir ətigəndila sotsiyalizim kürup qıqxımıznı taza yakturidu, jahən taza malimatang bolsa, ular hoxal bolidu. Ular Zhongguoning birlik səpni yoloja koyuxinimu yaklimaydu, ular bizdin “bir hillik”ni yoloja koysikən dəp ümit kılıdu. Bizning asasiy ənunimiz əzimizning milli alahidiligidə igə, lekin yənə həlkəralıq haraktirmu aloğan, u — milli hadisə, xundakla həlkəara hadisiningmu bir hili. Jahən'girlik wə feodalizimning zulmioja bizgə ohxax uqriojan əllər nahayiti kəp, bularning ahalisi dunyada kəp sanni təxkil kılıdu, bizning bir inqilawiy asasiy ənunoja, həlkə demokiratiyisi asasiy ənunioja igə bolovanlıqımız, enik, roxən wə toqra yoloja igə bolovanlıqımızning bu əllərning həlkəjə yardımı tegidu.

Bizning omumi nixanimiz — uluq sotsiyalistik dəlet kürup qıqx üçün kürəx kılıx. Məmliketimiz—600 milyon ahaligə igə qong məmlikət, sotsiyalistik sanaətləxtürüxni əməlgə axurux üçün, yeza igiliginı

sotsiyalizim laxturuxni wə maxin laxturuxni əməlgə axurux üçün, uluq sotsiyalistik dələt kurup qıqxıq üçün, zadi ənqılık wakıt ketidü? Həzir qə kesip eytmaylı, təhminən üq 5 yillik pilan iqidə yəni 15 yil qamisida asas saloqılı bolar. Xu qaoqda nahayiti uluq bolup ketəmdük? Natayın. Meningqə, uluq sotsiyalistik dələt kurup qıqxıq üçün, təhminən 50 yil yəni on 5 yillik pilanni beximizdin kəqürsək bir gəp bolup ələndi, iskət kirip ələndi, həzirkidin baxğıqə bolup ələndimiz. Həzir biz nimilərni yasiyalaymır? Joza - bənding wə qinə - qəyannək yasiyalaymır, axlıq teriyalaymır, yənə un tartalaymır həm kəoqəz yasiyalaymır, lekin birmu aptomobil, ayruilan, tanka wə tiraktur yasiyalaymır. Bək po atmaslıqımız, kuyruqımızni dinggaytiwalmaslıqımız lazımlı. Əlwəttə, mən bu yerdə, ulardin birni yasiyalısaq kuyruqımızni səl dinggaytiwalsaq bolidu, 10 ni yasiyalısaq kuyruqımızni igizrək dinggaytiwalsaq bolidu, san axıanseri kuyruqımızni tehimu igiz dinggaytiwalsaq bolidu, dəwatkinim yok. Undak ələndi bolmayıdu. 50 yıldın keyin iskət kirip ələndim, həzirkioqə ohxax kəmtər boluxımız lazımlı. Əgər u qaoqda həkawurlıixin kətsək, həkni kəzgə ilmisək, yahxi bolmayıdu. 100 yıldın keyinmə həkawurluk ələndimiz lazımlı. Mənggü kuyruqımızni dinggaytiwalmaslıqımız lazımlı.

Bizning bu asasiy ənqunu — sotsiyalistik tiptiki asasiy ənqun, lekin tehi toluk sotsiyalistik asasiy ənqun əməs, u — ətkünqi dəwrdiki bir asasiy ənqun. Biz həzir pütün məmlikət həlkə bilən ittipaklixip, ittipaklixixka bolidioqan wə ittipaklixixka tegixlik bolovan barlıq

küqlər bilən ittipaklıxip, uluoq sotsiyalistik dələt kuruq qıqxıq üçün kürəx kilişimiz lazımdır. Bu asasiy ənanın muxu məksətni kezdə tutup yeziloğan.

Ahirda, bir məsilini qüxəndürüp etimən. Bəzi kixilər, asasiy ənanın layihəsidiki ayrim maddilarning qıçıq taxlinixi bəzilərning tolimu kəmtərlik kılıqanlıqının boldı, diyixti. Bundak qüxəndürükə bolmayıdu. Bu kəmtərlik kılıqanlıktın boローン əməs, bəlkı undak yezilixi layik bolmaydiqanlıq, əkilgə muwapik kəlməydiqanlıq wə pənni bolmaydiqanlıqının boldı. Bizning bundak həlkə demokiratiyisi dəlitimizdə, axundak nəlayik maddini yazmaslıq kerək. Əslidə yezixka tegixlik bolup, kəmtərlik kılıqanlıktın yezilməyə kaloğan əməs. Pəndə kəmtərlik kiliç - kılmaslıq digən gəp yok. Asasiy ənanın tüzük pən bilən xuqullinix diməktur. Biz pəndin baxka hıqnimigə ixənməsligimiz lazımdır, dimək, hurapatlıq kılmaslıqımız lazımdır. Zhongguoluklar bolsun, qətəlliliklər bolsun, əlgənlər bolsun, tırıklar bolsun, ularning toqrisini toqra diyiximiz, natooqrisini natooqra diyiximiz lazımdır, undak kilmisək hurapatlıq bolidu. Hurapatlığın tügitix kerək. Məyli ədimki zamandikisi bolsun yəki hazırlıki zamandikisi bolsun, toqrisioğa ixiniximiz, natooqrisioğa ixənməsligimiz, ixənməylə kalmastın, bəlkı tənkít beriximiz lazımdır. Muxundak kiliçla ilmiy pozitsiyə bolidu.

## IZAHALAR

(1) Bu Qing sulalisi hökuməti 1911- yil 11- ayda elan kılıqan

«19 qong əkide»ni көрситиду.

(2) «Zhonghua min'guoning wakitlik asasiy қануни»ni Sun Zhongshən xinhay inkilawidin keyin Zhonghua min'guoning wakitlik zongtongi bolqanda elan kilojan.

(3) Bu Yüen Shikay həkumitining 1913- yıldiki Tiəntən asasiy қанun layihisini, 1914- yıldiki wakitlik asasiy қанununu, Cao Kun həkumitining 1923- yıldiki asasiy қанununu wə Duən Qiruy həkumitining 1925- yıldiki asasiy қанun layihisini көрситиду.

# ULUOI SOTSIYALISTIK DƏLƏT KURUX ÜQÜN KÜRƏX KİLAYLI\*

(1954- yil 9- ayning 15- künü)

Wəkillər!

Zhonghua həlk jumhuriyiti 1 - nəwətlik məmlikətlik həlk қurultiyining 1 - yioqini bugün dəlitimizning paytəhti Beyjingda eqildi.

Wəkillərning omumi sani 1 ming 226, tizimoqa alduroqan wəkil 1 ming 211, sakşızlıq wə ix səwiwidin ruhsət sorap tizimoqa aldurmioqan wəkil 15, tizimoqa alduroqan bolsimu sakşızlıq wə ix səwiwidin bugünqə katnixalmioqan wəkil 70. Bugünki yioqinoqa katnaxkən wəkil 1 ming 141, bu san ənəndə bəlgilən'gən sanoqa muwapik kelidu.

Zhonghua həlk jumhuriyiti 1 - nəwətlik məmlikətlik həlk қurultiyining 1 - yioqinoja zor wəzipə yükləndi.

Bu ketimkəi yioqinning wəzipisi:

Asasiy kanun tüzük;

Birqanqə mühim ənəndə tüzük;

Həkümət hizmitidin doklatni makullax;

Dələtning yengi rəhbiri yadımlırını saylax.

---

\* Bu — yoldax Mao Zedong Zhonghua həlk jumhuriyiti 1- nəwətlik məmlikətlik həlk қurultiyining 1- yioqinida səzligən eqix nutki.

Bizning bu yioqinimiz uluq tarihiy əhmiyətkə igə. Bu yioqin — həlkimiz 1949 - yili dəlitimiz kurul-qandın buyan erixkən yengi əqləbilər wə yengi tərəkkiyatlarnı kərsitidioqan namayəndə, bu yioqında tüzüldi-oqan asasiy əanun məmlikitimizning sotsiyalizim ixlirini zor dərijidə aloja süridu.

Bizning bax wəzipimiz: Pütün məmlikət həlkini ittipaklaxturup, barlıq həlkəara dostlarning yardımını əloja kəltürüp, uluq sotsiyalistik dələt kurux üçün kürəx kılıx, həlkəara teqlikni əoqdax wə insaniyətning iloqar ixlirini rawajlandurux üçün kürəx kılıx.

Həlkimiz tirixip ixlix, Sovet ittipakining wə kerindəx dələtlərning iloqar təjribilirini tirixip üginixi, rast-qıl, səmimi boluxi, bir birigə ilham wə yardım berixi, hərkəndək laphorluk wə təkəbburluktin əattik saklinixi, hazırlığı muxundak bir iqtisatta wə mədiniyəttə arkida əaloqan məmlikitimizni birqanqə 5 yillik pilan iqidə sanaətləxkən, yüksək zamanowi mədiniyət səwiysisigə igə uluq məmlikət kılıp əurup qıqxı lazımdır.

Bizning iximiz — həkkəni ix. Həkkəni ixni hərkəndək düxmən buzalmayıdu.

Bizning ixlirimizə rəhbərlik əiloquqi hexin küq — Zhongguo gongchəndangi.

Bizning idiyimizgə yetəkçilik əiloquqi nəziriyəwi asas — Marksizim - Leninizim.

Bizdə toluk ixənq barkı, barlıq japa - muxəkkətlərni yengip, dəlitimizni uluq bir sotsiyalistik jumhuriyət kılıp əurup qıķımız.

Biz əloja ilgiriləwatımız.

Biz burunkılar zadi қılıp бақмioqan intayin xərəplik, uluoq ixlarnı қiliwatimiz.

· Biz məksidimizgə qoқum yetimiz.

Biz məksidimizgə qoқum yetələymiz.

Pütün Zhongguodiki 600 milyon həlk ittipaklıxip, ortak ixlirimiz üqün tirixip kürəx қılaylı!

Yaxisun bizning uluoq wətinimiz!

# ĶIZIL RAWAKTIKI QÜX TƏTKİKATI MƏSİLİSİ TOORISIDIKI HƏT\*

(1954- yil 10- ayning 16- künü)

Yü Pingboşa rəddiyə bərgən ikki parqə makalini koxup əwəttim, okup qikixinglarnı soraymən. Bu — kizil rawaktki qüx tətkikatı bilən xuqullinip kəlgən atalmix nöpuzluk yazoqlarıarning hata nuktiinəzirigə 30 nəqqə yıldın buyan birinqi ətiməstayıdıl eqiloğan ot. Aptorlar — ikki nəpər yaxlar ittipaki əzasi. Ular dəsləptə «Ədibiyat - sən'ət zornili» oja hət yezip, Yü Pingbonı tənküt kılıxka bolidioğan - bolmaydiqanlıqını sorıqanda, hıqqim ilik almıqan. Ular nailaj əzlirining ana məktiwi — Shəndong daxüediki okutkuqlar oja hət yezip, ķollaxka igə bolıqan wə ularning «Kızıl rawaktki qüx həkkidə kisksiqə mulahizə» gə rəddiyə digən makalisi bu məktəpning «Ədibiyat, tarix, pəlsəpə» zornilioğan besiloğan. Məsilə yənə Beyjingoşa қaytip kəlgən, bəzilər munazirə қozojap, tənküt ni kanat yaydurux üçün, bu makalini «Renmin ribao» oja kəqürüp besixni tələp kilsə, yənə bəzilər türlük banilar bilən (asadən “addi kixilərning makalisi ikən”, “partiyə geziti ərkin munazirə

---

\* Bu — yoldax Mao Zedong Zhonggong zhongyang zhengzhijüyidiki yoldaxlar oja wə baxka munasiwətlik yoldaxlar oja yazoğan hət.

kilidioqan sorun əməs” dəp) karxi qıkkənliktin, bumu əməlgə axmay қaloqan; nətijidə murəssəgə kelinip, bu makalining «Ədibiyat - sən’ət zornili» oja kəqürüp besili-xioqa ruhsət kılinoqan. Keyin yənə, bu ikki yaxning Yü Pingboning «Kızıl rawaktiki qüx tətkikati» digən kitawioqa rəddiyə bərgən makalisi «Guangming ribao» gezitining «Ədibiy miraslar» betigə besiloqan. Ozayidin, kilassik ədibiyat sahəsidə yaxlarnı 30 nəqqə yıldın buyan zəhərləp kəlgən Hu Shiqilarning burzua weyxinluniqə қarxi turidioqan bu kürəxni қanat yayduruwət-kili bolidioqan ohxaydu. Ixni ikki “addi kixi” baxlioqan, “katta kixi”lər bolsa, əhmiyət bərməy, bəlkı toşkunluk kılıp kəlgən, ular burzua yazoquqları bilən weyxinlun jəhəttə birlik səp tüzüp, burzuaziyigə əsir boluxka razi boloqan, bu «Qing ordisining siri»<sup>(1)</sup> wə «Wu Xünning tərjimi hali» digən filimlər կoyuloqan waqittiki əhwaloqa ohxap ketidü. Bəzilər təripidin wətənpərvərlik təswirlən’gən dəp ataloqan, əmiliyəttə bolsa, wətən satkuqluk təswirlən’gən filim «Qing ordisining siri» məmlikət boyiqə koyuloqandın keyin, ta һəziroqıqə pipən kılınmidi. «Wu Xünning tərjimi hali» gərqə pipən kılinoqan bolsimu, bugün’giqə sawak almıqanning üstigə, Yü Pingboning weyxinluniqə yol koyidioqan wə “addi kixi”lərning nahayiti janlıq pipən makalilirioqa toşkunluk kılıdioqan oğlətə ixlar yənə otturioqa qıktı, bular bizning diikkət kılıximizoqa ərziydu.

Yü Pingbooja ohxax burzua ziyalilirioqa, əlwəttə, ittipaklıxix pozitsiyisini tutux lazım, lekin ularning yaxlarnı zəhərləydiqan hata idiyisini pipən kılıx kerək,

ularoğa təslim bolmaslıq lazımlı.

### IZAH

(1) «Qing ordisining siri» — Yihetuən wətənpərwərlik hərkitini həkərətləydiqan, jahən'girlikkə təslim boluxni təroqip əkili dioğan əksiyətqil filim. Liu Shaoqi wətən satkuqluk təswirləngən bu filimni “wətənpərwərlik” təswirləngən filim dəp mahtioğan.

# ATOM BOMBISI ZHONGGUO HƏLKINI KORKITALMAYDU\*

(1955- yil 1- ayning 28- küni)

Zhongguo bilən Finlandiyə — dostanə ətüwatkan dələtlər. Bizning munasiwitimiz teq billə turuxning 5 pirinsipi asasioqa ornitiloqan.

Zhongguo bilən Finlandiyə otturisida əzəldin tokunux bolmioqan. Yawropadiki dələtlərdin tarihta Zhongguo bilən pəkət Ən'gliyə, Fransiyə, Germaniyə, qar Rosiyə, Italiyə, Awstriyə - Ven'griyə diguosi, Gollandiyə katarlıq dələtlər otturisidila urux bolqan, buning həmmisi axu dələtlər xunqə yiraklardın kelip, Zhongguoqa tajawuz kıləqanlıqliqidin bolqan, Ən'gliyə - Fransiyə birləxmə armiyisining wə Amerika, Yaponiyılerni əz iqigə aloqan 8 dələt birləxmə armiyisining Zhongguoqa kıləqan hujumliri — buning misali. Chaoxiən'gə tajawuz kılıx uruxioqa 16 dələt katnaxti, bularning iqidə Türkiyə, Liuksemburg katarlıq dələtlər bar. Bu tajawuzqi dələtlərning həmmisi əzlirini teqlikpərvər diyixti, Chaoxiən, Zhongguolarni bolsa tajawuzqi dələtlər didi.

---

\* Bu — yoldax Mao Zedong Finlandiyining tunji ketim Zhongguoda turuxka təyinlən'gən bax əlgisi Sundstrom dələt heti tapxuroğanda kıləqan səhbətning mühim nuktiliri.

Bügünkü kündə dunya uruxi həwpi wə Zhongguo-  
oja boloğan təhdit, asaslıoğı, Amerika uruxhumarlıridin  
keliwatidu. Ular Zhongguoning Təywən arilini wə  
Təywən boozizini besiwaldi, yənə atom uruxi közəq-  
makqi boluwatidu. Bizdə ikki nukta bar: Birinqidin,  
bizgə urux kerək əməs; ikkinqidin, əgər biraw bizgə  
tajawuz kılıdıkən, biz uningoja kət'i kayturma zərbə  
berimiz. Biz gongchəndang əzalirioqa wə pütün məmlili-  
kət həlkioqə axundak tərbiyə berip kəldük. Amerikining  
atəm popuzisi Zhongguo həlkini korkitalmaydu. Məm-  
likitimizdə 600 milyon nopus, 9 milyon 600 ming ping-  
fang kilometir zimin bar. Amerikining unqilik atom  
bombisi Zhongguoluklarnı yokitiwetəlməydu. Ameriki-  
ning atom bombisining küq - kudriti hərkanqə zor  
bolsimu, Zhongguooja qüxüp, yər xarini texiwətsimu,  
kumpəykum kiliwətsimu, kuyax sestimisi üçün bir qong  
ix bolsa bolar, əmma, pütkül aləm üçün hıqnimə əməs.

Bizdə sək bilən miltikka tayinimiz digən gəp bar.  
Amerika ayrupilan bilən atom bombisioqa tayinidu.  
Lekin, ayrupilan bilən atom bombisioqa tayinidioğan  
Amerika Zhongguooja karxi tajawuzqılık uruxi köz-  
əqaydikən, u halda sək bilən miltikka tayinidioğan  
Zhongguo qokum oqəlibə kılıdu. Pütün dunya həlki  
bizni қollaydu. Birinci dunya uruxi nətijisidə Rosiyidə  
qar padixa, pomixxiklar wə kapitalistlar süpürüp tax-  
landı. İkkinqi dunya uruxi nətijisidə Zhongguoda Jiang  
Jieshi wə pomixxiklar aojdurup taxlandı, xərkəy Yaw-  
ropa dələtləri wə Asiyadiki bir əsaslı dələtlərə azat  
boldı. Amerika əgər üqinqi dunya uruxini közəqaydi-

kən, məyli uruxni 8 yil yaki 10 yil dawamlaxtursun, nətijidə Amerika wə Ən'gliyidiki xundakla ularoja қolqomak bolqan baxka dələtlərdiki həkümran siniplar süpürüp taxlinidu, dunyadiki kəp կisim jaylar gongchəndang rəhbərligidiki dələtlərgə aylinidu. Dünya uruxining nətijisi uruxhumarlaraşa paydılık bolmastın, bəlkı gongchəndangoşa wə dunyadiki inki-lawiy həlkə paydılık bolidu. Ular urux қozojaydikən, bizdin inkilap kıldı dəp yəni əzliri aqzidin qüxürməy eytip yürginidək, “aqdurmıqılık hərkiti” bilən xuquqlandı dəp aqzinip yürmisun. Ular urux kilmisa, yər xarida uzakraq məwjut bolup turalaydu. Ular uruxni қanqə baldur қozojisa, yər xaridin xunqə baldur yokitiliidu. U qaoğda həlkning birləxkən dələtlər təxkilati kurulidu, u Shanghəydə turuxi mümkün, Yawropadiki birər jayda turuximu mümkün yaki yənə Nyu - yorkta turuximu mümkün, əgər Amerika uruxhumarlari süpürüp taxlinidiqan bolsa.

# ZHONGGUO GONGCHƏNDANGINING MƏMLİKƏTLIK WƏKILLƏR YİÖLİNIDA SƏZLƏN'GƏN NUTUK,

(1955- yil 3- ay)

## EQIX NUTKİ

(1955- yil 3- ayning 21- künü)

Zhongguo gongchəndangining məmlikətlik wəkillər yioqiniçə qatnaxşan wəkil yoldaxlar:

Bizning bu ketimki məmlikətlik wəkillər yioqiniçə mizning küntərtiwidə 3 ix bar: Birinqi, həlk igiligin rawajlanduruxning birinqi 5 yillik pilani tooqrisida wə bu pilan həkkidə doklat; ikkinqi, Gao Gang - Rao Shushi partiyigə karxi ittipakı tooqrisida doklat; üçinqi, zhongyang təptix weyyüənhuyini kurux tooqrisida.

Zhongyang weyyüənhuy Leninning ətkünqi dəwr tooqrisidiki təlimatiçə asasən, Zhonghua həlk jumhuriyiti kurulqalandın buyanki təjribilərni yəkünləp, məmlilikimizdə həlk igiligin əsligə kəltürük baskuqi ayaklıxix aldida turoğan wakitta yəni 1952- yili partiyining ətkünqi dəwrdiki zongluxiənini otturiçə koydi. Bu zongluxiən təhminən üq 5 yillik pilan məzgilidə, məmlikətni sotsiyalistik sanaətləxtürükni pəydin - pəy əməlgə axurux, xuning bılən bir wakitta yeza igiliyi, kol

sanaət wə kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni pəydin - pəy əməlgə axuruxtin ibarət bolup, məmlikitimizdə sotsiyalizim jəmiyiti kurup qikix məksidigə yetixni tələp kildi. Partiyining zongluxiəninining wə partiyining bu zongluxiənni əməlgə axurux üçün қollanoğan türlük muhim siyasət wə qarilirining toqra ikənligi əməldə ispatlandı. Pütün partiyidiki yoldaxlar-ning wə pütün məmlikət həlkining tirixqanlıqı arkısında, hizmətlirimizdə intayın zor nətijilər қoloğa kəldi. Lekin biz hizməttə kəmqilik wə hatalıkmı ətküzduk. Bizning nuroğun qarilirimizning həmmə jəhəttin intayın muwapik bəlgilinixi mümkün əməs, buni yoloğa koyux dawamida yengi təjribilərgə asasən toluklap wə tüzitip berix kerək.

Həlk igiliginin rawajlanduruxning birinqi 5 yıllık pilani — partiyining zongluxiənini əməlgə axuruxning zor bir tədbiri. Bu kətimki partiyining məmlikətlik wəkil-lər yığını əmiliy təjribilərgə asasən, bu pilan layihisini əstayıdıl muhakimə kılıp, uning məzmununu birkədər muwapik kılıp, həkiki ijra ķilojili bolidioğan pilan kılıp qikixi kerək.

Əhwali murəkkəp, uning üstigə, həlk igiliyi əslidila nahayiti arkıda қaloğan bizning mundak bir qong məmlikitimizdə sotsiyalizim jəmiyiti kurup qikix asan ix əməs. Biz üç 5 yıllık pilan arkılık sotsiyalizim jəmiyiti kurup qikiximiz mümkün, lekin yüksək dərijidə sotsiyalistik sanaətləxkən կudrətlik bir məmlikət kurup qikix üçün, nəqqə on yil japa - muxəkkətkə qidap tirixixka toqra kelidu, eytaylı, buningoşa 50 yil wakit yəni muxu

əsirning pütkül keyinkı yerimi ketidu. Bizning wəzipimiz bizdin məmlikitimizdə həlk iqidiki munasiwətlərni — bolupmu ixqilar sinipi bilən dihanlar otturisidiki munasiwətni qokum yahxi bir tərəp kilişni, məmlikitimizdiki hərkəysi millətlər otturisidiki munasiwətni qokum yahxi bir tərəp kilişni tələp kiliş; xuning bilən bir wakitta, uluq, ilojar sotsiyalistik dələt Sovet ittipaki bilən wə hərkəysi həlk demokiratiyisi əlliri bilən bołożan ziq həmkarlıknı qokum dawamlik halda obdan rawajlanduruxni, kapitalizim dunyasidiki barlık teqlikpərvər əllər wə həlkələr bilən bołożan həmkarliknimu rawajlanduruxni tələp kiliş.

Biz daim, az hataliximiz dəydikənmiz, hizmitimizdə nətijə bar dəp məoqrurlinip əz əzimizdin қanaətlinip kalmaslıqımız kerək, kəmtər pozitsiyidə bolup, ilojar dələtlərdin üginiximiz, ammidin üginiximiz, yoldaxlar ara bir birimizdinmu üginiximiz kerək, dəp keliwatımız. Bu ketimki partiyə wəkillər yioqinida bu səzlərni yənə bir ketim təkrarlap etüxni zərüraptım. Gao Gang, Rao Shushilar partiyigə karxi turoğan wəkədin қarioqanda, məoqrurlinip əz əzidin қanaətlinix kəypiyati partiyimiz iqidə həkikətən məwjut, bəzi yoldaxlarning wujudida bundak kəypiyat yənilə eoşir, bundak kəypiyat tügitilmiş, bizning sotsiyalizim jəmiyyiti kuruxtin ibarət bu uluq wəzipini orunliximizoja tosaloğu bolidu.

Yoldaxlarqa məlumki, Gao Gang - Rao Shushi partiyigə karxi ittipakining qikixi tasadipi hadisə əməs, u — məmlikitimizdə hazırkı basquqta boluwatkan kəskin sinipi kürəxning bir hil ətkür ipadisi. Bu partiyigə

karxi ittipakning jinayi məksidi partiyimizni parqilap, süyikəstlik usullar bilən partiyə wə dələtning ali hökükini tartiwelix, xuning bilən əksilinkilapning tirilixigə yol eqix. Pütün partiyə zhongyang weyyüənhuyning birdək ittipak laxkan rəhbərligidə, bu partiyigə karxi ittipakni üzül - kesil bitqit kildi, bizning partiyimiz buning bilən tehimu ittipak laxti wə mustəhkəmləndi. Bu — bizning sotsiyalizim ixliri üçün kürəx kılıx dawamidiki zor bir oqlıbimiz.

Partiyimiz üçün eytkanda, Gao Gang - Rao Shushi wəkəsi muhım bir sawak, pütün partiyə buningdin ibrət elip, partiyə iqidə bundak wəkəning kayta yüz berixidin saklinixi lazim. Gao Gang, Rao Shushilar partiyə iqidə süyikəst ixlitip, məhpi hərkət elip bardı, yoldaxlarning arkisidin arişa bəlgünqilik saldı, lekin axkara sorunlarda bolsa əzlirining hərkətlərini nişaplidi. Ularning bundak hərkəti — pütünləy pomixxiklar sinipi wə burzuaziyə tarihta daim қollinip kəlgən axundak rəzil hərkət. Marks, En'gelslar «Gongchəndang hitapnamisi»də “Kommunistlar əzlirining nuktiinəzər wə istəklirini yoxuruxni nomus dəp bilidu” digən idi. Biz — kommunistlarmız, partiyining yüksək dərijilik kadirları ikənligimiz üstidə sez aqmayla koyaylı, biz siyasi jəhəttə oquk - yoruk boluxımız, hər wakit əzimizning siyasi kariximizni axkara eytiximiz, hər bir zor siyasi məsiliğə karita əzimizning ya қoxulidiojan, ya karxi turidioqanlıqımızni bildürüximiz, hərgiz Gao Gang, Rao Shushilar dək süyikəstlik wastə ixlitixni ügənməsligimiz lazim.

Sotsiyalizim jəmiyiti kürup qikixtin ibarət bu məksətni kəzədə tutup, zhongyang weyyüənhuy, yengi, kəskin sinipiy kürəx məzgilidə, partiyə intizamini küqəytix, ənənə - intizamoja hilap bolovan hər hil hadisilərgə karxi kürəxni küqəytix bolupmu Gao Gang - Rao Shushi partiyigə karxi ittipakioja ohxax partiyə mənpəşətiqə eojir ziyan yətküzidiojan wəkəning կayta yüz bərrixining aldını elix üçün, muxu pəyytə partiyə nizamnamisigə asasən, burunkı intizam təkxürük weyyüənhuyining ornioja zhongyang təptix weyyüənhuyi kürux zərür dəp hisaplaydu.

Türlük tarixiy sawaklarnı nəzərdə tutup, xəhsning əkil - parasiti kolliktipning əkil - parasiti bilən birləşkəndila, birkədər yahxi rol oyniyalaydiojanlıqı wə bizni hizməttə az hatalixix imkaniyitigə igə əlidiojanlıqını nəzərdə tutup, zhongyang wə hər dərijilik dangweylar kolliktip rəhbərlik pirinsipini kət'i dawamlaxturuxi, xəhs hakimmutləklik kiliç wə tarkaqlılıktın ibarət ikki hil eoixka dawamlik karxi turuxi lazımlı. Bilix kerəkki, kolliktip rəhbərlik kiliç bilən xəhs məs'ul boluxtın ibarət bu ikki tərəp bir birigə karimu-karxi əməs, bəlkı əzara birləşkən. Xəhs məs'ul bolux bilən kolliktip rəhbərlik kiliç pirinsipioja hilap bolovan xəhs hakimmutləklik kiliç bolsa bir birigə tamamən ohximaydiojan ikki ix.

Şəhərin həlkələr xarait bizning sotsiyalistik kürulux ixlirimiz üçün paydılık. Sovet ittipakı baxqilioğidiki sotsiyalizim lagiri կudrətlik, iqliki jəhəttə ittipak; jağangirlik lagiri bolsa ajiz, ularda yənggili bolmaydiojan կatmu - կat ziddiyət wə weyji bar. Gərqə xundak bolsi-

mu, lekin biz qüxiniximiz kerəkki, jahən'gir küqlər hili-mu bizni қorxap turmakta, biz yüz berix ehtimalı bołożan uxtumtut əzgirixlərgə takabil turuxka təyyar turuximiz lazim. Buningdin keyin jahən'girlar əgər urux қozofisa, ikkinqi dunya uruxi məzgilidikidək uxtumtut hujum ķilixi ehtimaloqa nahayiti yekin. Xunga, biz rohıy jəhəttin wə maddi jəhəttin təyyarlık kərüp կoyuximiz lazim, xundak kiloşanda, uxtumtut əzgirix yüz berip կalsə, təmtirəp կalmaymiz. Bu — bir tərəp. Yənə bir tərəptin, məmlikət iqidiki əksilinkilawiy կalduk küqlərning hər-kiti yənilə nahayiti ədəp ketiwatidu, məmlikitimiz-ning sotsiyalistik kurulux ixliriningbihətərligigə kapa-lət berix üçün, biz pilanlık, təhlil yüргүзгən, həkikətni əmiliyəttin izligən halda ularoja yənə birkanqə ketim zərbə berip, yoxurunuwalojan əksilinkilawiy küqlərni tehimu zor dərijidə ajizlitiximiz lazim. Əgər biz yuku-rida eytilojan ikki tərəptə muwapiq tədbirlərni kərsək, düxmənning bizgə yətküzidiojan zor ziyanidin sakli-nip keliximiz mümkün, undak կilmisak, biz hatalixiximiz mümkün.

Yoldaxlar! Biz hazır yengi tarhiy dəwrədə turuwa-timiz. 600 milyon ahaligə igə bir xərk məmlikətidə sotsiyalistik inkilap elip beriwatimiz, bu məmlikətə, tarikh-ning yənlüxini wə dələtning kiyapitini əzgərtimiz, təhminən üq 5 yillik pilan məzgilidə məmlikətni asasiy jə-həttin sanaətləxtürük həmdə yeza igiliyi, kol sanaət wə kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni orunlaymiz, təhminən nəqqə on yil iqidə dunyadiki əng küqlük kapitalistik dələtlərgə yetixiwalımız yaki ular-

din exip ketimiz, bularda, huddi biz demokiratik inkilap dəwridə nuroqun kiyinqiliklara uqrioqinimizə oħxax, kiyinqiliklara uqrimay қalmaymız, ehtimal, burunkidinmu qong kiyinqiliklara uqrap қalarmız. Əmma, yoldaxlar, biz kommunistlar kiyinqiliktin korkmay dang qıkoqan. Biz zhənshu jəhəttə barlıq kiyinqiliklara jiddi қariximiz lazımlı. Hər bir konkirit kiyinqilikka nisbətən, əstayıdıl muamilə қılıx pozitsiyisini tutup, zərür xarait yaritip, takabil turux usullirioqa əhmiyət berip, ularni bir - birləp, türküm - türkümləp yengiximiz kerək. Nəqqə on yillik təjribilirimizdin xuni kerdükki, uqrioqan hər bir kiyinqiliğni rastınla yəngduk. Hilmu - hil kiyinqiliklər communistlar oħxa duqkəlgəndə, qekinixkə məjbur boldı, "Taoplар bax egidu, dəryalar yol beridu" digən mana xu. Buningdin bir təjribə hasil kildükki, kiyinqiliklarnı mənsitmisək bolidikən. Bu — zhənlüe jəhətkə, omumi jəhətkə қaritiloqan söz. Hərkəndək qong kiyinqilik bolsun, bir karapla uning tegi - təktigə yetələymiz. Kiyinqilik digən, naħayiti kətsə, jəmiyətiki düxmənlər wə təbiət dunyasi bizgə kəltür-gən nərsə. Bizgə məlumki, jahān'gırlar, məmlikət iqidiki əksilinkilapqılar wə ularning partiyimiz iqidiki gumaxtiliri wə xuning oħxaxlarning həmmisi — pəkət elüwatkan küqlər, biz bolsak yengi küqlər, həkikət biz tərəptə. Ularning aldida biz əzəldin ojalıplarmız. Əzimizning tarihini əsləp başsaqla, bu daolini qüxiniwalalaymız. Biz 1921-yili əmdila partiyə қuroqan waktimizda, aran nəqqə on adəm iduk, ənə xundak kiqikkinə iduk, keyin rawajlanduk, ahir berip məmlikət iqidiki küqlük

düxmənni yokattuk. Təbiət dunyasi digən düxmənnimə boysunduruxning amali bar. Təbiət dunyasida bolsun wə jəmiyəttə bolsun, barlıq yengi küqlər, ularning həraktiridin aloqanda, əzəldin oqalıp küq. Barlıq kona küqlər bolsa, sanining ənqılık kəp boluxidin kət'i nəzər, haman yokitilidu. Xuning üçün, biz bu dunyada uqraydiojan hərkandak qong kiyinqılıknı mənsitmisək bolidu həm mənsitməsligimiz kerək, ularni "Hıq gəp əməs" digən qataroja қoyuximiz kerək. Mana bu — bizning ümitwarlioğımız. Bundaq ümitwarlıq ilmiy asasğa iga. Biz Marksizim - Leninizimni tehimu kəprək bilidiojan, təbii pənni tehimu kəprək bilidiojan bolsak, bir eñiz səz bilən eytkanda, keguən dunyaning ənqılıklarını tehimu kəprək biliwelip, zhuguənzhuyılık hatalioğunu azraq ətküzidiojanla bolsak, inkilawiy hizməttə wə կurulux hizmitidə qokum məksidimizgə yetələymiz.

## HULASƏ

(1955- yil 3- ayning 31- künü)

Yoldaxlar:

Kəpqılık səzləp boldi. Mən təwəndiki birqanqə məsilə üstidə: bu ketimki yiojinoğa baha, 5 yillik pilan, Gao Gang - Rao Shushi məsilisi, hazırlıq wəziyət wə 8 - կurultay toqrisida birqanqə eñiz səz kılımən.

### 1. BU KETIMKİ WƏKILLƏR YIOJINİOA BAHA

Mutlək kəp sandiki yoldaxlar, bu ketimki yiojin

nahayiti obdan etti, Yənəndiki istil tüzitixtin buyankı yənə bir ketimlik istil tüzitix yioqını boldı, demokiratiyə jarı kılındı, tənkít wə əzini tənkít ənat yaydurıldı, buning bilən bir birimizni tehimu kəp qüxəndük, idiyidə tehimu birlikkə kəldük, ortak tonuxka igə bolduk, dəp karidi. Biz əslidə ortak tonuxta iduk, lekin birkənqə məsiliidə arımızda yənilə ohxax bolmioqan pikirlər bar idi, bu ketimkə yioqin arkılık tonuximiz birlikkə kəldi. Muxu asasta, idiyə, siyasi xuningdək nuroğun siyaset jəhəttiki muxu ortak tonux asasında partiyimizni tehimu yahxi ittipaklaxturoqlı bolidioqan boldı. Huddi yoldax Zhou Enləy eytkandək, əgər partiyining 7-kurultiyi wə uningdin ilgirirək pütün partiyə boyiqə elip beriloqan idiyə, siyasi jəhəttiki istil tüzitix partiyimizning idiyə birligigə asas saldı, bu asasta jaħan'girlikkə, feodalizimoja wə guənliao kapitalizimoja karxi turuxtin ibarət demokratik inqilapning oqəlibisi қoloja kəltürüldi diyilsə, u halda, bu ketimkə yioqin bizni sotsiyalizimning oqəlibisini қoloja kəltürüväkə muwəppək ķildi.

Bu ketimkə yioqin partiyimizning səhiyyisining zor dərijidə əskənlığını, buningdin 10 yil burunkı 7-kurultay məzgilidikidin zor bir kədəm ilgiriləpla қalmayı, bəlki 1949-yili eqiloqan zhongyang weyyüənhuyning 2-omumi yioqini, 1950-yili eqiloqan zhongyang weyyüənhuyning 3-omumi yioqini məzgilidikidinmu zor bir kədəm ilgiriləğənligini ispatladı. Bu — yahxi əhwal, bu ketimkə yioqin bizning ilgiriləğənligimizni kərsitudu.

Biz mundak bir dəwrgə yəni sotsiyalistik sanaətləxtürükə, sotsiyalistik əzgərtixkə, dəlet mudapiəsini

zamaniwilaxturuxka kirixiwatkan wə bu həktə pikir yürgüzüwatkan, tətkiqat yürgüzüwatkan həmdə atom ķuwviti tətkiqatioja kirixixkə baxliojan muxundak tarixiy yengi dəwrgə kədəm қoyduk. Pütün partiyimizdiki yoldaxlar iqidə qoŋqur kirixkənlərму, yüzə kirixkənlərму bar, olturojan yoldaxlar iqidimu xundak. Doh-turoja ohxax, bəziliri operatsiyə қılalaydu, bəziliri қılalmaydu. Okulni bəziliri kək қan tomurioja salalaydu, bəziliri salalmaydu, pəkət terə astiojla salalaydu. Bəzi dohturlar tehi terə astioja kol təkküzüxkimu petinalmay, terə üstü bilənla eytixidü. Gərqə bəzi yoldaxlar kirixmigən bolsimu, lekin kəpçilik yoldaxlar kirixiwaitdu, əhwaldin қarioqanda, birmunqəylən kirixip kətkəndək turidü, biraz kəsp əhli bolup kaloqandək turidü. Bu ketimki yioqindimu muxundak əhwalning barlıqını kərūwatımız. Bu — tolimu yahxi ix. Qünki biz hazır yengi məsiligə: sotsiyalistik sanaətləxtürük, sotsiyalistik əzgərtix, yengi dələt mudapiəsi wə baxka jəhətlərdiki yengi hizmətkə duqkəlməktimiz. Bundak yengi əhwaloja layik kirixip ketix, kəsp əhli bolux — bizning wəzipimiz. Xuning üçün, kirixip ketəlmigənlərgə, kuruk ləyləp yürgənlərgə tərbiyə berip, ularni kəsp əhli қılıxımız kerək.

Gao Gang - Rao Shushi partiyigə karxi ittipakioja karxi turux kürixi partiyimizni zor bir kədəm ilgirilitidü.

Biz partiyə iqi wə sırtidiki 5 milyon ziyalı wə hər dərijilik kadirlarоja biənzhenglük weywulunni təxwiq қılıp wə igilitip, ularni weyxinlunoja karxi turidiojan

kilikimiz, biz küqlük bir nəziriyə қoxuni қurup qikiximiz kerək, bu biz üçün intayın zərür, yənə kelip, bu — qong yahxi ix.

Biz pilan tüzüp, xundak bir küqlük nəziriyə қoxunini қurup qikiximiz kerəkki, uningda Marksizimning nəziriysiwi asasını yəni biənzhenglik weywulun bilən tarixiy weywulunni okup, hər hil weyxinlun və jixelik weywulunoja қarxi turidiojan birnəqqə milyon kixi bolsun. Həzir bizdə nəziriyə hizmitini ixləydiojan nur-ojun kadir bar, lekin tehi nəziriyə қoxuni kılıp təxkilənmidi, bolupmu küqlük nəziriyə қoxuni tehi yok. Halbuki, pütün partiyimizning ixliri üçün, məmlikitimizni sotsiyalistik sanaətləxtürəx, sotsiyalistik əzgərtix, dələt mudapiəsini zamanıwilaxturux və atom կuwvitini tətkik kiliç üçün, bu қoxun bolmisa bolmaydu, məsilini həl kılqılı bolmaydu. Xunga, yoldaxlarnı pəlsəpə üginixkə dəwət ķilimən. Heli kəp kixilər pəlsəpigə həwəs kilmaydu, ular pəlsəpə üginixkə adətlənmigən. Aldı bilən kitapqə, kışka makalilarnı okup, həwəs pəyda kılıp, andin 70-80 ming hətlik, uningdin keyin bir-kanqə yüz ming hətlik kitaplarnı okusumu bolidu. Marksizimda Marksizimlik pəlsəpə, Marksizimlik iktisatxunaslıq, Marksizimlik sotsiyalizim — sinipiyy kürəx təlimatidin ibarət ilimlər bar, lekin buningda asas nərsə — Marksizimlik pəlsəpə. Bu nərsini üginiwalmisak, bizdə ortak til bolmaydu, ortak usul bolmaydu, birmunqə talaxkan bilənmu birnimini enikliwalojili bolmaydu. Biənzhenglik weywulunqə idiyigə igə bolqanda, kəp ixlar asan bolidu, hatalıkmu az sadır bolidu.

## 2. BIRINQI 5 YILLIK PILAN TOORISIDA

Yoldaxlar, 5 yillik pilanni muzakirə kılopanda, kəp sandiki yoldaxlarning səzi nahayiti yahxi boldi, dəp hisaplidi, həmməylən buningdin razi boldi. Buning iqidə bir kisim yoldaxlarning səzi alahidə yahxi boldi, ular məsilini tegigə yətküzüp səzlidi, buningdin helila mutəhəssislik purioqi qikip turidu. Əmma, zhongyangdiki hərkəysi tarmaklarning kilojan səzləri iqidə bir kismi-ning məzmuni naqarrak boldi, təhlil wə pipən yetərlik bolmidi; jaylardın kəlgən yoldaxlar kilojan səzlər iqidimu bir kismi naqarrak boldi, təhlil wə pipən yetərlik bolmidi. Baxka bir hil əhwalı bar, u bolsimu bəzi yoldaxlar kilojan səzliridə eoir israpqılık məsililiri wə baxka hatalıklär üstidə tohtaloqanda, hazırlıq əhaləni pax kilipla köydi, əndən bir tərəp kilişni qüxəndürmədi. Bu səzlərdin bəzi yoldaxlar narazi boldi. Meningqə, bundak narazılığın yoli bar.

Mən barlıq shengwey shujiliri, shiwey shujiliri, diwey shujiliri wə zhongyangdiki hərkəysi tarmaklar-diki məs'ul yoldaxlarning tirixqanlıq kərsitip, Marksizm - Leninizmlik səhiyyisini əstürüx asasida, əzlini siyasi hizmət wə iqtisadiy hizmətlərni pixxik bilidiojan mutəhəssislərdin kılıp qikixini ümit kılımən. Bir tərəptin, siyasi - idiyiwi hizmətni yahxi ixləx, yənə bir tərəptin, iqtisadiy kuruluxni yahxi ixləx lazımlı. İqtisadiy kurulux elip berixni həkiki üginiwelixinimiz kerək.

Bu ketimki yioqında, jaylar zhongyangning həl kılıp

berixini tələp kılqan nuroğun məsililərdin zhongyangning bəlgilimisi bolqanlıklarını aktip həl kilip berix kerək. Qalojan məsililərni katiwat baxkarmisi təklip bərgən yoldaxlar bilən birlikdə həl kilix usulini muza-kirə kılıp, zhongyangning bir tərəp kiliçioja məlum kilixi lazim.

Zhongyangdiki hərkaysı tarmaklarning jaylarning həmkarlixixini tələp kılqan ixlirimu az əməs. Zhongyangdiki hərkaysı tarmaklar jaylarda baxkurojan ixlarda yərlik dangweylarnı nazarət kiliçka wə yardəm berixkə təklip kiliçki kerək, bolupmu siyasi-idiyiwi hizmət jəhəttə. Yərlik dangweylarda zhongyangning jaylarda baxkurojan ixlirida wəzipini orunlixiyoja yardəm berix məs'uliyiti bar. Xunga, jaylar zhongyangoja tələp koyupla kalmayı, zhongyangmu jaylar oja tələp koyidu. Zhongyangdiki hərkaysı tarmaklar bilən yərlik dangweylar bir niyəttə həmdəmlixip, ix təkşim kiliwelip həmkarlixip ixligəndila, birinqi 5 yillik pilanni toluk ixka axuroqlı bolidu.

### 3. GAO GANG-RAO SHUSHI PARTIYIGƏ ÇARXI ITTİPAKİ TOORISIDA

Birinqi nukta, bəzilər, zadi muxundak ittipak bar-mu? yaki ittipak əməs, ikki mustəkjil dələt, ikki yekkə ailimu? dəp soraydu. Bəzi yoldaxlar, həjjət kərmiduk, ular ittipak bolsa hər halda birər keliximi bolqan bolatti, keliximi bolidikən, yazma nərsə boluxi kerək idi, dəydu. Yazma kelixim rastinla yok, tepilmidi. Biz, Gao

Gang, Rao Shushilarda bir ittipak bar, dəymiz. Bu əksisi tərəplərdin kərüwelindi? 1) Gao Gang, Rao Shushilar ning maliyə - iqtisat yioqını dawamida birlixinip elip baroqan hərkətliridin kərüwelindi. 2) Təxkilat yioqını dawamida Rao Shushining Zhang Xiushən bilən maslixip elip baroqan partiyigə қarxi hərkitidin kərüwelindi. 3) Rao Shushining sezidin kərüwelindi. Rao Shushi: "Buningdin keyin zhongyang təxkilat busi Guo Fengni hexin kilixi kerək" dəydu. Təxkilat busida Rao Shushi buzhang, Gao Gangning yekini Guo Feng hexin bolidikən. Kəltis-ku! Nahayiti yekin ittipaklixiptuqu! 4) Gao Gang, Rao Shushilarning Ən Ziwen əziqə təyyarlioqan zhengzhijü weyyüənliri isimligini həmmila yerdə tarkitip yürgənligidin kərüwelindi. Bu ixta Ən Ziwen'gə agahlandurux jazasi berildi. Gao Gang, Rao Shushi qatarlıqlar bu isimlikni təxkilat yioqinoja katnaxkan həmmə kixigə tarkitipla kalmay, bəlki jənuptiki əlkilərgə tarkatkan, həmmili yerdə muxundak tarkitip yürüxtiki oqərizi nimə? 5) Gao Gangning Rao Shushini kooqdashni manga ikki ketim bildürənligidin, Rao Shushining bolsa ahirda yənilə Gao Gangni kooqdioqanlioqidin kərüwelindi. Gao Gang manga, hazır Rao Shushi bolmay қaldı dəp, meni kutulduruwelixka dalalət kıldı. Mən, siz nimə üçün Rao Shushioja wakalitən səzləysiz? Mən Beyjingda tursam, Rao Shushimu Beyjingda tursa, nimə üçün əzi toorridintooqra mening aldimoja kəlməy sizni wəkil kılıdu? Xizangda bolsimu diənbao berixkə bolattiqou, muxu Beyjingda turdioqu, uning puti baroju, didim. İkkinqi ketim, Gao Gang pax kilinixtin bir kün burun, Gao

Gang yənilə Rao Shushini kooğdaydıcıqanlıqını bildürdi. Rao Shushi ta ahiroqıqə Gao Gangni kooğdap kəldi, Gao Gang üçün nalə kıldı. Zhongyangning Gao Gangni pax kiliç yioqinida, mən, Beyjingda ikki silingbu bar, biri mening baxqilioqimdiki silingbu bolup, u oquq - axkara ix kəridü, yənə biri baxka biri silinglioqidiki silingbu bolup, yoxurun - hupiyanə ix kəridü, u samanning tegidin su köyidü, didim. Pərman zadi bir yərdin qıktimu yaki nəqqə yərdin qıktimu? Yukuridiki nuroğun ixlardin қarioqanda, ularda partiyigə қarxi bir ittipak bar, ular əzara alakısı yok ikki mustəkil dələt wə ikki yəkkə ailə əməs.

Əmdi yazma kelixim bolmiojaqqa, bəzi yoldaxlar-  
ning gumanlinip, bəlkim ittipak əməstu diginigə keləyli.  
Bu partiyigə қarxi süyikəstqilərdin tərkip tapkan  
ittipaknı adəttiki axkara, rəsmiy siyasi ittipak wə iqtisa-  
diy ittipak bilən bir kataroğa қoyoqanlık, ohxax ix dəp  
қarioqanlık bolidu. Ular süyikəst ixləttiyo! Süyikəst ixli-  
tixtimu yazma kelixim tüzük kerəkmikən? Əgər, yazma  
keliximi bolmisa, ittipak bolmayıdu, diyilsə, u halda,  
Gao Gang partiyigə қarxi guruhi bilən Rao Shushi  
partiyigə қarxi guruhining iqki kismini nimə digülük?  
Gao Gang bilən Zhang Xiushən, Zhang Mingyüən, Zhao  
Dezun, Ma Hong, Guo Fenglarning otturisidimu xərt-  
namə tütülmigənoq! Biz ularningmu yazma keliximini  
kərmidukku! U halda, ularning partiyigə қarxi bu guru-  
hiningim inkar kiliçka tooqra kelidikən-də! Yənə Rao Shu-  
shi bilən Xiang Ming, Yang Fənlər otturisidimu xərtna-  
mə barlıqını kərmidukku! Xunga, yazma kelixim

bolmisa, ittipak dəp қaraxka bolmaydu, dəydiqən bundak pikir toqra əməs.

Ikkinqi nukta, Gao Gang, Rao Shushilarning təsirigə uqrioğan yoldaxlar wə ularning təsirigə uqrımoğan yoldaxlar қandak pozitsiyidə boluxi kerək? Təsirgə uqrioğanlar iqidə yüzə uqrioğanlar bar, qongkur uqrioğanlarmu bar. Bəzilərning adəttikiqə, bularoja ular ənənəni daritipla etüp kətkən; az sandiki birkənqə yoldax təsirgə qongkurrak uqrioğan, ular bilən nuroğun məsilə üstidə səzləxkən, təwəndə az - maz hərkət elip baroğan, ularningkini tarkitixip bərgən. Bu ikkisining pərki bar. Əmma təsirgə yüzə uqrioğan yaki qongkur uqrioğan bolsun, bularning iqidiki zor kəp sandiki yoldaxlar bu yioğında pozitsiyə bildürdi. Bəzilərning bildürgən pozitsiyisi nahayiti yahxi boldi, həmməylənning alkixioğa erixti. Bəzilərning bildürgən pozitsiyisi hər haldə yahxi, yoldaxlarning kəpqiliginin alkixioğa erixti, lekin yetərsiz yeri bar. Bəzilərning anqə toluk bolmiwidi, bugün toluklidi. Bəzilərning səzi omumi jəhəttin yahxi boldi, birak bəzi jayliri muwapik bolmidi. Қandak bolsa bolsun, bu birnəqqə hil kixi, hər haldə, pozitsiyə bildürdi, birdək қarxi eliximiz lazim, ix kılıp, pozitsiyə bildürdioğu! Yənə ayrim yoldaxlar səzləxni tələp kiliwidi, wakit yar bərməy kaldi, ular yezip qikip zhongyangoğa məlum ķilsa bolidu. Səzlimigənlərning məsilisi eoşır əməs, bular ularning ənənəni darip etüp kətkənlər bolup, bəzi ixlarni bilətti, səzlimidi. Səzləp etkənlər iqidimu anqə - munqə kuyruk kəlduroğanlar barmu, қandak? Əmisə, hazır bir қararoja keləyli, məyli 5

yillik pilan tooprısında bolsun yaki Gao Gang - Rao Shushi partiyigə karxi ittipakı məsilisi tooprısında bolsun, kılɔjan söz, doklatlarning həmmisini elip ketip, tüzitixkə, söz-jümlilirini təkxürüp qikixka bolidu, 5 kün iqidə toluk bolmiojan yerini toluklap yaki muwapik bolmiojan jaylirini tüzitip qıksun. Bu ketimki yiojında muwapik səzlimidi dəp, kokulisdin tutuwelip, keyin uni təngliktə kəldurmaylı. Tüzitip qiksang bolidu, tüzitilgən ahirki nus'hang əlqəm kılınidu.

Bu yoldaxlaroja қarita mundak pozitsiyə tutuximiz yəni ularning hataliojini tüzitixini ümit kilişimiz, ularoja қarax bilənla kalmastın, bəlki yardım beriximiz kerək. Dimək, ularning tüzitix - tüzətməsligigə karapla kalmay, bəlki ularning tüzitixigə yardım beriximiz lazıim. Adəm yardımğə muhtaj. Nilupər qiraylık bolsimu, yopurmiojining yələp turuxioja muhtaj. Bir қaxaoja üq tırək kerək, bir əzimətkə üq yələk. Yəkkə ixləx yahxi əməs, haman kixilərdin yardım elixka bolupmu muxundak məsiliidə yardım elixka toqra kelidu. Қaraxnioju қarax kerək, ularning tüzitix - tüzətməsligigə қarax kerək, lekin yaloquz karapla turux — passip pozitsiyə, yənə ularoja yardım berix kerək. Təsirgə uqriojan kixilər məyli təsirgə qongkur uqriojan yaki yüzə uqriojan bolsun, ularning tüzitixini birdək karxi eliximiz, ularoja қarax bilənla kalmay, bəlki yardım beriximiz kerək. Mana bu — hatalaxkan yoldaxlaroja tutulidiojan aktip pozitsiyə.

Təsirgə uqrimiojan yoldaxlar məoqrurlanmaslıqi, kesəl bolup kelixtin pəhəs boluxi lazıim. Bu nukta intayin

muhim. Yukurida eytilojan yoldaxlarning bəziliri aldanojan boluxi, bəziliri qongkurraq petip kətkən boluxi mümkün, ular hatalık ətküzgənligi üçün səgəkrək bolup, buningdin keyin bu hil hatalikni kayta ətküzməsligi mümkün. Bir ketim kesəl bolsa, kesəlgə karxi küq pəyda bolidu. Bir ketim qeqək selinsa, aldini elix rolini oynaydu. Lekin bumu ixənqlik bolup kətməydu, qeqək yənə qikixi mümkün. Xunga, əng yahxisi, 3 yil yaki 5 yilda bir ketim qeqək selip turux yəni bizning muxu yiojnimizdək yiojinlarnı ekip turux kerək. Baxka yoldaxlar məoqrurlanmaslıqı, hatalixixtin pəhəs boluxi lazımlı. Gao Gang, Rao Shushilar nimə üçün bu kixilərgə təgmidi? Buningda birnəqqə hil əhwal bar: Birinci hili — ular əzlirigə düxmən dəp karlojan adəmlər, əlwəttə, ularoja ukturmaydu; ikkinçi hili — ular kezgə ilmaydiojan kixilər, ularni karayiti qaoqlik, hazırlaq əlar oja ukturuxning zəruriyyiti yok, kəlgüsidiə "jahān taza turaklıxkan" din keyin u kixilər əz əzidin əgixidu dəp karlojan; üçüncü hili — ular tegixkə jür'ət kılalmıqanlar, bu kixilərning kesəlgə karxi turux küqi küqlükərək bolsa kerək, xunga ular bir karapla ixning jayidin qikmaydiojanlıqını biliwalojan, gərqə — bu yoldaxlarnı ular əzlirining düxmini dəp karimiojan, karayiti qaoqlik dəpmu karimiojan bolsimu, lekin tegixkə petinalmiojan; tətinçi hili — wakit yar bərmigənliktin təgmigən kixilər. Bu wabaning tarkılıxiyojumu wakit kerək, yənə birər yil pax ķilinmiojan bolsa, bəzi kixilər sak կalmaytti. Xunga: Mana, silər buloqinip-siləroq, mən bolsam pak - pakiz! dəp əzənglarnı kəh-

riman kərsətmənglər, yənə birər yil pax kılınmioğan bolsa, birmunqə kixi səzsiz ularning təsirigə uqrioğan bolatti.

Mən, yukuridikilər—Gao Gang, Rao Shushilarning təsirigə uqrioğan wə uqrımıqan ikki hil yoldaxlarning dikkət kılıxioğa tegixlik jaylar, dəp karaymən.

Üqinqi nukta, pirinsiqlik məsililərdə, yoldaxlar arisida partiyining pirinsipioja hilap boローン söz, hərkətlərgə karita bir arılıq қoyuxka daim dikkət kiliş kerək. Ularning səzləri, ularning hərkətləri partiyining pirinsipioja uyoğun kəlməydiķən, bizmu yakturmaydiķənmiz, bundak bir kisiim məsililərdə, bundak bir kisiim əhvallarda ular bilən apak - qapak bolup kətməslik kerək. Baxka məsililərdə, partiyə pirinsipioja uyoğun boローンlırida, məsilən, 5 yillik pilan, Gao Gang - Rao Shushi partiyigə karxi ittipakı tooqrisidiki қarar, doklat xuningdək türlük tooqra siyaset, partiyə iqidiki tooqra қaidə-nizamlarda, mana muxundak söz - hərkətlərdə, əlwəttə, paal yar - yələk bolux, iqlik - taxköyun bolux lazim. Partiyə pirinsipioja uyoğun bolmiojanlırioja karita bir arılıq қoyux yəni qək - qegrini ayrix, dərhal dəkkisini berix lazim. Kədinas dostum, kona baxlioğim, kol astimda ixligən adimim, kona hiszmətdixim, sawakdixim, yurtdixim wahakaza dəp bu arılıkni yok kiliwetixkə bolmaydu. Bu ketimki Gao Gang-Rao Shushi partiyigə karxi wəkəsidimu xuningdək partiyə iqidiki burunki luxiən kürəxliridimu muxundak təjribilər kəp boldi: Sən munasiwitimiz bək kona, bək qongqur, birnimə dimək təs dəp, arılıq қoymisang, dəkkisini bərmisəng,

qək - qegra ayrimışang, baroqanseri qongkur petip қalısan - də, ularning “jini” sanga qaplıxiwalidu. Xunga, pozitsiyə bildürüx, pirinsipta qing turux kerək.

Tətinqi nukta, bəzi yoldaxlar “Gao Gang, Rao Shushilar ning bəzi yaman ixlirini biləttük, lekin ularning süyikəstini kərmigən ikənmiz” diyixidu. Meningqə, buningda ikki hil əhwal bar: Bir hili, Gao Gang, Rao Shushilar ning partiyining pirinsipioja uyğun bolmiojan nuroğun səzlirini angliojan, hətta Gao Gang, Rao Shushilar ular bilən partiyigə karxi hərkəti toqrisidiki bəzi məsililərdə məslihətləxkən tursa, buni körüwelix kerək idi. Yənə bir hili, ularning bəzi yaman ixlirini adəttikiqə bilsimu, lekin ularning süyikəstini kərmigən, bu əjəplinərlik əməs, buni körüwelix nahayiti təs. Zhongyangmu ularning partiyigə karxi süyikəstini 1953- yiloja kəlgəndə andin səzdi. Maliyə - iqtisat yioqinida, təxkilat yioqinida, xuningdək maliyə - iqtisat yioqinidin burunki türlü məsililərdə ularning oqayıri normal boluwatkanlıçı kərülüp қalojan idi. Maliyə - iqtisat yioqini dawamida ularning oqayıri normal hərkəti sezikən, eż nəwitidə ularoja pəxwa berilgən idi. Xunga, ular keyin pütünləy məhpi ix elip berixka etti. Bu süyikəstni, bu süyikəstqilərni, bu süyikəstqi guruhni biz 1953- yili küz wə kixtila seziwalduk. Gao Gang, Rao Shushilar ning yaman adəm ikənligini uzakkiqə körüwalalmiojan iduk. Bundaq ix burunmu bolojan. Jing-gangshən məzgilidə birkanqə hain qikkan, ularning hainlik kılıxi zadila hiyalimizoja kəlmigən idi. Hərkəy-singlardimu muxundak təjribə bolsa kerək.

Biz buningdin xundak bir təjribigə igə boluxımız kerəkki, sahta kərünük aldida қaymukup қalmaslıqımız lazımlı. Bəzi yoldaxlırimız sahta kərünük aldida asanla қaymukup қalıdu. Hərkəndək xəy'idə, uning hadisi bilən mahiyiti otturisida ziddiyət bolidu. Kixilər xeyilərning mahiyitini hadisini təhlil wə tətkik kılıx arkılık andin bilələydu, xunga ilim - pən'gə ehtiyaj qüxicidu. Undak bolmay, biwastə sezim arkılık bir karapla uning mahiyitini kərüwaloqlı bolsa, ilim - pənning nimə kerigi? Tətkik kılıxning nimə hajiti? Hadisə bilən mahiyət otturisida ziddiyət boloqanloqı üçünla tətkik kılıx kerək. Əmma sahta kərünük omumi hadisidin pərklinidu, qunki u — sahta kərünük. Xuning üçünmu buningdin bir təjribə hasil boldiki, sahta kərünük aldida imkaniyyətning beriqə қaymukup қalmaslıq lazımlı.

Bəxinqi nukta, məqrurluk kəypiyatining həwpı. Kəhriman boluwalmışlıq lazımlı. Ixni kəp sanlık kixilər kılıdu, az sanlık kixilərning roli qəklik bolidu. Az sanlık kixilərning rolini yəni rəhbərlik kılouqılarning, kadirlarning rolini etirap kılıx kerək, bırak, unqiwala qong roli yok, qong rol oynaydiojını—yənilə amma. Kadirlar bilən ammining toopra munasiwiti xundakki, kadir bolmisimu bolmayıdu, lekin, ixni kəng amma kılıdu, kadir rəhbərlik kılıx rolini oynaydu, kadirning bundak rolini kəptürüwətməşlik kerək. Sən bolmisang, ix akımay қalarım? Tarih wə türlü pakitlar ispatlidiki, sən bolmisang ekiweridu. Məsilən, Gao Gang, Rao Shushilar bolmiwidi, ix akımay қaldımu? Yənilə ekiwərdioq! Trotskyi bolmisimu, Zhang Guotao bolmisimu, Chen Duxiu

bolmisimu, ix yənilə ekip kəldioqu! Bular— yaman adəmlər. Kongfuzi alliburunla yokaldi, bizning Zhongguoda gongchəndang barlıkka kəldi, u hər əhalda Kongfuzidin üstünrəktü, dimək, Kongfuzi bolmisimu, ix tehimu obdanrağ mengiwatidioqu! Yahxi adəmlərqu, sən bolmisangmu boliweridu. Sən bolmisang yər xarı aylanmay қalarmu? Yər xarı əz yolidə ayliniweridu, ixlar əz yolidə ketiweridu, obdanrağ ketər, tehi.

Ikki hil adəm bar: Bir hili — istazi uzunlar, bu yerdə olturojanlar iqidə undaklar az əməs, ularning istazi uzun; yənə bir hili — yengi küqlər, bular—yaxlar. Bu ikki hil adəmning կaysi hildikisidin ümit kəprək? Bu məsilə üstidə yoldax Zhou Enləymu bugün tohtilip etti, əlwəttə, yengi küqlərdin ümit kəprək. Bəzi yoldaxlar, kona inkilapqımən, dəp məqrurlinip ketidü, bu tolimu orunsız. Selixturux tooqra kəlsə, əgər məqrurlinixka bolidu diyilsə, yaxlarning məqrurlinip қoyoqquiliqi bar. 40 - 50 yaxtin axkanlar yexi qongayəqanseri, təjribisi kəpəygənseri tehimu kəmtər boluxi kerək. Yaxlar bizning həkikətən təjribilik ikənligimizni kərüp: “Pixkədəmlirimiz həkikətən təjribilik ikən, ularni səl qaoqlımaylı, ular nimə digən kəmtər” disun. 40 - 50 kə berip қaloqan turukluk, heli təjribilik bolup қaldım, dəp məqrurlinip kətsə, bu қamlaxmiojan ix bolmamdu? Yaxlar buni kərüp: “Silərning u təjribənglər yokka barawər, yənilə kiqik balioja ohxaydikənsilər” dəp səz-qəqək қılıxidu. Kiqik balılarda məqrurluk kəypiyatı bolsa ularoja heli yarixidu, yaxinip қaloqanlar, xunqiwala kəp təjribigə igə turukluk, məqrurlinip, kuyruqını

unqiwala dinggaytiwalsa, kamlaxmaydu. “Kuyruqunge-  
ni kisip adəm bol” digən gəp bar. Adəmdə kuyruk yok  
tursa, yənə nimə dəp kuyruqini kisidu? Itni alaylı, uning  
kuyruqini dinggaytiwalidioğan qaoqliri, kisiwalidioğan  
qaoqliri bolidu. Birnəqqə tayak yigən qaoqla, kuyruqını  
kisiwalsa kerək, birnəqqə nətijə yaratkan qaoqla,  
kuyruqını dinggaytiwalsa kerək. Mən barlıq yoldax-  
lirimizning, aldi bilən, pixkədəm yoldaxlirimizning  
kuyruqını dinggaytiwalmaslıqını, bəlkı kuyruqını  
kisip, məoqrurluk wə aldiraksanlıktın saklinip, kəm-  
tərlik bilən aloğa intilidioğan rohni mənggü saklixini  
ümit kılımən.

Altinqı nukta, “sol”qilliktinmu, ongqilliktinmu  
saklinix. Bəzilər “‘sol’qillik ongqilliktin yahxi” dəydu,  
nuroğun yoldaxlar xundak diyixidu. Əmiliyəttə, yənilə  
nuroğun kixilər kənglidə “ongqillik ‘sol’qilliktin yahxi”  
disimu, lekin aqzidin qıkıralmaydu, pəkət səmimi  
kixilərlə aqzidin qıkıralaydu. Mana muxundak ikki  
hil pikir bar. “Sol”qillik digən nimə? Dəwrdin exip  
ketix, hazırlıq əhwaldin exip ketix, fangzhen-siyasət-  
lərdə, hərkəttə karamlıq bilən ilgiriləx, kürəx kılıx məsi-  
liliridə, munazirə pəyda bolovan məsililərdə կalaymişan  
kürəx kılıx “sol”qillik bolidu, bu yahxi əməs. Dəwrning  
arkısida kelix, hazırlıq əhwalning arkısida kelix, kürəx-  
qanlıçı kəm bolux ongqillik bolidu, bumu yahxi əməs.  
Partiyimiz iqidə “sol”qillikni yakturidioğanlar bolupla  
kalmastın, ongqillikni yaki ongoşa mayıl otturını yaktu-  
ridioğanlarımı az əməs, bularning həmmisi yahxi əməs.  
Biz ikki səp boyiqə kürəx elip berip, “sol”qillikkim,

ongqillikkimu қарxi turuximiz kerək.

Gao Gang - Rao Shushi partiyigə қarxi ittipakı məsilisi tooprısında dəydiqan pikirlirim ənə xular.

#### 4. HAZIRKI WƏZİYƏT TOORISIDA

Həlkara wəziyət, iqliki wəziyət wə partiya iqidiki wəziyəttin ibarət bu 3 hil wəziyət қandak? Yorukluk tərəp üstün orunda turamdu yaki қarangoğuluq tərəp üstün orunda turamdu? Muəyyənləxtürük kerəkki, məyli həlkara wəziyət, iqliki wəziyət bolsun, məyli partiya iqidiki wəziyət bolsun, həmmisidə yorukluk tərəp üstün orunda turidu, қarangoğuluq tərəp təwən orunda turidu. Bizning muxu yioqinimizdimu xundak. Nuroğun adəmlərning əzini tənküt kılınanlıqqa karap, қarangoğu ikən, dəp կalmaslıq kerək. Bu yoldaxlar, asaslıq, əzlirining kəməqilik wə hatalıklarını səzlidi, artukqılıklarını səzlimidi, կaysi yili inkilapka կatnaxkanlıq, kəyərdə uruxta ojəlibə կazanoğanlıq, kəyərdə hizməttə nətijə yaratkanlıq tooprısida bolsa eçiz aqmidi. Ularning əzini təkxürüxigila қarisak, u halda, қarangoğu bilinidu. Əmiliyəttə, bu bir tərəp, nuroğun yoldaxlarning wujudi-da bu tərəp ikkinçi orunda turidu. Bu Gao Gang, Rao Shushilar ningkigə wə Zhang Xiushən, Zhang Mingyüən, Zhao Dezun, Ma Hong, Guo Fengdin ibarət 5 sərkərdi-ningkigə ohximaydu, yorukluk tərəp üstün orunda turidu, digən bu məlqər ularoja uyoğun kəlməydi. Gao Gangda üstün orunda turoğudək nimə yorukluk tərəp bolsun? Uning həmmə təripi қarangoğu, həmmə

yerini karangöquluq başkan, yorukluktin əsər yok. Yoldaxlırimizoja kəlsək, u baxka gəp, səl - pəl əkər bar, uni yuyuwətkili bolidu, birnəqqə ketim sopunlap yusa, qıkıp ketidu.

Nimə üçün uxtumtut əzgirixlərgə taşabil turuxka təyyar turux, əksilinkilapning tirilixigə taşabil turuxka təyyar turux, Gao Gang - Rao Shushi wəkəsinin qayta yüz berixigə taşabil turuxka təyyar turuxni otturiqə koyımız? Bu, əng yaman ehtimalni nəzərdə tutsaq, haman ziyan tartmaymız, digən səz. Hərkəndək ixni əng yaman ehtimalni nəzərdə tutup oyliximiz wə orunlaxturuximiz kerək. Hərkanqə yaman ix bolsa munular bolar: Jahan'gırlar yengi dunya uruxi կօզօյար, Jiang Jieshi Beyjingoja kaytip kelip, yurt sorar, Gao Gang-Rao Shushi partiyigə karxi ittipakiningkigə ohxax wəkələr qayta yüz berər, biri əməs, oni, yüzü bolar. Xunqə kəp bolsimu, aldin təyyarlıq kılıp կօյսակ, korkmaymız. Oni qıksimu aran 5 jüp bolidu, karayıti qaoqlıq, biz həmmisini məlqərləp կոյduk. Jahan'girlarning bizni korkutmakçı bolup, kətipir qıkkən atom bombisi wə wodorot bombisiningmu hiqcanqə korkkuqilioji yok. Dunyadiki ixarda, haman hər nərsining bir kükəndisi bolidu, bir nərsə hujum kilsə, yənə bir nərsə uningoja taşabil turidu. «Muəkkilik bangı»ni okusakla bilimiz, uningda կaysi bir “ənggüxtər”ning siri ekip taxlanmiojan? Xunqə kəp “ənggüxtər”ning siri ekip taxlanojan. Biz ixinimizki, həlkətə tayansakla, dunyada sirini ekip taxliojili bolmayıdıcı “ənggüxtər” yok.

## 5. PARTIYINING MƏMLİKƏTLIK 8- KURULTIYINI ÖİƏLIBILIK QAKIRIX ÜQÜN KÜRİXƏYLI

Zhongyang 1956- yilning keyinki yerimida partiyining məmlikətlik 8- kürultiyini qakirixni karar kildi. Uning küntərtiwidə 3 ix қarilidu: (1) zhongyang wey-yüənhuyning hizmət dokladı; (2) partiyə nizamnamisigə tüzitix kirgüzük; (3) yengi zhongyang weyyüənhuyni saylax. Kelər yil 7- ayoqıqə wəkillərni saylax wə həjjətlərni təyyarlax ixini püttürük kerək. Bu bir yıldın kəprək wakıt iqidə, hərkəysi jəhəttiki hizmətlərdə: iqtisat, mədiniyət - maarip, hərbi ixlar, partiyə ixliri, siyasi - idiyə, ammiwi təxkilat, birlik səp, az sanlıq millətlər hizmiti — mana bularning həmmisidə qong bir kədəm ilgiriləx tələp kılınıdu.

Az sanlıq millətlər hizmiti məsilisi üstidə tohtaloaq ketəy. Qong Hənzuqılıkka қarxi turux kerək. Hənzu millitila az sanlıq millətlərgə yardım beriwatidu, dəp қarimaslık lazım, az sanlıq millətlərmü Hənzu millitigə nahayiti qong yardım beriwatidu. Bəzi yoldaxlar u yərlərdə, biz silərgə yardım beriwatımız, dəp həmixə po atidu, az sanlıq millətlər bolmisa bolmaydiqanlıqını kərmeydu. Məmlikitimizning 50 pirsənttin 60 pirsəntkiqə bolğan yeridə kimlər oltaraklaxkan? Hənzular oltaraklaxkanmu yaki baxxilar oltaraklaxkanmu? 50 pirsənttin 60 pirsəntkiqə bolğan yerdə az sanlıq millətlər oltaraklaxkan. U yərlərdə baylık mol, nuroqun isil nərsilər bar. Hazır bizning az sanlıq millətlərgə beriwatkan

yardimimiz nahayiti az boluwatidu, bəzi tərəplərdə tehi yardəm bərmiduk, əksiqə, az sanlıq millətlər Hənzu millitigə yardəm beriwatidu. Bəzi az sanlıq millətlərgə aldi bilən biz yardəm beriximiz kerək, andin ular bizgə yardəm berələydu. Az sanlıq millətlər Hənzu millitigə siyasi jəhəttin nahayiti qong yardəm bərdi, ularning Zhonghua millitidin ibarət bu qong ailigə kirgənligi — siyasi jəhəttin Hənzu millitigə yardəm bərgənlik. Az sanlıq millətlər bilən Hənzu milliti birdək ittipaklıxiwidi, pütün məmlikət həlkı hoxal boldi. Dimək, az sanlıq millətlərning pütün dələtkə, pütün Zhonghua millitigə siyasi, iqtisadiy wə dələt mudapiəsi jəhəttin nahayiti zor yardımı təgdi. Pəkət Hənzu millitila az sanlıq millətlərgə yardəm beriwatidu, az sanlıq millətlər Hənzu millitigə yardəm bərmidi dəydiqan, xuningdək az sanlıq millətlərgə az - tola yardəm berip қoyupla, əziqə қaltış ix ķildük dəydiqan bundak nuktiinəzərlər hata.

Biz muxu bir yilda hərkaysi jəhəttiki hizmətlərdə qong bir kədəm ilgiriliximiz kerək diginimizdə, pax bol- oqan kəmqilik wə hatalikni tüzitix kerəkligini kəzdə tutimiz. Bu ketimki yiqında wədə berip қoyup, kelər yil 8 - ķurultay qakiriloqanda yənə xunqə kəmqilik wə hatalikni peqitini buzmay xu peti kətirip kəlməslik kerək. Xunga, 8 - ķurultayni qakirix üçün kürixeyli digən səz — kəmqilik wə hatalikni tüzitix, məsilən, buzup-qeqip israp kılıx, imarətning əgzisini həxəmətlik yasaxtək ixlarni əstayidillik wə məs'uliyətlik bilən tüzitix kerək digən səz. Bu yerdə wədə berip қoyup, kayt- ķandin keyin putunglarnı uzun sunup uhlap yatmanglar.

Bəzilər, yoldaxıları əzara nazarət kılıp turidioğan ķılıx üçün, hər yili yaxı ikki yilda bir ketim muxundakı yioqın eqip tursak, digən təklipni bərdi, meningqə, oylixip kərüxkə bolidu. Bizlərni kim nazarət kılıdu? Əzara nazarət ķılıx—yahxi qarə, buning bilən partiyə wə dələt ixlirining tez sür'ət bilən aloğa besixini ilgiri sürgili bolidu. Asta - asta əməs, tez sür'ət bilən aloğa besix kerək. Partiyə kurultiyi eqilmioğlı 10 yil boldı. Əlwəttə, aldinkı 5 yilda aqmaslıq kerək idi, qunki malimanqılık boluwatatti, 7- kurultayning eqiloqınıqa uzak bolmioğan idi, keyinkı 5 yilda eqix mümkün bolsimu aqmiduk. Aqmioqinimizningmu paydisi boldı: Gao Gang - Rao Shushi məsilisi eniklanoqandanın keyin aqkinimiz tüzük, undak kilmisək ular 8- kurultaydin paydilinip ix teriyetti. Xuning bilən bir wakitta, 5 yıllık pilanimizmu iziəla qüxti, etkünqi dəwrning zongluxiənimu otturıla qoyuldi həmdə bu ketimkə wəkillər yioqını arkilik, kəpqılık idiyidə tehimu birlikkə kəldi, partiyining 8- kurultiyini qakirix üçün xərt hazırlanı. Partiyining 8- kurultiyida hər bir kixi əzini təkxürüp olturnaslıqı lazımlı, lekin hizmətlirimizdiki kəmqılık wə hatalıklarla qarita yənilə axkara tənkít wə əzini tənkít elip berilixi kerək. Marksizimning bu usulini yoloqa koymayı bolmayıdu.

Tənkít etkür boluxi kerək. Meningqə, bu ketimkə tənkitning bəziliri anqə etkür bolmidi, haman, baxçılar rənjip қalarmıkin, digən əndixilər bolqandək boldı. Tənkidinq undak etkür bolmisa, həkiki türdə təkküzmisəng, uningoja etməydu - də, u dikkət kılmaydu. Isim - pəmi-

lisining nimə ikənlərini, kaysi tarmakṭın ikənlərini kərsitix kerək. Sən yahxi ixlimigən ikənsən, mən razi bolmaymən, rənjisəng rənjiwər. Kixini rənjitip կoyuxtın korkux saylamda berilidiqan awazdin կuruk կelixtin, xuningdək hizməttə əp ətəlməy կelixtin korkuxtın baxka nərsə əməs, halas. Sən manga awaz bərmisəng, aq կalarmənmə? Undak ix yok. Əmiliyəttə, səzlisəng, məsilini կeskin հalda otturiqa կoysang, u qaojda əp ətələysən. Münggüzni uquruwətməslik kerək. Kalida nimə üçün ikki münggüz bolidu? Kalida xuning üçün ikki münggüz boliduki, u kürəx կilidu, birinqidin muda-piə keridu, ikkinqidin հujumoqa ətidu. Mən daim yoldaxlardın bexinglarda “münggüz” barmu? dəp sorap koyimən. Yoldaxlar bexinglarni silap bekinqlar. Meningqə, bəzi yoldaxlarda “münggüz” bar, bəzi yoldaxlarda “münggüz” bolsimu, əmma anqə ətkür əməs, yənə bəzi yoldaxlarda zadila “münggüz” yok. Meningqə, yənilə ikki “münggüz” boloqini yahxi, qunki bu Marksizimoqa uyğun kelidu. Marksizimda bir usul bar, u tənkít wə eż əzini tənkít dəp atılıdu.

Xuning üçün, bəlgilik muddəttə yioqın eqip, tənkít wə eż əzini tənkít ni yoloqa կoyux yoldaxlar əzara nazarət կilip, partiyə wə dələt ixlirining tez sürət bilən aloqa besixini ilgiri sürüxning yahxi qarisi. Hərkaysı shengwey, shiweylardiki yoldaxlar silərmə xundak կilsanglar bolamdu, kandak? Oylixip kərüxünglarni təklip կilimən. Silər zhongyangdin üginimiz digənoğlu? Meningqə, bu nuqtini ügənsənglər bolidu.

Ahirda, mən yoldaxlarning dikkət կilixini,

xundakla pütün partiyidiki yoldaxlarning dikkət kilişini soraymən:

1956- yili partiyining məmlikətlik 8- ķurultiyini oqəlibilik qakirix üçün kürixəyli!

Birinci 5 yillik pilanni oqəlibilik orunlax üçün kürixəyli!

## “JAMAƏT PIKRI BIRDƏK BOLUP KƏTTİ”GƏ RƏDDİYƏ\*

*(1955- yil 5- ayning 24- künü)*

Hu Fengning “Jamaət pikri birdək bolup kətti” digini əksilinkilapqılarning inkilapka қarxi pikir bayan kılıxiçığa ruhsət kilmaydıcılanıqımızıça қaritiloğan. Bu rast, bizning tüzümimiz barlıq əksilinkilapqılarda söz ərkinligining boluxioğa yol koymaydu, bundak ərkinlik pəkət həlk iqidila bolidu. Biz həlk iqidə jamaət pikrinin birdək bolmaslıqıça yol köyimiz, u bolsimu tənkít ərkinligi, ohxax bolmioğan türlük pikirlərni bayan kılıx ərkinligi, hudakoylukni təxwiq kılıx wə hudasızlıknı (yəni weywulunni) təxwiq kılıx ərkinligi. Bir jəmiyattdə, қaşanla bolsun, һaman ilojar wə қalak ikki hil kixi, ikki hil pikir bir birigə zit һalda məwjut bolup wə kürəx kılıp turidi, һaman ilojar pikir қalak pikirni yengidu, “jamaət pikrini birdək kiliwetix” mümkün əməs həm undak kılmaslıq lazımlı. Ilojar nərsilərni toluk jari kildurup, қalak nərsilərni tүgətkəndila, jəmiyattnı aloqa basturoğlı bolidu. Lekin həlkarada wə məmlikət iqidə sinip wə sinipiy kürəx tehi məwjut bolup turoğan dəwr-də, delət hakimiyitini tartıwalıjan ixqilar sinipi wə

---

\* Bu — yoldax Mao Zedong Hu Feng əksilinkilawiy guruhını pipən kılıp yazoğan makala.

həlk ammisi barlıq əksilinkilawiy sinip, guruh wə xəhslernening inkilapqa bolğan karxiliojini basturuxi, ularning tirilix hərkətlirini tosuxi, barlıq əksilinkilap-qilarning əzlirining əksilinkilawiy məksidigə yetix yolda söz ərkinligidin paydilinixini mən'i kılıxi xərt. Bu hal Hu Fengoja ohxax əksilinkilapqilaroja "jamaət pikrinin birdək bolup ketixi"ning əzliri üçün biəp bolup қalojanliojini his kilduroğan. Ularning biəp his kılıxi — dəl bizning məksidimiz, u dəl biz üçün əplik. Bizdə jamaət pikri birdək həm birdək əməs. Həlk iqidə ilojar kixilər bilən қalak kixilərning bizning gezit, zornal, munbərlirimizdin wə xuningoja ohxaxlardın ərkin paydilinix yoli bilən musabikilixixigə yol қoyulidu, buningda ilojar kixilərning demokiratiyə wə կayıl kiliç usuli arkılık қalak kixilərgə tərbiyə berixi, қalak idiyə wə tütümlərni tügitixi kəzdə tutulidu. Bir hil ziddiyət tügitilsə, yənə yengi ziddiyət pəyda bolidu, yənə xundak yol bilən musabikilixidu. Xundak bolojanda jəmiyət üzlüksiz aloja basidu. Ziddiyət məwjud bolup turoqaqça, birdəklik bolmayıdu. Ziddiyət tügitilgəndə, waktinqə birdəklik hasil bolidu; lekin uzak etməyla yənə yengi ziddiyət pəyda bolidu-də, yənə birdəklik bolmay қalidu, uni yənə tügitixkə toqra kelidu. Həlk bilən əksilinkilapqilar otturisidiki ziddiyəttə bolsa həlk ixqilar sinipi wə gongchəndang rəhbərligidə əksilinkilapqilaroja diktatura yürgüzidu. Bu yerdə, demokiratiyə usuli əməs, bəlki diktatura yəni hakimmutləklik usuli kollinilidu, dimək, ularning tərtiplik boluxioqla yol қoyulidu, қalaymikan sözlixigə wə қalaymikan hərkət kılıxi-

oja yol koymaydu. Bu yerdə jamaət pikrila birdək bolup kalmastın, kanunu birdək. Bu məsilidə, Hu Feng oħħax əksilinkilapqilar əzlini həkliktək kərsitixti; bəzi hamakət kixilermu bundak əksilinkilawiy mukamlarnı angloqandın keyin, əzlini tili ķiska his kilixti. Karang, “Jamaət pikri birdək bolup kətti” disun yaki “jamaət pikri yok” disun wə yaki “ərkinlikni boqdi” disun, bu tolimu sət gəplər əməsmu? Ular həlkning iqı bilən həlkning sirtidin ibarət oħħax bolmiojan ikki fənchouni ayriyalmiojan. Həlk iqidə, ərkinlikni boqux, həlkning partiyə wə həkümətning hatalik - kəmqiliklirini tənkít kilişini boqux, ilim sahəsidi ki ərkin muħakimini boqux jinayı hərkət bolidu. Bu — bizning tüzümimiz. Bular kapitalistik dələtlərdə bolsa kanuniy hərkət bolidu. Həlkning sirtida, əksilinkilapqlarning қalaymikan səzlixigə wə kalaymikan hərkət kiliçioqa yol koyx jinayı hərkət, diktatura yürgüzük bolsa kanuniy hərkət bolidu. Bu — bizning tüzümimiz. Kapitalistik dələtlərdə dəl uning əksiqə, u yərlərdə burzuaziyə diktaturisi yürgüzüldü, inkilawiy həlkning əz məyliqə səzlixigə wə əz məyliqə hərkət kiliçioqa yol koymaydu, ular tərtiplik boluxkila ündilidu. Ekispilatatsiyə қiloquqlar wə əksilinkilapqilar hərkaqan, hər jayda haman az sanlık, ekispilatatsiyə қilinoquqlar wə inkilapqlar haman kəp sanlık, xuning üçün, keyinkilirining diktatura yürgüzüxi tamamən yolluk, aldinkilirining bolsa haman yolsız. Hu Feng yənə: “Mutlək kəpqilik kitaphanlar məlum təxkillik turmux kəqüridü, u yərdiki hawa kixini kisip turidu” dəydu.

Biz həlk iqidə buyrukqılık usulioja қarxi turup, demokiratiyə, қayıl kılıx usulida qing turimiz, u yərdiki һawa əlwəttə ərkin bolidu, “kixini kisip turux” hata. “Mutlək kəpqilik kitaphanlar məlum təxkillik turmux kəqüridu”, bu — intayın yahxi ix. Bundak yahxi ix nəqqə ming yıldın buyan bolup bakmiojan, pəkət gongchəndang həlkə rəhbərlik kılıp, uzak muddət japalıq kürəxlərni kılıqandin keyinla, həlk andin əzidiki əksiyətqilərning ekispilatatsiyə kiliximoja wə zulum selixioja paydılık bolovan tarkaklıq halətni ittipaklıq halitigə əzgərtidiojan bundak imkaniyatkə igə bolalidi, xuningdək inkilap oqəlibə kazanoqandin keyinki birnəqqə yil iqidə həlkning muxundak böyük ittipaklioji əməlgə axurului. Hu Fengning “kixini kisip turidu” digini əksilinkilap tərəptiki kixilərni kisip կոյօղալօջի-mizni kərsitudu. Ular həkikətən yürəkzadə bolup kətkən, “Kelin balılardək həmixə tayak yiyixtin korkupla yürümüz”, “Yətilip koysimu, lentoja eliwalidiojanlar bar” digən hissiyatka kelixkən. Bizqə, bumu intayın yahxi ix. Bundak yahxi ixmu nəqqə ming yıldın buyan bolup bakmiojan, pəkət gongchəndang həlkə rəhbərlik kılıp, uzak muddət japalıq kürəxlərni kılıqandin keyinla, andin bu əbləhlər muxundak azap his kılıdiojan boldi. Bir eoiz sez bilən eytkanda, həlk ammisining kəngli eqilojan kün əksilinkilapqılar azaplinidiojan wakit bolidu. Biz hər yili dələt bayrimida aldi bilən muxu ixni təbrikləymiz. Hu Feng yənə: “Ədibiyat - sənət məsilisidimu həkikətən jixelun bilən ix kərulsə, küq sərp kılınmaydu” dəydu. Bu yərdiki “jixelun” biən-

zhenglik weywulunoja kılınojan kinayə, "küq sərp kılınmaydu" digini — karisioqa jöylüx. Dunyada pəkət weyxinlun wə xing'ershəngxüedila küq sərp kılınmaydu, qünki uningda kixilər əkarisioqla jöylüsə boliweridu, keguən əmiliyətkə asaslinix xuningdək keguən əmiliyətning təkxürüxini kobul kılıx tələp kılınmaydu. Weywulun wə biənzhengfada bolsa küq sərp kılnidu, ularda keguən əmiliyətkə asaslinix wə keguən əmiliyətning təkxürüxini kobul kılıx tələp kılnidu, küq sərp kılınmioqanda, weyxinlun wə xing'ershəngxüe tərəpkə teyilip ketix kelip qıçıdu. Hu Feng bu hetidə 3 pirinsipal məsiliini otturioja köyojan, uningoja təpsili rəddiyə berix zərür dəp hisaplaymız. Hu Feng bu hetidə yənə: "Həzir həmmə yerdə əkarxilik kəypiyati, həmmə yerdə tehimu qattik tələpler bar" dəydu, u bu gəpni 1950- yili eytən. U qaoqda, kuruqlukta Jiang Jieshining asasiy hərbi küqi əmdila yokitilojan idi, yənə bandit boluwalojan nuroqun əksilinkılawiy əkorallık küqlər tazilinix aldida turatti, kəng kələmlək yər islahati hərkəti wə əksilinkılapqılarnı basturux hərkəti tehi baxlanmiojan idi, mədiniyət - maarip sahəsidimu tehi tərtipkə selix hizmiti elip berilmiojan idi, Hu Fengning gəpi həkikətən xu qaoqdiki əhwalni əks əttürirdi, birak u toluk eytmiojan. Toluk eytsa mundak bolatti: Həzir həmmə yerdə əksilinkılapqılarning inkilapka əkarxilik kərsitix kəypiyati bar, həmmə yerdə əksilinkılapqılarning inkilapka əkaratkan türlük parakəndiqilik selix haraktırıda bolojan tehimu qattik tələpləri bar.

# **«HU FENG ƏKSILINKILAWIY GURUHQIOA DAIR MATIRIYALLAR»OIA SÖZ BEXI WƏ TƏHRIR SÖZİ**

*(1955- yil 5- ay, 6- ay)*

## **SÖZ BEXI**

*(1955- yil 6- ayning 15- künü)*

Kəng kitaphanlarning ehtiyajini kəzdə tutup, hazır 1955- yil 5- ayning 13- künidin 6- ayning 10- künigə kədər «Renmin ribao»da elan kılınoğan Hu Feng əksilinkilawiy guruhişa dair 3 türküm matiriyal bilən «Renmin ribao»ning 1955- yil 6- ayning 10- künidiki baxmaçalisini bir kitap kılıp tüzüp, Həlkə nəxriyatining nəxr kilişioğa tapxurduk, kitapni «Hu Feng əksilinkilawiy guruhişa dair matiriyallar» dəp atıdük. Bu kitapka, kitaphanlarnı Hu Feng digən bu əksilinkilawiy ikki yüzlimiqini tətkik kilixta matiriyal kilsün dəp, uning «Mening əzəm üstidiki pipənim» digən makalısını yanila kirgüzduk, bırak buni қoxumqə matiriyal kılıp, Shu Wuning hılıki “matiriyal”ının kəynigə bastuk. Biz bu 3 türküm “matiriyal”ning təhrir sözü wə izahlırişa ədibiy jəhəttin azrak tüzitix kirgüzduk. Biz 2- türküm “matiriyal”da bəzi izahlaroğa tüzitix kirgüzduk, bəzi izahlarnı қoxtuk, yənə ikki təhrir sözü қoxtuk. 1-, 2-

türküm matiriyalning mawzusidiki “partiyigə karxi guruh” digən səzni pütünləy 3-türküm matiriyaldiki boyiqə “əksilinkılawiy guruh” dəp əzgərtip, bir hil kıldı. Buningdin baxkılırinining həmmisi awalkı petiqə boldi.

Məlqirimizqə, bu kitap nəxrdin qikixi bilən, huddi «Renmin ribao»da bu matiriyallar elan kılınoğan wakıttikidək, ikki tərəptiki kixilərning dikkitini jəlp kıldı. Bir tərəptin, əksilinkılapqılar uningoğa dikkət kıldı. Bir tərəptin, kəng həlk uningoşa tehimu dikkət kıldı.

Əksilinkılapqılar bilən bəzi əksilinkılawiy kəypiyat-tiki kixilər Hu Fengqilarning bu hətliridin ortak sada tapidu. Hu Feng wə Hu Fengqılar, həkikətən, barlıq əksilinkılawiy siniplar, guruqlar wə xəhslərning jarqılıri, ularning inkilapni қaoqioğan səzləri wə ularning hərkət celüeliri bu kitapka erixəligen barlıq əksilinkılapqıllarnı həzurlanduridu, xuningdək buningdin bəzi əksilinkılawiy sinipy kürəx tərbiyisini alidu. Lekin kandak boluxidin kət'i nəzər, əhaman əzlirini ھalakəttin kutulduralmaydu. Hu Fengqilarning bu həjjətləri, huddi ularning yələnqügi — jahan'girlik wə Jiang Jieshi guomindangining Zhongguo həlkioğə karxi barlıq əksilinkılawiy həjjətlirigə ohxax, muwəppəkliyət hatırısı əməs, bəlki pəkət məqlubiyət hatırısı, ular əz guruhını ھalakəttin kutuldurup қalalmidi.

Kəng həlk ammisi mundak bir matiriyaloğan nahayiti muhtaj. Əksilinkılapqılar kandak kılıp ikki yüzlimilik nəyrənglərni ixlitidu? Ular kandak kılıp sahta kərənülər bilən bizni aldap, arkida biz oylimoğan ixlarnı kili-

du? Mana bularni minglioqan, tūmənligən ak kəngül kixilər bilməydu. Dəl muxu səwəptin, nuroqun əksilinkilapqilar bizning қoxunimizoja kiriwaldi. Bizning kixilirimizning kezi etkür əməs, yahxi adəm bilən yaman adəmni pərk etixkə mahir əməs. Biz adəttiki əhwaldada hərkət kılıdiqan yahxi adəm bilən yaman adəmni pərk etixkə mahırmız, lekin pəwkuladdə əhwaldada hərkət kılıdiqan bəzi adəmlərni pərk etixkə mahir əməsmiz. Hu Fengqilar — niqap bilən otturioqa qıkkən əksilinkilapqilar, ular kixilərgə sah-ta kiyapitini kərsitip, həkiki kiyapitini yoxuroqan. Lekin ular inkilapka karxi ikən, həkiki kiyapitini taza toluk yoxurup ketixi mümkün əməs. Ular bir guruhnıng wəkili süpitidə, azatlıktın burun wə azatlıktıñ keyin biz bilən nuroqun ketim munazirə kili-xti. Ularning səzləri, hərkətləri kommunistlarningkigə ohximayla қalmastın, partiyə sırtidiki kəng inkilapqilar wə demokiratik zatlarningkigimu ohximaydu. Yekinki omumi yüzlük pax bolux pəkət ular tooprısında nuroqun həkiki dəlil - ispatlarnı қoloqa qüxürüwaloqanlıqımız boldı, halas. Nuroqun Hu Fengqi xəhslərni elip eytsak, biz xuning üçün ularoqa aldinip қaldukkı, bizning partiyə təxkilatlırimız, dəlet organlarımız, həlkə təxkilatlırimız, mədiniyət - maarip organlarımız yaki karhana organlarımız ularnı қobul kılqanda kattık təkxürmigən. Xundakla biz ilgiri inkilapning қattık boran - qapqun-luk məzgilidə turattuk, əqaliplar iduk, hər hil kixilər bizgə yekinlaxşkan idi, tax bilən majanning, yahxi bilən yamanning arılıxip ketixidin hali bolqılı bolmayıtti, biz

tehi bir nəwət üzül - kesil eniklaxka ülgürmigən iduk. Yənə xundakla yaman adəmlərni pərk etix wə eniklax ixini rəhbiriy organlarning tooqra yetəkqılıgi bilən kəng ammining yüksək angliklioqini birləxtürükə tayanoqan-dila ixligili bolatti, əlbuki, burun bizning bu jəhət-tiki hizmətlirimizdə kəmqilik boldi. Bularning həmmisi sawak.

Biz Hu Feng wəkəsigə xuning üqün əhmiyyət bərdukkı, bu wəkə arkılık kəng həlk ammisioqa, aldi bilən, okux kabiliyyitigə igə hizmətqi kadirlarоja wə ziyalilarоja tərbiyə berix, ularоja bu “matiriyal”ni tonuxturup, ularning ang səwiyyisini yukarı kətirix lazim boldi. Bu “matiriyal” intayın ətkür wə roxən bolup, kixinining dikkət - etiwarini bəkmü қozəyaydu. Əksilinkilapqilarоju uningoja dikkət kılıdu, inkilawiy həlk uningoja tehimu dikkət kılıdu. Pəkət kəng inkilawiy həlk bu wəkə wə bu matiriyaldin birər nərsə üginiwalsa, inkilawiy kizəqinlioqını urojutsa, pərk etix kabiliyyitini əstürsə, yoxurunuwaloqan hər hil əksilinkilapçı-larnı kədəmmu - kədəm eniklap qikalaymız.

### TƏHRİR SÖZİ (TALLANMA)

(1955- yıl 5- ay, 6- ay)

Məzhərpqılık digən səzni ata - bowilirimiz “pirkiqlik” dəp atıqan, əzirkə kixilər “top”mu dəydu, “tənzə”

mu dəydu, bular—biz jik anglap kəlgən səzlər. Bundaq ix bilən xuoqlullanoğular, əzlinining siyasi məksidigə yetix üqün, kəpinqə, baxķılarda məzhəpqilik bar, məzhəpqilik kılıdioğanlar durus adəm əməs, biz bolsaq durus adəmlər, durus adəmlərdə məzhəpqilik bolmaydu, diyixidu. Hu Feng rəhbərlik kılıqan bir türküm kixilərning həmmisi “yax yazoğular” wə “inkilawiy yazoğular” imix, ularoja “burzuaziyə nəziriyisi”gə igə, “mustəkil padixalıq pəyda kılıqan” gongchəndang məzhəbi “əqmənlik” wə “ziyankəxlik kılıqan” imix, xunga, ular intikam almakqi imix. «Ədibiyat-sənət zornili» məsilisi “tutuwelinoğan bir yoquktinla ibarət” imix, bu “məsilə yəkkə - yiganə əməs”, buningdin “həmmə tərəpkə qetildurux”, “buning məzhəpqilik həkümranlıqı məsilisi” ikənligini, yənə kelip, “məzhəpqilik wə jünfa həkümranlıqı ikənligini kərsitix” bəkmə zərür imix. Məsilə muxundak jiddi bolqaqka, tazilax üqün, ular birmunqə nərsilərni “otturioja qıkardı”. Xundak kilip, Hu Fengning muxu bir türküm adəmləri kixilərning dikkitini jəlp kjildi. Birmunqə kixini əstayidil təkxürüwiduk, ularning qongmu əməs, kiqikmu əməs bir guruh ikənligi eniklandi. Ətkəndə “kiqik guruh” diyilgən, natoqra boptu, ularning adəmləri heli bar ikən. Ətkəndə bir türküm nokul mədiniyətlər diyilgən, natoqra boptu, ularning adəmləri siyasi, hərbi, iqtisat, mədiniyət, maarip tarmaklarioja kiriwaptu. Ətkəndə, ular bir türküm oquq - axkara ix kılıdioğan inkilapçılar ohxaydu diyilgən, natoqra boptu, ularning adəmlərinin tolisining eoqır məsilisi bar ikən. Ularning

asasiy қoxuni — yaki jaһan'girlar wə guomindangning ixpiyonliri, yaki Trotskiqilar, yaki əksiyətqi jün-guənlər, yaki gongchəndangning hainliri, bu adəmlərni tayanq kilojan һaldə inkilawiy lagiroja yoxurunojan bir əksilinkilawiy guruh, yər asti mustəkil padixalik bolup uyuxkan. Bu əksilinkilawiy guruh wə yər asti padixalik Zhonghua həlk jumhuriyitini aqduruxni wə jaһan'girlarning, guomindangning həkümranlıqını əsligə kəltürüxni wəzipə kilojan. Ular buzojunqilik kilixta bana կiliх üqün, həmmə wakıt, həmmə yerdə bizning kəmqiliklirimizni izləydu. Kəyərdə ularning adəmliri bolsa, xu yerdə oqəlitə məsililər qikidu. Bu əksilinkilawiy guruh azatliktin keyin rawajlandı, əgər qəklimisək rawajliniweridu. Ҳazır Hu Fenglarning tegi - təkti enik-liniwidi, nuroğun һadisilər muwapiq yexildi, ularning hərkitini qəkləx mümkün bolup қaldi.

## 2

Lu Diənning hujum arkılık mudapiəlinix celüesini keyinqə Hu Feng rastla ixlətti, yəni Hu Feng Beyjingoja kelip hizmət tələp қildi, əzining məsilisini muhakimə kilixnı ətündi, 300 ming hətlik məktup sundı, ahirda «Ədibiyat - sən'ət zornili» məsilisini tutuwelip, top attı. Türük ekispilatatsiyə kilojuqi siniplarning wəkilləri əzliri paydisiz əhwaloja qüxüp қalojan wakitta, əzlirinin hazırlığı hayatını қoɔjdap keliх, xuning bilən kəlgüs-sidə rawaj tepix üqün, kəpinqə, hujum arkılık mudapiəlinix celüesini қollinidu. Yaki yok yərdin putak qikirip,

karap turup pitnə - iqtwa tarkitidu; yaki birqanqə yüze ki hadisini tutuwelip, ixning mahiyitigə hujum kılıdu; yaki bir kısım kixilərni uqurup, bir kısım kixilərgə hujum kılıdu; yaki gəptin gəp qikirip, “birər yoquq eqip”, bizni kiyin orunoğa qüxürüp köyidu. Kiskisi, ular məksidigə yetix üçün, əhaman bizgə takabil turux celüesini tətkik kılıp, “yənülüxni küzitip” turidu. “Kayturma hujumoşa etüx” üçün bəzidə ular “əlgən bolup yetiwelip”, pursət kütidu. Ular uzak mudətlik sinipiy kürəx təjribisigə igə, ular hər hil xəkildiki kürəxlərni — əkanuniy kürəx wə əkanunsız kürəxlərni kılıxni bilidu. Biz inkilapçılar ularni yengix üçün, ularning bu nimilirini biliximiz, ularning celüelirini tətkik kılıximiz lazim. Hərgiz taliplik kılıp, murəkkəp sinipiy kürəxni tolimu addi qaoqlimaslıqımız lazim.

## 3

Biz inkilapçılar məqrurluinip, əkanaətlinip, bihutlixip kətkənligimiz yaki kəsp bilənla bolup ketip, siyasını untup əhalianlıqımız üçün, nuroqun əksilinkilapçılar “iq - bəqri” mizoşa “qongkur kiriwaldi”. Kiriwaloşanlar iqidə hərgiz Hu Fengqilarla əməs, yənə tehimu kəp bax-ka ixpiyonlar yaki buzuk unsurlarmu bar.

## 4

Gongchəndang əzaliridiki ziyouzhuyilik haqixliri pipən kılinsa, Hu Fengqilar buni “zərbə yidi” diyixti.

Əgər bu kixinin “iradisi ajizrak” bolsa, yəni ziyouzhuylık məydanda qing turuwalmay, partiyining pipənini kobul ķılıp, tooqra məydanqa etüxni halisa, Hu Feng guruhi üçün ümit қalmaydu, ular bu kixini tartip ketəlməydu. Əgər bu kixinin ziyouzhuyilik məydanda qing turux “iradisi ajizrak” bolmay, “küqlükərək” bolsa, u halda, bu kixi üçün tartilip ketix həwpi tuqulidu. Hu Fengqilar “qekip” bakıdu, ular bu kixini “yoldax” dəp ataydu. Bundaq əhwaldin sawaş elix lazim əməsmu? Idiyə wə siyasi jəhəttə hatalık ətküzgən barlıq gongchəndang əzaliri tənkítkə ugriqanda կandaq pozitsiyə tutuxi kerək? Bu yerdə talliwalidioğan ikki yol bar: Biri — hatalıknı tüzitip, yahxi partiyə əzasi bolux; biri — qüxkünlixip ketiwerix, hətta eksilinkilap azgilioğla qüxüp ketix. Keyinki bu bir yol həkikətən məwjut, eksilinkilapqilar u yerdə կuqak ekip turoğandu, tehi!

## 5

Biz həlkəradiki wə məmlikət iqidiki sinipi kürəx küq selixturmisinə wəziyitini daim məlqərləp turoğandək, düxmənlərmə bundaq wəziyətni daim məlqərləp turidu. Lekin bizning düxmənlərimiz — կalak, qirik eksiyətqilər, ular qokum հalak bolidu, ular keguən dunyanın կanuniyyitini ukmaydu, ularning pikir yürgüzüxtə ixlitidioğan usuli — zhuguənzhuyilik, wə xing'ershəng-xüelik usul, xunga ularning məlqiri հaman hata bolidu. Ularning sinipi iktidari ularni həmixə əzlirini կaltis

dəp, inkilap kükini һaman yarimas dəp oylaxka elip baridu. Ular һaman өzlirining kükini yukuri məlqərləydu, bizning küqimizni təwən məlqərləydu. Biz nuroqun əksilinkilapqıllarnı өz kəzimiz bilən kərdük: Qing sularlısı һökümiti, Beyyang jünfalar, Yaponiyə jün'guozhuyisi, Mussolini, Gitler, Jiang Jieshilar bir - birləp ərülüp qüxti, ular idiyə wə hərkəttə hatalık ətküzdi, hatalık ətküzməsligimu mümkün əməs idi. Hazırkı barlıq jaħan-gırlarımı qoқum muxundak hatalıknı ətküzidu. Munular külüklilik əməsmu? Hu Fengqıllarning eytixiqə, gong-chəndang rəhbərliğidiki Zhongguo həlkining inkilawiy küqləri “tin tartmay tügixip ketidu” imix, bundak küqlər pəkət bir “sarojayojan yopurmak” wə “qirigən jəsət”tin baxka nərsə əməs imix. Hu Fengqıllar wəkillik kılqan əksilinkilawiy küqlərqu? Gərqə “bəzi ajiz maysilar besilip əlsimu”, lekin kəpligən maysilar қandaktu bir nərsini “bəsüp qikip boy tartip əsüwatidu” imix. Əgər, Fransiyə burzuaziyisining guomin yihuyida ta һazirojıqə bao-huangdangning wəkilliri bar, diyilsə, u һalda, Jiang Jieshi handanlioqi wəkillirining, barlıq ekispilatatsiyə kılqanlıqı siniplar yər xaridin təl - təküs yokitilip bolqan-din keyinmu, yənə nuroqun yillarlıqıqə hərkəysi jaylarda hərkət kılıp yürüxi ehtimaloja naħayiti yekin. Bu kixilər arisidiki əng jaħil unsurlar өzlirining məoqlup bolqanlioqını mənggү tən almaydu. Bu xuning üqünki, ular baxķıllarnı aldaxķıla muħtaj bolup қalmastın, өzli-rini aldaxķimu muħtaj, undak ķilmisa, ular kün kəqürəlməydu.

Bu həttiki “Feodal yoxurun küqlər ojalıjırılıq bilən adəm əltürməktə” digən söz — Hu Feng əksilinkılawiy guruhining həlkimizning inkilawiy küqlirinинг əksilinkılawiy küqlərni basturux yolidiki uluq kürixidin wəhimə his kiloqanlıqining ipadisi, bundak hissiyat barlıq əksilinkılawiy sinip, guruh wə xəhsilərgə wəkillik kili-  
du. Ular wəhimə his kiloqan ixlər — dəl inkilawiy həlk ammisı hoxallık his kildiqliqan ixlər. “Tarihta misli kərülmigən” diginimu tooqra. Bolup ətkən inkilaplardın kulluk tüzümi baxlanıq gongshe tüzümining ornini igiligən axu bir ketimkisida ekispilatatsiyə tüzümi qəyri ekispilatatsiyə tüzümining ornini igiligənligini hisapka almiqanda, қaloqanlırining həmmisi bir hil ekispilatatsiyə tüzümi yənə bir hil ekispilatatsiyə tüzümining ornini igiləx bilən nətijilən'gən, ularda əksilinkılapçı-  
larnı üzül - kesil basturux ixini elip berixning zərüriyiti yok idi, imkaniyitimu yok idi. Pəkət bizning inkilawimizla, pəkət puroletariyat wə gongchəndang rəhbərlik қiliwatkan həlk ammisining inkilawila hərkəndək ekispilatatsiyə tüzümi wə hərkəndək sinipni ahirki hisapta yokitixni nixan kiloqan inkilap, uningoşa yokitiliwatkan ekispilatatsiyə kiloqanlıq siniplar, bəribir, əzlirining əksilinkılawiy partiyisi, guruhi yaki bəzi xəhsler arkılıq қarxılıq kərsitidu, həlk ammisı bolsa ittipaklıxip, bu қarxılıq kərsətküqi küqlərni kət'i, üzül - kesil, pak-pakız wə toluk basturuxi kerək. Pəkət muxu qaojdila

andin bundak zərüriyət tuqulidu, bundak imkaniyətmə tuqulidu. "Kürəx təbii һaldə qongkurlixip kətti", bu gəptə bizəmu hatalıq yok. Pəkət "feodal yoxurun küqlər" digən səzlərlə hata, bu "puroletariyat wə gongchəndang rəhbərlik կılıdıcıqan, ixqi - dihanlar ittipakini asas կılıdıcıqan həlkə demokiratiyisi diktaturisi" oja կılıdıcıqan kinayə, huddi ular eytən "jixielun" ning "biənzhenglik weywulun" oja kinayə կılıdıcıqinoja ohxax.

## 7

Yənilə muxu Zhang Zhongxiao, uning əksilinkiləwiy tuyousu nahayiti ətkür ikən, buni inkilawiy қoxunimizdiki birmunqə kixilərning, jümlidin bir kisim gongchəndang əzalirining sinipi ang dərijisi, siyasi sezim səhiyisi bilən selixturoqanda, otturida pərk qong. Bu jəhəttin selixturoqanda, bizning birmunqə kixilirimiz Hu Feng guruhidikilərdin bək təwən turidu. Bizning kixilişimiz üginixi kerək, sinipi səzgürlüğini əstürüxi, siyasi tuyousunu axuruxi kerək. Əgər Hu Feng guruhi bizgə կandaktu birər ijabi nərsə berələydu dəydiçəqan bolsak, u xuningdin ibarətki, inkilapni ahiroqiqə elip berip, uluq sotsiyalistik dəlet kurup qikix məksidigə yetix üçün, kixini qəqütidiçəqan bu qətimki kürəx ərkilik, siyasi engimizni wə siyasi sezimimizni zor dərijidə əstürüp, barlıq əksilinkiləpçilarnı kət'i basturup, inkilawiy diktatürimizni zor dərijidə mustəhkəmliwalidiçəqan bolduk.

# YEZA IGILIGINI KOPIRATSIYILƏX- TÜRÜX MƏSİLİSİ TOORISIDA\*

(1955- yil 7- ayning 31- künü)

## 1

Pütün məmlikitimizning yezilirida yengi sotsiyalistik ammiwi hərkətning dolkuni kətirilix aldida turidu. Bəzi yoldaxlirimiz bolsa huddi kiqik put ayallardək ioqlanlap mengip: tez kəttinglar, tez kəttinglar, dəp baxılardın aqırınip yürüdu. Ular həddidin oxuk söz-qəqək, orunsız aqırinxı, pütməs - tüğiməs əndixə, san-sanaksız əmir - mərup wə nəhi - munkirlarnı yezilardiki sotsiyalistik ammiwi hərkətkə yetəkqılık ķilixning tooqra fangzheni dəp қarawatidu.

Yak, bu tooqra fangzhen əməs, bu — hata fangzhen.

Yezilardiki kopiratsiyiləxtürüxtin ibarət ijtimai islahat dolkuni hazırlı bəzi jaylarda kətirildi, pütün məmlikət boyiqimu kətirilix aldida turidu. Bu 500 mil-yondin artuk yeza ahalisining kəng kələmlik sotsiyalistik inkilawiy hərkəti bolup, intayın uluoq dunyawi əh-miyətkə igə. Bu hərkətni hər hil yollar bilən arkıqə tartmastın, bəlki uningoja paal, kizojin wə pilanlık türdə

---

\* Bu — yoldax Mao Zedong Zhonggong zhongyang qakir-ojan shengwey, shiwey wə aptonom rayonluk dangwey shujiliri yioqınida kiloqan doklat.

rəhbərlik kılıxımız lazım. Hərkəttə bəzi eoqlıxların yüz berixidin hali boloqlı bolmayıdu, bu qüxinixlik, uni tüzitixmu kiyin əməs. Kadirlar wə dihanlarda sakliniwatkan kəmqlik yaki hatalıklarnı, ularoğa paal yardım bərsəkla, tüğətkili yaki tüzətkili bolidu. Kadirlar wə dihanlar partiyə rəhbərligidə aloşa besiwateridu, hərkət asasiy jəhəttin saqlam ketiwateridu. Bəzi jaylarda ular hizməttə bəzi hatalıklarnı ətküzdi, məsilən: Bir tərəptin, kəmbəoqəl dihanlarnı qətkə kekip, kopiratipka kirgüzmidi, ularning kiyinqılıkları oja etiwar bərmidi; yənə bir tərəptin, həllik ottura dihanlarnı kopiratipka kirixkə məjbur kıldı, ularning mənpəətigə təgdi. Bu əhwalni kadirlar wə dihanlar oja təriyə berix bilən tüzitix lazım, yeniklik kılıp əyipliməslik kerək. Ularnı yeniklik kılıp əyipləx bilən məsilini həl kiloqlı bolmayıdu. Aldımdın əjdihə, kəynimdin yolwas qikip ələmətikin, dəp korkup olturmay, hərkətkə dadıl yetəkqılık kılıx lazım. Kadirlar wə dihanlar əzlirining kürəx təjribiliri arkılık əzlirini ezbərtidu. Ular ixlisun, ixləx dawamida sawak elip, əbiləliyitini əstürsun. Xundak kiloqanda, nuroqun munəvvər kixilər barlıqka kelidu. Aldımdın əjdihə, kəynimdin yolwas qikip ələmətikin, dəp korkux pozitsiyisidə turup, kadir yetixtürgili bolmayıdu. Kopiratsiyiləxtürük hərkətigə yetəkqılık kılıx wə yardım berix üçün, kişkə muddət təriyə kərgən kadirlarnı yüksələrə yezilaroşa kəpləp əwətix lazım; lekin yüksələrin əwətilgən kadirlarmu hizmətni əndək ixləxnı hərkət dawamidila ügi-niwaalaydu. Kurslar oja kirip, okutkuqlar səzləp bər-

gən birnəqqə on maddini angliwelix bilənla, hizmət ki-lalaydiojan bolup ketixmu natayin.

Kıskısı, rəhbərlik ammiwi hərkətning kəynidə kalmaslıqı lazımlı. Həzirki əhwal xuki, ammiwi hərkət rəhbərlikning aldida ketiwatidu, rəhbərlik hərkətkə yetixəlməywatidu. Bundak əhwalni əzgərtix lazımlı.

## 2

Hazır pütün məmlikət boyiqə kopiratsiyiləxtürüx hərkəti kəng kələmdə əşanat yaymaqta, bizgə bolsa mundak məsilini: Kopiratiplarnı rawajlanduroqılı bolamdu, bolmamdu? Mustəhkəmligili bolamdu, bolmamdu? digən məsilini munazirə kılıxka toqra keliwatidu. Bəzi yoldaxlar üçün eytkanda, ularning, həzirki nəqqə yüz ming yerim sotsiyalistik, omumən, kiqik (hər biri ottura hisap bilən 20 nəqqə ailinila əz iqigə alojan) kopiratiplarnı mustəhkəmligili bolarmu, digən əndixidə boluwatqanlioqı məsilining mərkizidək turidu. Mustəhkəmligili bolmisa, əlwəttə, rawajlanduruxtin söz aqkılı bolmayıdu. Bəzi yoldaxlar kopiratsiyiləxtürüx hərkətinin tərəkkiyatining etkən birnəqqə yillik tarixini kərgən turukluk, yənilə ixənməywatidu, ular yənə muxu 1955-yildiki tərəkkiyat əhwalining əsaslı bolidiojanlioqoja əşanap bakməkqi boluwatidu. Ular, ehtimal, 1956-yili yənə bir yil əşanap bakar, əgər tehimu nuroğun kopiratiplar mustəhkəmlənsə, andin ular yeza igiliğini kopiratsiyiləxtürüxning mümkünligi həkikiliyi ixinidu, andin ular dangzhongyangimizning fangzhenenining toqrlilioqı-

ojimu ixinidu. Xunga, muxu 2 yillik hizmet nahayiti muhim.

Yeza igiligin koiratsiyilextürükning mümkünligini wə dangzhongyangimizning yeza igiligin koiratsiyilextürük həkkidiki fangzhenining tooplilioqını ispatlax üqün, məmlikitimizning yeza igiligin koiratsiyilextürük hərkitining tarihi üstidə tohtilip etsək, paydisiz bolmas.

Zhonghua həlk jumhuriyiti kurulopiqə bolğan 22 yillik inkilawiy urux dawamida, partiyimiz yər islahatidin keyin dihanlar oqa rəhbərlik kılıp, yeza igilik ixləpqikirixida sotsiyalizimning bihi bolğan həmkarlixix təxkilatlarını uyuxturuxning təjribilirigə igə bolğan idi. U qaoqlarda Jiangxida əmgəktə həmkarlixix təxkili wə teriloq düyi, ximaliy Shənxidə lapkutlixix düyi, ximaliy Zhongguo, xərkıy Zhongguo wə xərkıy ximallarda həmkarlıq guruppiliri kurulopan idi. U qaoqlarda yerim sotsiyalistik wə sotsiyalistik yeza igilik ixləpqikirix koiratiwi təxkilatlırimu ayrim halda barlıkka kəlgən idi. Məsilən, Yapon baskunqilirioja karxi urux dəwridə ximaliy Shənxining Ənsəy nahiyisidə sotsiyalistik haraktirdiki bir yeza igilik ixləpqikirix koiratiwi barlıkka kəlgən idi. Birak, bundak koiratiplar u qaoqda tehi omumlaxturulmioğan.

Partiyimizning dihanlar oqa rəhbərlik kılıp, dihan-qılık ixləpqikirix həmkarlıq guruppilirini tehimu kəng kələmdə təxkillixi wə həmkarlıq guruppiliri asasida yeza igilik ixləpqikirix koiratiplirini türküm-türkümləp təxkilləxkə kirixixi Zhonghua həlk jumhuriyiti kurul-

oqandin keyin boldi. Hazir bumu 6 yiloqa yekin tarikhə igə bolup kaldi.

1951- yil 12- ayning 15- künü dangzhongyangımız yeza igilik ixləpqikirixida həmkarlixix - kopiratsiyilixix töörisida, aldi bilən, yərlik partiyə təxkilatlarioqa tarkitili diqan wə jaylarda sinək tərikişidə ijra kılınidiqan birinqi karar layihisini ixləp qıkkən qaoqda (Bu həjjət pəkət 1953- yil 3- aydila mətbuatta rəsmiy karar xəklidə elan kılınoqan), 300 din artuk yeza igilik ixləpqikirix kopiratiwi bar idi. Aridin 2 yil ətüp, 1953- yil 12- ayning 16- künü dangzhongyangımız yeza igilik ixləpqikirix kopiratiwi töörisidiki kararnı elan kılıqan qaoqda, yeza igilik ixləpqikirix kopiratipleri kəpiyip 14 mingdin axti, dimək, 2 yil iqidə 46 həssə kəpəydi.

Bu ərarda 1953- yili kıxtın 1954- yili küzlük yiqimətiqə 14 mingdin artuk yeza igilik ixləpqikirix kopiratiwini 35 ming 800 din kəprəkkə yətküzüx kərsitilgən idi, yəni pəkət bir yerim həssə kəpəytilməkqi idi, nətijidə bolsa xu yili kopiratiplar 100 mingoja yetip, 14 mingdin artuk kopiratipning 7 həssisidin kəprəgigə təng boldi.

1954- yil 10- ayda dangzhongyangımız 100 ming kopiratipni 5 həssə kəpəytip, 600 ming kopiratipka yətküzüxnı karar kılıqan idi, nətijidə 670 ming kopiratipka yətküzüldi. 1955- yil 6- ayçıqə, dəsləpki tərtipkə selixtin keyin, 20 ming kopiratip kışkartılıp, 650 ming kopiratip қalduruloqan idi, xundaktimu pilandiki sandin 50 ming kopiratip exip kətti. Kopiratipka kirgən dihan aililiri jəmi 16 milyon 900 ming bolup, ottura hisap bi-

Ien hər bir kopiratipka 26 ailidin toqra kəldi.

Bu kopiratiplarning tolisi ximaldiki baldurraq azat boloğan birnəqqə əlkidə қuruldi. Məmlikitimizning keyinrək azat boloğan kəpqilik əlkilirining hər biridə bir türküm yeza igilik ixləpqikirix kopiratipliri қuruldi, Ənhuy, Zhejiang əlkiliridə kəprək қuruldi, lekin baxqa əlkilərdə қurulqojanlırinin sani anqə kəp əməs.

Bu kopiratiplar, omumən, kiqik; lekin bularning iqidə az sanda qonglirimu bar, bularning bəziliridə 70 - 80 ailə, bəziliridə 100 nəqqə ailə wə bəziliridə nəqqə yüz ailə bar.

Bu kopiratiplar, omumən, yerim sotsiyalistik həraktırda; lekin bulardin az sandikiliri rawajlinip, sotsiyalistik ali kopiratipka aylandı.

Dihanlarning yeza igilik ixləpqikirixini kopiratsiyiləxtürük hərkitining rawajlinixi bilən billə, məmlikitimizdə az sanda sotsiyalistik dələt dihanqılık məydanlırimu barlıkkə kəldi. 1957-yiloqa yətkəndə, dələt dihanqılık məydanlıri 3 ming 38 gə, teriloqu yerining kəlimi 16 milyon 870 ming moşa yətküzülidü. Buningdin maxinilaxturulmuşan dihanqılık məydanlıri 141 gə (1952-yıldıkları wə birinqi 5 yıllık pilan məzgiliidə kəpəytildidə qoşanlarını eż iqigə alıdu), teriloqu yerining kəlimi 7 milyon 580 ming moşa yətküzülidü; maxinilaxturulmuşan yərlik dələt dihanqılık məydanlıri 2 ming 897 gə, teriloqu yerining kəlimi 9 milyon 290 ming moşa yətküzülidü. Dələt yeza igiliyi ikkinqi wə üçinqi 5 yıllık pilan məzgilliridə kəng kələmdə rawajlandurulidu.

1955- yili ətiyazda dangzhongyangımız yeza igilik

ixləpqikirix kopiratiplirini 1 milyonqa yətküzüxni kərar qıldı. Bu san boyiqə əslidiki 650 ming kopiratipka aran 350 ming əxulajan yəni u aran yerim həssidin səl artukrak kəpəygən bolidu. Meningqə, bu səl az bolup əhalidək turidu, əslidiki 650 ming kopiratipni bir həssə ətrapida kəpəytip, yəni 1 milyon 300 ming ətrapioğa yətküzüp, pütün məmlikətəki 200 nəqə ming yezining, bəzi qegra rayonlardıki yezilardın baxlaş, hər birini birdin birnəqqigiqə kiçik, yerim sotsiyalistik haraktirdiki yeza igilik ixləpqikirix kopiratiwiqə igə kılıp, nəmunə əməkdaşlıqda toqra kelidiqandək turidu. Bu kopiratiplar 1 - 2 yıldın keyin, təjribilik bolup əhalidu, kona kopiratip bolup əhalidu, baxqlar ular- din üginidiojan bolidu. Həzirdin baxlap 1956- yil 10- ay oqıqə — küzlük yioğumojiqə yənə 14 ay bar, bu wakit iqidə muxundak bir kopiratip əməkdaşlığı pilanını orun- laxni mümkün dəp hisaplaş kerək. Əlkə, aptonom rayonlardın kəlgən məs'ul yoldaxlarning kätip bar- əqəndin keyin, muzakirə kılıp, əmiliy əhəwaloja karap, muwapik pilan tüzüp qıçıp, 2 ay iqidə zhongyang oqası məlum əməkdaşlığı ümit kilişmən. Xu qəoqda yənə bir kətim muzakirə kılıp, bekitip qıkimiz.

Gəp kopiratiplarnı mustəhkəmligili bolux - bolmas- liqida. Bəzilər, bulturki 500 ming kopiratip əməkdaşlığı pilanı bək qong bolup kətkən, əməkdaşlığı bilən ilgiriləx boləjan, bu yilki 350 ming kopiratip əməkdaşlığı pilanımı bək qong bolup kətti, bumu əməkdaşlığı bilən ilgiriləx boldı, dəydu. Ular, bunqıwala nuroğun kopiratipni əməkdaşlığı bilən müs- təhkəmligili bolmasmikin, dəp gumanlinidu.

Zadi mustəhkəmligili bolamdu, bolmamdu?

Əlwəttə, sotsiyalistik sanaətləxtürüxmu, sotsiyalistik əzgərtixmu asan ix əməs. Təhminən 110 milyon dihan ailisining yəkkə igiliginə kolliktip igilikkə aylandurux wə yənimə ilgiriləp yeza igiligidə tehnika islahatını orunlaxta, həkikətən, heli kəp kiyinqılıklar bolidu; əmma, ixiniximiz lazımkı, bu kiyinqılıkları partiyimiz ammioğa rəhbərlik kılıp yengip ketələydu.

Yeza igiliginə kopiratsiylləxtürük məsilisidin eytəkanda, meningqə, xuningəqə ixiniximiz lazımkı, (1) kəmbəoqəl dihanlarning, yengi ottura dihanlar iqidiki təwən ottura dihanlar bilən kona ottura dihanlar iqidiki təwən ottura dihanlarning iqtisadiy əhwali kiyin bolojaqka (kəmbəoqəl dihanlar) yaki iqtisadiy əhwali azatlıktın ilgirikigə qarioqanda birkədər yahxilanoqan bolsimu, lekin yənilə həllik bolup kətmigəqkə (təwən ottura dihanlar), ularda sotsiyalizim yolioğa mengix aktiqliqi bolidu, ular partiyaning kopiratsiyilixix qakirioqığa aktip awaz қoxidu, bolupmu ularning iqidiki ang səwyisi yukuriraq kixilərdə bundak aktiqlik tehimu üstün bolidu.

Meningqə, xuningəqə ixiniximiz lazımkı, (2) partiyimiz pütün məmlikət həlkini sotsiyalizim jəmiyyitigə baxlap berixkə қabil. Partiyimiz uluq həlk demokiratik inqilawioğla əqləbililik əldə rəhbərlik kılıp, ixqilar sinipi baxqilioqidiki həlk demokiratiyisi diktaturisini kuroqan ikən, əmdi qokum pütün məmlikət həlkioğlu rəhbərlik kılıp, təhminən üq 5 yillik pilan məzgilidə sotsiyalistik

sanaətləxtürük wə yeza igiliyi, kol sanaət, kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixnimü asasiy jəhəttin orunliyalaydu. Yeza igiliyi jəhəttimu, baxka jəhətlərdikigə ohxax, kixilərni կayıl kılqıdək küqlük asaslaroğa igə bolduk. Birinci türkümdiki 300 kopiratipka, ikkinçi türkümdiki 13 ming 700 kopiratipka, üçüncü türkümdiki 86 ming kopiratipka nəzər selip bekinglar, muxu üq türkümdiki jəmi 100 ming kopiratip 1954 - yili köz pəsligiqə қuruloğan idi, həmmisi mustəhkəmləndi, nimixka əmdi 1954 — 1955- yillırda қuruloğan tətinçi türkümdiki kopiratiplarnı (550 ming), 1955 — 1956- yillırda қurulidioğan bəixinçi türkümdiki kopiratiplarnı (Həzirqə tizginlinidioğan san 350 ming, keyin enik bekitilidu) mustəhkəmligili bolmaydu?

Biz ammioğa ixiniximiz lazim, partiyigə ixiniximiz lazim, bu — ikki tüp pirinsip. Bu ikki pirinsiptin gumanlinidioğan bolsak, hıqqandak ixni baxka elip qıkalmayımız.

### 3

Pütün məmlikitimizning yezilirini pəydin - pəy köpiratsiyıləxtürüp bolux üqün, bar kopiratiplarnı əstayıdıl tərtipkə selix lazim.

Kopiratiplarning süpitigə əhmiyyət berixni təkitləx lazim, süpətkə karimay, pəkət kopiratiplarning wə dihan aililirining saninila қooqlıxiidioğan eoqıxlaroğa қarxi turux kerək. Xuning üqün, kopiratiplarnı tərtipkə selix hizmitigə əhmiyyət berix kerək.

Kopiratiplarnı yilda bir ketim əməs, bəlkı yilda

2 - 3 ketim tərtipkə selix lazımlı. Bu yılning birinqi yerimida bir ketim tərtipkə selinoğan bəzi kopiratiplarnı (Bəzi jaylarda tərtipkə selix bək yüzə bolup қaloğandək, tərtipkə selixka zor küq qikirilmioğandək turidu) bu yıl köz wə kix pəsilliridə ikkinqi ketim, kelər yil ətiyaz wə yaz pəsilliridə üçinqi ketim tərtipkə selixni təklip kili-mən. Hazırkı 650 ming kopiratipning 550 mingi bultur kix wə bu yil ətiyazda қuruloğan yengi kopiratip bolup, bularning iqidə mustəhkəmərək bołożan bir türküm “birinqi hil kopiratip”<sup>(1)</sup> bar. Bularoja mustəhkəmlini bolоğan ilgiriki 100 ming kona kopiratipni қoxsaq, u halda, mustəhkəmlən’gən kopiratiplar heli kəp bolup қalidu. Tehi mustəhkəmlənmigən kopiratiplarnı ənə xu mustəhkəmlini bolоğan kopiratiplarning yetəklixi bilən kədəmmu - kədəm mustəhkəmləx mümkinmu? Üzüp eytix kerəkki, mümkin.

Dihanlarning wə kadirlarning hərkəndək bir zərri-qə sotsiyalistik aktipliqinimu kədirliximiz lazımkı, sowutmaslıqımız kerək. Biz kopiratip əzaliri, kopiratip kadirları wə nahiyyə, rayon, yeza kadirları bilən təkdir-dax, həmnəpəs boluxımız lazımlı, ularning aktipliqini sowutmaslıqımız kerək.

Kət'i tarkitiwetilidioğan kopiratiplar pəkət barlık əzaliri yaki barlik əzaliri digüdək dawamlaxturuxni kət'i halimioğan kopiratiplarla bolsun. Əgər birər kopiratipta pəkət bir kisim kixilərlə kopiratipta kelixni kət'i halimisa, ular qıkip ketiwərsun, қaloğan kəpqılık kixilər kopiratipni dawamlaxturiwərsun. Əgər kəpqılık kixilər kopiratipta kelixni kət'i halimisa, pəkət az bir kisim

kixilərlə kopiratipta ķelixni halisa, halimiojan kəpqilik kixilər qikip ketiwərsun, қalojan az bir կisim kixilər kopiratipni dawamlaxturiwərsun. Xundak bolojan təkdirdimu yahxi. Hebey əlkisidə aran 6 aililik kiqikkinə bir kopiratipta 3 aililik kona ottura dihan dawamlik ķelixni kət'i halimiojan, nətijidə ular qikip kətkən; қalojan 3 aililik kəmbəoqəl dihan<sup>(2)</sup> qandaqla bolsun dawamlaxturiweridioqanlıqını ipadılıgən, nətijidə ular կep-ķalojan, kopiratip təxkili muşkənliliklərini saklap kelinojan. Əmiliyəttə, muxu 3 aililik kəmbəoqəl dihan ipadılıgən yenülüxpütün məmlikəttiki 500 milyon dihanning yenülüxi. Yəkkə igilik bilən xuqulliniwatkan barlik dihanlar, bəribir, muxu 3 aililik kəmbəoqəl dihan kət'i talliwaloqan yoloja mangidu.

Zhejiang “kət'i կiskartix” digən fangzhenni (Buni Zhejiang shengweyi bəlgiligən əməs) қollanoqanlıqtin, 53 ming kopiratiptin 400 ming aililik dihanni əz iqigə alojan 15 ming kopiratipni birakla tarkitiwetip, ammining wə kadirlarning naħayiti zor naraziliojini қozoqap қojojan, bu bəkmə namuwapik. Bundak “kət'i kiskartix” fangzheni alakzadə bolup ketix kəypiyatining həkümranlıqı astida bəlgilən'gən. Muxundak qong ixni zhongyangning makulluoqını almay turup kiliçmu namuwapik. Uning üstigə, 1955 - yil 4 - aydila zhongyang: “1953- yili ətülgəndək kopiratiplarni kəpləp tarkitiwetix hatalıkları təkrarlanmışsun, təkrarlansa, yənə əzini təkxürükə toqlra kelidu” dəp agaħlanduroqan idi. Əmma bəzi yoldaxlar buningoqa қulaq selixni halimidi.

Oləlibə aldida, meningqə, mundak ikki hil əhwalning

boluxi yahxi əməs: (1) Oʃəlibidin isənkirəp ketip, əshuxini yoktip, "sol"qillik hatalioqını etküzüx, bu, olwəttə, yahxi əməs. (2) Oʃəlibidin qəqüp ketip, "kət'i kışkartix" yolioğa kirip, ongqillik hatalioqını etküzüx, bumu yahxi əməs. Həzirki əhwal keyinki hiloşa kiridi, bəzi yoldaxlar nəqqə yüz ming kiqik kopiratiptin qəqüp kətti.

## 4

Kopiratip կurux aldidiki təyyarlik ixlirini əstayıdılık bilən obdan ixləx lazımlıq.

Kopiratiplarning süpitigə baxtila əhmiyət berix kerək, pəkət sannila қoqlıxidioqan həhixka karxi turux lazımlıq.

Təyyarlioqı bolmioqan jəngni կilmaslik, ixənqlik bolmioqan jəngni կilmaslik kerək. Bu — partiyimizning etkən inkilawiy urux dəwrliridiki məxhur xoari. Bu xoarnı sotsiyalizim կurux hizmitidimu կollinixka bolidu. Ixənq boluxi üçün, təyyarlik boluxi lazımlıq, bolqandimu toluk boluxi lazımlıq. Bir elkə, bir wilayət wə bir nahiyidə bir türküm yengi yeza igilik ixləpqikirix kopiratiplirini կurux üçün, aldi bilən, birmunqə təyyarlik ixlirini obdan ixləx lazımlıq. Bu ixlər, omumən, munulardın ibarət: (1) Hata idiyilərni pipən կilix, hizmet təjribili-rini yəkünləx. (2) Dihanlar ammisi iqidə partiyimizning yeza igiligini kopiratsiyilextürük tooprısidiki fang-zhen, siyaset wə qarılırını sestimilik haldə wə կayta-kayta təxwiq կilix. Dihanlar oşa təxwiq կilojan qaoğda, kopiratsiyilexixning paydisinila qüxəndürüp կalmastın,

kopiratsiyilixix jəryanıda ugraydiojan kiyinqılıklarnımu kərsitip, ularnı toluk rohiy təyyarlikka igə ķilix. (3) Əmiliy əhwaloja қarap, pütün əlkə, pütün wilayət, pütün nahiyə, pütün rayon wə pütün yeza boyiqə yeza igiligini kopiratsiyiləxtürüxni rawajlanduruxning omumi yüzlük guyhualırını, jümlidin yillik guyhualırını tüzüp qikix. (4) Kışka muddətlik kurs eqip, kopiratip kuruxka kerəklik kadirlarnı tərbiyiləx. (5) Dihanqılıq ixləpqikirix həmkarlıq guruppilirini omumi yüzlük kəpləp rawajlandurux, xuningdək, mümkünla bolsa, nuroğun həmkarlıq guruppilirinə bir biri bilən birlixixini aloqa sürüp, həmkarlıq guruppiliri birləxmisini təxkilləp, tehimu ilgiriligən halda birlixip kopiratip kuruxka asas selix.

Muxu xərtlər boloquentanda, kopiratiplar tərəkkiyatidiki san bilən süpətning birligi məsilisini asasiy jəhəttin həl kılɔpili bolidu; əmma bir türküm kopiratiplar kurulup boloquentin keyin, dərhal tərtipkə selix hizmitigə kirixix kerək.

Bir türküm kopiratiplar kurulojandin keyin, ularnı mustəhkəmlili bolidiojan - bolmaydiojanlıçı, birinqidin, kopiratip kuruxtin ilgiriki təyyarlik ixlirinə yahxi ixlən'gən - ixlənmigənligigə, ikkinqidin, kopiratip kurulojandin keyinki tərtipkə selix ixining yahxi ixlən'gən - ixlənmigənligigə baoqlıq.

Kopiratip kurux wə kopiratipni tərtipkə selix hizmitidə partiyə wə yaxlar ittipakınını yeza zhibulırioja yəlinix kerək. Xuning üçün, kopiratip kurux wə kopiratipni tərtipkə selix hizmitini yezılarda

partiyə wə ittipak təxkilatlarını қurux həm partiyə wə ittipak təxkilatını tərtipkə selix hizmiti bilən ziq birləxtürük lazim.

Məyli kopiratip қurux hizmitidə bolsun, məyli kopiratipni tərtipkə selix hizmitidə bolsun, yezilardiki yərlik kadirlarnı asasiy küq kilip, ularnı bu hismətni ixləxkə riqbətləndürük wə məs'ul kılıx lazımlı; yüksəldin əwətilgən kadirlar yardımçı küq boluxı, u yerdə həmmə ixni eż aldişa tartıwalmastın, yetəkçilik wə yardımçılık rolını oynıxi kerək.

## 5

Yeza igilik ixləpqikirix kopiratipları ixləpqikirix jəhəttə yəkkə dihanlar wə həmkarlıq guruppilirininkigə қarioğanda, ziraətlərning məhsulatını axuruxi lazımlı. Ularning məhsulatı həmixə yəkkə dihanlar yaki həmkarlıq guruppilirininkigə məhsulatı bilən təng boliwərsə, hərgiz bolmayıdu, əgər təng boliwərsə, məoqlup bołqan bolidu, undak bołqanda, kopiratipning nimə kerigi bar? Məhsulatni keməytiwetixkə tehimu bolmayıdu. Hazır kurulup bołqan 650 ming yeza igilik ixləpqikirix kopiratipning 80 pirsəntidin kəprəgi ziraətlərning məhsulatını axurdi, bu nahayiti yahxi əhwal bolup, yeza igilik ixləpqikirix kopiratipni əzalırının ixləpqikirix aktiplioqining üstün ikənligini, kopiratiplarning həmkarlıq guruppiliridin exip qüxkənligi, yəkkə dihanlardın tehimu exip qüxkənligini ispatlaydu.

Ziraətlərning məhsulatını axurux üçün, munularını kılıx kerək: (1) ihtiyariylik, əzara mənpəət yətküzüx

pirinsipida qing turux; (2) igilik baxkurus (ixləpqikirix pilani, ixləpqikirixni baxkurus, əmgək təxkili wə baxkilar)ni yahxilax; (3) terikqılık tehnikisini əstürüz (qongkur həydəp, tüjüpilep terix, kiqik oqujmək kılıp koyuk terix, engiz teriloqusi kəlimini kəpəytix, süpətlük uruk ixlitix, yengi xəkildiki dihanqılık saymanlarını omumlaxturux, kesəllik wə haxarət apitigə karxi kürəx kılıx wə baxkilar); (4) ixləpqikirix wastiliri (yər, oolut, su қuruluxi, at - ulak, dihanqılık saymanları wə baxkilar)ni kəpəytix. Bular—kopiratipni mustəhkəmləxtə wə məhsulatni axuruxka kapalət berixtə kəm bolsa bolmay-dioğan xərtlər.

Ihtiyariylik, əzara mənpəət yətküzüx pirinsipida qing turux üçün, nəwəttə təwəndiki məsililərni həl kılıxka əhmiyyət berix lazim: (1) teriloju ulaqları wə qong dihanqılık saymanlarını kopiratipka 1 - 2 yil keyin-rək қoxux muwapiq bolamdu, kopiratipka қoxkanda bəhası gongdao boldimu, pulini tələx wakti tola uzak bolup kəttimu, kandak; (2) yər həkkə bilən əmgək həkkining nisbiti muwapiq boldimu, kandak; (3) kopiratipka kerəklik məbləogni kandak toplax kerək; (4) bəzi əzalar əzlirinin bir kisiim əmgək küqini bəzi қoxumqə ixləpqikirixka sərp kilsə bolamdu, yok (Həzirki wakitta biz kuroqan yeza igilik ixləpqikirix kopiratipliri, omumən, tehi yerim sotsiyalistik haraktırda bołoqanlıktın, yuķuri-da eytiloğan 4 məsilini muwapiq həl kılıxka əhmiyyət berix kerək, xundak kılqandila, kəmbəqəl dihanlar bilən ottura dihanlar otturisidiki əzara mənpəət yətküzüx pirinsipiqa hilaplıq kılıx əhwali tuqulmaydu, ihtiyariy-

likni pəkət əzara mənpəət yətküzüx asasidila əməlgə axurojili bolidu); (5) əzalarning əzige kalduruludiojan yər қanqilik boluxi kerək; (6) əzalarning tərkiwi məsilisi wə baxkilar.

Bu yerdə əzalarning tərkiwi məsilisi üstdilər tohitilimən. Meningqə, aldimizdiki 1 - 2 yil iqidə, kopiratip tehi əmdilə omumlixixka baxlıqan yaki omumlaxkinioja anqə uzaq bolmiojan barlıq jaylarda yəni hazırlı kəpqilik jaylarda: (1) kəmbəəqəl dihanlar; (2) yengi ottura dihanlar iqidiki təwən ottura dihanlar; (3) kona ottura dihanlar iqidiki təwən ottura dihanlar— muxu birnəqqə qisim kixilər arisidiki aktiplarnı həmmidin awal təxkilləx kerək. Bu birnəqqə qisim kixilərning iqidiki hazırlıq tehi aktip əməslərni kopiratipka zormuzor sərəp kirməslik lazımlı. Ularning ang - sezimi əskəndə, ular kopiratipka kızıkkanda, andin ularni türküm-türkümge bəlüp kopiratipka kobul kılıx lazımlı. Bu birnəqqə qisim kixilərning iqtisadiy ornı bir birigə yekinrak kelidu. Ularning turmuxida hılımu kiyinqilik bolöaqka (Kəmbəəqəl dihanlar, — ular yər təksim kiliwalıq, turmux əhwali azatlıktın ilgirikigə karıqanda kəp yahxi bolöqan bolsimu, lekin adəm küqi, ulağ küqi wə dihanqılık saymanlıri yetixmigənligi üçün, turmuxta hılımu kiyinqilik his kilmakta) yaki hılımu əllilik bolmiojqəkə (təwən ottura dihanlar), ularda kopiratip təxkil kılıx aktiplioji bolidu. Xundak bolsimu, ularning aktiplik dərijisi türlük səwəpler bilən yənilə ohxax bolmaydu, bəziliri nahayiti aktip bolidu, bəziliri hazırlıq tehi anqə aktip bolmaydu, bəziliri yənilə karap bəkmakçı

boluxidu. Xunga, hazırqa tehi kopiratipka kirixni halimaydiqanlaroja, ular kəmbəqəl dihan, təwən ottura dihan bolqan təkdirdimu, məlum wakit təriyə beriximiz, ularning oyqinixini səwriqanlıq bilən kütximiz kerək, ihtiyariylik pirinsipiqa hilaplik kılıp, ularni zormu - zor sərəp kirməsligimiz lazim.

Yengi ottura dihanlar iqidiki yüksəri ottura dihanlar bilən kona ottura dihanlar iqidiki yüksəri ottura dihanlaroja yəni iqtisadiy əhwali birkədər həllik bolqan həmmə ottura dihanlaroja kəlsək, ulardin sotsiyalizim yolisoja mengix ang - sezimigə igə bolqan wə kopiratipka kirixni həkikətən halıqanlarını kopiratipka kobul kılqandın taxxırı, əhalilərini hazırqa kobul kilmay turux bolupmu ularni zormu - zor sərəp kirməslik kerək. Buning səwiwi xuki, ular hazır sotsiyalizim yolisoja mengix ang - sezimigə tehi igə əməs, yezilarda kəpqılık kixilər kopiratipka kirip bolqan yaki kopiratipning birlik məhsulati əzlirining birlik məhsulati qəngərətən təng bolqan, hətta uningdinmu exip kətkən, yənə yekkə ixləwərsə, əzlirigə hər tərəptin paydisiz bolidiqanlıqını wə pəkət kopiratipka kırğəndila paydilikrak bolidiqanlıqını səzgən qəoşda, ular andin kopiratipka kirix kararioja kelidu.

Dimək, aldi bilən iqtisadiy əhwali naqar bolqan yaki tehi həllik bolmiojan kixilərni (Bular yəza ahalisinin təhminən 60 - 70 pirsəntini təxkil kılıdu) ang - sezim dərijisigə əlavə, birqanqə türkümgə ayrip, birnəq-qə yil iqidə kopiratipka uyuxturux kerək, uningdin keyin həllik ottura dihanlarnı kobul kılıx lazim. Xundak

kilösanda, buyrukqılıktın saklanojili bolidu.

Yekinki birnəqqə yil iqidə, tehi asasiy jəhəttin kopiratsiyilixip bolmiojan həmmə jaylarda pomixxiklarnı wə bay dihanlarnı kopiratipka kət'i kobul kılmaslıq lazim. Asasiy jəhəttin kopiratsiyilixip boļojan jaylarda, mustəhkəmlən'gən kopiratiplarda, heli burunla ekispilatatsiyidin wazkəqkən, əmgək bilən xuqullinip wə həkümətning əmir - pərmanlırioja boysunup keliwatkan əslidiki pomixxik unsurlar wə bay dihan unsurlarnı kopiratiplar türkümgə wə muddətkə bəlüp, xərtlik əhalədə kobul kılıp, kolliktip əmgəkkə katnaxtursa wə əmgəktə dawamlıq əzgərtsə bolidu.

## 6

Rawajlandurux məsilisidə hazırlığı qaramlıq bilən ilgiriləxni tənkitləx məsilisi əməs. Kopiratiplarning hazırlığı tərəkkiyatını “Əmiliy imkaniyəttin exip kətti”, “Ammining ang səwiyisidin exip kətti” diyix toqra əməs. Zhongguoning əhwali mundak: Ahalə kəp, teriliwatkan yər yetixməydu (Pütün məmlikət boyiqə ottura hisap bilən hər bir kixigə aran 3 modin yər toqra kelidu, jənuptiki əlkilərning nuroqun jaylirida hər bir kixigə aran bir modin yaki aran birnəqqə pungdin yər toqra kelidu), apət bolup turidu (Hər yili nuroqun etizlar türlük dərijidə su, kurojakqılık, boran, üxxük, məldür wə əxarət apətlirigə uqrayıdu) wə igilik baxkurus usuli əlak, xunga kəng dihanlarning turmuxı yər islahatidin keyin ilgirikigə karıojanda birkədər yahxilanojan yaki heli kəp yahxilanojan bolsimu, əmma

ularning arisidiki nuroğun kixilərdə həlimu ķiyinqılık bar, birmunqə kixilər həlimu həllik əməs, həllik dihanlar birkədər azqılıkni təxkil ķılıdu, xuning üçün dihanlarning zor kəpqılıgidə sotsiyalizim yolioqa mengix aktiplioqi bar. Məmlikitimizni sotsiyalistik sanaətləxtürük yolidiki ķuruluxlar wə uning muwəppək iyətləri dihanlarning bundak aktiplioqını kündin - kün'gə aloqa sürməktə. Ular üçün sotsiyalizimdin baxka yol yok. Bundak əhwaldiki dihanlar pütün məmlikət boyiqə yeza ahalisining 60 - 70 pirsəntini təxkil ķılıdu. Dimək, pütün məmlikət tək dihanlarning zor kəpqılıgi kəmbəoqəlliğin kutulup, turmuxini yahxilax üçün wə apətlərgə karxi turux üçün, pəkət birlixip sotsiyalizim yoliseri aloqa besixi kerək, xundak kılçandila, məksidigə yetələydi. Bundak hissiyat kəng kəmbəoqələr dihanlar wə həllik bolmioqan dihanlar iqidə qapsan əwj elip kətti. Həllik yaki həllikräk dihanlar pütün məmlikət boyiqə yeza ahalisining 20 - 30 pirsəntinila təxkil ķılıdu, ular ikkilinip turidi, bəziliri kapitalizim yolioqa mengixka intilidu. Yukurida səzləp ətkinimizdək, kəmbəoqələr dihanlar bilən həllik bolmioqan dihanlar iqidimu nuroğun kixilər, ang - sezimi yukarı bolmioqaqka, hazırlaq yənilə қarap bəkməkqi bolidu, ulardimu ikkilinix bolidu; əmma ular, həllik dihanlar ola қarioqanda, sotsiyalizimni asan kobul ķılıdu. Bu — əmiliy məwjuṭ əhwal. Halbuki, bizning bəzi yoldaxlırimiz bundak əhwaloqa səl қarap, tehi əmdila ķurulup qıkkən nəqqə yüz ming kiqik, yerim sotsiyalistik yeza igilik ixləpqi kırıx kopiratiplirini “Əmiliy imkaniyəttin exip kətti”,

“Ammining ang səwiyisidin exip kətti” dəp hisaplawatidu, bu sani azrak bolqan һallik dihanlarni kərüp, sani əng kəp bolqan kəmbəqəl dihanlar wə һallik bolmioqan dihanlarni əstin qikirip қoyoqanlıq bolidu. Bu — birinqi hil hata idiye.

Bu yoldaxlar yənə mundak bir əhwalni yəni gongchəndangning yezilardiki rəhbərlik küqini wə kəng dihanlarning gongchəndangni kizotin himayə kılıdiqanlıqını yetərlik məlqərliməyywatidu. Ular, partiyimiz üçün nəqqə yüz ming kiqik kopiratipni mustəhkəmləp ketix kiyin boluwatidu, kəng kələmdə rawajlanduruxni tehimu təsəwwur kılqılı bolmaydu, dəp қaraydu. Ular partiyimizning yeza igiliginı kopiratsiyiləxtürük hizmitigə rəhbərlik қilixtiki hazırlığı əhwalini ümitsizləngən һalda təswirləp, “Kadirlarning təjribə səwiyisidin exip kətti” dəp қaraydu. Durus, sotsiyalistik inkilap — yengi inkilap. Ilgiri bizdə pəkət burzua demokiratik inkilap təjribisila bar idi, sotsiyalistik inkilap təjribisi yok idi. Əmdi bundak təjribini կandak hasil қılıx kerək? Midirlimay xük olturux usuli bilən hasil қılıx kerəkmu yaki sotsiyalistik inkilap kürixi iqiqə kirip, kürəx dawamida üginix usuli bilən hasil қılıx kerəkmu? 5 yillik pilanni ijra kilmisək, sotsiyalistik sanaətləxtürük hizmitigə kırıxmışək, sanaətləxtürük təjribilirini կandak kılıp hasil қıtalaymız? 5 yillik pilanda yeza igiliginı kopiratsiyiləxtürük digən bir tarmak bar, biz dihanlarning hər bir yeza, hər bir kənttə birdin birnəqqigiqə yeza igilik ixlepqiķirix kopiratiwi kuruwelixioqa rəhbərlik kilmisək, “kadirlarning təjribə səwiysi” nədin kelidu, nədin əsi-

du? Roxənki, yeza igilik ixləpqikirix kopiratiplirinинг hazırlığı tərəkkiyat əhwalini "Kadirlarning təjribə səwiyisidin exip kətti" dəp қaraydiojan bundak idiyə — hata idiyə. Bu — ikkinqi hil hata idiyə.

Bu yoldaxlarning məsiligə karax usuli toopra əməs. Ular məsilining mahiyətlik təripigə, asasiy ekim təripigə karimastın, bəlkı mahiyətlik tərəp bolmioğan, asasiy ekim tərəp bolmioğan nərsilərni təkitləydi. Xuni kərsitix lazımkı, mahiyətlik tərəp bolmioğan wə asasiy ekim tərəp bolmioğan məsili lərgə səl karaxka bolmayıdu, ularni bir - birləp həl kılıx lazımlı. Lekin, ularni mahiyət, asasiy ekim dəp karap, əz yənülüximizdən adixip kalmaslıqımız lazımlı.

Xuningə qızılqılıqımız lazımkı, (1) kəng dihanlar partiyə rəhbərligidə pəydin - pəy sotsiyalizim yolioqları mengixni halaydu; (2) partiyə dihanlarning sotsiyalizim yolioqları mengixi qızılqılık kılalaydu. Bu ikki nukta — xəy'inin mahiyəti həm asasiy ekimi. Əgər bundak ixənq bolmisa, sotsiyalizimni təhminən üq 5 yıllık pilan məzgili də asasiy jəhəttin կurup qızı ximiz mümkin əməs.

## 7

Sovet ittipakining sotsiyalizim կuruxta hasil kilojan uluq tarihiy təjribiliri həlkimizgə ilham bərməktə, həlkimizning məmlikitimidə sotsiyalizim կuruxka boļojan ixənqini axurmakta. Lekin, ənə xu həlkara təjribə məsili üstidimu hər hil karaxlar məwjud. Bəzi yoldaxlar dangzhongyangimizning məmlikitimidə yeza igiliginin

kopiratsiyiləxtürükning kədəm - baskuqlırını məmlikitimizni sotsiyalistik sanaətləxtürükning kədəm - baskuqlırı bilən əzara maslaxturux kerəkligi toqrisidiki fangzhenini yaklımaydu, əlbuki, bundak fangzhenning toqrlılıqı Sovet ittipakida ispatlanıqan idi. Bu yoldaxlar, sanaətləxtürük məsilisidə hazırkı əsgərlən'gən sürətni əkərəl kılıxka bolidu, yeza igiliginə kopiratsiyiləxtürük məsilisidə bolsa uning kədəm - baskuqlırını sanaətləxtürükning kədəm - baskuqlırıqası maslaxturuxning həjiti yok, bəlkı alahidə asta sürətni əkərəl kılıx kərək, dəp karaydu. Bu Sovet ittipakının təjribilirigə etiwarlış əkariqanlıq bolidu. Bu yoldaxlar sotsiyalistik sanaətləxtürükni yeza igiliginə kopiratsiyiləxtürüxtin ayrip, yəkkə əhalidə elip baroqlı bolmaydiqanlıqını bilməydu. Birinqidin, həmmigə məlumki, məmlikitimizning shangpin axlıq wə sanaət ham əxyalırı ixləpinqirix səwiysi hazır nahayiti təwən, dəletning bu nərsilərgə boğan ehtiyajı bolsa yıldın - yiloqa exiwatidu, bu — bir ətkür ziddiyət. Əgər biz yeza igiliginə kopiratsiyiləxtürük məsilisini təhminən üq 5 yillik pilan məzgilidə asasiy jəhəttin həl kılalmışak, yəni yeza igiliginə ulak səreydiqan dihanqılıq saymanınları ixlitiliqdiqan kiçik kələmlik igiliktin maxina ixlitiliqdiqan qong kələmlik igilikdə (Dəlet təripidin adəm kəqürüp uyuxturulmuş, maxina ixlitiliqdiqan kəng kələmlik boz yər əzləxtürükni əz iqiqə alıdu; üq 5 yillik pilan məzgilidə 4-5 yüz milyon mo boz yər əzləxtürülməkqi) səkritəlmışək, shangpin axlıq wə sanaət ham əxyalırıqası əkərəl yıldın - yiloqa exiwatlıqan ehtiyaj bilən hazırkı asasiy ziraətlər məhsulatlırı-

ning omumən nahayiti təwən boluwatkanlıqı otturisidi-ki ziddiyətni həl kılalmaymız, sotsiyalistik sənəətləxtü-rüx iximiz oqayıt zor kıyinqılıqlar oqraydu, sotsiya-listik sənəətləxtürüxnı orunliyalmaq əlamiz. Bu məsi-lige Sovet ittipakı sotsiyalizim əurux jəryanında duqkəl-gən idi, bu məsilini Sovet ittipakı yeza igiliginə kopiratsi-yiləxtürüxkə pilanlıq rəhbərlik kiliş wə uni rawajlandu-rux usuli bilən həl kıldı, bizmə ənə xu usulni əllan-qandila həl kılalaymız. İkkinqidin, bizning bəzi yoldax-lırimiz mundak ikki ixni yəni: sotsiyalistik sənəətləxtürüxnin əng muhim tarmiqining — eoir sənəətnin tirakturlar, baxka yeza igilik maxiniliri, huaxüe oqut-liri, yeza igiligidə ixlətilidioqan zamaniwi tiransipot koralliri, yeza igiligidə ixlətilidioqan kirsin, elektrir əkw-witi wə baxkilarnı ixləpqi kiridiqanlıqını, bularnı pəkət yeza igiligidə kopiratsiyiləxkən kəng kələmlik igilik wujutka kəlgən asastıla ixlətkili bolidioqanlıqı yaki kəng kələmdə ixlətkili bolidioqanlıqını bir birigə baq-lap oylap kərməydu. Biz hazır ijtimali tütüm jəhəttə hususi mülükqılıktın omumi mülükqılıkkə etüx yolidila inkilap kılıp kalmastın, bəlki tehnika jəhəttə kol sənəət ixləpqi kirixidin kəng kələmlik, zamaniwi, maxinilaxkan ixləpqi kirixka etüx yolidimu inkilap kiliwatımız, hal-buki, bu ikki inkilap birlixip kətkən. Yeza igiliyi jəhəttə, məmlikitimizning xaraitida (Kapitalistik məmlikətlərdə yeza igiliyi kapitalistik yeza igiligi gə aylanduruludu); aldi bilən, kopiratsiyiləxtürüxnı yoloja əoyux lazımlı, xuningdin keyinla qong maxinilarnı ixlətkili bolidi. Buningdin məlumki, sənəət bilən yeza igiliginə — sotsi-

yalistik sanaətləxtürük bilən yeza igiliginə sotsiyalistik əzgərtixtin ibarət ikki ixni hərgiz bir biridin ayrip wə yəkkə kılıp karimaslıqımız, hərgiz bir tərəpnila təkitləp, yənə bir tərəpni ajizlaxturup koymaslıqımız lazım. Sovet ittipakının təjribisimu bu məsilidə bizgə yənülüx kərsitip bərdi, əmma bəzi yoldaxlırimiz buningə dikkət kilmaydu, ular bu məsiilərni həmixə yəkkə wə baqlinixsiz kılıp karaydu. Üqinqidin, bəzi yoldaxlırimiz mundak ikki ixni yəni: məmlikətni sanaətləxtürük wə yeza igiliginə tehnika jəhəttin əzgərtixni orunlax üqün nahayiti kəp məbləq lazımlıqını, bu məbləqning heli zor kismi yeza igiligi tərəptin juqlını-diojanlıqını bir birigə baqlap oylap kərməydu. Bundak məbləqni juqlax üçün, biwastə dihanqılık beji elixtin baxxa, dihanlar ola kerəklik nuroğun turmux wastilirini ixləpqikiridioqan yenik sanaətni rawajlandurup, uning məhsulatlarını dihanlarning shangpin axlıqı wə yenik sanaət ham əxyalırı bilən almaxturuxka toqra kelidu, xundak kılıp, ikki tərəpning — dihanlar bilən dələtning maddi ehtiyajimu təminlinidu, dələtkə məbləqmu juqlinidu. Yenik sanaətning kəng kələmdə rawajlinixi bolsa yalçuz eojir sanaətningla əməs, bəlki yeza igiliginin mürawajlinixini tələp kılıdu. Qünki yenik sanaətning kəng kələmdə rawajlinixi uxşak dihanqılıq igiligi asasida əməlgə axidioqan ix əməs, buning üçün qong kələmlik yeza igiligi kerək, məmlikitimidə bolsa sotsiyalistik kopiratsiyiləxtürulgən yeza igiligi kerək. Qünki muxundak yeza igiligi bolqandila, andın dihanlarning setiwellix küqini hazırlanmaqanda həssiləp axuroqlı bolidu.

Sovet ittipaki bundak təjribə bilənmə bizni təminlidi, lekin bəzi yoldaxlırimiz buningə dikkət kilmaydu. Ular həmixə burzuaziyə, bay dihan yaki kapitalistik zifalıq hahixi bolğan həllik ottura dihanlar məydanida turup, azoqına kixilərning ojemini yəydi, əmma ixqilar sinipi məydanida turup pütün məmlikətning wə barlıq həlkning ojemini yiməydi.

## 8

Bəzi yoldaxlar yənə Sovet ittipaki gongchəndangi-ning tarhidin asas tepip kelip, məmlikitimizning hazırlığı yeza igiliginı kopiratsiyıləxtürük hizmitidiki aldirang-oqluk kılıp, қaramlıq bilən ilgiriləx digənni tənkít kili-xidu. «Sovet ittipaki gongchəndangi(bolxewiklar) tarihi kiskiqə kursi» bizgə Sovet ittipaki gongchəndangining nuroqun yərlik təxkilatlinining kopiratsiyıləxtürükning sür'iti məsilisidə bir məzgil aldirangoqluk kılıp, қaramlıq bilən ilgiriləx hatalıqını ətküzgənligini kərsitip bər-migənmidi? Bizning bu həlkəra təjribigə əhmiyət berixi-miz lazim əməsmu? diyixidu.

Meningqə, Sovet ittipakining bu təjribəsi gə əhmiyət beriximiz lazim, təyyarlık kərməydiqan, dihanlar ammisining ang səwiyisini nəzərdə tutmaydiqan aldirang-oqluk kılıp, қaramlik bilən ilgiriləx idiyilirinинг hərkəndioqoja қarxi turuximiz lazim; lekin bəzi yoldaxlırimizning Sovet ittipakining bu təjribisidin əzlirinining əmiləp mengix idiyisini yapadioqan pərdə süpitidə paydilinixioja yol koymaslıqımız lazim.

Dangzhongyangımız Zhongguoda yeza igiliginı

kopiratsiyiləxtürükni қandaқ қарar kıldı?

Birinci, u bu pilanni 18 yil iqidə asasiy jəhəttin orunlap bolmakçı. 1949-yil 10-ayda Zhonghua həlk jumhuriyiti kuruloğandan tartip 1952-yilning ahirioğıqə boloğan 3 yıldın keprək wakit məmlikitimizning igiliginə əsligə kəltürük wəzipisini orunlax bilən ətti. Bu wakit iqidə biz yeza igiliyi jəhəttə, yər isləhatını elip berix wə yeza igilik ixləpqikirixini əsligə kəltürük wəzipilirini orunlioğandan baxka, yənə barlıq kona azat rayonlarda dihanqılık ixləpqikirix həmkarlıq guruppilirini kəng kələmdə omumlaxturduk həmdə yerim sotsiyalistik yeza igilik ixləpqikirix kopiratiplirini təxkilləxkə kirixip, bəzi təjribilərni hasil kıldı. Uning arkəsidinla 1953-yili birinci 5 yillik pilanni ijra kılınxıa baxliduk, hazır uningoşa 3 yılqə boldi, bizning yeza igiliginə kopiratsiyiləxtürük hərkitimiz pütün məmlikət boyiqə omumlaxti, təjribimizmu kəpəydi. Zhonghua həlk jumhuriyiti kuruloğandan tartip üçinqi 5 yillik pilan orunlinip boloğan jəmi 18 yil wakit bar. Biz muxu wakit iqidə sotsiyalistik sanaətləxtürük, kol sanaətni wə kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtix ixlirini asasiy jəhəttin orunlap bolux bilən billə, yeza igiliyi jəhəttiki sotsiyalistik əzgərtixnimü asasiy jəhəttin orunlap bolmaqımız. Bu mümkün mü? Sovet ittipakining təjribisi buning tama-mən mümkün ikənligini bizgə kərsitip bərdi. Sovet ittipakı 1920 - yili iqki uruxni ayaklaxturup, 1921 - yıldın 1937-yilning ahirioğıqə jəmi 17 yil iqidə yeza igiliginə kopiratsiyiləxtürüp boldi, uning kopiratsiyiləxtürük sahəsidiki asasiy hizmiti bolsa 1929- yıldın 1934-yilning

ahirioğlu bolovan 6 yıl iqidə orunlandı. Muxu wakit iqidə Sovet ittipakıda bəzi yərlik partiyə təxkilatlari hudi «Sovet ittipakı gongchəndangi (bolxewiklar) tarixi kiskiqə kursi»da eytiloşandək, bir kətim “qəlibidin isən-kirəp ketix” hatalioğunu etküzgən bolsimu, lekin u nahayiti tez tüzütildi. Sovet ittipakı pütün yeza igiligini sotsiyalistik əzgərtixni ahir zor tirixqanlıq bilən qəlibilik orunladı, bəlki yeza igiliyi jəhəttə nahayiti zor tehnika əzgərtixnimu orunlap boldi. Sovet ittipakı mangojan bu yol — biz üçün ülgə.

İkkinqi, biz yeza igiligini sotsiyalistik əzgərtix jə-həttə kədəmmə - kədəm ilgiriləx qarisini կollanduk. Birinqi kədəmdə, yezilarda ihtiyariylik wə əzara mənpəət yətküzük pirinsipi boyiqə, dihanlarni pəkət sotsiyalizimning məlum bıhliri bolovan, birnəqqə ailə yaki 10 nəqqə ailə birləşkən dihanqılık ixləpqikirix həmkarlıq guruppilirinila təxkilləxkə qakırdıuk. Keyin, ikkinqi kədəmdə muxu həmkarlıq guruppiliri asasida, yənilə ihtiyariylik wə əzara mənpəət yətküzük pirinsipi boyiqə, dihanlarni yərni pay kılıp koxux wə igilikni bir tutax baxçurux hususiyitigə igə yerim sotsiyalistik haraktirdiki kiqik yeza igilik ixləpqikirix kopiratiplirini təxkilləxkə qakırdıuk. Uningdin keyin, üçinqi kədəmdə andin ənə xu yerim sotsiyalistik kiqik kopiratiplar asasida, yənə xundak ihtiyariylik wə əzara mənpəət yətküzük pirinsipi boyiqə, dihanlarni yənimə ilgirililən haldə birləşip, toluk sotsiyalistik haraktirdiki qong yeza igilik ixləpqikirix kopiratiplirini təxkilləxkə qakırdıuk. Bu kədəm - baskuqlar dihanlarni əz təjribiliri arkılık sotsi-

yalistik ang - sezimini pəydin - pəy əstürüxkə, turmux usulini pəydin - pəy əzgərtixkə elip kelidu, xuning bilən ularning, turmux usulimiz uxtumtut əzgirip kətti, dəydiqan hissiyati aziyidu. Bu կədəm-baskuqlar ziraət məhsulatining məlum wakit (məsilən, 1 - 2 yil) iqidə kemiyip ketixidin asasiy jəhəttin saklinixka imkaniyət beridu, bəlki hər yili məhsulatning exip turuxiqimu kapalət berixi lazim, buni orunlaxka bolidu. Hazırkı 650 ming yeza igilik ixləpqikirix kopiratiwining 80 pirsəntidin kəprəegining məhsulati axtı, 10 nəqqə pirsəntining məhsulati həm axmidi, həm keməymidi, birnəqqə pirsəntiningla məhsulati kemiyip kətti. Keyinki ikki hil əhwal yahxi əməs, bolupmu məhsulatining kemiyip kətkənligi tehimu yahxi əməs, bundak kopiratiplarni zor küq bilən tərtipkə selix lazim. 80 pirsənttin kəprək kopiratipning məhsulati axtı (Exix mikdari 10 pirsənttin 30 pirsəntkiqə boldı); xuningdək 10 nəqqə pirsənt kopiratipning məhsulati birinqi yilda həm axmioğan, həm keməymigən bolsimu, əmma tərtipkə selinoğandan keyin, ikkinqi yili məhsulati exixi mümkün; nahayət, ənə xu məhsulati keməygən birnəqqə pirsənt kopiratipmu tərtipkə selinoğandan keyin, ikkinqi yili məhsulatni axuruxi mümkün yaki məhsulati həm axmaydioğan, həm keməyməy়dioğan dərijigə yetixi mümkün. Xuning üçün, omuman eytənda, kopiratsiyiləxtürük hərkətimizning tərəkkiyati saqlam boluwatidu, məhsulatni keməytməy, bəlki axuruxka asasiy jəhəttin kapalət berələydu. Bu կədəm - baskuqlar, xundakla, kadir təribyiləydiqan yahxi məktəp. Muxu կədəm - baskuqlar arkılık kopiratipni baxquridioğan

hadimlarnı wə tehnik hadimlarnı pəydin - pəy kəpləp yetixtürgili bolidu.

Üqinqi, yeza igiliginini kopiratsiyıləxtürükni rawajlanduruxta tizginlinidioğan sanni hər yili əmiliy əhwaloğa қarap bir nəwət bəlgiləx wə kopiratsiyıləxtürük hizmitini birnəqqə nəwət təkxürük lazim. Muxundak kilojanda, əhwalning əzgirixigə, nətijinинг yahxi-yamanlioqoşa қarap, hərkəysi əlkə, nahiyə wə yezilarda hər yili kopiratiplarnı konkirit rawajlanduruxning kədəm-basquqlırını bəlgiligili bolidu. Bəzi jaylar rawajlanduruxni waktingə tohtitip қoyup, tərtipkə selix bilən xuqullansa bolidu; bəzi jaylar bir tərəptin rawajlandurup, bir tərəptin tərtipkə salsa bolidu. Bəzi kopiratiplarning kismən əzalırının kopiratiptin qikip ketixigə yol koyxuxka bolidu, ayrim kopiratiplarning waktingə tarkılıp ketixigimu yol қoyxuxka bolidu. Bəzi jaylar yengi kopiratiplarnı kəpləp қuruxi kerək, bəzi jaylar pəkət kona kopiratiplarda ailə sanini kəpəytsə bolidu. Əlkilər, nahiyilər bir türküm kopiratip қuroğandin keyin, rawajlanduruxni tohtitip, tərtipkə selixka wakit qikirixi kerək, uningdin keyin yənə bir türküm kopiratip қuruxi lazim. Məlum wakit tohtiwelixka, dəm eliwelixka yol қoymaslıq idiyisi hata. Kopiratsiyıləxtürük hərkitini təkxürük hizmitigə kəlsək, zhongyang wə hərkəysi shengwey, qüdangwey, shiwey, diweylar bu hizmətni nahayiti qing tutup, yilda bir ketim əməs, bəlki birnəqqə ketim elip berixi lazim. Məsililər toplanoğandin keyin həmmisini bıraklaşla həl əlimiz dəp turmastın, məsilə kərulgən haman həl əlip turux lazim, Tənküt əz waktida bolsun, həmixə ix

Ətüp kətkəndin keyin tənkit kilişkə huxtar boliwerməslik lazim. Məsilən, bu yil 7 ay iqidə zhongyangning jaylardikı məs'ul yoldaxlarnı qakırıp, yezillardiki kopiratsiyilextürük məsilisini muzakirə kiliş üçün ətküzgən yioqinila muxu nəwəttiki yioqın koxulup 3 nəwətkə yətti. Muxundak hər bir yərning əmiliy əhwaliçə karap ix kərük, eż waktida yetəkqılık kiliş usulini əməlgə koysak, hizmitimizdə hatalıkların az tuquluxiçə, hatalık tuqulmuşandimu uni dərhal tüzitiwelixkə kapalət bərgili bolidu.

Yukuridiki türlük əhwallardin қarioqanda, dangzhongyangimizning yeza igiligini kopiratsiyilextürük məsilisi toqrisidiki yetəkqi fangzheni toqra, xunga u, hərkətning saqlam rawajliniçə kapalət berələydi, digili bolmamdu? Meningqə, xundak digili bolidu wə xundak diyix kərək, bu fangzheniçə “karamlıq bilən ilgiriləx” dəp başa berix tamamən hata.

## 9

Bəzi yoldaxlar ixqi - dihanlar ittipakıdin ibarət intayın muhim bir məsilini burzuaziyə, bay dihan yaki kapitalistik zifalıq haħixi boloqan ħallik ottura dihanlar məydanida turup hata küzitidu. Ular, ħazirki kopiratsiyilextürük hərkitining əhwali nahayıti hewplik, dəp karaydu, ular bizni ħazirki kopiratsiyilextürük yolda “dərhal attin qüxüs”kə dəwət kildi. Ular bizgə: “Dərhal attin qüxmigəndə, ixqi - dihanlar ittipakının buzulux hewpi tuqulidu” dəp agahlan-durux beridu. Biz dəl buning əksiqə, əger dərhal

atka minmigəndə, ixqi - dihanlar ittipakining buzulux həwpi tuqulidu, dəp қaraymız. Қarimaққа bu yerdə pərk pəkət attin qüxüx wə atka minix digən ikki səzdila bolqandək kərünsimu, lekin bu səzlər ikki luxiən otturisidiki ihtilapni ipadiləydu. Həmmigə məlumki, bizdə ixqi - dihanlar ittipakı bar, bu ittipak jahan'girlikkə wə feodalizimoja қarxi turux, yərni pomixxiklarning қolidin tartiwelip, dihanlar oja təksim kılıp berix, dihanlarnı feodallıq mülükqiliktin azat kılıxni məzmun kılqan bundak bir burqua demokiratik inqilap asasında qurulmuş idi. Lekin bu inqilap etüp kətti, feodallıq mülükqilik yokitildi. Hazır yezilarda məwjud bolup turoğan mülükqilik bay dihanlarning kapitalistik mülükqiliği bilən huddi bipayan dengiz - okyanosu oxax bolup turoğan yəkkə dihanlar mülükqiligidin ibarət. Kərüp turupsilərki, yekinkı birnəqqə yıldın buyan yezilarda kapitalistik zifalıq küq kündin-kün'gə əwj eliatidu, yengi bay dihanlar həmmə yerdə digidək pəyda boluwatidu, nuroğun һallıq ottura dihanlar bay dihan boluxka intiliwatidu. Nuroğun kəmbəqəl dihanlar bolsa, ixləpqikirix wastiliri yetixmigəqkə, yənilə namratqılıkta turuwatidu, bəziliri kərzdar bolup қeliwatidu, bəziliri yər - ziminlirini setiwatidu yaki yər - ziminlirini ijarigə beriwatidu. Əgər bundak əhwälning əwj elip ketiwerixigə yol қoyuludioğan bolsa, yezilarda ikki қutupka bəlünük hadisişi jəzmən kündin - kün'gə eoqlırlıixin ketidu. Yər - ziminliridin ayrıloğan dihanlar wə dawamlıq namratqılıkta turuwatkan dihanlar bizdin aqırnidu, əlüp ketiwatsak, kərüp

turup kutkuzmidi, kiyinqiliklirimizni həl kılıxip bərmidi, dəydu. Kapitalizim təripigə karap rawajliniwat-kan həllik ottura dihanlarmu bizdin narazi bolidu, qünki biz kapitalizim yolioq mengixni halimaydikənmiz, ularning təlepilirini mənggü қanduralmaymiz. Bundak əhwalda ixqilar bilən dihanlarning ittipakining dawamlik mustəhkəmliniwerixi mümkünmu? Roxənki, mümkün əməs. Bu məsilini pəkət yengi asastila həl kiloqli bolidu. Dimək, sotsiyalistik sanaətləxtürükni wə kol sanaət bilən kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni pəydin - pəy əməlgə axurux bilən bir wakitta pütün yeza igiligini sotsiyalistik əzgərtixni pəydin - pəy əməlgə axurup, yəni kopiratsiyiləxtürüp, yezilarda bay dihan igiliği tüzümini wə yəkkə igilik tüzümini yokitip, barlıq yeza həlkini birdək həllik kılıx lazımlı. Bizqə, pəkət muxundak kiloqandila, ixqilar bilən dihanlarning ittipakı mustəhkəmlinələydi. Əgər undak kılmaydikənmiz, bu ittipakning buzulup ketix həwpə tuoqulidu. Bizni "attin qüxüs" kə dəwət kılıqan yoldaxlar bu məsildə tamamən hata oyda bołoqan.

## 10

Hazirdın baxlap kəz aldimizoja költürüximiz lazımkı, yezilarda uzakqa qalmayla pütün məmlikət boyiqə sotsiyalistik əzgərtix dolkuni barlıkka kelidu, bu mukərrər. Birinqi 5 yillik pilanning ahirkı yilining ayioğı wə ikkinqi 5 yillik pilanning birinqi yilining bexida yəni 1958- yili ətiyazda pütün məmlikət boyiqə 250 milyonqə

ahalə — 55 milyonqə dihan ailisi (ottura hisap bilən 4 yerim janni bir ailə hisaplıqanda) yerim sotsiyalistik haraktirdiki kopiratipka kiridu, bu — pütün yeza ahalisinin yerimi digən səz. U qaoğda nuroğun nahiyə wə birkanqə əlkidə yeza igiliginə yerim sotsiyalistik əzgərtix ixi asasiy jəhəttin orunlinip bolidu, xuningdək pütün məmlikətning hərkəysi jaylirida az bir kisim kopiratiplar yerim sotsiyalistik kopiratiptin toluk sotsiyalistik kopiratipka aylinidu. Biz ikkinqi 5 yillik pilanning aldinkı yerimida yəni 1960- yili yeza ahalisinin ələqan yerimini əz iqigə aloğan yeza igiliginə yerim sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap bolımız. U qaoğda yerim sotsiyalistik kopiratiptin toluk sotsiyalistik kopiratipka aylanoğan kopiratiplarning sani kəpiyidu. Birinqi wə ikkinqi 5 yillik pilan məzgilliridə yezilardiki islahatlarda yənilə ijtimai islahat asas, tehnika islahatı қoxumqə ələqinidu; qong dihanqılık maxiniliri qoqum birkədər kəpiyidu, lekin yənilə anqə kəp bolmaydu. Üqinqi 5 yillik pilan məzgilidə yezilardiki islahatlarda ijtimai islahat bilən tehnika islahatı təng elip berilidu, qong dihanqılık maxinilirini ixlitixmu yıldın - yiloğa kəpiyidu, ijtimai islahat bolsa 1960- yıldın keyin yerim sotsiyalistik kopiratiplarnı pəydin - pəy, türkümgə wə muddətkə bəlüp toluk sotsiyalistik kopiratiplar oja rawajlanduruxtin ibarət bolidu. Zhongguoda pəkət jəmiyatın iqtisadiy təzüməti jəhəttə sotsiyalistik əzgərtix təl - təküs orunlanıqanda, xuningdək tehnika jəhəttə maxina ixlitix imkaniyiti boğan tarmak wə jaylarning həmmisi maxina ixlididən boğananda, andin

jəmiyətning iqtisadiy կiyapitini tamamən baxkıqə tüsəkə kirgüzgili bolidu. Məmlikitimizning iqtisadiy xərt-xaraiti səwiwidin, tehnika islahatining waktı ijtimalı islahatning waktioja կarioqanda uzakrak bolidu. Məlqi-rimizqə, yeza igiligi jəhəttiki tehnika islahatini pütün məmlikət mikyasida asasiy jəhəttin orunlap bolux üçün, tət-bəx 5 yillik pilan məzgili yəni 20—25 yılqə wakıt ketər. Pütün partiyə bu uluq wəzipini əməlgə axurux üçün kürəx kılıxi lazim.

## 11

Omumi yüzlük guyhua boluxi, yənə rəhbərlik küqəytılıxi lazim.

Kopiratsiyilextürüxnı muddətkə bəlüp əməlgə axurux tooprısında pütün məmlikət, pütün əlkə, pütün wilayət, pütün nahiyə, pütün rayon wə pütün yeza boyiqə guyhua boluxi lazim. Xuningdək əmiliy hizmetning rawajlinix əhwalioja կarap, bu guyhualarnı dawamlıq tüzitip turux lazim. Əlkə, wilayət, nahiyə, rayon, yeza dərijilik partiyə təxkilatları wə yaxlar ittipaki təxkilatları yeza məsilisigə jiddi əhmiyət berixi, əzlirinin yeza hizmitigə bolğan rəhbərligini həkiki rəwixtə yahxilixi lazim. Hər dərijilik yərlik dangwey wə tuənweylardiki asasiy məs'ul yoldaxlar yeza igiliginı kopiratsiyilextürük hizmitini jiddi tətkik kılıp, əzlirini xu hizmetning əhligə aylanduruxi lazim. Kışkisi, beydong bolmay, zhudong bolux; rəhbərlikni taxlap koymay, rəhbərlikni küqəytix lazim.

## 12

Zhongguo gongchəndangi Heylongjiang əlkilik weyyüənhuyining 1954-yl 8-aydiki dokladidila (Bu əmdi yengi həwər əməs) mundak diyilgən: "Yezilarda kopiratsiyiləxtürük yüksilik wəziyitining wujutka kelixi wə rawajlinixiqa əgixip, yezillardiki türlik həmkarlıq - kopiratsiyə təxkilatları wə hər katlam həlk ammisi türlik dərijidə omumi yüzlük hərkətkə kəldi. Həzirki yeza igilik ixləpqikirix kopiratipları əza kəpəytixni pilanlawatidu wə xu həktə kengixiwatidu, kopiratip kurux düyxiangi bolğan dihanqılık ixləpqikirix həmkarlıq guruppiliri ezlirining ailə sanini kəpəytixni pilanlawatidu wə xu həktə kengixiwatidu, xərti toxmaydiğan dihanqılık ixləpqikirix həmkarlıq guruppilirimü əzini yənimü rawajlanduruxni wə əstürükni tələp kiliwatidu. Dihanlarning bəzisi yengi kopiratipka, bəzisi kona kopiratipka kirix tərəddutini kiliwatidu. Bu yıl kopiratipka kirixkə təmxəlmigən kixilermü həmkarlıq guruppsiçə iliniwelikə paal intiliwatidu. Hərkətkə kelix dairisi nahayıti kəng. Bir ammiwi hərkət xəkilləndi. Bu — yeza igiligini kopiratsiyiləxtürükning kəng kələmdə rawajliniwatkanlıqının bir yengi wə roxən hususiyiti. Lekin bəzi nahiyə, rayonlardiki bəzi rəhbəriy yoldaxlar bu yengi hususiyətkə layiklixalmidi, rəhbərlikni eż waktida küqəytəlmidi, xuning üqün, kismən kənt - məhəllilərdə (Əskərtix: Heylongjiang əlkisidiki kənt bir məmuri birlik bolup, iqliki əlkilərning yezisiqə toqra kelidu; Heylongjiang əlkisidiki məhəllə məmuri

birlik əməs, u iqliki əlkilərning kəntigə tooqra kelidu) ammining əzliri düyxiang izləxtə ‘küqlüklər küqlüklərni izləx, namrat dihanlarnı qətkə ķekix’, ‘tayanqlarnı talixix, əzalarnı talixix, əzara ittipaklıxalmaslik’, ‘tayanqlarnı қaroqularqə topliwelix’, ‘bay dihanlar wə kapitalistik idiyisi eojirrak bolojan halilik dihanlar pursəttin paydilinip, təwən guruppa yaki bay dihanlar kopiratiwini uyuxturux’ka ohxax saoqlam bolmiojan hadisilər pəyda boluxka baxliojan. Bular xuni toluk qüxəndürüp beriduki, yeza igiligini kopiratsiyiləxtürük kəng kələmdə rawajliniwaṭkan əhwalda, partiyə siyasitini izqıl ijra kiliixni wə bu hərkətkə rəhbərlik kiliixni pəkət yengi kopiratip kurux dairisi wə nukətsida turupla oylax kupayə kilmaydiojan bolup қaldi, pütün kənt dairisidə (əskərtix: pütün yeza dairisidə) turup wə yeza igiligini kopiratsiyiləxtürük hərkitini omumi yüzlük aloja sürüx nukətsida turup, kona kopiratiplarnı kengəytixnimu, yengi kopiratiplarnı kuruxnimu, kopiratiplarnı rawajlanduruxnimu, həmkarlıq guruppilirini əstürüxnimu, bu yılık ixnimu, kelər yildiki hətta uningdin keyinkı yildiki ixlarnimu kəzdə tutux lazim. Xundak kılqandila, partiyə siyasitini omumi yüzlük ijra kilip, yeza igiligini kopiratsiyiləxtürük hərkitini saoqlam rəwixtə aloja rawajlanduroğili bolidu.”

Bu yerdə eytilojan “Bəzi nahiyə, rayonlardıki bəzi rəhbiriyy yoldaxlar bu yengi hususiyətkə layiklixalmıdi, rəhbərlikni əz waqtida küqəytəlmidi” digən əhwal yalqız Heylongjiang əlkisidila kəruldımı? Yaloquz bəzi

nahiyə, rayonlardıla kərüldim? Meningqə, rəhbərlik hərkətning arkısında kalojan bundak eojir əhwaloja wəkililik kiloquqılarnı pütün məmlikət boyiqə nuroğun rəhbəriy organlardin tepix mümkün.

Heylongjiang shengweyning dokladida yənə muxundak diyilgən: "Shuangcheng nahiyisining Xiqin kənti kəntni birlik kılıp, rəhbərlik қılıxni ammining ihtiyar қılıxi bilən birləxtürük usulini qollinip, omumi yüzlük guyhualaxni yoloja koyojan. Bu — kopiratsiyilextürük hərkitining kəng kələmlik tərəkkiyatiqa rəhbərlik қılıxtiki bir yengilik. Buning muhim roli xuki, birinqidin, muxundak guyhualax arkilik, partiyining yezildik sinipi luxiəni ətraplıq ijra kılınojan, kəmbəqəl dihanlar bilən ottura dihanlarning ittipaklıqı küqəytılğən, bay dihan hahixioja қarxi kürəx küqlük қanat yaydurulojan. Tayanq küqlər yeza igiligini omumi yüzlük kopiratsiyilextürüğning mənpəətinini kəzdə tutkan halda muwapik orunlaxturulmuşan. Kopiratip bilən kopiratipning, kopiratip bilən guruppilar ning munasiwətliri tərtipkə selinojan wə қoyuklaxturulmuşan, xuning bilən yeza igiligini kopiratsiyilextürük hərkiti pilanlık wə ətraplıq aloqa sürülgən. Ikkinqidin, muxundak guyhualax arkilik, yeza igiligini kopiratsiyilextürüğni kəng kələmdə rawajlandurux hizmiti asasiy қatlam rəhbəriy orunlar wə kəng ammioğıqə konkirit orunlaxturulmuşanlıktı, partiyining kənlərdiki zhibulırı қandaq rəhbərlik қılıxni biliwalojan, kona kopiratiplar қandaq rawajlinixni biliwalojan, yengi kopiratiplar kopiratipni қandaq yoloja қoyuxni biliwalojan, həmkarlıq guruppiliri əsux-

ning konkirit yənülüxini biliwaloqan, partiyining kəntlərdiki zhibuliri bilən kəng ammining zhudongluqi wə aktiplioqi tehimu jarı kilinip, partiye zhibulirioja, ammining təjribiliri wə pəm - parasətlirigə tayinixtin ibarət toqra pirinsip toluk gəwdiləndürülgən. Üqinqidin, dəl muxundak guyhualax arkılık, yezilar ning pütün əhwali bilən tehimu obdan tonuxup, partiye siyasetini konkirit həm omumi yüzlük ijra kılıx mümkünoloqan. Dimək, aldirangoqluluk kılıp, қaramlıq bilən ilgiriləxtin saklinixmu, mutəəssiplik kılıp, əz məyligə қoyuwetixtin saklinixmu mümkünoloqan, xuning bilən zhongyangning ‘paal rəhbərlik kılıx, puhta kədəm bilən ilgiriləx’ digən fangzheni toqra əməlgə axuruloloqan.”

Heylongjiang shengweyning dokladida eytiloqan bəzi “saoqlam bolmioqan hadisilər” zadi қandaq həl kılınoqan? Shengweyning dokladida bu məsiligə biwastə jawap berilmigən. Lekin shengweyning dokladının ahirioqa Shuangcheng xiənweyning bir doklatı qoxumqə kılınoqan, bu məsiligə ənə xu doklat jawap beridu. U doklatta mundak diyilidu: “Partiyə zhibusining rəhbərlik kılıxını ammining ihtiyar kılıxi bilən birləxtürüp, omumi yüzlük guyhualax nətijisidə, namrat aililərni qətkə kekip, kopiratiplə kirgüzməslik eojixi tüzitildi, tayanqlarnı artukqə topliwelix məsilisi həl kılındı, tayanqlarnı talixix, əzalarnı talixix hadisiləri tüğitildi, kopiratiplər bilən guruppılarning munasiwətləri tehimu қoyuklaxtı, bay dihanlar bilən həllik ottura dihanlarning bay dihanlar kopiratiwi təxkilləx yaki təwən guruppa təxkilləx oğrəzləri məoplup boldı,

partiyə zhibusining pilani asasiy jəhəttin əməlgə axuruldi. 2 kona kopiratiptə əzalar 40 pirsənt kəpəydi, 6 yengi kopiratipka asas қuruldi, 2 həmkarlıq guruppisi tərtipkə selindi. Ixni yahxi yoloğa қoyup ketəlisək, məlqirimizqə, kelər yili (əskərtix: 1955-yili) pütün kəntni kopiratsiyiləxtürüp boluxımız mümkün. Həzir pütün kənttiki amma bu yılık yeza igiliginı kopiratsiyiləxtürüxni rawajlandurux pilanını aktip ixka axuruwatidu wə ixləpqiķirixni axurup məhsulatka kapalət berik-kə tirixiwatidu. Kənt kadirları omumi yüzlük həldə: ‘Hoymu obdan kılqan ikənmiz, undak kilmioğan bolsak, қalayımikanlıq tuqulup, bu yılık iximiznilə obdan қılalmay қalmastın, kelər yillik iximizqimu təsir yətküzüp қoyidikənmiz’ dəp қarimaqta.”

Meningqə, muxundak kılaylı.

Omumi yüzlük guyhualax, rəhbərlikni küqəytix — bizning fangzhenimiz mana xu:

### IZAHALAR

(1) U qaođda omumən baxquruluxi birkədər yahxi, ottura hal wə naqar yeza igilik ixləpqiķirix kopiratipları ayrim - ayrim həldə birinqi hildiki kopiratip, ikkinqi hildiki kopiratip wə üçinqi hildiki kopiratip dəp ataloğan.

(2) Bu yerdə eytiloğan 3 aililik kəmbəqəl dihan—Hebey əlkisi Ənping nahiyisi Nənwangzhuang kəntidiki Wang Yükün, Wang Xiaoqi, Wang Xiaopanglar. Ular kuroğan yeza igilik ixləpqiķirix kopiratiwi həzir Nənwangzhuang həlk gongshesining Nənwangzhuang dadüyi.

YEZA IGILIGINI KOPIRATSIYILƏXTÜ-  
RÜXTƏ PARTİYƏ-ITTIPAK ƏZALIRIOIA  
WƏ KƏMBƏOİƏL DIHAN, TƏWƏN  
OTTURA DIHANLAROIA  
TAYINIX KERƏK\*

(1955- yil 9- ayning 7- küni)

“Kəmbəoqəl dihanlar (Əslidə kəmbəoqəl dihan bol-qan barlıq yengi ottura dihanlarnı əz iqigə alidu) oja tayinix, ottura dihanlar bilən mustəhkəm ittipaklıxix” digən xoar hazırlı asasiy jəhəttin toqra. Lekin, (1) yengi ottura dihanlar iqidin həllik ottura dihanlar (yəni yukarı ottura dihanlar) qıktı, bularning siyasi engi birkədər yukarı bolqanlıridin baxkılıri kopiratipka kirixni hazırlıq tehi halimaydu; (2) kona ottura dihanlar iqidiki təwən ottura dihanlar, iqtisadiy orun jəhəttə əslidila həllik bolmioqanlıktın, ularning bəziliyi bolsa yər islahati waktida orunsız haldə bəzibir dəhligə uqriojanlıktın wə bularning iqtisadiy orni yengi ottura dihanlar iqidiki təwən ottura dihanlar ningki bilən omumən ohxax bolqanlıktın, kopiratipka kirixkə omumən kizikidu. Yukuridiki ikki səwəpni

---

\* Bu — yoldax Mao Zedong təyyarlioğan Zhonggong zhong-yangning partiya iqigə karatqan yolyoruqı.

kəzdə tutup, kopiratsiyilixix tehi dolkunoja kətirilməgən, həllik ottura dihanlar tehi oyojanmiojan barlıq jaylarda, həmmidin awal (1) kəmbəqəl dihanlar, (2) yengi ottura dihanlar iqidiki təwən ottura dihanlar (Yoldax Mao Zedongning dokladining tüzitix kirgüzülgən nus'hisida, bəkmə inqikə ayriwetip, pərk etix təs bolup kalmışın üçün, ottura hal ottura dihanni diməy, ottura dihanlar yüksəri ottura dihan wə təwən ottura dihan dəp ikki kisim ojanla ayrılojan. Həzir təwən ottura dihan diyiliwatkanlar, əmiliyəttə, ilgiri yengi ottura dihan dəp atalojanlar iqidiki təwən ottura dihan bilən ottura hal ottura dihanni əz iqigə alidu), (3) kona ottura dihanlar iqidiki təwən ottura dihanlardan ibarət muxundakı 3 kisim kixilərni kopiratipkə kobul kılıx muwapik (Xundaktimu ularni ang - sezimigə қarap, birləqqə türkümə bəlüp kobul kılıx, aldi bilən engi yükuriraq bolovanları kobul kılıx lazım). Omumən, həzir kopiratipkə kirixni halımay turojan həllik ottura dihanları yəni yengi, kona ottura dihanlar iqidiki yüksəri ottura dihanları zormu - zor sərəp kirməslik kerək. Həzir nuroğun jaylarda həllik ottura dihanlarning teriloju ulaklıri wə dihanqılık saymanlarını kəzlep (Bahası tolimu təwən, pulini tələx kərəli tolimu uzak kiliwetilgən), ularni kopiratipkə kirixkə zorlax boluwatidu, bu, əmiliyəttə, ularning mənpəətigə dəhlı yətküzüp, "ottura dihanlar bilən mustəhkəm ittipaklıxix" pirinsipioja hilaplıq kıləşənlilik bolidu. Həlbuki, Marksizimning bu pirinsipioja hərkan-dak wakitta hilaplıq kilsək zadi bolmayıdu. Həllik ottura dihanlar iqidiki kapitalistik idiyisi eçir bolovan kixilərgə

kəlsək, hazır kopiratiplar yengi kurulojan yaki tehi üstünlükni igilimigən barlıq jaylarda ularni kopiratipka sərəp kirixmu, ularning əzlinining rəhbərlik ornioqa qiki-welix niyitidə kopiratipka kiriwelixinim (Həkiki siyasi angoqa igə bolqanlioqidin əməs), Heylongjiang əlkisi Shuangcheng nahiyisidə yüz bərginidək, təwən kopiratip kuruxka urunuximu kəmbəoqəl dihanlar bilən təwən ottura dihanlarning rəhbərlik ornini tikləx üçün bəkmu paydisiz (Adil, əabil wə siyasi engi yukuri bolqan ayrim həllik ottura dihanlar əlwəttə bu kataroqa kirməydu), əhalbuki, barlıq kopiratiplarda kəmbəoqəl dihanlar bilən təwən ottura dihanlarning rəhbərlik ornini tikləx zərür. Bəzilər, hazırkı gəplərgə karioğanda, “kəmbəoqəl dihanlar oja tayinix, ottura dihanlar bilən mustəhkəm birlixix” digən xoardin wazkəqkəndək turimiz, diyixidu, bu toqra əməs. Biz bu xoardin wazkəqmıdık, bəlkı bu xoarni yengi əhwaloja asasən konkiritlaxturduk, yəni yengi ottura dihanlar iqidiki həllik ottura dihan oja ketirilgənlərni tayinix düyxiangining bir kismi hisaplımay, kona ottura dihanlar iqidiki təwən ottura dihanları tayinix düyxiangining bir kismi hisaplıdık. Bu ularning iktisadiy ornioqa wə kopiratsiyilixix hərkitigə aktip pozitsiyə tutidiojan - tutmaydiojanlioqoja əkarap ayrıldı. Dimək, kəmbəoqəl dihanlar bilən ikki kism təwən ottura dihanlar kona kəmbəoqəl dihan oja barawər bolup, tayinix düyxiangi əkilindi, ikki kism yukuri ottura dihanlar bolsa kona ottura dihan oja barawər bolup, mustəhkəm ittipaklıxix düyxiangi əkilindi, hazır ular bilən ittipaklıxixtiki qarılerning biri — ularni kopiratipka kirixkə

---

zorlimaslik, ularning mənpəətigə dəhli yətküzməslik.

Yezilarda kimlərgə tayinix məsilisi tooplrisida yənə birnəqqə nuktini aydinglaxturuwelixkə toopra kelidu. Biz, həmmidin awal, partiyə-ittipak əzalirioja tayiniximiz lazim. Qüweydin yukuri rəhbiri organlirimiz yaki hizmətkə yetəkçilik kılıx üçün yezişa əwətilgən kadirlirimiz, aldi bilən, yezillardiki partiyə - ittipak əzalirioja tayanmidi, bəlki ularni partiyə əzasi wə ittipak əzasi bolmioğan amma bilən bir qataroja қoydi, bu toopra əməs. İkkinqidin, partiysisiz amma iqidiki birkədər aktiprak kixilərgə tayiniximiz lazim, bundak kixilər yeza ahalisining 5 pirsəntqisini igilixi kerək (Məsilən, 2 ming 500 qə nopusi bar bir yezida bundak aktiplardın 125 qisi boluxi kerək), biz xundaq bir türküm kixini yetixtürüp qırixkə tirixiximiz, ularnimu adəttiki amma bilən bir qataroja қoymaslioğımız kerək. Üqinqidin, andin adəttiki kəmbəojsel dihanlar bilən ikki əkism təwən ottura dihanlardın ibarət kəng ammioja tayiniximiz lazim. Kimlərgə tayinix wə əkandak tayinix kerək digən bu məsilini enikliwalmioğanda, kopiratsiyilixix hərkətidə hatalık sadir bolidu.

# YEZA IGILIGINI KOPIRATSIYILƏXTÜRÜX TOORISIDIKI MUNAZIRƏ WƏ HAZIRKİ SİNİPIY KÜRƏX\*

(1955- yil 10- ayning 11- künü)

Bizning bu ketimki yiojinimiz nahayiti qong munaziriler bilən etti. Bu munazirə—partiyimizning kapitalizimdin sotsiyalizimoğa etüx ariliojidiki zongluxiəni pütünləy tooprımı, yok digən muxundak bir məsilə toorisidiki qong munazirə. Pütün partiyə mikyasidiki bu qong munazirə yeza igiligin kopyratsiyilextürüxnin fangzheni məsilisidin kəzəbzərdi, yoldaxlar-ning muzakirisimu muxu məsilihə mərkəzləxti. Birak, bu munazirə qetiloqan dairə nahayiti kəng bolup, yeza igiliyi, sanaət, katnax, tiransiport, maliyə, pul muamilisi, soda, mədiniyət, maarip, ilim-pən, səhiyə katarlik tarmaklarning hizmətlirigə qetiliidu, kol sanaətni wə kapitalistik soda - sanaətni əzgərtixkə qetiliidu, əksilinkilapqılarnı basturuxka qetiliidu, yənə armiyigə qetiliidu, diplomatiyigə qetiliidu, kışkisi, partiyə, həkumət, armiyə, həlk təxkilatları jəhətlirining hizmitigə qetiliidu. Muxundak bir qong munazirining boluxi zərür idi. Qünki,

---

\* Bu — yoldax Mao Zedong Zhongguo gongchəndangi 7- nəwətlik zhongyang weyyüənhuyining kengəytılğın 6- omumi yiojinida qıçaroqan hulasə.

zongluxiən elan kılınoğandan buyan, partiyimizdə tehi bundak bir munazirə bolup bəkmioğan idi. Bu munaziri-ni yezılarda ənat yaydurup, xəhərlərdimu ənat yaydurup, hərkəysi jəhətlərdiki hizmətlərni, hizmətning sür'iti wə süpitini zongluxiəndə bəlgilən'gən wəzipilərgə maslixalaydioğan kılıx kerək, omumi yüzlük guyhua boluxi lazımlı.

Əmdi təwəndiki birqanqə məsilə üstidə biraz pikir bayan kılıp etimən.

## 1. YEZA İGILIGINI KOPIRATSIYILƏXTÜRÜX BİLƏN KAPITALISTİK SODA - SANAƏTNİ ƏZGƏRTİXNING MUNASIWITI

Yeza igiliginin kopiratsiyiləxtürüx bilən kapitalistik soda - sanaətni əzgərtixning munasiwiti məsilisi — təhminən üq 5 yillik pilan məzgilidə yeza igiliginin sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap bolux bilən xu məzgil iqidə kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap boluxning munasiwiti məsilisi, yəni yeza igiliginin kopiratsiyiləxtürüx bilən burzuaziyining munasiwiti məsilisi.

Bizqə, yeza igiligidə sotsiyalistik əzgərtixni üzül-kesil elip berix jəryanında, ixqilar sinipining dihanlar bilən boloğan ittipakını yengi asasta yəni sotsiyalizim asasida pəydin - pəy mustəhkəmligəndila, xəhər burzuaziyisining dihanlar bilən boloğan alakısını üzül - kesil üzüp taxlıqılı, burzuaziyini üzül - kesil yitim қaldır-qılı, kapitalistik soda - sanaətni üzül - kesil əzgərtiximizgə ongaylıq tuoqduroqılı bolidu. Bizning yeza igiliginin

sotsiyalistik əzgərtixtin məksidimiz — yezidin ibarət əng kəng zimində kapitalizimning mənbəsini қurutux.

Həzir, biz yeza igiliginə kopyratsiyilextürükni tehi orunlap bolmiduk, ixqilar sinipi tehi dihanlar bilən yengi asasta mustəhkəm ittipak tüzgini yok, ixqilar sinipining dihanlar bilən bolğan ittipakı tehi turaksız. Burun dihanlar bilən yər inkilawi asasida ornatkan ittipakimizoja əmdi dihanlar qanaət kilmaydu. Axu ketimda erixkən mənpəətni ular səl untup kaldi. Əmdi ular oja yengi mənpəət yətküzük lazımlı, bu mənpəət bolsa sotsiyalizim. Həzir, dihanlar tehi birdək əllilik bolup kətkini yok, axlıq wə sənaət ham əxyalırı nahayiti kəmqıl. Bundak əhəwalda, burzuaziyə bu məsilidə bizdin kusur qıkırıp, bizgə hujum əlibxi mümkün. Birnəqqə yil ətkəndin keyin, biz pütünləy yengi wəziyətni kərimiz: Ixqilar sinipi dihanlar bilən yengi asasta burunkidinmu mustəhkəm ittipak tüzidü.

Pomixxiklar oja əksinə turux, tuhaolarnı yokitix, yər təksim əlibxi asasıdiki burunkı ittipak wəkitlik ittipak idi, u arıda bir mustəhkəmləndiyu, yənə mustəhkəm bolmay kaldi. Yər islahatidin keyin, dihanlarda bəlünük boldı. Əgər biz dihanlar oja yengi bir nərsə bərmisək, dihanlarning ixlepqikirix küqlirini əstürüp, daramitini kəpəytip, birdək əllilik boluxioja yardım kılalmışak, namratlırları gongchəndangoja əgixip mengixin nəp qıkmayıdikən, yər təksim əlibwalıqan bolsaşmu namratlılıqta etüwatımız dəp, bizgə ixənməydu, ular yənə nimə dəp sanga əgixip mangıdu? Əllilikliri, bay dihan bolğanları yaki taza əlliliklirimu gongchəndang-

ning siyasiti ditimizoja yakmayla keliwatidu dəp, bizgə ixənməydu. Nətijidə ikkila tərəp ixənməydu, namratliri ixənməydu, həlliklirim u halda, ixqi -dihanlar ittipakı taza mustəhkəm bolalmay əlidid. Ixqi -dihanlar ittipakını mustəhkəmləx üçün, dihanlarning sotsiyalizim yolioja mengixioja rəhbərlik əlip, dihanlar ammisini birdək həllik əliximiz, namratlirini həllik əliximiz, həmmə dihanlarnı həllik əliximiz həmdə həllilik səwiyyisini hazırlı həllik dihanlarningkidin zor dərijidə axuruwetiximiz lazim. Kopiratsiyiləxtürulgəndila, pütün yeza həlkı yıldın -yiloja həllik bolup əlidid, shangpin axlik wə sanaət ham əxyaliri kəpiyidi. U qaoqda, burzuaziyining aqzi tuvaklinidu, burzuaziyə ezi-ning pütünləy yitim əhaloja qüxüp əalojanlioqini baykaydu.

Bizdə əhəzi ikki ittipak bar: Biri — dihanlar bilən bolojan ittipak, biri — milli burzuaziyə bilən bolojan ittipak. Bu ikki ittipakning hər ikkisi bizgə nahayiti zərür, yoldax Zhou Enləymu bu məsilini səzləp etti. Burzuaziyə bilən bolojan ittipakning nimə paydisi bar? Biz tehimu kəp sanaət buyumlarioja igə bolup, uni yeza igilik məhsulatlarioja almaxturalaymiz. Əktəbir inkilawidin keyinki bir məzgil iqidə, Lenin muxu pikirdə bolojan idi. Almaxturuxka dələtning əlində sanaət buyumlari bolmioraqka, dihanlar axlioqini bərmigən, pul-oqla alımən digən bilən setixka unimiojan, xunga Lenin sanaət buyumlirini kəpəytix yoli bilən yezillardiki zifalik küqlərgə takabil turuxni kezdə tutup, puroletariyat dələt əhəmiyyitini dələt kapitalizimi bilən ittipak

tüzükə ündiməkqi boloqan idi<sup>(1)</sup>. Bizmu tehimu kəp sanaət buyumlirioja igə bolup, dihanlarning ehtiyyajini қandurux, xu yol bilən dihanlarning axlik hətta bəzi baxka sanaət ham əxyalirini setixka kiymaslik kılıklarını əzgərtixni kəzdə tutup, hazır burzuaziyə bilən ittipak tüzüp, kapitalistik karhanilarnı hazırlaq musadırə kilmay, uningoqa қarita paydilinix, qəkləx, əzgərtix fangzhenini kollanduk. Bu, burzuaziyə bilən boloqan ittipakṭın paydilinip, dihanlardiki setixka kiymaslikni tügitix bolidu. Xuning bilən bir wakitta, biz dihanlar bilən boloqan ittipakka tayinip, axlik wə sanaət ham əxyalirioja igə bolux yoli bilən burzuaziyini boysundurimiz. Ham əxya kapitalistlarda bolmaydu, dələttə bolidu. Ular ham əxya alımən disə, sanaət buyumlirini elip qikip dələtkə setip berixkə tooqra kelidu, dələt kapitalizimini yoloq қoyuxka tooqra kelidu. Ular bundak қiliqxä unimisa, biz ham əxya bərməymiz, һamini boqup қoyımız. Xundak kılıp, burzuaziyə ərkin bazarnı yoloq қoyidioqan, ham əxyani ərkin alidioqan, sanaət buyumlirini ərkin satidioqan kapitalizim yoli tosulidu həmdə burzuaziyə siyasi jəhəttə yitim kəldurulidu. Bu ikki ittipakning əzara təsiri ənə xundak bolidu. Bu ikki ittipak iqidə dihanlar bilən boloqan ittipak muhim, asaslik, biringi orunda turidu; burzuaziyə bilən boloqan ittipak wakitlik, ikkinqi orunda turidu. Bizning muxundak iktisatta arkida қaloqan məmlikitimizdə hazır bu ikki ittipakning hər ikkisi zərür.

Yər islahatı bizni demokiratiyə asasida dihanlar

bilən ittipak tüzüxkə, dihanlarni yərgə erixtirdi. Dihanlarning yərgə erixixi — burzua demokiratik inki-lawi haraktirioja yatidiqan ix, u pəkət feodallık mülük-qiliknilə buzidu, kapitalistik mülükqilikni wə yəkkə mülükqilikni buzmaydu. Bu ətimkijit ittipak burzuaziyini tunji ketim yitimsiratti. 1950 - yili, zhongyang weyyüənhuyning 3 - omumi yioqinida, həmmə tərəpkə təng hujum kılmaslıq lazımlı, digən idim. U qəoqlada, məmlikətning zor bir kisim jaylirida yər islahati tehi yürgütülmigən, dihanlar tehi biz tərəpkə toluk etüp bolmioqan idi, bundak əhwalda burzuaziyigə ot eqilsa bolmayıtti. Yər islahatidin keyin, dihanlar biz tərəpkə toluk etüp boldı, xuning bilən bizzə “3 kə karxi”, “5 kə karxi” hərkətni elip berixning imkaniyiti wə zəruriyyiti tuquldi. Yeza igiligining kopiratsiyiləxtürülüxi arkısında, biz dihanlar bilən bołożan ittipakni burzuaziyə demokratizimi asasında əməs, bəlki puroletariyat sotsiyalizimi asasında mustəhkəmlidük. Bu hal ərəbzüarıyini üzül - kesil yitim əldən keçdir, kapitalizimni üzül - kesil yokitixka ongaylıq tuoğdurup beridu. Bu ixta biz tolimu insapsız! Marksizim axundak yaman, uningda insap kəp əməs, u jahān'gırlıknıgıt tuhumını əldən keçdir, feodalizimning tuhumını əldən keçdir, kapitalizimning tuhumını əldən keçdir, uxxak ixləpqikirixningmu tuhumını əldən keçdir. Bu jəhəttə insapning azraq bolossen yahxi. Bizning bəzi yoldaxlırimiz əldən keçdir, bək rəhimdil, dimək, anqə Marksizimqi əməs. 600 milyon aħħaligə igə Zhongguoda burzuaziyining, kapitalizimning tuhumını əldən keçdir — ajayip yahxi ix, nahayiti əhmiyyətlik yahxi ix.

Bizning məksidimiz kapitalizimning tuhumini қurutup, uni yər xaridin қurutup, tarihiy nərsə kılıp қoyux. Tarihta pəyda bolğanlıki nərsə һaman yokılıdu. Dunyadiki xəy'ilərning tarihta pəyda bolmioqını yok, tuoquloqan ikən, qokum əlidü. Kapitalizim digən nərsə tarihta pəyda bolğan, umu һalak bolidü, u obdanla bir jayoqa baridu, yəni yərning astıqə kirip "uhlaydu".

Həzirki həlkəara mühit ətkünqi dəwrdiki bax wəzipini orunliximiz üçün paydılık. Biz üç 5 yıllık pilan məzgili iqidə sotsiyalistik sanaətləxtürükni wə sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap bolımız. Biz bu teq kurulux məzgilini qokum қoloja kəltürüximiz lazımlı. 15 yilning 3 yili ətüp kətti, yənə 12 yil bolsila boldı. Karioqanda, қoloja kəltürüxkə bolidioqandək turidu, қoloja kəltürüxkə tirixix lazımlı. Biz taxki ixlar hizmiti jəhəttə, dələt mudapiəsi kuruluxi jəhəttə қattık tirixiximiz lazımlı.

Bu 15 yil iqidə, həlkəarda wə məmlikət iqidə sinipy kürəx nahayiti jiddi bolidü. Nahayiti jiddi boluwatkanlıqını körüp turuptırmız. Sinipy kürəxtə, biz nuroğun oqılıbigə erixtuk, yənə dawamlıq eriximiz. Ətkən bir yilda məmlikət iqidə bolup ətkən sinipy kürəxni elip eytsak, biz asasən 4 ixni kıldıuk: Biri, weyxinlunoqa karxi kürəx kıldıuk, biri, əksilinkilapqılarnı basturduk, biri, axlıq məsilisini həl kıldıuk, biri, yeza igiliginə kopiratsiyiləxtürük məsilisini həl kıldıuk. Bu 4 məsilə üstidiki kürəxlər burzuaziyigə karxi kürəx қılıx haraktırını aloqan bolup, burzuaziyigə қattık zərbə bərdi wə yənə dawamlıq tarmar қiloquq zərbilərni bərməktə.

Weyxinlunoşa қarxi turux kürixi «Kızıl rawaklığı qüx» məsilisidin baxlandı, yənə «Ədibiyat - sən'ət zornili» tənkít ətildi, keyin yənə Hu Shi pipən ətildi, Liang Shuming pipən ətildi, bu ix bir yil elip berildi. Biz weyxinlunoşa həkiki türdə қarxi turuxni üç 5 yillik pilan tügigiqə elip barmaqımız. Weyxinlunoşa қarxi kürəx dawamida, Marksizimqə biənzhenglik weywulun bilən xuqullinidiojan kadirlar қoxunini bərpa ətilip, kəng kadirlarımız bilən həlkimizni Marksizimning asasiy nəziriyisi bilən əkorallanduruxımız lazımlı. Əksilinkilap-qılarnı basturuxni bu yil wə kelər yil bir yil elip barımız, dələt igiligidiki zawut, dələt igiligidiki soda, kopiratıp, nahiyə, rayon, yeza қatarlıq türlük təxkilatlarnı, yənə armiyə kadirları, zawut ixqilirini əz iqigə aloğan 12 milyonqə kixi dairisidə, əksilinkilapqılarnı tazilax hizmitini elip barımız. Əksilinkilapqi diyilsə, ular unqə kəp əməstək sezilidü, kəzgimu körünməydu, təkxürülli-diojan bolsa, həkikətən qikidü, hazırlıq əzidila bir türkümi təkxürüp tepildi. Axılıq məsilisidimə bir qong jəng kıldı. Burzuaziyə axılıq məsilisini bana ətilip, bizgə hujum kıldı, partiyimizdimə pitnə - pasat xamili qıktı, xunga biz tənkitni ənat yaydurduk. Yeza igiligini kopiratsiyiləxtürük məsilisidə nuroqun kürəxlərni kıldı, bu ketimki yioqindimə bu məsilə mərkəzlilik halda muzakirə ətildi. Bu 4 məsilidə biz olayət zor kürəxlərni elip berip, burzuaziyining қarxilioji wə hujumıqə zərbə berip, zhudongluqni ətəkliq kəltürdük.

Burzuaziyə bizning bu birnəqqə məsilidə əzlirigə қarxi kürəx elip beriximizdin ətəkliq, bolupmu əksil-

inkilapqılarnı basturuximizdin қоркиду. Əksilinkilapqılarnı basturux hizmitimiz obdan ixləndi. Bu hizməttə əlqəmgə riayə kilişkə əhmiyyət berix lazim, əlqəmning bolmaslıqı nahayiti həwplik. Əlqəmgə toxkannila əksilinkilapqi diyix kerək, yəni ja əksilinkilapqını tepip qıkmay, jing əksilinkilapqını tepip qırix lazim. Ja əksilinkilapqining qıkip kəlix ehtimalinimu hisapka elix lazim, qıkmayıdu diyix nahayiti təs. Lekin, biz ja əksilinkilapqining azrak qırixını, mümkün kədər qıkmaslıqını tələp kilişimiz. Əlqəmgə toluk toxuxi, dəl ezi boluxi, jəzmən jing əksilinkilapqi boluxi kerək, yahxi adəmgə uwal bolup қalmışun. Xuning bilən billə, bəzi jing əksilinkilapqılar qüxüp kəliximu mümkün. Muxu ketimda xunqə pakız bolup ketidü dəmsən, bunisi natayın, qüxürüp қoyuxtın hali bolqılı bolmayıdu, lekin qüxürüp қoyux mümkün kədər az bolsun.

## 2. KOPIRATSIYILƏXTÜRÜX MƏSILISIDIKI TALAX-TARTIX ÜSTİDƏ HULASƏ

Yeza igiliginə kopiratsiyilextürük məsilisidə ammining nuroğun kəxpriyatlırı nuroğun hurapatlıknı wə nuroğun hata kəzkaraxnı tüzətti. Bu ketimkə muzakiridə buningdin birnəqqə ay ilgiri nahayiti jik kixilər qüxinəlməy kəlgən nuroğun məsilə həl boldı.

Birinqi, kəp rawajlanduroğan yahximu yaki az rawajlanduroğan yahximu digən məsilə. Bu — muhim bir məsilə, buning üstidə nahayiti qong talax - tartix boğan idi, hazır həl boldı. Amma kəp rawajlanduruxni tələp kılıdu, ətkünqi dəwrdiki bax wəzipə yeza igiligi-

ning sanaətkə uyğunlixixini tələp əlib, xunga az rawajlanduruxni təxəbbus əlib kəzkarıxi hata.

Ikkinqi, keyin azat bolovan rayonlarda rawajlanduruxka bolamdu, yok digən məsilə, təqili rayonlarda, əlakə yezilarda wə apətkə uqrıqan jaylarda rawajlanduruxka bolamdu, yok digən məsilə hazır həl boldi, həmmisidə rawajlanduroqlı bolidu.

Üqinqi, az sanlık millətlər rayonlarında kopiratip əkuruxka bolamdu, yok digən məsilə. Hazır xərti pixip yetilgənlik jaylarning həmmisidə kopiratip əkuruxka bolidioqlanlıqı ispatlandı. Kismən jaylarda, məsilən, Xizang, qong Liangshən wə kiçik Liangshən'gə ohxax jaylarda xərt hazır tehi pixip yetilmigəqkə, əkuruxka bolmayıdu.

Tətinqi, məbləq, hərwa, kala bolmisa, həllik ottura dihanlar ətnaxmisa, kopiratip əkuruxka bolamdu, yok digən məsilə. Bundaq əhwaldimu əkuruxka bolidioqlanlıqı hazır ispatlandı.

Bəixinqi, "kopiratipni əkurux asan, mustəhkəmləx təs" dəydiqan hurapatlığmu tügitildi. Kopiratip əkurux unqə bək asanmu əməs, mustəhkəmləx unqə bək təsmu əməs. Kopiratip əkurux asan, mustəhkəmləx təs dəp turuwelix, əmiliyəttə, kopiratip əkuraslıq kerək yaki az əkroqan yahxi digənni təxəbbus əlib olunmalıdır.

Altinqi, yeza igilik maxiniliri bolmisa kopiratip əkuruxka bolamdu, yok digən məsilə. Qoşum yeza igilik maxiniliri boluxi kerək, andin kopiratip əkroqlı bolidu dəydiqan kəypiyat hazır pəsiyip qaldı, əmma bu kəzkarax tehi bar. Bu hurapatlığımı tamamən tügətkili

bolidu.

Yəttinqi, baxquruluxi naqar bolqan kopiratiplar-ning həmmisini tarkitiwetix kerəkmu, yok digən məsilə. Əlwəttə, rastla baxqurup kətkili bolmaydiqan az sandiki kopiratiplarnı həmkarlıq guruppsiqlə qekindürükə bolidu, lekin, omumən, naqar diyilgən kopiratiplarnı tarkitiwətməslik kerək, tərtipkə selix arkılıq yahxi ķiliwaloqları bolidu.

Səkkizinqi, “Dərhal attin qüxmigəndə, ixqi - dihanlar ittipakı buzulidu” digən gəp zhongyang yeza hizmiti busidin tarkaloğan “pətiwa” bolsa kerək. Zhongyang yeza hizmiti busidin pitnə - pasat xamilila qikip կalmas-tın, yənə nuroqun “pətiwa”larmu qikti. Meningqə, bu gəp omumən “toqraq”, pəkət “qüxüx” digən birlə səz “minix” digən səzgə əzgərtip կoyulsila bolidu. Silər yeza hizmiti busi ümitsizlinipmu kətmənglər, silərning xunqə kəp səzünglarnı kobul kildim, pəkət birlə səzüng-larnı əzgərttim. Pərk pəkət birlə səzdə, bizning talax-tartiximizmu dəl muxu bir səz üstidə boluwatidu, sən attin qüx dəysən, mən atka min dəymən. “Dərhal atka minmigəndə, ixqi - dihanlar ittipakı buzulidu”, həqiqətən buzulidu.

Tokkuzinqi, “Kox kalilirining əlüp ketixi kopiratipning kasapitidin boldi” digən gəp əmiliy əhwaloqla toluk uyğun kəlməydi. Kox kalilirining əlüp ketixidiki asasiy səwəp kopiratipta əməs, bəlkı u su apitidin, kala terisi bahasining bək yüksəri bolqanlioqidin, yəm - həxəkninq yetixmigənligidin boldi, yənə bə-ziliri kərip kətkəqkə soyuwetildi.

Oninqi, “Yezilardiki jiddilikning tüp səwiwi—kopiratipning tolimu kəp կurulup kətkənligi” digən gəp hata. Bu yil ətiyaz yezilirimizda bolup ətkən jiddi əhwaloğa, asasən, axlıq məsilisi səwəp boldi. Axlıq yetixmidi digən gəplərning kəpinqisi yaloqan, u—pomixxik, bay dihan xuningdək һallık ottura dihanlar kətərgən quşan. Bu məsilidə biz kəng dihanlar arısida toluk tərbiyə elip berixka ülgürəlmidük, xuning bilən bir wakitta bizning axlıq hizmitimizdimu kəmqılık boldi. Bultur zadi қanqılık setiwelinsa muwapiq bolidiqənlioqja kəlsək, u qaoğda əhwalni uk̄may turupla, 7 milyart jing artuk setiwaldük. Əmdi biz buni təngxəp, 7 milyart jing kəm setiwalmaqqi boluwatımız, uning üstigə, bu yil mol һosul elindi, buning bilən yezilardiki əhwalmu onglinip қalıdu.

On birinqi, yənə қandaktu “Kopiratip pəkət 3 yillik əwzəllikkila igə” digən gəpmu bar, bu — ümitsizlik. Menin kariximqə, kopiratipning əwzəlligi hərgizmə 3 yıl bilən qəklinip қalmaydu, sotsiyalizim nahayiti uzak waqitkiqə dawamlixidu. Kəlgüsidə sotsiyalizim əwzəllikkə wəkillik kılalmayıqan bolup kəlçən qaoğda, uning ornini yənə kommunizimning əwzəlligi basidu.

On ikkinqi, yekinkin bir məzgil iqidə bir kisim ali kopiratiplarnı kurux kerəkmə, yok? Bu məsilə ilgiri enik əməs idi, bu ketim kəpçilik otturioğa қoydi. Bir türküm ali kopiratiplarnı kurux kerək. Қanqılık kursa bolidi-qənlioqını өzəngər muhakimə қilinglar.

On üçinqi, “Kemiqilik, hərwickəlik boyiqə kopiratip կurojili bolmayıdu” digən gəpmu toqra əməs. Həzir

əhəwaldin қarioqanda, kemiqilik, hərwikəxlikkə ohxax tiransipot ixliri bilən xuoqullinidioqan nəqqə milyon əmgəkqimu kopiratip təxkil қılıxi kerək.

Biz kəpqilikning muzakirisigə asasən, muxu nur-qun məsililərni həl kildük, bu — bu ketimki zhongyang omumi yioqinining qong utuojı.

### 3. OMUMI YÜZLÜK GUYHUALAX, RƏHBƏR-LIKNI KÜQƏYTIX MƏSILISİ TOORISIDA

Omumi yüzlük guyhualax munularni əz iqigə elixi kerək: Birinqi, kopiratiplarning guyhuasi; ikkinqi, yeza igilik ixləpqikirixining guyhuasi; üçinqi, pütün igilik guyhuasi. Yezilarda pütün igilik guyhuasi қoxumqə kəsp, kol sanaət, kəp hil igilik baxkurus, omumlaxkan igilik baxkurus, yekin ətrapta boz yər ezləxtürük wə u yərgə ahalə kəqürüx, təminat - soda kopiratiwi, amanət-kərz kopiratiwi, banka, tehnika kengəytix ponkiti қatarlıklarnı, yənə kakas taoł wə məhəllilərni kəkərtixni əz iqigə alidi. Meningqə, bolupmu ximaldiki kakas taoqlar-nı kəkərtix kerək həm kəkərtix tamamən mümkün. Ximallıq yoldaxlarda muxundak jasarət barmu? Jənuptimu nuroqun jaylarnı yənə kəkərtix lazım. Jənup bilən ximaldiki jaylarning birkañqə yil iqidə kəkərtiligənlərini kərəlisək yahxi bolatti. Bu ix yeza igiliyi, sanaət wə hərkaysı tərəplər üqün paydılık.

Yənə қandak guyhular boluxi kerək? Yənə mədi-niyət - maarip guyhuasi boluxi kerək, bu sawatsızlıknı yuyux, baxlanoq məktəp eqix, yezilarning ehtiyajıqə mas kelidioqan ottura məktəplərni eqix, ottura məktəp-

lərdə yeza igilik dərslirini səl kəpəytiq, dihanlarning ehtiyajıqə mas kelidiojan ammibap okuxluklarnı wə kitaplarnı nəxr kılıx, yeza radyo torliri wə kino қoyux düylirini rawajlandurux, mədini kəngül eqix ixlirini uyuxturux қatarlıklarnı əz iqigə alıdu. Yənə partiyini tətipkə selix - partiyə kurux, ittipaknı tətipkə selix - ittipak kurux, ayallar hizmitim bar, əksilinkilapqılarnı basturuxmu bar. Pütkül guyhuanning iqidə muxularning həmmisi boluxi lazim.

Guyhua mundak birnəqqə hil boluxi kerək: (1) Yeza kopiratiplirining guyhuasi. Hər bir kopiratipning guyhuasi boluxi, kiqik bolsimu bir guyhuasi boluxi kerək, ular bu ixni kılıxni üginiwalsun. (2) Pütün yezi-ning guyhuasi. Məmlikitimiz boyiqə 220 mingdin artuk yeza bar, bu 220 mingdin artuk yezining guyhuasını ix-lep qıkış kerək. (3) Pütün nahiyining guyhuasi. Biz hər bir nahiyining birdin guyhua ixlep qıkışını ümit kilişimiz. Hazır bəzi nahiyilər nahayiti yahxi guyhualar- ni ixlep qıktı, kərsə kixinining zoqı kelidu. Ular idiyidə azatolojan, asmandinmu, yərdinmu korkmiojan, hiqkandak kixən - koyza ularning put - kolini qüxəp қoyalniojan, guyhuani nahayiti janlık ixligən. (4) Püt- tün əlkə (yaki aptonom rayon, hərkaysı xəhər ətrapı rayonliri)ning guyhuasi. Buning iqidə dikkət - etiwarnı pütün yezining guyhuasi, pütün nahiyining guyhuasioja karitix kerək. Bu ikki halkını tutup, tezdin bir türkümi- ni, məsilən, bir əlkidə 3 - 4 nahiyining guyhuasını ixlep qıkip, jaylaroqa təkəlit ķılıp ixləx üçün tarkitip berix lazim.

Kopiratsiyiləxtürükning guyhuasida tərəkkiyat sür'itini ohxax bolmioğan rayonlarnı pərkləndürgən halda bəlgiləx lazımlı. Rayonlar 3 hiloğa bəlünidü. Birinci hili — kəp sanlıq rayonlar, ikkinçi hili — bir kisim az sanlıq rayonlar, üçüncü hili — yənə bir kisim az sanlıq rayonlar. Kəp sanlıq rayonlarda 3 kix, 3 ətiyazda 3 dolğun boluxi lazımlı. 3 dolğun: Bu yil kix, kelər yil ətiyaz, kelər yil kix, yandurki yil ətiyaz, yənə bir kix, yənə bir ətiyazda bolidü. 3 kix, 3 ətiyazning ezi 3 dolğun bolidü, bir dolğun pəsəygiqə yənə bir dolğun kətirilidü, arılıqta dəm elix bolidü. İkki taqı otturisida jiloşa bolidü, ikki dolğun otturisida tiloşa bolidü. Bundakı rayonlarda yerim sotsiyalistik kopiratsiyiləxtürükni 1958 - yili ətiyazoğiqə asasiy jəhəttin orunlap bolqılı bolidü. İkkinçi hildiki rayonlarda 2 kix, 2 ətiyaz, 2 dolğun bolsa kupayə kılıdu, məsilən, ximaliy Zhongguo, xərkiv ximal wə bəzi xəhər ətrapi rayonlırıda. Bu bir kisim rayonlardıki ayrim jaylar kelər yil ətiyazoğiqə asasiy jəhəttin kopiratsiyilixip bolidü, birlə dolğun bilənla orunliwalidü. Üçüncü hildiki rayonlar oja yəni azraq sandiki baxka bir kisim rayonlar oja 4 - 5 hətta 6 kix, 6 ətiyaz ketidü. Bu yerdə yənə bir kisim az sanlıq millətlər rayonları yəni qong Liangshən, kiqik Liangshən, Xizang, xuningdək xərti pixip yetilmigən baxka bəzi az sanlıq millətlər rayonlarını կoyup turux kerək, xərti pixip yetilmigənləridə կuruxka bolmayıdu. Yerim sotsiyalistik kopiratsiyiləxtürükni asasiy jəhəttin orunlap bolux digən nimə? Bu — yeza aħalisi ning 70 - 80 pirsənti yerim sotsiyalistik kopiratipka kirip bolux digən səz. Bu yerdə bir boxluk

kalduruloğan, 70 pirsənt bolsimu bolidu, 75 pirsənt bolsimu bolidu, 80 pirsənt bolsimu yaki uningdin səl exip kətsimu bolidu, mana muxundakı bolsa, yerim sotsiyalistik kopiratsiyiləxtürük asasiy jəhəttin orunlinip bolοğan bolidu. Kalçını — keyinki ix. Sərəlmilik yahxi əməs, aldirangoqlulukmu yahxi əməs, sərəlmilikmu, aldirangoqlulukmu jihuyzhuyi. Jihuyzhuyi ikki hil bolidu, bir hili — sərəlmə jihuyzhuyi, yənə bir hili — aldirangoğlu jihuyzhuyi. Muxundakı disək laobəyxıxinglar ongayraq qüxinidu.

Ölkə (xəhər, aptonom rayon) dərijilik, wilayət dərijilik wə nahiyə dərijilik orunlar hərkətning tərəkkiyat əhəwalini hər daim igəlləp turuxi, məsilə kərüləngən əhaman həl kılıxi kerək. Toydin keyin naqra qaloğandək, hərgiz məsilə dəwilinip kaloğanda, andin yəkünləymən diməslik kerək. Burun bizning nuroqun hizmətlirimiz xundaq ix-ləndi, arılıqta məsilə kərəlsə həl kilməy, ularni dəwiləp turup, ix tüğəy dəp kaloğanda yəkün qıkıradioğan, tənkít kılıdioğan ixlər boğan idi. Bəzi yoldaxlar “3 kə əkarxi”, “5 kə əkarxi” hərkəttə muxundakı hatalıknı ətküzdi. Pəkətla ixtin keyin tənkít kılıxka huxtar boliwərməslik lazıim. Ixtin keyinmə tənkít kılıx kerək, əng yahxisi ix kərüləngən əhaman tənkít kılıx kerək. Pəkətla ixtin keyin tənkít kılıxka huxtar boliwerix, pəytəkə layiklaxkan yetəkqılık bolmaslıq yahxi əməs. Əgər baxkıqə əhəwal yoluksa əhəval kılıx kerək? Baxkıqə əhəwal bolsa, dərhal maxi-niqa tormuz berix yəni tohtitix lazıim. Maxina bilən dawandin qüxüwatlıkanda hətərgə yolukup əksak, dərhal tormuz bərginimizgə ohxax. Ölkə, wilayət wə nahiyilər-

ning maxinioja tormuz berix höküki bar. "Sol"qilliktin saklinixka dikkət kiliç lazim. "Sol"qilliktin saklinix jihuyzhuyi əməs, Marksizim. Marksizimda "sol"qillik kiliç kerək digən gəp yok, "sol"qil jihuyzhuyi Marksizim əməs.

Buningdin keyin kopiratipni rawajlandurux hizmitidə, biz nimilərni selixturuximiz kerək? Süpətni selixturuximiz, elqəmni selixturuximiz kerək. San yaki sür'ət yüksəridə eytiloğan bəlgilimidikidək bolsila boldı, mühüm nukta — süpətni selixturux. Süpətning elqimi nimə? Süpətning elqimi — ixləpqikirixni axurux wə ulaklarnı eltürüp koymaslik. Qandak kılqanda ixləpqikirixni axurojili, ulaklarnı eltürüp koyxuxtın saklanoqlı bolidu? Buning üçün ihtiyyariylik wə əzara mənpəət yətküzük pirinsipioja əməl kiliç, omumi yüzlük guyhua bolux wə janlıq yetəkqılık kiliç lazim. Muxular orunlansa, meningqə, kopiratiplarning süpitini birkədər yahxiliojili, ixləpqikirixni axurojili wə ulaklarning əlüxidin saklanoqlı bolidu. Biz Sovet ittipakı ətküzgən ulaklarnı kəpələp soyuwetix hatalioğidin jəzmən sakliniximiz lazim. Aqkuq keyinki 2 yilda, asaslıqı keyinki 5 ayda, yəni bu yil kix, kelər yil ətiyazda. Dikkət kilixinglarnı soraymənki, bu yil 11 - aydin kelər yil 3 - ay oqıqə, zadi qong məsilə qikip kalmışun, bir türküm kalını eltürüp koyidloğan ix tuoqulmuşsun. Qünki hazır bizdə tiraktır tehi nahayiti az, kala nahayiti ətiwa, u — yeza igilik ixləpqikirixida asasıy koral.

Buningdin keyinki 5 ay iqidə, əlkə dərijilik, wilayət dərijilik, nahiyə dərijilik, rayon dərijilik wə yeza dərij-

lik — muxu 5 dərijilik orunlardiki asaslıq kadırlar, aldi bilən, shuji, fushujilar jəzmən kopiratip məsilisini tətkik kılıxka kirixixi, kopiratipka ait türlük məsililər bilən pixxik tonuxuxi lazim. Waqt bək kışka bolup kaldimu? Meningqə, həkiki kirixsə, 5 aymu bolidu. Əlkə dərijilik orunlardiki yoldaxlarning tətkik kılıxka əstayidil kirixixi, əlwəttə, nahayiti zərür, bolupmu nahiyə, rayon wə yezilardiki yoldaxlar kirixmisə, nuroqun kopiratipni kuruup köyup əzi yənə bilmisə, bu nahayiti həwplik. Əgər kirixip ketəlməy yüriwərsə կandağ kılıx kerək? U əhalda hizmitidin almaxturuwetix kerək. 5 aydin keyin yəni kelər yil 3- aydin keyin, zhongyang yənə hazırlıdək muxundak bir yioqın eqixi mümkün. U qəoşda biz süpətni selixturimiz, kəpqilik səzgə qıkkanda bu ketim yazojan səzini təkrar okumay, yengi nərsilərni köyuxi yəni omumi yüzlük guyhualax məsilisi, igilik baxkurus məsilisi, rəhbərlik usuli məsilisini muhim nukta kılıp səzlixj lazim. Կandağ yahxi qarılerni қollanqanda kopiratiplar ni həm tez, həm kəp, həm yahxi կuroqlili bolidioqlanlioqini səzləx kerək. Dimək, süpət məsilisini səzləx lazim.

Rəhbərlik usuli nahayiti muhim. Hatalık ətküzməslik üçün, rəhbərlik usulioqa diqqət kılıx, rəhbərlikni küqəytiy lazim. Rəhbərlik usulioqa dair birkanqə təklip bar, yoloja köyuxka bolarmikin. Bularni həmmimiz kiliwatımız, bir yilda birkanqə ketim qong yaki kiqik yioqın ətküzüp, nəwəttə yüz bərgən məsililərni həl kılıx kerək. Əgər məsilə bolsa, ayrimliktin omumılıkni kərüwelix kerək. Kuxkaqlarning həmmisini tutup kəlip կarnini yeriq, andin “կuxkaqning əzi kiqik bolsimu, iq - baqrı to-

luk” ikənligini ispatlaxning hajiti yok. Əzəldin buyankı alimlar bundak қiloqan əməs. Birnəqqə kopiratipning əhwali aydinglaxturuwelinsila, muwapiq yəkün qıkarоjili bolidu. Yiojin eqix usulidin baxqa, yənə diənbao berix, diənhua berix wə berip kezdin kəqürük қatarlıq usullar- mu nahayiti muhim rəhbərlik usuli. Buningdin taxkiri, hərkəysi əlkilər layik adəm tallap, zornallarni yahxi qikirip, zornallarni yahxilap, təjribilərni tezdir almaxturuxi kerək. Yənə bir təklip bar, silər sinap baksang- lar. Mən 11 kün wakit sərp kılıp, 120 nəqqə parqə doklatni kərüp qıktım, jümlidin makalilarni tüzəttim wə ularoja təhrir səzi yazdim, mən “bəgliklərni kezip”; Kongfuzidinmu kəp mengip, Yünnən, Xinjianglaroqıqə “berip” kəldim<sup>(2)</sup>. Hərkəysi nahiyilərning təjribisini almaxturux üçün, hərkəysi əlkə, aptonom rayonlar bir yil yaki yerim yilda hər bir nahiyidin birdin makala elip bir kitap tüzüp qiksanglar қandak, buning kopirat- siyilextürük hərkitini tezdir kengəytixkə paydisi bar. Yənə bir usul bar, u bolsimu jiənbao qikirix. Kopiratip kuruxning sür'iti қandak boluwatkanlioji, қandak məsililər yüz bərgənligi həkkidə xiənweylər diweylaroja, diweylar shengwey, qüdangweylar oja, shengwey, qü- dangweylar zhongyang oja jiənbao əwətip, doklat kılıp turuxi lazim. Hər dərijilik rəhbərlik bundak jiənbao ni tapxuruwalojandın keyin, əhwalni igəlləp turidu, məsilə bolsa, uni həl қilixka qarə tapa laydu. Bular rəhbərlik usulioja dair birkənqə təklip, yoldaxlarning oylixip bekixini soraymən,

#### 4. IDIYIWI KÜRƏX TOOİRISIDA

Ətkənki təjribilər mundak bir nuktini ispatladı: Idiyiwi kürəx dəl jayida boluxi kerək. Həzir, idiyə jəhəttə elixix kerək, digən bir eoziz söz bar. Uruxnı alaylı, sən birni qapsang, mən birni qapımən, ikki tiq uqrıxiđu, elixix digən xu. Idiyə jəhəttə elixix bolmisa, eniklik wə üzül - kesillik bolmayıdu, bu yahxi əməs. Bu qetimki yioğında, biz idiyə jəhəttə elixip, eniklikkə, üzül - kesillikkə igə bolduk. Bu usulning birinqi paydisi xu boldiki, u kəp sanlıq yoldaxlarning məsililərni aydinglaxturuwelixioja yardımən bərdi, yənə bir paydisi xu boldiki, u hatalık ətküzgən yoldaxlarning hataliojini tüzitiwelixioja yardımən bərdi.

Hatalık ətküzgən yoldaxlaroja kəlsək, ikkila nukta bar dəp oylaymən: Biri, u əzi inkilap kılıxni halixi kerək; yənə biri, baxkılarmu uning dawamlıq inkilap kılıxioja yol koyxıkerək. Əzi dawamlıq inkilap kılıxni halimaydiqanlarmu bar, məsilən, Chen Duxiu dawamlıq inkilap kılıxni halimidi, Zhang Guotao dawamlıq inkilap kılıxni halimidi, Gao Gang, Rao Shushilar dawamlıq inkilap kılıxni halimidi, undaklar naħayiti az sanlıq. Zor kəpqilik kixılər dawamlıq inkilap kılıxni halaydu. Lekin yənə bir nuktimu bar, u bolsimu baxkılarning inkilap kılıxioja yol koyx lazim. Biz «A Q ning həkiki tərjimi-hali»diki yaloqan əjnəbi alwasti bolmasliojımız lazim, u A Q ning inkilap kılıxioja yol koymaydu; «Su boyida» romanidiki ak yəktək molla Wang Lunmu bolmasliojımız kerək, umu həkning inkilap kılıxioja yol koymaydu.

Omumən həkning inkilap kılıxioqa yol қoymaslıq nahayiti hətərlik. Ak yəktək molla Wang Lun həkning inkilap kılıxioqa yol қoymaydu, nətijidə həklər inkilap kılıp uni ərüwetidu. Gao Gang həkning inkilap kılıxioqa yol қoymıqan idi, nətijidə baxkilar inkilap kılıp uning əzini ərüwətmidimu?

Tarihiy təjribilər ispatlidiki, jiaotiaozhuyi hatalioğı wə təjribiqilik hatalioğı ətküzgənlərning mutlək kəpqılıgi tüzitip ketələydu. Buningda ikki nukta boluxi lazim: Bir tərəptin, jiddi tənkít boluxi lazim, yənə bir tərəptin, kəngqilik kılıx pozitsiyisi boluxi lazim. Keyinki nukta bolmisa, yahxi bolmaydu, munasiwət normal bolmaydu. Azrakmu hatalik ətküzməydigən kim bar? Məyli kim bolsun, əhaman bəzi qong - kiqik hatalıklarnı ətküzüp қoyidu. Kütkuzuwaloqli bolmaydiqənlar əhaman nahayiti az bolidu, məsilən, Chen Duxiu, Zhang Guotao, Gao Gang, Rao Shushilar, yənə Chen Guang, Dəy Jiyenglar. Axundak nahayiti az sandiki kixilərdin baxkılırining həmmisini kütkuzuwaloqli bolidu, ularning həmmisi yoldaxlarning yardımı ərkilik əz hatalioğunu tüzitip ketələydu. Biz axundak kılıxımız kerək, bizdə axundak ixənq boluxi kerək. Hatalik ətküzgənlərning əzidimu axundak ixənq boluxi kerək.

Zhongyang yeza hizmiti busidiki bir kisim yoldaxlar, aldi bilən, yoldax Deng Zihuy hatalik ətküzdi. Uning bu ketim ətküzgən hatalioğı haraktır jəhəttin onqıllıq hatalioğuna yatidu, təjribiqilik haraktiridiki hatalıkka yatidu. Yoldax Deng Zihuy əz əzini tənkít

kıldı, gərqə guruppa məjlisliridə bəzi yoldaxlar uning səzini tehi üzül - kesil bolmidi dəp his kilişkan bolsimu, lekin biz zhengzhijüdiki yoldaxlar wə yənə bəzi yoldaxlar səzlixip körüp, asasiy jəhəttin yahxi boldi dəp his kildük. Mana muxu kəmdə uningda muxundak tonuxning bołożanlıqı — yahxi bołożını. Yoldax Deng Zihuy ətkənki uzun muddətlik inkilawiy kürəxlər dawamida nuroğun ixlarnı kılıqan, nətijisi bar, buni etirap kiliş kerək. Lekin nətijini bopa kiliwelixka bolmayıdu. Bu həktə uning əzi salahiyitini pəx kilip kəlgənligini eytti. Adəm kəmtərrək boluxi lazim. Kəmtər bolup, yoldaxlarning yardımını kobul kilişni halisila, uning əz hatalıqını tüzitip ketələydiqanlıqıja ixinimiz.

Ilgiri yoldax Deng Zihuy sodigərlərgə tayinix (yəni burzuaziyigə tayinix) wə “4 qong ərkinlik” digən gangling haraktırılıq səzlərni otturıqə koyqan idi, u hata idi, puroletariyat haraktiridiki gangling əməs, həqiqətənmə burzua haraktiridiki gangling, kapitalizim haraktiridiki gangling bolup, 7-nəwətlik zhongyang weyyüənhuy 2-omumi yiojinining burzuaziyini qəkləx toqrisidiki kararioqa hilap idi. Biz hazır xəhər burzuaziyisi wə yeza burzuaziyisi (bay dihanlar)gə karita qəkləx siyasi-tini kölliniwatımız. Əmgək küqi yallax, soda, kərz berix, yər ijarigə berixni qəkliməydioqan bundak “4 qong ərkinlik”tə məsilə bar. Mən “4 kiqik ərkinlik” dəymən. Buningda qong - kiqiklik pərkə bar. Qəkləx arkısida burzuaziyining bu ərkinligi xunqılıkla қaldıki, u nahayıti kiqik. Biz xərt hazırlap, burzuaziyining bu kiqik ərkinligini yokitiximiz lazim. Xəhər burzuaziyisigə qə-

ratkinimizni paydilinix, qəkləx, əzgərtix dəp ataymiz. Paydiliniximiz kerək, lekin uning dələt pilanıqası wə həlk turmuxioğası paydisiz kismini qəkliximiz kerək. Bundak siyaset “sol” qillikmu əməs, ongqillikmu əməs. Zadi qəklimisək, u tolimu ongqillik bolidu. Qippida qəkliwetip, ularning birər ix kılıxioğası zadi yol қoymisak, u tolimu “sol” qillik bolidu. Lenin, bir partiyə əgər millyonlıqan uxşaq ixləpqikarəqəuqılar məwjuṭ bolup turuwatkan xaraitta, kapitalizimni birakla yokitiwetix koysi-da bolidikən, u əhməklik bolupla қalmastın, bəlki əzini əltürük bolidu, digən idi<sup>(3)</sup>. Lekin yoldax Deng Zihuning digini toqra əməs, qunki u qəkləxni tiləğə almidi, bu zhongyangning diginigə ohximaydu, zhongyang weyyüənhuyning 2- omumi yioqinining diginigə ohxi-maydu.

Bəzi yoldaxlar partiyining kararı wə partiyining uzakṭın buyan təxəbbus kılıp keliwatkan siyasetlirini, goya kərüp bakmioğan wə anglapmu bakmioğandək, pütünləy digüdək pisəntigə almaywatidu, daolisi nimə ikən, tang. Həmkarlixix - kopiratsiyilixix hərkitini alsak, bu ix kəp yillardın buyan mərkiziyy inkilawiy genjüdiddə, Yən'əndə wə genjüdilərning həmmisidə yoloğası koyulmuş turukluk, kermigəndək, anglimioğandək yürüwatidu. Zhongyang 1951- yili kixtila yeza igilik ixləpqikirixida həmkarlixix - kopiratsiyilixix toqrisida karar qıkarəqən idi, unimu kermigən qeoğı. Ta 1953- yiloğası kəlgəndimə yənilə gəpi insapka darimaslıq, uxşaq - qüxxək iltipatlarnı kılıxka amrak bolux boldı. Gəpi insapka darimaslıq digənlik gəpi sotsiyalizimoğası darimaslıq digən

bolidu; uxxaq - qüxxək iltipatlarnı kılıxka amraq bolux digənlik “4 qong ərkinlik” uxxaq - qüxxək iltipatlırını kılıxka amraq bolux digən bolidu. Dimək, bəzi yoldaxlar partiyining қararioja yaki partiyining uzakṭın buyan təxəbbus կilip keliwatkan bəzi siyasətlirigə, bəzi ganglinglirioja zadi pisənt kilmay, əz aldioja baxka yol tutup kəldi. Ular muxuningoja ohxax haraktirdiki məsililərni ilgiri baxkılarning zadi səzləp ətkən - ətmigənligini, kandak səzligənligini təkxürüpmu bəkmidi. Bəzi tarixxunaslar taxpaqa կepioja, metal wə taxqa oyulojan hətlər həm yər astidin keziwelinojan baxka կədimiy nərsilərnimü təkxüridü, bu yoldaxlar bolsa bizning waqtı uzak bolmiojan nərsilirimizgimu zadi pisənt kilmidi, təkxürüxtin erindi. Kışkisi, կuliojini yopuruwelip, taladiki ixlar bilən kari bolmay, axundak yeziwərdi, axundak səzləwərdi, məsilən “4 qong ərkinlik” digən’gə ohxax birnimilərni səzlidi, obdan boldi, tamoja üsüwaldi.

Yənə bəzi yoldaxlar daim tarkaqqılık kılıxni, mustəkillik dəwasi kılıxni, hətta mustəkil padixalıq dəwasi kılıxni nahayiti yahxi kəridü, hakimmutləklikni nahayiti ləzzətlik his kildü. Awal rahət kərimən dəp bir padixalıq tikləp, əzi padixa boluwalidu. Akiwəttə kandak bolidu? Akiwəttə əzini taza əzapka selip կoyidu, tənkitkə uqrayıdu. «Ordioja təntənə bilən kirix» digən tiyatır bar əməsmidi? Uningdiki Xüe Pingguy padixa bolup nahayiti rahət kəridü, u qaoğda əzini tənkit kilmaydu. Bu yeri yahxi əməs. Nuroğun kixilər baxkilar bilən məslihətlixixni zadi yakturmaydu. Nur-oğun yoldaxlar aqzida kolliktip rəhbərlik kılıxni yaklay-

du, əmiliyəttə, goya hakimmutləklik kilmisa bir rəhbərgə ohximay əlidioqandək, xəhsı hakimmutləklikni tolimu yahxi kəridu. Bir rəhbər hakimmutləklik kilmisimu bolidu, bilip koyung! Burzuaziyining burzua demokiratiyisi bar, u sinipy hakimmutləklikni təkitləydu. Puroletariyat bilən gongchəndangmu sinipy hakimmutləklikni yoloja koyidu, əgər xəhsı hakimmutləklik yoloja koyulsa, yahxi bolmaydu. Ixta əhaman baxçılar bilən məslihətlixix kerək, kolliktipning alddin etküzülsə, kəp sanlık kixilərning əkil - parasiti mərkəzləxtürülsə yahxirak bolidu.

Səzləp etüxkə tegixlik yənə bir əhwalmu bar. Nuroğun yoldaxlar həmixə ix dəwisi iqigə kirip ketidu, məsililərni tətkik kilmaydu. Ixni bejirix kerəkmu? Əlwəttə bejirix kerək. Ixni bejirmisə bolmaydu, lekin, ix bejirix bilənla bənt bolup ketip, məsililərni tətkik kilməslik həwplik. Kadirlar bilən uqraxmay, amma bilən uqraxmay yaki ular bilən uqraxkanda “sizqə mening oylioqanlırim zadi toqrimu, yok, pikringizni eytip beking” dəp ular bilən məslihətləxməy, pikir almaxturmay, həmixə tənbih beridu. Bundak bolqanda, siyasi əhwalı səzməydu, burnı ixliməy əlidu, siyasi zukamoqa giriptar bolidu. Burun pütüp əksər, qaysı wakitta əndək əhwalı bolidu. Burun pütüp əksər, qaysı wakitta əndək əhwalı bolidu. Bügün yoldax Chen Yi, xəy'ilərni bax kətərgən əhaman tutuwelix kerək, didi. Xəy'ilər kəp miqdarda omumi yüzlük məwjut bolup turuwatsa, yənə uni kərməslik tolimu əhangwaktılık bolidu. Bundak əhwaloqa dikkət kiliş zərür. Yalang ix bilənla bolup ketip, məsililərni tətkik kilişkə əhmiyət

bərməslik, amma bilən wə kadirlar bilən uqrixixka əhmiyət bərməslik, ularoğa қarita məslihətləxix pozitsiyisini tutmaslıq bəkmə yahxi əməs.

## 5. BAXKA BIRKANQƏ MƏSİLƏ

Təwəndə bəzi məsililər üstidə tohtilimən, uning tolisini yoldaxlar otturioğa қoyoqan.

Birinqi, həllik ottura dihanlarnı kopiratiptiki rəhbərlik ornidin almaxturuwetix ixida կədəm - basquqka dikkət kılıx, usuloğa dikkət kılıx kerək, ularnı bir xamal bilən bir wakittila qüxürüwətməslik kerək. Həllik ottura dihanlar gərqə rəhbər boluxka muwapiq bolmisimu, lekin ular — əmgəkqi. Əhwalni pərkələndürүx, ularning hizməttiki ipadisining zadi қandaq ikənligigə karax kerək. Bəzilirini qoşum wəzipisidin eliwetix kerək, qünki ular dawamlik ixləwərsə, rastla қamlaxmay қalidu. Xundaktimu ularning dawamlik rəhbər boluxka həkikətən muwapiq kəlməydiqanlıqını ammiqə (məsilən kopiratip əzalirioğa) wə həllik ottura dihanlarning əzigə qüxəndürүx kerək. Yənə bir xərt bar, u bolsimu ornioğa dəssəydiqan birkədər yahxi kixini təyyar lax, ornini basidiqan birkədər yahxi kixini yetixtürүx, andin ularni hizməttin almaxturuwetix. Bəziliri, əz əzini tənkit kılıp hatalıqını tüzətkəndin keyin, əslidiki hizmitini ixləwərsə bolidu, bəzilirini muawinlikka yaki weyyüənlikkə almaxturup қoysimu bolidu. Yahxi ixləp kəlgənlərgə kəlsək, ular gərqə həllik ottura dihan bolsimu, əlwəttə, almaxturuwetidioqanlar қatarioğa kirməydu. Həllik ottura dihanlar oşa bay dihanlar қatarıda muamilə kilişkə

bolmaydu, həllik ottura dihan bay dihan əməs. Ularning həmmisini birakla almaxturuwətməslik kerək. Bu məsilidə ehtiyatqan bolup, uni obdan həl kılıx lazıim. Yukurida eytiloqan birkənqə hil qarə bolamdu, yok, hərkəyasi əlkilər, jaylar tətkik kılıp baksun.

Ikkinqi, zhibuda wə amma arisida qüxəndürүx kərəkki, bu ketim bizning təwən ottura dihanlar bilən yüksəri ottura dihanları ohxax bolmioqan ikki təbikə diyiximiz yengiwaxtin bir ketim sinip ayriojanlıq əməs, bəlki əmiliyəttə hərkəyasi təbikilərning kopiratsiyiləxtürükə tutğan pozitsiyisidə aktiplik wə passiplik pərkə bolovanlıqidin boldi, bir təbikinинг iqidiki xəhs-lərdimu xundak pərk bolidu. Məsilən, kəmbəoqəl dihanlar iqidimu waktinqə kopiratipka kirməydiqanlar bolidu. Bu arkılık, қaranglar, kəmbəoqəl dihan, təwən ottura dihanlar iqidimu birkədər passiplar bar, ular kirixni halimoqan idi, ularnimu almiduk, silər həllik ottura dihanlarmu hazır kirixni halimisanglar, kirmisənglar bolidu, dəp bu həllik ottura dihanları kayıl kılıxka bolidu. Biz aldi bilən kiziķidioqanları kobul kılımımız, uningdin keyin 2- kisim kixilərgə təxvik kılıp, ularni kiziķkəndin keyin kobul kılımımız, uningdin keyin yənə 3- kisim kixilərgə təxvik kılımımız. Muddət wə türkümgə bəlük kerək. Kəlgüsində həmmə kixi kopiratipka kiridu. Xuning üqün, bu қandaktu yengiwaxtin sinip ayriojanlıq əməs.

Üqinqi, pomixxik, bay dihanlarning kopiratipka kirix məsilisi toqrisida. Bu mundaq bolsa қandaq: Nahiyə wə yezini birlik kılıp (Nahiyə birlik kılinsa, tehi

kupayə kilmaydu, qünkü bir nahiyə asasiy jəhəttin kopiratsiyilixip boļojan bolsimu, lekin bəzi yezilarda kopiratip kurulmiojan boluximu mümkün), bir nahiyə, bir yeza asasiy jəhəttin kopiratsiyilixip bolsa, yəni 70 - 80 pirsənt dihan aililiri kopiratipka kirip boļojan bolsa, xu jaydiki mustəhkəmlən'gən kopiratiplar pomixxik, bay dihanlarnı, ularning ipadisining қandaqlıqioja қarap, muddətkə, türkümə bəlüp bir tərəp kilişkə kirixsə bolidu. Bəzi ipadisi yahxi bolup kəlgən, yuwax, dələt kənuniyoja boysunojanlırioja kopiratip əzasi digən nam berilsə bolidu. Bəziliri kopiratipta əzalar bilən billə əmgək kilsa, hək alsa bolidu, lekin kopiratip əzasi dəp atimaslıq lazim, əmiliyəttə ular kopiratipning kandidat əzasi; əgər ular obdan ixligən bolsa, ularni ümitləndürüx üçün, kopiratip əzasi kilsimu bolidu. 3- kisim kixilərni waktingə kopiratipka kirgüzməy, keyinqə əhwaloja қarap ayrim - ayrim həl kiliş kerək. Bu pomixxik, bay dihanlarnı kopiratipka aloqandin keyin, kopiratipta wəzipigə қoymaslıq kerək. Təkxürüxtin ətkən, pomixxik, bay dihan ailisidin kelip qıkkən bəzi yax ziyalilaroja kəlsək, yezilarda ularning bəzilirini mədiniyət okutkuqisioja ohxax hizmətlərgə қoyuxkə bolamdu? Bəzi jaylarda baxkə ziyalilar bək az bolup, axundak ehtiyaj qüxsə, partiyə zhibusining, kopiratip baxkurusx weyyüənhuyining rəhbərliyi wə nazariti astida ularni mədiniyət okutkuqisi hizmitigə қoysa bolidu. Həzir baxlan-oquq məktəp okutkuqiliri iqidə bundaklar az əməs. Pomixxik, bay dihan ailisidin kelip qıkkən yaxlar aran 17 - 18 yaxlarda bolup, toluk baxlan-oquq məktəpni yaki

toluksız ottura məktəpni püttürgən, ularni mədiniyət okutkuqisimu kılmay turuwelixning, meningqə, hajiti yok, biz ulardin paydilinip dihanlaroja hət ügitip, sa-watsizlikni yusak bolidu. Muxundak kilsaq bolamdu, muzakirə kılıp bekinqilar. Kuəyjilikkə ohxax ixlaroja köyux həwplikrək.

Tətinqi, ali kopiratipning xərtliri wə kanqilik ali kopiratip կurux kerəkligi toqrisidimu bugün səzliməy, uning xərti məsilisini yənilə kəpqilik muzakirə kılıp bekinqilar, kelər yil səzlixəyli, jaylar əhwaloja қarap, əmiliyəttə ixlisə bolidu. Kışkisi, xərt pixip yetilgən bolsa, կursa bolidu, xərt pixip yetilmigən bolsa, կurmaslik kerək, baxta az կurux, keyinqə pəydin - pəy kəpəytix kerək.

Bəxinqi, kopiratip կurux waktini hər yilning kix wə ətiyaz pəsillirigila mərkəzləxtürüp koymaslikni oylixip başsak, yaz, küz pəsilliridimu bizə կuruxka bolidu, hazır bəzi jaylar əmiliyəttə xundak kiliwatidu. Lekin, kərsitip ətüx kerəkki, ikki dolğun arilioğida bir dəm elix wə tərtipkə selix wakti boluxi kerək, bir türkümini կuroqandan keyin uni tərtipkə selip, uningdin keyin yənə bir türkümini կurux kerək, buningdimu, urux kiloqanoja ohxax, ikki urux arilioğida dəm elix wə tərtipkə selix boluxi kerək. Tərtipkə salmaslik, aram almaslik, dəm almaslik tamamən hata. Armiyidə tərtipkə salmay, dəm almay, tohtimay ilgiriləp, uruxuwerix kerək dəydioqan pikirlər bolovan idi, undak kiliç əmiliyəttə mümkün əməs. Adəm digən uhlaydu. Bügünkü muxu yioqinimizni tohtatmay muxundak dawamlaxturuwər-

sək, həmməylən қarxi turidu, mənmu қarxi turimən. Adəm hər kuni bir կetim uzakraq dəm alidu, 7 - 8 saat, az digəndə 5 - 6 saat uhlaydu, arılıktiki kalta dəm elix-lar tehi buningoja kirməydu. Kopiratip қuruxtək bundak qong ixtə dəm elix, tərtipkə selix bolmisimu bolidu di-yix nahayiti gədəklik.

Altinqi, "kopiratipni tirixqanlıq - iqtisatqillik bilən baxķurux" digən xoar nahayiti yahxi. Buni təwəndikilər otturioja қoyoqan. İqtisat kilixnı қattık yoloja қoyux, israpqılıkka қarxi turux kerək. Həzir xəhərlərdə israp-qılıkka қattık қarxi turux boluwatidu, yezillardimu israpqılıkka қarxi turux boluwatidu. Əyni tirixqanlıq-iqtisatqillik bilən tutux, kopiratipni tirixqanlıq - iqtisatqillik bilən baxķurux, wətənni tirixqanlıq - iqtisatqillik bilən gülləndürüxni təxəbbus kiliq lazımlı. Bizning məm-likitimizgə, birinqidin, tirixqanlıq, ikkinqidin, iqtisatqillik kerək, hərunluk, həxəmətqılık kerək əməs. Hərunluk qüxkünlükkə elip baridu, yahxi bolmayıdu. Kopiratip-larnı tirixqanlıq - iqtisatqillik bilən baxķurux üçün, əm-gək ünümdarlıqını əstürüx, iqtisat kilixnı қattık yoloja қoyux, tənnərkni təwənlitix, igilik hisawatini yoloja қoyux, buzup - qeqip israp kiliqka қarxi turux lazımlı. Əmgək ünümdarlıqını əstürüx, tənnərkni təwənlitix — hərkandak kopiratipning ixlixi zərür bolovan hizmət. Igilik hisawatini bolsa pəydin - pəy yoloja қoyux kerək. Kopiratip qongayoqanda igilik hisawati bolmisa bolmaydu, igilik hisawatini pəydin - pəy üginiwelix kerək.

Yəttinqi, bu nəwət dələt dihanqliq məydanlırı məsilisi üstidə hıqqim tohtalmidi, bu — bir kəmqlik.

Zhongyang yeza hizmiti busı bilən yeza igilik busining dələt dihanqılık məydanlırı məsilisini tətkik kılıxını ümit kılımız. Kəlgüsidə dələt dihanqılık məydanlırinin salmioğı yıldın - yiloqa exip baridu.

Səkkizinqi, qong Hənzuqılıkka dawamlik ərəxi turux lazim. Qong Hənzuqılık — bir hil burzuaziyə idiyisi. Hənzular xunqə kəp bolоjaqka, az sanlıq millətlərni asanla kəzgə ilmay koyidu, ularoja qin kəngül, səmimi niyət bilən yardəm bərməy koyidu, xunga qong Hənzuqılıkka kattık ərəxi turux kerək. Əlwəttə, az sanlıq millətlər iqidə tar millətqılık yüz beriximu mümkün, buning ojumu ərəxi turux kerək. Lekin bu ikki nərsə iqidə, asaslıçı, həmmidin awal ərəxi turux lazım bolojini — qong Hənzuqılık. Hənzu yoldaxlarning pozitsiyisi toqra bolsa, az sanlıq millətlərgə muamilə kilixta həkikətən adil bolsa, milli siyaset jəhəttə, milli munasiwəttiki məydan jəhəttə nuktiinəziri burzuaziyiqə bolmay, pütünləy Marksizimqə bolsa, dimək, qong Hənzuqılık bolmisila, az sanlıq millətlər iqidiki tar millətqılık nuktiinəzirini heli asan tüğətkili bolidu. Hazır qong Hənzuqılık yenilə az əməs, məsilən, həmmigə qat keriwelix, həkning ərp-adətlirigə hərmət kılmaslik, əziningkinila rast kilih, həknin kəzgə ilmaslik, həknin undak əkalak, bundak əkalak diyix wə baxkilar. Bu yil 3-ayda partiyining məmlikətlik wəkillər yioğinida eyitkan idim, Zhongguoda az sanlıq millətlər bolmisa bolmayıdu. Zhongguoda nəqqə on millət bar. Az sanlıq millətlər olturaklıxkan jaylarning kəlimi Hənzular olturaklıxkan jaylarning kəlimidin qong, u yərlərdə kəmülüp yatkan hər hil maddi baylık-

lar intayin mol. Həlk igiligidə az sanlıq millətlərning igiliyi bolmisa bolmaydu.

Toğkuzinqi, sawatsizlikni yuyux hərkitini, mening-qə, yürgüzsək yahxi bolatti. Bəzi jaylar sawatsizlikni yuyux hərkitini yuyuwətti, bu yahxi əməs. Kopiratsiyiləxtürük jəryanında sawatsizlikni yuyux hərkitini yuyuwətməy, sawatsizlikni yuyux, sawatsizlikni yuyuxni yuyuwətməy, sawatsizlikni yuyux lazımlı.

Oninqi, bəzilər: "Sol"qillik digən nimə, ongqillik digən nimə? dəp soraydu. Burun biz, xəy'ilər makan, zaman iqidə hərkət kılıdu, digən iduk. Bu yerdə, asaslıqı, zaman kəzdə tutuludu, kixilər xəy'ilər hərkitini əmiliy əhəwaloğa uyoğun küçətməy, zamanqa karimay, aldiqə ətüp kətsə, "sol"qillik bolidu, kəynidə ələsə, ongqillik bolidu. Kopiratsiyiləxtürük hərkitini alaylı, əslidə ammining aktipliqi, həmkarlık guruppilirining omumi yüzlük məwjuṭluqi wə partiyining rəhbərlik küqigə ohxax mundak pixip yetixkən xərtlər tursimu, lekin bəzi yoldaxlar bularnı yok dəydu; kopiratsiyiləxtürük hərkitidin ibarət bu xəy'ini mana muxu wakitta (bir-nəqqə yil burun əməs, bəlki hazır) zor dərijidə rawajlan-durux mümkün bolsimu, ular buni mümkün əməs dəydu, mana bularning həmmisi ongqillik bolidu. Dihanlarning ang - sezimi wə partiyining rəhbərlik küqigə ohxax xərtlər tehi pixip yetixmigən tursa, kiskiojına bir wa-kit iqidə, məmlikətning 80 pirsəntini kopiratsiyiləxtürükə bolidu diyix "sol"qillik bolidu. Zhongguoda: "Koçun pixsa sapioqida turmas", "Su kəlsə erik hasil bolur" digən gəp bar. Biz konkirit xərtkə ətarap ix kili-xi-

miz, eż məksidimizgə zormu - zor əməs, bəlki təbii halda yetiximiz lazımlı. Məsilən, bala 9 ayda tuqulidu, 7 aylık boloğanda dohtur bir besiplə qüxürüwətsə, yahxi bolmaydu, u "sol"qillik bolidu. Əgər 9 ay toxup, bala əzi rastla qüxməkqi bolsa, sən qüxkili koymisang, bu ong-qillik bolidu. Yioqip eytkanda, xəy'i zaman iqidə hərkət kılıdu, wakti - saiti kəlgəndə, kilişkə tegixlik ixni kiliş kerək, kilipli koymisang, ongqillik bolidu; wakti - saiti kəlmigən qaoğda, zormu - zor kilmakqi bolsang, "sol" qillik bolidu.

On birinqi, bəzilər: "Sol"qillik hatalioji yüz berixi mümkün mü? dəp soraydu. Biz: pütünləy mümkün, dəp jawap berimiz. Məlum bir jayning rəhbərliyi, məyli yeza zhibusi, qüwey, xiənwey, diwey, shengwey bolsun, ammining ang - sezimini etiwaroja almisa, həmkarlıq guruppilirining tərəkkiyat əhwalını etiwaroja almisa, uning üstigə, guyhuamu bolmisa, tizginləxmu bolmisa, muddət wə türkümə bəlməy, sanqıla kiziksa, süpətkə kəngül koymisa, qokum eoqır "sol"qillik hatalioji kelip qikidu. Ammining kizozinlioji kətirilip, kəp-qillik kopiratipkə kirixni tələp kilişan qaoğda, və türük kiyinqilik wə yüz berix ehtimali bolojan barlık paydisız əhwalni təsəwwur kiliip, ammioja oquq eytix kerək, amma toluk oylansun, korkmisa kirsun, korksa kirmisun. Əlwəttə, kixilərni korkitiwetixkimu bolmaydu. Bugün mən silərni korkitiwətmigən bolsam kerək dəp oylayımən, qünki biz xunqə kəp wakit məjlis aqtuk. Muwapik pəyttə kixilərning kallisini körüp koyup, bu kallini bək kəpüp kətməydiqan kilipli koyux zərür.

Biz tükiməs əndixilərgə karxi turimiz, san - sanaksız əmir - mərup, nəhi - münkirlərgə karxi turimiz, undak bolsa zadila əndixə kılmaslıq kerəkmu? Birərmu əmir - mərup, birərmu nəhi - münkir lazımlı əməsmu? Əlwəttə undak əməs. Zərüroloqan əndixilər, tegixlikoloqan əndixilər kimdə bolmayıdu? Zərüroloqan əmir - mərup, nəhi - münkirmu kerək. Az - tola əmir - mərup bolmisa, az - tola nəhi - münkir bolmisa kandaq bolidu? Zərüroloqan əndixilər, zərüroloqan əmir - mərup, nəhi - münkirlər, zərüroloqan tohtax, aram elix, tormuz kılıx, toma tutuxlar tamamən boluxka tegixlik.

Mundaq bir qarə bar: Kixilər məoqrurlinay dəp turoqanda, kuyruqını əmdila dinggaytay dəp turoqanda, uningoja yengi wəzipə tapxurup (Məsilən, hazır biz süpətni selixturuxni otturioqa қoyduk, kelər yili süpət selixturulidu, u qaoqda san məsilisi ikkinqi orunoqa qüxxüp қalidu), məoqrurlinixka ülgürəlməydiqan, qolisi təgməydiqan kilip қoyux kerək. Bu qarini ətkəndə sinak kilip kərgən iduk. Armiyə bir uruxta oğlibə kılqandın keyin, bəzi yoldaxlar əp - qərisidikilərgə zök - xoki bilən səzlep beriwatkanda, kuyruqını taza igiz dinggaytiwaloqan qaoqda, uningoja ikkinqi bir uruxni қılıdioqan yengi wəzipini tapxurisən. Yengi wəzipə tapxurulogan haman, u dərhal məsilə üstidə oylinidu, təyyarlıq hizmitigə kirixidu - də, dinggaytiwaloqan kuyruqı jayioqa qüxitidu, məoqrurlinixka ülgürəlməydi.

On ikkinqi, bəzi yoldaxlar nahiyə dərijilik orunda 10 pirsənt janlıq ix kərük hökükü boluxka yol қoyulsə bolamdu? Kopiratip kıruxni alaylı, 10 pirsənt az bolsa

bolamdu, 10 pirsənt kəp bolsa bolamdu digənni otturioğa köydi. Meningqə, bu təkliplni köbul kiliixka bolidu, bu yahxi, unqiwalla əlük kiliwətməslik kerək. Yənə oylixip bekinqəlar.

On üçinqi, ənzə aqduridiojanlar qikip қalarmu? Ənzə aqdurmakqi boluwatkanlar az əməs. Ular, koperatiplar əy bolmaydu, silər kiliwatkan nimilər kəlgüsidiə birimu қalmay aqdurulidu, dəp қaraydu, bizni Marksizimqi əməs, jihuyzhuyiqi dəydu. Lekin, mening қariximqə, wəziyət təkəzzə kiliwatidu, bu ənzini aqduralmaydu.

On tətinqi, bəzilər: Kəlgüsidi ki yüzlinix қandak bolidu? dəp soraydu. Yüzlinix xundak boliduki, təhminən üq 5 yillik pilan məzgilidə sotsiyalistik sanaətləxtürük wə yeza igiligini, kol sanaətni, kapitalistik soda-sanaətni sotsiyalistik əzgərtix asasiy jəhəttin orunlinip bolidu. Meninq қariximqə, yüzlinix ənə xundak bolidu. Xundaktimu yənə bir nuktini қoxup қoyuxka bolidu, ətkən ketimki partiyə wəkillər yioqnidimu səzləp ətkən iduk, təhminən 50 yıldın 75 yiloqıqə bolojan wakit iqidə yəni on 5 yillik pilandin on bəx 5 yillik pilanoğıqə bolojan wakit iqidə կudrətlik sotsiyalistik dələt kurup qikix mümkün.

50 yıldın 75 yiloqıqə bolojan arılıkta, həlkəradə, məmlikət iqidə, partiyə iqidə qoqum nuroğun jiddi, murəkkəp tokunuxlar wə kürəxlər bolidu, biz qoqum nuroğun kiyinqiliklar oşa duqkelimiz. Bizning kəqürmixlirimizdin қarioqanda, bu əwlat kixilər nuroğun tokunuxlarnı — қorallıq yol bilən, teq yol bilən, kan təkük yoli

bilən, қan təkməslik yoli bilən bolqan tokunuxlarnı baxtin kəqürduk, buningdin keyin undak bolmaydu, dəp eytalamsən? Qoқum bolidu, kəp bolsa boliduki, az bolmaydu. Buning iqidə, dunya uruxi bolidu, beximiz-oja atom bombisi qüxidu, Beriyə qikidu, Gao Gang qikidu, Zhang Guotao, Chen Duxiular qikidu. Birmunqə ix-larnı hazırləsəwwur kiliqili bolmaydu. Lekin, biz Marksizmqlarning қarixiqə, səzsizki, barlıq қiyinqılıklarnı yengip kətkili bolidu, kudrətlik sotsiyalistik Zhongguo qoқum barlıqça kelidu. Xundak boluxi qoқummu? Meninqə, qoқum. Marksizimoja asaslananında, bu qoқum. Burzuaziyə əzining gərkarını hazırlap koydi, uning gəri kezilip boldi, u əlməmdikən? Yüzlinixtin söz aqkanda, yuzərək kılıp eytkanda, yüzlinix ənə xundak bolidu.

On bəxinqi, silər қarar wə nizamnamidin ibarət iki həjjətkə birmunqə tüzitix pikringlarnı bərdinglar, nahayiti yahxi, ularnı toplap oylixip bakayıli. Қarar bugün makullanoğandan keyin, uni birkənqə kün iqidila zhengzhijü tüzitip elan kılıdu. Nizamnamə səl asta bolidu, demokratik zatlar bilən məslihətlilikxə toqra kelidu, қanun qikirix rəsmiyitidin ətküzülidu, bəlkim, hərbi hizmət ətəx қanunioja ohxax, aldi bilən həlk қurultiyi daimi weyyüənhuyi muzakirə kılıp, guowuyüənning elan kılıp pikir elixioja tapxuruxka, jaylar xu boyiqə bir məzgil sinaq kılıp ixlisə, kelər yil yənə həlk қurultiyi-ning makullixioja sunuxka toqra kelər.

Ahirda, silərning makala yazoğanda dikkət kili-xinglar oja tegixlik bolqan məsilə üstidə səzligəq ketəy. Bu yerdə olturoqanlarning “til okutkuqisi” bolup qik-

xini ümit kılımən. Silərning makalanglar heli yaman əməs yeziliptu, səl - pəl kəmqılıgi bardəkmu turidu. Silər baxķılarning makala yezix istilini əzgərtiwelixioqa yardəm berixkə kəngül bəlünqlər. Hazır birmunqə yoldaxlarning makaliliridin կuruk gəp bilən tolup kətkənlərim bar, əmma azrak; asasiy kəmqılıgi қədimiy səzlər kəp, yerim koniqə, yerim yengiqə ədibiy til purioji bək küqlük. Makala yazoqanda, logikioqa dikkət kiliç kerək. Dimək, pütün makala, pütün səzning կurulmisi oqa dikkət kiliç kerək, uning bexi, otturisi, ahiri munaşıwtlik boluxi, iqliki baoqlinixi boluxi kerək, bir birigə tokunuxup կalmaslıo唧 kerək. Girammatikiojumu dikkət kiliç lazim. Birmunqə yoldaxlar qüxürüp կoyuxka tegixlik bolmiojan ığını, tolduroquqılarni qüxürüp կoyidu, yaki rəwixni peil կatarida ixlitidu, hətta peilnimu qüxürüp կoyidu, bularning həmmisi girammatikioqa uyğun kəlməydu. Yənə istilikstikioqa, կandaq kiliç janlıkrak yezixkımı dikkət kiliç kerək. Kıskısı, logikiojumu uyğun boluxi, girammatikiojumu uyğun boluxi, istilikstika jəhəttin yahxıraq boluxi lazim, makala yazoqininglarda muxu 3 nuktiqə dikkət kiliçinxıglarnı səraymən.

### IZAHLAR

- (1) Lenin. «Axlıq beji toqrisida»oqa karalsun.
- (2) Bu yerdə yoldax Mao Zedong jaylarning yeza igiliginə kopiratsiyilextürük toqrisidiki doklatlarını kərüp «Yeza igilik ixləpqikirix kopiratiplirini կandaq baxķurux kerək»ni tüzgən ix kəzdə tutulidu. Muxu tomdiki ««Zhongguo yeziliridiki sotsialistik dolğun»oqa kirix səz»gə karalsun.
- (3) Lenin. «Axlıq beji toqrisida»oqa karalsun.

# «ZHONGGUO YEZILIRIDIKI SOTSIYALISTIK DOLKUN» OIA SÖZ BEXI

(1955- yil 9- ay, 12- ay)

## SÖZ BEXI I

(1955- yil 9- ayning 25- kuni)

Kapitalizimdin sotsiyalizimoğıqə bolğan ətkünqi dəwrde Zhongguo gongchəndangining zongluxiəni məmlikətni sanaətləxtürüxnı asasiy jəhəttin orunlax, xuning bilən bir wakitta yeza igiligi, kol sanaət wə kapitalistik soda - sanaətni sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlaxtin ibarət. Bu ətkünqi dəwr üçün, əsligə kəltürrüx dəwri bolğan 3 yiloqa üç 5 yıllık pilan waktı koxulup, təhminən 18 yil ketidu. Partiyimiz iqidə bu zongluxiənning қoyuluxioja wə wakit bəlgilimisigə kərünüxtə həmməylən koxulojandək turidu, əmma, əmiliyəttə, ohxax bolmioğan pikirlər bar. Bundak ohxax bolmioğan pikirlər hazır, asaslioqi, yeza igiliginə sotsiyalistik əzgərtix yəni yeza igiliginə kopiratsiyiləxtürük məsilisi üstidə ipadılənməktə.

Bəzilər, yeza igiliginə kopiratsiyiləxtürük məsilidə, birnəqqə yildin buyan, mundak bir kanuniyyət yəni қıxta rawajlandurux təxəbbus қilinidiğən,

Ətiyaz kelixi bilənla қaramlıq bilən ilgiriləxkə karxi turidiojanlar qikidiojan bir ənuniyət xəkillinip қalojandək turidu, diyixidu. Bundak diyixning səwiwi bar, qünki ular atalmix қaramlıq bilən ilgiriləxkə birnəqqə ketim karxi turulojanlioqını kərgən. Məsilən, 1952- yil ķixta rawajlandurux boluwidi, 1953- yil ətiyazda қaramlıq bilən ilgiriləxkə karxi turux boldı; 1954- yil ķixta rawajlandurux boluwidi, 1955- yil ətiyazda қaramlıq bilən ilgiriləxkə karxi turux yənə boldı. Қaramlıq bilən ilgiriləxkə karxi turux digənlik rawajlanduruxni tohtitix bilənla կalmay, bəlki կurulup boローン kopiratiplarnı türkümləp məjburi tarkitiwetix (yənə bir hil atilixi “kirkiwetix”) digənlik bolup, u kadirlarning wə dihanlar ammisining narazılıqını կozojıdi. Bəzi dihanlar aqqioqida tamak yimigən, ya yetiwaloqan, ya 10 nəqqə kün'giqə ixka qikmioqan. Ular: “Kurunglar digənmü silər, tarkitinglar digənmü silər” diyixkən. Tarkitinglar digən gəpni anglap, hallik ottura dihanlar hoxal boローン, kəmbəoqəl dihanlar kayoquroqan. Hubeydiki kəmbəoqəl dihanlar tohtitix yaki tarkitix digən həwərni anglap “lassida” bolup қaloqan, bəzi ottura dihanlar bolsa, “Bir ketim Mulənshən’gə baroqandək bolduk” diyixkən (Hubey əlkisining Huangpi nahiyisidə Mulənshən digən taq bolup, taqning üstidə dihanlar koyi tutkanda berip tawap kılıdioqan Mulən buthanisi bar).

Nimə üçün bəzi yoldaxlarda adəttiki kixilerning nəziridimu boluxka pütünləy tegixlik bolmioqan muxundak ikkilinix yüz beridu? Xuning üqünki, ular bəzi

ottura dihanlarning təsirigə uqriojan. Bəzi ottura dihanlar bolupmu kapitalistik hahixi eçir boローン hallik ottura dihanlar kopiratsiyiləxtürükning dəsləpki məzgilidə sotsiyalistik əzgərtix ixioja karxi kəypiyatta boldi. Bu yerdə gəp kopiratsiyiləxtürük hərkitidə partiyining ottura dihanlar oqa karatkan siyasitigə wə hizmət usulioja berip takılıdu. Biz kəmbəoqəl dihanlar oja paydilik, ottura dihanlar oqa paydisiz boローン siyasətni əməs, bəlki kəmbəoqəl dihanlar bilən ottura dihanlardın ibarət ikki təbiki ning hər ikkisigə mənpəət yətküzidiojan siyasətni yoloja köyidiojan bolsak, uning üstigə, hizmət usulimiz yahxi bolidiojan bolsa, iqtisadiy orni təwənrək, siyasi engi yu-kurirak boローン nuroqun ottura dihanlar, asasən, yengi ottura dihanlar iqidiki təwən ottura dihanlar wə kona ottura dihanlar iqidiki təwən ottura dihanlar kopiratipka kirixni halaydu. Lekin muxundak siyasət yoloja köyul-ojan təkdirdimu, bəzi ottura dihanlar yənə waktinqə kopiratipning sirtida turup, “Bir - ikki yıl bolsimu ərkin yürüwaloqinimiz əkalidu” dəp oylaydu. Bundak əhwal tamamən qüxinixlik, qünki kopiratsiyiləxtürük dihanlarning ixləpqikirix wastilirigə boローン hususi mülükqiliq tüzümini wə pütkül igilik baxķurux usulini əzgərtidu, bu — ular üçün bir tüp əzgirix, ular, əlwəttə, ehtiyat bilən oylinidu, bir məzgil asanlıqqa bir kararoja keləlmeydu. Bizning bəzi yoldaxlirimiz məsilini partiyining siyasiti wə hizmət usuli jəhəttin həl kilmaydu, hallik ottura dihanlarning quqanlırını anglisa, uning üstigə, hizməttə bəzi eçixlar kərülsə, alakzadə bolup ketidu, “karamlıq bilən ilgiriləx”kə hə dəp karxi turidu, hə

disila kopiratipni “kırkip taxlax”ka urunidu, goya bu mərəz dərhal kesip taxlanmisa, adəm olüp ketidioqandək. Əmiliy əhwal tamamən undak əməs. Bizning hizmitimizdə kəməqilik bar, əmma pütkül hərkət saoqlam ketiwatidu. Kəng kəmbəoqel dihan wə tewən ottura dihanlar kopiratipni karxi alidu. Bir kisim ottura dihanlar қarap bekixni zərür tapsa, ularning қarap bekixioja yol қoyuximiz lazim. İhtiyar қilojanlırını hisapka almıqanda, həllik ottura dihanlarning uzunraq wakit қarap bekixioja tehimu yol қoyuximiz kerək. Nəwəttə bu məsilidiki asasiy kəməqilik xuki, nuroqun jaylarda partiyə rəhbərliyi yetixəlməywatidu, ular pütün hərkətkə bolqan rəhbərlikni əz қolioja aloqini yok, ularda bir əlkə, bir nahiyə, bir rayon wə bir yezining mukəmməl guyhuasi yok, urup - sokupla yürüwatidu, ularda zhudong bolux, aktip bolux, қizoqın bolux, karxi elix, pütün küq bilən atlinix rohi kəm. Xundak kılıp, qong bir məsilə tuquldi, tewəndə hərkətning dairisi nahayiti kəng boluwatsa, yuqurida uningoja əhmiyyət berix yetərlik bolmisa, bəzibir qataklarning qikixi təbii. Biz bu qataklarnı kərüp, rəhbərlikni wə pilanqanlıkni küqəytixning orniqə passip əhalda hərkətning ilgirilixini tosuxka yaki bəzi kopiratiplarnı dərhal “kirkiwetix”kə urunduk. Bundak kilsək, əlwəttə, toqra bolmaydu, tehimu kəp qataklarning qikixi qoqum.

Biz hazır «Yeza igilik ixləpqikirix kopiratiplirini қandak baxķurux kerək»<sup>(1)</sup> digən bir kitap tüzüp qıktuk. Bu kitapka hərkəysi əlkə, xəhər wə aptonom rayonlarning əmiliy misalliridin elinoqan 120 nəqqə parqə

matiriyal kirdgündük. Buning mutlək kəp kismi — 1955 - yıl 1-aydin 8- ayoqıqə bolğan matiriyallar, az kismi— 1954- yilning keyinkı yerimidiki matiriyallar. Bu matiriyallarning mutlək kəp kismi hərkəysi elkə, xəhər wə aptonom rayonlardiki partiyining iqliki zornallırıdin elindi, birnəqqisi gezitlərdin elindi, birnəqqisi — təwən dərijilik dangweylarning yaki hizmətqi yoldaxlarning yüksək dərijilik dangweylarqa yollıqan dokladı, biri — bir kopiratip baxlıqining təklip boyiqə Beyjingoşa kelip eytikan səzlirining hatırısı. Bu matiriyallarqa pəkət ədibiy jəhəttinla bəzi tüzitixlərni kirdgündük, məzmunini əynən saklap қaldık. Bir kisim matiriyallarqa ázraç təhrir səzi yazduk. Bəzi matiriyallarqa əsl zornallarning təhrirliri təripidin yeziloqan təhrir səzidin pərkələndürük üqün, biz əzimiz yazoqan təhrir səziga “muxu kitapning təhriridin” digən namni қollanduk. Bizqə, bu matiriyallarning aptorları ipadılıqən kəzkaraxlar toqra yaki asasiy jəhəttin toqra. Kitaphanlar bu matiriyallardin məmlikət boyiqə kopiratsiyiləxtürük hərkitining kəlimi, yenülüxi wə tərəkkiyat mənzirisini kərüwalalaydu. Bu matiriyallar bizgə ukturdiki, hərkət saqlam ketiwatidu. Bəzi jaylarda qataqning qikixi dangweylarning obdan yetəkqılık kilmioqanlioqidin bolğan. Dangweylar zhongyangning fangzheniqa asasən tez berip muwapik yetəkqılık kılıdioqanla bolsa, u yerdiki məsililər dərhal həl bolidu. Bu matiriyallar taza kayıl kılıx küqiqə igə, bu matiriyallar bu hərkətkə ta hazırlıqə passip pozitsiyə tutuwatkan kixilərni aktiplaxturidu, hazırlıqə kopiratipni қandaq қuruxni biləlməywatkan kixilərni kopiratip

ķuruxning usulioqa igə kılıdu, bolupmu hə disila kopiratiplarnı “kırķiwetix”kə amraķ kixilərning aqzını tuwaklap қoyidu.

Nəqqə yüz milyon dihan iqidə yeza igiligini sotsiyalistik əzgərtixni elip berix — қaltis bir ix. Məmlikət boyiqə eytkanda, wakit bək uzak bolmidi, təjribə bək kəp əməs. Hususən, biz pütün partiyə boyiqə tehi bir ketim kəng kələmlik, küqlük təxwiqat hizmiti elip barmiduk, xu wəjidin nur-ojun yoldaxlar bu məsiligə karita dikkət - etiwarini կօզօլիմиди, bu hərkətning fangzhen, siyaset wə usullirini qüxənmidi, xu wəjidin partiyə iqidə tehi iradə birligi bolmidi. Partiyimizning zhongyang weyyüənhuyi pat arida 6 - omumi yiojin qakirip, muxu məsilini muzakirə kilip, bu məsilə üstidə yengi karar qıkmakçı. Biz muxu kararoja asasən bir ketim kəng kələmlik, küqlük təxwiqat hizmiti elip berip, pütün partiyining iradisini birlikkə kəltürüximiz kerək. Bu kitapning nəxr қilinixinə bu ketimki təxwiqat hizmitigə yardımçı tegər.

## SÖZ BEXI II

(1955- yil 12- ayning 27- künü)

Bu kitap matiriyallar toplimi bolup, yezilarda hizmet қiliwatkan kixilər üçün təyyarlandı. Əslidə bu kitapka 9- aydila bir parqə söz bexi<sup>(2)</sup> yazoğan idim. Hazır aridin 3 ay ətti, u söz bexining wakti etüp kətti,

yengiwaxtin yezixka tooqra kəldi.

Ix mundak boldı: Bu kitap ikki ketim yəni 9-ayda bir ketim, 12-ayda bir ketim tüzüldi. Birinci ketim tüzgəndə, 121 parqə matiriyal kirgüzüldi. Bu matiriyalların tolisi 1955-ylning aldinkı yerimidiki əhwalni, azraoğı 1954-ylning keyinki yerimidiki əhwalni eksəttürətti. Xu qaoında, bu matiriyallarning əwrixkisi 1955-yil 10-ayning 4-künidin 11-künigiqə etküzülgən Zhongguo gongchəndangi 7-nəwətlik zhongyang wey-yüənhuyining 6-omumi yioqinoja (kengəytılğın) shengwey, shiwey, aptonom rayonluk dangwey wə diweylardın katnaxkan məs'ul yoldaxlar oqup qikip pikir berix üçün tarkitip berilgən idi. Ular bəzi matiriyallarnı koxuxni zərür taptı. Yioqindin keyin, kəp sandiki əlkə, xəhər wə aptonom rayonlar koxuxka tegixlik matiriyalları əwətti. Bu matiriyallarning birmunqisida 1955-ylning keyinki yerimidiki əhwal eksəttürəlgən. Xuning bilən bu kitapni kaytidin tüzükə tooqra kəldi. Ilgiriki 121 parqə matiriyaldın 30 parqını qikiriwetip, 91 parqını kaldurduk, yengi toplanoğan matiriyallardin uningoja yənə 85 parqını tallap koxtuk, matiriyal jəmi 176 parqə, hət sani təhminən 900 mingoja yetip, hazırlı muxu halətkə kəldi. Bu kitapka kirgüzülgən həmmə matiriyallar oqətirrilik kılıxka məs'ul bolovan birnəqqə yoldax ədibiy jəhəttin bəzi tüzitixlərni kirgzdi; qüxinix kiyin bolovan bəzi ataloqlar oqətirrilik kılıxka izahat bərdi; yənə məsililərin haraktirioja karap tür kərsətküqi ixləp qikti. Buningdin baxka, bəzi hata idiyilərni pipən kılıx wə bəzi ixlər üstidə təklip berix üçün, bir kisim matiriyallar oqətirrilik azrak

təhrir səzi yazduk. Bəzi matiriyallaroja əslı zornallarning təhriri təripidin yeziloğan təhrir səzliridin pərk-ləndürüx üçün, biz əzimiz yazoğan təhrir səzigə “muxu kitapning təhriridin” digən namni kollanduk. Bu təhrir səzləri 9- ayda bir ketim, 12- ayda bir ketim yeziloğaqla, səzlərning oramidimu bəzi pərkələr boldı.

Gəp yaloquz matiriyal jəhəttilla əməs. Gəp 1955- yilning keyinki yerimida Zhongguoning əhwalida tüp əzgirix bolovanlıqında. Zhongguodiki 110 milyon dihan ailisining hazırlanmış — 1955- yil 12- ayning ahirliqiqə — 60 pişənttin kəprəgi yəni 70 nəqqə milyoni Zhonggong zhongyangning qakirioqla awaz қoxup, yerim sotsiyalistik yeza igilik ixləpqikirix kopiratiwiqla kirdi. Mən 1955- yil 7- ayning 31- künü kiloğan yeza igiligini kopiratsiyiləxtürük məsilisi toqrisidiki dokladimdə, kopiratiplarla kirgən dihan aililirining sani 16 milyon 900 ming boldi, digən idim, xuningdin keyinki birnəqqə ay iqidila 50 nəqqə milyon dihan ailisi kopiratipka kirdi. Bu — kaltis qong ix. Bu ix bizgə 1956 - yili bir yıldila yeza igiligini yerim sotsiyalistik kopiratsiyiləxtürüxnı asasiy jəhəttin orunlap boluxka bolidioqlanlioqını, yənə 3 yıldın 4 yiloğıqə yəni 1959 - yiloğıqə yaxşı 1960 - yiloğıqə, kopiratiplarnı yerim sotsiyalistik kopiratiptin toluk sotsiyalistik kopiratipka aylanduruxni asasiy jəhəttin orunlap boluxka bolidioqlanlioqını ukturidu. Bu ix bizgə Zhongguoda kol sanaət wə kapitalistik sodasanaətni sotsiyalistik əzgərtixnimü baldurrak orunlap bolux kerəkligini, xundak kiloqandila, yeza igiliginin tərəkkiyat ehtiyajioqla maslaxkılı bolidioqlanlioqını ukturi-

du. Bu ix bizgə Zhongguoni sanaətləxtürükning kəlimi wə sür'itini, ilim-pən, mədiniyət, maarip, səhiyə katarlıq ixlarning tərəkkiyat kəlimi wə sür'itini pütünləy ilgiriki oyımız boyiqə kilsak bolmaydiqanlıqını, bu ixlarnı muwapik əhalda kengəytiximiz wə qapsanlitiximizning lazımlıqını ukturidu.

Yeza igiliginə kopiratsiyiləxtürükning sür'itining mundak tez boluwatqanlıqı saqlam əhaləttə boluwatmadu? Həə, pütünləy xundak. Barlıq jaylardıki partiyə təxkilatları bu hərkətkə omumi yüzlük rəhbərlik kiliwatidu. Dihanlar bu hərkətkə xunqə kizəqin wə xundakla yənə nəhayiti tərtiplik əhalda katnixiati. Ular ning ixləpqikirix aktiplioğı mislisiz dərijidə yüksəri ketiriliwatidu. Əng kəng amma əz keliqigini tunji ketim roxən kərdi. Üq 5 yillik pilan orunlinip boloğan qaoqda, yəni 1967-yiloqa yətkəndə, axlıq wə baxka nuroqun ziraətlərning məhsulati həlk jumhuriyiti kuruluxtin ilgiriki əng yüksək yillik məhsulatka қarioqanda 100 pirsənttin 200 pirsəntkiqə exixi mümkün. Sawat-sizlikni birkədər kişə wakit iqidə (məsilən, 7-8 yilda) yuyuxka bolidu. Həlkə əng eçir həwp selip kəlgən nuroqun kesəlliliklərgə, məsilən, kan xorioquq ķurut kesəlligi wə xuningoşa ohxax kesəlliliklərgə etmüxtə kixilər ilaj yok dəp ķaraytti, mana əmdi uningçimu ilaj teplidi. Kiskisi, amma əzinin uluq istikbalini kərdi.

Həzir pütün partiyə wə pütün məmlikət həlkining aldioğa koyuloğan məsilə yeza igiliginə sotsiyalistik əzgərtixning sür'iti jəhəttiki onqıl konılıkni saklaş idiyisini pipən ķılıx məsilisi əməs, bu məsilə həl bolup boldi.

Xuningdək kapitalistik soda - sanaəttə kəsplər boyiqə omumi yüzlük omum bilən hususilar xirikqiligini yoloqa қoyxuxning sür'iti jəhəttiki məsilimu əməs, bu məsilimu həl bolup boldi. Köl sanaətni sotsiyalistik əzgərtixning sür'iti məsilisi üstidə 1956- yilning aldinkı yerimida tohtilixka toqra kelidu, bu məsilimu ongay həl bolidu. Həzirki məsilə bu jəhətlərdə əməs, bəlkı baxka jəhətlərdə. Bu yerdə yeza igilik ixləpqikirixi, sanaət (Dələt igiligidiki, omum bilən hususilar xirikqiligidiki wə kopiratip igiligidiki sanaətni əz iqigə alıdu) wə kön sanaət ixləpqikirixi, sanaət wə katnax - tiransipor asasiy қuruluxlirining kəlimi wə sür'iti, sodin-ning baxka igilik tarmaklıri bilən maslixixi, ilim - pən, mədiniyət, maarip, səhiyə hizmiti qatarlıq hizmetlərning türlük igilik ixliri bilən maslixixi wə xuningoqa ohxax jəhətlər bar. Bu jəhətlərdə əhwalni yetərlik məlqərliməslək kəmqligi saklanmakta, pipən kılıp wə tügitip, ularni pütün əhwalning tərəkkiyatiqa uyğunlaxturux lazim. Kixilərning idiyisi əzgərgən əhwaloqa maslixixi lazim. Əlwəttə, hərkəndək kixi asassız əhalda қuruk hiyallar ola berilməsligi, əz paaliyitini keguən əhwal yar bərgən xaraittin qətkə qıkkən əhalda pilanlimaslıq, əməldə orunlioqili zadi bolmaydiqan ixlarnı orunlaymən dəp zorukmaslıqı kerək. Əmma həzirki məsilə xu yerdiki, yenila ongqıl konilikni saklax idiyisining nuroqun jəhətlərdiki kasapitidin nuroqun jəhətlərdiki hizmetlər keguən əhwalning tərəkkiyatiqa maslixalmaywatidu. Həzirki məsilə — tirixsila orunlioqili bolidiqan ixlarnı nuroqun adəmlərning

orunlioqlı bolmaydu dəp қarawatkanlioqı. Xuning üçün, həkikətənmə məwjut bolup turojan ongqıl konilikni saklax idiyilirini üzlüksiz pipən kılıx tamamən zərür bolup қaldı.

Bu kitap yezilarda hizmet kiliwatkan yoldaxlar üçün təyyarlandı. Buni xəhərlərdiki kixilər okusumu bolamdu? Bolidula əməs, bəlki okuxi lazım. Bu—yengi ix. Huddi xəhərlərdə hər küni, hər saat sotsiyalizim ixlirioqa ait yengi ixlarning pəyda bolup turojinidək, yezilardimu hər küni, hər saat pəyda boluwatidu. Dihanlar nimilərni kiliwatidu? Dihanlar kiliwatkan ixlarning ixqilar sinipi, ziyalilar wə barlıq wətənpərwər zatlar kiliwatkan ixlər bilən qandaq munasiwiti bar? Bularnı qüxinix üçün, yezilaroqa ait matiriyallarnı okup bekix paydılık.

Həzirki yeza əhwalidin tehimu kəp kixilərni həwərdar kılıx üçün, 176 parqə matiriyaldın 44 parqını ayrı-welip, təhminən 270 ming hətlik bir kitapqə qıkırıp, pütün kitapni okup qıkalmaidojan kixilərningmu bu məsilə bilən uqrıxixioqa imkaniyət tuqdurmakqımız.

### IZAHALAR

(1) Bu kitap axkara nəxr kılınoğanda, nami «Zhongguo yeziliridiki sotsiyalistik dolkun» oja əzgərtildən.

(2) Yəni «Söz bexi I».

# «ZHONGGUO YEZILIRIDIKI SOTSIYALISTIK DOLKUN» OIA TƏHRİR SƏZİ\*

(1955- yil 9- ay, 12- ay)

## 1

Bu makala naħayiti yahxi yeziloqan, muxu kitapning birinqi makalisi süpitidə kitaphanlaroja təwsiyə kiliixka ərziydu. Huddi muxu makalining bexida təswirlən'gəndək, əzi ukmioraqqa, baxkilar sorap қalarmikin dəp, “kopiratiptin qətləp mangidioqan” kixilər hazır jaylarda yənilə az əməs. “Kət'i kışkartıx kerək” diyix, buyruq qüxürüp kopiratiplarnı kəpləp tarkitiwetix қılıklırımı “kopiratiptin qətləp mengix”ning bir hil ipadisi. Birak ular passip һaldə əzini қaqurmidi, bəlkı birmunqə kopiratiplarnı ojaqqida “kirkiwetip” (Bu — xularning səzi), naħayiti aktip pozitsiyə tutti, halas. Ular kolioqa tiq

\* Yoldax Mao Zedong «Zhongguo yeziliridiki sotsiyalistik dolkun» digən kitapni tüzgən wakitta, 104 parqə təhərir səzi yazoqan idi, bu yerdə 43 i talliwlindi. 1958- yil 3- ayda, Chengduda qakiriloqan Zhonggong zhongyang zhengzhijüyining kengəytigən yioqinida, bir kisim təhərir səzi kaytidin besiloqan, xu munasiwət bilən yoldax Mao Zedong 1958- yil 3- ayning 19- künü bir izah yazoqan idi. Bu izahning toluk tekisti təwəndikiqə:

“Bu təhərir səzləri «Zhongguo yeziliridiki sotsiyalistik

alojan, ojaqqıda kırkıwətsə, awariqılık tuqduridiojan məsililərdin qətligən bolidu. Ular kopiratip қuruxta undak қiyinqılık bar, mundak қiyinqılık bar dəydu, hətta қiyinqılık təsəwwur kilojili bolmaydiojan dərijidə imix. Məmlikət boyiqə san - sanaksız misallar bundak səzni rət kilip taxlidi. Hebey əlkisi Zunhua nahiyisining təjribisi pəkət axu misallarning biri. 1952- yili bu yərdikilər kopiratipni қandak қuruxni ukşaytti. Ularning qarisi üginix boldi. Ularning xoari “shuji kol selip ixləx, pütün partiyə kopiratip қurux” boldi. Uning nətijsisi “ukşaslıktın ukidiojan bolux”, “azqılık bilixtin kəpqılık bilidiojan bolux”, “kopiratiplarni rayon kadirları қuruxtin amma kuridiojan bolux” boldi. Hebey əlkisi Zunhua nahiyisining 10-rayonida 11 yeza, 4 ming 343 ailə bolup, bu rayon 1952 -yildın 1954 - yiloqıqə jəmi 3 yil iqidə, kopiratsiyiləxtürüxnı yerim sotsiyalistik haraktirdiki baskuqta asasiy jəhəttin orunlap bojan, kopiratipka kırğən dihan aililiri pütün rayondiki dihan aililirining 85 pirsəntini təxkil kilojan. Bu rayonning dihanqılık, ormanqılık, qarwiqılık қatarlık ixləpqikirixning məhsulatını alsak, 1954 - yili 1952 - yildikigə қarioqanda,

---

dolkun» digən kitaptın elinojan bolup, 1955- yil 9- wə 12- aylarda yezilojan idi, buning bəziləri hazırlımı ez əhmiyyitini yokatkını yok. Buningda, 1955- yili sotsiyalizim kapitalizim bilən bojan həl kiloquq jəngdə asasiy oqəlibigə erixkən bir yil boldi, diyilgən, bundak diyix muwapık əməs. Buni, 1955- yili ixləpqikirix munasiwətliridiki müllükqılık jəhəttə asasiy oqəlibə koloqa kəltürulgən bir yil boldi diyix kerək, ixləpqikirix munasiwətlirining baxka jəhətliridə, xuningdək üstkuruulmining bəzi jəhətliridə

axlıq 76 pirsənt kəpəygən, orman 56.4 pirsənt kəpəygən, miwilik dərəh 62.87 pirsənt kəpəygən, қой 463.1 pirsənt kəpəygən.

Hazır biz kixilərgə mundak bir soalni қoyuxka həklikmiz: Nimixka bu yerdə xundak қılıxka bolidikənu, baxka yərlərdə xundak қılıxka bolmaydikən? Əgər bolmaydu disənglar, asasinglar nədə? Meningdə, pəkət birlə asasinglar bar, u bolsimu awariqiliktin korķux yaki tüp - tüzla eytsak, ongqıl jihuzyhuyılık kiliç. Xu səwəptin “kopiratiptin qətləp mengix” yüz beridu, shuji қol selip ixliməslək, pütün partiyə kopiratip kurmaslıq yüz beridu, ukmaslıq ukmaslıq peti қeliwerix, azqılıq bilix azqılıq bilix peti қeliwerix, rayon kadirları kurux rayon kadirları kurux peti қeliwerix yüz beridu. Yaki bolmisa, қolioqa tiq elip, awariqilik tuqduridioğan kopiratipni kərgən һaman kırkıwetix yüz beridu. Asas axula bolidikən, hıqqandak ixni wujutka qıkarıqli bolmaydu. Biz “paal rəhbərlik kiliç, puhta kədəm bilən ilgiriləx”, “omumi yüzlük guyhualax, rəhbərlikni küqəytix” digən xoarlarnı otturioqa қoyduk həmdə Zunhua nahiyisidiki yoldaxlar otturioqa қoyoğan

yəni idiyiwi səp jəhəttə wə siyasi səp jəhəttə bolsa, oqelibə tehi asasiy jəhəttin қolioqa kəltürülmedi yaki toluk қolioqa kəltürülmedi, bu tehi keyinkı tirixqanlıqka baqlıq. Biz 1956-yili həlkəra jəhəttə ənə xundak қattıq boran - qapqunlarning bolidioğanlıqını oylimoğan iduk, 1956-yili iqliki jəhəttə ammining aktipliqoja zərbə beridioğan ‘karamlık bilən ilgiriləxkə қarxi turux’ wəkəsining yüz beridioğanlıqınımu oylimoğan iduk. Bu ikki wəkə ongqılarning oqalıjırılıq bilən

“shuji kol selip ixləx, pütün partiyə kopiratip қurux” digən muxu tamamən tooraq xoarnı կuwwətliduk. Zunhua nahiyisidə “paal rəhbərlik kılıx, puhta қədəm bilən ilgiriləx” bolmidimu? “Omumi yüzlük guyhualax, rəhbərlikni küqəytix” bolmidimu? Əlwəttə xundak boldi. Bu həwplikmu? “Қaramlıq bilən ilgiriləx”mu? Həwp “kopiratiptin qətləp mengix”ta, Zunhua nahiyisidiki yoldaxlar buni tüğətti. Həwp yənə “қaramlıq bilən ilgiriləx” digənni bana kılıp, kopiratiplarnı kepləp “kırķiwetix”tə, Zunhua nahiyisidə bu ix kərülmigən. “Kopiratiplarning tərəkkiyat sür’iti ammining ang səwiyyisidin wə kadirlarning rəhbərlik iqtidarı səwiyyisidin exip kətti” diyilsə, Zunhua nahiyisining əhwalını қandak qüxəndürgili bolidu? U yərdiki amma kopiratsiyiləxtürüxnı tələp kılınan, u yərdiki kadirlar uğmaslıktın uğidicən boloğan. Həmmə adəmning kəzi bar, Zunhua nahiyisidə birər həwpning barlıqını kim kərüptu? 3 yıl iqidə, kopiratsiyiləxtürük қədəmmu - қədəm əməlgə axuruloğanlıktın, axlıkning 76 pirsənt kəpəygənligi, ormannıng 56.4 pirsənt kəpəygənligi, miwilik dərəhning 62.87 pirsənt kəpəygənligi, қoynıng 463.1 pirsənt kəpəy-

---

hujum kılıxiqə helila təsir kərsətti. Buningdin mundak sawaқ alduk: Sotsiyalistik inkilap wə sotsiyalistik қurulux onguxluq boliwərməydi, biz həlkara wə iqki jəhəttə yüz berix ehtimalı boloğan nuroqun zor kiyinqilikka takabil turux üçün təyyar turuximiz lazımlı. Məyli həlkara jəhəttin elip eytkanda bolsun yaki iqki jəhəttin elip eytkanda bolsun, omumi wəziyət paydılık, bunisi enik; əmma qoqum nuroqun zor kiyinqiliklər yüz beridu, biz takabil turuxka təyyar turuximiz lazımlı.”

gənligimu həwp hisaplinamdu? "Karamlik bilən ilgiriləx" hisaplinamdu? "Ammining ang səwiyisidin wə kadirlarning rəhbərlik iktidarı səwiyisidin exip kətkən" hisaplinamdu?

Zunhua nahiyisidiki kopiratsiyiləxtürük hərkətidə, Wang Guofən kopiratiwi digən bir kopiratip қurulmuş bolup, uningdiki 23 əylük kəməbəqəl dihan ola aran bir ixəkning üq putila tən idi, uni kixilər "namratlar kopiratiwi" dəp atıoqan. Ular əz tirixqanlıqı arkılıq 3 yil iqidə nuroqun ixləp qikirix wastilirini "taqdin elip kəlgən", ekiskursiyigə kəlgən bəzi kixilər buningdin təsirlinip, kəzигə yax aloqan. Meningqə, bu — pütün məmlikitimizning obrazi. 600 milyon namrat əz tirixqanlıqı arkılık, birnəqqə on yil iqidə məmlikitimizni həm bay, həm կudrətlik bir sotsiyalistik məmlikətkə aylanduralmasmu? Jəmiyatning baylioqını ixqilar, dihanlar wə əmgəkqi ziyalilar əzliri yaratkan. Muxu kixilər əz təkdirini əz қolida tutdioqan, uning üstigə, Marksizim - Leninizimlik luxiən'gə igə bolidioqan, məsilidin қaqmastın, məsilini aktiplik bilən həl қılıdioqan bolsila, bu aləmdiki hərəkəndək kiyinqılıknı һaman həl қılıp ketələydi.

Ahirda, biz muxu makalining imza koymioqan aptorioqa rəhmət eytimiz. U, bir rayonning kopiratsiyili xix jəryanini tolup taxşan kizəqinlik wə janlıq səzlər bilən təpsili bayan kılōqan, bu pütün məmlikətning kopiratsiyiləxtürük ixiqə helila təhpə қoxidu. Biz hər bir əlkə, hər bir wilayət, hər bir nahiyidin birdin birqan-qıçıqə muxundak makala qikixini ümit kiliyimiz.

(«Shuji kol selip ixləx, pütün partiyə kopiratip қurux» digən makalioqa təhrir səzi)

## 2

Zhongguoda, nuroqun kixilər üçün, 1955 - yilni hurapatlıq tügitilgən bir yil boldı diyixkə bolidu. 1955 - yilning aldinkı yerimida, birmunqə kixilər bəzi ixlarda əzining əkidiśidə xunqə qing turuwaloqan idi. Xu yilning keyinki yerimioğa kəlgəndə, qing turalmidi, yengi xəyilergə ixinixkə məjbur boldı. Məsilən, ular mundak dəp karidi: Amma arisida otturioşa köyüloqan “3 yilda kopiratsiyilixip bolux” xoari pəkətla ham hiyal; kopiratsiyiləxtürük ximalda tezrək bolar, jənupta tez boluxi mümkün əməs; қalak yezılarda kopiratip қuroqılı bolmaydu; taoqlik rayonlarda kopiratip қuroqılı bolmaydu; az sanlıq millətlər rayonida wə millətlər arilixip olturaklıxkan rayonlarda kopiratip қuroqılı bolmaydu; apətkə uqrioqan rayonlarda kopiratip қuroqılı bolmaydu; kopiratipni kuruux asan, mustəhkəmləx təs; dihanlar nahayiti namrat, məbləq toplioqılı bolmaydu; dihanlar sawatsız, kuøyji tapkılı bolmaydu; kopiratip қanqə kəp kurulsa, qataq xunqə kəp qikidu; kopiratiplarning tərəkkiyat sür'iti ammining ang səhiyyisi wə kadirlarning təjribə səhiyyisidin exip kətti; partiyining axlıqni bir tutax setiwelix, bir tutax setip berix siyasiti wə kopiratsiyiləxtürük siyasiti dihanlarning ixləpqikirix aktipliqini təwənlitiwətti; kopiratsiyiləxtürük məsilisidə, gongchəndang əgər dərhal attın qüxmisə, ixqi - dihanlar ittipakınıning buzulux həwpi tuqulidu; kopiratsiyiləxtürük arkısında kəpligən oxukqə əmgək küqi pəyda bolidu, buningoşa qikix yoli tapkılı bolmaydu, wahə-

kazalar. Bundaq misallardin yənə birmunqini kəltürüx mümkün. Kiskisi, bularning həmmisi — hurapatlıq. Bu hurapatlıklar Zhongguo gongchəndangi 7 - nəwətlik zhongyang weyyüənhuyining 1955 - yil 10 - aydiki 6 - omumi yioqini (kengəytılğan)da pipən kılınoqandan keyin, tamamən tügitildi. Həzir pütün məmlikət yeziliridə sotsiyalistik əzgərtix dolkuni barlıkkə kəldi, amma hoxal - horamlikka qəmdi. Bu ix həmmə kommunistlar-oqa bir qongkur sawak boldi: Amma iqidə xunqə zor sotsiyalistik aktiplik saklanoqan tursa, nimə üqün birmunqə rəhbiriyy organlar birkənqə ay ilgiri uni səzmidi yaki xunqə az səzdi? Rəhbərlik kiloqulqların oylioqını nimə üqün kəng ammining oylioqını bilən bir yərdin qıkmidi? Buni sawak kiloqanda, buningdin keyin xuningoqa ohxap ketidioqan wəkələr wə məsililər kərulgəndə kandak həl kiloqan yahxi? Bunoqqa, ammidin ayrılması, ammining aktiplioqını mahiyət jəhəttin baykaqxə mahir bolux kerək, digən bir eoziz söz bilən jawap berimiz.

(«Kalaq diyilgən yezilar həmmidila kalaq əməs» digən makəlioqa təhrir səzi)

### 3

Baxlanoq xəkildiki kopiratsiyilixixni, ayrim - ayrim jaylar boyiqə eytkanda, 3 yil iqidə əməlgə axuruxka bolidioqanlioqoşa ixənməydiqan kixilər (3 yilda kopiratsiyilixip bolux xoari amma təripidin otturiqə köyuloqan, jihuyzhuyiqilarning tənkidigə uqriqan), keyin azat bolοqan rayonlarda kopiratsiyilixixni kona azat

rayonlar bilən bir wakitta əməlgə axuruxka bolidioqanlioqoja ixənməydiqan kixilər Jiangsu əlkisinin Kunshən nahiyisidiki muxu yeziqə қarap bekinqilar! Bu yər 3 yilda əməs, 2 yıldila kopiratsiyilixin bolqan. Bu yər kona azat rayon əməs, nək keyin azat bolqan rayon. Keyin azat bolqan bu rayon nuroqun kona azat rayonlarning aldiqə etüp kətkən. Nime amaling bar? Uni kəynigə қayturalayttinqmu? Əlwəttə қayturalmaysən, jihuyzhuyiqılarda tən berixtin baxqə amal yok. Amma iqidə bir türlük nahayiti zor sotsiyalistik aktiplik saklanmakta. İnkilap məzgilidimu kona pədidila mangidiqan kixilər bundak aktiplikni zadi kərəlməydu. Ular қarolu, ularning aldida pəkət қarangoşuluqla turidu. Ular bəzi qaoqlarda hətta hək bilən nahəknı astın - üstün kiliwetix, ak bilən karini arilaxturuwetix dərijisigiqə berip yetidu. Bundak kixilər bizgə az uqrividim? Pəkət kona pədidila mangidiqan bu kixilər həlkning aktipliqini həmixə tolimu təwən məlqərləydu. Bir hil yengi xəy'i məydanqoja qıksa, ular əhaman yaklimaydu, awal қarxi turup ketixidu, keyin tən berip, əzini anqə - munqə tənkitləp қoyuxidu. İkkinqi bir hil yengi xəy'i məydanqoja qıksa, ular yənə xu ikki hil pozitsiyini bir kür təkrarlaydu. Keyin hər hil yengi xəy'ilər məydanqoja qıksa, muxu kəlip boyiqə bir tərəp kılıdu. Bundak kixilər həmixə beydong bolidu, jiddi pəytərdə həmixə aloqa basmay turuwalidu, həmixə baxqılar kəynidin қattık bir ittirip қoyoqandıla, andin bir kədəm ilgiri siljiydu. Bundak kixilərni կaysi yili əzi amal tepip mangidiqan, mangandimu tüzükərək mangidiqan қiloqli bolidikin?

Bundak kesəlni saqaytixning bir amali bar, u bolsimu aztolu wakit qikirip amma iqigə berip aylinip bekix, ammining nimilərni oylawatkanlioqını, nimilərni kiliwatkanlioqını bilip bekix, uningdin iloqar təjribilərni tepip qikip kengəytix. Bu—ongqıl jahillik kesilini saqaytixning xipalıq dorisi, kixilərni sinak kılıp körüxkə dalalət kılımən.

(«Bu yeza 2 yıldila kopiratsiyilixip boldi»  
digən makəlioqa təhrir səzi)

## 4

Bu — bir yahxi makala. Bu makalini okusa, kixi Uyoqur dihanlırinining kopiratsiyilixix yolioja mengix aktiplioqining nahayiti yukarı ikənlərini biliđu. Ular yerim sotsiyalistik kopiratsiyilixixni əməlgə axurux üçün kerəklik kadirlarnimu yetixtürüp qıkqan. Bəzilər, az sanlıq millətlər iqidə kopiratsiyiləxtürükni əməlgə axurojılı bolmayıdu, dəydu. Bu toqra əməs. Biz Mongojul, Huyzu, Uyoqur, Miaozu, Zhuangzu wə baxka bəzi millətlərning birmunqə kopiratip կurojanlioqını yaki bir-kanqə millət həlkı birlihip կurojan kopiratiplarnı həmdə nətijisining nahayiti yahxi bolqanlioqını kərdük, mana bular—az sanlıq millətlərgə karita kəmsitix pozitsiyisini tutidioqan kixilərning hata karaxlirioqa berilgən rəddiyə.

(«Yeza - kənt kadirları kopiratip kuruxka rəhbərlik kılıx iqtidarioqa igə» digən makəlioqa təhrir səzi)

## 5

Bu makala nahayiti yahxi, nuroqun kixini կayil

kilidu. Bu yerdiki partiyə təxkilati kopiratsiyiləxtürük məsilisidə zadila ikkilənmigən. U namrat dihanlarning kopiratip kurux təliwini kət'i kollioğan, ularni ھallik ottura dihanlar bilən boloğan musabikidə qəlibigə erixtürgən, kiçik kopiratipni qong kopiratipka aylandurğan, məhsulatni yilmu - yil axuroğan, pütün kəntni 3 yiloğa kalmay kopiratsiyiləxtürüp boloğan. ھallik ottura dihanlar: "Yalangtəxlər kopiratip kurmakçı imix, tohu peyining asmanoja qıqalioğanlıqı kərülüp bakmioğan" diyixkən. Lekin tohu peyi asmanoja qıqkan. Bu — sotsiyalizim yoli bilən kapitalizim yolidin ibarət ikki yol otturisidiki kürəx. Zhongguoda bay dihanlar igiliyi nağayiti ajiz (Yər islahati məzgilidə ularning yərlirinin yerim feodallık kismi yioğıwelindi, kona bay dihanlarning zor kəpqılıgi əmgək küqi yallaxtin қaldı, ularning jəmiyəttiki namimu nağayiti yaman), ھallik wə ھallıkrak ottura dihanlarning küqi bolsa heli zor, ular yeza ahalisining 20 - 30 pirsəntini təxkil kilidu. Zhongguo yezilirida ikki yol otturisidiki kürəxning muhim bir təripi kəmbəqəl dihanlar wə təwən ottura dihanlarning ھallik ottura dihanlar bilən teq musabikə қılıxi arkılık ipadilinidu. 2 - 3 yil iqidə, ənənə, kim məhsulatni axuridikin: Yəkkə ixləydiğən ھallik ottura dihanlarmu yaki kəmbəqəl dihanlar bilən təwən ottura dihanlardın təxkillən'gən kopiratiplarmu? Dəsləptə, pəkət bir kisim kəmbəqəl dihan wə təwən ottura dihanlardın təxkillən'gən kopiratiplar yəkkə ixləydiğən ھallik ottura dihanlar bilən musabikələxti, zor kəpqılık kəmbəqəl dihan wə təwən ottura

dihanlar қарап turdi, bu hər ikki tərəpning ammini tali-xiwatkanlioqı idi. Həllik ottura dihanlarning arkisida pomixxiklar bilən bay dihanlar turatti, ular həllik ottura dihanlarni bəzidə axkara, bəzidə yoxurun kollaytti. Kopiratip tərəptə gongchəndang turatti, kommunistlar Өnyang nahiyisining Nəncuyzhuang kəntidiki kommu-nistlərdək kopiratipni kət'i қollixı lazımdı. Əmma, əpsuski, yeza - kəntlərdiki partiyə zhibulirining həmmisila xundak kılıp kətkini yok. Mana xundak əhwal astida қalaymikanlıq yüz bərdi. Aldı bilən, jamaət-qılıktə, tohu peyi asmanoja qikalımadı, qikalımadı, digən məsilə tuquldu. Bu, əlwəttə, jiddi məsilə. Birnəqqə ming yıldın buyan tohu peyining asmanoja qikalıqanlıqını kim kərüptü? Bu goya bir həkikəttək tuyulidu. Əgər partiyə tənkít kilmisa, bu məsilə nuroqun kəmbə-oqləl dihan wə təwən ottura dihanlarni ganggiritip ko-yuxi mümkün. Uningdin կalsa, kadirlar jəhəttə, uning-din keyin, maddi küq, məsilən, kərz pul berix jəhəttə, kopiratip əgər partiyə wə dələtning yar-yeligigə eri-xəlmisə, nahayiti zor қiyinqılıkta қalidu. Həllik ottura dihanlarning, tohu peyi asmanoja qikalmaydu, digən'gə ohxax қədimdin tartip keliwatkan həkikət-ni təxwiq kilişkə jür'ət kılalixining səwiwi — kopira-tiplarning tehi məhsulatni axurmiojanlioqı, kəmbəoqləl kopiratiplarning tehi bay kopiratipka aylanmiojanlioqı, kopiratiplarning tehi mingliojan - tümənligən sanoja yətməy, ayrim wə yəkkə hələttə turuwatkanlioqı; xun-ingdək partiyining kopiratsiyilixixning paydisini tehi pütün məmlikət dairisidə daqduqılık təxwiq kilmiojan-

lioqi; "Tohu peyi asmanoqa qikalmaydu" digən bu ədim-kı həkikətning sotsiyalizim dəwridə həkikət bolmay kalojanlioqını tehi enik kərsitip bərmigənligi. Kəmbəoqlular kəddini kətiridu. Kona tüzüm yoklip, yengi tützüm dunyaqa kelidu. Tohu peyi, həkikətən, asmanoqa qikiđu. Sovet ittipakida asmanoqa qikiđti. Zhongguoda asmanoqa qikiwatidu. Pütün dunyaning həmmə yeridə asmanoqa qikiđu. Bizning nuroqun yərlik partiyə təxkilatlırimizning namrat dihanlarqa kət'i yar - yələk bolal-mioqanlioqını pütünləy ulardin kərgilimu bolmaydu, bu yuğurining jihuyzhuyılık idiyilərgə tehi əjəllik zərbə bərmigənligi, kopiratsiyiləxtürük həkkidə tehi omumi yüzlük guyhua ixləp qikmioqanlioqi xuningdək bu hərkətkə bolqan rəhbərlikni pütün məmlikət dairisidə kü-qəytmigənligi bilənmə munasiwətlik. 1955- yili biz bu hizmətlərni ixligən iduk, birnəqqə ay iqidila wəziyat tamamən baxkıqə bolup kətti. Qəttə karixip turoqan kəng amma türküm - türkümləp kopiratsiyilixix tərəpkə etti. Həllik ottura dihanlarmu mukəmini əzgərtti. Bəziliri kopiratipka kirixni tələp kıldı, bəziliri kirixkə təmxiliwatidu. Əng jahillirimu tohu peyi asmanoqa qikalamadı, qikalmamadı digən məsilə üstidə səz - qəqək kilişkə petinalmaydioqan bolup қaldı. Pomixxiklar bilən bay dihanlarning ķılqimu həywiti kalmidi. Bu həlk həkümitining amanlığni buzoqan wə kopiratsiyiləxtürükə buzoqunqılık kiloqan bir türküm əksilinkilapqılarnı jazaliqanlioqi bilənmə munasiwətlik. Kıskısı, 1955 - yilning keyinki yerimida, məmlikitimidiki sinipiyy küqlər selixturmisida tüp əzgirix boldı, sotsiyalizim zor

dərijidə yukuri ərlidi, kapitalizim zor dərijidə ajizlaxtı. 1956 - yili yənə bir yıl tirixsak, ətkünqi dəwrdiki sotsiyalistik əzgərtixning ulini asasiy jəhəttin seliwal-ojili bolidu.

(«Tohu peyi asmanoğa qıkalmayıdu dəp kim eytidu» digən makəlioşa təhrir səzi)

## 6

Nuroqun jaylarda omumi yüzlük digüdək saklini-watkan, kəng kəmbəoçəl dihanlar wə tewən ottura dihanlar ammisining kopiratsiyilixix yolioşa mengixioşa tosaloğu boluwatkan partiyə iqidiki ongqil jihuyzhuyiqilar jəmiyəttiki kapitalizim küqliri bilən əzara dos tartixmakta. Muxundak əhwal bu makalida nahayiti jayida təswirlən'gən dəp hisaplaxka bolidu. Aptor jihuyzhuyiqilarni intayın ķattık oqəzəp bilən səkkən, namrat dihanlarnı қollıqan. Bəzi kixilər kommunizimqı digən namni kətiriwalojını bilən, hazır ixləxkə tegixlik sotsiyalizim ixlirioşa anqə kizikmaywatidu. Ular կizojin ketiwatkan ammini қollax u yakta tursun, əksiqə, ammining bexioşa soojak su sepiwatidu. 1955- yil Zhongguoda dəl sotsiyalizim bilən kapitalizim otturisidiki yengix-yengilixnı həl kılıdioşan bir yil boldi. Bu həl kiloşuq jəng aldi bilən Zhongguo gongchəndangi zhongyang wey-yüənhuyi 5-, 7- wə 10- aylarda qakiroşan 3 kətimlik yioğında ipadıləndi. 1955 - yilning aldinkı yerimida ja-hanni xundak is - tütək wə qang - tozang կaplap kətkən idi. 1955- yilning keyinkı yerimida bolsa əhwal pütünləy əzgirip, baxkıqə bir һawa pəyda boldi, nəqqə

on milyon əylük dihanlar ammisi hərkətkə kelip, dangzhongyangning qakirioqıqa awaz köxüp, kopiratsiyilixixni yoloqa koydi. Təhrir muxu կurlarnı yeziwatkan qaoqda, məmlikət boyiqə 60 milyondan artuk dihan ailisi kopiratipkə kirip boldi. Budengizning oqezəplik dolkuni, u barlıq yalmawuz-alwastılnı ekitip kətti. Jəmiyəttiki hər hil kixilerning əpti - bəxirisi op - oquq ayriwelindi. Partiyə iqidimu xundak boldi. Bu bir yilning ətüxi bilən sotsiyalizimning oqəlibisi zor kapalətkə igə boldi. Əlwəttə, nuroqun jənglər tehi aldimizda, yənə tirixip jəng kilişkə toqra kelidu.

(«Jihuyzhuyilik yaman kəypiyat yimirildi, sotsiyalistik toqra kəypiyat əwj aldı» digən makəlioqa təhrir sözü)

7

Bumu kixinin nahayiti kizikturidioqan bir məkala. Ekimni tosmakçı bolğan jihuyzhuiqılar gərqə həmmila yerdə digüdək bar bolsimu, ekimni bəribir tosalmaydu, sotsiyalizim həmmila yerdə oqəlibə bilən aloqa ilgiriləydu, barlıq putlikaxanglarnı əzinining arkisioqa qərüwetidu. Jəmiyət ənə xundak hər künü aloqa ilgiriləydu, kixilerning idiyisi əzgərtılıp baridu, bolupmu inkilap ərligən qaoqda xundak bolidu.

(«Kopiratsiyiləxtürük hərkətidə ixqılar ailə təwəlirining aktiplioqı intayın yukuri boldı» digən makəlioqa təhrir sözü)

## 8

Bu — kixini təsirləndüridioqan bir bayan, kitaphanlarning obdan okup qikixini ümit қilimiz. Hususən, kəng dihanlar ammisida sotsiyalizim yolioja mengix aktiplioji barliojoja ixənməydiqan yoldaxlarning wə hə disila қolioja tiq elip, kopiratiplarnı “kırkıwetix”ning koyida yürgən yoldaxlarning obdan okup qikixini soraymız. Hazır pütün məmlikət yezilirida sotsiyalizim amilliri hər künü, hər saettə eşüwatidu, kəng dihanlar ammisi kopiratip təxkil kilixnı tələp kiliwatidu, amma iqidin kəpligən zirək, қabil, adil, aktip yolbaxqilar qikti, bu əhwal kixini bəkmə hoşal kiliđu. Əng qong kəmqilik — nuroqun jaylarda partiyə rəhbərliginin hərkətkə tehi zhudongluk bilən yetixip ketəlməywatqanlioji. Hazırkı wəzipə hər dərijilik yərlik dangweylarnı muxu məsilidə Marksizim - Leninizimlik zhudong məydanda turup, pütkül yeza igiliginı kopiratsiyiləxtürük wəzipisini əz қolioja elip, bu hərkətkə aktip bolux, қızojın bolux, қarxi elix, pütün küq bilən atlinix pozitsiyisi bilən rəhbərlik ķiliđioqan kiliç. Yegongning əjdihəni yahxi kərüp ķelixi digən hikayidiki wəkəni təkrarlımaslıq, uzun yillardın buyan sotsiyalizim, sotsiyalizim dəp yürüp, sotsiyalizim aldioja kəlgəndə, қorķup kətməslik lazıim.

(«Rəhbərlikning arzusioja hilap halda amma əzi ķuroqan bir kopiratip» digən makalioja təhərir səzi)

Bu jayning luxiəni tooqra. Bu yezida 5 yeza igilik ixləpqikirix kopiratiwi, 7 birləxmə həmkarlıq guruppisi, 3 daimlik həmkarlıq guruppisi, 14 wakitlik həmkarlıq guruppisi bolup, uningoşa kırğınlər təxkilinixkə tegixlik dihanlar ailisining 98.4 pirsəntini təxkil əlidid. 1954- yil 12- aydin ilgiri bu yezidiki partiyə zhibusi əzining rəhbərlik hizmitining eoqırılıq mərkizini həmkarlixix - kopiratsiyilixix tərəpkə əyvəməqan, partiyə əzaliri həmkarlıq guruppilirioşa rəhbərlik kiliş hizmitidə əyiinqılıktın ərkəkan. Zhibu "shuji kol selip ixləx, pütün partiyə kopiratip əkurux"ka tayanmay, hizmət guruppisioşa (Yukuridin xu yərgə əwətilgən hizmət guruppisidək turidu) tayan-oqan. Yeza igiliginə kopiratsiyiləxtürük məsilisidə partiyining yezilardiki zhibuliri iqidə bundak ajiz-iqtidarsız əhaloşa qüxüp əhaloşanları hazır məmlikət boyiqə tehi az əməs. Yaloquz zhibula əməs, bəzi yukuri dərijilik dangweylarmu xundak bolsa kerək. Məsilə dəl ənə xu yərdə. Məmlikitimizdə yeza igiliginə sotsiyalistik əzgərtixning məmlikətni sanaətləxtürük sür'itigə maslixix - maslixalmaslıqı, kopiratsiyiləxtürük hərkitining jik nuksan qıkmay, məhsulatning exixioşa kapalət berip, saoqlam rawajlinix - rawajlinalmaslıqı, yərlik hər dərijilik dangweylarning rəhbərlik hizmitinin eoqırılıq mərkizini xu tərəpkə qapsan wə tooqra yətkəx - yətkiyəlməsligigə baqlıq. Hizmət guruppilirini əwətişkə zərür, lekin ularning berixi xu yərdiki partiyə

təxkilatlinining ornini besip, ularni əzi bax қaturup ixliməy, hizmət guruppisioqla yəliniwalidioğan kılıp қoyux üçün əməs, bəlki xu yərlərdiki partiyə təxkilatlioqə yardəm berix üçün ikənligini enik eytix kerək. Guyzhou əlkisidiki bu yeza 1954- yil 12-aydin baxlap hizmət pozitsiyisini əzgərtkəndin buyan, 5 aydin kəprək wakit iqidila nahayiti zor nətijigə erixkən. Ular hizmət guruppisioqla yəliniwalmaстin, əzi kol selip ixleydiqən boлоqan, partiyə əzalrimu қiyinqiliktin korkmaydiqən boлоqan. Bundak əzgirix, həmmidin awal, hər dərijilik dangweylarning shujilirioqa—shengwey wə aptonom rəyonluq dangwey shujilirioqa, diwey wə aptonom oblastlik dangwey shujilirioqa, xiənwey wə aptonom nahiyilik dangwey shujilirioqa, qüwey shujiliri wə zhibu shujilirioqa baoqlik, ular pütün yeza igiliginı kopiratsiyiləxtürük wəzipisini əz ilkigə elixi kerək. Awariqiliktin korkux, қiyinqiliktin korkux, xundak uluq wəzipining aldida əzi kol selip ixliməy, yeza igilik hizmiti busiqila yaki hizmət guruppisioqla tapxurup қoyux pozitsiyisidə boлоqanda, wəzipini ada kılıx mümkün bolmayla қalmaстın, bəlki nuroğun қalaymikanlıq keliп qikidu.

(«Fenggang nahiyisining Chongxin yezisi partiyə zhibusining rəhbərligidə həmkarlixix - kopiratsiyilixix hərkitini կandak қanat yaydurdi» digən makalioqa təhrir səzi)

wakitlik ix ketirə berix asasida, pəsillik ix ketirə berix tütümini yoloqa köydi, dəydu. Buningdin nahiyə rəhbərligining nahayiti muhimliqini kərgili bolidu. Biz pütün məmlikəttdiki 2 ming nəqqə yüz nahiyinинг nahiyə dərijilik rəhbiri organlirining pütün nahiyidiki kopiratsiyiləxtürük hərkitining tərəkkiyat əhwaliqa yekindin dikkət kılıp, məsililərni tepip, məsililərni həl əkilişning qarısını muzakirə kılıp, nahiyə boyiqə kopiratip zhurenlirinинг yioqinini yaki nahiyə boyiqə nuqtılık kopiratiplar zhurenlirinинг yioqinini əz waktida qakırıp, əkarar qikirip, tezdir yoloqa əkilişini ümit kılımımız. Məsilə dəwilixip nuroqun qataq qıkkanda andın həl əkilişmən dəp kütüp turmaslıq lazımdır. Rəhbərlər qoşum hərkətning aldida mengixi lazımdır, hərkətning kəynidə əkalmalıqı kerək. Bir nahiyə dairisidə partiyining xiənweyi asasiy rəhbərlik rolunu oynixi lazımdır.

(«Pəsillik ix ketirə berix» digən makalioqa təhrir sezi)

## 11

Bu matiriyal nahayiti qong kayıl əkiliş kükigə igə. Birər jayni saqlam əhalidə kopiratsiyiləxtürük məsilisi—partiyə siyaseti wə hizmet usulu məsilisi. Partiyimizning kopiratsiyiləxtürük məsilisini həl əkiliştiki siyassətləri toqra bolsila, partiyimizning ammini kopiratipka kirixkə hərkətləndürğən qəoşda əllənən hizmet usulu buyrukçılık yaki addi ix kərəx usulu bolmayı, ammiqə daolini qüxəndürük, təhlil kılıp berix, pütünləy ammiqəning angliklioqı wə ihtiyariylioqoja tayinix usulu bolsila,

u halda, kopiratsiyiləxtürükni orunlax, xuningdək məhsulatni axurux anqə kiyinoğa qüxməydi. Hebey əlkisi Xingtəy nağıyisining Dongchuənkou kənti kona azat rayon bolup, kənt boyiqə 70 ailining həmmisi 1952-yildin burun həmkarlıq guruppilirioğa kirip bolğan, bu yerdə küqlük bir partiyə zhibusi bar, uning üstigə, Wang Zhiqioğa ohxax ammining ixənqigə erixkən yolbaxqi bar, hər jəhəttiki xərtlər pixip yetixkən. Xunga bu kənt 1952-yili bir aydin kəprək wakıt iqidila kopiratip կurup, yerim sotsiyalistik kopiratsiyililixirxiyi orunlap bołqan. Xərti bu kəntningkidək toluk bolmiojan jaylar қandaq қılıx kerək? Xərt hazırlax kerək, buningoşa birnəqqə ay yaki bir yil yaki uningdinmu kəprək wakıt bolsila bolidu. Xərtini ixligəq hazırlaxka bolidu. Bəzi kiçik kopiratiplarnı կuruxning ezi pütün kəntni, pütün yezini, pütün rayonni kopiratsiyiləxtürük üçün xərt hazırlax bolidu. Dongchuənkou tooprasisidiki bu matiriyalda yənə partiyə zhibusining ammiqə təxvik - tərbiyə hizmitini қandak elip baroqanlioqı, kopiratip կuruxta ammining angliklioqı wə ihtiyyariylioqı қandak tayanoqanlioqı məsilisi alahidə qüxəndürülgən. Uningdiki "tətür təxvik"<sup>(1)</sup> digən nukta dikkət қılıxka bəkmə ərziydu. Bu matiriyalda əmgəknini təxkilləx wə əmgəknini baxkurux məsilisidə, pütün əgritokay əzgirix jəryani, nətijidə məhsulat yıldın - yiloşa exixtək ojayız zor utuklar қoloşa kəlgənligi təswirləngən. Pakitlar bu kopiratipning mukəmməlləxkənligini ispatladı. Həmmə kopiratiplar əzlirining mukəmməlləxkən - mukəmməlləxmiгənligini təkxürgəndə, məhsulatni

axurojan - axurmiojanlioqi wə məhsulatni қanqılık axur-ojanlioqını asasiy əlqəm kılıxi kerək.

(«Bir aydin artukraq wakit iqidila pütün kənt kopiratsiyiləxtürülüp boldı» digən makalioja təhrir səzi)

## 12

Bu matiriyalda bir həkikət yəni қalaymikan əh-waloja qüxüp kalojan hərkəndək kopiratipni tərtipkə salojili bolidoqanlioqi kərsitilgən. Kopiratipka kirgənlərning həmmisi əmgəkqi dihanlar boļojanlioqi üçün, ularning hərkəysi təbikiliri pikirdə hərkanqə kelixəlmisimu, bəribir qüxinix hasil kılalaydu. Bəzi kopiratiplar bir məzgil həkikətənmə қalaymikanlıxip kətti, buning birdin - bir səwiwi — partiyining rəhbərligigə erixəlmigənligi, partiyining ammioja əzining siyasetini wə qarısını oquq qüxəndürmigənligi. “Kopiratip kuruxning yahxi ix ikənlərini bilimiz. Əmma kopiratip kursaq xiənwey, qüwey, zhibularning biz bilən kari bolmidi. Ular bizning məhəllimizni gaday, tamiojımızni məzisiz, əyimizni tayini yok dəp, kopiratiwimizə kəlmigən qeoji”. Қalaymikanqılıkning səwiwi mana muxu, baxka səwiwi yok. Partiyə rəhbərligigə erixəlmigəndin keyin, əlwəttə қalaymikanqılık qıçıdu. Rəhbərlik kilsila, қalaymikanqılık dərhal tohtaydu. Bu matiriyalda yənə, қalak yeza - kəndlərdə kopiratip kuruxça bolamdu, bolmamdu, digən məsilimu otturioqa қoyulojan. Bolidu dəp jawap berilgən. Bu makalining aptori toh-talojan kopiratipning əzi қalak bir kəntkə jaylaxkan.

Məmlikət boyiqə təhminən 5 pirsəntqə kəlak yəza - kənt bar, bu yərlərdə kopiratip қuruximiz, bu yərlərning қalaklıq əhalitini kopiratip қurux kürixi dawamida yokitiximiz lazımlı.

(«Kalaymikanlixip kətkən kopiratip ongaxaldi»  
digən makaloqa təhrir sezi)

### 13

Bu — omumi yüzlük jiddi bir məsilə. Hər dərijilik dangweylar wə kopiratsiyiləxtürük hizmitigə yetəkqılık əlibəcək əməkdaşlığı üçün yezilaroja əwətilgən yoldaxlar bu məsiliyə toluq əhəmiyyət berixi kerək. Kopiratiplarning rəhbiriyyət organları hazırkı kəmbəqəl dihanlar bilən yengi təwən ottura dihanlarning rəhbiriyyət organlardıki üstünlüğünü tiklixi, kona təwən ottura dihanlar bilən yengi wə kona yüksəri ottura dihanları yardımçı küq əlibəcək əməkdaşlığı lazımlı, xundak kələmətində, partiyining siyaseti boyiqə, kəmbəqəl dihanlar bilən ottura dihanları ittipaklaştırmaları, kopiratiplarnı mustəhkəmliyi, ixləpqikirixni rawajlaşdırmaq, pütkül yezidiki sotsiyalistik əzgərtixni toqra orunlıqlı bolıdu. Bu xərt bolmisa, ottura dihanlar bilən kəmbəqəl dihanları ittipaklaştırmaları bolmayıdu, kopiratiplarnı mustəhkəmliyi bolmayıdu, ixləpqikirixni rawajlaşdırmaq bolmayıdu, pütkül yezidiki sotsiyalistik əzgərtixni əməlgə axuroqları bolmayıdu. Nur-oğun yoldaxlar bu daolini qüxənməydi. Ular kəmbəqəl dihanlarning üstünlüğünü tikləx məsiliyi yər islahatı məzgilidə zərir idil, qunki u qəoşda, yəza ahalisining 50, 60 hətta 70 pirsəntini təxkil kılıdıqları kəmbəqəl dihan-

lar tehi ottura dihanlikka kətirilmigən idi, ottura dihanlar bolsa yər islahatioğa karita ikkilinip turatti, xunga u qaođa kəmbəođəl dihanlarning üstünlüğini tikləx həkikətən zərür idi, hazır bolsa yeza igiligidə sotsiyalistik əzgərtix yoloja қoyuloğan məzgil, etmüxtiki kəmbəođəl dihanlarning kəp kismi yengi ottura dihanlikka kətirildi, uning üstigə, kona ottura dihanlarning ixlepqikirix wastiliri kəp, kona ottura dihanlarnı katnaxturmay turup, kopiratiplardiki ixlepqikirix wastiliri yetixməslik məsilisini həl kilođili bolmayıdu, dəp karaydu. Xunga, bu yoldaxlar, hazırkı wakitta kəmbəođəl dihanlar oja tayinix yaki kəmbəođəl dihanlarning üstünlüğini tikləx xoarını otturioja қoymaslıq kerək, bundak xoar kopiratsiyiləxtürük ixioja paydisiz bolidu, dəp karaydu. Bizqə, bundak pikirlər hata. Ixqilar sinipi wə gongchəndang pütkül yezillardiki ixlepqikirix wastilirigə boğan uxxak dihan hususi mülükqılıgını sotsiyalistik roh wə sotsiyalistik tüzüm arkılık üzül - kesil əzgərtməkqi bolidikən, pəkət etmüxtə yerim puroletar boğan kəng kəmbəođəl dihanlar ammisioja tayinixi lazim, xundak kilođandila, andin onguxlukraq orunliyalaydu, undak kilmioğanda, nahayiti təs bolidu. Qünki yezillardiki yerim puroletarlar — ixlepqikirix wastilirigə boğan uxxak dihan hususi mülükqılıgiga anqə qing esiliwalmaydioğan, sotsiyalistik əzgərtixni asanraq kobul kılıdioğan kixilər. Hazır ularning kəp kismi yengi ottura dihan oja aylinip қaldı, lekin bir kisim yengi həllik ottura dihanlarnı hisapka almioğanda, kəpinqiliği kona ottura dihanlar oja қarioğanda siyasi

jəhəttə birkədər yüksəri angaşa igə, ular əzlirining etmüxtiki namrat turmuxini hilimu ongay əskə ala laydu. Yənə kona ottura dihanlar iqidiki təwən ottura dihanlarmu bar, ularning iqtisadiy orni wə siyasi pozitsiyisi yengi ottura dihanlar iqidiki təwən ottura dihanlarningkigə yekinrak kelidu, əmma yengi wə kona ottura dihanlar iqidiki yüksəri ottura dihanlarningkigə yəni həllik wə həllikrak ottura dihanlarningkigə ohxi maydu. Xuning üçün, kopiratsiyiləxtürük jəryanida, biz sotsiyalistik əzgərtixni asanrak kobul kılıdioğan mundak 3 kəsim kixilərni: (1) hazırlı kiyin əhwalda turuwatkan kəmbəoşəl dihanlar, (2) yengi ottura dihanlar iqidiki təwən ottura dihanlar, (3) kona ottura dihanlar iqidiki təwən ottura dihanlarnı, aldi bilən, türkümge wə muddətkə bəlüp kopiratipka kirgüzükə xuningdək ularning iqidin ang sezimi üstünrək, təxkilatqılık kabiliyiti küqlükərək bolqan birkanqə kixinı talliwellip, tərbiyiləp, kopiratiplarning rəhbiriyy tayanqlıri kılıp qikixka əhmiyyət beriximiz, bundak tayanqlarnı hazırlı kəmbəoşəl dihanlar bilən yengi təwən ottura dihanlar iqidin tallaxka alahidə əhmiyyət beriximiz lazim. Bu yezilarda sinipi tərkiplərni yengiwaxtin yənə bir ketim ayrix əməs, bəlki kopiratsiyiləxtürük jəryanida partiyə zhibuliri wə yetəkqılık hizmitini ixləx üçün yezilarqa əwətilgən yoldaxlar igəlləxkə dikkət kılıxi lazim bolqan bir fangzhen, bu fangzhenni dihanlar ammisiqə axkara eytix kerək. Biz, həllik ottura dihanlarnı kopiratipka kirgüzükə bolmaydu, dəwatki nimiz yok, bəlki həllik ottura dihanlarnı sotsiyalistik

engi yukuri kətirilgən, kopiratipka kirixni halaydi-qanlıqını bildürgən xuningdək kəmbəoqəl dihanlar (həzirki kəmbəoqəl dihanlar bilən əslidə kəmbəoqəl dihan boローン barlıq yengi təwən ottura dihanlar)ning rəhbərligigə boy sunuxni halıqan qaoğda, andin kopiratipka əkbər əməkdaşlığından qaoğda, kopiratipka kirixkə zorlimaslıq kerək, dəwati-miz. Kopiratipka kirip boローン wə kopiratipta əelixni halaydi-qanlıları dawamlıq kəliwərsun. Kopiratiptin qıkıp ketixni tələp kılıqanlarning qüxənqə berilgəndin keyin əelixni halıqanlırimu kopiratipta əalsa bolidu. Ixləpqi-kirix was tiliri azraq bolsimu kopiratip təxkil əelixkə bo-lidu, kəmbəoqəl dihanlar wə təwən ottura dihanlar təxkil kılıqan nuroqun kopiratiplar buni ispatlıdı. Biz, birmu həllik ottura dihan kopiratip kadiri bolmisun, dəwat-kinimiznə yok. Sotsiyalistik engi yukuri, adil wə əabil boローン, kopiratiptiki zor kəpqilik kixilər əyil boローン ayrim həllik ottura dihanlarmu kadir bolsa bolidu. Lakin kopiratiplarda kəmbəoqəl dihanlarning (Yənə bir ketim eytaylı, ular həzirki kəmbəoqəl dihanlarnı wə əslidə kəmbəoqəl dihan boローン barlıq yengi təwən ottura dihanlarnı eż iqigə alidu, ular yeza ahalisinin kəpqılıgını yaki zor kəpqılıgını təxkil əlidu) üstünlüğini tikləx kerək. Təxkiliy tərkip jəhəttə ular təhmin-nən üqtin ikkisini igilixi lazim, ottura dihanlar (Jümlü-din kona təwən ottura dihanlar bilən yengi wə kona yukuri ottura dihanlarnı eż iqigə alidu) təhmin-nən üqtin birinila igilisə bolidu wə igilixi lazim. Kopiratip-

larning yetəkqi fangzheni jəhəttə kəmbəoqəl dihanlar bilən ottura dihanlar əzara mənpəət yətküzük siyasetini yoloja koyux, hərkəndək kixining mənpəətigə ziyan yətküzməslik kerək. Buni orunlax üqünmu, kəmbəoqəl dihanlarning üstünlüğini tikiłəx lazımlı. Ottura dihanlar üstünlükni igiligən kopiratiplarda һaman kəmbəoqəl dihanlar qətkə kekiliđu wə ularning mənpəətigə ziyan yətküzüp koyulidu. Hunən əlkisi Changsha nahiyisi Gaoshən yezisining təjribiliri bizgə kəmbəoqəl dihanlarning üstünlüğini tikiłəxning wə xu arkılık ottura dihanlar bilən mustəhkəm ittipaklixixning zərürlüyü wə mümkünligini, əger undak қilinmisa, uningdin keli-dioqan həwpning կandaq bolidioqanlioqını toluk kərsitip bərdi. Bu makalining aptori partiyining luxiənini toluk qüxinidikən. Ularning usulimu tooraq bolqan, awal ixlepqikirixni axuruxtin ibarət jiddi wəzipini orunlap, andin kəmbəoqəl dihanlar üstünlük kazanıqan rəhbərlikni tikligən. Nətijidə kəmbəoqəl dihanlar eqilip - yayrap kətkən, ottura dihanlarmu iq - iqidin kayıl bolqan. Bu makalining aptori bizgə yənə, қalaymikan əhwaloja qüxüp kalıqan bir kopiratipni zadi tarkitiwətkən yahximu? Yaki tərtipkə selip, қalaymikan əhwaldin saoqlam əhwaloja kəltürgən yahximu? Bundak kopiratiplarnı tərtipkə selip mustəhkəmləx mümkünmu, mümkün əməsmu? digən qong bir ixni eytip beridu. Bu makalining aptori bizgə “üqinqi dərijilik kopiratip”ni tarkitiwətməy, tərtipkə selix kerəkligini; hizmət ixləx arkılık üqinqi dərijilik kopiratipni birinqi dərijilik kopiratipka aylanduruxning pütünləy mümkün-

kinligini կayıl қılarlıq dərijidə eytip beridu. Bundak təjribilər Changsha nahiyisining Gaoshən yezisidila əməs, pütün məmlikitimizning hərkaysı jayliridimu heli bar.

(«Changsha nahiyisining Gaoshən yezisidiki Wutang yeza igilik ixləpqikirix kopiratiwi կandaq կilip ottura dihanlar üstünlükni igiliğən kopiratiptin kəmbəoqəl dihanlar üstünlükni igiliğən kopiratipkə aylandı» digən makaloja təhrir səzi)

## 14

Bu yerdə eytiloqan məsilihər omumi haraktır aloqan. Ottura dihanlar bilən ittipaklixix lazim, ottura dihanlar bilən ittipaklaxmaslıq hata. Lekin ixqilar sinipi wə gongchəndang ottura dihanlar bilən ittipaklixip, pütkül yezilardiki sotsiyalistik əzgərtixni əməlgə axuruxta yezilarda kimlərgə tayinidu? Əlwəttə, kəmbəoqəl dihanlar oqla tayinidu. Ətmüxtə, pomixxiklar oqla karxi kürəx elip beriloqan, yər islahati yüksəzlən qaoqlarda xundak kılıqan idi, hazır bay dihanlar oqla wə baxqa kapitalistik amillar oqla karxi kürəx elip berilip, yeza igiligidə sotsiyalistik əzgərtix yüksəzlüwatkan qaoqdimu xundak kiliidu. Ottura dihanlar ikki inkilap dəwrinинг dəsləpki baskuqida ikkilinip turidu. Ular omumi wəziyətni enik kərgən wə inkilap oqlibə կilay dəp կaloqan qaoqda, andin inkilap tərəpkə etidu. Kəmbəoqəl dihanlar, ahirki oqlibini կoloqə kəltürgən'gə կədər, ottura dihanlar oqla karita hizmət ixləp, ularni əz təripigə uyux-

turup, inkilapni kündin - kün'gə kengəytixi lazim. Həzirki yeza igilik ixləpqikirix kopiratiplirining kopiratip baxkuruş weyyüənhuyioğa, huddi etmüxtiki dihanlar jəmiyətlirigə ohxax, kona təwən ottura dihanlarnı wə engi birkədər yukuri həm wəkillik haraktirioğa igə bolqan bir kisim yengi, kona yukuri ottura dihanlarnı katnaxturux lazim, lekin ularning sani bək kəp bolup kətmisun, təhminən üqtin birini təxkil kilsa muwapik bolidu. Kəmbəqəl dihan (Həzirki kəmbəqəl dihanlar wə əslidə kəmbəqəl dihan bolqan yengi təwən ottura dihanlarnı əz iqigə alidu) weyyüənlərning sani təhminən üqtin ikkisini təxkil kılıxi kerək. Kopiratipning asasiy rəhbiriş kadirları, kona təwən ottura dihanlar wə engi nahayiti yukuri, həkikətən adil wə əabil bolqan birkanqə yengi, kona yukuri ottura dihan dawamlik boliwarsa bolidiqanlıqını hisapka almıqannda, omumən kəmbəqəl dihanlar (Yənə bir ketim eytayıli, həzirki kəmbəqəl dihanlarnı wə əslidə kəmbəqəl dihan bolqan barlıq yengi təwən ottura dihanlarnı əz iqigə alidu) din boluxı lazim. Biz Fujiən əlkisi Fu'ən nahiyisidiki kəmbəqəl dihanlar rəhbərlik kiliwatkan kopiratip bilən ottura dihanlar rəhbərlik kiliwatkan kopiratipning sotsiyalizim ixiçə ohxax bolmioqan pozitivişdə boluwartkanlıqidək bu əhwalni ayrim hadisə dəp karimaslıqımız kerək, u, omumi haraktır aloqan.

(«Fu'ən nahiyisidə “ottura dihanlar kopiratiwi” wə “kəmbəqəl dihanlar kopiratiwi” ning pəyda bolqanlıqidin sawaklar» digən makaliçə təhrir səzi)

Bu matiriyal yaraydu, omumi yüzlük əhmiyət berixkə ərziydu. Bu matiriyalda yezilardiki hərkəyasi təbikininq haliti təswirlən'gən. Kəmbəqəl dihanlar kopiratsiyiləxtürükə həmmidin bək aktip. Nuroqun ottura dihanlar bolsa, "yənə karap bağmaqçı" bolidu, ular "taxkırıda azadə yürüx"ni yahxi kəridü, ular, asaslıqı, ixləpqikirix wastiliri kopiratipka koxuloqandan keyin, kopiratipning əzlini ziyan tartmaydiqan kılıx - kılmaslıqıqla karaydu, ular bundak kılıximu mümkün, undak kılıximu mümkün. Nuroqun həllik ottura dihanlarda kopiratsiyilixixkə helila eçir karxi kəypiyat bar; ulardin pozitsiyisi əng yamanları u yərlərdə ixləpqikirix wastilirini satmakta, məbləqlərinini tikip koymakta, yaloğan kopiratip təxkilliməktə, ayrimlili hətta pomixxik, bay dihanlar bilən til biriktürüp yaman ixlarnı kilmakta. Əhwaloqa muwapik siyaset қollinix üçün, biz jaylarda yeza hizmiti bilən xuqul-liniwatkan yoldaxlarning əz jayidiki hərkəyasi təbikininq halitini küzitixkə wə təhlil kılıxka əhmiyət berixini ümit kiliyoruz. Bu matiriyalda kopiratiplar ola əhmiyət berip, həmkarlık guruppilirioqla səl karaydioqan hata hahix kərsitilgən, bir tutax pilanlap, təng etiwar berix kerək digən pikir ottorioqla կoyulmuş, bu toqra. "Həmkarlixix - kopiratsiyilixix torı"ni təxkil kılıx — yahxi qarə, dimək, kopiratipkim, həmkarlık guruppi-lirioqumu təng etiwar berix lazıim, kopiratiplar həmkarlık guruppiliri bilən yəkkə dihanlarning nəwəttiki

ixləpqiqirixtiki kiyinqiliklirini həl kiliçioja həkikî yardəm berixi kerək. Kəmbəoqəl dihanlar fondini tezdir tarkitix lazim. Həziroiqə kopiratipka kirmigen kəmbəoqəl dihanlar oja қaşan kopiratipka kirsə, xu qaođda bu fonddin bəhrimən bolalaydioqanlioqını eytix lazim.

(«Yengi əhwäl wə yengi məsile» digən makalioja təhrir səzi)

## 16

Bu kopiratipning fangzheni toqra. Barlıq kopiratiplarning həmmisi xundak kiliç kerək. Hərkəysi əlkilər əzinining kopiratsiyiləxtürük məsilisi toqrisidiki қararida yaki yolyoruqida, həmmə kopiratiplarning əmgək küqi bolmiojan yitim - yesir, yəkkə - yiganə əzalar oja (Ularnı kopiratipka қobul kiliç kerək) wə əmgək küqi bolsimu, turmuxi intayın kiyin bołoqan əzalar oja yardəm berip, ularning kiyinqilioqını həl kiliç berix məs'uliyiti barlıqini kərsitixi kerək. Həzir nuroqun kopiratiplarda kiyinqilikta қaloqan aililərgə yardəm beridiojan sotsiyalistik roh kəm boluwatidu, hətta kəmbəoqəl dihanlarnı pütünləy qətkə ķekix yüz beriwatidu, bu tamamən hata. Həzir həkümət kəmbəoqəl dihanlar fondi ajrattı, uning bilən kəmbəoqəl dihanlar oja yardəm berip, қox kalisi, dihan-qılık saymanlıri jəhəttiki kiyinqilioqını həl kiliç bərgili bolidu, lekin kəmbəoqəl dihanlardın bəzi aililərning əmgək küqi yetixməslik kiyinqilioqını tehi həl kılqılı bolmaydu, bəzi aililərning seriktal məzgilidə turmux wastiliri yetixməslik kiyinqilioqını toluk həl kiliç

bərgili bolmaydu, buni kopiratiptiki kəng ammining küqigə tayanoğandila, andin həl kılıqılı bolidu.

(«Xiangtən nahiyisi Qingfeng yezisidiki partiyə zhibusi namrat əzalarning kiyinqiliojini həl kiliwelixioja yardım bərdi» digən makəlioja təhrir səzi)

## 17

Bu nahayiti kizik hikayə ikən. Sotsiyalizimdin ibarət bu yengi xəy'i kona xəy'ilər bilən jiddi kürəx kılıx arkısidila tuqulidu. Jəmiyəttə bir kism kixilər bir məzgil əzining kona yolida xunqə jahillik bilən mangidu. Yənə bir məzgildə bolsa yənə xu kixilər pozitsiyisini əzgərtip, yengi xəy'ilərni yaklaydiqanlioqını bildüridu. Həllik ottura dihanlarning zor kəpqılığı tehi 1955-yilning aldinkı yerimida kopiratsiyıləxtürükə karxi turoğan idi, keyinki yerimida, bir kismi pozitsiyisini əzgərtip, kopiratipka kiridiqanlioqını bildürdi, gərqə bularning bəziliri kopiratipning rəhbərlik hüquqını əlioqa kirgü-züwelix məksidi bilən kopiratipka kirməkqi boローン bolsimu. Yənə bir kism kixilər aqzida kirimən disimu, kənglidə anqə halimay, nahayiti qattık ikkiləndi. Üqinqi bir kism kixilər yənə jahillik bilən karap turuwatidu. Bu məsilidə yezilardiki partiyə təxkilatları bu təbiķini səwri - takət bilən kütüp turuxi kerək. Kəmbəqəl dihanlar bilən yengi təwən ottura dihanlarning rəhbərlik jəhəttiki üstünlüğünü tikləx üçün, bəzi həllik ottura dihanlarning kopiratipka keyinrək kirginimu paydilik.

(«Ular kopiratsiyilixix yolini kət'i talliwaldi» digən makəlioja təhrir səzi)

Siyasi hizmet — barlik iktisadiy hizmetlerning jan tomuri. Ijtimai - iktisadiy tuzum tüptin ezzergen mezgilde tehimu xundak. Yeza igiligin kopiratsiyilextürük hərkiti baxlinixtin tartipla bir hil jiddi idiyiwi wə siyasi kürəx bolup kəldi. Hərkandak bir kopiratip xundak bir hil kürəxni baxtin kəqürməy turup barlikka keləlməydu. Yep - yengi bir ijtimai tuzum kona tüzümning orni oja kurulidu, xunga u bu orunni taziliwetixi lazim. Kona tüzümni eks əttüridiojan kona idiyining қaldıkları haman kixilerning mingisidə uzakkiqə turuwalidu, asanlıkqə qikip ketixni halimaydu. Kopiratiplar kurulqinidin keyinmu, nuroqun kürəxlərni bexidin kəqürüxi kerək, xu qaoqdila əzini mustəhkəmliyələydu. Mustəhkəmligəndin keyin, boxixip əkalidiojanla bolsa, ərülüp ketiximu mümkün. Sənxi əlkisi Xieyü nahiyisidiki Sənlousi kopiratiwi mustəhkəmlən'gəndin keyin, boxixip əalojanlıktın, ərülüp ketixkə tas əalojan. Pəkət xu yerdiki partiyə təxkilati əz hatalıklarını pipən kilojan, kopiratip əzaliri ammisioja kapitalizimoja karxi turup, sotsiyalizimni küqeytix tooqrisida yengiwaxtin tərbiyə bərgən wə siyasi hizmetni əsligə kəltürgəndin keyinla, bu kopiratip həwpni tütgitip, dawamlik rawajlinix yolioja qüxkən. Xəhs mənpəətni kəzleydiojan kapitalistik zifalik hahixka karxi turup, kolliktipning mənpəəti bilən xəhsning mənpəətini birləxtürük pirinsipini barlik səz - hərkətlerning əlqimi kilojan sotsiyalistik rohni təxəbbus kılıx — tarkak, uxxak dihan igiligin pəydin -

pəy zor kələmlik kopiratsiyiləxkən igilikke etküzüxning idiyiwi wə siyasi kapaliti. Bu — nahayiti japalik hizmət, uni dihanlarning turmux təjribilirigə asasən, nahayiti konkirit wə nahayiti inqikə ixləx lazim, qopal pozitsiyə wə addi usul қollinixkə bolmaydu. Uni yəkkə haldə əməs, iqtisadiy hizmət bilən birləxtürüp ixləx lazim. Bundak hizmətlər toqrisida pütün məmlikət boyiqə heli mol təjribigə igə bolup qalduk. Bu kitapka kirgüzülgən əsərlərning hər bir parqisida digüdək muxu hususiyət ipadılən'gən.

(«Kəttik sawak» digən makalioğa təhrir səzi)

19

Bu makalining nuktiinəziri toqra. Kopiratiplar siyasi hizmətni yahxi ixləxni təkitlixi kerək. Siyasi hizmətning asasiy wəzipisi üzlüksiz türdə dihanlar ammisioqa sotsiyalizim idiyisini singdürüx, kapitalistik hahixlarnı tənkít kiliqtin ibarət.

(«Zhangguozhuang kopiratiwining siyasi hizmiti» digən makalioğa təhrir səzi)

20

Bundak əhwal dikkət kiliqxə ərziyu. Həllik dihanlarda kapitalistik hahix eoqır bolidu. Biz kopiratsiyiləxtürük hərkəti dawamida, hətta buningdin keyinkı nahayiti uzak bir məzgil iqidə dihanlar oqa karitiloğan siyasi hizmətni səlla boxaxturup koysak, kapitalistik hahix yamrap ketidu.

(«Kapitalistik hahixqə karxi kət'i kürəx elip berix kerək» digən makalioğa təhrir səzi)

Bu makalida kopiratipni tərtipkə selixning yahxi təjribiliri tonuxturulojan, təwsiyə kilişka ərziydu. Yengi bir ijtimali tütümning məydanoja kelixi haman qukan - sürən bilən bolidu, yəni yengi tütümning əwzəlligi təxvik kilinidu, kona tütümning қalaklioji pipən kilinidu. Məmlikitimizdiki 500 milyondin artuk dihan ni sotsiyalistik əzgərtix elip berixka tartıxtək bundak yər - jağanni zilzilige kəltüridiojan ixning tip - tinq əhwalda məydanoja kelixi mümkün əməs, u biz kommunistlardin dümbisigə kona tütüm bokqisini yüdüwalojan kəng dihanlar ammisioja səwriqanlıq bilən, ular asan qüxinələydiyan, janlıq təxvik - təbiyə hizmitini ixləxni tələp kiliđu. Həzir bu hizmət məmlikiti-mizning hərkəysi jaylirida ixliniatiđu, təxvik kilişka mahir bolojan nuroqun yeza hizmitini ixligüqi yoldaxlar barlıkka kəldi. Bu makalida təswirlən'gən "4 ni selixtrux, 5 ni hisaprax" — dihanlar oja ikki hil tütümning կaysisi yahxi, կaysisi yaman ikənligini qüxəndüridiojan, kixilər birlə anglisa qüxiniyalidiojan naħayiti yahxi usul. Bu usul naħayiti küqlük կayıl kiliç kūqigə igə. Bu usulda təxvik kilişka mahir bolmiojan bəzi yoldax-larning kilojinidək, kolida kixini təsirləndürögündək bir-nimisi yok turukluk, addi һaldila, "Gongchəndangning yolidə mangamsilər ya Jiang Jieshining yolidə mangamsilər" dəp anglioquqilarni qong կalpaq bilən besixkila urunmay, bəlki xu yerdiki dihanlarning eż təjribiliri arkılık dihanlar oja əhwal inqikə təhlil kilipl

berilidu, xunga u naħayiti küqlük kayıl kılıx küqigə igə bolidu.

(«Kopiratipni tərtipkə selixning bir yahxi təjribisi» digən makalıqə təhrir səzi)

## 22

Əksilinkilapqılarning kopiratsiyiləxtürük hərkitigə buzqunqılık kəlojanlıqı məsilisi yaloquz Guyzhou əlkisi Duyün nahiyisi 5-rayonidikila məsilə əməs, omumi yüzlük bir məsilə, lekin baxka əlkilərning xu hildiki żornallırıda bu məsilə tooprısidiki səzlərni naħayiti az uqrifiwatımız. Kopiratsiyiləxtürük jəryanıda yeza hizmiti bilən xuqulliniwatkan barlıq yoldaxlar əksilinkilapqılarning buzqunqılık hərkətlirigə karxi kürəx kılıx məsilisigə toluk əhmiyyət berixi lazim. Duyün nahiyisining bu rayonidin üginip, kopiratiplarda partiyə, ittipak əzalırını tayanq kılıp, қooqdax təxkilatlarını qurux lazim. Xiənweyning rəhbərliği wə nazariti astida, partiyining qüweylirininq əhwalni tətkik kılıp, partiyə iqidə wə sırtida təxwiqat wə qüxəndürük ixini yahxi ixləp, ammining əksilinkilapqılarning buzqunqılık hərkitigə boloqan huxyarlıqını əstürgəndin keyin, kopiratiplarning rəhbərlik organlırioqa kəz boyap kiriwaloqan əksilinkilapqılar wə baxka buzuk unsurlarını təkxürüxi, tazilixi wə bir tərəp kılıxi tamamən zərür. Lekin tazilinidiojanlar həkiki əksilinkilapqılar wə həkiki buzuk unsurlar boluxi kerək, yahxi adəmlərni yaki pəkət məlum kəmqlikləri bar kixilərni yaman adəm diyixkə bolmaydu. Bolupmu bir tərəp kılıx muwapik

boluxi, nahiyining tästikidin etküzülüxi lazim.

(«Өksilinkilapqilarning buzoqunqılık hərkətlirigə қarxi kət'i kürəx qılıx lazim» digən makaliqa təhrir sezi)

## 23

Uluq sotsiyalizim jəmiyiti қurux üçün kəng ayal lar ammisini ixləpqikirix paaliyitigə katnixixka hərkət ləndürüx intayın zor əhmiyətkə igə. Ixləpqikirixta ər ayal diməy, ohxax ixka ohxax hək berixni əməlgə axurux lazim. Ər - ayallarning həkiki barawərligini pəkət pütün jəmiyətni sotsiyalistik eżgərtix jəryanidila əməlgə axuroqili bolidu.

(«Ayallar əmgək sepiqə atləndi» digən makaliqa təhrir sezi)

## 24

Bu makala nahayiti yahxi, jaylar paydilansa bolidu. Yaxlar — pütün ijtimali küqlər iqidə bir kisim əng aktip wə əng janlıq küq. Ular üginixkə taza berilidu, ularda konilikni saklax idiyisi əng az bolidu, bolupmu sotsiyalizim dəwridə xundak bolidu. Jaylardiki partiyə təxkilatlining yaxlar ittipakı təxkilatlari bilən birlikdə yax larning küqini қandak kiloqanda alahidə jari kilduroqili bolidioqanlıqını tətkik qılıxka əhmiyət berixini, yaxlar oja adəttikiqə қarimaslıqını, ularning alahidiliklirigə kəz yummashlıqını ümit kılımız. Əlwəttə, yaxlar yaxanoşanlar wə kiranlardın üginixi, türlük paydılık paaliyətlərni elip berixta imkaniyətning beriqə ya-

xanojanlar wə қiranlarning razilioqini elixi kerək. Yaxanojanlar wə қiranlarda konilikni saklax idiyisi kəprək bolidu, ular kəpinqə yaxlarning iloqar paaliyətlirini basidu, yaxlar birər nətijə kərsətkəndə, ular andin қayil bolidu, bundak əhwal muxu makalida naħayiti yahxi təswirlən'gən. Konilikni saklax idiyisi bilən, əlwəttə, murəssə kilməslik kerək, hop, undak bolsa sinak kılıp kerəyli, nətijə kərəlsə, ularmu razi bolidu.

(«Zhongshən nahiyisi Xinping yezisidiki 9 - yeza igilik ixlepqikirix kopiratiwining yax zərbidalarlar düyi» digən makalioqa təhrir səzi)

## 25

Bumu bir yahxi makala, jaylar paydilansa bolidu. Buningda ottura məktəp okuoqqlanı wə toluq baxlan-oqıq məktəpni püttürgən okuoqqlarnı kopiratsiyıləxtürük hizmitigə katnixixka uyuqturux otturişa қoyul-ojan, bu alahidə əhmiyyət berixkə ərziydu. Yezilaroja berip hizmət kilixi mümkün bolovan xundak ziyalilarning həmmisi hoxallık bilən yezilaroja berixi lazim. Yeza — bipayan zimin, u yerdə ni - ni ixlarnı ķiloqılı bolidu.

(«Bir yezida kopiratsiyıləxtürükni guyhualax-nıng təjribisi» digən makalioqa təhrir səzi)

## 26

Mana bu yerdə Chen Xüemeng qikiptu. Zhongguoda bundak kəhrimanlar minglap, tūmənləp qikiwatidu, əpsuski, ədiplər tehi ularni izliməywati, yezilaroja

berip kopiratsiyilextürük hizmitigə yetəkqılık kiliwat-kan kixilərningmu kərgini kəp, yazojini az boluwatidu.

(«Kopiratsiyilextürükning baxlamqisi — Chen Xüemeng» digən makalioqa təhrir sezi)

## 27

Bu makala nahayiti yahxi yeziloğan, partiyə wə ittipakning xiənwey, qüweylirioqa wə yeza zhibulirioqa təwsiyə kilişka ərziydu, kopiratiplarning həmmisi muxundak kilişki kerək. Bu makalining aptori partiyining luxiənini qüxinidikən, u pütünləy jayida eytikan. Ədibiy jəhəttinmu yahxi, bir kərük bilənla qüxiniwal-ojili bolidu, partiyə bagusi purioqi yok. Bu yərdə kitap-hanlarning xuningəqə dikkət kilişini soraymizki, bizning nuroğun yoldaxlırimiz makala yazoğanda, partiyə bagusioqa tolimu berilip ketidu, yazoğan makalisi jansız, obrazsız, okusa kixinining bexi aqriydu. Giramatikioqimu, istelistika təripigimu əhmiyyət bərməydu, yerim koniqə, yerim yengiqə ədibiy til bilən yezixka amrak, kitap-hanlarnı ətəy kiyinioqası kelip қaloğandək, gayida makalisi baxtin ayak tutruksız səzlər bilən toxķuzuwtidu, gayida yənə ilaji bar kona səzlərni ixlitixkə tirixidu. Bu kitapka kirgüzülgən 170 nəqqə parqə makalining birmunqisida partiyə bagusining purioqi küqlük idi. Birkanqə ketim tüzitilgəndin keyin, andin heli okuxluk bolup қaldi. Xundak bolsimu, yənə bəzi əsərlər yənilə tutuk, qüxiniksiz. Bu makalilar məzmuni mühim bol-oqanlioqı üçünla elindi. Adəmning bexini aqritidioğan partiyə bagusini қaşanmu azraq ugritidioğan bələrmiz-

kin? Buning üçün gezeit, zornallirimizdiki təhərir yoldaxlarning bu ixka diqqət kılıxi, aptorlar ola makalilarnı janlıq wə rawan kılıp yezix təliwini köyuxi wə ularning makalilirini əzliri kol selip tüzütip berixi tələp kılınidu.

(«Kopiratipning siyasi hizmiti» digən makalioşa təhərir səzi)

## 28

Bu yerdə tonuxturuloğan kopiratip — Wang Guofən rəhbərliğidiki “namratlar kopiratiwi”. Igilikni tirixqanlıq - iktisatqillik bilən baxkurus xütün məmlikəttiki barlık yeza igilik ixləpqikirix kopiratiplirining fangzheni boluxi lazim, yak, barlık igilik ixlirining fangzheni boluxi lazim. Zawutlarnı tirixqanlıq - iktisatqillik bilən baxkurus, soda dukanlarını tirixqanlıq - iktisatqillik bilən baxkurus, barlık dəlet igiligidiki ixlarnı wə kopiratsiyə ixlirini tirixqanlıq - iktisatqillik bilən baxkurus, baxka həmmə ixlarnı tirixqanlıq - iktisatqillik bilən baxkurus, hərkandaq ixta tirixqanlıq - iktisatqillik pirinsipini ijra kılıx lazim. Bu — iktisat kılıx pirinşipi, iktisat kılıx — sotsiyalistik igilikning tüp pirinsiplirining biri. Zhongguo — qong bir məmlikət, əmma hazır tehi nahayiti kəmbəqəl, Zhongguoni bay kılıx üçün, birnəqqə on yil wakit kerək. Nəqqə on yıldın keyinmü tirixqanlıq - iktisatqillik pirinsipini ijra kılıxka toqra kelidu, lekin aldımızdiki muxu birnəqqə on yil iqidə, aldımızdiki muxu birnəqqə 5 yillik pilan məzgili də tirixqanlıq - iktisatqillikni alahidə təxəbbus kılıx, iktisat kılıxka alahidə əhmiyyət berix lazim. Hazır nuroqun

kopiratiplarda iktisat kiliixka əhmiyət bərməydiqan bir hil naqar istil məwjud, buni qapsan tüzitix lazim. Kopiratipni tirixqanlıq - iktisatqılık bilən baxkuruxning ülgilirini hər bir elkidinmu, hər bir nahiyidinmu tapkili bolidu, xundak ülgilərni tərojip kiliç lazim, həmməylən xundak kilsun. Tirixqan - iktisatqılolojan, məhsulati yüksəri, hər tərəptin yahxi yoloqa köyulojan kopiratiplarnı mukapatlax lazim, israpqılık kilojan, məhsulati təwənolojan, hər jəhəttin yahxi ixlimigən kopiratiplarnı tənkít kiliç lazim.

(«Kopiratipni tirixqanlıq - iktisatqılık bilən baxkuraylı» digən makalioja təhrir səzi)

## 29

Bu — yeza boyiqə mingdin artuk ailidin қurulmuş bir qong kopiratip (Ular kolhoz dəp ataydu, yənilə kopiratip) ning 7 yıllık uzak kəlgüsü pilani, buningdin jaylar paydilansa bolidu. Nime üçün muxundaq uzak muddətlik pilanning boluxi kerəkligini kixilər uning məzmuniyyətini nəqqə yüz ming yıl boldı, Zhongguo digən bu yerdə eəz igiligidimizni wə mədiniyyitimizni pilan boyiqə rawajlandurux xaraitioja tehi əmdila igə bolduk. Muxu xaraitka igə bolqandan keyin, məmlikitimidizning kiyapiti yıldın - yiloqa əzgirip baridu. Hər 5 yilda bir qongraş əzgirix bolsa, birkənqə 5 yil ətkəndin keyin tehimu qong əzgirix bolidu.

(«Kızıl yultuz kolhozining uzak kəlgüsü guyhuası» digən makalioja təhrir səzi)

## 30

Bu — yahxi bir makala, həmməylənning okup qikixioja ərziydu, jaylardiki kopiratiplar uzak muddətlik pilan tüzüxtə paydilansa bolidu. Bu makalining aptori “Ixlepqikirix guyhuasi tüzüxning pütün jəryani — ilojar idiyining konilikni saklax idiyisi bilən kürəx kılıx jəryani” dəp nahayiti toojra eytkən. Konilikni saklax idiyisi hazır həmmila jayda digüdək putlikaxang boluwatidu. Bundaq konilikni saklax idiyisini tügitip, ixlepqikirix küqlirini wə ixlepqikirixni zor bir kədəm rawajlandurux üqün, barlıq jaylar, barlıq kopiratiplar əzining uzak muddətlik pilanini tüzüp qikixi kerək.

(«Bir kopiratipning 3 yillik ixlepqikirix guyhuasi» digən makalioja təhrir səzi)

## 31

Bu yeza kopiratsiyiləxtürük, məhsulatni axurux tədbirliri, su կuruluxi, partiyə wə ittipaknı tərtipkə selix, mədiniyət-maarip qatarlıq ixlarning 2 yillik pilanini tüzüp qikkan, pütün məmlikətəki yezilarmu xundak kılıxi kerək. Bəzi kixilər pilan tüzük təs dəydu, nimə üqün bu yeza tüzüp qikalidi? 1956- yili pütün məmlikətimizdiki nahiyə, rayon wə yezilarning həmmisi omumi yüzlük pilan tüzüp qikixi, pilanoja kirgüzüldidən ixlər axu pilandikidinmu kəprək boluxi, məsilən, қoxumqə kəsp, soda, pul muamilisi, kəkərtix, səhiyə qatarlıq ixlər kirgüzülxı kerək. Yirikrək bolup қalsimu, əmiliyətkə

anqə uyğun bolmısımı, hər əldə, yoktin yahxi. Bir əlkidə bir - ikki nahiyyə, bir - ikki rayon, bir - ikki yeza tüzükə pilan tüzüp qıqsila, uni tezdir kengəytip, baxka nahiyyə, baxka rayon, baxka yezilarojumu xundak қılıxka tapilisa bolidu. Undak təs, mundak təs diyildi, əmiliyəttə unqiwalla təs əməs.

(«Yitao yezisinin omumi yüzlük guyhuası»  
digən makalioja təhrir sezi)

### 32

Bu makala heli yaraydu, nahiylər paydilansa bolidu. Hər bir nahiyyining omumi yüzlük guyhuasıda muwapiq bir su kuruluxi guyhuasi boluxi kerək. Su kuruluxi elip berix — yeza igiligidə məhsulatni axuruxni kapalətləndüridiojan qong ix, kiqik tiptiki su kuruluxini nahiyyə, rayon, yeza wə kopiratiplarning həmmisi қılalaydu, karxi turoqlı bolmaydiojan pəw-kuladdə eçir su wə kuroqakqılık apitini hisapka almışanda, birkənqə yil iqidə, muddətkə bəlüp elip berilidi-ojan, kuroqakqılık boloquenta, suning boluxioqa, həlqılık boloquenta, suni qikiriwetixkə kapalətlik қilinidiojan guyhua tüzüp qikix bəkmə zərür. Buni tamamən orunlioqli bolidu. Kopiratsiyilixix asasida amma nəhayiti zor küq - ķuwətapti. Nəqqə ming yıldın buyan həl қılıx mümkün bolmay keliwatkan adəttiki su apiti, kuroqakqılık apiti məsilisi birkənqə yil iqidə həl қilinixi mümkün.

(«Hər bir kixini bir modin əlkə yərtə igə kılıx lazımlı» digən makalioja təhrir sezi)

33

Qoxqa bekix — oqutka, gəxkə wə chukou kılıp wəyhyu almaxturuxka munasiwətlik qong məsilə, barlıq kopiratiplar qoxqa bekixni eż pilanioja kirgüzüxi kerək, əlkə, wilayət, nahiyə wə rayonlarning eż pilani boluxi lazim, əlwəttə. Qoxķining yəm - həxigini həl kiliş asan, bəzibir otlar, bəzibir dərəh yopurmakları, tatlık yangyuning piligi wə tatlık yangyuning ezi yəm - həxək bolidu, əla booz bolmisimu bolidu, kəpləp əla booz ixlitixning tehimu hajiti yok. Kopiratip bakğandan taxķiri, hər bir dihan ailisini birdin birkañqioğıqə qoxqa bekixka dəwət kiliş, birkañqə yil iqidə bu məksətkə yetix lazim. Qoxqa bekixni mən'i kılıdioğan bəzi az sanlık millətlər wə diniy adət tüpəylidin qoxqa bekixni halimaydioğan ayrim aililər əlwəttə buning iqigə kirməydu. Qoxķiqılıknı rawajlanduruxta bir yürüx mukapat lax qarisi boluxi kerək, Zhejiang əlkisidiki Shanghua kopiratiwining təjribisidin jaylar paydilansa bolidu.

(«Bu yerdə zor bir türküm qoxqa bekiloğan»  
digən makalioja təhrir sözü)

34

Kopiratsiyililixirın ilgiri məmlikətinə birmunqə jaylırida əmgək küqi oxukqilioğlu məsilisi məwjut idi. Kopiratsiyilekəndin keyin, nuroğun kopiratiplar əmgək küqining yetixməywatkənliliqini, ətmüxtə etiz - erik əmgigigə katnaxmaydioğan kəng ayallar ammisini əmgək sepigə katnixixka hərkətləndürükning zərürlüğini hiss

kilixti. Bu — nuroqun kixilərning oylimiojan yeridin qıkkan bir qong ix. Ilgiri kixilər haman, kopiratsiyiləxkəndin keyin, əmgək küqi oxukqilioji qoqum yüz beridu, dəp hisaplıojan idi. Əslidə oxukqılık bar idi, əmdi yənə oxukqılık yüz bərsə, əndak kiliç kerək! Nuroqun jaylarda kopiratsiyilixixning əmiliyiti kixilərdiki bu əndixini tüğətti, əmgək küqi oxukqılık kiliwatmaydu, bəlki yetixməywati. Bəzi jaylar kopiratsiyiləxkəndin keyin, bir məhəl əmgək küqi oxukqiliojini his kıldı, bu ixləpqikirix kəlimining tehi kengəytilmənligi, kəp hil igilikning tehi yoloja қoyulmiojanlioji, terikqılıkningmu tehi inqikə kılınmiojanlioqidin bolqan. Nuroqun jaylarnı elip eytsak, ixləpqikirixning kəlimi kengəysə, igilik tarmaklıri kəpəysə, əmgəknin dairisi təbiət dunyasişa karap kengəysə wə qongkurlaxsa, hizmətlər inqikə ixlənsə, əmgək küqi yetixməslik his kılınidu. Bundaq əhwal tehi əmdi baxliniwateridu, kəlgüsidiə yıldın - yiloja kəpiyidu. Yeza igiliği maxinilaxturul-ojandin keyinmu xundak bolidu. Kəlgüsidiə kixilər əzəldin hiyalıja kəltürüp bəkmiojan hilmu - hil ixlər qikidu, ziraətlərning məhsulatı hazırlıdin birnəqqə həssə, on nəqqə həssə hətta birnəqqə on həssə yukuri bolidu. Sanaət, katnax wə almaxturux ixlirining tərəkkiyati bolsa əjdatlımız təsəwwur kılıpmu bəkmiojan dərijidə rawajlinidu. Ilim - pən, mədiniyət, maarif, səhiyə katarlıq ixlarmu xundak bolidu. Zhongguo ayalliri — adəm küqi jəhəttin uluq bir baylık. Məmlikətimizni uluq sotsiyalistik məmlikət kılıp kurup qikix yolda kürəx kiliç üzün, bu baylikni eqix kerək.

Ayallarnı əmgəkkə katnixixka hərkətləndürүүк üçün, ər - ayal diməy, ohxax ixka ohxax hək berix pirinsipini yoloja қоюу lazim. Zhejiang өлкisi Jiənde nahiyisining təjribisini həmmə kopiratiplar kollansa bolidu.

(«Ayallar ixləpqikirixka katnixixka hərkətləndürülüp, əmgək küqi yetixməslik kiyinqılığı həl kılındı» digən makəlioja təhrir səzi)

### 35

Bumu omumi haraktır alojan bir məsilə. Bu ikki kopiratipning əhwalidin қarioqanda, hazırkı ixləpqikirix xaraiti boyiqə, əmgək küqidin üqtin biriqə exip қalojan. Ilgiri 3 adəm kılıdiojan ixni kopiratsiyiləxkəndin keyin 2 adəm kılıdiojan boldi, bu sotsiyalizimning əwzəlligini kərsitudu. Exip қalojan üqtin bir hətta uningdinmu kəp əmgək küqi kəyərdin qıqxı yoli tapidu? Asasən, yənilə yezidin tapidu. Sotsiyalizim kona jəmiyəttin əmgəkqılerni wə ixləpqikirix wastilirini azat kilipla қalmastın, kona jəmiyəttə paydilinin mümkün bolmiojan kəng təbiət dunyasını azat kıldı. Həlk ammisi qəksiz ijadiy küqkə igə. Ular təxkillinip, əzlirining küqini jari kılalaydiojan barlıq jaylar wə tarmaklar ola yürüx kılıp, ixləpqikirixni qongkurlaxturuxka wə kengəytixkə yürüx kılıp, əzliri üçün kündin - kün'gə kəp parawanlıq yaritalaydu. Bu yerdə tehi yeza igiliginin maxinilaxturux eytilmiojan. Maxinilaxturul olaqandın keyin, əmgək küqi tehimu kəp tejilidu, u qaoqda qıqxı yoli bolamdu? Maxina bilən terikqılık kılıdiojan bəzi dihanqılık məydanlırinining təjribiliridin қarioqanda, yənilə qıqxı yoli bolidu, qünki

ixləpqikirixning dairisi kengiyidu, tarmakliri kəpiyidu, ix inqilikidu, xunga küqni ixlitidiojan jay tapalmas-liktin körkmaymiz.

(«Oxuk əmgək küqliri qikix yoli taptı» digən makalioqa təhrir sezi)

### 36

Bu nahiyining əhwalimu bizgə yezilardiki oxukqə əmgək küqining yezilardin qikix yoli tapalaydiojanlı-ojini qüxəndüridu. Hər bir ər - ayal əmgək küqining bir yillik ix künini igilik baxkurus usulining yahxilini-xioqa, ixləpqikirix yolining kengiyixigə karap yənə kəpəytixkə bolidu, bu makalida eytiloqandək, ərlərning ix künini 100 nəqqə kündin, ayallarning ix künini bir-kanqə on kündin əməs, bəlkı ərlərningkini 200 nəqqə kündin, ayallarningkini 100 nəqqə kündin kilojili yaki tehimu kəprək kilojili bolidu. Baxqa jaylardiki bəzi kopiratiplar hazır bu sañoqa yətküzdi. Koxumqə kəsp həkiki bazaroqa igə boluxi kerək, ərəqlularqə rawajlanduru-wərgili bolmaydu, bu toqra. Məmlikət boyiqə eytkanda, yeza koxumqə kəspining nahayıti zor bir kismi yezilar üçün hizmət kılıdu, lekin heli bir kismi xəhərlər üçün wə chukou üçün hizmət kilixi kerək, kəlgüsidiə bu kismi kengəytılıxi mümkün. Gəp xu yərdiki, dələtning bir tutax pilani boluxi, ərəqluluk kədəmmu - kədəm tügitilixi lazim.

(«Xiangyin nahiyisi oxukqə əmgək küqining qikix yoli məsilisini həl kıldı» digən makalioqa təhrir sezi)

Bu makala nahayiti yahxi, jaylar təklit kılıp ixlisə bolidu. “Kuəyji yok” diyix kopiratsiyilixix-ning tez rawajlinixioqa karxi kixilərning banalirining biri. Pütün məmlikət kopiratsiyiləxtürülsə, nəqqə milyon adəm kuəyji boluxka toqra kelidu, uni nədin tapımız? Əmiliyəttə, adəm bar, toluk baxlanıq məktəp wə tolusız ottura məktəpni püttürgən zor türkümdiki okuoqlarınlı səpərvər kılıp bu ixka koysa bolidu. Gəp tezdir tərbiyiləx həmdə hizmət dawamida ularning bilim səwiysi wə tehnika səwiyişini əstürüxtə. Rayonni birlik kılıp, ixləpqikirix kopiratiwi, təminat - soda kopiratiwi wə amanət - kərz kopiratiwining kuəyjiliridin kuəyjilik həmkarlıq tori təxkil kılıx — kuəyjilərning bilim səwiysi wə tehnika səwiyişini əstürüxninq yahxi qarisi. Zhangwu nahiyisining 3- rayonidiki kuəyjilik tori kuəyjilərgə yardım berip ularning bilim səwiysi wə tehnika səwiyişini əstürüpla kalmastın, bəlki nuroğun iqtisadiy hizmət wə siyasi hizmətlərni ixligən. Nahiyə wə rayonlardıki partiyə təxkilatları bu hizmətkə rəhbərlik kılıxka əhəmiyyət berixi lazımlı.

(«Yeza igilik ixləpqikirix kopiratiwi, təminat - soda kopiratiwi wə amanət - kərz kopiratiwining kuəyjiliridin kuəyjilik həmkarlıq tori təxkil kılıxning təjribiliri» digən makaliyoqa təhrir sözü)

## 38

Bu təjribini omumi yüzlük kengəytix lazım. Lenin: "Sawatsızlıq tolup yatkan bir məmlikətə kommunizim jəmiyyitini kuroqlı bolmayıdu"<sup>(2)</sup> digən idi. Məmlikitimizdə hazır sawatsızlar xunqə kəp, uning üstigə, sotsiyalistik kuruluxni sawatsızlıq tügitilgəndin keyin baxlaymız digili bolmayıdu, buningdin etkür ziddiyət pəyda boldı. Hazır məmlikitimizdə okux yexioğa toloqan nuroqun balişalar üçün okuydioqan məktəp yok bolupla ələmət, bəlki okux yexidin exip kətkən zor bir türküm esmürlər wə yaxlar üçünmu okuydioqan məktəp yok, kiranlar tooprısında səzləxning tehimu hajiti yok. Bu jiddi məsilini yeza igiligini kopiratsiyiləxtürüx jəryanıda həl qılıx lazım, xundakla yeza igiligini kopiratsiyiləxtürüx jəryanıdila həl qılıqlı bolidu. Dihanlar kopiratip təxkil əldədi, iqtisadiy jəhəttiki ehtiyaj səwiwidin sawat qıkırıxnı jiddi tələp kıldı. Dihanlar kopiratip təxkil əldədi, kolliktip küqkə igə boldı, xuning bilən əhwal tamamən əzgərdi, ular sawat qıkırıxnı əzliri uyuxturalaydu. Birinci kədəmdə gong hatirləxning ehtiyajını kəzədə tutup, əz yezisi, əz kəntidiki adəm, yər - jay, koral - sayman, dihanqılık ixlirining isimləri wə bəzi zərür səzlər bolup təhminən 200 - 300 hətni ügənsə bolidu. İkkinçi kədəmdə yənimə ilgiriləp hət wə səzlərni yezixni ügənsə bolidu. Muxundak ikki hil dərslik tüzüp qıkıx lazım. Birinci hil dərslikni kopiratsiyiləxtürüxkə yetəkqılık qılıx hizmiti bilən xuqulliniwatkan yoldaxlarning yaradımı bilən xu yerdiki ziyalilar əz jayidiki kopiratiplar-

ning ehtiyajioja asasən tüzüp qikixi lazim. Hər bir jay əz aldioja tüzüxi kerək, bir tutax dərslik kollinixkə bolmayıdu. Bundak dərslikni təkxürmisimu bolidu. İkkinqi hil dərsliknimu kopiratsiyiləxtürükə yetəkqılık əlibənzər hizmiti bilən xuqulliniwatkan yoldaxlarning yardımı bilən xu yerdiki ziyalilar dairisi kiqikrək bir jaydiki (məsilən, bir nahiyyə yaki bir wilayəttiki) xəy'ilər wə səzlərgə asaslinip, uningoja pütün əlkə (xəhər, aptonom rayon) wə pütün məmlikət haraktırıllıq bir kisim xəy'ilər wə səzlərni koxup tüzüp qikixi lazim, bumu birnəqqə yüz həttin axmisun. Bundak dərslikni jaylar birlikkə kəltürmisimu bolidu, nahiyyə, wilayət yaki əlkə (xəhər, aptonom rayon) dərijilik maarip organları tezdir təkxürüp qikixi kerək. Bu ikki kədəm tügigəndin keyin, üçüncü kədəmdə əlkilik (xəhərlik, aptonom rayonluk) maarip organları daim kollinilidiojan 3-hil dərslikni tüzüp qikixi lazim. Uningdin keyin yənə səhiyyini dawamlıq əstüriidiojan dərslik boluxi lazim. Zhongyangdiki mədiniyyət, maarip organları bu ixka muwapik yetəkqılık əlibənzər hizmiti lazim. Shəndong əlkisi Jünən nahiyyisining Gaojialiugou kəntidiki yaxlar ittipaki zhibusi bir ijadiy hizmət ixliğən. Bu əhwalni kərsə, kixi bəkmə hoxal bolidu. Okutkuqi təyyar, ular—xu yezida toluk baxlanoquq məktəpni püttürgən okuquqları. Sür'iti tez, 2 yerim ay iqidila 100 din artuk yax wə ottura yaxlıqlar 200 din artuk hət üginip, əzlirining gong hisawatını yazalaydiojan bołożan, bəziliri kopiratipning hisapqısı bołożan. Gong hatırlılgüçilər kurslarnı jaylar omumi yüzlük eqixi lazim. Hər dərijilik

yaxlar ittipaki təxkilatlari bu ixka rəhbərlik əliliyi, barlik partiyə, həkumət organlari buni əlliliyi kerək.

(«Jünən nahiyisining Gaojialiugou kəntidiki yaxlar ittipaki zhibusining gong hatiriligiqilər kursi eqix təjribisi» digən makalioğlu təhrir səzi)

### 39

Bu yerdə eytiloqını — Li Shunda rəhbərligidiki Altun yultuz dihanqılık - ormanqılık - qarwiqılık ixləp-qikirix kopiratiwi. Bu kopiratip kurulup 3 il iqidə 283 aililik qong kopiratipka aylanoğan. Bu kopiratip Təyhangshən teoqidiki namrat bir yərgə jay laxşan bolsimü, kəpqilikning tirixixi arkısında, 3 il iqidə kiyapitini əzgərtixkə baxlıoğan. Əmgək küqliridin paydilinix ünumi Yapon baskunqılırioğlu karxi uruxtin ilgiriki yəkkə ixləgən qaoqlardikigə əkariyanda 110.6 pirsənt əskən, kopiratip kuruluxtin ilgiriki həmkarlıq guruppisi waktidikigə əkariyandimu 74 pirsənt əskən. Kopiratipning jamaət juqlanmisi birinci yıldiki 120 yüəndin kəpiyip, 11 ming yüəndin kəprəkkə yətkən. 1955- yılı kopiratip əzalirinin hər biri ottura hisap bilən 884 jing axlıq kirim əllən, Yapon baskunqılırioğlu karxi uruxtin burunkıyoğlu əkariyanda 77 pirsənt, kopiratip kuruluxtin burunkıyoğlu əkariyanda 25.1 pirsənt axlaşan. Bu kopiratip 5 yıllık pilan tüzüp qıkkən, buni 3 il ijra əlili nətijisidə ixləp-qikirixning omumi kimmiti 5 yıllık pilandikinинг 100.6 pirsəntigə yətkən. Bu kopiratipning təjribiliri bizgə xuni ukturiduki, təbii xaraiti naqarrak yərlərdə məhsulatını kəpləp axurojılı bolğan ikən, təbii xaraiti yahxıraq yə-

lərdə nimə üqün məhsulatni tehimu kəpləp axurojili bolmaydikən?

(«Kopiratipni tirixqanlık - iktisatqılık bilən baxçurup, taoqlik rayonu gülləndürəyli» digən makalıqası təhrir şəzi)

## 40

Bu—nahayiti obdan yoloq koyuloğan bir kopiratip, buningdin nuroqun paydılık təjribə aloqili bolidu. Qüfu nahiyisi — Kongfuzining yurti, u janap bu yerdə nuroqun yillar məktəp eqip, nuroqun əbəliyətlik okuoquqları tərbiyiləp qikkan, bu ixning dangki qikkan. Lekin u həlkning iktisadiy turmuxioja anqə kəngül bəlmigən. Uning okuoquqisi Fən Chi uningdin dihanqılık bilən əndək xuoqullinixni sorioğanda, u jawap bərməyla əlmastın, tehi Fən Chini “tegi pəs adəm”<sup>(3)</sup> dəp kəynidin tillioğan. Əziz uning yurtidiki həlk sotsiyalistik kopiratip kuruwaloğan. 2 ming yıldın artuk wakitni baxtin kəqürüp mu yənilə xunqə namrat yaxap kəlgən həlk kopiratip əkrojinoja 3 yil ətüxi bilənla, iktisadiy turmux wə mədiniyət turmuxi jəhəttə kiyapitini əzgərtixkə baxlioğan. Mana bu əziz sotsiyalizimning həkikətən kədimkilər kılıp baxmioğan ix ikənligini ispatlaydu. Sotsiyalizim Kongfuzining kitawioja karioğanda kürming həssə yahxi. Kongzi buthanisi, Kongzi zaratkaliqını kərrixkə əziz kiziqip baroğan kixilərni muxu kopiratipni kərgəq kelixkə dalalət kılımən.

(«3 yilda məhsulatni 67 pirsənt axuroğan bir yəza igilik ixləpqişirix kopiratiwi» digən makalıqası təhrir şəzi)

Bu makala nəhayiti yahxi yeziloğan, bir kərüp qikix-ka ərziydu. Kopiratipni ongayrak kurup qikixni, kadirlar bilən ammini qapsanraq təjribigə igə ķilixni kəzdə tutkınlıktın, hazır kuruloğan yerim sotsiyalistik kopiratiplar iqidə 20 - 30 ailidin tərkip tapkan kiqik kopiratiplar kəp boldi. Lekin kiqik kopiratiplarda adəm az, yər az, məbləq az bolovanlığın, igilikni kəng kələmdə yoloja köyəjili bolmayıdu, maxina ixlətkili bolmayıdu. Bundak kiqik kopiratiplar ixləpqikirix küqlirining tərəkkiyatini yənilə boqup կoyuwatidu, xu һalitidə uzakkıqə turivərsə bolmayıdu, ularni pəydin - pəy birləxtürük lazımlı. Bəzi jaylarda bir yeza bir kopiratip kılinsa, az sandiki jaylarda birkənqə yeza bir kopiratip kılinsa bolidu, dərwəkə, kəpligən jaylarda bir yezida birkənqə kopiratip boluxi mümkün. Tüzləng rayonda qong kopiratip kurux mümkün bolupla կalmastın, taqlıq rayondimu qong kopiratip kuruxka bolidu. Ənhuy əlkisining Foziling su ambiri jay laxkən bir yezisi pütünley taqlıq yər bolup, uzunisi wə tooṛisi nəqqə on qakirim kelidu, bu yerdə dihanqılık, ormanqılık, qarwiqılık omumlaxturup baxkuruloğan bir qong kələmlik kopiratip kuruloğan. Əlwəttə, bundak birləxtürük üçün kədəm - baskuq boluxi, muwapik kadir boluxi, ammining razilioqi boluxi lazımlı.

(«Qong kopiratipning əwzəlligi» digən makaloja təhərir səzi)

## 42

Qong kopiratip wə ali kopiratip қuruxning əng paydılık ikənligini Həynəndao arılıdiki Kızıl bayraq kopiratiwining təjribisimu ispatlidi. Bu qong kopiratip pəkət bir yillik tarihkə igə bolsimu, ali kopiratipka ətüxkə təyyarlanıqan. Əlwəttə, bu həmmə kopiratiplar xundak ķilsun digən səz əməs, baxka kopiratiplar zadi կaysi wakitta қoxulsa wə dərijisini kətərsə muwapiq bolidioqanlıqini yənilə eżining xərt - xaraitining pixip yetilgən - yetilmigənligigə қarap bəlgilixi kerək. Lekin, omumən kilip eytkanda, 3 yil wakit bolsila kupayə қılıdu. Mühimi dihanlar ola ülgə kərsitix lazim. Dihanlar qong kopiratip wə ali kopiratip қuruxning kiçik kopiratip wə təwən kopiratip қuruxka қarioğanda tehimu paydılık bolidioqanlıqini kərgən qəođda, kopiratiplarnı қoxuxni wə dərijisini kətirixni tələp қılıdu.

(«Qiongshən nahiyisinin birinci rayonidiki Kızıl bayraq yeza igilik ixləpqiķirix kopiratiwi təbii apətkə wə kapitalistik idiyigə қarxi kürəx ķilix dawamida mustəhkəmləndi» digən makalıqa təhərir səzi)

## 43

Ixləpqiķirix küqlirini wə ixləpqiķirixni yənimu rawajlandurux üçün, xərti pixip yetilgən kopiratiplarnı baxlanojuq xəkildin ali xəkilgə ətküzüxnı oylap kərək. Baxlanojuq xəkildiki kopiratiplarda yerim hususi mülükqılık saklanoqaqka, məlum wakitka yətkəndə,

bundak yerim hususi mülükqılık ixləpqikirix küqlirining rawajlinixini boqup koyidu, kixilər bundak tütümni əzgərtip, kopiratipni ixləpqikirix wastiliri tamamən omumning bolqan, kolliktip baxkuriadioqan igilik təxkilatiqa aylanduruxni tələp kili. Ixləpqikirix küqliri yənimu ilgiriləp azat bolsila, ixləpqikirix tehimu zor dərijidə rawajlinidu. Ətüx wakti bəzi jaylarda tezrək, bəzi jaylarda astıraq boluxi mümkün. Kəruloqınıq 3 yılqə bolqan baxlanoqkopiratipta bundak xərt asasiy jəhəttin hazırlanıqan bolidu. Əlkilər, xəhərlər wə aptonom rayonlardiki partiyə təxkilatlari buni muhakimə kılıp wə orunlaxturup, 1956 -, 1957 - yilları iqidə amma makul kərgən xərt astida sinək haraktiridiki bəzi ali kopiratiplarnı қuruxi kerək. Hazırkı kopiratiplar omumən kiqik, ularnı ali kopiratipka ətküzüx waktida ammining razilioqını elip, nuroqun kiqik kopiratiplarnı қoxup qong kopiratipka aylandurux kerək. Əgər muxu 2 yil iqidə hər bir rayonda birdin birnəqqigiqə ənə xundak kopiratipni barlıqka kəltürüx mümkün bolsa həmdə bu kopiratiplar amma iqidə baxlanoqkopiratipka қarioqanda tehimu qong əwzəllikkə igə ikənlığını kərsətsə, u halda, keyinki birnəqqə yil iqidə kopiratiplarnı қoxux wə dərijisini kətirix hizmitini paydılık xərtkə igə kiləlili bolidu. Bu hizmətni ixləpqikirixni rawajlanduruxning omumi yüzük guyhuası bilən maslaxturux kerək. Kixilər qong kopiratip wə ali kopiratipning kiqik kopiratip wə baxlanoqkopiratiptinmu paydılık ikənlığını kərgən qaoğda, uzak mudətlik guyhuanning əzlirigə əzirkioq қarioqanda kəp

yukuri səhiyilik maddi wə mədini turmux elip kelidi-qanlioqını kərgən qaoğda, kopiratiplarnı koxux wə dərijisini kətirixkə makul bolidu. Xəhər ətrapi rayonlırıda dərijisini kətirix tezrək bolidu. Beyjingdiki muxu kopiratipning təjribisidin əhwali ohxixip ketidioqan baxka kopiratiplar paydilansa bolidu.

(«Baxlanıraq xəkildin ali xəkilgə etkən bir kopiratip» digən makalioqa təhrir səzi)

## IZAHALAR

(1) Bu yerdə eytiloqan “tətür təxvik” amma omumi yüzlük hərkətlinip, kopiratipka kirixni arka - arkıdin tələp kiliwatkan qaoğda, həmməylənning toluk oylinip, kopiratipka ihtiyariy kirixini қoloja kəltürük üçün, ammioqa kopiratip təxkil kılıxning yahxilioqını wə uning paydılık xərtini təxvik kiloqandan taxkıri, yənə duqkelix ehtimalı bolovan türlük kiyinqılık wə paydisiz əhwalnimu oquq qüxəndürük kerəkligini kərsitidu.

(2) Lenin. «Yaxlar ittipakining wəzipiliri»gə karalsun.

(3) «Muhakimə wə bayan. 13- bap -- Zilu»oja karalsun.

## YEZA IGILIGIGƏ DAIR 17 MADDA TOORISIDA PIKIR SORAX\*

(1955- yil 12- ayning 21- künü)

Yoldax Mao Zedong bu yil 11- ayda Hangzhou wə Tienjinlərdə ayrim-ayrim əhalda 14 shengwey shujisi wə Iqki Mongoqlı aptonom rayonluq dangweyning shujisi bilən məslihətlixip birlikdə tütüp qıkkən 17 maddini zhongyang 1956- yillik pilanoja kirgüzüp, əstayedidil yoloja köyux üzün, 1- ayning 10- künü zhongyang qakiridioqan, shengwey, shiwey wə aptonom rayonluq dangwey shujiliri қatnixidioqan yioqında bekitix kerək, dəp karaydu. Muxu məksəttə, silərning diənbaoni tapxuruwaloqandin keyinla, əzənglaroqa қaraxlıq hərkəysi diweylarning shujilirini wə bir kisim xiənweylarning shujilirini qakirip munularni təpsili muzakirə kilixinglarni soraymız: (A) zadi buning həmmisini əməlgə axuruxka bolamdu, yaki bir kismini əməlgə axuruxka bolmay kalamdu, hər bir maddini əməlgə axuruxta asaslar toluğmu; (B) 17 maddidin taxkiri, yənə köxuxka tegixlikliri barmu (Yoloja köyuxka bolsila, köxuxka bolidu); (C) silər buni dərhal

---

\* Bu — Yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhongyangning Shangheyjü, hərkəysi shengweylar wə aptonom rayonluq dangweylaroja əwətkən ukturuxi.

---

1956- yillik pilaninglaroja kirgüzüp yoloja қоymakqimu. Yuķuridiki nuktilarni 1956 - yil 1 - ayning 3 - künigiqə muzakirə kilip bolup, pikir təyyarlixinglarni soraymiz.

17 maddining məzmunı təwəndikiqə:

(1) Yeza igiliginin kopiratsiyiləxtürükning sür'iti: Baxlanouq xəkildiki kopiratiplarnı қurux hizmitini 1956 - yilning keyinkı yerimida asasiy jəhəttin orunlap bolux, əlkə, xəhər wə aptonom rayon (Xinjiang buning sirtida)larning kərsətküqidə dihan aililirining 75 pirsəntini kopiratipka kirgüzüp bolux tələp əlinə muwapik, təwən uni biraz axurup 80 - 85 pirsənt ətrapioqa yətküzsün.

Kopiratsiyilixixning ali xəklini 1960 - yili asasiy jəhəttin orunlap boluxni қoloja kəltürməkqi iduk, bir yil əşkarlıq, 1959 - yili asasiy jəhəttin orunlap boluxni қoloja kəltürgili bolamdu. Buning üçün, 1956 - yili nahiyilər, əng yahxisi, rayonlar biwastə tutup hər bir nahiyə yaki hər bir rayonda birdin birnəqqigiqə qong (100 din artuk ailini eż iqigə aloqan) ali kopiratip kuruxi, 1957 - yili yənə bir türkümini қuruxi, bu ikki türkümdə kirgənlər dihan aililirining 25 pirsəntqisini təxkil əlini, buning bilən ülgə kərsitixi kerək. Muxundaq əlini mümkünmu. Xuningdək, kiqik kopiratipni qong kopiratipka aylanduroqanda, kəlimi ənqılık boluxi kerək. Bir yeza birnəqqə kopiratip bolux, bir yeza bir kopiratip bolux wə birnəqqə yeza bir kopiratip boluxtək 3 hil xəkilning əksisi bolsa boliwerəmdü. Məmlikət boyiqə kopiratiplarning omumi sanini 300 ming yaki 400 ming wə yaki 500 ming əqəm yətküzüxning zadi əksisi muwa-

pik. Sovet ittipakıda 100 ming kopiratip bar, məmlikiti-mizdə 300 nəqqə ming yaki 400 ming bolsa muwapık bolarmikin. Xuningdək aldi bilən kopiratiplarnı қoxup andin dərijisini kətərgən yahximu, yaki kopiratiplarnı қoxux bilən dərijisini kətirixni bir wakitta elip barojan yahximu, yaki bolmisa aldi bilən dərijisini kətirip andin қoxkan yahximu. Yukuridiki nuktılarnı birləxtürüp muzakirə қilsanglar.

(2) Pomixxik, bay dihanlarning kopiratipka kirixi: Buningda 1956 - yili Өnhuy, Sənxi, Héylongjiang əlkilirining pikri boyiqə ix kərulsə bolamdu, yəni yahxilirining kopiratipka kirixigə ruhsət қilix, yahximu əməs, yamanmu əməslirining kopiratipta ixləpqikirix bilən xuqullinixioğa ruhsət қilix, kopiratip əzasi dəp nam bərməslik, yamanlırını kopiratipning rijimi astida ixləpqikirix bilən xuqullandurux, kadirları küqlük bołożanlıki kona kopiratiplar muxundak қilsa bolidu. Bundak қilixning paydisi nahayiti kəp, əmma bir kəm-qılıgi barkı, bundak kilojanda, hazırlıq kopiratipka kirixni halimaywatkan yüküri ottura dihanlar mukərrər halda kopiratipka ilajsız kirixkə məjbur қılıp koyulidu, xuningdək kopiratipka awal ularni kirgüzüp, andin keyin pomixxik, bay dihanlarnı kirgüzgəndə, andin ularning yüzü kətməydu. Muxundak қilix paydılıkmu. Ya bolmisa bu usulni bir yil keqiktürüp, 1957- yiloja baroşanda қollansak. Bu 2 hil usulning қaysisi paydılıkrak, muzakirə қilsanglar.

(3) Kopiratip rəhbərligining tərkiwi: Hazırkı kəmbəqəl dihanlar bilən əslidə kəmbəqəl dihan bołożan

barlıq yengi tewən ottura dihanlar üqtin ikkini, kona tewən ottura dihanlar bilən kona wə yengi yukarı ottura dihanlar üqtin birini təxkil kilsa.

(4) Məhsulatni axuruxning xərti: (A) birnəqqə asasiy tədbirni yoloşa köyüx (Məzmuni məslihətlixip körüxkə қalduruldi, jaylar ara biraz pərk bolsa bolidu); (B) ilojar təjribilərni kengəytix (hər yili tipik ülgilərni yioqip, hər bir əlkə birdin toplam qıçırix).

(5) 1956 - yili barlıq əlkə, wilayət, nahiya, rayon wə yezilar bolupmu nahiya wə yezilar barlıq zərür xiangmularni ez iqigə aloğan omumi yüzlük həm uzak muddətlik pilan ixləp qıkixi, pilanning dəsləpki nus-hisini aldinkı yerim yilda təyyarlap qicip, keyinki yerim yilda bekitixi kerək, bularnı keyin tüzitixkimu bolidu. Pilan ez iqigə aloğan wakit az bolqanda 3 yil, əng yahxisi 7 yil boluxi kerək, 12 yil bolsimu bolidu. Bu ixni qing tutup ixləx kerək, silərdə bu jəhəttə orun-laxturux boldimu. Təjribə bolmioğanlıktın, birmunqisi nahayiti yirik, bolup əxlixi mümkün, əmma, kengəytixkə paydılık bolsun üçün, az sandiki nahiya wə yezilarning pilanining əmiliyətkə yekinrək boluxini əoloşa kəltürüx lazim.

(6) Kala, at, heqir, ixək, qoxka, əoy - əqkə, tohu, ədəklərni asrax wə kəpəytixni bolupmu yax mallarnı asraxni omumi yüzlük guyhualax kerək. Kəpəytix pilani məslihətlixip körüxkə қalduruldi, pikir təyyar-langlar.

(7) Dərya wadilirini guyhualaxka birləxtürüp,

kiqik tiptiki su қuruluxini көплөп elip berip, adəttiki su apiti wə қuroqakqılık apitini 7 yil iqidə asasiy jəhəttin tügitixkə kapalətlik kılıx.

(8) 7 yil iqidə ziraətlərgə paydisiz bolqan 10 nəqqə hil haxarət wə kesəllikni asasiy jəhəttin tügitix.

(9) 12 yil iqidə asasiy jəhəttin kakas yər wə kakas taoı қaldurmaslik, barlıq hoyla - aram ətrapi, kənt ətrapi, yol boyi, su boyi həm kakas yər wə kakas taoqlar-nı yəni mümkün bolqan barlıq jaylarnı əlqəm boyiqə jirim tikip kəkərtix kerək.

(10) 12 yil iqidə kəp jaylarda oqutning 90 pirsəntini, bir kisim jaylarda oqutning həmmisini yərlik orunlar wə kopiratiplar ezliri həl kılalaydioqan bolux.

(11) 12 yil iqidə ottura hisap bilən hər mo yərdin elinidioqan axılık məhsulatini Huanghe dəryası, Qinling taoqları, Bəylongjiang dəryası, Huanghe dəryası (Qing-həyning iqidiki kismi)ning ximalidiki jaylarda 400 jingoja yətküzüx, Huanghe dəryasining jənubi, Huəy-he dəryasining ximalidiki jaylarda 500 jingoja yətküzüx, Huəyhe dəryası, Qinling taoqları, Bəylongjiang dəryasining jənubidiki jaylarda 800 jingoja yətküzüx tələp kılınidu. Pahta, maylıq dan, serik purqak, yipək, qay, serik kəndir, xekər konak, miwə қatarlıklarning kərsətküqi həkkidə pilan sanini otturioja köyunglar, məslihətlixip kərəyli.

(12) 7 yil iqidə həlkə wə qarwa mallaroja əng eoşir ziyan yətküzidioqan birnəqqə hil kesəllikni, məsilən, kan xorioquq kurut kesəlligi, kıl kurut kesəlligi, quma, mingə yalluoğı, kala wabasi, qoxça wabasi қatarlıklarnı

asasiy jəhəttin tügitix. Hərkəysi əlkə wə aptonom rayonlardiki yərlik kesəlliliklərning əksilirini 7 yıl iqidə asasiy jəhəttin təgətkili bolidioqanlıqı, əksilirini uningdin uzakraq wakitta təgətkili bolidioqanlıqı, əksilirini hazırlanqə təgətkili bolmaydioqanlıqını əzənglər muzakirə kılıp körünglər.

(13) 4 ziyandaxni yokitix, yəni 7 yıl iqidə qaxkan (wə baxka ziyandax hayvanlar), kuxqaq (wə baxka ziyandax kuxlarnı yokitix, lekin əaojını yokitix muwapiqmu, muzakirə kılarmız), qiwın, paxını asasiy jəhəttin yokitix<sup>(1)</sup>.

(14) 7 yıl iqidə sawatsizlikni asasiy jəhəttin yuyup bolux, hər bir kixi 1 ming 500 din 2 mingoqıqə hət tonuyalaydioqan bolux.

(15) 7 yıl iqidə əlkə, wilayət, nahiyə, rayon, yezi larda zərür boloqan hər hil yollarnı əlqəm boyiqə yasap bolux (Buning bəziliri taxyol, bəziliri qong yol, bəziliri kiqik yol).

(16) 7 yıl iqidə simlik radyo torlirini կurup, hər bir yeza wə hər bir kopiratipni simlik radyo angliyalay dioqan kılıx.

(17) 7 yıl iqidə yeza wə qong kopiratiplarda diənhua torlirini կurup bolux.

Yukurki maddilarnı munasiwətlik yoldaxlar bilən muzakirə kılıp, pikringlarnı 1 - ayning 3 - künigiqə təyyarlap bolsanglar. 1 - ayning 10 - künü eqilidioqan yioqinoğa pikir təyyar lax üçün, zhongyang 1 - ayning 4 - künü ətrapida aldi bilən birnəqqə shengwey shujilirini qakırıp yioqın eqip birnəqqə kün muzakirə kılıxi

mümkin.

### IZAH

(1) 1960- yili 3- ayda yoldax Mao Zedong təyyarlioqan Zhonggong zhongyangning səhiyə hizmiti toqrisidiki yolyoruqida: “Yənə bir ix, қuxқaqni yokatmay, uning orniqa qusini yokitix koyulsa, xoar ‘qaxqan, qusa, qiwın, paxilarnı yokitix’ bolsa” diyilgən.

# KOL SANAƏTNİ SOTSIYALISTİK ƏZGƏRTİXNI TEZLITIX TOORISIDA\*

(1956- yil 3- ayning 5- künü)

(1) Yəkkə kol sanaətni sotsiyalistik əzgərtixning sür'iti, meningqə, astıraq bolup қaldi. Bu yil 1 - aydiki shengwey, shiwey shujiliri yiojını wakətidila astıraq boluwatkanlıqını eytikan idim. 1955- yilning ahirioğıqə aran 2 milyon adəm təxkillən'gən idi. Bu yilning dəsləpki 2 eyidila 3 milyon adəm təxkilləndi, bu yil asasiy jəhəttin orunlinidu, bu naħayiti yahxi. Kol sanaətning omumi məhsulat kimmitini üq 5 yillik pilan məzgilidə ottura hisap bilən hər yili 10.9 pirsənttin axuruxni pərəz ķilipsilər, təwənrək bolup қaloğandək turidu. Birinqi 5 yillik pilanda təwənrək ķilip կoyup, biraz ziyan tarttuk, əmdi əzgərtilmisimu bolidu, buni hizmət dawamida igəllənglər.

(2) Kol sanaət kopiratiwining kəlimi, omumən, 100 kixi ətrapida bolsa muwapik, bəziliri birnəqqə yüz kixilik, bəziliri birnəqqə on kixilik bolsimu bolidu.

(3) Təmürqilik, yaqqaqqilik kopiratiplirini yeza igilik ixləpqikirixi üçün hizmət ķilixka, yezilarqa

---

\* Bu — yoldax Mao Zedong guowuyüenning munasiwətlik tarmaklırı kol sanaət hizmitining əħwalini huybaq ķiloğanda bərgən yolyoruğning bir kismi.

berip dihanqılık saymanlirini remont kilişka uyuxturu — nahayiti yahxi qarə, dihanlar qoşum karxi alidu. Zhongguo kol sanaatidin nəqqə ming yıldın buyan muxundak kılıp keliwatkanlıri bar. Kopiratip bolup təxkillən'gəndin keyin, tehnikisi əssə, dihanlar üçün tehimu yahxi hizmət kılıp berələydu.

(4) Silər, kol sanaətni eżgərtix dolğunida, remont kılıx wə turmuxka hizmət kılıx kəspidikilər toplixip ixligəqkə, dukanlar kəprək elip taxlandı, buningdin amma narazi boldı, didinglar. Bu қamlaxmaptu! Əmdi қandaq kılıx kerək? “Aləmdiki ixlər xundakki, ayrılmakning қoxulmioğı bar, қoxulmakning ayrılmioğı”.

(5) Kol sanaət ixləpqiķirixining əmgək ünümdarlıqını yerim maxinilaxkan wə maxinilaxkan ixləpqiķirix bilən selixturoğanda, əng yukarısı bilən əng təwinining pərkə 30 nəqqə həssigə yetidi. Ottura hisap bilən hər bir kixinin yillik məhsulat kimmiti dələt igiligidiki zamanıwilaxkan sanaəttə 20 ming yüəndin 30 ming yüən'giqə bolidu, yerim maxinilaxturuloğan wə maxinilaxturuloğan kopiratiplarda 5 ming yüən, 100 din artuk adimi bar qong kopiratiplarda 2 ming yüən, kiqik kopiratiplarda 1 ming 500 yüən, yəkkə kol sanaəttə 800 yüəndin 900 yüən'giqə boluwatidu. Əmgək ünümdarlıqını selixturup baksaq enik boliduki, kol sanaət yerim maxinilixix wə maxinilixix yənülüxigə қarap rawajlinixi kerək, əmgək ünümdarlıqını əstürüxi lazim.

(6) Kol sanaətning hərkəysi sahə, hərkəysi kəspı paydılık ix kılıdu. Yimək - iqmək, kiyim - keqək wə lazımetliklərning həmmisi xulardın qıçıdu. Jingtəylən

buyumlırı, “üzüm yasiojuqi Chang ailisidiki 5 kız”<sup>(1)</sup> ning üzümi digən’gə ohxax hünər - sən’et buyumlırimu bar. Yənə ədək kawiwi pixurux tehnikisini chukou ķiliixa bolidu. Turmuxka hizmət kılıdiqan bəzi kəsptikilər koqimu - koqa, yezimu - yeza arılap yürüp, Wang momayning küpini қadioqandək onglax - tüzəx, yamax - təməx ixlirini kılıdu, bu adəmlərning baroqan yərliri jik, kərgən - bilgənləri tola. Beyjingning xərkəy ətigənlik bazirida 6 ming hildin artuk məhsulat bolatti.

Esinglaroja selip կոյակى, կոլ санаəttiki nuroqun yahxi nərsilərni yok կiliwətmənglar. Wang mazi, Zhang Xiaoqüənlərning կayqa - piqaklirini 10 ming yıldın keyinmu yok կiliwətmənglar. Millitimizning yahxi nərsiliridin yok կiliwetilgənlirini qokum əsligə kəltürük, bəlkı tehimu yahxirak կilip ixləx kerək.

(7) Hünər - sən’et buyumlırinin səhiyyisini əstürrüx wə həlk iqidiki pixkədəm hünərwənlərni asrax qarisi nahayiti yahxi boptu, buni dərhal yoloq koyunglar, tezrək bolsun. Өzənglər organ təsis kilinglar, xüeyüən eqinglar, yiojin qakiringlar. Yang Shihuy—pil qixioja nəkix oyidioqan adəm, əmiliyəttə u nahayiti usta sən’ətkar. U mən bilən bir jozida tamak yisə, u manga կarap turupla süritimni oyup qikalaydikən. Mən uningoja birnəqqə kün կarap turupmu sizalmasmən.

(8) Dələt kopiratiplaroja yətkəp bərgən maddi əxyalaroja muwapiq baha koyux kerək, dələt yətkəp bərgən baha boyiqə baha koyuxka bolmayıdu. Kopiratiplar dələt karhanilirioqa ohximaydu, sotsiyalistik kolliktip mülükqılık bilən sotsiyalistik omumi həlk mülük-

qiligining pərkı bar. Dəsləpki məzgildə, kopiratiplar-ning iqtisadiy asasi küqlük bolmaydu, dələtning yardım berixigə muhtaj bolidu. Dələt yənggüxliwətkən kona maxinilarnı wə omum bilən hususilar xırıqılıgi yoloqa köyulup, zawutlar köxuloğandan keyin exip қalojan maxina, zawut binalirini təwən bahada kopiratiplarqa beriptu, nahayiti yahxi. “Alimən disəng, awal bər”. Kopiratiplarning asasi küqəygəndin keyin, dələt uningdin kəprək baj alidu, ham əxyalar ningmu bahasını kətiridu. U qaoğda, kopiratiplar xəkildə kolliktip mülükqılıktə bolsimu, əmiliyəttə omumi həlk mülük-qılıgidə bolidu.

Dələt kopiratiplarning yerim maxinilixixi wə maxinilixixoja yardım berixi, kopiratiplarning əzimu yerim maxinilixix wə maxinilixixka tirixixi lazım. Maxinilixix sür'iti қanqə tez bolsa, kol sanaət kopiratiwinglarning əmri xunqə ķıska bolidu. Silərning “dəlitinglar” tarayojanseri, bizning ixlirimiz asanlixidu. Tirixip tezrək maxinilaxturup, dələtkə kəprək həssə köxunglar.

(9) Kol sanaətning məhsulat kimmiti məmlikət boyıqə sanaətning omumi məhsulat kimmitining təttin birini təxkil ķilidu, kol sanaət jəhəttiki təminləx, ixləpqikirix, setix ixliri nimə üqün dələt pilaniqa kirgüzülməydu? Muxundak qong kol sanaətni əlwəttə dələt pilaniqa kirgüzüx kerək.

(10) Bəzi jaylardiki dangweylar aldirax bolup ketip, kol sanaətni tegixlik orunoqa koymioğan, bu yahxi əməs. Bəzi kadirlar nimə üqün kol sanaət hizmitini ixləxnii

anqə halimaydu? Mən bolsam muxundak ixni қılıxni nahayiti halaymən, nahayiti muhim - də!

(11) Silər 60 mingdin artuk қol sanaət kopiratiwi təxkilatidin gəwdilik misallarnı tallap, tipik matiriyal yezip qıkinglar. Hərkəysi jay, hər sahə, hər kəspning həmmisidin bolsun; yahxılırı, naqarlırı, qonglırı, kiqıkları, yioqinqaqları, tarkaqları, yerim maxinilax-kanlırı, maxinilaxkanlırinining həmmisidin bolsun. «Zhongguo yeziliridiki sotsiyalistik dolğun» digən kitapka ohxax bir kitap qıkırıx kerək.

### IZAH

(1) Bu — püdəx yoli bilən xixə üzüm yasaxta dang qıqar-ojan Beyjinglik қol sanaətqi hünərwən Chang ailisidiki 5 ayalni kərsitidu.

## 10 QONG MUNASIWƏT TOORISIDA\*

(1956- yil 4- ayning 25- künü)

Yekinki birnəqqə aydin buyan, zhongyang zheng-zhijü zhongyangdiki sanaət, yeza igiligi, tiransipot, soda, maliyə қatarlıq 34 tarmakning hizmet huybaosini anglicized, buningdin sotsiyalistik қurulux wə sotsiyalistik өzgərtixkə munasiwətlik bəzi məsililərni baykıdi. Yı-qinqaqlıqanda, jəmi 10 məsilə yəni 10 qong munasiwət bar.

Bu 10 məsilə bir asasiy fangzhenni yəni məmlikət iqi wə sirtidiki barlıq aktip amillarni ixka selip, sotsiyalizim ixliri üçün hizmet kilduruxni qəridəp otturıqə koyuldi. Ətmüxtə jaħan'girlik, feodalizim wə guenliao kapitalizimning həkümranlıqıqa hatimə berix üçün, həlk demokratik inkilawining qəlibisi üçün, biz barlıq aktip amillarni ixka selix fangzhenini yoloqan

---

\* Bu — yoldax Mao Zedong Zhonggong zhongyang zheng-zhijüyining kengəytligən yioqinida sezligən söz. Yoldax Mao Zedong bu sözüdə, Sovet ittipakining təjribilirini əynək kılıp, məmlikitimizning təjribilirini yəkünligən, sotsiyalistik inkilap wə sotsiyalistik қuruluxtiki 10 qong munasiwətni xərhiliğən, məmlikitimizning əhwalıqə uyğun kelidioqan kəp, tez, yahxi, tejəxlik ixləp sotsiyalizim kurux zongluxiəni toorisidiki asasiy idiyini otturıqə koyoqan.

iduk. Həzir, sotsiyalistik inqilap elip berix, sotsiyalistik dələt kurux üçünmu, ohxaxla muxu fangzhenni yoloja կoyimiz. Əmma, hizmitimizdə səzləp etüxkə tegixlik bəzibir məsəlilərmə bar. Alahidə dikət kilişkə ərziydiqini xuki, yekında Sovet ittipakı tərəptə ularning sotsiyalizim kurux jəryanidiki bəzi kəməqilik wə hatalıkları axkarilandi, ular mangoran əgri yolda sən yənə mangmakqimu? Ilgiri ularning təjribə - sawaklıridin ibrət aloqanlıqımız üçün, əgri yolda azrak mangduk, hazır tehimu ibrət eliximiz kerək, əlwəttə.

Məmlikət iqı wə sırtidiki aktip amillar kaysilar? Məmlikət iqidə, ixqilar bilən dihanlar — asasiy küq. Arılıktiki küqlər — koloja kəltürüxkə bolidiojan küq. Əksiyətqi küqlər gərqə bir hil passip amil bolsimu, lekin biz yənilə hizmətni yahxi ixləp, passip amilni aktip amiloja aylandurux üçün küqning beriqə tirixiximiz lazim. Həlkərada, ittipaklıxixkə bolidiojan barlıq küqlər bilən ittipaklıxix kerək, bitərəp turmiojan küqlərning bitərəp turuxini koloja kəltürüxkə bolidu, əksi-yətqi küqlərnimə parqilaxkə wə ulardin paydilinixkə bolidu. Kiskisi, biz barlıq biwastə wə wastilik küqlərni ixkə selip, dəlitimizni կudratlık sotsiyalistik dələt kiliş kürup qikix üçün kürəx kilişimiz kerək.

Təwəndə 10 məsilə üstidə səzləymən.

## 1. EƏMİR SANAƏT BILƏN YENİK SANAƏT WƏ YEZA İGİLİGINİNG MUNASIWI

Eəmir sanaət — məmliketimizning կurułuxidiki mu-

him nukta. Ixləpqikirix wastilirini ixləpqikirixni həmmidin awal rawajlandurux lazim, bu bəlgilinip boローン. Lekin buninglik bilən, turmux wastilirining hususən axlıqning ixləpqikirilixioja səl қaraxka hərgiz bolmaydu. Əgər yetərlik axlıq wə baxka turmux lazımatlıkları bolmisa, aldi bilən ixqıllarnı bakkılı bolmaydu, eojır sanaətni rawajlanduruxtin kandakmu eoziq aqkılı bolsun? Xunga, eojır sanaət bilən yenik sanaət wə yeza igiliginin munasiwitini obdan bir tərəp kılıx kerək.

Eojır sanaət bilən yenik sanaət wə yeza igiliginin munasiwitini bir tərəp kılıxta biz pirinsipal hatalık ətküzmidiuk. Biz Sovet ittipakıdin wə bəzi xərkiy Yawropa əlliridin yahxıraq ixliduk. Sovet ittipakıdikidək axlıq məhsulatining uzakkiqə inkilaptin ilgiriki əng yüksək səviyigə yetəlməslik məsilisi, bəzi xərkiy Yawropa əlliridikidək yenik sanaət bilən eojır sanaətning tərəkkiyati bəkmü təngpung bolmiojanlioji tüpəylidin yüz bərgən eojır məsili lər bizdə məwjut əməs. Ular bir tərəplimə haldə eojır sanaətkə əhmiyət berip, yeza igiliyi wə yenik sanaətkə səl қaridi, xunga bazirida mal yetixməywati, pulining kimmiti mukim bolmaywatidu. Biz yeza igiliyi wə yenik sanaətkə birkədər əhmiyət berip kəldük. Biz izqıl türdə yeza igiligin tuttuk, yeza igiligin rawajlandurduk, buning bilən, sanaətni rawajlandurux üçün zərür boローン axlıq wə ham əxyani heli dərijidə kapalətkə igə kıldıuk. Bizdə həlk turmuxioja kerəklik boローン kündilik istimal shangpinliri heli mol, mal bahası wə pulning kimmiti mukim.

Həzir bizdiki məsilə eojır sanaət bilən yeza igiliyi

wə yenik sanaətkə selinidiojan məbləoqning nisbitini yənə muwapik türdə təngxəp, yeza igiligi wə yenik sanaətni tehimu koprək rawajlanduruxtin ibarət. Bundak kılqanda, eojir sanaət asasiy orunda turmamdu? U yənilə asasiy orunda turidu, yənilə məbləoq selixning muhim nuktisi bolidu. Lekin, yeza igiligi wə yenik sanaətkə selinidiojan məbləoqning nisbitini biraz axurux kerək.

Axuruxning nətijisi қandak bolidu? Axurux nətijisidə, birinqidin, həlkning turmux ehtiyajını tehimu obdan қamdioqlı bolidu, ikkinqidin, məbləoq juqlanmisi tehimu tez kəpəytkili bolidu, buning bilən eojir sanaətni tehimu kəp, tehimu yahxi rawajlanduroqlı bolidu. Məbləoqni eojir sanaəttinmu juqlıoqlı bolidu, lekin, əzizləri iqtisadiy xaraitimizda, yenik sanaət wə yeza igiligidin tehimu koprək, tehimu tezrək juqlıoqlı bolidu.

Bu yerdə mundak bir soal tuoqlidi: Sən zadi eojir sanaətni rawajlanduruxni rast halamsən yaki yaloğan halamsən, taza halamsən yaki boxrak halamsən? Əgər yaloğan halaydikənsən yaki boxrak halaydikənsən, u əldə, yeza igiligi wə yenik sanaətkə zərbə berisən, ularoğa azraq məbləoq salisən. Əgər rast halaydikənsən yaki taza halaydikənsən, u əldə, yeza igiligi wə yenik sanaətkə əhmiyyət berisən, buning nətijisidə axlıq wə yenik sanaət ham əxyaliri tehimu koprək bolidu, juqlanma tehimu koprək bolidu, kəlgüsidiə eojir sanaət tərəpkə selinidiojan məbləoqmu tehimu koprək bolidu.

Həzir eojir sanaətni rawajlanduruxta ikki hil qari-

ni kölliniximiz mümkün, biri — yeza igiligi wə yenik sanaətni azrak rawajlandurux, yənə biri — yeza igiligi wə yenik sanaətni kəprək rawajlandurux. Yıraknı kəzdə tutux nuktiinəziridin қarioğanda, aldinkı qarə boyiqə bolqanda, eoqır sanaət azrak wə astirak rawajlinidu, kəm digəndə, uning asasi taza puhta bolmay қalidu, nəqqə on yıldın keyin omumi hisap - kitap kiloqanda, u paydisiz bolup qikidu. Keyinki qarə boyiqə bolqanda, eoqır sanaət kəprək wə tezrək rawajlinidu, uning üstigə, həlkning turmux ehtiyyaji kapalətləndürülgənligi üçün, uning rawajlinix asası tehimu puhta bolidu.

## **2. DENGIZ BOYI RAYONLIRIDIKI SANAƏT BILƏN İQKİ JAYLARDIKI SANAƏTNİNG MUNASIWITI**

Məmlikitimizning sanaiti ilgiri dengiz boyi rayonlirioqa mərkəzləxkən idi. Dengiz boyi rayonliri digəndə, Liaoning, Hebey, Beyjing, Tiənjin, Henənnning xərkiiy kismi, Shəndong, Ənhuy, Jiangsu, Shanghəy, Zhejiang, Fujıen, Guangdong, Guangxilar kəzdə tutulidu. Məmlikitimizdə pütün yenik sanaətningmu, pütün eoqır sanaətningmu təhminən 70 pirsənti dengiz boyi rayonlirioqa jaylaxşan, 30 pirsəntila iqliki jaylaroqa jaylaxşan. Bu — tarihta xəkillən'gən bir hil namuwapiq əhwal. Dengiz boyi rayonliridiği sanaət jidiliridin toluk paydilinix kerək, lekin, sanaətni rawajlanduruxta uning jaylixixini təkxiləx üçün, iqliki jaylardiki sanaətni zor küq bilən rawajlandurux kerək. Bu ikkisining munasiwiti məsi-

lisidimu biz qong hatalık ətküzmiduk, pəkət yekinki birnəqqə yilda, dengiz boyi rayonliridiki sanaət anqə yetərlik dərijidə məlqərlənməy қaldi, uni rawajlanduruxka taza digəndək əhmiyət berilməy қaldi. Buni əzgərtix kerək.

Ətkəndə Chaoxiəndə urux boluwatatti, həlkara wəziyət yənilə nahayiti jiddi idi, bu hal bizning dengiz boyi rayonliridiki sanaətkə bolğan қariximizoja təsir kərsətməy қalmidi. Həzir, Zhongguooja tajawuz kılıdi-qan yengi urux wə yengi dunya uruxi, qamamqə, kışka wakıt iqidə bolmaydioqandək turidu, 10 yıl yəki uningdinmu uzakraq teqlik məzgili boluxi mümkün. Bundak əhwaldimu dengiz boyi rayonliridiki sanaətning üskünə iktidari wə tehnika küqidin toluk paydilanmaydiojan bolsak, tooqra bolmaydu. 10 yıl əməs, 5 yıl dəp turaylı, xundaktimu dengiz boyi rayonlirida sanaətni 4 yıl obdan yoloja қoyuximiz kerək, 5-yili urux bolup қaloqanda andin kəqürüp kətsəkmu bolidu. Həzir bar matiriyallardin қarioqanda, yenik sanaət zawutlirining қuruluxi wə məbləqjı juɔqlixi, omumən, nahayiti tez bolidu, toluk ixlepqi-kirixkə kirixkəndin keyin, 4 yıl iqidə, əzigə selinoqan məbləqni təliwaloqandin baxka, yənə 3 zawut, 2 zawut, 1 zawut, az digəndə yerim zawut қuroqudək məbləqni ündürüwalalaydu. Bundak obdan ixni nimixkə kilmaymiz? Wəziyətni məlqərləxtə, atom bombisi üstimizdila turidu, birnəqqə sekunt iqidila qüxidu, dəp karax əmiliyətkə uyoğun əməs, axundak karax arkısında dengiz boyi rayonliridiki sanaətkə passip pozitsiyə tutux

tooqra əməs.

Bu, yengidin қurulidiojan zawutlarning həmmisini dengiz boyı rayonlirioja қurux kerək, digənlik əməs. Yengi sənəətning kəp kismını iqliki jaylaroja orun laxturup, sənəətning jaylixixini pəydin - pəy təkxiləx həm uni urux təyyarlılıqioja əplik kiliş kerək, buningda kılqə xək yok. Lekin dengiz boyı rayonliridimu bəzi yengi zawut - kanlar қurulsa bolidu, uning bəziliri qong tipta bolsimu bolidu. Dengiz boyı rayonliridiki baldurki yenik sənəət bilən eqir sənəətni kengəytip қurux wə əzgərtip қuruxka kəlsək, bu ixni ilgiri anqə - munqə ixlidük, buningdin keyin yənə kəpləp ixliximiz lazim.

Sənəətning dengiz boyı rayonliridiki kona asasidin obdan paydilansak wə uni obdan rawajlandursak, iqliki jaylardiki sənəətni rawajlandurux wə uningoja mədət berixtə tehimu zor küqkə igə bolımız. Əgər passip pozitsiyə tutsak, iqliki jaylardiki sənəətning tez rawajlinixioja toşkunluk kılıp қoyımız. Xunga, bumu iqliki jaylardiki sənəətni rawajlanduruxni rast halax yaki yaloqan halax məsilisi. Əgər yaloqan əməs, rast halaydi-kənmiz, dengiz boyı rayonliridiki sənəəttin bolupmu yenik sənəəttin tehimu kəprək paydiliniximiz wə uni tehimu kəprək rawajlanduruximiz lazim.

### 3. İKTISADIY ҚURULUX BILƏN DƏLƏT MUDA- PIƏSİ ҚURULUXINING MUNASIWITI

Dələt mudapiəsi bolmisa bolmayıdu. Hazır biz

muəyyən dələt mudapiəsi küqigə igə bolup қalduk. Amerika jahən'girligə қarxi turux - Chaoxiən'gə yardəm berix wə birnəqqə yillik tərtipkə selix - təlim berix arkılık, armiyimiz küqeydi, ikkinqi dunya uruxidin ilgiriki Sovet ittipakı kızıl armiyisidinmu küqlükərək bolup қaldi, koral - yaraklırimu yahxilandı. Bizning dələt mudapiəsi sanaitimiz bərpa kılıniwatidu. Əlmisak-tin buyan, ayrupilan yasaxni, aptomobil yasaxni bilməyttük, əmdi yasiyalaydiojan boluxka baxliduk.

Bizdə hazır tehi atom bombisi yok. Lekin, ətkəndə bizdə ayrupilan wə zəmbirəkmə yok idi, biz sək bilən miltikəkə tayinip Yapon jahən'girligini wə Jiang Jieshini məoqlup қilduk. Biz hazır burunkidin küqeyduk, buningdin keyin əzirkidinmu küqiyimiz, bizdə tehimu kəp ayrupilan wə zəmbirəkla bolup kalmastın, bəlki atom bombisimu bolidu. Bügünkü dunyada baxkilaroja bozək bolmaymiz disək, bu nərsə bolmisa bolmaydu. Kandak қılıx kerək? Ixənqlik qarə — hərbi wə məmuri hirajətlərni muwapiq nisbətkə qüxürük, iqtisadiy əzirkiliyi hərbi wə məmuri hirajətlərni azayitix məsili-sini otturioja կոյօյա կəmdə uni məmlikitimizning maliyə - iqtisadiy əhəwalining tüptin yahxilinixini կəloja kəltürüxtiki 3 xərtning biri dəp hisapliojan iduk. Birinqi 5 yillik pilan məzgiilidə, hərbi wə məmuri

1950- yili, biz partiyə 7- nəwətlik zhongyang wey-yüənhuyining 3- omumi yioqinida, dələt aparatlarını ihmamlax, hərbi wə məmuri hirajətlərni azayitix məsili-sini otturioja կոյօյա կəmdə uni məmlikitimizning maliyə - iqtisadiy əhəwalining tüptin yahxilinixini կəloja kəltürüxtiki 3 xərtning biri dəp hisapliojan iduk. Birinqi 5 yillik pilan məzgiilidə, hərbi wə məmuri

hirajətlər dələt yüsüənidiki pütün qikimning 30 pirsəntini igiligən idi. Bu nisbət bək qong bolup kətkən idi. İkkinçi 5 yillik pilan məzgilidə, tehimu kəprək məbləəj ajritip, kəprək zawut қurux, kəprək maxina yasax üçün, uni 20 pirsənt əpqərisigə qüxürük kerək. Bir məzgil etkəndin keyin, nahayiti nuroğun ayrupilan wə zəmbirəkkila igə bolup қalmastın, bəlki əzimizning atom bombisiojumu igə boluximiz mümkün.

Bu yərdimu mundak bir soal tuoqluldu: Atom bombisioqa igə boluxni həkiki halamsən, bək halamsən yaki bək halimay, anqə - munqə halamsən? Həkiki halaydikənsən, bək halaydikənsən, hərbi wə məmuri hirajətlərning nisbitini qüxürüp, iqtisadiy қurulux bilən kəprək xuqullinisən. Həkiki halimisang, bək halimisang, kona nizamnamə boyiqə ixləwerisən. Bu — zhənlüelik fangzhen məsilisi, jünweyning muzakirə kılıp bekixini ümit қilimən.

Həzir əskərlərni koymay kışkartiwətsək bolamdu? Undak əksak bolmaydu. Qunki düxmənlər tehi bar, düxmənlər bizni tehi bozək қiliwatidu wə muhəsirə kılıp turuwatidu - də! Biz dələt mudapiəsini qokum küqəytiximiz lazim, buning üçün, qokum aldi bilən iqtisadiy қuruluxni küqəytiximiz lazim.

#### 4. DƏLƏT, IXLƏPQIKIRIX ORUNLIRI WƏ IXLƏPQIKAROIUQI XƏHSLƏR- NING MUNASIWITI

Dələt bilən zawut wə kopiratiplarning munasiwiti,

zawut wə kopiratiplar bilən ixləpqikarоqуqi xəhslərning munasiwitidin ibarət bu ikki munasiwətning hər ikkisini yahxi bir tərəp kiliş kerək. Xunga, bir tərəpkila etiwar berilip kətsə bolmaydu, dələtkimu, kolliktipki-mu, xəhskimu təng etiwar berix kerək, bu biz burundin dəp kəlgən “armiyə bilən həlkə təng etiwar berix”, “omum bilən hususilaroja təng etiwar berix”ning əzi xu. Sovet ittipakining wə əzimizning təjribilirini nəzərdə tutup, bu məsilini buningdin keyin qokum tehimu obdan həl kilişimiz kerək.

Ixqıllarnı alsak, ixqıllarning əmgək ünümdarlılığı əssə, ularning əmgək xaraitini wə kolliktip parawanlı-qını pəydin - pəy yahxilap berixka tooşa kelidu. Biz əzəldin japa - muxəkkətkə qıdap kürəx kilişni təxəbbus kiliş, xəhsning maddi mənpəətini həmmidin üstün қoyuxka karxi turup kəldük, xuning bilən bir wakitta, biz yənə əzəldin ammining turmuxioja kəngül bəlüxni təxəbbus kiliş, ammining dərt - əhwalidin həwər almay-dıqan guənliaozhuyioja karxi turup kəldük. Pütkü'l həlk igiligining rawajlinixioja əgixip, ix həkkinimu muwapik təngxəp turuxka tooşa kelidu. Yekında, ix həkkini biraz axurux bəlgiləndi, yüksəri bilən təwən otturisidiki pərkni azaytix üçün, asasən, təwənnningki, ixqıllarningki axurulidu. Bizdə ix həkkə omumən aloğanda tehi yüksəri əməs, lekin ixka orunlaxşanlar kəpəygənligi, mal bahası təwən wə mukim boloğanlıqı, uning üstigə, baxka türlü xərt - xaraitlar boloğanlıqı üçün, ixqıllarning turmuxi ətmüxtikigə қarioğanda yənilə kəp yahxilandı. Puroletariyat hakimiyyiti xarait-

da, ixqilarning siyasi engi wə əmgək aktiplioji nahayiti yukuri bolup kəldi. Bultur yil ahirida zhongyang ongqil konılıkni saklaxka қarxi turuxni qakirik kilojan idi, ixqilar ammisi kizotin himayə kilip, 3 ay pidakarlik bilən kürəx kilip, bu yilki birinqi pəsillik pilanni mislisiz dərijidə axurup orunlidi. Biz ularning bundak japa - muxəkkətke qidap kürəx қilix rohini zor küq bilən jari қilduruximiz, xundakla ularning əmgək wə turmux jəhəttiki jiddi məsililirini həl қilixka tehimu kəp əhmiyyət beriximiz kerək.

Bu yerdə yənə zawutlarning bir tutax rəhbərlik astidiki mustəkillioji məsilisi üstidə tohtilimən. Həmməmini pütünləy zhongyangoqa yaki əlkə, xəhərlərgə mərkəzləxtürüwəlip, zawutlaroja azrakmu həkük bərməslək, azrakmu janlıq ix kərəx imkaniyiti қaldurməslik, azrakmu mənpəət bərməslək muwapik bolmisa kerək. Zhongyang, əlkə, xəhər wə zawutlarning hərkəyisida zadi қanqilik həkük - mənpəət bolsa muwapik bolidiojanlioqi həkkidə bizdə təjribə kəp əməs, yənə tətkiq қilixka toqra kelidu. Pirinsip jəhəttin eytkanda, birlilik bilən mustəkillilik — karimu-karxilikning birligi, birlilik boluxi kerək, mustəkillilikmu boluxi kerək. Məsilən, bizning hazır yiojin ətküzüwatkanlioqımız — birlilik, yioqindin tarkaloğandan keyin, bəzilər səylə kili, bəzilər kitap okuydu, bəzilər tamak yəydi, bu — mustəkillilik. Biz əgər hər bir kixigə yioqindin tarkaloğandan keyinki mustəkillilikni bərməy, yioqinni tohtatmay e Qi-wərsək, həmmə adəm əlüp tügiməmdü? Xəhslər üçün xundak, zawut wə baxxa ixləpqikirix orunlari üqünmu

xundak. Hərkəysəi ixləpqikirix orunlarda birlik bilən baoqlinixlik boloğan mustəkillik boloqandila, andin tərəkkiyat tehimu janlıq bolidu.

Əmdı dihanlar ola keləyli. Bizning dihanlar bilən boloğan munasiwitimiz əzəldin yahxi bolup kəldi, lekin axlıq məsilisidə bir hatalık etküzduk. 1954- yili məmlikitimizning kismən jaylırida su apiti tüpəylidin məhsulat kəmiyip kətti, biz bolsaq 7 milyart jing axlıqni artuk setiwalduk. Muxundak bir kəmiyix, bir kəp bolux nətijisidə, bultur ətiyazda, nuroqun jaylarda, həmmilə kixi digüdək axlıq üstidə gəp kılıdioğan, həmmilə ailə digüdək bir tutax setip berix üstidə parang salidioğan əhwal kelip qiki. Dihanlarda pikir tuquldi, partiyə iqi wə sirtidimu birmunqə pikir tuquldi. Gərqə birmunqə kixilər kəstən kəptürüp, pursəttin paydilinip hujum kiloğan bolsimu, lekin bizdə kəmqilik yok digili bolmayıdu. Yetərlik dərijidə təkxürmigəqkə, əhwalni enik ukmay, 7 milyart jing axlıqni artuk setiwalduk, buning əzi kəmqilik. Biz kəmqiligidə sezip, 1955- yili 7 milyart jing axlıqni kəm setiwaldıq həm məhsulatni bekitix, setiwalidioğan sanni bekitix, setip beridioğan sanni bekitixin ibarət “3 bekitix”ni yoloğa köyduk, uning üstigə mol həsul elindi, bir kəm bolux, bir exix nətijisidə, dihanlarning kolidiki axlıq 20 nəqqə milyart jing kəpəydi. Xuning bilən, burun pikri boloğan dihanlarmu “gongchəndang rastla yahxi jumu” diyixti. Bu sawakni pütün partiyə əstə tutuxi kerək.

Sovet ittipakining qarisi dihanlarnı nahayiti kahxitiwətti. Ular atalmix setip berix məjburiyyiti

tüzümi<sup>(1)</sup> digən'gə ohxax qarilərni қollinip, dihanlar ixləpqıkarojan nərsilərni bək kəp eliwalidu, uning bədiligə beridioqını bolsa intayın az. Ular muxu yol bilən məbləq juoqlap, dihanlarning ixləpqikirix aktiplioqını intayın qong ziyanqa uqrattı. Sən mikiyinim keprək tuqsıkən dəysənu, uningoja dan bərməysən, həm etim tezrək qapsıkən dəysən, həm etim ot yimisikən dəysən. Dunyada nədimu bundak, daoli bolsun!

Bizning dihanlarqa қaratkan siyasitimiz Sovet ittipakiningkidək siyaset əməs, bəlki dələtning mənpəeti bilən dihanlarning mənpəətigə təng etiwar beridioqan siyaset. Bizning dihanqılık bejimiz əzəldin yenikrək bolup kəldi. Sanaət məhsulatları bilən yeza igilik məhsulatlinining almaxturuluxida, biz kayqa pərkni kiqiklitix, təng kimməttə almaxturux yaki təng kimməttirək almaxturux siyasitini қollanduk. Biz yeza igilik məhsulatlinini bir tutax setiwelixta normal baha boyiqə setiwalımız, dihanlar ziyan tartmaydu, uning üstigə, setiwellix bahası yənə pəydin - pəy əsüb baridu. Biz dihanlarnı sanaət buyumlırı bilən təminləx jəhəttə az payda elix, kəp setip berix, mal bahasını mukimlaxturux yaki bahani muwapiq һalda qüxürük siyasitini қollanduk, axlioqi yetixməydiojan rayonlardiki dihanlarnı axlıq bilən təminləx jəhəttə, omumən, ularoja az - tola қoxumqə yardəm berip kəldük. Lekin, xundak bolsimu, bipərvəlik kılıdiojan bolsak, yənilə ya bundak, ya undak hatalıklarnı ətküzüp կoyimiz. Sovet ittipakining bu məsilidə eçir hatalık ətküzgənlığını nəzərdə tutup, dələtning dihanlar bilən bolqan munasiwitini obdan bir

tərəp kilişkə tehimu kəp əhmiyət beriximiz kerək.

Kopiratiplarning dihanlar bilən bołożan munasiwitinimu obdan bir tərəp kiliş kerək. Kopiratipning daramitidin dələtning ənqılık alidioqanlılığı, kopiratipning ənqılık alidioqanlılığı, dihanlarning ənqılık alidioqanlılığını həm əndak alidioqanlılığını müwəpiş bəlgiləx kerək. Kopiratip alojan kismi toqridin - toqra dihanlar üçün ixlitilidü. Ixləpqikirix hirajiti üstidə gəp kilişning hajiti yok, baxçurux hirajitimu zərür, jamaət fondı kengəytılğın təkrar ixləpqikirix üçün ixlitilidü, parawanlıq fondı dihanlarning parawanlılığı üçün ixlitilidü. Lakin, bularning hərkəyisi ənqılık boluxi kerəkligi həkkidə dihanlar bilən birlikdə muhəkime kılıp, əkildə muwəpiş bir nisbətni bəlgiləp qıqxıx kerək. Ixləpqikirix hirajitidimu, baxçurux hirajitidimu iqtisat kilişkə tirixix kerək. Jamaət fondiningmu, parawanlıq fondiningmu bir qeki boluxi kerək, yahxi ixlarning həmmisini bir yıldila kılıp boluxni ümit kilişkə bolmayıdu.

Pəwəkuladdə eojir təbii apətkə ugriqan yillarnı hisapka almışında, yəza igilik ixləpqikirixini axurux asasida, əzalarning 90 pirsəntining hər yillik daramitining aldinkı yıldıklının exixini, 10 pirsəntining daramitining axmiojan təkdirdimu kemiyip kətməsligini əloja kəltürüximiz, kemiyip kətkən təkdirdimu burunraq amal kılıp həl kilişimiz kerək.

Kıskısı, dələt bilən zawutlar, dələt bilən ixqilar, zawut bilən ixqilar, dələt bilən kopiratiplar, dələt bilən dihanlar, kopiratip bilən dihanlarqa təng etiwar berix

kerəkki, bir tərəpkila etiwar berilip kətsə bolmaydu. Məyli կaysi tərəp bolsun, bir tərəpkila etiwar berix sotsiyalizimoja paydisiz, puroletariyat diktaturisiqə paydisiz. Bu — 600 milyon həlkə munasiwətlik qong məsilə, bu həktə pütün partiyidə wə pütün məmlikət həlkı iqidə kayta - kayta tərbiyə elip berix kerək.

## 5. ZHONGYANG BILƏN JAYLARNING MUNASIWITI

Zhongyang bilən jaylarning munasiwitimu bir ziddiyət. Bu ziddiyətni həl kilixta, nəwəttə zhongyangning bir tutax rəhbərligini mustəhkəmləx xərti astida, jaylarning hökükini biraz kengəytip, jaylar oja tehimu kəp mustəkillik berixkə dikkət kiliş kerək, jaylar tehimu kəp ixlarnı kilsun. Bu bizning կudrətlik sotsiyalistik dələt küruximiz üçün birkədər paydılık. Xunqə qong, ahalisi xunqə kəp, əhwali xunqə murəkkəp boローン məmlikitimizdə, zhongyangning aktiplioji bilən jaylarning aktipliojidin ibarət ikki aktiplikning boluxi birlə aktiplikning boluxioja қarioqanda kəp yahxi. Biz Sovet ittipakioja ohxax həmməni zhongyangoja mərkəzləxtürüwelip, jaylarnı kattik kisip, ularnı birazmu janlıq ix kərүx hökükü yok kılıp koymaslıqımız kerək.

Zhongyang sanaətni rawajlanduruxi kerək, jaylarnı sanaətni rawajlanduruxi kerək. Zhongyangoja bi-wastə karaxlıq sanaətlərdimə yənilə jaylarning həmkarlixixioja tayinixkə toopra kelidu. Yeza igiliyi wə so-

dida bolsa, jaylar oja tayinix tehimu zərür. Kiskisi, sotsiyalistik kuruluxni rawajlandurux üçün, jaylarning aktiplioqını jari kildurux kerək. Zhongyangning rəhbərligini mustəhkəmləyimiz disək, jaylarning mənpəətiğə əhmiyyət beriximiz kerək.

Hazır nəqqə on kol jaylar oja tikilip, jaylarning ixini təs kılıp қoypdi. Bir bu təsis kılinojan ikən, u inkilap kılıdu, inkilap kılıdıkən, buyruq qüxüridü. Hərkəysi bularning shengweylaroja, əlkilik həlk weyyüənhuyilioja buyruq qüxürüxi biəp bolqanlıktın, ular əlkə wə xəhərlərdiki nazarət, idarilər bilən bir liniyə boluwelip, nazarət, idarilərgə hər kuni buyruq qüxüridiojan bolup kətti. Bu buyruklardin dangzhongyangning, guowuyüənnin həwiri bolmisimu, lekin bu buyruklar zhongyangdin kəlgən dəp karaloqaqka, jaylar oja naħayiti zor besim bolidu. Məlumat jədwəllirining kəplüğü apət bolup қaldı. Bundak əhwalni tüzitix kerək.

Biz jaylar bilən baməslihət ix kili xistilini təxəbbus kili ximiz kerək. Dangzhongyang ix kilixta həmixə jaylar bilən məslihətləxip kəldi, əzəldin jaylar bilən məslihətləxməy қarisioja buyruq qüxürüp bakkını yok. Bu jəhəttə zhongyangdiki hərkəysi bularning obdan dikkət kili xini ümit kili ximiz, jaylar bilən alakıdarlıki ix bolidikən, awal jaylar bilən məslihətləxix, məslihətləxwelip andin buyruq qüxürük kerək.

Zhongyangdiki tarmaklarni ikki hiloja ayrix mümkün. Bir hildikiliri taki karhanilaroqıqə rəhbərlik kılıdu, ularning jaylardiki baxķurux aparatlari wə karhanilioja jaylar nazarət kılıdu; yənə bir hildikilirining wə-

zipisi yetəkqi fangzhienni otturioqa koyux, hizmət guy-huasini tüzüp berixtin ibarət, ix jaylaroqa tayinip ixlidü, jaylar təripidin bir tərəp kılınidü.

Zhongyang bilən jaylarning munasiwitini obdan bir tərəp kiliş—bizning muxundak qong dəlitimiz, qong partiyimiz üçün intayın mühim məsilə. Bu məsiliğə bəzi kapitalistik dələtlərmə naħayiti əhmiyət beridu. Ular-ning tüzümi bizning tüzümimizgə əsla oxhimaydu, lekin ularning tərəkkiyat təjribiliri yenila bizning tətkik kilişimizə ərziydu. Əz təjribilirimizdən eytsak, dəlitimiz kurulojan dəsləpki qaoqlarda yoloqa köyulojan qong rayon tüzümi xu qaoqda zərür idi, lekin kəmqılığımı bar idi, keyinki qaoqlarda Gao Gang - Rao Shushi partiyigə əxarxi ittipakı bu kəmqılıktın azdur - kəptur pay-dilinip kətti. Keyin qong rayonlarnı əməldin qaldurup, əlkilərni zhongyang oqa biwastə karaydiojan kıldı, bu toqra idi. Lekin buning bilən jaylarning zərür bolovan mustəkilliojını bikar kilişkə karap ketip kıldı, buning nətijisimu anqə yahxi bolmidi. Bizning asasiy ənunimizda, ənun qıçırix əhəkük zhongyang oqa mərkəzləxtürülüdü, dəp bəlgilən'gən. Lekin zhongyangning fang-zhenlioqa hilalıq kılmaslıq xərti astida, əhəwal oqa wə hizmət ehtiyajioqa karap, jaylar nizamnamə, nizam wə qarılerni ixləp qığsa boludu, bu asasiy ənunda qəkləngən əməs. Bizgə birlik kerək, alahidilikmu kerək. Kudrətlik sotsiyalistik dələt kurux üçün, zhongyangning küqlük bir tutax rəhbərliyi boluxi, pütün məmlikət boyiqə birlikkə kəlgən pilan wə birlikkə kəlgən intizam boluxi kerək, bundak zərür birlikni buzuxka yol köyul-

maydu. Xuning bilən bir wakitta, yənə jaylarning aktipliojini toluk jarı kıldurux kerək, jaylarda xu jayning əhwalioja uyoqun kelidiojan alahidilik boluxi kerək. Bundak alahidilik Gao Gangningkidək alahidilik əməs, bəlki bir pütün mənpəət üçün, məmlikət boyiqə birlikni küqəytix üçün zərür bolovan alahidilik.

Jaylar bilən jaylarning munasiwiti məsilisimu bar, bu yerdə kəzdə tutulojini, asasən, jaylardiki yüksəri bilən təwənnning munasiwiti məsilisi. Əlkə, xəhərlərning zhongyangdiki tarmaklaroja pikri bolovan yerdə, wilayət, nahiyə, rayon, yezilarning əlkə, xəhərlərgə pikri bolmasmu? Zhongyang əlkə, xəhərlərning aktipliojini jarı kılduruxka dikkət kılıxi kerək, əlkə, xəhərlərmə wilayət, nahiyə, rayon, yezilarning aktipliojini jarı kılduruxka dikkət kılıxi kerək, hıqqaysisini bək qattık qəkliwetixkə bolmaydu. Əlwəttə, təwəndiki yoldaxlaroja կaysi ixlarnı birlikkə kəltürük kerəkligini, kəlsə-kəlməs ixləxkə bolmaydiolanliojinimu eytip koyx kerək. Kiskisi, birlikkə kəltürüvkə mümkün həm tegixlik bolovanlarını birlikkə kəltürük kerək, birlikkə kəltürüvkə mümkün bolmiojan həm tegixlik bolmiojanlarını zormu - zor birlikkə kəltürüvkə bolmaydu. Normal mustəkillik, normal həkuk əlkə, xəhər, wilayət, nahiyə, rayon, yezilarning həmmisidə boluxi, ular unitalixixi kerək. Məmlikətning bir pütün mənpəətinini kəzdə tutkan bundak həkuk talixixni, əz ornininq mənpəətinini kəzdə tutmiojan bundak həkuk talixixni məhəlliwazlıq digili bolmaydu, mustəkillik dəwasi kılqanlıq digili bolmaydu.

Əlkə, xəhərlər bilən əlkə, xəhərlər otturisidiki munasiwətmə jaylar bilən jaylar otturisidiki bir hil munasiwət, unimu obdan bir tərəp kiliş kerək. Bizning əzəldin buyankı pirinsipimiz omumilikni kəzdə tutux-ni, əzara həmkarlixix - əzara yol қoyuxni təxəbbus kiliixin ibarət.

Zhongyang bilən jaylarning, jaylar bilən jaylarning munasiwiti məsilisini həl kiliş jəhəttə bizning təjribimiz tehi kəp əməs, tehi pixkan əməs, silərning obdan tətkik kiliş wə mühəkimə kiliş kərüxünglərni həmdə hər bir məzgildin keyin təjribilərni yəkünləp, utuklarnı jari kildurup, kəməqiliklərni tügitixinglarnı ümit kiliyoruz.

## 6. HƏNZU MILLITI BILƏN AZ SANLIK MILLƏTLƏRNİNG MUNASIWİTİ

Hənzu milliti bilən az sanlıq millətlərning munasiwitidə, bizning siyasitimiz heli salmaklıq boldı, az sanlıq millətlərning heli yaklıxioja erixti. Biz nuktilik halda qong Hənzuqılıkka karxi turımız. Yerlik millət-qılıkkımı karxi turux kerək, lekin u, omumən, muhüm nukta əməs.

Məmlikitimizdiki az sanlıq millətlərning ahalisi az, igiligən yeri qong. Ahalə jəhəttin alsak, Hənzu milliti 94 pirsəntni təxkil kilişdi, mutlək üstünlükte turidu. Əgər Hənzular qong Hənzuqılık kiliş, az sanlıq millətlərni kəmsitsə, tolimu yahxi bolmayıdu. Kimning yeri kəp? Az sanlıq millətlərning yeri kəp, 50 - 60

pirsəntni igiləydu. Biz, Zhongguoning zimini kəng, baylioqi mol, ahalisi kəp, dəymiz, əmiliyəttə Hənzu millitining “ahalisi kəp”, az sanlıq millətlərning “zimini kəng, baylioqi mol”, hıq bolmioqanda yər astı baylioqi jəhəttə az sanlıq millətlərning “baylioqi mol” boluxi ehtimaloqa nahayiti yekin.

Az sanlıq millətlərning həmmisi Zhongguo tarİhioqa təhpə koxkan. Hənzu millitining ahalisining kəp boluximu uzak wakitlar dawamida birmunqə millətlərning kan koxuluxidin boローン. Tarihta ətkən əksiyətqi həkümranlar, asasən, Hənzu milliti iqidin qıkkən əksiyətqi həkümranlar biz hərkəysi millətlər arısida türlik ayrimiqiliklərni pəyda kılıp, az sanlıq millətlərni bozək kılınan. Muxundak əhwal kəltürüp qıkarılan təsirlərni əmgəkqi həlk arisidimu nahayiti tezla tügitix asan əməs. Xuning üçün məyli kadırlar ola bolsun yaki həlk ammisioqa bolsun, puroletariyatlıq milli siyaset tərbiyisini kəng wə uzakkiqə elip beriximiz həmdə Hənzu milliti bilən az sanlıq millətlərning munasiwitini təkxürüp turuxka daim əhmiyət beriximiz kerək. Buningdin ikki yıl burun bir ketim təkxürülgən idi, əmdi yənə bir ketim təkxürük kerək. Əgər munasiwət normal bolmioqan bolsa, eöqizdila səzləp қoymay, əstayıyidil həl kılıx kerək.

Az sanlıq millətlər rayonlarında igilik baxkurus tizhisi bilən maliyə tizhisining zadi kandak boローンda muwapik bolidiojanlioqını obdan tətkik kılıp kərük kerək.

Biz az sanlıq millətlərning iktisadiy kurulux wə

mədiniyət kuruluxini rawajlanduruxioja qin kəngül-səmimi niyət bilən aktip yardım beriximiz kerək. Sovet ittipakıda, Rus milliti bilən az sanlıq millətlərning munasiwitini tolimu oqeyri normal boluwatidu, biz bu sawaqları kobul kılıxımız kerək. Asmandiki hawa, yerdiki orman, yər astidiki baylıkların həmmisi sotsiyalizim kuruxta zərür bolğan mühüm amillar, halbuki, barlik maddi amillarnı adəm amili arkılıkla aqkılı wə ulardin paydilanoqlı bolidu. Biz Hənzu milliti bilən az sanlıq millətlərning munasiwitini yahxi yoloqa köyup, millətlər ittipaklıqını mustəhkəmləp, uluoq sotsiyalistik wətinimizni gülləndürük yolida birliktə tiriximiz kerək.

## 7. PARTİYIMİZ BİLƏN BAXKA PARTİYƏ GURUHLARNING MUNASIWITI

Zadi bir partiyə bolğını yahximu yaki birkənqə partiyə bolğını yahximu? Hazırkı əhwaldin əqrəqanda, birkənqə partiyə bolğını yahxidək turidu. Burunoqı xundak bolğan, kəlgüsidi muğan xundak bolsa bolidu, uzak muddət billə turux, əzara nazarət kılıx digən ənə xu.

Məmlikitimizdə, Yapon baskunqılırioja wə Jiang Jieshioja karxi kürəx dawamida xəkillən'gən, milli burzaziyini wə uning ziyalilirini asas kılğan birmunqə demokratik partiyə - guruḥlar hazırlı məwjuṭ bolup turuwatidu. Bu jəhəttə biz Sovet ittipakioja oxımamız. Biz məksətlik əhalidə demokratik partiyə - guruḥ-

larnı saklap қalduk, ularoja pikir bayan қılıx pursiti bərdük, ularoja қarita həm ittipaklıxix, həm kürəx қılıx fangzhenini қollanduk. Bizgə yahxi niyət bilən pikir beridioğan demokiratik zatlarning həmmisi bilən ittipaklıxımız. Biz guomindangning Wey Lihuang, Weng Wenhaodək wətən səyüx niyiti bolğan hərbi - məmuri hadimlirining aktiplioğını dawamlik ixka seliximiz kerək. Bizni tillaydioğan Long Yün, Liang Shuming, Peng Yihuşa ohxaxlarnimu bekiximiz kerək, ular tillawərsun, tillixi yolsız bolsa, rəddiyə berimiz, tillixi yolluq bolsa, kobul қılımımız. Bu partiyigə, həlkə, sotsiyalizimoğa birkədər paydilik.

Zhongguoda hazır yənilə sinip wə sinipyi kürəx məwjut ikən, hər hil xəkildiki қarxi guruḥlar bolmayı kalmayıdu. Barlıq demokiratik partiyə-guruḥlar wə partiyə-guruhsız demokiratik zatlar gərqə Zhongguo gongchəndangning rəhbərligini kobul қılıdioğanlioğını bildürgən bolsimu, əmma ularning iqidiki nuroqun kixilər, əmiliyəttə, ohxax bolmioğan dərijidə қarxi guruḥka yatidu. “Inkilapni ahiroqıqə elip berix”, Amerika jahan-girligə қarxi turux - Chaoxian'gə yardım berix, yər islahati wə xuningoja ohxax məsililərning həmmisidə ular həm қarxi turdi, həm қarxi turmidi. Əksilinkilap-qılarning basturuloganlioqıqa ularning ta həziroqıqə pikri bar. Ular ortak ganglingni қaltıs yahxi diyixip, sotsiyalistik tiptiki asasiy қanunni tüzüxnı halimioğan idi, əmma asasiy қanun tüzüp qıkılıwidı, ularning həmmisi yənə қollırını kətirixip yaklıdı. Xəy'ilər daim əzininə əks təripigə қarap mangidu, demokiratik

partiyə - guruhlarning nuroqun məsililərgə tutkan pozitsiyisimu xundak bolidu. Ular karxi guruh həm karxi guruh əməs, daim karxi turuxtin karxi turmaslıkka karap mangidu.

Gongchəndangmu, demokiratik partiyə - guruhlar mu tarihta pəyda bolqan. Tarihta pəyda bolqanlıki nərsilərning həmmisi tarihta yokıldı. Dimək, gongchəndang ahir bir künə yokıldı, demokiratik partiyə - guruhlarmu ahir bir künə yokıldı. Yokılıx xunqiwala kəngülsiz ixmu? Meningqə, nahayiti kəngüllük ix. Gongchəndang, puroletariyat diktaturisi əksibir künə hajətsiz bolup kalsa, meningqə, taza yahxi bolqan bolatti. Bizning wəzipimiz — ularning baldurrak yokılıxını ilgiri sürüş. Bu daolini biz burun kəp ketim səzligən iduk.

Lekin, puroletariyat partiyisi bilən puroletariyat diktaturisi hazır bolmisa bolmayıdu, bolqandimu uni dawamlik küqəytməy bolmayıdu. Undak bolmaydiqan bolsa, əksilinkilapqılarnı basturoqlı bolmayıdu, jahan-girlar oja karxılık kərsətkili bolmayıdu, sotsiyalizimni kuroqlı bolmayıdu, kuroqandimu uni mustəhkəmligili bolmayıdu. Leninning puroletariyat partiyisi wə puroletariyat diktaturisi tooqrisidiki nəziriyisini bəzi kixilər "waktu etüp kətti" dəydu, hərgiz undak əməs. Puroletariyat diktaturisining nahayiti zor məjburlax haraktiri bolmisa bolmayıdu. Əmma, guənliaozhuyioja karxi turux, aparatlarnı bəkmə qong kiliwetixkə karxi turux kerək. Adəmmu əlməslik, ixmu tohtap kalmaslık xərti astida, partiyə, həkumət aparatlırını zor

dərijidə ihqamlaxni, uning üqtin ikki ķismini kırķiwetixni təklip kılımən.

Əslı gepimizgə keləyli, partiyə, həkumət aparat-lirini ihqamlax kerək digənlik demokiratik partiya-guruhlarning kerigi yok digənlik əməs. Silərning birlik səp hizmitini tutux arkılık, ular bilən bizning munasiwitimizni yahxilap, mümkün kədər ularning aktipliojini ixka selip, sotsiyalizim üçün hizmət kilduruxunglarnı ümit kılımən.

## 8. INKILAP BİLƏN ƏKSILINKILAPNING MUNASIWITI

Əksilinkilap қandak amil? Passip amil, buz-qunqı amil, aktip amiloja қarxi küq. Əksilinkilapçılar əzgirəmdü, əzgərməmdü? Əlwəttə, bəzi jahil əksilinkilapçılar əzgərməydu. Lekin, məmlikitimizning xaraitida, ularning zor kəpçiliqidə kəlgüsidiə ohxax bolmioğan dərijidə əzgirix bolidu. Biz toqra siyaset kollanoğanlıqımız üçün, hazırlı birmunqə əksilinkilapçılar əzgərtılıp inkilapqa қarxi turmaydioğan kılındı, bəziliri az - tola paydılık ixlarnimu kıldı.

Muəyyənləxtürükə tegixlik birnəqqə nukta bar: Birinqi, muəyyənləxtürük kerəkki, 1951 - yili wə 1952 - yili elip beriləqan əksilinkilapçıları basturux hərkəti zərür idi. Axu ketimki əksilinkilapçıları basturux hərkəti elip berilmisimu bolatti, dəydiqan pikir bar. Bundaq pikir hata.

Əksilinkilapçılar oja muamilə kilixning qarisi:

Өltürüx, қамаx, rijimoja elix, қoyup berix. Өltürüxning қандак ix ikənligi həmmigə məlum. Қамаx — қамakka elip əmgək bilən əzgərtix digən səz. Rijimoja elix — jəmiyəttə қoyup ammining nazariti astida əzgərtix digən səz. Қoyup berix қoloja alsimu, almisimu bolidiojanlarını omumən қoloja almaslıq yaki қoloja aloğandin keyin, ipadisi yahxi bolqanlarını қoyup berix digən səz. Ohxax bolmiojan əhwaloja karap, əksilinkilapqılarnı pərklik bir tərəp kılıx zərür.

Əmdi өltürüx üstidila tohtilimən. Axu ketimki əksilinkilapqılarnı basturuxta əltürülgən bir türküm adəm қandak adəmlər idi? Ular laobəyxinglar intayın eq bolqan, kan kərzəgə boqulqan əksilinkilapqıllar idi. 600 milyon həlkning uluq inkilawida, “xərk zomigiri”, “oşerp zomigiri” əltürülmişə, həlk қozojılalmayıtti. Əgər xu ketimki basturux bolmiojan bolsa, bugünkü kündə biz қollanojan kəngqilik kılıx siyasitini laobəyxinglarning kolixi mümkün əməs idi. Həzir bəzi kixilər Stalin bəzi adəmlərni hata əltürgən digən gəpni anglapla, biz əltürgən axu bir türküm əksilinkilapqılarnımı hata əltürüldi diyixməktə, bu toqra əməs. Ətkəndiki əltürüxning tüp asasidin toqra bolqanlıqını müəyyənləxtürükning həzir əmiliy əhmiyiti bar.

İkkinqi, müəyyənləxtürük kerəkki, əksilinkilapqıllar tehi bar, əmma kəp azaydi. Hu Feng məsilisi qikqandan keyin, əksilinkilapqılarnı təkxürüp eniklax zərür bolup կaldi. Təkxürüp eniklaxı qızılardırı yənə dawamlılıq təkxürüp eniklax kerək. Həzirmu yənə az sanlıq əksilinkilapqılarning barlıqını müəyyənləxtürük kerək,

ular yənilə türlik əksilinkilawiy buzoqunqılık hərkətləri bilən xuqulliniwatidu, məsilən, kalilarnı əltürüwetix, axlıknı kəydürüwetix, zawutlaroja buzoqunqılık kılıx, ahbarat oqrlax, əksiyətqıl xoar qaplax waha-kazalar. Xunga, əksilinkilapqılar yokitilip boldi, yastuknı igiz köyup bimalal yatsak bolidu, diyix toqra əməs. Pəkət Zhongguoda wə dunyada yənilə sinipiyy kürəx məwjud bolup turidikən, hərkəndək wakitta huxyarlıknı boxaxturup köyuxka bolmaydu. Əmma, hazırlanma əksilinkilapqılar naħayiti kəp, diyixmu toqra əməs.

Üqinqi, buningdin keyin jəmiyəttiki əksilinkilap-qılları basturuxta, az koloja elix, az əltürüx lazımlı. Jəmiyəttiki əksilinkilapqılar laobəyxınlarning biwastə düxmini bołożanlıoji üçün, laobəyxıngalar ularoja iq-iqidin eeq, xunga az sandıklarını yənilə əltürüvkə toqra kelidu. Ularning tolisini yeza igilik kopiratiplirining rijim astida ixləpqikirixka selip, əmgək bilən əzgərtixigə tapxurup berix lazımlı. Əmma, biz tehi birimu əltürüməydu dəp jakaliyalmayımız, əlüm jazasını bikar kılalmaymız.

Tətinqi, idarə, məktəp, kisimlarda əksilinkilapqılları təkxürüp eniklaxta, dəsləp Yən'əndə yoloja köyul-qan birinimu əltürməslik, kəp kışmini koloja almaslıq fangzhenida qing turux lazımlı. Həkiki dəlil - ispatı bołożan əksilinkilapqılları idarilər təkxürüp eniklaydu, əmma jamaət həwpsizligi idarisi koloja almayıdu, jiəncha organlırı əyipliməydu, fayyüənmə sorakka tartmayıdu. 100 əksilinkilapqının 90 nəqqisi muxun-

dak bir tərəp kılınıdu. Kəp kismini қoloja almaslıq digən ənə xu. Өltürüxkə kəlsək, birimu əltürülməydi.

Kandak adəmlər əltürülməydi? Hu Feng, Pən Hənniən, Rao Shushioja ohxax adəmlər əltürülməydi, hətta əsir elinoğan urux jinayətqılıridin Xüəntong hanioja, Kang Zeoja ohxax adəmlərmə əltürülməydi. Bular əltürülgüdək jinayiti yokluqıdin əməs, bəlkı əltürülsə paydisiz bolidioğanlıqıdin əltürülməydi. Xundak adəmlərdin birəri əltürülsə, ikkinqi wə üqinqisini selixtruxka toqra kelidu - də, xuning bilən nuroğun adəmning kallisi elinip ketidu. Bu birinqisi. Ikkinqi, hata əltürülüp əelixi mümkün. Bir kalla yərgə qüxsə, tarif guwaki, uni ornioja kəltürgili bolmayıdu, bir ketim orsa arkidin yənə əsüb qikidioğan jusəygimu ohximaydu, hata orulsa, hatalıknı tüzitimən digən bilənmə uningoja amal bolmayıdu. Üqinqi, dəlil - ispat yokılıp ketidu. Əksilinkilapqıllarnı basturuxta dəlil - ispat boluxi kerək. Bir əksilinkilapqi, kəpingə, yənə bir əksilinkilapqining tirik dəlil - ispati bolidu, dəwa bolup əlsa, uningdin soriojili bolidu. Sən uni yokitiwətsəng, keyin dəlil - ispat tapalmay əelixing mümkün. Bu hal əksilinkilapkila paydilik, inkilapka paydisiz. Tətinqi, ular əltürülsə, birinqidin, ixlepqikirix exip kətməydi, ikkinqidin, ilim - pən səhiyyisi əsüb kalmayıdu, üqinqidin, tət ziyandaxni yokitixka yardımı tegip kətməydi, tətinqidin, dələt mudapiəsi küqiyip kətməydi, bəxinqidin, Təywən əyturuwelinip kalmayıdu. Ularnı əltürsəng, əsirlərni əltürdi digən atakka əalisən, əsirlərni əltürgüqining əzəldin nami yahxi boğan əməs. Yənə biri,

idarilərdiki əksilinkilapqılar jəmiyəttiki əksilinkilapqlar ola qədər olxımayıdu. Jəmiyəttiki əksilinkilapqılar həlkning xillisi gələnənəni, idarilərdiki əksilinkilapqılar bolsa həlkənin yiraqrak, həlkə ularnı omumi yüzlük düxmən hisaplaydu, əmma biwastə düxmən hisaplaydıqını kəp əməs. Bularning birinimu əltürməslikning nimə ziyini bar? Əmgək bilən əzgərtixkə bolidioqanlırını əmgək bilən əzgərtix, əmgək bilən əzgərtixkə bolmaydioqanlırını bekix kerək. Əksilinkilapqılar — kerəksiz nərsilər, ziyandaxlar, birək koloja qüxürülgəndin keyin, ular ola həlk üçün anqə - munqə ix kilduroqili bolidu.

Lekin, idarilərdiki əksilinkilapqıllarning birinimu əltürülməydu, dəp birər kanun tüzüp qikix kerəkmu? Bu bizning iqliki kisimdiki siyasitimiz, elan əsilixning həjiti yok, əmiliyəttə imkan kədər xundak kilsakla boldi. Mubada biraw bomba taxlap, muxu əydikilərning həmmisini yaki yerimini yaki üqtin birini əltürsə, seninqə, uni əltürüx kerəkmu, yok? Qoşum əltürüx kerək.

Idarilərdiki əksilinkilapqılları yokitixa birinimu əltürməslik fangzhenini yoloja koyux əksilinkilapqılar ola karita jiddi pozitsiyə tutuximiz ola kaxila bolmayıdu. Əmma, u tüzütiwalıqılı bolmaydioqan hatalıq etküzüp əydiyənlikni kapalatlındırıdu, hatalıq etküzüp koyojan təkdirdim, uni tüzütiwelix pursiti bolidu, nuroğun adəmni hatırjəm kilogili bolidu, partiyə iqidə yoldaxlar ara bir birigə ixənməsliktin hali bologili bolidu. Kallisi elinmioqan ikən, tamak berixkə toqra kelidu. Barlıq əksilinkilapqılar ola turmuxta qikix yoli berip, ularni

yengidin adəm bolux pursitigə igə kiliç kerək. Bundak kiliç həlk ixlirioqimu, həlkara təsir jəhəttimu paydilik.

Əksilinkilapqıllarnı basturuxta yənə japalıq hizmətlərni ixləxkə toopra kelidü, kəpqılık boxixip kalmaslıoji kerək. Buningdin keyin, jəmiyəttiki əksilinkilapqıllarnı yənə dawamlıq basturoqandan taxkıri, idarə, məktəp wə kisimlar oja kiriwaloqan barlıq əksilinkilapqıllarnı dawamlıq təkxürüp eniklax kerək. Qokum düxmən bilən əzni enik ayrix kerək. Əgər düxmən əxunimiz oja kiriwalidioqan bolsa, hətta bizning rəhbəriy organlrimiz oja kiriwalidioqan bolsa, uning sotsiyalizim ixlirioqan wə puroletariyat diktaturisioja ənqilik eoir həwp tuqduridioqanlioji kəpqilikkə ayan.

## 9. HƏK - NAHƏK MUNASIWITI

Partiyə iqidimu, partiyə sırtidimu hək - nahəknini enik ayrix lazımlı. Hatalaxkan kixilərgə əndək muamilə kiliç — mühim bir məsilə. Toopra pozitsiyə hatalaxkan yoldaxlar oja karita “ətmüxtikidin sawak elip, keyinkigə ibrət kiliç, kesəlni dawalap, adəmni əutkuzux” fang-zhenini əllinip, ularning hatalioqını tüzitiwelixioqan yardıməm berix, ularning dawamlıq inkilap kiliçioqan yol koyux boluxi lazımlı. Ətkəndə, Wang Ming baxqilioqidiki jiaotiao zhuyiqilar hökük tutup turoqan qaoqla, partiyimiz muxu məsilidə hatalık ətküzgən idi, Stalinning istiliidiki naqar tərəpni dorioqan idi. Ular jəmiyəttə arılıktiki küqlərni taxlap koyoqan, partiyə iqidə kixilərning hatalioqını tüzitiwelixioqan yol koymioqan, inkil-

lap kılıxioqa ruhsət kilmioqan idi.

«A Q ning həkikи tərjimi hələ» — obdan bir hikayə, mən uni okuoqan yoldaxlar oqa yənə bir ketim okup qikixni, okumioqan yoldaxlar oqa obdan okup qikixni təwsiyə kilişən. Luxün bu hikayisidə, asasən, əlak, angsız bir dihanni təswirləydi. U “inkilap kılıxka yol koymaslik” digən məhsus bir bapni yezip, yaloqan əjnəbi alwastining A Q ning inkilap kılıxioqa yol koymioqanlıqını təswirləydi. Əmiliyəttə, A Q ning xu wakitta kılmakçı bolqan inkilawi baxkılar oha az-paz bir nərsigə igə boluxnilə kəzligən inkilap idi, halas. Birak muxundak inkilapkim yaloqan əjnəbi alwasti yol koymioqan. Meningqə, bu jəhəttə bəzi kixilər yaloqan əjnəbi alwastioja helila ohxap ketidü. Ular hatalaxkan kixilərning inkilap kılıxioqa yol koymidi, hatalaxkanlar bilən əksilinkilapqılarning qək-qebrisini ajratmadi, hətta bəzi hatalaxkan kixilərni əltür-rüwətti. Biz bu sawakni əstə tutuximiz lazim. Məyli jəmiyəttə kixilərning inkilap kılıxioqa yol koymaslik bolsun, məyli partiyə iqidə hatalaxkan yoldaxlarning hatalioqını tüzitiwelixioqa yol koymaslik bolsun, ikkilisi yahxi əməs.

Hatalaxkan yoldaxlar tooprısida, bəzi kixilər, ularning tüzətkən - tüzətmigənligi gə karax kerək, dəydu. Meningqə, karaxla kupaya kilmaydu, yənə ularning tüzitiwelixioqa yardım berix kerək. Dimək, birinqidin karax, ikkinqidin yardım berix kerək. Adəm yardım gə muhtaj, hatalaxmioqan kixilər yardım gə muhtaj, hatalaxkan kixilər yardım gə tehimu muhtaj. Hatalıq ətküz-

məydiqan adəm bolmisa kerək, adəm azdur - kəptur hatalık ətküzüp қoyidu, hatalık ətküzsə yardım berixkə tooqra kelidu. Қarapla turux — passip pozisiyə, türlük xaraitlarnı yaritip, uning tüzitixigə yardım berix kerək. Hək - nahəkni qoçum eniklax kerək, qünki partiyə iqidiki pirinsipal talax - tartixlar jəmiyətiki sinipi kürəxning partiyə iqidiki inkasi, buningda bipərwalıq қılıxka yol қoyulmaydu. Hatalax-kan yoldaxlar üstidə, əhwaloja karap, əz layioqida, əmiliyətkə uyğunoloqan tənkütni elip berix, hətta zərüroloqan kürəxlərni elip berix — normal ix, bu ularning hatalioqını tüzitixigə yardım berix üçün қilinidu. Hatalax-kan yoldaxlar ola yardım bərməy, əksiqə iqi қarilik қılıx — məzhəpqilik.

Inkilap üçün haman adəmning keprək bolojini yahxi. Hatalax-kan kixilərning, hatalioqida qing turuvalıdiqan, қayta - қayta tərbiyə bərsimu əzgərməydiqan intayin az sandikilirini hisapka almioqanda, zor kəpinqiliyi hatalioqını tüzitip ketələydu. Huddi kezik boloquentar yənə kezik boluxtın hali bolalioqınıdək, hatalax-kan kixilər hatalioqının sawak elixka mahir bolsila, az hatalixxi mümkün. Əksiqə, hatalaxmioqan kixi asan hatalixidu, qünki u asanla kuyruqını dinggaytiwalidu. Dikkət қılıxımız kerəkki, hatalax-kan kixilərning ədiwini həddidin ziyadə beriwətsə, kəp həllarda, ədiwini iyix əz bexioja kelip қalidu. Gao Gang əslidə baxkılarning putioja palta qapmakçı boloquent idı, nətijidə əzini yokattı. Hatalax-kan kixilərgə yahxi niyət bilən muamilə қılqanlar kixilərning kənglini alalaydu, kixilər bilən ittipak-

lixalaydu. Hatalaxqan yoldaxlaroqa zadi yardəm berix pozitsiyisini tutux kerəkmu yaki düxmənlik pozitsiyə tutux kerəkmu, bu — bir adəmning yahxi niyətlik yaki yaman niyətlik ikənligini pərkəndüridioğan bir əlqəm.

“Ətmüxtikidin sawak elip, keyinkigə ibrət kiliş, kesəlni dawalap, adəmni կutկuzux” fangzheni pütün partiyini ittipaklaxturidioğan fangzhen, biz bu fangzhenda qing turuximiz kerək.

## 10. ZHONGGUO BILƏN QƏT'ƏLLƏRNİNG MUNASIWITI

Biz qət'əllərdin üginix xoarini otturioqa koyduk, meningqə, toqra kildük. Hazır bəzi dələtlərning rəhbərliri bu xoarnı otturioqa қoyuxni halimaywatidu, hətta otturioqa қoyuxka jür'ət ķilalmaywatidu. Bundak kiliş üçün biraz jasarət boluxi kerək, səhnidiki hılıkiddək jazini taxlax kerək.

Etirap kiliş kerəkki, hər bir millətning əzining artukqilioqi bolidu, bolmisa u կandaq məwjut bolup turalaydu? Կandak rawajlinalaydu? Xuning bilən billə, hər bir millətning əzining yetixsizligimu bolidu. Bəzilər, sotsiyalizim կaltis, uningda bizəmu kəmqilik yok, dəp karaydu. Nədə bundak ix bolsun? Etirap kiliş kerəkki, հaman utuk bilən kəmqiliktin ibarət ikki nukta bolidu. Partiyimizning zhibu shujilrimu, կisimlirimizning liənzhang, pəyzhanglirimu buni bilidu, ular dəptirigə, bugün təjribilərni yəkünliginimizdə ikki nukta bar, biri — utuk, biri — kəmqilik, dəp

yazidu. Ular ikki nukta bolidioqanlioqini bilgən yerdə, biz nimixka birla nuktini tiloqa alimiz? 10 ming yildin keyinmu ikki nukta bolidu. Kəlgüsidə kəlgüsining ikki nuktisi bolidu, hazır hazırlarning ikki nuktisi bar, hər bir kixinining əzигə has ikki nuktisi bolidu. Kiskisi, bir nukta əməs, ikki nukta bolidu. Birla nukta bolidu diyix bir tərəpni bilip, yənə bir tərəpni bilməslik dəp atılıdu.

Bizning fangzhenimiz—barlıq millətlərning, barlıq dələtlərning artukqilioqini üginix, siyasi, iqtisat, ilimpən, tehnika, ədibiyat wə sənət jəhəttiki həkiki yahxi nərsilirining həmmisini üginix. Lekin, təhlil kılıx, pipən kılıx asasida üginix xərt, karoqlularqə ügənməslik kerək, həmmini əz petiqə kəqürüwälmaslik, əlük haldə kəqürüp kəlməslik kerək. Ularning yetixsizligi wə kəmqiliginü ügənməslik kerək, əlwəttə.

Sovet ittipakı wə baxka sotsiyalistik dələtlərning təjribilirigə karitamu xundak pozitsiyə tutux kerək. Ilgiri bəzi kixilirimiz buni enik qüxənməy, həkning yetixsizliginimu ügəndi. Üginip қaltis bolup kəttuk dəp yürgən qaoğda, hək uni allikaqan taxliwətkən idi, nətijidə mollak atti - də, Sun Wukongoşa ohxax əz jayioqa kaytip kəldi. Məsilən, ətkəndə bəzilər Sovet ittipakının kino filim busi, mədiniyət idarisi təsis kılıqanlioqını, bizning mədiniyət busi, kino filim idarisi təsis kılıqanlioqımızni kərüp, bizni pirinsipal hatalık ətküzdi diyixkən idi. Ular Sovet ittipakınınmu uzak etməyələ mədiniyət busi kılıp əzgərtip, bizningki bilən ohxax kılıqanlioqını hiyalioqa kəltürmigən. Bəzi kixilər hıqkandaq xəy'ini təhlil kılıp kərməydu, tamamən

“xamal”ni əlqəm kılıdu. Bugün ximal xamili qiksa, u ximal xamili tərəpdari boluwalidu, ətisi oqerp xamili qiksa, u oqerp xamili tərəpdari boluwalidu, keyin yənə ximal xamili qiksa, u yənə ximal xamili tərəpdari boluwalidu. Əzidə kılqə mustəkil karax yok, kəp qaoqlarda bu kutuptin u kutupka etüp ketidu.

Sovet ittipakıda burun Stalinni asmanoja kətərgən kixilər hazır bırakla uni yərgə kirgüzüwətti. Məmlikiti-mizdimu uningoja əgəxkənlər boldi. Zhongyang, Stalin-ning hatalioji üq ülüx, utuqi yəttə ülüx, omumən eytkanda, u yənilə bir uluoj Marksizimqi, dəp karidi, muxu əlqəm boyiqə, «Puroletariyat diktaturisining tarihiy təjribiliri tooprısında» digən makala yezildi. Üq-yəttə ülüx digən baha birkədər muwapik. Stalin Zhongguooja ərəbi bəzi hata ixlarnı kıldı. İkkinqi iqliki inkilawiy uruxning ahirki məzgilidiki Wang Mingning “sol”qıl təwəkkülqılığımı, Yapon baskunqılırioja karxi uruxning dəsləpki məzgilidiki Wang Mingning onqıl jihuyzhuyisimu Stalindin kəlgən. Azatlıq urux dəwridə, əgər iqliki urux kılinsa, Zhonghua milliti əhalak bolux həwpigə duqkelidu, dəp awal inkilap kilişimizə yol koymidi. Urux baxlanqandan keyin, bizning oqəlibə kilişimizə yerim - yata ixəndi. Uruxta oqəlibə kazan-oqandan keyin, yənə bizning oqəlibimizdin Titoqə oqəlibə bolarmikin dəp gumanlandı, 1949 -, 1950 - yilliri uning bizgə besimi nahayiti qong boldi. Birak, biz uningoja yənilə hatalioji üq ülüx, utuqi yəttə ülüx dəp kariduk. Bu — adil karax.

Iitimai pənlər, Marksizim-Leninizim sahəsidə, Stalin

toqra səzligən jəhətlərni qokum dawamlik tirixip üginiximiz lazim. Üginidioqanlırimiz omumi həkikətkə yatidioqan nərsilər boluxi həmdə bu üginix qokum Zhongguoning əmiliyiti bilən birləxtürülüxi lazim. Əgər hər bir səzni, jümlidin Marksning səzini ez petiqə kəqürüp kelidioqan bolsak, qataq bolidu. Bizning nəziriyimiz Marksizim - Leninizim omumi həkikiti bilən Zhongguo inkilawining konkirit əmiliyitining birləxtürülüxi. Partiyə iqidə bəzi kixilər bir məzgil jiaotiaozhuyi bilən xuqullanoqan idi, u qaoqda biz bu nərsini tənkít kiloqan iduk. Lekin u hazır yənə bar. Ilim sahəsidimu, iqtisadiy sahədimu jiaotiaozhuyi yənə bar.

Təbii pənlər jəhəttə biz arkidirak, bu jəhəttə qət'el-lərdin alahidə tirixip üginiximiz lazim. Əmma buningdi-mu pipən kılıx asasida üginix kerək, қarоqlularqə üginixkə bolmayıdu. Tehnika jəhəttə, meningqə, tolisini hazırlaq həkningki boyiqə ixləp turux kerək, qunki undak nərsilər hazır bizdə tehi yok, ularni tehi bilməymiz, təkliit kiloqan paydilikrak. Lekin, ukuwaloqanlırimizda həmmilə həkningki boyiqə ixləwərməslik kerək.

Biz qət'el burzuaziyisining həmmə qırıq tüzümi wə idiyə - istilini kət'i tosuximiz həm pipən kılıxımız kerək. Lekin, bundak kılıx kapitalistik əllərning iloqar pən - tehnikisini wə karhana baxķurux usulidiki pən'gə uyğun tərəplərni üginiximizgə dəhli kilmaydu. Sanaiti tərəkkki kiloqan əllərning karhanilirining ixlitidioqan adimi az, ix ünumi yüksəri, ular okət kılıxka usta, ixlirimizni yahxilaxka paydilik bolsun üçün, bularni pirinsipal əhalda obdan üginiweliximiz kerək. Hazır,

In'glizqini ügən'gənlərəmə In'glizqini tətkik kilmay-dioğan bolup қaldı, ilmiy makalilarnı In'glizqioja, Fransuzqioja, Nemisqioja wə Yaponqioja tərjimə kılıp həklər bilən almaxturup turuxmu yok bolup қaldı. Bumu bir hil hurapatlıq. Qət'əllərning pən, tehnika wə mədiniyyitini təhlil kilmay pütünləy qətkə ķekixmu, yükurida eytiloğan qət'əllərning nərsilirini təhlil kilmay pütünləy əz petiqə keqürüp kelixmu Marksızımlıq pozitsiyə əməs, bizning ixlirimizə paydisız.

Meningqə, Zhongguoning ikki kəməqiliyi bar, bu əyni wakitta yənə ikki artukqılık.

Birinqidin, məmlikitimiz ətmüxtə mustəmlikə, yərim mustəmlikə idi, jahān'gir əməs idi, bozək ķilinip kəlgən idi. Sanaiti, yeza igiliyi tərəkkii tapmioğan, pən-tehnika səwiyisi təwən idi, zimini kəng, baylioqi mol, ahalisi kəp, tarihi uzun ikənligini, xuningdək ədibiyatta «Kızıl rawaqtiki qüx» wə baxkılıri barlioqını hisapka almioqanda, nuroqun tərəpliri həkningkigə yətməydu, xunga məoqrurlinalmaydu. Lekin, bəzi kixilər uzakkıqə kul bolux arkısında, həmmə ixta həkkə yətməydikənmiz dəp, qət'əlliklər aldida kəddini rusliyalmaydioğan bolup қaloğan, ular «Famensi buthanisi»diki Jia Guy<sup>(2)</sup> ola ohxax, baxkilar oltur disə, ərə turup üginip kaptımən, olturoqum kəlməydu, dəydiyoğan bolup қaloğan. Bu jəhəttə oşayrətkə keliximiz, millitmizning əzигə bolоğan ixənqini axuruximiz, Amerika jahān'girligigə қarxi turux - Chaoxiən'gə yardım berix waktida təxəbbus kılınoğan "Amerika jahān'girligini mənsitməslik" digən rohni əstürüximiz kerək.

Ikkinqidin, bizning inkilawimiz keyinrək boldi. Gərqə xinhəy inkilawi padixani Rosiyidikidin burun aqdurup taxlioğan bolsimu, lekin u qaođda gongchəndang yok idi, u inkilapmu məoļupoloğan idi. Həlk inkilawi 1949 - yili oqelibə kazandi, bu Sovet ittipakının əktəbir inkilawidin 30 nəqqə yil keyin boldi. Buningdimu bizgə məoṛurlinxka nəwət təgməydu. Sovet ittipakı bizgə ohximaydu, 1) qar Rosiyə jaħangir idi, 2) keyin yənə əktəbir inkilawi boldi. Xuning üçün nuroqun Sovetliklər nahayiti məoṛurlinip, կuyruqını taza dinggaytiwaldi.

Bizning bu ikki kəmqılıgımız — əyni wakitta artuk-qılık. Mən biz həm “Kəmbəoṛəl”, həm “ak” digən idim. “Kəmbəoṛəl” digənlik — anqə kəp sanaitimiz yok, yeza igiligidimizmu tərəkkii tapmioğan digənlik. “Ak” digənlik — bir parqə ak kəoṛəzgə ohxax digənlik, mədiniyət səwiyyimizmu, ilim - pən səwiyyimizmu yukuri əməs digənlik. Tərəkkiyat nuktiinəziridin қarioqanda, bu yanman ix əməs. Kəmbəoṛəl inkilap kılıdu, bayning inkilap kılıxi təs. Pən - tehnika səwiyyisi yukuri poloğan əllər nahayiti məoṛur kelidu. Biz bolsaq bir parqə ak kəoṛəzgə ohxax, hət yezixka taza bap.

Dimək, buning hər ikkisi bizgə paydılık. Kəlgüsidiə dəlitimiz bay, կudrətlik bolup kətkəndimu, biz qoķum yənilə inkilawiy məydanda qing turuximiz, yənilə kəmtər, ehtiyatqan boluximiz, yənilə baxkilardin üginihimiz kerək, կuyruqimizni dinggaytiwalsaq bolmayıdu. Birinci 5 yillik pilan məzgilidila baxkilardin üginix bilən կalmay, birnəqqə on 5 yillik pilandin keyinmə

baxķılardın üginiximiz kerək. 10 ming yıldın keyinmu üginiximiz lazımlı bolidu - də! Buning nimə yamini bar?

Jəmi 10 nukta üstidə tohtaldım. Bu 10 hil munasiwətning həmmisi — ziddiyət. Dunya ziddiyəttin tərkip tapkan. Ziddiyət bolmioğan bolsa, dunyamu bolmioğan bolatti. Bizning wəzipimiz — bu ziddiyətlərni toqra həl kılıx. Bu ziddiyətlərni əmiliyət dawamida pütünləy həl kılıp kətkili bolidoğan - bolmaydioğan ikki hil ehti-maloğumu təyyarlık kılıp қoyux kerək, uning üstigə, bu ziddiyətlərni həl kılıx jəryanında, jəzmən yənə yengi ziddiyət, yengi məsililər yolukdu. Lekin, daim eytip kəlginimizdək, yol haman əgri - tokay, istikbal haman parlak. Biz qokum tirixip partiyə iqi wə sirtidiki, məmlikət iqi wə sirtidiki barlıq aktip amillarnı, biwastə wə wastilik aktip amillarnı toluk ixka selip, dəlitimizni kudrətlik sotsiyalistik dələt kılıp қurup qikiximiz lazımlı.

### IZAHALAR

(1) Setip berix məjburiyiti tüzümi — Sovet ittipakining 1933 - yıldın 1957- yiloqıqə yoloq koyoğan dələtninq yeza igilik məhsulatlarını setiwelixtiki bir asasiy qarisi. Kolhozlar wə yəkkə dihan aililiri hər yili dələt bəlgililərə setip berix məjburiyitidiki san wə baha boyiqə dələtni yeza igilik məhsulatları bilən təminlixi kerək.

(2) Jia Guy — jingjü tiyatırı «Famensi buthanisi»diki Ming sulalisining hərəm aqası Liu Jinning ixənqlik oqlqısı.

## AMERIKA JAĞAN'GIRLIGI—KƏOİƏZ YOLWAS\*

(1956- yil 7- ayning 14- künü)

Amerika baxkilaroja tajawuz kılıx məksidigə yetix üqün, həmmila yerdə kommunizimoja ərəxi wiwiskini kətirip qikiwatidu.

Amerika həmmila yerdə kərzgə boquloqan. Ottura-jənubiy Amerika əllirigə, Asiya, Afrika əllirigə kərzdar, Yawropa, Okyanıyə əllirigimu kərzdar. Pütün dunya; xu jümlidin Ən'gliyimu Amerikini yakturmaydu. Kəng həlk Amerikini yakturmaydu. Yaponiyə Amerikini yakturmaydu, qünki Amerika Yaponiyini eziyatidu. Xərk əlliridin Amerikining tajawuzioqa uqrımıqan birimu yok. U Zhongguoning Təywən elkisigə tajawuz kıldı. Yaponiyə, Chaoxiən, Filippin, Vietnam, Pakistan-lar Amerikining tajawuzioqa uqridi, ularning bəziliri tehi Amerikining ittipakdixi. Həlk uningdin narazi, bəzi dələtlərning həkümət dairilirimu narazi.

Barlıq ezelgüqi millətlər mustəkillikka erixidu.

Həmmidə eżgirix bolidu. Qırıq, qong küqlər yengi, kiçik küqlərgə orun beridu. Küqi azlar küqi kəpkə

---

\* Bu — yoldax Mao Zedong Latin Amerikisilik ikki zat bilən kiliqan səhbətning bir hismi.

aylinidu, qünki zor kəpqilik kixilər əzgirix boluxini tələp kılıdu. Amerika jahan'girligining küqi kəplüktin azlıkkə aylinidu, qünki Amerika həlkimu əz həkümidi-din narazi.

Mən əmrümdə ənə xundak əzgirixlərni kərüp ettüm. Bu yerdə olturoqanlarımız iqidə Qing sulalisi zamanida tuoquloqanlarmu bar, min'guo zamanida tuoquloqanlarmu bar.

Qing sulalisi allikaqan aqdurup taxlandı. Kimlər aqdurup taxlidi? Sun Zhongshən rəhbərlik kılqan partiya wə həlk birlikdə aqdurup taxlidi. Sun Zhongshənning küqi nahayiti az idi, Qing sulalisining əməldarlıri kəzgə ilmaytti. U kəp ketim kəzoqlılang kətərgən bolsimu məqəlup boliwərdi. Ahir Qing sulalisini yənə xu Sun Zhongshən aqdurup taxlidi. Küqning kəp boluxining korkkuqilioğı yok. Küqi kəplərni küqi azlar aqdurup taxlaydu. Küqi azlar küqi kəpkə aylinidu. Qing sulalisini aqdurup taxlioqandin keyin, Sun Zhongshən məqəlup boldi. Qünki u həlkning təliwini қandur-midi, məsilən, həlkning yər təliwini, jahan'girlikkə karxi turux təliwini қandurmidi. U əksilinkilapqılarnı basturuxnimu bilməytti, u qaoğda əksilinkilapqılar həmmila yerdə katrap yürətti. Keyinqə, u Beyyang jünfalirining baxlioğı Yüən Shikəyning kolida məqəlup boldi. Yüən Shikəyning küqi Sun Zhongshənningkidin kəp idi. Lekin yənilə muxu қanuniyət boyiqə boldi: Küqi azlar, həlk bilən munasiwət baqlıqanlar küqlük bolidu; küqi kəplər, həlkkə karxi turoqanlar ajiz kelidu. Keyin, Sun Zhongshənning burzua demokiratik

inkilap tərəpdarlırı biz gongchəndang bilen həmkarlıxip, Yüən Shikəydin ķepkalojan jünfa sestimisini məoqlup ķildi.

Jiang Jieshi Zhongguoja həkümranlıq kılıqınıda pütün dunyadiki hərkəysi əllər həkümətlirinинг etirap kılıxioja erixti, 22 yıl həkümranlıq ķildi, küqi əng kəp idi. Bizning küqimiz az idi, baxta 50 ming partiyə əzasi bolojan bolsimu, əksilinkilapning basturuxidin keyin aran birnəqqə mingla partiyə əzasi kaldi. Düxmən həmmila yerdə parakəndiqiliik saldı. Əmma yənilə muxu қanuniyət boyiqə boldi: Küqlükler məoqlup bolidu, qunki u həlkətin ayrılojan; ajizlar oqelibə kiliđu, qunki u həlk bilən munasiwət baoļiojan, həlk üçün ixləydu. Nətijimu mana xundak boldi.

Yapon baskunqilirioja karxi urux waktida, Yaponiyə nahayiti küqlük idi, guomindang armiyisi qət - yaka jaylaroja apirip koyulojan idi, gongchəndang rəhbərligidiki korallıq küqlərmə pəkət düxmən arkə sepidiki yezillardıla partizan uruxi elip baralaytti. Yaponiyə Zhongguoning qong xəhərliri — Beyjing, Tiənjin, Shanhəy, Nənjing, Wuhən, Guangzhoularnı besiwal-ojan idi. Lekin, Yaponiyə jün'guozhuyisimu, Germaniyining Gitlerimu muxu қanuniyət boyiqə, birnəqqə yil etməyla gum boldi.

Biz nuroğun kiyinqiliklarnı baxtin kəqürduk, jənuptın ximaloja қoojlanduk, nəqqə yüz ming adimizdin nəqqə on mingila kaldi. Başkinimiz 25 ming yolluk uzun səpər, қaloqinimiz 25 ming adəm boldi.

Partiyimizning tarihida kəp kətim "sol"qıl wə

ongqil luxiən hatalioğı yüz bərdi. Buning iqidə əng eoğıri Chen Duxiuning ongqillioğı wə Wang Mingning "sol" qillioğı boldı. Uningdin baxka, Zhang Guotao, Gao Gang қatarlıklarning ongqillik hatalioğimu bar.

Hatalık ətküzüxningmu paydilik yeri bar, buning bilən həlkni tərbiyiligidili, partiyini tərbiyiligidili bolidu. Bizning nahayiti kəp səlbi okutkuqımız bar, məsilən, Yaponiyə, Amerika, Jiang Jieshi, Chen Duxiu, Li Lisən, Wang Ming, Zhang Guotao, Gao Ganglar. Bu səlbi okutkuqilardin üginix üçün nahayiti kəp bədəl bərdük. Tarihta Ən'gliyə biz bilən nahayiti kəp urux kılqan. Ən'gliyə, Amerika, Yaponiyə, Fransiyə, Germaniyə, Italiyə, qar Rosiyə, Gollandiyilər bizning bu yerimizni nahayiti yahxi kərüp kaloqan. Ularning həmmisi bizning səlbi okutkuqımız, biz ularning okuquqısı.

Yapon baskunqilirioğa karxi urux dəwridə, Yaponiyə bilən urux kılıp, armiyimiz 900 mingoşa yətti. Uningdin keyin azatlıq urux boldı. Bizning қoralyaraklırimız guomindangningkigə yətməyitti. Guomin-dang armiyisi 4 milyon kixilik armiyə idi, 3 yil urux kıldıuk, ilgiri - ahir bolup 8 milyon adimini yokattuk. Amerika jahan'girligi yardım berip kəlgən guomindang bizni yengəlmidi. Küqlüklər yengəlməydu, ajizlar bəribir oqəlibə kildidu.

Hazır Amerika jahan'girligi nahayiti küqlük bolsimu, həkiki küqlük əməs. U siyasi jəhəttə nahayiti ajiz, qunki u kəng həlkətin ayrıloqan, kəpçilik uni yakturmaydu, Amerika həlkəmu uni yakturmaydu. Kərünüxtə nahayiti küqlük, əmiliyəttə қorķuqilioğı yok, kədəz

yolwas. Kərünüxi yolwas, lekin, kəoqəzdin yasaloğan, yəl - yeoqinoğa bərdaxlıq berəlməydu. Meningqə, Amerika — kəoqəz yolwas.

Munu nuktini pütkül tarih, insaniyətning sinipiyy jəmiyyitining nəqqə ming yillik tarihi ispatlidi: Küqlüklər ajizlar oqa orun beridu. Amerika kit'əsidimu muxundak bolidu.

Pəkət jahən'girlik yokitiloqandila, andin teqlik barlıqka kelidu. Kəoqəz yolwas ahir bir künı yokitilidu. Lekin u əzlügidin yokalmaydu, yəl - yeoqın boluxi kerək.

Bizning Amerika jahən'girligini kəoqəz yolwas diginimiz zhənlüe jəhəttin eytiloğan. Omumiliktin eytkanda, uningoşa səl қarax kerək. Hər bir kismənliktin eytkanda, uningoşa jiddi қarax kerək. Uning tirnioğı bar, qixi bar. Uni bir tərəp kilixta bir - birləp tutux kiliix kerək. Məsilən, uning 10 qixi bar dəyli, birinqi ketimda birini qekiwətsək, 9 qixi қalidu, yənə birini qekiwətsək, 8 qixi қalidu. Qixining həmmisini qekiwətsək, uning yənə tirnioğı қalidu. Kədəm - kədəm ihlas bilən ixlisək, ahir muwəppəkiyət kazinalaymır.

Zhənlüe jəhəttin eytkanda, uningoşa pütünləy səl қarax kerək. Zhənshu jəhəttin eytkanda, uningoşa jiddi қarax kerək. Uning bilən kürəx kiliqanda, jəngni bir - birləp kiliix, ixni bir - birləp ixləx, uningoşa jiddi қarax kerək. Hazır Amerika küqlük, lekin kəng dairidin, omumiliktin, yirək kəlgüsidiñ muhakimə kiliqanda, u kixilərning kəngligə yakımaydu, uning siyasitini kixilər yaqturmaydu, u həlkni ezip, ekispilatatsiyə қalidu. Xu səwəptin, yolwas qokum elidu.

Xunga korkkuqiliojı yok, uningoja səl karaxka bolidu. Lekin, Amerikining hazır tehi küqi bar, yilioja 100 milyon tonnidin artuk polat ixləpqikiridu, həmmila yerdə kixilerni dumbalawatidu. Xunga yənə uning bilən kürəx ķilişka, küqəp kürəx ķilişka, zhendilarni bir-birləp tartiwelixka toopra kelidu. Buningoja wakit kerək.

Ozayidin, Amerika əlliri, Asiya, Afrika əlliri, taki yəl - yeçin կəoլəz yolwasni titip taxlioqıqə, Amerika bilən eytixixka, ahiroqıqə eytixixka toopra kelidioqandək turidu.

Amerika jahān'girligigə karxi turux üçün, ottura-jənubiy Amerika əlliridiki Yawropalik kəqmənlər yərlik Həndianlar bilən ittipaklixixi lazım. Yawropadin kəqüp baroşan ak tənliklərni bir kismi həkümranlıq ķiloquqlar, yənə bir kismi həkümranlıq ķilinoquqlar dəp ikki kisimoja bəlsək boliduoqu dəymən. Xundak bołożanda, bu bir kisim ezigüqi ak tənliklər yərlik kixilər bilən asanla yekinlixidu, qünki ularning turoğan orni ohxax.

Biz Latin Amerikisidiki dostlar bilən, Asiya, Afrikidiki dostlar bilən ohxax orunda turuwatımız, ohxax ixni ixləwatımız, həlkə az - tola ix ķilip berip, jahān'girlikning həlk üstidiki zulmini azaytiwatımız. Yahxi ixliyəlisək, jahān'girlikning zulmini tüptin tүgətkili bolidu. Bu nuktida, biz — yoldax.

Jahān'girlikning zulmioja karxi turuxta, biz silər bilən haraktır jəhəttin ohxax, pəkət turuwatkan jayımız, millitimiz, tilişimizla ohxax əməs. Jahān'gırlar bilən bolsa haraktır jəhəttin pərklinimiz, jahān'girlarnı

kөрсөкla көypimiz uqidu.

Jahān'girlikning nimə kerigi bar? Zhongguo həlkiojə jahān'girlik kerək əməs, pütün dunya həlkiojumu jahān'girlik kerək əməs. Jahān'girlikning məwjud bolup turuxining zərüriyiti yok.

# PARTIYINING ITTIPAKLIQINI KÜQƏYTƏYLI, PARTIYINING ƏN'ƏNİSİĞƏ WARISLIK KILAYLI\*

(1956- yil 8- ayning 30- künü)

Bügün məmlikətlik 8 - қurultayning təyyarlık yiojını aqımız. Təyyarlik yiojını 10 nəqqə kün dawam kılıdu, kılınidioqan asasiy ixlarning birinqisi — қurultayning həjjətlirini təyyar lax, ikkinqisi — zhongyang weyyüənhyuning təyyarlik saylimini etküzüx, üçinqisi — қurultayda səzləydiqan səzlərni təyyar lax.

Hazır birqanqə pikrimni eytip etəy.

Birinqi, қurultayning məksidi wə muddiasi toqrisida. Bu ketimki қurultay həl kılınidioqan məsilə nimə, yetidioqan məksət nimə? Yiojip eytkanda, u 7 - қurultaydin buyankı təjribilərni yəkünləp, pütün partiyini ittipaklaxturup, məmlikət iqı wə sirtidiki ittipaklixixa bolıdioqan barlıq küqlər bilən ittipaklixip, uluq sotsiyalistik Zhongguo қurux üçün kürəx kilixtin ibarət.

Təjribilərni yəkünləxkə kəlsək, bizning təjribimiz nahayiti mol, lekin nuroqun ixlarni qatar tiziwelixka bol-

\* Bu — yoldax Mao Zedong Zhongguo gongchəndangining məmlikətlik 8- қurultiyi təyyarlik yiojinining 1- yiojınida səzligən səz.

maydu, bəlki muhim nuktini tutup, əmiliyətni asas kılıp, Marksizim nuktiinəziri boyiqə yekünliximiz lazımlı. Mu-xundak yekünligəndə, pütün partiyimizni bir türtkə küqkə igə kılıp, hizmitimizni burunkidinmu yahxıraq ixligili bolidu.

Bizning partiyimiz — uluoł, xərəplik, toqra partiyə, buni pütün dunya birdək etirap kılıdu. Burun bəzi qət'əllik yoldaxlar: Silər zadi nimə ix ķiliwatisilər? dəp gumanlanoqan idi. Nuroqun kixilər bizning milli burza-ziygə kāratkan siyasitimizni qüxənməyttı, bizning istil tüzitix hərkitimiznimu anqə qüxənməyttı. Həzir, meninqə, qüxən'gənlər tehimu kəpəydi, omumən qüxəndi diyixkə bolidu. Əlwəttə, yənilə qüxənməywatkənlar boluxi mümkün. Məmlikət iqidə, hətta partiyə iqidimu qüxənməstin, 7 - kurultaydin buyanki luxiənning unqi-wala toqra boluxi natayın dəp hisaplawatkanlar boluxi mümkün. Lekin, pakit aldimizda turuptu, biz ikki inkilap-ni elip barduk: Biri — məmlikə boyiqə hakimiyətni tar-tiwalidioqan burza demokiratik inkilawi; yənə biri — sotsiyalistik əzgərtixni yoloja қoyidioqan, sotsiyalistik məmlikə kuridioqan puroletariyat sotsiyalistik inkilawi. 7-kurultaydin buyanki 11 yil iqidə koloqa kəltürgən nə-tijimiz nahayiti zor, uni pütün məmlikət etirap kıldı, pütün dunya etirap kıldı, hətta qət'əl burzaaziyisimu etirap kiliçka məjbur boldi. Ikki inkilap dangzhongyangning 7 - kurultaydin həzirolıqə bolovan luxiəninining toqra ikənligini ispatlidi.

Əktəbir inkilawi burzaaziyini aqdurup taxlidi, bu dunyada bir yengilik boldi. Bu inkilapni həlkəara burzu-

aziyə ak - қарини ayrimay tillawərdi, yaman dəwərdi. Rosiyə burzuaziyisi əksilinkılıwiy sinip idi, u qaođda, ular dələt kapitalizimiqə yekin yolimay, ixni aksatti, buzoqunqılık kildi, қoral kətirip qikti. Rosiyə puroletariyati, baxka amal bolmiojanlıktın, uni jayliwetixkə məjbur boldi. Bu hərkaysı əl burzuaziyisining aqqiojını kəltürdi, ular tilliojili turdi. Bizdə milli burzuaziyigə yumxakrak muamilə kılindi, u anqə biaram bolmidi, az-tola tapawət bar ohxaydu digən yərgə kəldi. Həzir Ezinhover, Dallislar Amerikining muhbirlirini Zhongguoqa kəlgili koymaywatidu, bu əmiliyəttə bizning siyasetimizdə muxundaq tapawət barliojini etirap kilojanlıqı. Əgər bizning bu yər malimatang bolojan bolsa, ularni қarisiojila adəm tillaydiojan makala yezixka əwətkən bolatti. Ular yezilojan makalida məhsusla adəm tillimay, birər yahxi gəp kılıp koyuxidin, undak ķilsa ixning təs bolup ķelixidin korkıdu.

Burun Zhongguo “kona qong diguo”, “xərkəy Asiya kesel kərpisi”, iqtisatta қalak, mədiniyəttimu қalak, uning üstigə, tazilikka riayə kilmaydu, topnimu jaylap oyniyalmaydu, su üzüvkimu yarimaydu, ayalliri putini boqidu, ərliri ərüm qaç koyidu, tehi aqwatmu bar, Zhongguoning eyimu anqə qiraylik əməs, qət'əlning eyi hərkaqan süzükək bolidu, diyilətti, kiskisi, yaman yeri az əməs idi. Lekin, 6 yillik isləhat arkilik, Zhongguoning kiyapitini əzgərttuk. Bizning nətijilirimizni hıqkim inkar kılalmaydu.

Bizning inkilawiy ixlirimizoja rəhbərlik kilojuqi hexin — bizning partiyimiz. Bu ətəmkən kurultayda təjri-

bilərni yəkünləp, aldi bilən pütün partiyini tehimu ittipaklaxturux lazim. Partiyimiz 6 - ayoqıqə 10 milyon 730 ming əzaoja igə boldi. Bu 10 milyondin artuk partiyə əzasioja karita kəng kələmdə tərbiyə hizmiti, qüxəndürük hizmiti, ittipaklık hizmitini ixləp, ularni həlk iqidə hexinlik rolini tehimu yahxi oynaydiqan əlibənzər lazim. Yaloquz partiyila bolqan bilən kupayə kilmaydu, partiyə — hexin, u ammioja igə boluxi zərür. Bizning türlük konkirit hizmətlirimizning, alayluk, sanaət, yeza igiligi, soda, mədiniyət - maarip ətarlılıq hizmətlirimizning 90 pirsəntini partiyiliklər əməs, bəlkı partiyisizlər ixləydu. Xuning üçün amma bilən yahxi ittipaklixip, ittipaklıxixka bolidiqan barlıq kixilər bilən ittipaklixip billə ixləx kerək. Burun bizdə pütün partiyini ittipaklaxturux wə partiyə sırtidiki zatlar bilən ittipaklixix jəhəttə bir-munqə nuksanlarmu boldi. Biz bu qətimki kurultayda wə kurultaydin keyin təxvik wə tərbiyə elip berip, bu jəhəttiki hizmətni taza bir yahxilimiz lazim.

Həlkarada, pütün dunyadiki ittipaklixixka bolidiqan barlıq küqlər bilən ittipaklixiximiz, həmmidin awal Sovet ittipakı bilən ittipaklixiximiz, kerindax partiyilər, kerindax dələtlər wə həlkələr bilən ittipaklixiximiz, yənə barlıq teqlikpərvər dələtlər wə həlkələr bilən ittipaklixiximiz, həmmə paydılık küqlərdin yardım eliximiz lazim. Bu qətim 50 nəqqə məmlikətning gongchəndangining wəkilliri kelip əməkdaşlığı qəbul edildi, bu—nahayiti yahxi ix. Ilgiri biz məmlikət boyiqə hakimiyyətni əlaqələndirmək iduk, ikki inqilapning qəlibisigə erişməgə iduk, kurulux nətijilirini əlaqələndirmək iduk.

iduk, əmdi əhwal baxğıqə bolup kaldı. Qət'əllik yoldaxlar bizgə heli hərmət kılıdioğan boldı.

Biz partiyə iqi wə sirtidiki, məmlikət iqi wə sirtidiki ittipaklixixka bolidioğan barlıq küqlər bilən ittipaklixixta nimini məksət kılımız? Uluoł sotsiyalistik dələt қuruxni məksət kılımız. Bizning dəlitimizdək bundak dələtkə "uluoł" digən səzni ixlitixkə bolidu wə ixlitix kerək. Bizning partiyimiz — uluoł partiyə, bizning həlkimiz — uluoł həlk, bizning inkilawımız — uluoł inkilap, bizning қurulux iximiz — uluoł қurulux ixi. 600 milyon ahalisi bar dələttin yər xarida pəkət birila bar, u—mana biz. Burun həkning bizni kəzgə ilmaslioğining səwiwi bar idi. Qünki sening hiqkandak təhpəng yok idi, polatning yillik məhsulati aran nəqqə yüz ming tonnila idi, yənə kelip, Yaponluklarning қolida idi. Guomindang - Jiang Jieshi 22 yil diktatura yürgüzüp, yilioğa aran birkanqə on ming tonna ixləpqikiraloğan idi. Həzir bizningmu tehi jık əməs, lekin azraq bolsimu ixləpqikarduk, bu yil 4 milyon tonnidin axidu, kelər yil 5 milyon tonnidin bəsüp ətsək, ikkinqi 5 yillik pilanda 10 milyon tonnidin axuruwetimiz, üçinqi 5 yillik pilanda 20 milyon tonnidin exip ketixi mümkün. Biz bu nixanni əməlgə axurux üçün tiriximiz lazim. Dunyada 100 qə dələt bolsimu, lekin polatni 20 milyon tonnidin axuroğan dələttin aran birkanqisilla bar. Xuning üçün, bizning bu dəlitimiz güllinip ketidioğan bolsa, uluoł sotsiyalistik dələt bolidu, etkən 100 nəqqə yıldın buyankı axundak қalaklıq halət, hək kəzgə ilmaydioğan əhwal, nəs başkan əhwal tamamən əzgiridü, bəlki dunyada əng küqlük boğan kapitalistik dələtkə

yəni Amerikioğa yetixiwalidu. Amerikining 170 milyon-la ahalisi bar, dəlitimizning ahalisi uningkidin birqan-qə həssə kəp, baylioqimu mol, iklim xaraiti uningkigə ohxap ketidu, yetixiwelix mümkün. Yetixiwelix kerəkmə, yok? Tamamən kerək. Sening bu 600 milyon ahaləng nimə ix əlidü? Uhlamdu? Uhlixi kerəkmə yaki hizmət ələkili kerəkmə? Əgər hizmət ələkili kerək diyilidiyən bolsa, həkning 170 milyon ahalisi turupmu 100 milyon tonna politi bar yerdə, sening 600 milyon ahaləng 200 milyon tonna, 300 milyon tonna polat ixləpqikiralmamdu? Yetixiwalalmışang, u qaoqda, tiling əsaslı bolidu, anqə xərəplik bolmaysən, taza uluq bolmaysən. Amerikining dəlet kuroqini oşa 180 yilla boldi, 60 yıldın ilgiri uningmu politi aran 4 milyon tonna idi, biz uningdin 60 yil arkida. Yənə 50 yil, 60 yil et-kəndin keyin, uningdin jəzmən exip ketiximiz kerək. Bu — bir məs'uliyət. Sening adıming xunqə kəp, yering xunqə kəng, baylioqing xunqə mol tursa, yənə kelip, sotsiyalizim kuruwetipsən, uning əwzəlliği bar ikən, nətijidə 50 - 60 yıldimu Amerikidin exip ketəlmisəng, seni nimə disə bolidu? U qaoqda seni yər xardin kooqlax kerək! Xuning üçün, Amerikidin exip ketix mümkün bolupla ələkastın, bəlki tamamən zərür, tamamən kerək. Əgər xundak bolmisa, biz Zhonghua milliti pütün dunyadiki millətlər aldida yərgə karap ələkiz, bizning insaniyətkə əsaslı tohpımız qong bolmay əlidü.

Ikkinqi, partiyining ən'ənisigə warislik ələklix tooprisida. Bu ələtimkə ələkultayda partiyimizning idiyə jəhət-

tiki wə istil jəhəttiki isil ən'ənisini dawamlik jarı kilip, zhuguənzhuyi, məzħəpqiliktin ibarət ikki nərsigə həkikи türdə karxi turux lazim, buningdin baxka, guənliaozhuyioqimu karxi turux kerək. Guənliaozhuyi digən nərsə üstdə bugün tohtalmaymən, zhuguənzhuyi wə məzħəpqilik üstdilə tohtilimən. Bu ikki nərsə süpürüp taxlansa, yənə pəyda bolidu, pəyda bolsa, yənə süpürüp taxlaxka tooqra kelidu.

Hatalixix diginimiz — zhuguən jəhəttə hatalixix, idiyə tooqra bolmaslıq digən səz. Biz kərgən Stalinning hatalioqı tənkit ķilinoqan nuroqun makalılarda bu məsilə tiloqa elinmiqən yaki nahayiti az elinoqan. Stalin nimə üqün hatalaxtı? Bir kisim məsilidə uning zhuguən karixi keguən əmiliyətkə uyğun bolmidi. Ҳazır bizning hizmitizdə bundak ixlər daim uqrab turidu. Zhuguənzhuyi keguən əmiliyətni asas ķilmay, riyal imkaniyətni asas ķilmay, zhuguən arzuni asas ķildi. Bizning bu qetimkى kurultiyimizning həjjətliridə bəlgilinidioqan nərsilər, sezlinidioqan nərsilər Zhongguoning əmiliyitigə mümkün kədər uyğun kelixi wə yekinlixixi kerək. Xuning bilən bir wakitta, ilgiriki təjribilirimizgə asasən, əmiliyətkə uyğun bolmioqan nuqtinəzərlərni tənkit ķiliximiz, bu zhuguənzhuyini tənkit ķiliximiz, bu zhuguənzhuyioqə zərbə beriximiz lazim. Bu wəzipini birkənqə yil burunla otturioqə կoyuxka baxlioqan iduk. Əmdi bizning karxi turidioqinimiz—sotsiyalistik inkilap wə sotsiyalistik kuruluxtiki zhuguənzhuyi. Burun, demokratik inkilap da-wamida, zhuguənzhuyining ziynioqə uqrioqan waktimiz nahayiti uzak boldi, jajimizni taza yiduk, genjüdilərdin

pak - pakiz digüdək ayrılip kalduk, inkilawiy küqlərning 90 pirsənttin artukraqidin ayrılip kalduk, xu waqıtka kəlgəndila andin oyoqinixka baxliduk. Yən'əndiki istil tüzitix arkılık təkxürük-tətkik kiliixka, əmiliyətni asas kiliixka etiwar berip, andin bu məsilini aydinglaxturuwalduk. Marksizimning omumi həkikitini jəzmən Zhongguo inkilawining konkirit əmiliyiti bilən birləxtürük lazımlı, birləxtürülmişə bolmayıdu. Dimək, nəziriyyə bilən əmiliyət birlikkə kelixi kerək. Nəziriyyə bilən əmiliyətning birligi—Marksizimning əng asasiy pirinsipi. Biənzhenglik weywulun boyiqə bolqanda, idiyə keguən əmiliyətni əks əttürüxi həmdə keguən əmiliyəttə təkxürülüxi lazımlı, həkikət ikənligi ispatlanıqları, andin uni həkikət digili bolidu, bolmisa həkikət digili bolmayıdu. Bizning birikanqə yıldın buyankı hizmitimizdə nətijə bar, lekin zhuguənzhuyılık illət həmmə jayda bar. Həzir bar bolupla kalmastın, kəlgüsidi mu bolidu. Zhuguənzhuyi mənggü bolidu, 10 ming yıldın keyinmu, 100 milyon yıldın keyinmu bolidu, insaniyət yokalmışla, haman bolidu. Zhuguənzhuyi bolidikən, haman hatalık etülidü.

Məzhəpqılık dəydiojan yənə bir nərsimu bar. Bir jayning əzигə has omumilioji bolidu, bir məmlikətning-mu əzigə has omumilioji bolidu, yər xariningmu əzigə has omumilioji bolidu. Həzir yər xarining sirtidikini koyp turaylı, qünki қatnax yoli tehi eqilmidi. Əgər Mars yaki Wenerada adəm barlıqı məlum bolsa, ular bilən ittipaklıxix, birlilik səp tüzük məsilisi üstidə xu qaoğda səzlixərmiz. Həzir biz partiya iqidiki, məmlikət iqidiki wə pütün dunyadıki ittipaklık məsilisi üstidə tohtiliwa-

timiz. Bizning pirinsipimiz xuki, kim bolsa bolsun, qət'əl partiyisi, qət'əllik partiyisiz zat bolsun, dunya teqlioja wə insaniyətning ilojar ixlirioqa bizə payda yətküzsila ular bilən ittipaklıxiximiz kerək. Aldı bilən birqanqə on gongchəndang bilən ittipaklıxiximiz, Sovet ittipakı bilən ittipaklıxiximiz lazımlı. Sovet ittipakıda bəzi hatalıklar yüz bərgənliliktin, u hatalık nahayiti qong bala teriqəndək, bu jəhət kəp səzləndi, jik, gəp-qəqək kılındı, bundaç küzitix muwapiq əməs. Hərkəndək bir millətning hatalaxmaslıqı mümkün əməs, halbuki, Sovet ittipakı — dunyada tunji sotsiyalistik dələt, besip ətkən yolimu xunqə uzun, uningda hatalık yüz bərməsligi mümkün əməs. Sovet ittipakıda yüz bərgən hatalığın, alaylı, Stalinin hatalıqlarının orni kəndək? U kismən haraktırılık, wakıtlıq haraktırılık, bəzi nərsilərgə 20 yıl boluptimiz, xundak bolsimu u əhaman wakıtlıq, kismən nərsə, uni tüzitixkə bolidu. Sovet ittipakının axu asasıy ekimi, axu asasıy təripi, axu zor kəpqılığı tövəra. Rosiyidə Leninizim barlıkka kəldi, əktəbir inkilawi arkılıq u tunji sotsiyalistik dələtkə aylandı. U sotsiyalizim kurdı, faxistlarnı yəngdi, əkdrətlik bir sanaət dəlitigə aylandı. Uningda biz üginidioğan nuroğun nərsə bar. Əlwəttə, ilojar təjribilirini üginimiz, kalaq təjribilirini ügənməyimiz. Bizning əzəldin otturioqa köyup kəlgən xoarımız — Sovet ittipakının ilojar təjribilirini üginix, kim seni kalaq təjribilirini ügənsün dəptu? Bəzilər ak - karını ayri-maydu, hətta Sovetliklərning osuruqımı ularoja hux buy puraydu, umu zhuguənzhuyi. Sovetliklərning əzli-rimu sesik dəydiqo! Xunga, təhlil kiliş kerək. Biz Stalin-

ning nətijsisi yəttə ülüx, hatalioji üq ülüx digən iduk. Ularning asasiy nərsiliri, kəpligən nərsiliri yahxi, kerəklik; kişmən nərsiliri hata. Bizningmu kişmən nərsilirimiz yahxi əməs, əzimiz uni taxliwetiximiz kerək, baxka dələtlərni bu yaman ixlarnı üginixkə dəwət kilişkə tehimü bolmaydu. Lekin, əski ixlarmu bir hil təjribə hisaplinidu, uningmu qong roli bar. Bizdin Chen Duxiu, Li Lisən, Wang Ming, Zhang Guotao, Gao Gang, Rao Shushidək adəmlər qıktı, ular bizning okutkuqımız. Buningdin taxkıri, bizning baxka okutkuqımız bar. Məmlikət iqidin eytkanda, əng yahxi okutkuqi — Jiang Jieshi. Biz қayıl kilalmıqan kixini Jiang Jieshi bir okutupla қayıl kilidu. Jiang Jieshi қandaq usul bilən okutidu? U jiguənqiang, top - zəmbirək, ayrupilan bilən okutidu. Yənə jahan'gir digən okutkuqımı bar, u bizning 600 milyon həlkimizni tərbiyilidi. 100 yıldın artuk wakittin buyan, birkənqə küqlük jahan'gir dəlet bizni əzdi, bizni tərbiyilidi. Xuning üqün, yaman ixningmu tərbiyiwi roli bar, əynəklik roli bar.

Məzhəpqilikkə karxi turuxta alahidə tohtilip etüxkə ərziydiqını — əzigə karxi kürəx kilojan kixilər bilən ittipaklıxix. U sən bilən uruxkan, seni yərgə etip urojan, seni ziyan tartkuzojan, yüzüngni kətküzgən, yənə kelip, sən anqə yaman bolmisangmu, sanga jihuyzhuiyi digən “mənsəp”ni bərgən boluxi mümkün. Tooqra zərbə bərgən bolsa, boptu, əzəng əslidə jihuyzhuiyi tursang, nimixkə zərbə bərməydikən? Mən bu yerdə natoqra zərbə bərgən, natoqra kürəx kilojan-larnı dəwatiimən. Əgər u kixilər keyinqə pozitsiyisini

əzgərtip, sanga hata zərbə bərgənligini, seni jihuyzhuyi padixalioğining padixasi kılıp қoyojanlioğining muwapiq bolmiojanlioğını tən alsa, muxuning əzila kupayə kildi. Əgər ayrim kixilər tən almisa, kütüp turuxka bolamdu? Kütüp turuxkimu bolidu. Ittipaklixix — sən bilən pikir ihtilawi boローン, seni yaratmioğan, sanga hərmət kilmioğan, sening bilən arazlixip kaloğan, sanga қarxi kürəx kiloğan, seni ziyanqa uqratkan kixilər bilən ittipaklixix digən sez. Pikri ohxaxlaroja kəlsək, ular bilən burunla ittipaklaxkan, ittipaklixix məsilisi məw-jut əməs. Gəp tehi ittipaklaxmioğanlar üstidə. Tehi ittipaklaxmioğanlar diginimiz — pikri ohxax bolmioğanlar yaki kəmqliliqi qongräklər. Məsilən, hazır partiyimiz iqidə təxkiliy jəhəttin partiyigə kirgən bolsimu, idiyə jəhəttin tehi partiyigə kirmigən birmunqə kixilər bar, ular gərqə sən bilən uruxmioğan, elixmioğan bolsimu, lekin tehi idiyə jəhəttin partiyigə kirmigənliliktin, kiloğan ixi mukərrər halda taza muwapiq bolmaydu, bəzi kəm-qilikliri bolidu yaki bəzi əski ixlarnı kılıp қoyidu. Bu bir kisim kixilər bilən ittipaklixix, ularoja tərbiyə berix, ularoja yardım berix lazımlı. Ilgiri mən kəmqliliyi bar hərkəndək kixinin, hatalık ətküzgən hərkəndək kixinin tüzətkən - tüzətmigənligigə karapla қalmastın, bəlki uning tüzitixigə yardım berix, birinqidin karax, ikkinqidin yardım berix kerək digən idim. Əgər bir qəttə turup, əni қandaq қılarşənkin, yahxi kilsangoğu yahxi, yahxi kilmisang, əzəngning xorı dəp karap turi-dioğan bolsang, bundaq pozitsiyə aktip pozitsiyə əməs, passip pozitsiyə bolidu. Marksizimqilar aktip pozitsiyə

tutuxi, karax bilənla kalmastın, yənə yardım berixi lazımlı.

Üqinqi, zhongyang weyyüənhuyning saylimi tooqrisida. Baya yoldax Deng Xiaoping 8-nəwətlik zhongyang weyyüənhuy weyyüənlirining sani 150 tin 170 kiqə bolidioqanlıqını eytti. 7-nəwətlik zhongyang weyyüənhuyning weyyüəni 77 kixi idi, bu ketim bir həssidin keprək қoxuldi, muxundak ķilsak, birkədər muwapık bolar. Birkənqə yil etkəndin keyin, məsilən 5 yil etkəndin keyin yənə kengəytilsə paydılıkrak bolar. Həzirki nuroqun taza əşketiwatkan kixilər Yapon baskunqilirioja қarxi urux dəwridə yetixip qıkkən, "38-yillik" kadir diyilgənlər ənə xular. Ular — bizning həzirki hizmitimizning nahayiti muhim asası, ular bolmisa bolmayıdu. Lekin bu bir kisim kadirlarning sani nahayiti kəp, ularni orunlaxturımız disək, bu nəwətlik zhongyang weyyüənhuy weyyüənlirining sanini birkənqə yüz kixigə kəpəyti xəkə tooqra kelidu. Xuning üçün bu ketim ularni orunlaxturuxni oylaxmiduk. Zhongyangning, kixi sani 150 tin 170 kiqə bolsa, digini zadi muwapıkmu, yok, zadi қanqılık bolsa yahxi bolidu, yoldaxlar oylixip kərsə.

Muəyyənləxtürük kerəkki, etkən nəwətlik zhongyang weyyüənhuyning weyyüənliri hizmət ixlidi, 7-krurultayning tapxuruqını yerdə koymidi. 11 yil məbəynidə ular Zhongguoning demokratik inkilawioja tooqra rəhbərlik қildi, sotsiyalistik inkilap wə sotsiyalistik қuruluxka tooqra rəhbərlik қildi, qong qataq qıkmidi həmdə hər hil - hər yangza jihuzhuyilik

nərsilərgə қарxi kürəx kılıp, hata nərsilərgə қарxi kürəx kılıp, inkilapka, kuruluxka paydisiz boローン türlük amillarnı yengdi. Ularning nətijisi bar, ular diginimiz hatalık ətküzgən bəzi yoldaxlarnimu əz iqigə alidu. Bu yerdə gəp bir pütün zhongyang weyyüənhuy üstidə ketiwatidu. Ayrim yoldaxlarqa kəlsək, undak məlqərləxkə bolmaydu. Bolupmu Wang Ming, u 7-kurultay waktida əpləp - səpləp ətüwelik üçün, bir yazma bayanat qikirip, zhongyangning luxiənining tooqrilioqını etirap kıləqan, 7-kurultayning siyasi dokladını etirap kıləqan, kurultayning қararioja boysunuxka razi boローン idi. Lekin keyin mən uning bilən səzləxkəndə, u yənə yeniwaldı, u hili ki nərsini untup կaptu. U կaytip berip oylap bekip, ətisi yənə, bir nərsə yeziptikənmən, hatalioqimni ikrar kiliptikənmən, didi. Mən, sən u qaoqdioq ikrar kılqanting, hazır ikrar kilmisang, կayturuwalsangmu bolidu, didim. U կayturupmu almidi. Keyin zhongyang weyyüənhuyning 2-omumi yioqinida, uning əz hatalioqini səzləp ətüxini ümit kıləqan iduk, lekin u baxka nərsini səzlidi, bizlərni undak yahxi, mundak yahxi digənnila səzlidi. Biz, bu gəplərni səzlimisəngmu bolidu, sən Wang Ming əzəngning kandak hatalioqing barlioqını səzləp bak disək, u unimidi. U zhongyang weyyüənhuyning 2-omumi yioqinidin keyin hatalioqini əsləp yezip qikixka makul boローン idi. Lekin u keyin yənə, kesilim bar, mingə ixlətsəm bolmaydu, қolumoqa kələm alsamla, kesilim қozojılıp қalidu, didi. Bəlkim u kəstən xundak dəwatkandu, birnimə diyix təs. U һazirolıqə kesəl, bu қetimki қurultayoqimu katnixal-

maydikən. Uni saylamduk, saylimamduk? Yənə yoldax Li Lisənni saylamduk, saylimamduk? Li Lisənni əpu kılıdiqanlar kəprək, Wang Mingni əpu kılıdiqanlar azrak. Yoldax Deng Xiaopingning eytkinidək, əgər ularni saylaydioqan bolsak, əhmiyiti yənilə 7-kurultayda saylioqinimizə oxhax bolidu. 7-kurultay waktida, nur-ojun wəkillər ularnı (yaloquz Wang Mingnilə əməs, heli birqanqə yoldaxnimü) saylioqılı unimioqan idi. Xu qaoqda, əgər muxu fangzhenni kollansak, biz hatalık ətküzüp köyimiz, digən idük. Hatalık ətküzgənlərni saylimisak, nimə üçün hatalık ətküzgən bolımız? Qünki undak kiliq ularning usuli boyiqə ix kiloqanlıq bolatti. Ularning usuli, sening hatalık ətküzgənliliginning rast - yalojanlioqıq karimay, seni jihuyzhuyiqi dəp elan kiliplə qərüwetix. Əgər bizmu xundak kilsak, ularning luxiənidə mangoqan bolımız, Wang Ming luxiənidə yaki Li Lisən luxiənidə mangoqan bolımız. Undak ixni kilmaymız, bizni Wang Ming luxiənidə, Li Lisən luxiənidə mang disə, mangmaymız. Ular yoloqan partiyə iqidiki munasiwət xundak bir hil munasiwət idiki, ular hatalık ətküzgən yaki əzlirigə karxi kürəx kiloqan, əzlirini jihuyzhuyiqi dəp tillioqanlarnı qərüwetətti. Ular əzlirini yüzdə - yüz bolxewik dəp atixiwal-oqan idi, keyin təkxürüp karisak, ular yüzdə - yüz jihuyzhuyiqi ikən, ular "jihuyzhuyiqi" dəp ataxkan biddə bolsa azdur - kəptur Marksizim bar ikən.

Bu yerdiki əng tüp daoli xuki, ular yəkkə - yiganə xəhslər əməs, bəlki ular uxşaq burzuaziyə iqidiki heli zor bir əksim kixilərgə wəkillilik kili. Zhongguo—

uxxak burzuaziyə ammisi kəp məmlikət. Uxxak burzuaziyə iqidə heli zor bir əsim kixilər təwrinip turidu. Həllik ottura dihanlarnı alsak, həmməylən kərüp turuptuki, əksinə inkilapta bolsun, ular əhaman təwrinip turidu, kət'i əməs, hoxal bolup kətsə, hədini yokitip koyidu, ümitsizlənsə, bəxi qüxüp ketidu. Ularning həmixinə kəz aldiroja kelip turidioqını axu azojına mülki, bir-ikki at-ulioq, birər əharwisi, 10 nəqqə mo yerila. Ular əz payda-ziyininingla ojemini yəydu, bu nərsilərdin ayrılip əkəlmizmikin dəp korkidu. Bundak adəmlər kəmbəoqəl dihanlaroja ohximaydu. Zhongguoning kəmbəoqəl dihanlıri ximalda 50 pirsəntni, jənupta 70 pirsəntni təxkil kildi. Partiyimiz, tərkip jəhəttin eytkanda, asasən ixqilar bilən kəmbəoqəl dihanlardın yəni puroletariyat bilən yerim puroletariyattin tərkip tapkan. Yerim puroletariyatmu uxxak burzuaziyə, lekin uning kət'iliyi ottura dihanlaroja əkarioqanda kəp yahxi. Partiyimiz bir əsim ziyalılarnımı köbul əldi, 10 milyondan artuk partiyə əzasi iqidə, qong, ottura, kiqik ziyalılar təhminən 1 milyonni təxkil kildi. Bu 1 milyon ziyalını jahan'girlikkə wəkillik kildi digili bolmaydu, pomixxiklar sinipioqa wəkillik kildi digili bolmaydu, guənliao burzuaziyigə wəkillik kildi digili bolmaydu, milli burzuaziyigə wəkillik kildi digilimə bolmaydu, uların uxxak burzuaziyə fənchousioqa kir-güzən muwapikrak. Ular, asaslıoji, uxxak burzuaziyə fənchousidiki əksinə bir əsim kixilərgə wəkillik kildi? Xəhər wə yezillardiki ixləpinqikirix wastiliri kəprək bol-oqan bir əsim kixilərgə, məsilən, həllik ottura dihan-

lar oja wəkillik kılıdu. Bu bir kisim ziyalı partiyə əzalırı, aldimdin əjdihə, kəynimdin yolwas qikip kalarmikin, dəp қorkıdu, həmixə arisalda bolup turidu, ularda zhuguənzhuyi əng kəp, məzhəpqilik az əməs. Bizning Wang Ming luxiəni bilən Li Lisən luxiəninə bu ikki wəkilini saylixımız nimini kərsitudu? Bu bizning bundak idiyiwi hatalık etküzgən kixilərgə kılıdiojan muamilimizning əksilinkılápqilaroja wə bəlgünqilərgə (Chen Duxiu, Zhang Guotao, Gao Gang, Rao Shushiqə ohxax adəmlərgə) kılıdiojan muamilimizdin pərklinidi-qanlioqını kərsitudu. Ular zhuguənzhuyi, məzhəpqilikni oquk - axkara, daka - dumbak qelip kıldı, əzinin siyasi ganglingini ketirip qikip həkni boysunduruxka intildi. Wang Mingning siyasi ganglingi bar, Li Lisənningmu siyasi ganglingi bar. Dərwəkə, Chen Duxiuningmu siyasi ganglingi bar idi, lekin u Trutskiqiliq kıldı, bəlgünqilik kıldı, partiyə sirtida partiyigə əkarxi hərkət elip bardı. Zhang Guotao süyikəst ixlitip, bəlgünqilik kılıp, guomindang tərəpkə etüp kətti. Xunga, Wang Ming, Li Lisənlərning məsilisi yaloquz ularning əz məsilisila əməs, muhimi xuki, uning ijtimai səwiwi bar. Partiyə iqidə heli bir kisim kixilərning muhim pəytkə kəlgəndə arisalda bolidiojanlioq — muxu ijtimai səwəpning partiyimiz iqidiki inkası. Bundak arisaldilar — jihuy-zhuyiqilar. Jihuyzhuyiqilar buningdin payda qiksa, bu ixni kılıdu, uningdin payda qiksa, u ixni kılıdu, ularda muəyyən pirinsip bolmaydu, muəyyən nizamnamə bolmaydu, muəyyən yenülük bolmaydu, u bugün bundak kilsa, ətə yənə undak kılıdu. Məsilən, Wang Ming mana

xundak ķildi, u ilgiri ajayip “sol” bolup kətkən idi, keyin bolsa ajayip ong bolup kətti.

7-ķurultay waktida, biz ąxu yoldaxlarnı қayıl ķılıp, Wang Ming, Li Lisənlərni saylıoqan iduk. Əmisə 7-ķurultaydin buyankı 11 yil mabəynidə biz ziyan tarttukmu? Қılqimu ziyan tartmiduk, Wang Ming, Li Lisənlərni saylıoqanlıoqımız səwiwidin inkilawımız ojəlibə ķilmay қalojını yok, yaki birkənqə ay keqikip ojəlibə ķilojını yok.

Ularnı saylıoqanlıq hatalık ətküzgənlərni mukapatlıoqanlıq bolamdu? Hatalık ətküzgənlər zhongyang weyyüən bolidioqan bolsa, əmisə, həmmimiz hatalık ətküzsək bolqudək, bəribir, zhongyang weyyüən bolux pursitigə igə bolidikənmiz, xundak bolamdu? Undakmu bolmaydu. Қaranglar, biz 70 nəqqə zhongyang weyyüən yənə zhongyang weyyüən bolimiz dəp ķəstən birnəqqə hatalık ətküzüwatkinimiz yokğu. Zhongyang weyyüən bolmioqanlarımı, “38-yillik”tin burunkilar bolsun, “38-yillik”lar bolsun, “38- yillik”tin keyinkilər bolsun, zhongyang weyyüən bolmən dəp Wang Ming, Li Lisənlərni dorap, ikki luxiənni yoloja կoyup, uni 4 luxiən’gə aylandurarmu? Yak, hıqkim undak ķilmaydu, bəlki ularning hatalioqidin ibrət elip, tehimu ehtiyatlıkräk bolidu.

Uningdin baxka, ətkəndə “baldur inkilap ķiloqandin keyin inkilap ķiloqan yahxi, inkilap ķiloqandin inkilap ķilmioqan yahxi” dəydioqan gəp bar idi, undak bolsa ular saylansa, partiyə iqidə tooqridin hata yahxi, kiçik hatalıktın qong hatalık yahxi dəydioqan məsilə yüz

berəmdü? Wang Ming, Li Lisənlər luxiən hatalioğı etküzgən, ularni zhongyang weyyüənlikkə saylaymız disək, nətijidə tooqra kilojan yaki kiqik hatalık etküzgənlərdin ikkiylənninq ornini boxitip, ularni səhnigə qikirixka tooqra kelidu. Bundaq orunlaxturux dünəyada əng adalətsizlik bolamdu? Muxu nuktidin қariojanda, u tolimu adalətsizlik bolidu: Kəranglar, tooqra kilojan yaki kiqik hatalık etküzgənlər ornini qong hatalık etküzgən hılıki kixilərgə boxitip berixkə tooqra keliwati, bu nahayiti roxən adalətsizlik, buningda hıqkandak adalət yok. Muxundak selixturulidiojan bolsa, tooqridin hata yahxi, kiqik hatalıqtın qong hatalık yahxi digənni etirap kilişka tooqra kelidu. Lekin, baxka bir nuktidin қariojanda, undak əməs. Luxiən hatalioğı etküzüx bilən ularning pütün məmlikətkə dangki kətkən, pütün dunyaqa dangki kətkən, ularni saylaxning daolisi ularning nam qikarоqanlıqı. Sening nimə amaling bar, ular nam qikarоqan, sening hatalık etküzməy yaki kiqik hatalık etküzüp qikarоqan naming ularningkidək qong əməs. Uxxak burzuaziyə kəp boğan bizning məmliketimizdə ular — tuq. Ular saylansa, nuroqun kixilər: gongchəndang yənilə ularni kütüp turuwatidu, ularqa hatalioqını tüzitiwalsun dəp, ikki orunni berixkə razi boptu, diyixi mümkün. Ularning tüzitix - tüzətməsligi baxka məsilə, u nahayiti kiqik məsilə, ular ikkila adəm. Məsilə xu yərdiki; bizning bu jəmiyyitimizdə xunqə kəp uxxak burzuaziyə bar, partiyimiz iqidə xunqə kəp uxxak burzuaziyə arisaldiliri bar, ziyalilar iqidə axundak nuroqun arisaldilar bar, ular muxu ülgigə karaydu.

Ular bu ikki tuoqning tehi barlioqini kərsə, aram tapidu, uhliyalaydu, hoxal bolidu. Sən bu ikki tuoqni ərüwət-səng, ular alakzadə bolup ketidu. Xuning üçün, gəp Wang Ming, Li Lisənlərning tüzitix - tüzətməsligidə əməs, ularning tüzitix - tüzətməsligi qong gəp əməs, qong gəp xu yerdiki, partiyə iqidiki milyonqə asanla təwrinidioqan, uxxak burzuaziyidin kelip qıkkənlər bolupmu ziyalilar bizning Wang Ming, Li Lisənlərgə kandak pozitsiyə tutidioqanlıqimizə karaydu. Bu yər islahatida bay dihanlar oqan muamilimizgə ohxaydu, biz bay dihanlar oqan təgmigən iduk, ottura dihanlar hatırjəm boldi. Əgər 8-şurultayda u ikkisiğə tutkan pozitsiyimiz yənilə 7-şurultaydikigə ohxax bolsa, partiyimiz buningdin bir mənpəətkə, bir yahxilikka erixidu, yəni pütün məmlikəttiki kəng uxxak burzuaziyini əzgərtix asanraç bolidu. Buning pütün dunyaojumu təsiri bolidu. Qət'əllərdə hatalık ətküzgənlərgə bizgə ohxax pozitsiyə tutidioqanlar nəhayiti az, yok diyixkə bolidu.

Bu ketimki şurultiyimizning təyyarlık yioqinining, bugündin baxlap hisaplıqanda, 10 nəqqə künla wakti bar, lekin yahxi orunlaxturulsa, təyyarlik hizmitini tamamən yahxi ixligili bolidu. Ixnimizki, bu ketimki şurultayni yahxi ətküzgili bolidu, wəkillərning səwiysi bu ketimki şurultayni yahxi ətküzüxkə kapalət berələydi. Əmma berilip ixləxkə, həmməylənning tirixixiqa toqra kelidu.

## PARTIYIMIZNING BƏZİ TARIHIY TƏJRIBILIRI\*

(1956- yil 9- ayning 25- künü)

Amerika jahān'gırlığı — silərning düxmininglər, bizningmu düxminimiz, pütün dunya həlkiningmu düxmini. Amerika jahān'gırlığının bizning ixlirimizoqa arılıxixi silərning ixliringlaroqa arılıxixidin təsrək. Amerika bizdin nahayiti yirak, bu — bir hil amil. Lekin, Amerika jahān'gırlığı қolını bək uzun sozuwatidu, elimizning Təywən əlkisigə, Yaponiyə, jənubiy Chaoxiən, jənubiy Vietnam, Filippin қatarlıq jaylaroqa sozdi. Amerika Ən'gliyə, Fransiyə, Italiyə, Islandiyə, qərbiy Germəniyilərdə əskər turoquzdi, uning ximaliy Afrikədə həm Ottura wə Yekin xərkətimi hərbi jidiliri bar. U қolını pütün dunya oqası sozdi. U—dunyawı jahān'gir. U—pütün dunya həlkining səlbı okutkuqisi. Pütün dunya həlkı ittipaklıxip, əzara yardımçıxip, həmmə yerdə uning қolını kesip taxliximiz lazim. Hər ketim uning bir қoli kesip taxlansa, biz heli aram tepip қalımız.

Zhongguomu burun jahān'gırılığın wə feodalı-

---

\* Bu — yoldax Mao Zedong Latin Amerikasidiki bəzi partiylərning wəkilləri bilən kiloqan sehbətning bir ənənəsi,

zimning zulmioja uqrıojan dələt, bizning əhwalımız ohxixip ketidü. Bir məmlikəttə yeza ahalisi kəp boluxi, feodal küqlərning saklanojan boluxining yaman təripi bolidü, lekin, puroletariyat rəhbərlik kılıdiojan inkilap üçün eytkanda, bu — yənə yahxi ix, bizni dihanlardın ibarət kəng ittipakqıoja igə kilidü. Əktəbir inkilawidin ilgiriki Rosiyidə feodalizim eojir halda məwjuṭ idi, bolxewiklar partiyisi kəng dihanlarning yar - yəligigə igə bołajanlıoji üçün, inkilap oqəlibigə erixti. Bizning dəlitimizdə tehimu xundak boldi. Məmlikitimiz — yeza igilik məmlikiti, 500 milyondin kəprək ahalə yezida turidü. Ilgiri urux kıløjanda, asasən, dihanlar oja tayanduk. Həzir elimizning xəhər burzuaziyisining sotsiyalistik əzgərtixkə nahayiti tez boysunojanlıoju dihanlarning təxkillən'gənligi, yeza igiligining kopiratsiyiləxtürulgənligidin boldi. Xunga, partiyining dihanlar arisidiki hizmiti intayın muhim.

Mening kariximqə, feodalizim eojir bołajan məmlikəttə, puroletariyat partiyisi yezilar oja berip dihanlarni tepixi kerək. Ziyalilar yezilar oja berip dihanlar bilən uqraxkanda, əgər pozitsiyisi yahxi bolmisa, dihanlarning ixənqigə igə bolalmayıdu. Xəhərdiki ziyalilar yezilardiki xəy'ilərni, dihanlarning rohiy əhalitini taza qüxənməydu, dihanlar məsilisini əhaman anqə muwapiq həl kılalmayıdu. Bizning təjribimizgə қarioqanda, uzak wakit ular bilən həkiki türdə iqtøyün - taxtøyün bolup, ularni əzlirining paydısı üçün kürəx kılıdiojanlıoju miz-oja ixəndürgəndila, oqəlibini қoloja kəltürgili bolidü. Dihanlar birdəmdila bizgə ixinip ketidü, dəp hisaplaxka

hərgizmu bolmaydu. Esinglarda bolsunki, dihanlar oqa yardım kılıp қoysakla, dihanlar bizgə ixinidu, dəp karimaslik lazim.

Dihanlar — puroletariyatning əng asaslik ittipakqisi. Partiyimizmu dəsləptə dihanlar hizmitining muhimliqini qüxənməy, xəhər hizmitini birinqi orunoğa, yeza hizmitini ikkinqi orunoğa қoyojan idi. Meningqə, Asiyadiki bəzi əllərning partiyiliri, məsilən, Hindistan, Hinduneziyining partiyiliri yeza hizmitini yahxi ixlimidi.

Partiyimiz dihanlar hizmitini ixligəndə, baxta muwəppəkliyətlik bolmidi. Ziyalılarda bir mijəz yəni ziyalılar huyi bolidu. Muxundak mijəz boğanlıqtın, ular yezi oja berixni halimaydu, yezini kəzgə ilmaydu. Dihanlarmu ziyalıları yakıtmaydu. Partiyimizmu u qaoqda yezilarnı qüxinixning usulini tapalmiojan idi. Keyin kaytidin berip, yezilarnı qüxinixning usulini tepiwaldi, yezillardiki hərkəysi siniplar üstidə təhlil yürgüzüp, dihanlarning inkilap kılıx təliwini qüxəndi.

Birinqi dəwrə, biz yezilarnı enik kərüp yətmidük. U qaoqda Chen Duxiuning ongqil jihuyzhuyilik luxiəni dihandin ibarət əng asaslik ittipakqini taxliwətkən idi. Bizning nuroqun yoldaxlirimiz yezilar oqa üstidin karimay, bir qetidin kariojan idi, dimək, yezilarnı sinipy nuktiinəzər boyiqə küzitixni bilmigən idi. Keyin Marksizimni igəlləp, yezilarnı sinipy nuktiinəzər boyiqə küzitidiojan boldi. Baya yeza təkxi əməs ikən, bəlki baylar, kəmbəoqəllər bar ikən, əng kəmbəoqəllərmü bar ikən, yallanma dihan, kəmbəoqəl dihan, ottura

dihan, bay dihan, pomixxikkə ayrılidikən. Bu dəwrde mən yezilarnı tətkik қildim, birnəqqə karar dihanlar hərkəti jiangxisuosi aqtım, gərqə Marksizimni anqə-munqə igəlligən bolsammu, əmma qongkur kərəlmidi.

Ikkinqi dəwrde, yahxi müəllimimizgə — Jiang Jieshioja rəhmət eytiximizə toopra kəldi. U bizni yezioja kooplıwətti. Bu dəwr nahayiti uzak boldı, 10 yıl iqliki urux boldı, uning bilən 10 yıl urux қilduk, xunga yezilar üstidə tətkikat elip barmay bolmidi. Bu 10 yilning dəsləpki birnəqqə yılıda yezilarnı qüxiniximiz tehi anqə qongkur bolmioğan idi, keyin heli qüxənduk, qüxiniximizmu heli qongkur boldı. Bu dəwrde Qü Qiubəy, Li Lisən, Wang Ming wəkilligidiki 3 kətimlik “sol”qıl jihuyzhuyılık luxiən partiyimizgə nahayiti qong ziyanlarnı kəltürdi, bolupmu Wang Mingning “sol”qıl jihuyzhuyılık luxiəni partiyimizning yezilardiki genjüdilirinən kəp kismini wəyran қıldı.

Keyin, üçinqi dəwr yəni Yapon baskunqılırioja karxi urux dəwri boldı. Yapon jahan'girligi besip kirdi, biz guomindang bilən uruxni tohtitip, Yapon jahan'girligi bilən urux қilduk. Bu qaoğda, yoldaxlırimız guomindang rayonliridiki xəhərlərgə axkara baralaydioğan boldı. Əslidə “sol”qıl jihuyzhuyılık luxiən hatalioğunu ətküzgən Wang Ming yənə onqıl jihuyzhuyılık luxiən hatalioğunu ətküzdi. U dəsləptə, kommunistik internatsionalning əng “sol” fangzhenini ijra kılğıan idi, bu qaoğda u yənə əng ong ong fangzhenni ijra қıldı. Umu bizning nahayiti yahxi bir səlbi okutkuqımız bolup, partiyimizni tərbiyildi. Biz-

ning yənə bir nəhayiti yahxi səlbı okutkuqımızı bar, u — Li Lisən. Ularning xu qaoqdiki asasiy hatalioğı jiaotiaozhuyilik kılıp, qət'əlning təjribilirini xu petiqə kəqürüp kəlgənligi. Partiyimiz ularning hata luxiənliridin hisap elip, Marksizim - Leninizim omumi həkikitini Zhongguoning konkirit əhwali bilən birləxtürüxning yolini həkiki türdə tepiwaldı. Xunga, tətinqi dəwrədə, Jiang Jieshi bizgə hujum kılqan qaoğda, Jiang Jieshini yoktitip, Zhonghua həlk jumhuriyyitini kurux mümkün boldı.

Zhongguo inkilawining təjribisi, yəza genjüdiliri kurux, yezilar arkılık xəhərlərni korxax, ahirda xəhərlərni elix təjribisi silərgə — nuroğun dələtlərgə muwapiq kəlməsligi mümkün, lekin paydilansanglar bolidu. Hərkəysinglar oja xuni təwsiyə kili mənki, Zhongguoning təjribisini hərgiz xu petiqə kəqürüp kətməngələr. Hər kəndək bir qət'əlning təjribisidin paydilinixkila boliduki, uni əkidiq kiliwelixka bolmayıdu. Jəzmən Marksizim - Leninizim omumi həkikiti bilən əz dəlitining konkirit əhwalidin ibarət bu ikki tərəpni birləxtürük lazımlı.

Dihanlarnı қoloqa kəltürük wə ularoqa tayinix üçün, yeziları təkxürük kerək. Buning usulu bir - ikki yaki birnəqqə yezini təkxürük, birnəqqə həptə wakıt sərp kılıp, yezillardıki sinipiyy küqlər, iktisadiy əhwal, turmux xaraiti қatarlıq məsililərni enikliwelixtin ibarət. Partiyining zongshujisioja ohxax muxundak asaslıq rəhbiriyy hadimlər əzi kol selip ixləp, bir - ikki yezining əhwalını qüxinixi lazımlı, ixləx üçün biraz wa-

kit qikirilsa, zaya kətməydu. Kuxqaq naħayiti kəp bolsimu, uning həmmisini təhlil kılıp olturuxning hajiti yok, bir - ikkisining iq - baqrı yerip kərülsila kupayə kıldı. Zongshuji bir-ikki yezini təkxürsə, kənglidə san hasıl bolidu, andin yoldaxlarning yezilarnı qüxinip, yezilar-ning konkirit əħwalini enikliwelixioja yardım berələy- du. Meningqə, nuroqun məmlikətlərning partiyiliridə ularning zongshujiliri bir - ikki "kuxqaq"ning iq - baqrı- rını yerip kərükxə əħmiyat bərməydu, yezilarnı bilix- niolu biraz bolidu, bırak qongkur əməs, xunga, qikaroqan yolyorukliri yezilarning əħwaliqja digəndək uyοqun kəlməydu. Partiyining rəhbiri yorganlıri, jümlidin məm- likətlik, əlkilik wə naħiyilik organlıridiki məs'ul yoldax- larmu xəhsən əzi bir-ikki yezini təkxürüxi, bir-ikki "kuxqaq"ning iq - baqrını yerip kərüxi lazim. Bu "iq- baqrını yerip kərük ilmi" dəp atılıdu.

Təkxürüxtə ikki hil usul bolidu, biri — atlıq yürüp gül kərük, yənə biri — attin qüxüp gül kərük. Atlıq yürüp gül kərgəndə, toluk bolmaydu, qünki, gül digən xunqə kəp - tə. Silərning Latin Amerikisidin Asiyaçşa kelixinglar atlıq yürüp gül kərgənlilik bolidu. Silərning məmlikitinglarda xunqə kəp gül bar, kərüp қoyupla ketip қalsanglar, hərgiz kupayə kilmaydu, yənə ikkin- qi hil usulni yəni attin qüxüp gül kərük, gülni sinqlap kərük, bir "gül"ni təhlil kılıx, bir "kuxqaq"ning iq - baqrını yerip kərük usulini қollinix kerək.

Jahān'gırlıknıñg zulmioja uqrawatkan məmlikət- lərdə ikki hil burzuaziyə yəni milli burzuaziyə wə məybən burzuaziyə bar. Silərning məmlikitinglarda

muxu ikki hil burzuaziyə barmu, yok? Bar bolsa kerək.

Məybən burzuaziyə baxtin - ahir jahən'girlikning ojalqisi, inkilapning düyxiangi bolup kəlməktə. Məybən burzuaziyə ayrim - ayrim əhalidə Amerika, Ən'gliyə, Fransiyə wə baxka jahən'gir dələtlərdiki longduən kapital guruhiqə bekiniidu. Məybənlər guruhiqə karxi kürəxtə, jahən'girlar otturisidiki ziddiyəttin paydilinip, aldi bilən, uning birigə takabil turux, nəwəttiki əng asaslıq düxmən'gə zərbə berix lazımlı. Məsilən, burun Zhongguodiki məybən burzuaziyə iqidə Ən'gliyəpərəslər, Amerikapərəslər wə Yaponiyəpərəslər bar idi. Biz Yapon baskunqılırioğla karxi urux dəwridə, Ən'gliyə wə Amerika bilən Yaponiyə otturisidiki ziddiyəttin paydilinip, aldi bilən, Yapon tajawuzqılırını wə uningoğla bekinoğan məybənlər guruhiini yokattuk. Uningdin keyin, Amerika, Ən'gliyə tajawuzqi küqlirigə karxi turup, Amerikapərəs, Ən'gliyəpərəs məybənlər guruhiini yokattuk. Pomixxiklar sinipining iqidimu guruh bar. Əng əksiyətqılıri az sanda, wətənni səyidioğan, jahən'girlikkə karxi turuxni yaklaydioğanlırioğla ular bilən bir katarda koyp zərbə berixkə bolmayıdu. Qong pomixxiklar bilən uxxak pomixxiklarnimu pərkəndürük kerək. Bir məzgil iqidə, zərbə beridioğan düxmən bək kəp bolup kətsə bolmayıdu, az sandikilirigə zərbə berix hətta qong pomixxiklarningmu az sandiki əng əksiyətqılırigila zərbə berix lazımlı. Həmmisigə zərbə berix nahayiti inkilawiyılıktək kərünidu, əmiliyəttə buning ziyini nahayiti qong bolidu.

Milli burzuaziyə — bizning kükəndimiz, Zhong-

guoda: "Küxəndə bolmisa uqraxmas" digən gəp bar. Zhongguo inkilawining bir təjribisi — milli burzuaziyigə karita ehtiyatqan bolux. Ular ixqilar sinipi bilən karimu - karxi, xuning bilən bir wakitta jaħan'gırlar bilənmu karimu - karxi. Bizning asasiy wəzipimiz jaħan'girlikkə wə feodalizimoja karxi turux ikənligini hisapka elix kerək, bu ikki düxmən yoktilmisa, həlk azatlıkkə qıkalmayıdu, xunga, milli burzuaziyining jaħan'girlikkə karxi turuxini qokum қoloqa kəltürüximiz lazim. Feodalizimoja karxi turuxni milli burzuaziyə yakturmaydu, qünki ularning pomixxiklar sinipi bilən ziq alakisi bar. Ular yənə ixqılarni ezidu wə ekispilatatsiyə қılıdu. Xunga, ular bilən kürəx kılıxımız kerək. Lekin, milli burzuaziyining biz bilən birlikdə jaħan-girlikkə karxi turuxini қoloqa kəltürüx üçün, ular bilən bołojan kürəx əz layiojida boluxi, yolluk, paydilik, qəklik boluxi lazim. Bu — kürəxtə yolluk bolux, oqlıbə kılıx ixənqi bolux, muwapik oqlıbigə erixkəndə qək bolux digən səz. Buning üçün, hər ikki tərəpning əħħwalini təkxürük lazim, ixqılarning əħħwalini təkxürük, kapitalistlarning əħħwalinimu təkxürük lazim. Ixqılarnila qüxinip, kapitalistlarni qüxənməydiqan bolsak, kapitalistlar bilən tənpən etküzükə amalsız қalımız. Bu jəhəttimu tipik təkxürük elip berip, bir-ikki "küxkaq"ning iq - baojrini yerip körük lazim; atlıq yürüp gül körük usulinimu, attin qüxüp gül körük usulinimu қollinix lazim.

Jahān'girlikkə wə feodalizimoja karxi turidiojan pütkül tarİhiy dəwrdə, milli burzuaziyini қoloqa

kəltürüp wə uning bilən ittipaklixip, uni həlk tərəptə turup, jahən'girlikkə қarxi turidiojan қılıxımız kerək. Jahən'girlikkə wə feodalizimoja қarxi turux wəzipisi asasiy jəhəttin orunlinip bołqandan keyinmu, ular bilən bołqan ittipakni məlum məzgil saklap turux kerək. Bundak қilix jahən'girlikning tajawuzioja takabil turuxka paydilik, ixləpqikirixni rawajlanduruxka, bazarni mukimlaxturuxka paydilik, burzua ziyalilirini қoloja kəltürük wə eżgərtixkə paydilik.

Silər hazır tehi hakimiyyətni қoloja almidinglar, hakimiyyətni tartıwalmakçı boluwatisilər. Milli burzua-ziyigə қarita “həm ittipaklixix, həm kürəx қilix” siyasitini қollinix kerək. Ular bilən ittipaklixip, birliktə jahən'girlikkə қarxi turux, ularning jahən'girlikkə қarxi barlıq səz - hərkitini қollax lazim; ularning ixqilar sinipioja қarxi, kommunizimoja қarxi əksiyətqil səz - hərkitigə қarita muwapık kürəx elip berix kerək. Pəkət birlə tərəp bolsa hata bolidu: Kürəx қilixla bolup, ittipaklixix bolmisa, “sol”qillik hatalioji bolidu; ittipaklixixla bolup, kürəx қilix bolmisa, ongqilliğ hatalioji bolidu. Partiyimiz bu ikki hil hatalığın hər ikkisini etküzüp, nahayiti aqqıq təjribə aloğan. Keyin bu ikki hil təjribini yəkünləp, “həm ittipaklixix, həm kürəx қilix” siyasitini қollanduk, kürəx қilixka toqra kəlgəndə kürəx kilduk, ittipaklixixka toqra kəlgəndə ittipaklaxtuk. Kürəx қilixtin məksət — ular bilən ittipaklixip, jahən'girlikkə қarxi turuxning oqəlibisini қoloja kəltürük.

Jahən'girlik wə feodalizimning zulmioja uqravat-

kan əllərdə puroletariyatning partiyisi milli bayrakni eż kolida tutuxi kerək, milli ittipaklıq ganglingi boluxi, jahan'gırlarning ojalqlılıridin baxka, ittipaklixixka bolidiojan barlık küqlər bilən ittipaklixixi lazim. Gongchəndangning xunqə wətənpərvər, xunqə teqlikpərvər, xunqə milli ittipaklıq tərəpdarı ikənligini pütün məmlikət həlkə kərsun. Bundak kiliş jahan'gırlar wə ularning ojalqlılırını yitim kəlduruxka, qong pomixxik wə qong burzuaziyini yitim kəlduruxka paydilik.

Kommunistlar hatalık ətküzüp köyuxtın қorkmaslioji kerək. Hatalık ikki yaklımılıkqə igə. Hatalık bir tərəptin partiyigə ziyan kəltüridü, həlkəzə ziyan kəltüridü; yənə bir tərəptin yahxi okutkuqi bolup, partiyini, həlkni obdan tərbiyiləydu, inkilap üçün paydisi bar. Məoqlubiyət — muwəppəkiyətning anisi. Əgər məoqlubiyətning paydisi bolmisa, u nimə üçün muwəppəkiyətning anisi bolidu? Ətküzgən hatalık bək kəp bolup kətsə, jəzmən əksigə yanidu. Bu — Marksizim. “Xəy”i qekigə yətsə, qokum əksigə əzgiridu”, hatalık dəwilənsə, yorukluk yetip kelidu.

## SUN ZHONGSHƏN ƏPƏNDİNİ HATIRILƏYMICİ\*

(1956- yil 11- aynıng 12- künü)

Uluoq inkilawiy pixiwa Sun Zhongshən əpəndini hatirləyəmiz!

Uning Zhongguo demokiratik inkilawining təyyarilik dəwridə, roxən Zhongguo inkilawiy demokiratlırı məydanında turup, Zhongguo islahatqılırı bilən kəskin kürəx kıləjanlıqını hatirləyəmiz. U bu kürəxtə Zhongguo inkilawiy demokiratlırının bayrakdarı boldı.

Uning xinhəy inkilawi dəwridə həlkə rəhbərlik əsilip padixalik tüzümini aqdurup taxlıqan, jumhuriyət kuroğan uluoq təhpisini hatirləyəmiz.

Uning tunji ketim guomindang bilən gongchəndang həmkar laxşan dəwrədə kona sənminzhuyunu yengi sənminzhuyıqə rawajlanduroğan uluoq təhpisini hatirləyəmiz.

U siyasi - idiyiwi tərəplərdə bizgə nuroğun paydılık nərsilərni kaldurdi.

Həzirki Zhongguoluklar, bir oqum əksiyətqilərni hisapka almıqanda, Sun Zhongshən əpəndining inkila-

---

\* Bu — yoldax Mao Zedong Sun Zhongshən əpəndi tuqul-qanlıqının 90 yilliqini hatirləx munasiwitini bilən yazıqan makala.

wiy ixlirining warisliri.

Biz Sun Zhongshən əpəndi orunlap bolmioğan demokiratik inkilapni orunliduk həm bu inkilapni sotsiyalistik inkilapka rawajlandurduk. Əziz biz bu inkilapni orunlawatımız.

Xey'ilər haman tərəkkii kılıdu. 1911 - yıldiki inkilapka yəni xinhay inkilawioja bu yil aran 45 yil boloğan bolsimu, Zhongguoning kıyapiti tamamən əzgərdi. Yənə 45 yıldın keyin yəni 2001 - yili, ikkinqi türlük kılıp eytkanda, 21 - əsirgə kədəm koyoqan wakitta, Zhongguoning kıyapiti tehimu zor dərijidə əzgiridu. Zhongguo əsirgə sotsiyalistik sanaət məmlikitigə aylinidu. Zhongguo xundak boluxi kerək. Qünki Zhongguo 9 milyon 600 ming pingfang kilometir yər wə 600 milyon ahaligə igə məmlikət, Zhongguo insaniyətkə qongraq təhpə əşxanasi kerək. Əlbuki, bu təhpə etkən uzak bir məzgil iqidə bək az bolup əldədi. Bu bizni hijil kılıdu.

Lekin kəmtər boluximiz kerək. Əziz xundak bolux bilənla ələmət, 45 yıldın keyinmu xundak boluximiz, mənggü xundak boluximiz kerək. Zhongguoluklar həlkara munasiwəttə qong dələtqılıkni kət'i, təl - təküs, pak - pakiz wə toluk yokitixi lazımlı.

Sun Zhongshən əpəndi kəmtər bir adəm idi. Mən uning nuroqun nutuklirini anglap, uningda bir hil uluoğlu war jasarətning barlıqını his kiloqan idim. Uning Zhongguoning tarixiy əhwalini wə xu qaoqidi jəmiyat əhwalini diqqət bilən tərkik kiloqanlioqoja, yənə Sovet ittipakını əz iqigə aloqan qət'əllərning əhwalini diqqət bilən tərkik kiloqanlioqoja karap uning nahayiti kiqik

peil ikənligini bilgən idim.

U jan - dili bilən Zhongguoni əzgərtix yolda pütün əhatidiki küq -kuwwitini sərp kıldı, ahirki nəpisi - giqə jan kəydürüp ixləx digən dəl mana xu.

Dəwr ekimioqa ijabi tərəptə turup yetəkqilik kilojan uluq tarihiy xəhslərning tolisida kəməqilik bolqinoqa ohxax, Sun Zhongshən əpəndiningmu kəməqilik təripi bar. Buni tarihiy xarait tərəptin izahlaş kerəkki, kixilər bizdin ilgiri ətkənlərgə artukqə tələp қoyuxka bolmay - diqanlioqını qüxənsun.

# ZHONGGUO GONGCHƏNDANGI 8-NƏWƏTLIK ZHONGYANG WEYYÜƏNHUYINING 2-OMUMI YİOIİNIDA SÖZLƏN'GƏN NUTUK

(1956- yil 11- ayning 15- küni)

Mən 4 məsilə üstidə: iqtisadiy məsilə, həlkara wəziyət məsilisi, Zhongguo - Sovet munasiwiti məsilisi, qong demokiratiyə wə kiqik demokiratiyə məsilisi üstidə tohtilimən.

## 1

Məsilini ətraplıq təhlil kılıxımız lazıim, xundaq kıl-ojandıla obdan həl kılalaymız. Ilgiriləx yaki qekinix, atka minix yaki attin qüxükə biənzhengfa boyiqə karax kerək. Dunyada atka minix bilən attin qüxük, ilgiriləx bilən qekinix əhaman bolup turidu. Atka miniwelip, kəqkiqə attin qüxməydiqan daoli nədə bar? Yol mang-ojanda ikki putimiz təngla qıkmayıdu, əhaman ilgir - keyin qikidu. Birinqi kədəmdə bu put aldioja qikidu, u put arkida əkalidu; ikkinqi kədəmdə bolsa u put aldioja qiki-du, bu put arkida əkalidu. Kinoda, ekrandiki adəmlər sapla axundak hərkət kılıp turoqanlioqını kərimiz, bırak kinoning kupiyisini elip əkaraydiqan bolsak, hər bir kiqik parqisida hərkət bolmayıdu. «Zhuangzi»ning «Aləm toqrisida» digən babida: “Uqup yürgən əkuxning sayisi hərkətsiz bolur” diyilgən. Dunyada mundak bir biən-

zhengfa həküm süridü: həm hərkət kılıx, həm hərkət kılmaslik. Sapla hərkət kılmaslik yok, sapla hərkət kılıxmu yok. Hərkət mutlək bolidu, jimlik wakitlik, xərtlik bolidu.

Bizning pilanlıq iktisadımız həm təngpung, həm təngpung əməs. Təngpungluk wakitlik, xərtlik bolidu. Waktinqə təngpungluk hasil kılınsa, kəynidinla eżgirix bolidu. Aldinkı yerim yilda təngpung bolsa, keyinki yerim yilda təngpung bolmay қalidu, bu yıl təngpung bolsa, kelər yilda yənə təngpung bolmay қalidu. Sapla təngpung boliwərsə, təngpungluk buzup taxlanmisa bolmayıdu. Biz Marksizimqilar, təngpungsızlık, ziddiyət, kürəx, tərəkkiyat mutlək bolidu, təngpungluk, jimlik bolsa nisbi bolidu, dəp қaraymiz. Nisbilik — wakitlik, xərtlik digən səz. İktisadiy məsilimizgə muxundak қarioğanda, u zadi ilgirilidimu yaki qekindimu? Kadirlaroja wə kəng ammioğa eytiximiz kerək: Həm ilgiriləx boldi, həm qekinix boldi, asasən, yənilə ilgirilidi, biraq tüz siziq boyiqə ilgiriliməy, dolķunsiman ilgirilidi. Gərqə attin qüxüx bolqan bolsimu, һaman atka min'gən wakit kəprək boldi. Hər dərijilik dangwey, hərkəysi bu wə hər dərijilik həkümətlirimiz ilgiri sürdimu yaki arkioşa tarttimu? Tüptin aloğanda, yənilə ilgiri sürdi. Jəmiyət һaman ilgiriləydi, ilgiriləx — omumi yüzlinix, rawajlinix — omumi yüzlinix.

Birinqi 5 yıllık pilan toqrimu, toqra əməsmu? Mən mundak pikirni yəni aldinkı 4 yilning əhwalidin enik kərünüp turuptu, birinqi 5 yıllık pilan tüp - asasidin toqra, digən pikirni yaklaşımən. Hatalıkça kəlsək, u

rastla bar, buningdin saklinixmu təs, qünki təjribimiz kəm. Kəlgüsidiə, birqanqə 5 yillik pilanni yoloğa köyup, təjribigə igə bolqandan keyin, yənə hatalık ətüləmdü, yok? Yənə ətülidü. Təjribini mənggү toluk üginip bolqılı bolmaydu. 10 ming yıldın keyin, pilan bilən xuqullan-oqanda, azraqmu hatalık ətülməmdü? 10 ming yıldın keyinki ixka biz arilixalmaymız, lekin xunisi enikki, u qaoğdimu hatalık ətülidü. Yaxlar hatalixidikənu, yaxan-ojanlar hatalaxmamdirekən? Kongfuzi: 70 yeximda kiloqan ixlimning həmmisi keguən ənuniyətkə uyğun boldı<sup>(1)</sup>, digən ikən, mən buningoqa ixənməymən, bu po atkanlıq. Birinci 5 yillik pilanimizdiki bəlgilən'gən qəktin yukarı bolqan kurulux xiangmulirining bir kismini Sovet ittipakı layihilişip bərди, kəp kismini əzimiz layihilişük. Seningqə, Zhongguoluklar karoşa kəlməmdikən? Bizmu karoşa kelimiz. Lekin, karoşa kəlməydiqan yerimizning barlıqınımu etirap kılıx kerək, qünki bir kismini tehi əzimiz layihiliyəlməymiz. Aldinki birnəqqə yillik kuruluxta bir məsilə kərəldi, huddi bəzi yoldaxlar eytkandək, "ustihan"çıla əhmiyyət berip, "gəx"kə anqə əhmiyyət bərmidük, zawut binaliri, maxina - üskünə ətarlıqlar təyyar kılındı, lekin, xəhər kuruluxi wə turmuxka hizmet kılıx həraktiridiki inxaatlar munasip əhalda təyyarlanmidi, kəlgüsidiə məsilə nahayiti qong bolidü. Mening-qə, bu məsilining təsiri birinci 5 yillik pilanda əməs, bəlki ikkinçi 5 yillik pilanda kərəldü, ehtimal, üçüncü 5 yillik pilanda kərələr. Birinci 5 yillik pilanning toqra-toqra əməsligi üstidə hazır azraq hulasə qıqırıxka bolidü,

kelər yilmu azraq hulasə qıkırıxka bolidu, meningqə, ikkinqi 5 yillik pilanning ahirkı məzgiligə baroqanda andin toluk hulasə qıkarоjili bolidu. Buningda azraqmu zhuguənzhuyi sadir bolmaslıqı mümkün əməs. Azraq hatalık ətküzüxmu yaman ix əməs. Utuqtə ikki yaklımlılik bolidu, hatalıktimu ikki yaklımlılık bolidu. Utuq kixigə ilham berələydu, xuning bilən billə kixini məqrurlandurup կoyidu; hatalık kixigə palakət elip kelidu, kixini təmtiritip կoyidu, u — bir düxmən, xuning bilən billə, u — yənə bizning nahayiti yahxi okutkuqımız. Omumən eytkanda, hazır birinqi 5 yillik pilanda қandaq qong hatalık, tüp haraktırılık hatalığın barlıqını kərüwal-ojili bolmayıdu.

Kadirlarning wə həlk ammisining aktipliğini asrax, ularning bexioqa soojak su səpməslik lazım. Bəzilər yeza igiliginə sotsiyalistik əzgərtix məsilisidə soojak su səpkən, u qaoğda “kəynigə tartix weyyüənhuyi” bar idi. Keypin soojak su səpməslik kerək diwiduk, bir ilgiri sürüx weyyüənhuyi barlıkka kəldi. Əslidiki orunlaxturuximiz boyiqə, mülükqilik jəhəttiki sotsiyalistik əzgərtixni assasiy jəhəttin orunlap boluxka 18 yil ketətti, bir ilgiri sürüwiduk, nahayiti tez boldi. Yeza igiliginə rawajlandurux gangyaosining layihisidə yeza igiliginə ali xəkildə kopiratsiyiləxtürüğni 1958- yili orunlap bolux dəp yeziloqan, hazır, қarioqanda, bu yil kix, kelər yil ətiyazdila ixka axidioqandək turidu. Gərqə nuksanlar heli bolsimu, lekin hiliqli arkioqa tartix weyyüənhuyiningkidin yahxi, dihanlar hoxal boldi, yeza igiligidə məhsulat axti. Bu kopiratsiyi-ləxtürüx bolmioqan bolsa, bu yilkidək muxundak qong

apət yüz bərgən bir yilda axlıkning 20 milyart jingdin kəprək exixi mümkün əməs idi. Apət bolojan rayonlarda, kopiratiplar bolojanlioji üçün, ixləpqikirix arkılık apəttin kütkuzux iximu asan boldı. Kadirlarning wə həlk ammisining aktipliqini asraxtin ibarət tüp xərt astida, ularning kəmqılıgını tənkit kilişimiz, əzimizning kəmqılıgını tənkit kilişimiz lazımlı, muxundak kılqanda, ular oğeyrətkə kelidü. Amma kiliixni tələp kilojan, lekin waqtinqə kılqılı bolmaydiojan ixlarnı ammiqə enik qüxəndürük kerək, enik qüxəndürgilimə bolidü.

Hər yili dələt yəsuənini 3 bang qikirip bekitix lazımlı. Yəni biz zhongyang weyyüənhuydiki yoldaxlar, yənə bəzi munasiwətlik yoldaxlar 3 ketim yiojin ekip, muzakirə kılıp bekitiximiz kerək. Muxundak kılqanda, kəpqılıkni yəsuənning məzmununu qüxinix imkaniyitigə igə kılqılı bolidü. Undak bolmioqanda, bu ixni kolidin ətküzgən yoldaxlarla birkədər qüxinidü, biz bolsaq kol ketiripla berimiz, lekin qüxinəmdük? Həm qüxinimiz, həm qüxənməymiz, digəndək bilməymiz. 3 bang qikirip bekitix qarisińı կollanoqanda, xunqə toluk qüxinip ketəm-sən? Bumu natayın, yənilə kolidin ətküzgən yoldaxlar oja yətməymiz. Ular səhnidiki ərtiskə ohxax, nahxa eytalaydu, biz tamaxibin'gə ohxax, nahxa eytal-maymiz. Lekin biz oyunni kəp kərsək, կaysisi ak, կaysisi kək, tooqrıraq həküm qikiralaymiz. Nahxining կandak eytiloqanliojini yənilə tamaxibinlar bahalaydu. Ərtisning hataliojini tüzitixtə yənilə oyun kərgüqilərgə tayinixka tooqra kelidü. Tamaxibinlarning danilioji mana muxu yərdə. Bir oyunni kixilər daim կizikip kərsə, dawamlıq

köyuwərsə bolidu. Bəzi oyunlarnı kixilər anqə kizikip kermisə, uni əzgərtix kerək. Xunga, zhongyang wey-yüənhuyimizning iqidə yənə mutəhəssislər bilən mutəhəssis əməslər otturisida ziddiyət məwjud. Mutəhəssislərning əzige quxluk artukqilioğı bolidu, mutəhəssis əməslərningmu əzige quxluk artukqilioğı bolidu. Mutəhəssis əməslər toqra bilən hatanı pərk etələydu.

1956-yillik dələt yüsüəni toqrisidiki doklatta “puhta ixənqlik bolux” digən söz eytılıqan idi, mən buni “toluk ixənqlik bolux” dəp əzgərtixni təkliplə kılımən. Bu yil 1 - ayda ziyalilar məsilisi toqrisida yioqın qakiriloqanda, mən “toluk ixənqlik bolux”ni otturioqa koyoqan idim. Puhta wə ixənqlik digən sözlərdə mənə jəhəttə təkrarlınlıx bar. Puhta digən söz arkılık ixənqlik digən sözni süpətligəndə, hıqnimini küqəytməydu, hıqnimini qəklitməydu. Süpət, bir tərəptin, eniklioquqi, yənə bir tərəptin, qəkligüqi. Toluk ixənqlik digəndə, dərijə jəhəttin u qəklinidu, adəttikiqə ixənqlik bolmastın, bəlkı toluk ixənqlik bolоqan bolidu. Toluk ixənqlik boluxka yetix asan əməs. Bu yil 6 - ayda həlkə kurultiyi yüsüənni makullioqan qaoğda, kəpqilik uni ixənqlik boldi digən idi. Hazır karaydioqan bolsak, bu yüsüənning ondin birigə yətməydiqan kismi ixənqlik əməstək turidu, bəzi xiangmularning orunlaxturuluxi toqra bolmioqan, bəzi xiangmularoja sərp kiliqoqan pul kəp bolup kətkən. Xunga, buningdin keyin yüsüəndiki xiangmularni yahxi orunlaxturuxka dikkət kiliqoqan pul kəp bolup kətkən. Xunga, buningdin keyin yası yaman boluxı mutəhəssislərning dikkət kiliqoqan baoqlıq, xuning bilən billə bizning dikkət kili-

mizojimu, bolupmu əlkə dərijilik orunlardiki yoldaxlarning dikkət kilixicojimu baoqlik. Əlwəttə, həmmimiz dikkət kilixitimiz lazim.

Maliyini, pilanni biz muxu kixilər tutuximiz, əlkilik, xəhərlik, aptonom rayonluk dangweylirimizning shujiliri tutuxi lazim. Ilgiri bəzi yoldaxlirimiz kattık tutmidi. Axlik, qoxka gəxi, tuhum, kektat məsililirigə yoldaxlar-ning dikkət kiliixini soraymən, bu—heli qong məsilə. Bulutur kixtin buyan mərkəzlik haldə axlik bilən bolup ketiliip, қoxumqə kəsp wə iqtisadiy ziraətlərgə səl կaraldi. Keyinqə bu eçix tüzütilip, қoxumqə kəsp wə iqtisadiy ziraətlərgə tutux kilinoğan idi, bolupmu 20 hil, 30 hil baha nisbiti, pahta bilən axlikning baha nisbiti, may bilən axlikning baha nisbiti, qoxka bilən axlikning baha nisbiti, tamaka bilən axlikning baha nisbiti digən'gə ohxaxlar bəlgilən'gən idi, buning bilən dihanlar қoxumqə kəsp wə iqtisadiy ziraətkə bək kiziKİp kətti, axlik bolsa əpləxməy kaldi. Baxta bir eçip, axlik tərəpkə ketip kəlix boldi, keyin bir eçip, қoxumqə kəsp bilən iqtisadiy ziraət tərəpkə ketip kəlix boldi. Axlikning bahası qüxüp kətsə, dihanlar oqa ziyan bolidu, axlikning bahasını unqiwala ərzan kılıp қoysang, dihanlar axlik terimaydu. Bu məsilə dikkət kiliixka bəkmü ərziydu.

Wətənni tirixqanlıq - iqtisatqıllıq bilən gülləndürük kerək, buzup - qeqip israp kiliixka կarxi turux, japa-muxəkkətkə qidap, addi - sadda yaxaxni, japadimu, halawəttimu billə boluxni təxəbbus kiliix kerək. Yoldaxlar, changzhang, xiaozhanglar kəpidə tursimu bolidu, diyixti, meningqə, bu qarə yahxi, bolupmu կiyinqiliq waqtılı-

rida. Biz uzun səpərdə sazlıktın ətkəndə, nədə əy bolsun, xundak yetip, xundak կopattuk, Zhu zongsiling sazlıktə 40 kün mangoqandimu xundak կilojan, ahir etüp kəldük. Ozuk կalmiqoqanda, կisimlirimiz dərəh կowzioq, dərəh yopurmioqi yigən idi. Halawətni həlk bilən billə kərük, japani həlk bilən billə tartix kerək, ilgiri xundak կilojan iduk, nimə üçün əmdi kılalmaymız? Muxundak kılıdi-ojanla bolsaq, ammidin ayrılip կalmaymız.

Gezitni tutux kerək. Zhongyang, hər dərijilik dangweylar wə gezeit qikiridioqanlıki jaylar gezeit qikirixni qong ix қatarida kərüxi lazim. Bu yil gezitlərdə həlk turmuxini yahxilax bir tərəplimə wə əmiliyətkə uyğun bolmiojan halda təxwiq kılındı, wətənni tirixqanlık - iqtisatqillik bilən gülləndürүx, buzup-qeqip israp kiliçka қarxi turux, japa - muxəkkətkə qidap, addi - sadda yaxaxni, japadimu, halawəttimu billə boluxni təxəbbus kiliçka ohxax nərsilər nahayiti az təxwiq kılındı, buningdən keyin gezeit təxwiqatidiki muhim nukta muxu jəhətkə қoyuluxi kerək. Radiyo istansiliri səzləwatqan nərsilərnimə gezitlərdin alojan bolsa kerək. Xuning üçün, muhbirlar, gezeit hadimliri wə radiyo hadimlirini yioqip məjlis eqip, ular bilən pikir almaxturup, təxwiqat fangzhenini ularoja ukturup қoyux lazim.

Bu yerdə yənə əksilinkilapqılarnı basturux məsilisi üstidə tohtilimən. Jinayiti qekidin axkan tuhao - lieşenlar, zomigərlər wə əksilinkilapqılarnı, seninqə, əltürük kerəkmə, yokmu? Əltürük kerək. Bəzi demokratik zatlar, əltürüp yaman kıldinglər, dəydu, biz, əltürüp

yahxi kilduk, dəymiz, bu, karimu - karxi mukam tow-laxtin baxqa nərsə əməs. Biz bu mukamni towlioğanda həmixə demokiratik zatlar bilən bir yerdin qıkmay keli-watımız. Bizning əltürginimiz “kiqik Jiang Jieshi” lar. “Qong Jiang Jieshi”lar oqa kəlsək, məsilən, Xüəntong hani, Wang Yaowu, Du Yüming digənlərning birinimu əltürmidük. Əmma, “kiqik Jiang Jieshi”larnı əltürmisək, tapinimizning astida hər kuni “yər təwrəp” turidu, ixləpqıqırıx küqlirini azat kiloqli bolmayıdu, əmgəkqi həlkni azat kiloqli bolmayıdu. Ixləpqıqırıx küqliri ikkila nərsə: əmgəkqi wə қoral - sayman. Əksilinkilapqılar basturulmisa, əmgəkqi həlk razi bolmayıdu. Kalimu razi bolmayıdu, jotumu razi bolmayıdu, yərningmu kəngli aram tapmayıdu, qünki kalını, jotuni ixlitidioğan, yərni teriydioğan dihanlar razi əməs. Xunga, əksilinkilapqılararning bir türkümini jəzmən əltürüx lazımlı, buningdin baxqa, yənə bir türkümini қoloğa elix, bir türkümini rijimoşa elix kerək.

## 2

Həlkara wəziyət omumən aloğanda yahxi. Birnəqqə jahan'gir nimigə hisap? Buningoşa yənə nəqqə on jahan-gir қoxulsimu қorkmaymız.

Həzir ikki jayda məsilə qıktı, biri—xərkiy Yawropa, yənə biri — Ottura xərk. Polxa, Ven'griyilərdə qataq qıktı<sup>(2)</sup>, Ən'gliyə bilən Fransiyə Misiroşa қorallık tajawuz kıldı, meningqə, bu yaman ixlar — yənilə yahxi ix. Marksizimqılararning қarixiqə, yaman ixta ikki yaklı-mılık bar, bir yaktın yaman, bir yaktın yahxi. Nuroğun

adəmlər “ix” digən səzning aldidiki “yaman” digən səzni kərgəndə, uni pəkət yamanojila qıkırıwetidu. Bizqə, yənə bir mənidin alçanda, u yənə yahxi ix, “məqlubiyət — muwəppəkiyətning anisi” digən ənə xu. Omumən məqlubiyəttin, pixkəlliktin, hatalıqtın müəyyən xaraitta yahxi nətiyə kelip qikidu. Polxida bolsun, Ven'griyidə bolsun, ot bar ikən, bəribir tutixidu. Tutaxkını yahximu, tutaxmiojını yahximu? Otni əqəm bilən oriojili bolmaydu, hazır tutaxti, tutaxkını yahxi boldi. Ven'griyidə xunqə kəp əksilinkilapçı bar ikən, budo pax boldi. Ven'griyə wəkəsi Ven'griyə həlkini tərbiyilidi, xuning bilən billə Sovetlik bəzi yoldaxlarnı tərbiyilidi, biz Zhongguoluk yoldaxlarnımı tərbiyilidi. Bir Beriyə qikiwidi, yapır, sotsiyalistik dələttin əndiqisioja Beriyə qikip қaldı? digənlər boldi. Bir Gao Gang qikiwidi, yənə қattık qəqügənlər boldi. Biz bu ixlardin tərbiyə eliximiz lazim. Bu ix — daim bolup turidioğan ix, mənggü bolup turidu.

Kəlgüsiddə pütün dunyadiki jahən'gırlar yokıtilsa, sinip tüğisə, silərqə, u qaojda yənə inkilap bolamdu, bolmamdu? Meningqə, yənilə inkilap bolidu. İjtimali tüzüm yənə əzgərtılıdu, “inkilap” digən səz yənə ixtili tilidu. Dərwəkə, u qaojdiki inkilapning haraktiri sinipi kürəx dəwridiki inkilapningkigə ohximaydu. U qaođimu ixləpqikirix munasiwətləri bilən ixləpqikirix küqləri otturisida, üstkərulma bilən iqtisadiy bazis otturisida ziddiyət bolidu. Ixləpqikirix munasiwətləri jayida bolmisa, uni aqdurup taxlaxka toopra kelidu. Üstkərulma (fümlidin idiyə wə jamaət pikri) həlk yakturmaydioğan

axu hil ixləpqikirix munasiwətlirini қoojdaydikən, həlk uni əzgərtidu. Üstkərulmimu bir hil ijtimai munasiwət. Üstkərulma iqtisadiy bazis asasioğa kurulidu. İqtisadiy bazis diginimiz — ixləpqikirix munasiwətliri, asasən, mülükqilik. Ixləpqikirix küqliri — əng inkilawiy amil. Ixləpqikirix küqliri rawajlansa, haman inkilap bolidu. Ixləpqikirix küqliri ikkila nərsə, biri—adəm, biri—koral-sayman. Koral-saymanni adəm yaritidu. Koral-sayman inkilap kılımən disə, u adəm arkılık səzləydi, əmgəkqilər arkılık səzləydi, kona ixləpqikirix munasiwətlirini buzup taxlaydu, kona ijtimai munasiwətlərni buzup taxlaydu. “Alijanap eojız yügürtidu, kol təkküzməydi”, əng yahxi qarə — eojızni ixka selix. Yahxi gəpni anglimisa, koral - yaraq ixka selinidu. Koral - yaraq bolmisa, kandak kiliç kerək? Əmgəkqilərning kolida koral - sayman bar, koral - saymini yokliri қolioşa tax alidu, taxmu bolmisa, ikki muxti bar.

Bizning dələt organlarımız — puroletariyat diktatürisini yürgüzidioğan dələt orgini. Fatingni alsak, u əksilinkilapqilaroşa takabil turidu, lekin yalang əksilinkilapqilaroşa takabil turmaydu, yənə həlk iqidiki nur-oğun majra məsililirini bir tərəp kildi. Fating 10 ming yıldın keyinmə zərürdək turidu. Qünki sinip yokaloğandan keyin yənə iloqarlıq bilən қalaklıq otturisida ziddiyət bolidu, kixilər arısında yənə kürəx bolidu, yənə urux - jidəl bolidu, yənə hər hil qataklar qikixi mümkün, birər fating kurmisang kandak bolup ketər! Birək kürəxning haraktiri əzgiridu, u sinipiyy kürəxkə ohximaydu. Fatingning haraktirumu əzgiridu. U qaoğda

üstkuraiulmidimu məsilə qikixi mümkün. Eytayli, bizgə ohxaxlar hatalixixi mümkün, akiwəttə yengilip қalsak, baxķilar qüxürüwetip, Gomulkini təhtkə qikirixi, Rao Shushini kətirip qikixi mümkün. Mundak ix bolmaydu dəmsən? Meningqə, ming yildin, 10 ming yildin keyinmu bolidu.

## 3

Dunyadiki xəy'ilərning həmmisi — қarimu - қarxilikning birligi. Қarimu - қarxilikning birligi diginimiz — haraktiri ohxax bolmiojan қarimu - қarxi nərsilərning birligi. Məsilən, suni alsak, u hidrogen bilən oksigendin ibarət ikki hil elementning birikixidin hasil bolidu. Əgər hidrogenla bolup, oksigen bolmisa yaki oksigenla bolup, hidrogen bolmisa, buning hıqqaysisidin su hasil bolmaydu. Angliximizqə, nami bekitilgən birikmilər bir milyon hildin axidikən, nami bekitilməgənlərinin қanqılık ikənligi tehi naməlum. Birikmilərning həmmisi — haraktiri ohxax bolmiojan nərsilərning қarimu - қarxiliqning birligi. Jəmiyyəttiki ixlarmu xundak. Zhongyang bilən jaylar — қarimu - қarxilikning birligi, bu bu bilən u bumu қarimu - қarxilikning birligi.

Ikki dələtmü қarimu - қarxilikning birligi. Zhongguomu, Sovet ittipakımı sotsiyalistik dəlet diyilidu, bularda pərk barmu? Bar. Sovet ittipakı bilən Zhongguoning milliti ohximaydu. Ularda buningdin 39 yıl burun əktəbir inkilawı boローン, bizning məmlikət boyiqə əhəkimiyyətni қoloja keltürginimizgə aran 7 yilla boldı. Kiloğan ixka kəlsək, buningda pərk nahayiti kəp. Məsi-

lən, bizning yeza igiliginə kolliktiplaxturuximiz birnəqqə basquqtin etti, bu ularningkigə ohximaydu; kapitalistlar oja muamilə қılıx siyasitimiz ularningkigə ohximaydu; bazar bahası siyasitimiz ularningkigə ohximaydu; yeza igiliği wə yenik sanaət bilən eçir sanaətning munasiwitini bir tərəp қılıxımız ularningkigə ohximaydu; armiyimiz iqidiki tüzüm wə partiyimiz iqidiki tüzümmü ularningkigə ohximaydu. Biz ular oja: silərning bəzi ixinglar oja қoxulmaymır, bəzi usulung-larnı yaklımaymır, digən idük.

Bəzi yoldaxlar biənzhengfa oja əməl kilmaydu, təhlil yürgüzməydu, Sovet ittipakining nərsisi bolsila həmmisini yahxi dəydu, Sovet ittipakining barlıq nərsisini xu petiqə kəqürüp kelidu. Əmiliyəttə, Zhongguoning nərsiliri bolsun, qət'əlning nərsiliri bolsun, həmmisini təhlil қılıxka bolidu, buning yahxılıri bar, yahxi əməslili bar. Hər bir əlkining hizmitimu xundak, nətijə bar, kəmqilik bar. Hərkəy simizni alsakmu xundak, haman utuk, kəmqilik digən ikki nuktining birila əməs, ikkisi bar. Bir nuktiqilik kədimdin tartip bolup kəlgən, ikki nuktiqilikmu kədimdin tartip bolup kəlgən. Xing'ershəngxüe bilən biənzhengfa digən ənə xu. Zhongguoda kədimkılər: "Mənpi bilən muspining birlixixi yol diməktur"<sup>(3)</sup> digən idi. Pəkət mənpila bolup, muspi bolmisa yaki muspila bolup, mənpi bolmisa bolmaydu. Bu—kədimiy zamanning ikki nuktiqilioğı. Xing'ershəngxüe—bir nuktiqilik. Həzir, bir nuktiqilik heli bir kışım yoldaxlar iqidə tehi tüzitilməywatidu. Ular məsiligə bir tərəplimə halda karaydu, Sovet ittipakining nərsilirinini-

həmmisi yahxi dəp, həmmisini xu petiqə kəqürüp kəldi, kəqürüp kelixkə tegixlik bolmiojan birmunqə nərsilərnimü kəqürüp kəldi. Natoqlra kəqürüp kəlgən, bizning bu yərgə muwapiq kəlməydiqan nərsilərni əzgərtix zərür.

Bu yerdə “qət’əlgə baqlinix” məsilisi üstidə tohtili-mən. Bizning Zhongguoda zhongyangdin yoxurun əhalda qət’əlliklərgə ahbarat bərgən axundak adəmlər barmu, yok? Meningqə, bar, məsilən, Gao Gang ənə xularning biri. Buni nuroqun pakitlar ispatlıdı.

1953- yil 12- ayning 24- künü, zhongyangning Gao Gangni pax kılıx yiojinida, Beyjing xəhiridə ikki silingbu bar: Biri—biz muxu hərkəysimizning silingbusi, bu silingbu oquk - axkara ix kəridu; ikkinqi silingbuqu, u yər asti silingbu dəp atılıdu, umu baxkıqə bir hil ix kəridu, bu yoxurun - hupiyanə ix kərük dəp atılıdu, dəp jakaliojan idim. Kədimiy kixilirimizdin Lin Dəyyü, ya xərk xamili oqərp xamilini besip qüxicidu, ya oqərp xamili xərk xamilini besip qüxicidu, dəp eytqan. Hazırqu, ya oquk - axkara ix kərük yoxurun - hupiyanə ix kərükni besip qüxicidu, ya yoxurun - hupiyanə ix kərük oquk - axkara ix kərükni besip qüxicidu. Uning yoxurun-hupiyanə ix kərükxtin məksidi oquk - axkara ix kərükni yok kılıp, zor bir türküm kixilərni aqdurup taxlax idi.

Bizning yukarı dərijilik, ottura dərijilik kadirlarımız iqidə ayrim adəmlər (kəp əməs) qət’əlgə baqlan-ojan. Bu yahxi əməs. Mən yoldaxlardın dangzu wə dangweylarda, əlkə, xəhər, aptonom rayon dərijilik dangweylarda bu məsilini kəpqilikkə enik eytip köyuxni ümit kılımən, undak ixni kilmisun. Biz Sovet ittipakı-

ning bəzi ixlirini yaklımamız, dangzhongyang ularoğa birqanqə ketim eytti, bəzi məsililərni eytmidi, keyin eytidu. Eytixka toqra kəlsə, zhongyang arkılık eytix kerək. Ahbaratka kəlsək, uni bərməslik kerək. U ahbaratning əilqə paydisi yok, ziyanla bar. Bundak əlix ikki partiya, ikki dələtning munasiwitini buzidu. Bundak ixni əilojanlar əzinimu osal əhwaloğa qüxürüp koyidu. Sən partiyidin yoxurunqə ix əlidikənsən, əsiojingga jin bar digən səz. Ahbarat bərgənlər əzi dəwətsila boldı, dimisə, təkxürüldü, qikip əkalsı, muwapik jaza berildi.

Sovet ittipakı gongchəndangining 20-ıçarlıyi tooprısında azraq tohtaloğum keliwatidu. Meningqə, ikki "piqak" bar: Biri — Lenin, biri — Stalin. Hazır Stalin digən piqakni Rosiyiliklər taxliwətti. Gomulka wə Ven-griyidiki bəzilər bu piqakni ketiriwelip Sovet ittipakı ola seliwatidu, atalmış Stalinizimoğa karxi turuwatidu. Yaw-ropadiki nuroqun əllərning gongchəndanglirimu Sovet ittipakını tənkit kiliwatidu, bularning rəhbiri — Tolyatti. Jahan'gırlarmu bu piqakni kixilərgə seliwatidu, Dalles buni əlioja elip bir kur xiltip kərdi. Bu piqak ətnə berilgən əməs, taxlap berilgən. Biz Zhongguo taxliwətmiduk. Biz, birinqidin, Stalinni əoqdad, ikkinqidin, Stalinnin hataliojını tənkitləp, «Puroletariyat diktaturisining tarixiy təjribiliri tooprısında» digən makalini yazduk. Biz bəzilərgə oxax Stalinni hunükləxtürmiduk, Stalinni nabut kilmiduk, bəlki əmiliy əhwaloğa karap ix kıldı.

Lenin digən bu piqaknimu hazırlı Sovet ittipakıdiki bəzi rəhbərlər bizə taxliwəttim, yokmu? Meningqə, unimu helila taxliwətti. Əktəbir inkiləwi yənə karoja

keləmdü, yokmu? Uni yənə hərkəysi əllər üçün nəmünə kilişkə bolamdu, yokmu? Hruxxepning Sovet ittipakı gongchəndangining 20 - қurultiyidiki dokladida, yihuy yoli arkılık hakimiyətni қoloğa kəltürükə bolidu, diyilgən, bu, hərkəysi əllər əktəbir inkilawini ügənmisimu bolidu, digən səz. Bu ixik eqilixi bilənla, Leninizim asasiy jəhəttin taxliwetildi.

Leninizim təlimati Marksizimni rawajlandurdi. Kəysi jəhətlərdə rawajlandurdi? 1) Uni dunyakarax jəhəttə yəni weywulun wə biənzhengfa jəhəttə rawajlandurdi; 2) uni inkilap nəziriyisi, inkilap celüesi jəhəttə, bolupmü sinipiy kürəx, puroletariyat diktaturisi wə puroletariyat partiyisi katarlık məsililərdə rawajlandurdi. Leninning yənə sotsiyalistik kurulux toqrisidimu təlimati bar. 1917- yıldiki əktəbir inkilawidin baxlapla, inkilap dawamida kurulux elip berildi, u 7 yillik əmiliyətni bexidin kəqürdü, Marks buni bexidin kəqürmidi. Bizning üginidiojinimiz dəl muxu Marksizim - Leninizimning tüp pirinsipliri.

Biz demokratik inkilaptimu, sotsiyalistik inkilaptimu ammini hərkətləndürüp, sinipiy kürəx elip barduk, kürəx dawamida həlk ammisini tərbiyilidük. Biz sinipiy kürəx elip berixni əktəbir inkilawidin ügən'gən. Əktəbir inkilawida, məyli xəhərdə bolsun, məyli yezida bolsun, ammini toluk hərkətləndürüp, sinipiy kürəx elip beriloğan. Sovet ittipakı hazır hərkəysi əllərgə mutəhəssis dəp əwətkən kixilər əktəbir inkilawi waktida aran birnəqqə yax, on nəqqə yaxlarda idi, bularning nuroqunu buni untup կaldi. Bəzi əllərdiki yoldaxlar, Zhongguo-

ning ammiwi luxiəni toopra əməs, diyixip, iltipatqılık nuktiinəzirini üginixkə tolimu ķizikmakta. Üginimən disə, buningoimu amal yok, ix kilipl, biz teq billə turuxning 5 pirinsipioqa, bir birining iqliki ixlirioja arilaxmaslik, əzara tajawuz kiliixmaslik digən'gə əməl kilimiz. Biz baxka hərkəndək dələtkə rəhbərlik kiliixkə urunmaymiz, birlə jayoja yəni Zhonghua həlk jumhuriyitigə rəhbərlik kilimiz.

Xərkiy Yawropadiki bəzi dələtlərdiki asasiy məsilə—ularning sinipi kürəxni yahxi elip barmiqanlioqi, xunqə kəp əksilinkılápqini ujuqturuwətmigənligi, sinipi kürəx dawamida puroletariyatni tərbiyilimigənligi, əz bilən düxmənni, hək bilən naħəknı, weyxinlun bilən weywulunni enik ayrimiqanlioqi. Əmdiqu, əzinin bexiqoja qıktı, ot əzигə tutaxtı.

Səndə қanqilik dəsmayə bar idi? Bari - yokı bir Lenin, bir Stalin idi. Stalinni taxliwətting, Leninnimu taxlap bir yərgə aparding, Leninning putini tügətting yaki bixinila қaldurdung wə yaki Leninning ikki қolidin birini kesip taxlidinq. Biz Marksizim - Leninizimni üginimiz, əktəbir inkilawini üginimiz. Marks xunqə kəp nərsilərnı, Lenin xunqə kəp nərsilərnı yazdioq! Biz ammiqa tayinixni, ammiwi luxiəndə mengixni xulardin ügən'gən. Ammiqa tayinip sinipi kürəx elip barmaslik, əz bilən düxmənni enik ayrimaslik — bu naħayiti həterlik.

kiqik demokiratiyə bilən humardin qıkkılı bolmaydıkən, dəp qong demokiratiyining boluxini təxəbbus ķilmakta. Ular yoloqa koymaqçı bolqan “qong demokiratiyə” ojərp burzuaziyisining guohuy tüzümini kollinixtin, ojərpning “yihuy demokiratiysi”, “ahbarat ərkinligi”, “səz ərkinligi” digən nimilirini doraxtin ibarət. Ularning bu təxəbbusida Marksizimlik nuktiinəzər yok, sinipiyl nuktiinəzər yok, u hata təxəbbus. Xundak bolsimu, qong demokiratiyə, kiqik demokiratiyə diyix nahayiti obrazlıq boloqraqça, biz bu səzni ixləttük.

Demokiratiyə — bir usul, gəp kimgə kollinixta, nimə ix kilixta. Biz qong demokiratiyini yakturimiz. Bizning yakturidioğinimiz—puroletariyat rəhbərligidiki qong demokiratiyə. Biz ammini hərkətləndürüp, Jiang Jieshioja қarxi kürəx kıldıuk, 20 nəqqə yil kürəx kılıp, uni aqdurup taxliduk; yər islahati hərkətidə, dihanlar ammisi қozojılıp, pomixxiklar sinipoqa қarxi kürəx kıldı, 3 yil kürəx kılıp, yərgə igə boldi. Bularning həmmisi — qong demokiratiyə. “3 kə қarxi” hərkəttə burzuaziyə təripidin qiritilgən hadimlar üstidin kürəx kılındı, “5 kə қarxi” hərkəttə burzuaziyə üstidin kürəx kılındı, kelixtürüp kürəx kılındı. Bularning həmmisi — daoqduoqılık ammiwi hərkət, xundakla qong demokiratiyə. Buningdin birnəqqə kün burun, amma Ən'gliyining Zhongguoda turuxluk wakaləthanisioqa berip namayix kılıp, Beyjingdiki Tiən'ənmen məydanida birnəqqə yüz ming kixilik yioqın etküzüp, Misirning Ən'gliyə, Fransiyilərning tajawuzioqa қarxılık kərsitixigə mədət bərdi. Bumu qong demokiratiyə, jahan'girlikkə қarxi turoqanlıq,

Bundak qong demokiratiyini biz nimixka yakturmay-dikənmiz? Biz rastinla yakturimiz. Bundak qong demokiratiyə kimgə takabil turidu? Jaħan'girlikkə, feodalizimoja, guənliao kapitalizimoja takabil turidu, kapitalizimoja takabil turidu. Hususi soda - sanaətni sotsiyalistik əzgərtix — kapitalizimoja takabil turoğanlık. Yeza igiligini sotsiyalistik əzgərtix uxxak ixləpqikar-əquqılarning hususi mülükqiligini bikar kılıdu, uning haraktiridin aloğanda, umu kapitalizimoja takabil tur-oğanlık. Biz yeza igiligini sotsiyalistik əzgərtixni ammiwi hərkət usuli bilən elip barduk, dihanlarnı əzliri təxkillinxkə қozopiduk, asaslıqı, kəmbəoqəl dihan, təwən ottura dihanlar aldi bilən təxkilləndi, yukarı ottura dihanlarmu nailaj yakıldı. Kapitalistlarning daka-dumbak qelip sotsiyalistik əzgərtixni yaklıqoğanlıqıja kəlsək, yezilarda sotsiyalistik dolğunning yetip kəlgənligi, xuningdək ixqilar ammisining təwəndə ularni kistioğanlıqı arkısida, ular muxundak kılıxka məjbur boloqan.

Hazır qong demokiratiyini yənə yoloqa қoyuxni mənmu yaklaşmən. Silər ammining koqilaroja qikixidin körksanglar, mən korkmaymən, birnəqqə yüz mingi qiksimu korkmaymən. “Kiyma - qiyma kılınıxtın kork-mioğan hanni attin tartip qüxürələydu”. Bu — kə-dimki bir adəmning səzi, uning ismi Wang Xifeng, yənə bir ismi Fengjier, ənə xu ayal eytkan. Puroletariyat қozojiyan qong demokiratiyə sinipiyy düxmənlərgə takabil turidu. Milli düxmənlər (yioqip kəlgəndə, jaħan-girlar, qət'el longduən burzuaziyisi)mu sinipiyy düxmən.

Qong demokiratiyə bilən guənliaozhuyiqilarojumu təkəbil turuxka bolidu. Mən bayı 10 ming yıldın keyinmu inqilap bolidu, digən idim, xu qaoğdimu qong demokiratiyə yoloqa köyuluxi mümkün. Bəzilər jenidin toyup, guənliaozhuyılık kilsə, amma bilən uqraxkanda birər eoçizmu yahxi gəp kilmay, tillapla yürsə, ammining məsilisini həl kilmisa, jəzmən aqdurulidu. Həzir bu həwp məwjut. Əgər ammidin ayrılip, ammining məsilisini həl kilmisa, dihanlar əpkəx bilən salidu, ixqilar koqioja qikip namayix kiliđu, okuquqilar jidəl qikiridu. Muxundaklıki ix qikidioqan bolsa, birinqidin buni yahxi ix diyix kerək, mən mana muxundak əkaraymən.

Buningdin birnəqqə yil burun, Henən əlkisining bir yeridə ayrudurum yasalmaqçı boloğan, ixtin burun dihanlar yahxi orunlaxturulmioğan, daoli enik qüxəndürülməy, hək kəqüxkə məjbur kiliñoğan. Bu kənttiki dihanlar, kolungoja uzun tayağ elip dərəhtiki kux qanggisini quwuwtidioğan bolsang, kuxlar qeojida qirildixip ketiduoğu, digən. Siz Deng Xiaopingningmu qanggingiz bar, sizning qanggingizni buzuwətsəm, qirildimamsız? Xundak kiliđ, bu yərdiki amma 3 mudapiə sepi kuroğan: Birinqi səptə uxak balilar, ikkinqi səptə ayallar, üçinqi səptə yax wə ottura yaxlık ərlər turoğan. U yərgə elqəx üqün baroğanlar kooplwetilgən, nətijidə yənilə dihanlar oqlıbə kazanoğan. Keyin, dihanlar oqan obdan qüxəndürülgən, ular orunlaxturulmuş, eyliri-dinmu kəqürülgən, ayrudurummu yasaloğan. Bundak ixlar az əməs. Həzir xundak adəmlər barkı, huddi jağan əzining bolup kətkəndək, yastukni igiz

koyup biharaman yatsak, zorluk - zombuluq kilsak bolidu, dəp hisaplaydu. Bundaklar oja ammining қарxi qikip, tax etixi, jotu tenglix, meningqə, həklik, mən taza alkixlaymən. Halbuki, bəzi qaoşa, uroqandila andin məsilini həl kiləqli bolidu. Gongchəndang sawak alidu. Okuoquqlar, ixqlar koqioja qikip namayix kilsa, mu-xundakliki ixlar bolidiqan bolsa, yoldaxlar buni yahxi ix dəp қarxi lazim. Chengdudin 100 nəqqə okuoquqi tələp koyux üçün Beyjingoja kəlməkqi bołożan, bir poyizdiki okuoquqlar Sichuan əlkisining Guangyuen istansisioja kəlgəndə tosup koyuloğan, yənə bir poyizdiki okuoquqlar Luoyangoja kəlgən, Beyjingoja keləlmigən. Mening pikrimqə, Zhou zonglining pikriqə, ularning Beyjingoja kelip, munasiwətlik orunlarnı ziyanət kili xioja yol koyulsa bolatti. Ixqlarning ix taxlixioja, ammining namayix kili xioja yol koyux kerək. Koqlarda murasim ətküzüx, namayix kili x toqrisida asasiy қanundin asas tapkili bolidu. Keyin asasiy қanunoja tüzitix kirgüzgəndə, ix taxlax ərkinligini қoxuxni ķuwwətləymən, ixqlarning ix taxlixioja yol koyux kerək. Muxundak kili x delət wə changzhang bilən amma otturisidiki ziddiyətni həl kili xka paydilik. Bu pəkət bir ziddiyət. Dunya ziddiyət bilən toloğan. Demokiratik inqilapta jahan'girlik, feodalizim wə guənliao kapitalizim bilən bołożan ziddiyətlər həl kılındı. Hazır, mülükqilik jəhəttə milli kapitalizim wə uxxak ixləpqi kiriş bilən bołożan ziddiyətmə asasiy jəhəttin həl boldi, əmma baxka tərəptiki ziddiyətlər gəwdilinip qıktı, yengi ziddiyətlər tuquldı. Xiən-wey weyyüənidin yukuri kadirlar birnəqqə yüz mingoja

yetidu, dələtning təkdirini ənə xularning kölidə. Əgər ular ixni obdan yoloja қoymisa, ammidin ayrılip қalssa, japa - muxəkkətkə qidap kürəx қilmisa, ixqilar, dihanlar, oқuoquqilarning ularni yaklımaslikka həkki bar. Qokum huxyar boluximiz, guənliaozhuyilik istilni əstürüp қoymaslioğımız, həlkətin ayrılojan aksəngəklər təbikisini xəkilləndürüp қoymaslioğımız kerək. Kimki guənliaozhuyilik kılıp, ammining məsililirini həl kilmaydikən, ammini tillaydikən, ammini basidikən, əzgərtməy yürüweridikən, amma uni ərüwetixkə həklik. Meningqə, ərüwətkən yahxi, ərüwetix kerək.

Həzir demokiratik partiyə - guruhlar, burzuaziyə puroletariyatning qong demokiratiyisigə қarxi. Ular yənə bir ketim “5 kə қarxi turux”ni elip berixni yaklımaydu. Ular: Qong demokiratiyə yoloja қoyulup қalssa, demokiratik partiyə - guruhlar yokitilip ketidu, uzak muddət billə turalmay қalımız, dəp bək қorkıdu. Jiaoshoular qong demokiratiyini yakturamdu? Birnimə diyix təs, meningqə, ular pəhəs kılıdioğan bolup қaldı, ularmu puroletariyatning qong demokiratiyisidin korkıldı. Əgər sən burzuaziyining qong demokiratiyisini yoloja қoymakqi bolidikənsən, mən istil tüzitixni yəni idiyə əzgərtixni otturioja қoymən. Oқuoquqilarning həmmisini hərkətləndürüp, seni tənkít ķildurımız, hər bir məktəptə birdin ətkəl ķurup, seni ətkəldin ətküzümüz, ətəlisəng hisap. Xunga, jiaoshoular yənilə puroletariyatning qong demokiratiyisidin қorkıdu.

Bu yerdə əmdi Dalay məsilisi üstidə tohtılıp etimən. Budsatvaning əlginigə 2 ming 500 yil boldı;

hazır Dalaylar tawap kılıx üçün Hindistanoğa barmakçı boluwatidu. Barsunmu, barmisunmu? Zhongyangning karixiqə, baroqını yahxi, baroquzmisak yahxi əməs. U birnəqqə kündin keyin yoloqa qikidu. Ayrupilanda berixni eytsak unimidi, aptomobil bilən Galonbug<sup>(4)</sup> arkilik mangimən, didi, Galonbugda bolsa hərkaysı dələtlərning paylakqları bar, guomindangning ixpiyonları bar. Xuni məlqərləx kerəkki, Dalay barsa kaytip kəlməsligi, kaytip kəlməyla kalmay, “gongchəndang Xizangoşa tajawuz kıldı” digəndək gəplər bilən bizni kündə tillixi, hətta Hindistanda “Xizangning mustəkiliqi”ni jakalixi ehtimal; Xizangdiki yüksəri katlam əksiyətqilərni, qakırık qikirip, qong jidəl kozop, bizni қooqlaxka küxkürtixi, ezi bolsa, mən yok idim, mən jawapkar əməs, dəp turuweliximu ehtimal. Bundak ehtimal yaman tərəpni hisapka elip eytiliwateridu. Bundak yaman əhwal yüz berip kalsimu, hoxal bolimən. Bizning Xizang hizmət weyyüənhuyimiz wə hərbi kisimlirimiz təyyar turuxi, kororanlarnı yasixi, axlikni, suni kəprək oğaklıwelixi lazımlı. Bizning əskərlirimiz xunqılıkla, ix kilip hərkimning əz ərkinligi bar, uruxsang, mudapiəlinimiz, hujum kilsang, қoqdinimiz. Biz, hər halda, aldi bilən hujum kilmaylı, aldi bilən ular hujum kilsün, andin keyin қayturma hujumqə ətüp, hujum kiloquqılarnı taza kelixtürüp jayliwetəyli. Bir Dalay keletal kətsə kənglüm buzulup kalarımı? Yənə tokkuzı қoxulup, oni keletal kətsimu kənglüm buzulmaydu. Bundak bir təjribə aldımızdır ətkən, Zhang Guotaoning қaqqanlıqı yaman bolmioqan. Taxni

tayakka tangoqili bolmaydu. Sening bu jaying uningoja yakmaydikən, қақимən disə, қeqiwərsun. Қeqip kətsə bizgə nimə yamini bar? Hıqkandak yamini yok, nahayiti kətsə, bizni tillaydu. Biz gongchəndangni hək 35 yil tillidi, tillioqini gongchəndang “uqioqa qıkkan yawuz”, “mülükni, hotunlarni omumning kildi”, “insaniyət kelipidin qıkkan” digənlərdin baxka nərsə əməs. Dalay қoxulsun, uning üstigə yənə birəkim қoxulsun, buningmu kari qaçılik. Yənə 35 yil tillisa, aran 70 yil bolidu. Til ixitixtin korkux, meninqə, yahxi əməs. Bəzilər məhpiyətning axkara bolup қelixidin қorkıdu, Zhang Guotao xunqə kəp məhpiyətni biləttioq, lekin, Zhang Guotaoning məhpiyətni axkarilap қoypoqanlıq tüpəylidin iximiz buzuldi, digən gəpni anglap bakmiduk.

Partiyimiz milyonlıqan təjribilik kadirlarоja igə. Bu kadirlirimizning kəpqılığı yahxi, muxu yerdə tuqulup, muxu yerdə əskən, amma bilən alakə baqlıqan, uzak muddətlik kürəxlərning sinioqidin etkən. Bизdə mundak bir yürüx kadir: Partiyə қuruloqan məzgildiki, beyfa uruxi dəwridiki, yər inkilawi uruxi dəwridiki, Yapon başqunqılırioja қarxi urux dəwridiki, azatlıq urux dəwridiki, pütün məmlikət azat bolqandan keyinki kadirlar bar, bularning həmmisi — dəlitimizning kimmətlik baylioji. Xərkiy Yawropadiki bəzi dələtlər anqə mustəhkəm əməs, buning muhim bir səwiwi ularda muxundak bir yürüx kadir yok. Bизdə türlük inkilawiy dəwrə sinaklıardin etkən muxundak bir yürüx kadir bar, “məyli dolğun kemini ursun kelip, baridu belik-

qilar dolğun yerip” diğəndək, ketiwerimiz. Bizdə muxu ixənq boluxi kerək. Jahən’girlardin қorkmiojan yerdə, qong demokiratiyidin қorkamduk? Okuquqilarning namayix қılıp koqilaroja qikixidin қorkamduk? Birak, partiyə əzalirimiz iqidə bir կisim adəmlər qong demokiratiyidin қorkidikən, bu yahxi əməs. Qong demokiratiyidin қorkidiojan guənliaozhuyıqlar, Marksizimni obdan ügininglar, əzgiringlar.

Kelər yili istil tüzitix hərkiti elip barmaqçı boluwatımız. Uningda 3 istil: Birinqi, zhuguənzhuyılık istil, ikkinqi, məzhəpçilik istili, üçinqi, guənliaozhuyılık istil tüzitilidu. Zhongyang қarar kiloqandin keyin, aldi bilən ukturux qıkırıp, məzmuni kərsitip berilidu. Məsilən, guənliaozhuyi nuroğun nərsilərni əz iqigə alıdu: Kadirlar wə amma bilən uqraxmaslik, təwən'gə qüxüp əhwal igəlliməslik, halawəttimu, japadimu amma bilən billə bolmaslik, yənə hiyanətqılık, israpqılık wə baxkilarmu bar. Əgər ukturux aldinki yerim yilda qıkırılıp, istil tüzitix keyinki yerim yilda elip berilsa, arida birnəqqə ay bolidu. Hiyanət kılqanlıki kixilər hatalıçıja ikrar kılıxi kerək, muxu arılıcta қaytursa, yaki keyinqə muddətkə bəlüp қaytursa bolidu, yaki muddətkə bəlüp қayturuxkimu qamisi yətmisə, kəqürüm kiliwetixkimu bolidu. Lekin, kandakla bolmisun, hatalıknı ikrar kılıxi, əzi məlum kılıxi lazıim. Bu uning binadin asta-asta qüxüxigə xota қoyup bərgənlilik bolidu. Baxka hatalıklaröjimü muxu qarını қollinx kerək. “Tərbiyə bərməyla jazalax”ni қollanmay, awal ukturux qıkırıp, waktı kəlgəndə istil tüzitix elip berix

kerək, bu bir hil kiqik demokiratiyə usuli. Bəzilər, bu qarə kollinilsa, keyinki yerim yiloja baroqanda tüzətküdək bir nərsə əlmasmakin, diyixidu. Biz muxu məksətkə yetixni ümit kiliyoruz, istil tüzitixni rəsmiy elip baroqanda, zhuguənzhuyi, məzħəpqilik wə guənliaozhuyining zor dərijidə aziyixini ümit kiliyoruz. Istil tüzitix—tarihimizda ünüm bərgən usul. Buningdin keyin həlk iqidiki ixlarnı, partiya iqidiki ixlarnı қoral küqi bilən əməs, istil tüzitix usulu bilən; tənkıt wə əz əzini tənkıt usulu bilən həl kilişimiz lazımdır. Biz oqur - oqur xamal, sim - sim yamoqur usulunu қuwwətləymiz, əlwəttə, bu otturida ayrim kixilərning səl - pəl qattık tegip koyuxidin saklinix təs, birak, omumi yüzlinix sezləp koyuxla əməs, kesəlni dawalax, adəmni կutkuzux, həkiki türdə kesəlni dawalap, adəmni կutkuzux məksidigə yetix. Birinqidin, uni asrax, ikkinqidin, uni tənkıt kiliş kerək. Aldı bilən uni asrax kerək, qünki u əksilinkilapçı əməs. Bu, ittipaklıq arzusunu kəzdə tutup, tənkıt wə əz əzini tənkıt arkılıq yengi asasta yengi ittipaklıkkə yetix, digənlik bolidu. Həlk iqidə, hatalaxşanlarşa қarita asrax həm tənkitləx usulunu kollinix kerək, mundak қilinsa, kixilərgə bək yakıdu, buning bilən pütün məmlilikət həlkini ittipaklaxturup, 600 milyon ahalə arisidiki barlıq aktip amillarnı ixka selip, sotsiyalizim kuroqlı bolidu.

Mən teqlik məzgilidə armiyə kadirları bilən armiyə sırtidiki kadirların maax jəhəttiki pərkini tədriji kiqiklitixni қuwwətləymən, lekin pütünləy təng təksimatqılıq kilişkə bolmayıdu. Mən armiyining japa-

muxəkkətkə qidap kürəx ķılıxi, ülgə boluxi lazımlıqını əzəldin təxəbbus ķılıp kəldim. 1949 - yili muxu yerdə yiojin eqiloqanda, bir jiangjünimiz armiyidə maaxni axuruxni təxəbbus ķiloqan, nuroqun yoldaxlar buningoja ķoxuloqan, mən ķarxi turoqan. U, kapitalistlarning yəydiqini nazi - nemət, jiefangjünning tamioqi ķaynakşu bilən tuzlioqan səy, digənni misal kəltürüp, mundak bolsa bolmaydu, digən. Mən, bu taza yahxi ix, digən. Ular nazi - nemitini yəwərsun, biz tuzlioqan seyimizni yəwerəyli. Muxu tuzlioqan səyдин siyasi qikidu, ülgə qikidu. Jiefangjünni kixilərgə yekimlik ķiloqan ənə xu tuzlioqan səy, dərwəkə, yənə baxka tərəplərmə bar. Həzir kisimlarning tamioqi yahxilandı, sapla tuzlioqan səy yəydiqan qaoqdikigə ohximaydioqan bolup қaldı. Əmma, tüp - asaslıqı, biz japa - muxəkkətkə qidap kürəx ķılıxni təxəbbus ķilimiz, japa - muxəkkətkə qidap kürəx ķılıx — bizning siyasi hislitimiz. Jinzhou digən jaydin alma qikidu, Liaozi zhənyisi boluoqan wakit dəl küz wakti idi, laobəyxınglarning əyidə alma nahayiti jik bolsimu, jəngqilirimiz birnimu almıqan. Bu həwərni uküp bək təsirləndim. Bu məsilidə, jəngqilər anglik əhalə: Yiməslik taza alijanaplık, yiyix taza pəskəxlik, qünki bu həlkəning almisi, dəp ķarioqan. Bizning intizamımız mana muxu angliklik üstigə kuruluoqan. Bu — partiyimizning rəhbərliyi wə tərbiyisining nətijsisi. Adəm digəndə biraz roh boluxi kerək, puroletariyatning inkilawiy rohi mana xuningdin kelidu. Birər alma yimigən'gə aqliktin adəm əlgənmu? Əlmigən, sek bilən tuzlioqan səy bar idi. Zərür bolup ķaloqan

qaolda, muxu yerdə olturoqan yoldaxlarning kəpidə turuxioja toopra kelidu. Sazlıqtın etkən qaolda turoqudək kəpimu yok idi, hazır kəpə bar tursa, nimixka turoqlili bolmaydikən? Armiyə muxu birnəqqə kün iqidə yioqin etküzdi, ular mərtlik ķildi, əz nəpsidin keqip iktisat ķilixka razi boldi. Armiyə muxundak ķilojan ikən, baxķilar tehimu japa - muxəkkətkə qidap kürəx ķilixi lazı. Undak ķilmisang, armiyə sanga xah beridu. Bu yerdə olturoqanlar iqidə kələm bilən xuqullinidiojanlarımı, ələm bilən xuqullinidiojanlarımı bar, biz ələm arkılık kələmgə xah berimiz. Jiefangjün — bir yahxi қoxun, mən bu қoxunni bəkmə yahxi kərimən.

Siyasi hizmətni küqəytix kerək. Məyli kələm yaki ələm bolsun, məyli zawut, yeza, soda dukini, məktəp, armiyə, partiyə - həkümət organları, ammiwi təxkilatlar bolsun, həmmisi siyasi hizmətni taza küqəytixi, kadirlar wə ammining siyasi səhiyisini əstürüxi lazı.

### IZAHALAR

(1) Bu yerdə Kongzining "70 yeximda kəngüldikidək ix ķilidiojan boldum, қaididin qıçıp kətməydiqan boldum" digən səzi kəzdə tutulidu. «Muhakimə wə bayan. İkkinqi bap — siyaset yürgütüx» kə karalsun.

(2) Bu 1956- yil 6- ayda Polxining Poznan xəhiridə yüz bərgən parakəndiqilikni wə xu yili 10- ayda Ven'griyidə yüz bərgən əksilinkilawiy topilangni kərsitudu.

(3) «Zhou kur'ınamisi. 1- kisiim təbirxə qaralsun.

(4) Galonbug—Hindistanning xərkəy ximalidiki qegra xəhiri, Xizang rayonimizdiki Yadongoqa yekin.

ƏLKILIK, XƏHƏRLİK, APTONOM  
RAYONLUK DANGWEY SHUJILIRI  
YİÖİNIDA SÖZLƏN'GƏN NUTUK

(1957- yil 1-ay)

I 1-AYNING 18-KÜNI SÖZLƏN'GƏN NUTUK

Bu kətimki yiojında asasən 3 məsilə muzakirə əkilinidü: İdiyiwi yüzlinix məsilisi, yeza məsilisi, iqtisadiy məsilə. Bugün idiyiwi yüzlinix məsilisi üstidə tohtilimən.

İdiyiwi yüzlinix məsilisini tutuximiz kerək. Bu yerdə buni birinqi məsilə kılıp otturıoja köyimən. Həzir. partiyə iqidiki idiyiwi yüzlinixtə, jəməiyəttiki idiyiwi yüzlinixtə bəkmə dikkət kilişkə ərziydiqan məsililər kərülməktə.

Məsilining bir hili eż iqimizdin qikiqiatidu. Məsilən, həzir bəzi kadirlar nam wə mənpəət talixiwatidu, paydını kərsila eżini etiwaitidu. Dərijə bahalax jəryanida axundak adəm kərıldı, bir dərijə kətirip koysa, қanaət kilmidi, hətta 2 dərijə kətərsimu yioqlap yetiwaldi, 3 dərijə kətərsə, andin turidioqan ohxaydu. Ular muxundak jidəl kiliwidü, bir məsilə həl boldi, kadirlarning dərijisini bahalax digən nimini zadi kilmayla köyaylı, maax omumən təkxi bolsa, səl pərklik bolsila boldi. Burun

Beyyang jünfa həkümətidə Tang Shaoyi digən bir neyge zonglisi boローン, keyin u Guangdong əlkisining Zhongshən nahiyyisigə xiənzhang boローン. Kona jəmiyəttiki bir neyge zonglisi berip xiənzhang bolsa boローン yərdə, bizning buzhanglirimiz berip xiənzhang bolsa nimixka bolmaydikən? Meningqə, hili ki dərijə jidilini kılıdioqan, kətirilixnilə bilip, təwənləxni bilməydiqan kixilər bu nuktida muxu kona əməldarlımu yətməydu. Ular jama - muxəkkət qekix, kəprək hizmət ixləp, azrak bəhrimən bolux jəhəttə bəsləxməy, həxəmətqilik, dərijə, mərtiwiə jəhəttə bəslividü. Bundak idiyə partiya iqidə hazır bəkmə əwj elip kətti, dikkət kilişimizə ərziydu.

Yeza igiliginə kopiratsiyiləxtürüxtin zadi ümit barmu yaki ümit yokmu? Kopiratip yahximu yaki yəkkə igilik yahximu? Bu məsilimə yengiwaxtin otturişa qıkip qaldı. Ətkən bir yil iqidə, mol həsul aloqan jaylarda məsilə kərülmidi, apət eoşır boローン rayonlardımı məsilə kərülmidi, dəl apət boローン bolsimu, eoşır bolmioqan, həsul boローン bolsimu, mol bolmioqan, kopiratiplarda məsilə kərüldi. Bu hil kopiratiplar gungpung kimmiti üstidə baxta wədini qongrak berip koyoqan, keyin digən yərdin qıkmioqan, əzalarning daramiti axmioqan, hətta kəmiyip kətkən. Xuning bilən, kopiratipni yənilə yahxi dəmdük, buni yənilə dawamlaxturamduk? digəndək səz = qəqəklər qırixka baxlioqan. Bundak səz - qəqəklər partiya iqidiki bir kisim kadirlar arisidimu eks ətkən. Bəzi kadirlar, kopiratipning hıqkanqə əwzəlligi yokkən, diyixkən. Bəzi buzhanglar yezişa berip kərüp bekiplə, Beyjingoşa կայտқandin keyin, huddi kopiratiplar gum

bolup tügixip ketiwatqandək, dihanlar solixip kaptu, terikqilikka kiziqmaydiojan bolup kaptu, dəp naqar hawa tarqatkan. Bəzi kopiratiplarning shezhangliri baroqanla yerdə til ixitkən, yukuridinmu tənkit yəp, gezittinmu tənkit yəp bexini kətirəlməy қalojan. Bəzi dangweylarning təxwiqat buzhangliri kopiratipning əwzəlligini təxvik kilişkə jür'ət kılalmiojan. Yeza igilik busining buzhangi Liao Luyən dangzhongyang yeza hizmiti busining fubuzhangi turukluk, əzining eytixiqə, u yəl қoyup beriptu, uning kol astidiki məs'ul kadirlarmu yəl қoyup beriptu, zadila bolmay kaptu, yeza igiligini rawajlanduruxning 40 maddilik gangyaosimu karoja kəlməy kaptu. Yəl қoyup bərgən bolsa, қandak kiliş kerək? Bu ix asan, yeling tügigən bolsa, bizə yəl berip қoyimiz, halas. Hazır gezittiki təxwiqatta burulux boldi, kopiratipning əwzəlliği taza səzlinidiojan boldi, yaman gepi kılınmay, yahxi gepila kılınidiojan boldi, birnəqqə ay muxundak kılıp, bizə mədət berip қoyux kerək.

Oza ongqillikka karxi turuldi, bultur “karamlik bilən ilgiriləx”kə karxi turuldi, “karamlik bilən ilgiriləx”kə karxi turux nətijisidə yənə ongqillik kelip qıktı. Mening ongqillik diginimdə, sotsiyalistik inkilap məsilisidiki, asasən, yezilardiki sotsiyalistik əzgərtix məsili sidiki ongqillik kəzdə tutulidu. Kadırlırimiz arısida xundak bir xamal qıktı, bu huddi təyfeng xamilioqa ohxaydu, bu alahidə dikkət kilişkə ərziydu. Bizning buzhang, fubuzhang, sizhang - jüzhanglirimiz wə elkə dərijilik kadırırimızning heli bir kismi pomixxik, bay dihan wə həllik ottura dihan ailisidin kelip qıkkən, bəzi-

lirining dadisi pomixxik, əzizmən saylam həkuki yok. Bu kadirlar ailisigə baroqanda, ailisidikilər, kopiratip əpləxmidi, uzakka baralmayıdu, digəndək yaman gəplernilə kılıp beridu. Həllik ottura dihanlar — təwrinip turidioğan təbikə, ularning yəkkə ixləx idiyisi hazır yənə bax kətirip kəldi, bəziləri kopiratiptin qikip kətməkqi boluwatidu. Kadirlımız arisidiki axu xamal muxu sinip wə muxu təbikininq idiyisini eks əttürüp beridu.

Kopiratsiyiləxtürüxni jəzmən yahxi yoloq əyoqili bolidu, lekin bir - ikki yil iqidə tamamən yahxi yoloq əyoqup kətkili bolmayıdu. Buni partiyə, həkumət, armiyə wə həlk təxkilatlıridiki yoldaxlar ola enik eytix kerək. Kopiratiplar muxunqılıkla tarikhə igə, zor kəpqılık kopiratiplarning bir yil, bir yerim yillikla tarixi bar, təjribiləri nahayiti az. Əmür boyi inkilap ələqənlərə hatalixidu, hək aran bir yil, bir yerim yilla ixligən tursa, əndəkən uningdin bizəmu hatalık ətküzməslikni tələp kılışən? Bizə xamal qıksa, azraq yamoqur yaqışla, kopiratsiyilixix əpləxməy kəldi, dəydiqan bundak idiyining əzi—qong hatalik. Əmiliyyəttə, kəp sandiki kopiratiplar yahxi wə birkədər yahxi yoloq əyuldu. Yahxi yoloq əyoqulən kopiratiptin birnilə otturioğla elip qıksaq, kopiratsiyilixix kərxi barlıq əqəlitə gəp - səzlərni ujukturuwətkili bolidu. Nime üçün bu kopiratipni yahxi yoloq əyoqili bolidikənu, baxka kopiratiplarni yahxi yoloq əyoqili bolmaydikən? Nime üçün bu kopiratipning əwzəlliği bar ikənu, baxka kopiratiplarning əwzəlliği yok ikən? Baroqanla jayda bu kopiratipning təjribisini səzləwər. Bir əlkidə, hıqbolmioğanda, muxun-

dak tiptin birerni tapkili bolidioq! Tapkandimu, xaraiti əslidə yahxi bolqan kopiratipni tapmay, xaraiti əng naqar, yər tütülxü yaman, burunki məhsulati bək tewən, bək namrat bolqan kopiratipni tepix kerək. Əlwəttə, birnəqqə onni yoloja əoysangmu bolidu, əmma, birnila yahxi yoloja əoysang, ojəlibə kiloqan bolisən.

Məktəplərdimu məsilə qıktı, heli jaylarda okuojuqlar jidəl qıvardı. Shijiazhuangdiki bir məktəpning okux püttürən bir kisim okuojuqları waktinqə ixka orunlaxturulmay kəlip, okux mudditi bir yil uzartılıqanda, okuojuqların narazilioq əkozalıqan. Az sanlıq əksilinkilapqlar pursəttin paydilinip, əutratkuluk kəlip, namayix uyuxturoqan, Shijiazhuang radiyo istansisini tartıwalmız, diyixkən, bir “Ven'griyə” wəkəsi tuqdurmakçı bolqan. Ular nuroğun xoarlarnı qaplıqan, buning iqidə əng gəwdilik bolqan mundak 3 xoar bar: “Yokalsun faxistlar!”, “Urx kerək, teqlik kerək əməs!”, “Sotsiyalizimning əwzəlligi yok!” Ularning səzidin əariojanda, gongchəndang faxist ikən, biz muxu həmmimiz yokitilidikənmiz. Ularning otturioqa əkozalıq xoari ənə xundak əksiyətqıl bolqaqça, ixqlar hisdaxlıq kilmioqan, dihanlar hisdaxlıq kilmioqan, hər sahədiki amma hisdaxlıq kilmioqan. Beyjingdiki Qinghua daxüedə bir okuojuqi axkara əhalda: “Akang, ahir bir kün nəqqə ming, nəqqə on ming adəmni əltürməy əkalmayıdu!” digən. Barqə güllər təkxi eqilih, həmmə ekimlər bəs - bəstə sayrax boluwidi, bu “ekim”mu otturioqa qıktı. Yoldax Deng Xiaoping bu daxüegə berip bir ketim səz kiloqan, u, əgər sən nəqqə ming, nəqqə on ming

adəmni əltürməkqi bolsang, biz sanga diktatura yürgüzümüziz, digən.

Beyjing xəhrining təkxürüxigə қarioqanda, ali məktəplirimizdiki okuoquqılarning zor kəpqılıgi pomixxik, bay dihan, burzuaziyə wə hallık ottura dihanlarning baliliri ikən, ixqilar sinipi, kəmbəqəl dihan, təwən ottura dihan ailisidin kelip qıkkınlar 20 pirsəntkimu yətməydikən. Məmlikət boyiqimu xundakrak bolsa kerək. Bu hil əhwalni əzgərtix kerək, əmma buningə qədəmliyə qoşulma. Bir kisim daxüe okuoquqılıri arisida Gomulkining helila bazırı bar, Teto, Kardelningmu helila bazırı bar. Yezillardiki pomixxik, bay dihanlar, xəhərlərdiki kapitalistlər, demokiratik partiyə-guruhtikilərning kəpqılıgi bolsa tehi yuwaxrak, Polxa, Ven'griyilərdə oqoja kətilgən wakitlardımı, ular qataq qıqarmidi, səkrəp qıkip, nəqqə ming, nəqqə on ming adəmni əltürimən, dimidi. Ularning bundak yuwaxlioqını təhlil ķilix kerək. Qünki ularning dəsmayisi yok, ixqilar sinipi, kəmbəqəl dihan, təwən ottura dihanlar ularning gepini anglimaydu, ularning asası box. Mubada jahan əzgirip kelip, atom bombası Beyjing bilən Shanghəyni kumpəykum ķiliwətsə, bu adəmlərdə əzgirix bolmasmu? Birnimə diyix təs. U qaoqda pomixxik, bay dihan, burzuaziyə wə demokiratik partiyə - guruqlarda bəlünük bolidu. Ular jahanning rəptarioja kiriwaloqan, birmunqılıri hazır yoxurunuvaldi. Ularning baliliri — bu okuoquqi balilar təjribisiz, ular կandaqtu “Nəqqə ming, nəqqə on ming adəmni əltürimən”, “Sotsiyalizimning əwzəlligi yok” digən nimilərni kətip qıktı.

Bəzi jiaoshoular arisidimu, gongchəndangning kerigi yok - yəy, gongchəndang bizgə rəhbərlik kılalmayduyəy, sotsiyalizim yaman - yəy, digən'gə ohxax hər hil əqəlitə gəp - sezlər boldi. Ularda muxundak idiyilər bar idi, ilgiri eytmioğan, həmmə ekimlar bəs - bəstə sayrax bolup, ularning səzlixigə yol köyüwiduk, bu gəplər otturioğa qikti. «Wu Xünning tərjimiḥali» digən kinoni kərgənmidinglar? Uningda “mədiniyət ərbapliri”ning simwoli bolğan bir mobi bar, uzunluqı nəqqə qulaq keli-  
du, uning bilən bir süpürsə, dat digüzüwetidu. Ular hazır otturioğa qıkmakçı boluwatidu, bizni süpüradioğan ohxaydu. Tirildürməkqimu, kandak?

Bultur, həlkəradə birqanqə ketim qong oqoşa kəti-  
rildi. Sovet ittipakı gongchəndangining 20- kurultiyida Stalinoğa hə dəp əkarxi turuldi, xuningdin keyin, jaħan-  
gırlar kommunizimoğa əkarxi ikki ketim qong oqoşa kə-  
tərdi, həlkəra kommunizim hərkətidimu ikki ketim qong munazirə oqooşı kətirildi. Bu birqanqə ketimlik oqooşıda, Yawropa wə Amerikidiki bəzi partiyilər heli zor təsirgə wə ziyanəqə uqriddi, xərk məmlikətliridiki partiyilər təsirgə wə ziyanəqə azrak uqriddi. Sovet ittipakı gong-  
chəndangining 20- kurultiyi eqilixi bilənla, ilgiri Stalinni əhimayə kilixta nahayiti aktip bolup kəlgən bəzi kixilər əkarxi turuxtimu nahayiti aktip bolup kətti. Me-  
ningqə, bu kixilər Marksizim - Leninizimoğa əməl kıl-  
maydu, məsilihər üstidə təhlil yürgüzməydu, ularda inkilawiy əhlakmu yok. Marksizim - Leninizim puroletari-  
yatning inkilawiy əhlakınımu əz iqiqə alidu. Sən ilgiri xunqə əhimayə kiliplə kəlgən ikənsən, əmdi əndəkla bol-

sun biraz səwəp kərsitip, andin bundak burulux yasi-sangmioqu, kaxki! Birazmu səwəp kərsətməy, uxtum-tutla 180 giradus burulux yasap, goya əzəldin Stalinni himayə kilmay kəlgəndək boluwalding, əmiliyəttə, ilgiri nahayiti himayə kılätting. Stalin məsilisi pütkül həlkəra kommunizim hərkitigə qetildi, hərkəysi məmlikətlər partiyilirigimu qetildi.

Partiyimizdiki mutlək kəp sanlıq kadirlar, Stalining ədiwini berixtə bək axuruwətti, dəp қarap, Sovet ittipakı gongchəndangining 20- kurultiyidin narazi boldi. Bu — bir hil normal kəypiyat, normal inkas. Birak, az sandiki kixilərdə təwrinixmu boldi. Hər ketim təyfeng xamili qikip, yamoqur yakķiqə, qümülə ordisisidin qikidu, ularning “burni” nahayiti səzgür, ular hawarayı ilmini bilidu. Sovet ittipakı gongchəndangi 20- kurultiyining təyfeng xamili qikixi bilənla, Zhongguodimu axundak bəzi qümüllilər ordisisidin qikti. Bu — partiyə iqidiki arisaldilar, ular pursət bolsila, arisaldılık kılıdu. Ular Stalining bir kaltək bilən ujuktruwetilgənligini anlap, nahayiti səyünüp kətti, bir domilapla u yakka etüwelip, yaxisun dəp towlidi, Hruxxepning həmmə nimisi toqra, akəng қarioqay burunla muxundak təxəbbusta idim, didi. Keyin jahən'gırlarning kaltəklixı, həlkəra kommunizim hərkitining iqki kismidiki kaltəkləxlər arkısida, hətta Hruxxepmu mukamini biraz əzgərtixkə məjbür boluwidi, ular yənə bir domilapla bu yakka etüwaldi. Wəziyyətning təkəzzəsi domilap bu yakka etüwalmisa bolmay-dioqan kiliplə koydi. Tam bexida bir tüp ot, xamal qiksa-lingxiydu, digən gəp bar. Əsli niyiti domilap bu yakka

ətüx əməs, u yakkıla ətüp ketix. Partiyə iqi wə sirtidiki Polxa, Ven'griyə wəkəsini mahtaydioğan kixilər obdan mahtiwelixti! Poznan, Ven'griyə digənlərni aqzidin qüxürüxmidi. Xundak kılıp, axkarilandi, qümülə ordisidin qıktı, taxpakılar mu qıktı. Ular Gomulkining kaltigigə əgixip mangdi, Gomulka qong demokiratiyə disə, ular mu qong demokiratiyə didi. Hazır əhwalda əzgirix boluwidi, ularning üni iqigə qüxüp kətti. Əsl niyiti ün qıkarmaslıq əməs, yənilə ün qikirix idi.

Təyfeng xamili qikiplə kalsa, arisaldilar turalmaydu, təwrinidu, bu — ənuniyət. Mən kəpqilikni bu məsiligə diqqət kilişkə dalalət kilişən. Bəzi kixilər axundak birkənqə ketim təwrinip bekip, təjribə hasil kıldı, təwrənməydiqan boldi. Xundak kixilərmə barkı, ular mənggü təwrinip turidu, xaloqa ohxax ziraətlərning oqoli inqiqə boloqaqka, xamal qiksila təwrinip turoqinoğa ohxax. Gaoliang, kəmmə konak birkədər yahxi, oqoli tomrak. Qong dərəhla məzmut turidu. Təyfeng xamili hər yili qikip turidu, məmlikət iqidiki wə həlkəradiki idiyə təyfeng xamili, siyasi təyfeng xamili-mu hər yili qikip turidu. Bu — jəmiyatlı bir hil təbii hadisə. Partiyə — bir hil jəmiyat, bir hil siyasi jəmiyat. Siyasi jəmiyatning birinqi türü — partiyə - guruh. Partiyə — sinipning təxkilati. Bizning Zhongguo gongchəndangımız puroletariyat partiyisi bolup, asasən ixqilardın wə yerim puroletariyat bolovan kəmbəçəl dihanın kelip qıkkənlardın tərkip tapkan. Lekin, pomixxik, bay dihan, kapitalist ailisidin yaki əllilik ottura dihan wə xəhər uxşaç burzuaziyisidin kelip qıkkən nuroqun

partiyə əzalirimu bar. Ularning arisidiki heli kəp kixilər kəp yil japa - muxəkkətə qidap kürəx ķilojan, az - tola qiniqqan bolsimu, əmma Marksizimni kəp ügənmigən, idiyə jəhəttə, rohiy jəhəttə, yənə xaloja ohxax, xamal qıksila təwrinip turidu.

Bəzi partiyə əzaliri ilgiri türlük etkəllərdin etkən, əmdi muxu sotsiyalizim etkilidin etmigi təs boluwatıdu. Mundak tipik adəmlər bar, Xüe Xün—xularning biri. Bu ayal əslidə Hebey əlkisining shengwey fushujisi wə fushengzhangi idi. U ķaysi wakitta təvrəndi? Bir tutax setiwelix - bir tutax setip berix yoloja қoyuluxka baxlıojan qaojda təvrəndi. Bir tutax setiwelix - bir tutax setip berix — sotsiyalizimni əməlgə axuruxning bir muhim tədbiri. U bolsa buningoja kət'i karxi qıktı, hərnimə kılıp karxi qıktı. Yənə biri bar, u bolsimu məmlikətlik təminat - soda bax kopiratiwining fuzhureni Meng Yongqien. Yukurioja sunoqan bir parqə məktubida, umu bir tutax setiwelix - bir tutax setip berixkə kət'i karxi turdi. Yeza igiligini kopiratsiyıləxtürükimu partiyə iqidə bəzi kixilər karxi qıkkan idi. Kiskisi, partiyə iqidə xundak yukuri dərijilik kadirlarmu barkı, ular sotsiyalizim etkilidin etəlməydu, təwrinip turidu. Bundaq ixlar tüğəp kəttim? Yak. 10 yıldın keyin bu kixilər kət'ili xip, sotsiyalizimoja həkiki ixinidiojan bolup ketərmə? Umu natayın. 10 yıldın keyin birər məsilə yüz berip kalsa, ular yənə, mən buni allikəqan oylap yətkən idim, diyixi mümkün.

Yoldaxlaroja bir matiriyal tarkitip berildi, uningda bəzi armiyə kadirlarining idiyiwi yüzlinixi əks əttürülgən. Bu kadirlarning pikirliridə, bəzi kadirlarning maaxi

bək üstün, dihanlar yakturmaydikən, digən'gə ohxax kismən muwapiq nərsilər bolsimu, lekin, ularning pikir-lirining omumi yenülüxi muwapiq əməs, tüp luxiəni tooqra əməs. Ular partiyimizning siyasetini, yezida "sol", xəhərdə ong bolup kətti, dəp tənkít kıldı. Zhongguoda 9 milyon 600 ming pingfang kilometir zimin boloqını bilən, yioqip kəlgəndə, u — ikki parqıla yər, biri — yeza, biri — xəhər. ULARNING SƏZİQƏ BOLQANDA, HƏMMİSİ HATA BOLQAN BOLIDU.

Yeza siyaseti "sol" bolup kətti digini—dihanlarning kirimi kəp əməs, ixqılarningkidin az digini. Buni təhlil қılıx kerək, yaloquz kirimgila қarioqan bilən bolmayıdu. Ixqılarning kirimi omumən dihanlarningkidin kəp, əmma ular yaratkan կimmət dihanlarningkidin jik, ularning zərür turmux qıkımımı dihanlarningkidin kəp. Dihanlarning turmuxining yahxilinixi, asasən, ezlirining tirixip ixləpqikirixni rawajlanduruxıqa baoğlık. Həkümətmə dihanlar oqa zor küq bilən yardım beridi, məsilən, su қuruluxi elip berix, yeza igilik kərz puli tarkitix wə xuning oja ohxaxlar. Dihanqılık bejimiz, ko-xumqə kəsptin elinidioqan baj koxulup, dihanlar ixləpqikarоqan omumi կimmətning təhminən 8 pirsəntini təxkil қılıdu, nuroqun қoxumqə kəsptin baj elinmaydu. Bizning axılıknı bir tutax setiwelliximiz normal baha boyiqə boldi. Sanaət məhsulatlari bilən yeza igilik məhsulatlirini almaxturuxta dələtning dihanlardın alidioqan paydisimu nahayiti az. Bisdə Sovet ittipakidikidək setip berix məjburiyyiti tüzümi yok. Biz sanaət məhsulatlari bilən yeza igilik məhsulatlirini almaxturuxta қayqa pərkni azayt-

tuk, Sovet ittipakjidikidək kengəytmidük. Bizning siyasi-timiz Sovet ittipakiningkidin kəp pərk əlidid. Xuning üqün, bizning yeza siyasitimizni, "sol" bolup kətti, digili bolmaydu.

Armiyimizning yukuri dərijilik kadirları arisida, bəzilər ezi əyigə kaytkanda yaki tukçanlarını əkəldür-gəndə, həllik ottura dihan, bay dihan, pomixxiklarning axundak gəplirini anglap, təsirgə uqrıqan bolsa kerək, xunga dihanlar üçün zarliniwatidu. 1955 - yılning aldinkı yerimida partiya iqidə heli kəp kixilər dihanlar üçün zarlinip, Liang Shumingoja ohxaxlar bilən dos tartıxtı, goya axu ikki əsaslı kixilərlə dihanlar ola wəkil-lilik kılıdioqan, dihanlarning dərdini bilidioqandək. Ularning nəziridə, dangzhongyangımız dihanlar ola wə-killilik kilmaydu, shengweylirimizmu wəkillilik kilmaydu, partiya əzalırının zor kəpqılığımı wəkillilik kilmaydu. Jiangsuda elip beriloqan bir təkxürüxtin əarioqanda, bəzi jaylarda, nahiyə, rayon, yeza — 3 dərijilik kadirlar arisi-da 30 pirsənt kixi dihanlar üçün zarlanıjan. Keyin təkxürüp kəlsə, dihanlar üçün zarlanıjan bu kixilərning zor kəpqılığı ailisining hal - okiti birkədər yahxi, satidi-qan oxukqə axlioqi bar kixilər ikən. Bu kixilərnı "zar" litiwatqan axu oxuk axlioqi. Ularning "dihanlar ola yar-dəm berix", "dihanlar ola keyünük" digini — oxuk axlik-nı dələtkə setip bərməslik. Zarlanıjan bu kixilər zadi kimgə wəkillilik əlidid? Ular kəng dihanlar ammisioja əməs, bəlki az sandiki həllik dihanlar ola wəkillilik əlidid.

Xəhər siyaseti ong bolup kətti, digən gəpkə kəlsək, xundaktəkmə kərünidü, qünki biz kapitalistlarnı həddi-

gə alduk, yənə ularoja 7 yiloqıqə mukim əsüm<sup>(1)</sup> berimiz. 7 yildin keyin қandaқ kılıx kerək? Waktu kəlgəndə karap bakarmız. Əng yahxisi, կuyruk qaldurup, az - tola mukim əsüm berip turux. Ənə xunqılık pul qikirip, axundak bir sinipni setiwalımız. Bu siyasetni zhongyang təpsili muhakimə kılınan. Kapitalistlarning həm ular bilən alakısı bolğan demokiratik zatlar wə ziyalilarning mədiniyət - tehnika bilimliri omumən yüksərirək. Biz bu sinipni setiwelip, ularni siyasi dəsmayisidin məhrum kılıp, eçiz aqalmaydiqan kılıp қoyımız. Məhrum kılıx qarısining biri — pul qikirip setiwelix, biri — orunlaxturux, ix berix. Muxundak kılıqanda, siyasi dəsmayə ularning қolida əməs, bizning қolimizda bolidu. Biz ularni siyasi dəsmayisidin pak - pakız məhrum kılımiz, pak-pakız məhrum kılınmay kalojanlarını yənə məhrum kılımiz. Xuning üçün, bizning xəhər siyasitimiznimü, ong bolup kətti, digili bolmayıdu.

Bizning yeza siyasitimiz toqra, xəhər siyasitimiz - mu toqra. Xuning üçün, Ven'griyə wəkəsidək məmlükət haraktırılıq qong qataknı hıqkim qikiralmayıdu. Pəkət az sandiki kixilərlə u yər - bu yərdə jidəl qikirip, qong demokirartiyə digən nimini yoloqa қoyux kerək dər. Qong demokiratiyiningmu korkkudək hıqnimisi yok. Bu məsili də mən silərgə ohximaymən, aranglardiki bəzi yoldaxlar nahayiti korkidioqandək turidu. Meningqə, qong demokiratiyə bolsa, birinqidin korkmaslik, ikkinqidin, təhlil kılıx kerək, uning nimə dəwatqanlioqıja, nimə kiliwatqanlioqıja karax kerək. Buzuk adəmlər qong demokiratiyə digən nimini yoloqa қoyux kerək dəp qikqan-

da; qoqum hata hərkətlərni kılıp, hata səzlərni səzləp, əzlinini axkarilaydu wə yitim қalduridu. “Nəqqə ming, nəqqə on ming adəmni əltürük” həlk iqidiki ziddiyətni həl kiliqning usulimu? Zor kəp sandiki kixilərning his-daxlioqoja erixələmdü? “Yokalsun faxistlar”, “Sotsiyalizmning əwzəlligi yok” digən gəplər asasiy қanunoja ax-kara hilaplik kılıqanlıq əməsmü? Gongchəndang—inkila-wiy partiyə, gongchəndang rəhbərligidiki hakimiyət — inkilawiy hakimiyət, sotsiyalizim əwzəllikkə igə, bular-ning həmmisi asasiy қanunda eytiloqan, pütün məmlikət həlkə təripidin birdək etirap kiliqan. “Urux kerək, teqlik kerək əməs”, yahxi gəp ikən! Uruxka qakiroq-ning bilən, bari - yokung xunqılık, əskiring yetixməydu, jün'guənliringnimu tərbiyiləp bolmiding. Bu balilar aljip կaptı! Shijiazhuangdiki һılıki məktəptə axu 3 xoarnı muzakirə kılıqanda, 70 wəkilning iqidə, aran 10 nəqqisi yaklioqan, 50 nəqqisi karxi qıkkən. Andin keyin bu xoar 4 ming okuquqi arisida yənə muzakirigə қoyul-oqan, nətjidə hıqkim yaklimioqan, һılıki 10 nəqqəylən yitim қaloqan. Bu xoarnı otturioja қoyoqan wə uningda qing turoqan intayın əksiyətqi unsurlar pəkət birnəqqila. Ular kəndaktu qong demokiratiyə yoloq қoyulsun dəp qıkmioqan bolsa, kərgənla yərgə xoar qaplimioqan bolsa, ularning nimə kilməkqi boluwatkanlioqını bilmigən bolattuk. Ular qong demokiratiyə dəp qıkiwidi, kuyru-qı tutuwelindi. Ven'griyə wəkəsinining bir yahxi yeri Zhongguodiki axu qümüllilərni ordisidin qıkarajanlioq boldi.

Ven'griyidə qong demokiratiyə boluwidi, partiyə,

həkümət, armiyə kardin qıktı. Zhongguoda bundak ix yüz bərməydu. Birnəqqə oқuojuqi balining bəsüp kirginigə partiyə, həkümət, armiyə қalmay yimirilip ketidiqan bolsa, biz hərkəy simiz pütünləy nan kepi ikənmizdə. Xuning üqün, qong demokiratiyidin korkmaslıq kerək. Qataq qıksa, u yiringni asan bir tərəp қiloqli bolidu, bu — yahxi ix. Biz jahan'girlardin ilgiri korkmioqan, hazırlıma korkmaymız. Biz Jiang Jieshidinmu korkmay kəldük. Əmdizə qong demokiratiyidin korkamduq? Meningqə, korkmaslıq kerək. Əgər bəzilər qong demokiratiyə digən nimə arkılık sotsiyalizim tüzümüzizgə қarxi turidioqan, gongchəndangning rəhbərlığını aqdurup taxlimakqi bolidioqan bolsa, biz ularoqa puroletariyat diktaturisi yürgüzümüz.

Ziyalilar məsilisidə, hazır, orunlaxturuxka əhmiyət berip, əzgərtixkə əhmiyət bərməydioqan, orunlaxturux kəp, əzgərtix az boluwatkan bir hil eoqix bar. Barqə güllər təkxi eqilik, həmmə ekimlər bəs - bəstə sayrax yoloja қoyuluxi bilənla, ziyalilarnı əzgərtixkə jür'ət kılalmaslıq boluwaitidu. Biz kapitalistlarnı əzgərtixkə jür'ət kılqan yerdə, ziyalilar wə demokiratik zatlarnı əzgərtixkə nimə üçün jür'ət kılalmaymız?

Barqə güllərning təkxi eqilixi ola, meningqə, yenila yol қoyux kerək. Bəzi yoldaxlar, hux purak güllərgila yol қoyuxka bolidu, zəhərlik otlar ola yol қoyuxka bolmaydu, dəp karaydu. Bundak қarax ularning barqə güllər təkxi eqilik, həmmə ekimlər bəs - bəstə sayrax fangzhənini taza qüxənmigənligini kərsitudu. Omumən eytkanda, əksilinkilawiy sözlərgə, əlwəttə, yol қoyuxka

bolmaydu. Lekin, bu səzlər əksilinkılılawiy kiyapət bilən əməs, inkılılawiy kiyapət bilən otturioqa qıksa, uningoqa yol köyuxka tooqra kelidu, xundak kılolandila, andin uni pərk etixkə wə kürəx kılıxka paydilik bolidu. Etizda ikki hil nərsə əsidi, biri axlık diyildi, biri ot diyildi. Otni hər yili otap turimiz, bir yilda birkənqə ketim otaymiz. Hux purak güllərgila yol köyup, zəhərlik otlarıqa yol köyməslik kerək, dəydioğan bolsang, u etizda axlıkla əssun, bir tüpmu ot əsmisun, digənlik bolidu. Undak digən bilən, etizoja berip bakğanlarning həmmisi bilidu, otiwətmisəng, əmiliyəttə, ot xu peti turiweridu. Otning bir paydisi bar, yər aqdurulsa, ooqut bolidu. Uning kerigi yok dəmsina? Kerəksiz nərsini kerəklik nərsigə aylanduroqlı bolidu. Dihanlarning hər yili etizdiki otlar bilən kürəx kılıxiqə tooqra kelidu, parti-yimizning yazoquqılıri, sənətkarları, pinglunqılıri, jiaoshouliriningmu hər yili idiyə sahəsidiki otlar bilən kürəx kılıxiqə tooqra kelidu. Qiniqip qıktı digən səz kürəx kıldı digən bolidu. Sən əssəng, mən otaymən. Bu karimu - karxi tərəp üzlüksiz qikip turidu. Ot 10 ming yıldın keyinmu bolidu, xuning üçün, bizmu 10 ming yıldın keyinmu kürəx kılıxka hazır turuximiz lazım.

Kıskısı, etkən bir yil ənsiz yil boldi, həlkəradə Hruxxep, Gomulka oqoja qikaroğan bir yil boldi, məmlilikət iqidə sotsiyalistik əzgərtix nahayiti kəskin bolovan bir yil boldi. Ənsizlik hazırlımı boluwatidu, hər hil idiyilər yənə dawamlıq axkara bolidu, yoldaxlarning dikkət kılıxını ümit kılımən.

## II 1 - AYNING 27 - KÜNI SÖZLƏN'GƏN NUTUK

Hazir birkənqə pikrimni bayan kılıp etimən.

Birinci nukta, nətijini yetərlik məlqərləx lazımlı. Bizning inkilap wə kurulux ixlirimizda, nətijə asasıy orunda turidu, kəmqlik, hatalıklarmu bar. Nətijilirimiz xunqə kəp, kəptürüwetixkə bolmayıdu, əmma təwən məlqərləp əsaslıq, hatalık ətküzüp koyımız, qong hatalık ətküzüp əsaslıq koyuximizmü mümkin. Bu məsilə əslidə 8 - nəwətlik zhongyang weyyüənhuyning 2 - omumi yioqında həl kiliqan idi, bu ketimkə yioqında yənə kəp ketim tiloja elindi, dimək, bəzi yoldaxlarning idiyisidə tehi həl bolmioqan ohxaydu. Bolupmu demokratik zatlar arisida: "Silər həmixə nətijə asasılıq dəysilər, bundak diyix məsilini həl kilməydu. Nətijining asasılıq ikənligini kim bilməydu, yənə kəmqlik, hatalıklarmu baroq!" digən gəp - sezlər bar ikən. Lekin, nətijə həkikətən asasılıq. Buni müəyyənləxtürmisək, yəl koyup berix kəlip qıçıdu. Kopiratsiyıləxtürüxtimu yəl koyup berix boldıqı!

İkkinçi nukta, bir tutax pilanlap, təng etiwar berix, hərkəyasisini tegixlik orunoqa igə kiliş. Bu — bizning izqıl fangzhenimiz. Yənəndiki qaoqdila bu fangzhenni kol-lanoqan iduk. 1944- yil 8- ayda, «Dagongbao» geziti bir parqə baxmakala yezip, "Baxka kazan asmaylı" digən gəpni qıçaroqan idi. Chongqing tənpəni waktida mən «Dagongbao» gezitining məs'ulioqa, mən sizning həliliki səzingizni nahayiti yaklaşımən, əmma Jiang wey-

yüənzhang tamak berixi kerək, u bizgə tamak bərmisə, mən baxka қазан asmay қandak қılımən? didim. U qaojda biz Jiang Jieshining aldioja, hərkaysisini tegixlik orunoja igə kılıyli, digən xoarnı қoyoqan iduk. Hazır ixni biz baxķuruwatimiz. Bizning fangzhenimiz—bir tutax pilanlap, təng etiwar berix, hərkaysisini əzigə tegixlik orunoja igə kılıx. Guomindangdin kepkaloqan hərbi, məmuri hadimlarning həmmisini həddigə alduk, hətta Təywən'gə keqip kətkənlərmən kaytip kəlsə bolidu. Əksilinkilapqılardin əltürülməydiqənləri əzgərtildi, ularoja tirikqilik yoli berildi. Demokiratik partiyə - guruhlarnı saklap қalduk, uzak muddət billə turimiz, uning əzalirini orunlaxturimiz. Kiskisi, pütün məmlikəttiki 600 milyon ahalining həmmisigə қaraymiz. Məsilən, bir tutax setiwelix-bir tutax setip berixni yoloja koyup, barlık xəhər ahalisi wə yezillardiki axlioji yetixməydiqən aililərgə қaraymiz. Yənə məsilən, xəhər yaxliri ya məktəpkə kiridu, ya yeziqə baridu, ya zawutka kiridu, ya qegra rayonoja baridu, bəribir orunlaxturimiz. Ixqa orunlaxküdək adimi bəlmioqan aililərgə yənə kütkuzux puli berimiz, omumən, aq қaldurmaslıknı pirinsip kili-miz. Bularning həmmisi bir tutax pilanlap, təng etiwar berix bolidu. Bu қandak fangzhen? Sotsiyalizim kuruş üçün barlık aktip küqlərni ixqa salidioqan fangzhen. Bu — bir zhənlülik fangzhen. Muxundak fangzhenni yoloja koysaq yahxıraq bolidu, qataq azraq qiki-du. Bundak bir tutax pilanlap, təng etiwar berix idiyisini kəpqiilikkə enik qüxəndürük lazim.

Yoldax Ke Qingshi, barlıq qarə - tədbirlərni tepix

lazim, didi. Bu — nahayiti bələn gəp, rast digəndək, barlıq qarə - tədbirlərni tepip, kiyinqılıklarnı həl kılıx kerək. Bu xoarnı təxvik kılıx kerək. Biz hazır duqkələgən kiyinqılıklar unqiwala qong əməs, nimə karayıti bar dəysən! 10 ming yolluk uzun səpərdə ərəlik taoqlardın axkan, sazlıq jaylardın ətkəndikidin yahxiraktu. Uzun səpər üstidə, Daduhe dəryasidin ətkəndin keyin, aldimizda igiz - igiz taoqlar turattı, adimizatmu az idi, zadi կանակ mengix kerək? Biz u qaođda mingbir qarətədbir bilən kiyinqılıklarnı yengixni otturioja koymduk. Mingbir qarə - tədbir digən nimə? Mingbir qarə - tədbir digən səz ming qarigə yənə bir qarini қoxux, ming tədbirgə yənə bir tədbirni қoxux digən bolidu. Hazır silər tehi hıqkanqə qarə, hıqkanqə tədbirni otturioja koymidinglar. Hərkəysi əlkə, zhongyangdiki hərkəysi bularning zadi կանqilik qarə, կանqilik tədbiringlar bar? Barlıq qarə - tədbirlərni tapkandila, kiyinqılıklarnı həl kılıqili bolidu.

Üqinqi nukta, həlkara məsilə. Ottura xərkətə Suwəyx kanili wəkəsi qıktı. Nasir digən bir kixi կanalni dələt ilkigə aldi; Eden digən yənə bir kixi əskər qikirip uruxtı; arkıdin Ezinhower digən üqinqi bir kixi Ən'gliyiliklərni қooqlıwetip, bu jayni qanggilioja kirgüzüwalmakçı boldi. Ən'gliyə burzuaziyisi — əzəldinla uqioja qikkan məkkar, muwapiq pəyytə murəssə kılıxka taza usta bir sinip. Hazır u Ottura xərkəni Amerikiliklarning կolioja tutkuzup koymdı. Bu karamət qong hatalık boldı! Bundak hatalıktın uning tarihidin nəqqini tapkılı bolar? Bu kətim nimə üçün isənkirəp bu hatalıknı etküzdi? Amerikining

besimi naħayiti kattik bolqanlıktin, u əpkisini basalmay, Ottura xərkni kayturuwelip, Amerikini tosmakçı boldi. Ən'gliyining tiq uqi asasən Misiroqa karitil-qanmu? Yak, Ən'gliyining qərizi Amerikioqa takabil turux, Amerikining bolsa Ən'gliyigə takabil turux idi.

Bu wəkədin hazırkı dunyadiki kürəxning muhim nuktisini kərüwalıqli bolidu. Təbii, jahan'gir dələtlərinə sotsiyalistik dələtlər bilən bolqan ziddiyiti — naħayiti kattik ziddiyət, lekin, ular hazır kommunizimoqa karxi turux digən nam bilən, zimin talaxmakta. Kaysi ziminni talixiwatidu? Asiya, Afrikidiki 1 milyart ahaligə igə ziminni talixiwatidu. Hazır ularning talixixi Ottura xərkətin ibarət bu zor zhənlüelik əhmiyətkə igə rayonoqa bolupmu Misirning Suwəyx ənənə rayonıqa mərkəzləxti. U yerdə tokünumuxuatlaşan ikki hil ziddiyət, üç hil küq bar. İkki hil ziddiyətning biri — jahan'girlər bilən jahan'girlar otturisidiki ziddiyət yəni Amerika bilən Ən'gliyə, Amerika bilən Fransiyə otturisidiki ziddiyət, biri — jahan'girlar bilən eziqüqi millətlər otturisidiki ziddiyət. Üç hil küqning birinci hili — əng qong jahan'gir Amerika, ikkinçi hili — ikkinçi dərijilik jahan'gir Ən'gliyə, Fransiyə, üçüncü hili — eziqüqi millətlər. Hazır jahan'girlar talixiwatlaşan asasiy orun — Asiya, Afrika. Bu rayonlarda milli mustəkkiliğin hərkəti barlıqka kəldi. Amerikining qarisi — həm kələmni, həm ələmni ixka selix, Ottura xərkətə dəl xundak kılıwatidu.

Ular jidəlləxsə, bizgə paydılık. Bizning fangzhenimiz sotsiyalistik dələtni mustəhkəmləx, bir sung yərnimü bərməslik boluxi kerək. Kim bizni bər dəydikən,

qokum uning bilən kürəx kilimiz. Ular bu dairining sirtida jidəllixiwərsun. Undak bolsa, biz gəp kilmamduq? Gəp kilimiz. Asiya, Afrika, Latin Amerikisi həlkilirinin jahan'girlikkə karxi kürəxlirini, hərkaysı əller həlkilirininkə inkilawiy kürəxlirini biz jəzmən kollaymiz.

Jahan'gir dələtlər bilən bizning arimizda, sening iqingdə mən bar, mening iqimdə sən bar boluwatidu. Biz ularдiki həlk inkilawini kollaymiz, ular bizning bu yerdə aqdurmiqiliк hərkiti elip baridu. Ularning iqidə bizning adəmlirimiz bar, u bolsimu u yerdiki gongchəndang, inkilawiy ixqilar, dihanlar, ziyalilar, tərəkkipərwər zatlar. Bizning iqimizdə ularning adimi bar, Zhongguoni elip eytsak, burzuaziyə wə demokiratik partiyə - guruhlar arisidiki nuroqun kixilər—ənə xundak adəmlər, yənə pomixxiklar sinipimu bar. Həzir bu kixilər қarimakka, gəp anglaydioşandək turidu, tehi jidəl qikarmidi. Lekin, mubada atom bombisi Beyjingoja qüxüp - tartip կalsa, ular կandaq kildi? Isyan kətərməsmə? Bu bir qong gəp. Əmgək bilən əzgərtiliwatkan jinayətqilər, Shijiazhuangdiki hiliKİ məktəptə jidəl qikaroqanlarning yolbaxqılıri, Beyjingda nəqqə ming, nəqqə on ming adəmni əltürməkqi boloqan hiliKİ daxüe okuoquqisi üstidə eoziz eqixning tehimu hajiti yok. Biz qokum ularni həzim kiliwetiximiz, pomixxik, kapitalistlarni əzgərtip əmgəkqigə aylanduruximiz lazim, bumu bir zhənlüelik fangzhen. Siniplarni yokitixka nahayiti uzak wakit ketidu.

Kıskisi, həlkara məsililərni küzitixtə bizning қariximiz yənilə mundaq: Jahan'gırlar otturisida

jidəl - majra, əzara müstəmlikə talixix bolup turidu, bu ziddiyət qongrak. Ular biz bilən bołożan ziddiyəttin paydilinip, əzlirining otturisidiki ziddiyətni yapidu. Biz ularning ziddiyitidin paydilənsək bolidu, bu yerdə iki tapawət bar. Bu — bizning taxki fangzhenimizə munasiwətlik qong ix.

Zhongguo - Amerika munasiwiti üstidə tohtilip etimən. Biz yioqında Ezinhowering Jiang Jieshoqa yazoğan hetini besip tarkattuk. Meningqə, bu həttə asasən Jiang Jieshoqa soojak su sepilgən, andin keyin yənə biraz yəl berilgən. Həttə soojak kən bolux, səpralıq kilməslilik lazımlığı eytiloqan, yəni urux kilməslilik, birləxkən dələtlər təxkilatişa tayinix kerəkligi kərsitilgən. Bu — soojak su səpkənlik. Jiang Jieshida axunqılıkla səpra bar. Yəl bərdi diginimiz, gongchəndangoşa dawamlıq kəttik siyaset əllininixni, yənə ümitni bizdin qataq qıqxıka baoqlaxni eytənlioqını kərsitudu. Uning nəziridə, qataq qıķıdioqan bolsa, gongchəndang uni tosuxka amalsız əlidikən. Hərkim əziqə küzitidu - də!

Mən yənilə xundak əkəramyən, Amerika bilən bir-nəqqə yil keqikiprək diplomatik munasiwət ornatkan yahxi. Bundaq kılıx paydilikrak. Sovet ittipakının Amerika bilən diplomatik munasiwət ornitixi əktəbir inkilawi bolup 17 yil ətkəndin keyin bołożan idi. 1929 - yili dunyawı iktisadiy weyji partlap, 1933 - yiloqə dawamlaxti. Xu yili Germaniyidə Gitler təhtkə qıktı, Amerikida Ruzvelt təhtkə qıktı, xu qakka kəlgəndə, Sovet ittipakı bilən Amerika andin diplomatik munasiwət ornattı. Bizning Amerika bilən diplomatik

munasiwət ornitiximiz üqinqi 5 yillik pilan orunlinip boloquentin keyin, yəni 18 yil yaki uningdinmu kəprək wakit etkəndin keyin boluxi mümkün. Biz, Amerika bilən diplomatik munasiwət ornitixka aldirimoqinimiz-qa ohxax, birləvkən dələtlər təxkilatiqa kirixkimu aldirimaymız. Bizning bu fangzhenni қolliniximiz Amerikini imkaniyətning beriqə siyasi dəsmayidin məhrum kılıp, uni yolsız wə yitim orunoqa qüxürüp қoyux üçün boluwatidu. Bizni birləvkən dələtlər təxkilatiqa kirgüzmişəng, biz bilən diplomatik munasiwət ornatmisang, boptu, sən wakitni қanqə uzakka sozsang, bizdin xunqə kəp kərzgə boqulisən. Қanqə sozsang, xunqə yolsız bolisən, Amerikining əzidə, həlkara jamaət pikri jəhəttə xunqə yitim қalisən. Mən Yən'əndiki qaoqdila bir Amerikilikka, silər — Amerika bizning bu həkümítimizni 100 yiloqıqə etirap kilmassılər, 101 yil boloquentimu etirap kilmassılərmə, mən buningə qızılqılıqda bir Amerikilikka, silər — Amerika bizning bu bilən diplomatik munasiwət ornitidu. U qaoqda, Amerikiliklar Zhongguoqa kelip kəridu - də, puxaymanni alidiqən қaqa tapalmay қalidu. Qünki, Zhongguo əzgərgən, əylər pak - pakiz tazilanoqan, "4 ziyandax"mu yokitiloqan bolidu, ular hıqkanqə dost tapalmay қalidu, biraz mikrop tarkatsimu uning anqə roli bolmaydu.

Ikkinqi dunya uruxidin keyin, kapitalistik dələtlər nahayiti turaksız bolup қaldi, қalaymikan bolup kətti, kixilər ənsizlikkə qüxüp қaldi. Dunyadiki hərkəysi məmlikətlər ənsizlikkə qüxüp қaldi, Zhongguomu xundak boldi. Əmma, biz hər halda ulardin hatırjəmrək.

Silər tətkik kılıp kərünglər, sotsiyalistik dələtlər bilən jahən'gir dələtlər, asaslıqı Amerika arısında, zadi kim kimdin korkıdu? Meningqə, hər ikkisi korkıdu. Kim kimdin bəkrək korkıdu? Gəp xuningda. Mən jahən'girlar bizdin bəkrək korkıdu digən'gə mayilmən. Bundak məlqərning bir həwpı boluxi yəni kəpqilik uykuqə ketip, bir uhlioğan peti 3 kün'giqə oyoğanmay yetixi mümkün. Xunga, əhaman ikki hil ehtimalning barlıqını məlqərləx lazımlı. Yahxi ehtimaldin baxlaş, yənə bir hil yaman ehtimalmu bar, yəni jahən'girlarning təlwiliyi tutup əelixi mümkün. Jahən'girlarda yahxi niyət yok, ular əhaman xumluq kılıdu. Əlwəttə, hazır jahən'girlarning dunya uruxi əzasi boloxandın keyin, ohxaxla yahxi boluxi kerək idi, nimə üqün yənə hizmət

Əmdi Zhongguo - Sovet munasiwitü üstidə tohtilimən. Meningqə, talax - tartix həmixə bolup turidi, gongchəndanglar otturisida talax - tartix bolmayıdu, dəp pərəz kılmaslik lazımlı. Dunyada talax - tartix kilmaydiqan ixmu barmu? Marksizim xundak talax - tartix kılıdioğan izim, u ziddiyətni, kürəxni təkitləydi. Ziddiyət daim bolup turidi, ziddiyətla bolidikən, kürəx bolidu. Hazır Zhongguo bilən Sovet ittipakı otturisida birmunqə ziddiyət bar. Ularning pikir yüksək, ix kılıx usuli, tarihiy adətləri bizningkigə ohximaydı. Xunga, ularoğa hizmət ixləx lazımlı. Mən yoldaxlaroğa hizmət ixləx lazımlıqını eytip keliwatımən. Bəzilər, həmməylən gongchəndang əzasi boloxandın keyin, ohxaxla yahxi boluxi kerək idi, nimə üqün yənə hizmət

ixləx lazim bolup қaldi? Hizmət ixləx birlik səpni yoloja қoyux, demokratik zatlar oja hizmət ixləx tursa, yənə nimə üqün gongchəndang əzalir oja hizmət ixlinidu? dəydu. Bundaq karax tooqra əməs. Gongchəndang iqidimu hər hil ohxax bolmiojan pikirlər bar. Bəzilər partiyigə təxkiliy jəhəttin kirgən bolsimu, idiyə jəhəttə tehi tonup yətmigən, hətta bəzi kona kadirlarningmu biz bilən tili bir əməs. Xuning üqün, daim sirdixip turux, ayrim yaki kolliktip məslihətlixip turux, kəp ketim məjlis eqix arkilik, idiyidin ətküzüx hizmitini ixləx lazim.

Mening kariximqə, wəziyət bəzi kixilərdin, hətta qong əməldarlardın küqlük. Sovet ittipakidiki bir kisim jahil unsurlar yənə qong dələt Xowinizimi digən birnimini yürgüzməkqi boluwidi, wəziyətning besimi astida akmay қaldi. Bizning əzizki fangzhenimiz yənilə ular oja yardım berix, qarımız — ular oja yüzmü-yüz, tooqridin - tooqra eytix. Bu ketim wəkillər əmigimiz Sovet ittipakioja baroqanda, ular oja bəzi məsililərnı eqip eytti. Mən diənəhuada yoldax Zhou Enləygə, bu kixilərni dələt əkildin azduruvatidu, ular oja, əng yahxisi, jenioja təkküdək tillap қoyux qarisini kollinix kerək, didim. Dələt digən nimə? Tayinlik, xu 50 milyon tonna polat, 400 milyon tonna kəmür, 80 milyon tonna nefit. Bu қanqılık nimidi? Hıqkanqə nimə əməs. Xunqılık bir nərsini kərüpla hudini yokitip қoyidiojan bolsa, ularni қandaqmu gongchəndang əzasi, Marksizimqi digili bolsun! Meningqə, yənə 10 həssə, 100 həssə koxuloqandimu, hıqkanqə bir nərsə

əməs. Sən, nəhayiti kətsə; yər xaridin xunqılıkla nərsini keziwelip, polat matiriyallırıqə aylandurup, aptomobil, ayrupilan digən nimilərni yasap qikting, buning həkirigüdək nimisi bar! Birak, sən uni xunqiwala qong bopa kılıp yüdüwalding, inkilawiy pirinsip digənlər bilən karing bolmidi, bu, dələt əkildin azdurdı, digən bolmamdu! Əməl qongayojandimu əkildin azduridu. Birinqi shuji boluxmü bir hil dələt, umu asanla isənkiritip koyidu. Kattikrak isənkirəp kətkən qaoğda, uni birər amal bilən jenioğa təkküdək kılıp tillap koyuxka tooqra kelidu. Bu dərəm yoldax Zhou Enləy Moskva-da yüz - hatırə kilmidi, ular bilən takallaxtı, ularmu takallixixka məjbur boldi. Bündək kılıx yahxi, yüzmu - yüz turup, enik eytix kerək. Ular bizgə təsir kərsətməkqi boldi, biz ularoğa təsir kərsətməkqi bolduk. Biz həmməni eqiwətmidük, ənggüxtərni bir ketimdila pak - pakız ixliyiwtməy, əkəl yənə biraz epkalduk. Ziddiyət haman məwjud, hazır asasiy jəhəttin etüp turojudəkla bolsa, pərkni koyup turup, ohxaxlıqlarda birlikkə kəlsək bolidu, ohxax bolmioğanlarını kəlgüsidiə sezlisəkmu bolidu. Əgər ular muxundak ketiweridicən bolsa, ahir bir kün həmmisini ekip taxlaymız.

Əzimiz tərəpkə kəlsək, taşkı təxvikattā kəptürü-wətməslik lazımlı. Məyli kəndak wakittə bolsun, kəmtər, ehtiyatqan bolux, kuyrukni qingrak kisi-welix lazımlı. Sovet ittipakının nərsilirini yənilə üginixkə tooqra kelidu, lekin tallap üginix lazımlı, əkəl nərsilərni ügənməy, ilojar nərsilərni üginix kerək. Əkəl nərsilərgə karita baxka bir hil usul bar, u bolsi-

mu ügənməslik. Uning hata nərsilirini biliwalsakla, u hatalıktın saklinip қalalaymız. Uning bizgə əşkatidi-  
oqan nərsilirini qokum üginiximiz lazim. Dunyadiki  
barlık məmlikətlərning paydilik nərsilirining həmmisini  
üginiximiz lazim. Bilimni hərkaysı tərəptin elix kerək,  
birlə jaydin aloqan bilən oqorigül bolup қalıdu.

Tətinqi nukta, barqə güllər təkxi eqilix, həmmə  
ekimlar bəs - bəstə sayrax. Bu fangzhen Hu Feng  
əksilinkilawiy guruhi pipən kılınoğandan keyin otturioqa  
köyuldi, meningqə, yənilə toqra, biənzhengfaqa  
uyğun.

Biənzhengfa toqrisida Lenin: "Biənzhengfani,  
kışkıqə, қarimu - қарxılıkning birligi toqrisidiki təli-  
mat dəp bekitix mümkün. Muxundak kılıqanda biən-  
zhengfaning hexini tutuwelinoğan bolidu, əmma bu  
qüxəndürüxni wə rawajlanduruxni tələp kılıdu"<sup>(2)</sup>  
dəydu. Qüxəndürüx wə rawajlandurux — bizning his-  
mitimiz. Qüxəndürüx lazim, bizning hazırlığı qüxən-  
dürüximiz nəhayiti az boluwatidu. Yənə rawajlandurux  
lazim, biz inkilap dawamida mol təjribigə igə bolduk,  
bu təlimatni rawajlanduruximiz lazim. Lenin yənə:  
"Karimu - қarxılıkning birligi (birdəkligi, ohxaxlioqı,  
muwazinətligi) xərtlik, birdəmlik, wakitlik, nisbi bolidu.  
Bir birini qətkə kakidioğan қarimu - қarxılıklarning  
kürixi bolsa mutlək bolidu, huddi tərəkkiyat wə  
hərkət mutlək bolqandək"<sup>(3)</sup> dəydu. Biz axu nuktii-  
nəzərni asas kilip, barqə güllər təkxi eqilix, həmmə  
ekimlar bəs - bəstə sayrax digən fangzhenni otturioqa  
köyduk.

Həkikət səpsətə bilən selixturulux wə kürəx ķilix dawamida rawajlinidu. Güzəllik sətlik bilən selixturulux wə kürəx ķilix dawamida rawajlinidu, yahxılıq bilən rəzillikmu xundak, yahxi ix, yahxi adəm rəzil ix, rəzil adəm bilən selixturulux wə kürəx ķilix dawamida rawajlinidu. Kışkisi, hux purak gül zəhərlik ot bilən selixturulux wə kürəx ķilix dawamida rawajlinidu. Kixilərning səpsətiwi, kəbih, zit nərsilər bilən uqrixixini, weyxinzhuyilik, xing'ershəngxüelik nərsilər bilən uqrixixini, Kongzi, Laozi, Jiang Jieshining nərsili ri bilən uqrixixini mən'i ķilidioğan siyaset — hətərlik siyaset. U, kixilərni idiyiwi zəiplikkə, bir tərəplimə ix kərükxə, dunyadin həwərdar bolalmaslıqka, karxi mukam towliyalmaslıqka elip baridu.

Pəlsəpidə weywuzhuyi bilən weyxinzhuyi — karimu - қархиликning birligi, bu ikki nərsə əzara kürəx ķilidu. Yənə ikki nərsə bar, u biənzhengfa wə xing'ershəngxüe dəp atilidu, bumu karimu - қархиликning birligi bolup, əzara kürəx ķilidu. Pəlsəpə tiloja elinsila, bu ikki jüp nərsə kəm bolmaydu. Sovet ittipakı hazır jüplikni yoloja koymay, “yəkkilik”nilə yoloja koyuwatidu, hux purak gülgila yol կoyup, zəhərlik otka yol koymaymiz dəp, sotsiyalistik məmlikətlərdə weyxinzhuyi bilən xing'ershəngxüening məwjut ikənligini etirap kilmaywatidu. Əmiliyyəttə, məyli կaysi məmlikəttə bolsun, weyxinzhuyimu bar, xing'ershəngxüemu bar, zəhərlik otlu bar. Sovet ittipakında nuroqun zəhərlik otlar hux purak gül namida otturioqa qıkmakta, u yərdiki nuroqun օqəlitə gəp - səzlər weywuzhuyi yaki

sotsiyalistik riyalizim қalpiqini kiyiwaloqan. Biz weywuzhuyi bilən weyxinzhuyi, biənzhengfa bilən xingershangxüe, hux purak gül bilən zəhərlik ot otturisidiki kürəxni axkara etirap kılımız. Bundaq kürəx mənggü dawamlixidu, hər bir basquqta bir կədəm aloqa ilgiri-ləydu.

Mən bu yerdə olturoqan yoldaxlarnı dəwət kilişenki, əgər weywuzhuyi bilən biənzhengfani bilən bolsanglar, əmisə, bularning karimu-karxi təripi bolovan weyxinzhuyi bilən xing'ershangxüenimu biraz ügininqlər. Kant bilən Gegelning kitaplirini, Kongzi bilən Jiang Jieshining kitaplirini — mana muxu səlbι nərsilərni okup koyux zərür. Sən weyxinzhuyi bilən xing'ershangxüeni bilmisəng, bu səlbι nərsilər bilən kürəx kilmioqan bolsang, səndiki weywuzhuyi bilən biənzhengfa mustəhkəm bolmaydu. Bizdiki bəzi gongchəndang əzalirining wə gongchəndang ziyalilirining kəmqılığı dəl səlbι nərsilərni nahayiti az bilgənligi boluwatidu. Marksning birnəqqə parqə kitawini okup, xu petiqə səzləwərsə, ojorigülrək bolidu. Kiloqan səzning, yazoqan makalining kayıl kılıx küqi bolmaydu. Səlbι nərsilərni tətkik kilmisəng, uni rət kılalmaysən. Marks, En'gels, Leninlarning hıqkaysisi undak əməs idi. Ular əz zamanisidiki wə tarixtiki türlük nərsilərni tirixip ügən'gən wə tətkik kiloqan həmdə kixilərnimu xundak kılıxka ügətkən. Marksızımning üç tərkiviyy kismi burzuaziyinin nərsilirini tətkik kılıx, Germaniyining kilassik pəlsəpisi, Ən'gliyining kilassik iqtisatxunaslıqı, Fransiyining

hiyalıy sotsiyalizimini tətkik kılıx wə ular bilən kürəx kılıx jəryanıda barlıqqa kəlgən. Stalin unqə ələlmidi. Məsilən, uning dəwridə, Germaniyə kiłassik weyxinzhu-yilik pəlsəpisi Germaniyə aksəngəklirining Fransiyə inkilawioja kilojan bir hiləksiyətqiliyi diyildi. Bundak hulasə qıkırloqanda, Germaniyə kiłassik weyxinzhu-yilik pəlsəpisi pütünləy inkar kılınidu. U, Germanlar uruxta məoqlup boldi, hiliqi hərbi ilimmu karoja kəlməydiyojan bolup kəldi. Klawsewits<sup>(4)</sup>ning kitawini okuxningmu hajiti kalmidi, dəp Germaniyining hərbi ilmini inkar kıldı.

Stalinda nuroğun xing'ershəngxüe bar idi wə u nuroğun kixilərgə xing'ershəngxüelik kılıxni ügətkən idi. U «Sovet iittipakı gōngchəndangi» (bolxewiklar) tarihi kiskiqə kursi»da Marksizimlik biənzhengfada tət asasiy hususiyətning barlıqını səzləydi. U birinqi hususiyət kılıp xəy'ilərning baoqlinixi üstidə tohtaloqanda, uni huddi həmmila nərsə səwəpsizla baoqlinixlik boliweridioqandək kılıp səzləydi. Zadi əndək nərsilər baoqlinixlik bolidu? Karimu - karxi ikki tərəp baoqlinixlik bolidu. Hərkəndək xəy'idə karimu - karxi ikki tərəp bolidu. U tətinqi hususiyət kılıp xəy'ilərning iqliki ziddiyiti üstidə tohtaloqanda, yənə karimu - karxi tərəplərning kürixinila səzləp, karimu - karxi tərəplərning birligini səzliməydi. Biənzhengfaning karimu - karxilikning birligidin ibarət tüp ənuniyiti boyiqə, karimu - karxi tərəplər otturisida kürəx bolidu həm birlilik bolidu, bir birini qətkə əkəidü həm əzərə baoqlinixlik bolidu, muəyyən xaraitta bir birigə aylinidu.

Sovet ittipakıda tüzülgən «Kıskıqə pəlsəpə luqiti» tətinqi nəxrining ohxaxlıq toqrisidiki maddisida Stalinin nuktiinəziri eks əttürülgən. Luqəttə: “Urux bilən teqlik, burzuaziyə bilən puroletariyat, həyatlıq bilən mamatlıq wə xuningoqa ohxax һadisilərdə ohxaxlıq bolmayıdu, qünki ular tüptin karimu - karxi wə bir birini qətkə қakıdu” diyilgən. Bu, tüptin karimu - karxi bol-oğan bu һadisilərdə Marksizimlik ohxaxlıq yok, ular pəkət bir birini qətkə қakıdu, əzara baoqlanmaydu, muəyyən xaraitta bir birigə aylanmaydu, digənlik. Bundak diyix tüptin hata.

Ularning қarixiqə, urux digən urux, teqlik digən teqlik, bu ikki nərsə pəkət bir birini qətkə қakıdu, kılqə baoqlanmaydu, urux teqlikkə aylinalmaydu, teqlik uruxka aylinalmaydu. Lenin Klawsewitsning: “Urux — siyasining baxka bir hil wastə bilən dawamlixixi”<sup>(5)</sup> digən səzini nəkil kəltürgən. Teqlik məzgilidiki kürəx — siyasi, uruxmu siyasi, lekin қollinilidinqini alahidə wastə bolidu. Urux bilən teqlik həm bir birini qətkə қakıdu, həm əzara baoqlinidu wə muəyyən xaraitta bir birigə aylinidu. Teqlik məzgilidə urux təyyarlanmisa, nimə üqün tuyuksızla urux bolidu? Urux iqidə teqlik təyyarlanmisa, nimə üqün tuyuksızla teqlik bolidu?

Həyatlıq bilən mamatlıq bir birigə aylanmisa, janlıq məwjudatlar kəyərdin kelidu dəysiz? Yər xarida əslidə pəkət jansız məwjudatlarla bar idi, janlıq məwjudatlar keyin pəyda boloğan, jansız məwjudatlarning yəni əlük məwjudatlarning əzgirixidin pəyda boloğan. Janlıq məwjudatlarning həmmisidə madda almixix, əsüx,

kəpiyix wə elüx bolup turidu. Həyatlıqning paaliyiti jəryanida, həyatlıq bilən mamatlıqlı üzlüksiz türdə əzara kürəx kılıp turidu, bir birigə aylinip turidu.

Burzuaziyə bilən puroletariyat əzara aylanmaydi-  
ojan bolsa, nimə üçün inkilap arkılıq puroletariyat  
həkümranlıq kiloquqioqa, burzuaziyə həkümranlıq kılın-  
oquqioqa aylinidu? Məsilən, biz Jiang Jieshi guomindangi  
bilən tüptin karimu - karxi iduk. Karimu - karxi ikki  
tərəp əzara kürəx kılıx, bir birini qətkə əkəix nətijisidə  
bizning ornimizdimu, guomindangning ornidimu əzgirix  
boldı, ular həkümranlıq kiloquqidin həkümranlıq kılın-  
oquqioqa aylandı, biz həkümranlıq kiliñoquqidin həküm-  
ranlıq kiloquqioqa aylanduk. Guomindangqılardın Təywən'gə  
keqip kətkənləri ondin bir kismini, kuruk-  
lukta ķepkalojanları ondin tokkuz kismini igiləydu.  
Kepkalojan kismini əzgərtiwatımız, bu — yengi əhwal-  
diki karimu - karxılığın birligi. Təywən'gə kətkən  
axu ondin bir kismi bilən biz yənilə karimu - karxılığ-  
ning birligi, kürəx arkılıq ulardimu aylinix hasil kili-  
ximiz lazımlı.

Karimu - karxi tərəplərning bundak kürixi bilən  
birligini Stalin baoqliyalmıdı. Sovet ittipakıdiki bəzi  
kixilərning idiyisi xing'ershəngxüeqə, ənə xundak ketip  
ķalojan, bir bolsa bundak, bir bolsa undak, karimu - kar-  
xılığın birligini etirap kılmayıdu. Xunga, siyasi jəhəttə  
hatalixidu. Biz karimu - karxılığın birligi nuqtii-nə-  
ziridə qing turup, barqə gülər təkxi eqilik, həmmə  
ekimlər bəs - bəstə sayrax fangzhenini kollanduk. Hux  
purak gülər eqilik bilən bir wakitta, mukərrər halda

zəhərlik otlarmu ünidu. Bu korkunqluk əməs, müəyyən xaraitta tehi paydılık.

Bəzi hadisilərdin məlum wakitta saklanqılı bolmaydu, u otturioqa qıkkandin keyinla, amal tepilidu. Məsilən, ilgiri tiyatirlar bək ķattık tizginləndi, uni қoyuxkımı, buni қoyuxkımı yol қoyulmidi. Hazır қoyuwetiwiduk, kandaktu «Kara təxtək», «Qakmak jazası» digən tiyatirlar, jin - xəytanlarning həmmisi səhnigə qıkip қaldı. Bundaq hadisilər qıksa կandak bolidu? Meningqə, qıkkını yahxi. Nuroqun kixilər jin - xəytanlar oyununu kərüp bakmioqan, ular bundaq kəbih obrazlarnı kərsə, səhnigə qikirixka tegixlik bolmioqan nərsilərningmu qıkip қalojanlioqını biliwalalaydu. Andin keyin, bu tiyatirlarnı pipən kilojılı, əzgərtkili yaki mən'i kilojılı bolidu. Bəzilər, bəzi yərlik tiyatirlar yahxi əməs, hətta xu yərlik kixilərmə karxi qikidu, dəydu. Meningqə, bundaq tiyatirlarnimu az - maz қoyuxkə bolidu. Zadi uning put tirəp turux - turalmaslioqoqa, yənə қanqılık tamaxibininin barlioqoja əmiliyət həküm kilsun, mən'i ķilixka aldirimaslık kerək.

Hazır biz «Paydilinix həwərliri»ni tarkitixni kengəytip, 2 ming nus'hidin 400 ming nus'hoja kəpəytixni қarar kildük, buning bilən partiyə iqidikilərmü, sırtidikilərmü kərələydioqan boldi. Xundak kılıp, gongchəndang jahan'gırlar üçün gezit qikirip beriwatidu, buningoja bizni tillaydioqan əksiyətqil səzlərму besilidu. Nimə üçün xundak ķilinidu? Məksət — zəhərlik otlarnı, Marksizimoja yat wə Marksizimə karxi nərsilərni yoldaxlirimizning aldioja koyp, həlk ammisi

wə demokiratik zatlarning aldioja koyup, ularni qinikturux. Kamal kilmaslik kerək, kamal kiliç, əksiqə, hətərlik. Bu jəhəttə bizning kilojinimiz Sovet ittipakiningkigə ohximaydu. Nimə üçün qıqək qekilidu? Sün'i əhalda bir hil kesəl mikrubini adəm bədinigə kirgüzüp, "bakteriyə uruxi" elip berip, adəm bilən kürəx kildurup, adəmning bədinidə bir hil ərəxilik küq hasil kiliç üçün qekilidu. «Paydilinix həwərliri»ni tarakitix xuningdək baxka səlbİ dərsliklərni nəxr kiliç "qıqək qekix" bolup, u kadirlar wə ammining siyasi jəhəttiki ərəxilik küqini axuridu.

Bəzi ziyanlıq səzlərgə waktidila küqlük rəddiyə berix kerək. Məsilən, «Renmin ribao»ja besilojan «"Saklınojili bolmaydu" tooprısida» digən makalida, silərning hizmitinglardıki hatalıklar saklınojili bolmaydiqan hatalık əməs, silər "saklınojili bolmaydu" digən söz bilən hizmitinglardıki hatalıklarnı əpu kiliwatisilər, diyilgən. Bu — ziyanlıq söz: Bu makala besilmisimu boptikən. Besilojan ikən, waktida rəddiyə berixkə, ərəxi mukam towlaxka təyyar turux kerək idi. Biz inkilap wə kurulux elip berixta, haman bəzi hatalıklarnı etküzüüp əlyuxtin saklinalmaymız, buni tarihiy təjribilər ispatliojan. «Yənə puroletariyat diktaturisining tarihiy təjribiliri tooprısida» digən makalida saklınojili bolmaslık nəziriyisi taza səzlən'gən. Bizning yoldaxlırimizdin kim hatalık etküzüxnı halaydu? Hatalığın həmmisi keyin bilinidu, dəsləptə həmməylən əziningkini yüzde-yüz Marksizim hisaplaydu. Əlwəttə, biz hatalık etküzüxtin saklınojili bolmaydu digənni bana kılıp, az - maz

ətküzsəkmu kerək yok ikən dəp əkəmliqimiz lazımlı. Lekin, hizməttə hatalık ətküzməslikning həkikətən mümkün əməsliginimu etirap əlib əkəmliqimiz lazımlı. Gəp azrak ətküzüx, kiqikrək ətküzüx.

Jəmiyəttdiki naqar kəypiyatları qoçum besip taxlax kerək. Məyli partiyə iqidə bolsun, demokratik zatlar arısında bolsun, yax əkəmliqimiz lazımlı. Naqar kəypiyatla bolidikən, yeni ayrim kixilərning hatalioğlu bolmay, bir hil kəypiyat bolup xəkillən'gənla ikən, uni qoçum besip taxlax kerək. Besip taxlaxning qarisi — daoli səzləx. Əyil əkəmliqimiz lazımlı. Əyil əkəmliqimiz lazımlı, birnəqqə eçiz tillap koyulidikən, naqar kəypiyatlar baroqanseri əwj elip ketidü. Zor məsililərgə karita, toluk təyyarlik əlib, ixənqkə igə boloqan qəoşda, toluk əyil əkəmliqimiz lazımlı. Shujilar gezitni əzləri baxquruxi, uningoşa əzləri makala yezixi lazımlı.

Bir pütün nərsining əzara karımı - karxi boloqan, əzara kürək əkəmliqimiz lazımlı. İkki təripining həman asası orunda turidioğunu bolidü, ikkinçi orunda turidioğunu bolidü. Bizning puroletariyat diktaturilioğidiki dəlitimizdə zəhərlik otlarının həmmilə yerdə yamrap ketixigə əlwəttə yol koyogılı bolmayıdu. Məyli partiyə iqidə bolsun yaki idiyə sahəsidə, ədibiyat - sən'ət sahəsidə bolsun, hux purak gülning, Marksizimning asası wə həkümran orunda turuxını əkəmliqimiz lazımlı. Zəhərlik ot, Marksizimoşa yat wə Marksizimoşa karxi nərsilər pəkət həkümranlıq əkəmliqimiz lazımlı.

kerək. Məlum mənidə, uni atomning iqidiki atom yadrosi bilən elektironning munasiwitigə ohxitix mümkün. Bir atom ikki kisimoja bəlünidu, biri atom yadrosi dəp atılıdu, biri elektiron dəp atılıdu. Atom yadrosi nahayiti kiqik, lekin nahayiti eçir bolidu. Elektiron nahayiti yenik bolidu, bir elektiron təhminən əng yenik bolğan atom yadrosining aran 1 ming 800 din birigə toqra kelidu. Atom yadrosimu parqilinidu, birak birkədər mustəhkəm birikkən bolidu. Elektiron "ərkin"rək bolidu, birnəqqisi keqip ketidu, birnəqqisi yənə kelidu. Atom yadrosi bilən elektironning munasiwitimu karimu - karxilikning birligi, biri asasiy orunda, biri ikkinçi orunda turidu. Muxundak nuktiinəzərdin қariojanda, barqə güllər təkxi eqilix, həmmə ekimlər bəs - bəstə sayraxning paydisi barkı, ziyanı yok.

Bəxinqi nukta, jidəl qikirix məsilisi. Sotsiyalizim jəmiyyitidə az sandiki kixilərning jidəl qikirixi yengi məsilə, tətkik kilişkə bəkmə ərziydu.

Jəmiyyətiki ixlar һaman karimu - karxilikning birligidin ibarət bolidu. Sotsiyalizim jəmiyyitimu karimu - karxilikning birligi, buningda həlk iqidiki karimu - karxilikning birligi bar, düxmən bilən əz otturisidiki karimu - karxilikning birligimu bar. Məmlikitimizdimu az sandiki kixilər jidəl qikirip turidu, buning asasiy səwiwi jəmiyyətə yənilə türlük karimu - karxi tərəplərning — ijabi wə səlbəi tərəplərning bolğanlıoında, yənilə karimu - karxi siniplarning, karimu - karxi kixilərning, karimu - karxi pikirlərning bolğanlıoında.

Biz ixləpqikirix wastilirigə bolğan mülükqılık

jəhəttiki sotsiyalistik əzgərtixni asasiy jəhəttin orunlap bolduk, əmma burzuaziyə tehi bar, pomixxik, bay dihanlar tehi bar, zomigərlər wə əksilinkilapqılar tehi bar. Ular məhrum əlinə qızın siniplar, hazır biz ularni eziwatımız, ular kənglidə əqlük saklawatidu, nuroqunu pulsət tapsila ix teriydu. Ven'griyə wəkəsi yüz bərgəndə, ular, Ven'griyini kalaymikan kiliwətsikən, dəp ümit kıldı, bolsa Zhongguonumu kalaymikan kiliwətsikən, dəp ümit kıldı. Bu — ularning sinipy təbiiti.

Bəzi demokiratik zatlar wə jiaoshoular tarkatkan oqelitə gəp - səzlərmə bizning gepimizgə karimu - karxi. Ular weyxinlunni səzləydu, biz weywulunni səzləymiz. Ular, gongchəndangning ilim - pən'gə qixi patmaydu, sotsiyalizimning əwzəlligi yok, kopiratsiyiləxtürük nahayiti yaman boldi, dəydu; biz, gongchəndangning ilim - pən'gə qixi patidu, sotsiyalizim əwzəllikkə igə, kopiratsiyiləxtürük nahayiti yahxi boldi, dəymiz.

Okuoquqlar arisidimu biz bilən karimu - karxilar az əməs. Həzirki daxüe okuoquqlırining zor kəpqılıgi ekispilatatsiyə kiloquqi sinip ailisidin kelip qıqqan, ularning arisida bizgə karxi turidiojanlarning boluxi kılqə əjəplinərlik əməs. Bundak kixilər Beyjingda bar, Shijiazhuangda bar, baxka jaylardimu bar.

Jəmiyyətə yənə xundak kixilermə barki, ular bizning shengweylirimizni murda dəp tillawatidu. Shengweylar murdimu? Bizning shengweylirimiz sap-sakla tursa, əkandioqisoja murda bolidikən? ularning shengweylarnı “murda” dəp tillixi bilən bizning shengweylarnı murda əməs diginimizmu karimu- karxi.

Partiyimizning iqidimu türlük қарimu - қарxi pikirlər bar. Məsilən, Sovet ittipakı gongchəndangining 20-kurultiyida Stalinning bir kaltək bilən ujuqturuwetilgənligigə қarita қarxi turux wə himayə kilixtin ibarət қарimu - қarxi bolqan ikki hil pikir boldi. Partiyə iqidə ohxax bolmiojan pikirlər daim bolup turiđu, pikirlər əmdi birlikkə kəltürülsə, bir- ikki ay ətkəndin keyin, ohxax bolmiojan yengi pikirlər yənə qikidu.

Kixilərning pikir kilix usuli jəhəttə həkikətni əmiliyəttin izləx bilən zhuguənzhuyi қarimu - қarxi bolidu. Meningqə, hərkəqan zhuguənzhuyi bolup turiđu. 10 ming yıldın keyin bizəmu zhuguənzhuyi bolmas-mu? Mən ixənməymən...

Hər bir zawut, hər bir kopiratip, hər bir məktəp, hər bir təxkilat, hər bir ailidə, kiskisi, hərkəndak jayda, hərkəndak wakitta қarimu - қarxi tərəplər bolidu. Dimək, jəmiyəttə az sandiki kixilərning jidəl qikirixi hər yili bolup turidu.

Jidəl qikixtin zadi қorkux kerəkmə, қorkmaslıq kerəkmə? Biz gongchəndang jahan'girlardın, Jiang Jieshi guomindangidin, pomixxiklar sinipidin, burzuaziyidin əzəldin қorkkan əməs, əmdi kelip okuoquqilar ning jidəl qikirixidin, dihanlarning kopiratip üstidə jidəl qikirixidin қorksak, kizik bolar! Ammining jidəl qikirixidin pəkət Duən Qiruy қorkidu, Jiang Jieshi қorkidu. Uningdin baxka Ven'griyə wə Sovet ittipakidiki bəzi kixilərmə қorkidu. Biz az sandiki kixilərning jidəl qikirixioja қarita, passip pozitsiyə tutmastın, aktip pozitsiyə tutuximiz lazim, yəni қorkmaslıqımız, təyyar turuximiz

lazim. Korkux bilən ix pütməydu. Korkkanseri köx kərünüdu. Jidəldin korkmioqanda, rohiy təyyarlik boloqanda, beydong orunoqa qüxüp əelixtin saklanoqılı bolidu. Meningqə, qong wəkəning qikixioja təyyar turux lazim. Sən qong wəkəning qikixioja təyyar tur-sang, qikmaslioji mümkün, qong wəkəning qikixioja təyyar turmisang, qataq qikidu.

Ixning tərəkkiyatida yahxi, yaman digən ikki hillə ehtimal bolidu. Məyli həlkəara məsililərdə bolsun, yaki məmlikət iqidiki məsililərdə bolsun, ikki hil ehtimalni məlqərləx lazim. Bu yil hatırjəmlik bolidu disəng, hatırjəmlik bolup əeliximu mümkün. Birak, sən hizmətni muxundak məlqər asasiqə əoysang yahxi bolmaydu, əng yaman asaska koyup turup pərəz əlixing lazim. Həlkəarada, nahayiti kətsə, dunya uruxi bolar, atom bombisi taxlinar. Məmlikət iqidə, nahayiti kətsə, məmlikət haraktirlik qong qataq qıkar, "Ven'griyə wəkəsi" qıkar, nəqqə milyon kixi əozöflip bizgə karxi turup, nəqqə yüz nahiyini ixçal əiliwalar, bəlki Beyjingoja besip kelər. Biz, nahayiti kətsə, yənə Yən'ən'gə ketərmiz, biz xu yərdin kəlgənoqu. Biz Beyjingda 7 yil turduk, 8-yili bizni yənə Yən'ən'gə ketinglar disə, kəndək əlix kerək? Həmməylən ah urup həsrət qekip, yioja - zarə əkiləndik? Əlwəttə, bizdə hazır Yən'ən'gə əytiyix, "nəyzini təngləp koyupla, bədər keqix" niyiti yok. 7-əkurultay waktida, 17 türlük kiyinqılıknı məlqərləx lazimlioqını eytkan idim, uningda etiz-erik-lar əaojjirap ketip, qong kəhətqılık yüz berip, yəydiqən ozuk-tülük bolmaslioji, barlıq nahiyə xəhərlirinin-

қoldin ketip қelixi məlqərlən'gən idi. Biz ənə xundak toluk məlqərligənligimiz üçün, baxtin - ahir zhudong orunda turup kəldük. Hazır jahən bizning қolimizoja etti, xundak bolsimu, əng yaman ehtimalni kəz aldimizoja kəltürüximiz lazim.

Az sandiki kixilər qıçarojan jidəlning bəzisi rəhbərlikdə guənliaozhuyi wə zhuguənzhuyining bolqanlıqidin, siyasi yaki iqtisadiy siyasətlərdə hatalığning yüz bərgənligidin bolidu. Yənə bəzisi siyasətning toqra bolmioqanlioqidin əməs, hizmet usulining toqra bolmioqanlioqidin, bək կopal bolup kətkənligidin bolidu. Əksilinkilapqılar wə buzuk unsurlarning məwjut bolup turuxi — uning yənə bir amili. Az sandiki kixilərning jidəl qikirixidin pütünləy saklinix mümkün əməs. Bumu saklanoqılı bolmaslıq nəziriyisi. Lekin, zor luxiən hatalioji ətküzülmisila, məmlikət haraktirlik qong qataq qıkmayıdu. Zor luxiən hatalioji ətküzülüp, məmlikət haraktirlik qataq qikkan təkdirdimu, meningqə, nahayiti tezla tinjitalidu, dələt munkərz bolidojan yərgə yətməydu. Əlwəttə, əgər biz əpləxtürəlmisək, tarihning biraz arkioja yenixi, biraz kəynigə ketip қelixi ehtimal-oja bəkmə yekin. Xinhəy inkilawida arkioja yenix bolqan idi, padixa ərüwetilgəndin keyin, yənə padixa qikti, jünfalar qikti. Məsilə bolqaqka inkilap kılınidu, inkilap kılınoqandan keyinmu məsilə qikidu. Mən ixinimənki, nawada birər ketim məmlikət haraktirlik qong qataq qikip қalsa, u qaoğda, һaman bu wəziyətni yioqixturidiqan amma wə ularning dəhiliri bolidu, ya biz bolarmız, ya baxkilar bolar. Ənə xundak bir ketimlik qong qataq

arkılık yara eoñiz alojandin keyin, bizning dəlitimiz tehimu mustəhkəmlinidu, halas. Zhongguo һaman ilgiriləydu.

Az sandiki kixilerning jidəl qikirixioqa karita, birinqidin, uni təxəbbus kılmaslik, ikkinqidin, bəzilər qing turuwalsa, jidəl qikirixioqa yol կoyux kerək. Bizning asasiy kanunimizda koqılarda mürasim ətküzüx, namayix қilix ərkinligi barlioji bəlgilən'gən, ix taxlax ərkinligi bəlgilənmigən, əmma mən'imu կilinmiojan, xunga ix taxlax asasiy kanunoja hilap kəlməydu. Bəzilər ix taxlaymən disə, tələp կoymakqi bolsa, uni zormu - zor tossang yahxi bolmaydu. Meningqə, kimning jidəl qikarəqusi kəlsə, qikiriwərsun, կaqanojqə qikarəqusi kəlsə, xu qakkiqə qikiriwərsun, bir ay yətmisə, ikki ay qikarsun, kiskisi, boldi dimiqiqə yioqixturuwətməslik kerək. Sən aldirap yioqixturuwətkining bilən, u һaman bir kün yənə jidəl qikiridu. Okuoquqlar jidəl qikarəqanlıki məktəplərdə, tətil kilmay, Chibida boolojan կattik jəngdək jəng қilix kerək. Bundak қilixnin nimə paydisi bar? Məsililərni toluk axkarilap, hək - nahəkni aydinglaxturup, kəp-qilikni qenikturoqili, daolisizlarni, buzuk kixilerni mat kılıqlii bolidu.

Xundak bir hil rəhbərlik sən'itini üginiwelix lazim, həmmila ixni yepip yürməslik kerək. Həklər oqlitə gəp - səzlərni կilip կoysila, ix taxlisila, tələp կoysila, bəzilər uni dunyada boluxka tegixlik bolmiojan ix dəp կarap, bir kaltək bilən jimikturnuwetidu. Boluxka tegixlik ix bolmişa, yənə nimə üçün bolidu? Kərünüp turuptuki, boluxka tegixlik ix ikən. Sən ix taxlaxka ruhsət կilmisang,

tələp köyuxka ruhsət kilmisang, yaman gəplərni ķilixka ruhsət kilmisang, kara - կoyuk besiwərsəng, məlum wakitka yətkəndə, Rakoxi bolup қalisən. Partiyə iqidimu, partiyə sirtidimu xundak. Türük oqəlitə gəp-səzlər, oqəlitə ixlar wə ziddiyətlərning ekip taxlanojini yahxi. Ziddiyətni ekip taxlax, ziddiyətni həl ķilix lazim.

Jidəlni birkənqə hil əhwal boyiqə bir tərəp ķilix lazim. Bir hili — orunluq jidəl, buningda biz hatalıcıımızni etirap ķiliximiz həm tüzitiximiz lazim. Bir hili — orunsız jidəl, buningoja rəddiyə beriximiz lazim. Daołisi bolsa, u orunluq jidəl bolidu; daolisi bolmisa, jidəl kilojan bilənmə һiqnimə qikiralmaydu. Yənə bir hili — orunluq yerimu bar, orunsız yerimu bar jidəl, buningda orunluq kismini tən eliximiz, orunsız kismini tənkítliximiz lazim, hər bir kədəmdə qekiniwerixkə, pirinsipsizlik ķilixka, hərkəndək tələpkə makul boliwerixkə bolmaydu. Kəng kələmlik, həkiki əksilinkilawiy topilanglarnı korallıq basturojandin taxkiri, asanlıqqa koral ixlətməslik, ok qıqarmaslıq lazim. Duən Qiruy ok qikirix usulini kollinip “18- mart” pajiəsini pəyda kilojan idi, nətijidə əzini yokətti. Biz Duən Qiruyning usulini ügənməsligimiz lazim.

Jidəl qıqarojan kixilərgə karita hizmətni yahxi ixləx, ularni parqılax, kəp sanlıq bilən az sanlıknı pərk-ləndürүx lazim. Kəp sanlıkkə azar bərməy, ularni yahxi yetəkləp, tərbiyiləp, pəydin - pəy əzgərtiwelix lazim. Meningqə, hərkəndək jayda ikki bax kiçik, ottura yoqan bolidu. Otturidikilərni kədəmmu - kədəm koloja kəltürüx lazim, xundak kilojaxanda, biz üstünlükni igiləy-

miz. Jidəlgə baxlamqılık kılajanlar üstidə təhlil yürgütüx lazim. Jidəlgə baxlamqılık kılıxka jür'ət kılajanlardan bəziliri tərbiyə arkılık yaramlıq adəm bolup əelixi mümkün. Az sanlıq buzuk kixilərning əng eoqır jinayət ətküzgənliridin baxkılırini tutmaslik, əkamimaslik, qikiriyətməslik lazim. Ularnı əslı ornida əaldurup, barlık siyasi dəsmayisidin məhrum kılıp, yitim əaldurux, səlbı okutkuqi kılıp paydilinix lazim. Yoldax Deng Xiaoping Qinghua daxüegə berip söz kılıp, hiliqi nəqqə ming, nəqqə on ming kixini əltürməkqi bolojan okuoquqını səlbı okutkuqılıkka təklip əldi. Bundak adəmlərning ya əorallıq küqi, ya tapanqısı bolmisa, sən uningdin nimə dəp əorkətting? Sən uni birakla qikiriyətsəng, sening bu yeringoju nahayiti pak bolup kalar, birak kixilərning nəziridin qüxüp əalisən. Sən bu yerdin qikiriyətsəng, u baxka yərgə berip ixka orunlixidu. Xuning üçün, bundakları aldirap qikiriyətix yahxi qarə əməs. Bundaklar əksiyətqi siniplaroqa wəkillik kılıdu, ayrim kixilərning məsilisi əməs, addila bir tərəp kılıxku yenik qüxitdu, əmma səlbı okutkuqılık rolidin toluk paydilinilmay kılıdu. Sovet ittipakıda, daxüe okuoquqılıri jidəl qikarsa, ular okuoquqların birənqə yolbaxqisini qikiriyətidi, ular yaman ixlarnı dərslik kılıp, əzimiz paydilansaq bolidioqanliojini bilməydi. Əlwəttə, Venqriyə wəkəsidək əksilinkilawiy topilanglarnı kətərgən intayın az sandiki kixilərgə diktatura yürgütüx kerək.

Demokiratik zatlarning əkarxi muğam towlixioja yol əoyuximiz, ularning tənkít berixigə dadıl yol əoyuximiz lazim. Əgər biz bundak kilmisək, guomindang-

oja bizə ohxap қalımız. Guomindang tənkittin bək қorķatti, hər ketim cənzhenghuy yiojini eqilsila, alak-zadə bolup ketətti. Demokiratik zatlarning tənkidimu bəribir mundak ikki hil bolidu: Bir hili hata, bir hili durus tənkit. Durusliri bizning kəm yerimizni tolduridu; hataliroja rəddiyə berix kerək. Liang Shuming, Peng Yihu, Zhang Nəyqioja ohxax kixilərgə kəlsək, ular osurimən disə osuriwərsun, osurojını paydilik, hux purakmu yaki sesikmu, kəpqilik purap baksun, mu-hakimə arkılık, kəpqilikni қoloja kəltürüp, ularni yitim қaldurux kerək. Ular jidəl qıkarmakqi bolsa, toyοqıqə qı-qırıwərsun. Insapsızlıq kiliwərgənlər əzini əzi һalak қılıdu. Ularning kilojan səzi қanqə hata bolsa, xunqə yahxi, ətküzgən hatalioji қanqə qong bolsa, xunqə yahxi, bundak boloquenta, ular xunqə yitim қalidu, səlbə jəhəttin həlkni xunqə tərbiyiləydu. Biz demokiratik zatlar oja muamilə kilixta, həm ittipaklixiximiz, həm kürəx kilişimiz, əhwal oja karap, bəzilirigə zhudongluk bilən tədbir kolliniximiz, bəzilirining əzini axkarilixioja yol koyuximiz, burun mux kətərməy, keyin mux kətiriximiz lazımlı.

Burqua idiyisigə қarxi kürəx, yaman adəm, yaman ixlar oja қarxi kürəx uzak muddət bolidu, nəqqə on yil, hətta nəqqə yüz yilojıqə bolidu. Ixqilar sinipi, əmgəkqi həlk wə inkilawiy ziyalilar kürəx dawamida təjribigə igə bolidu, qenikidu, bu nahayiti paydilik.

Yaman ix ikki yaklimilikə igə, bir yaktın, yaman, bir yaktın, yahxi. Bu nukta hazır nuroğun yoldaxlar oja tehi ayding əməs. Yaman ix yahxilikning amilini əz

iqigə alojan bolidu. Yaman adəm, yaman ixlarnı yaman dəpla қarax məsilini biənzhenglik һalda kütətkənlik bolmay, bir tərəplimə һalda, xing'ershəngxüeqə kütətkənlik bolidu, bular Marksizimlik nuktiinəzər əməs. Yaman adəm, yaman ix bir tərəptin yaman, yənə bir tərəptin ularning yahxi rolimu bar. Məsilən, Wang Ming-oja ohxax yaman adəmlər səlbı okutkuqi boluxtək yahxi rol oynamakta. Ohxaxla, yahxi ixmu yamanlıqning amilini əz iqigə alojan bolidu. Məsilən, azatlıktın keyinki 7 yıldın buyan қoloja kəltürülgən qong oqəlibilər bolupmu etkən bir yil iqidə қoloja kəltürülgən qong oqəlibilər bilən, bəzi yoldaxlarning kallisi kəpüp қaldı, ular məqrurluinip kətti, uxtumtut az sandiki kixilər jidəl qikiriwidi, ularoja kütmigən yərdin qikkandək tuyuldi.

Jidəldin həm қorkux, həm uni addila bir tərəp kiliixning tüp səwiwi sotsiyalizim jəmiyitining қarimu - қarxılıqning birligi ikənlərini, uningda ziddiyət, sinip wə sinip kürəxning məwjuṭ bolup turidioqanlıqını idiyidə etirap kilmioqanlıqtın ibarət.

Stalin sotsiyalizim tüzümi xaraitidiki ixləpqikirix munasiwətliri bilən ixləpqikirix küqliri otturisidiki ziddiyətni, üstkərulma bilən iktisadiy bazis otturisidiki ziddiyətni uzakkiqə etirap kilmidi. U wapat boluxtın bir yil ilgiri yazışan «Sovet ittipakıda sotsiyalizimning iktisadiy məsililiri»də andin sotsiyalizim tüzümi xaraitidiki ixləpqikirix munasiwətliri bilən ixləpqikirix küqliri otturisidiki ziddiyətni duduqlap tiləja elip, siyaset toqra bolmisa, təngxəx yahxi bolmisa, məsilə qikidu, didi. Əmma, u yənilə sotsiyalizim tüzümi xaraitidiki

ixləpqiķirix munasiwətliri bilən ixləpqiķirix küqliri otturisidiki ziddiyətni, üstkərulma bilən iqtisadiy bazis otturisidiki ziddiyətni omumi haraktirlik məsilə süpitidə ottorioqə koymidi, u yənilə bu ziddiyətlərning sotsiyalizim jəmiyyitining aloqa karap rawajlinixini ilgiri süridioqan nigizlik ziddiyət ikənlərini tonup yətmidi. U əzinin axu jahənini mustəhkəmlinip kətti dəp hisaplıdi. Biz jahənni mustəhkəmlinip kətti dəp hisaplımaslıqımız lazımlı, u həm mustəhkəm, həm mustəhkəm eməs.

Biənzhengfaoja asaslanıqanda, adəmning ahir bir kün əlidioqinoja ohxax, sotsiyalizim tüzümi bir hil tarixiy hadisə süpitidə ahir bir kün yokılıdu, kommunizim tüzümi təripidin inkar kılınıdu. Əgər sotsiyalizim tüzümi yokalmaydu, sotsiyalistik ixləpqiķirix munasiwətliri bilən üstkərulma yokalmaydu, diyilidikən, u əndən Marksizim bolidu? U diniy əqidigə, huda yokalmaydu, digən nimini təxviq kılidioqan ilahiyətkə ohxap kalmamdu?

Sotsiyalizim jəmiyyitudunca dökmən bilən eż otturisidiki ziddiyət bilən həlkə iqidiki ziddiyətni əndən kılix — bir pən, obdan tətkik ərziydu. Məmliketimizning əhwalidin eytsak, həzirki sinipiyy kürəxning bir kismi — dökmən bilən eż otturisidiki ziddiyət, kəpləp ipadiliniwatqını — həlkə iqidiki ziddiyət. Az sandiki kixilərning hazır qikiriwatqan jidəlliri bundaş halətni eks etti. Əgər 10 ming yıldın keyin yər xarı kumpəyku bolidioqan bolsa, hıqbolmioqanda, axu 10 ming yil iqidə yənilə jidəl qikiridioqan ix bolup turı-

du. Biraq bizning undak 10 ming yillik yirak ixlaroga qamimiz yətməydu, biz birqanqə 5 yillik pilan məzgili iqidə bu məsililərni həl kılıx təjribilirini əstayidil қoloqa kəltürüximiz lazımlı.

Hizmitimizni küqəytix lazımlı, hatalık wə kəmqliklilərimizni tüzitiximiz lazımlı. Kəysi hizmətni küqəytix kerək? Sənəət, yeza igiliyi, soda, mədiniyət - maarip, armiyə, həkumət, partiyə — həmmisidə siyasi - idiyiwi hizmətni küqəytix kerək. Hazır kəpqilik kəsp bilən, ix bilən, iqtisadiy ixlar, mədiniyət - maarip ixliri, dələt mudapiəsi ixliri, partiyə ixliri digənlər bilən xuqullinip ketip, siyasi - idiyiwi hizmət ixliməywati, bu nəhayəti hətərlik. Mana, bizning zongshuiyimiz yoldax Deng Xiaoping ezi otturioğa qıkip, Qinghua daxüegə berip doklat bərdi, silərningmu otturioğa qikixinglarnı etünimən. Zhongyangdiki wə əlkilik, xəhərlik, aptonom rayonluq dangweylardiki rəhbəriy yoldaxlar ezi otturioğa qıkip siyasi - idiyiwi hizmət ixlixi lazımlı. İkkinqi dunya uruxidin keyin, Sovet ittipakı gongchəndangi, xərkiy Yawropadiki bəzi əllərning partiyilərini Marksizimning asasiy pirinsiplirini tiloja almaydiqan bolup kəldi. Sinipi kürəx, puroletariyat diktaturisi, partiyə rəhbərliyi, demokiratiyə - mərkəzləxtürük tüzümi, partiyining amma bilən bolğan munasiwitini — mana muxularni təkitliməydioqan bolup kəldi, hawa koyuk bolmay kəldi. Nətijidə Ven'griyə wəkəsi qıktı. Biz qoçum Marksizimning asasiy nəziriyisidə qing turuximiz lazımlı. Hər bir əlkə, xəhər wə aptonom rayon nəziriyə hizmitini yoloja koyuxi, pilanlıq türdə Marksizim nə-

ziriyiqiliri wə pinglunqilirini yetixtürüxi lazim.

Aparatlarni ihqamlax lazim. Dələt — sinipy kürəxning korali. Sinip dələtkə barawər əməs, dələtni həkümran orunda turuwatkan sinip bir kisim (az sənlik) adəm qikirip təxkil kılıdu. Idarə hizmitigə az - tola adəm kerək, lekin ənqə az bolsa, xunqə yahxi. Hazır dələt aparati bək qong bolup kətti, tarmaklar nahayiti kəp, nuroğun kixilər idaridə ix yok bikar olturidu. Bu məsilini həl kılıx lazim. Birinqidin, adəmlərni kiskartıx kerək; ikkinqidin, kiskartılıdioqanları muwapik orunlaxturup, həkiki əşarətə qılıx lazim. Partiyimu, həkümətmə, armiyimu xundak kılıxi lazim.

Təwən'gə berip məsililərni tətkik kılıx lazim. Mən zhongyangdiki yoldaxlarning, hərkəysi əlkə, xəhər, aptonom rayondiki wə hərkəysi budiki asasiy məs'ul yoldaxlarning xundak kılıxını ümit kilişən. Angliximqə, hazır nuroğun məs'ul yoldaxlar təwən'gə qüxməydiqan bolup kaptu, bu yahxi əməs. Zhongyangdiki idarilərning əhalioja way, bu yerdə həqkənqə bilim alqılı bolmayıdu. Birər bilimgə erixməkqi bolidikənsən, uningoja idaridə olturup erixəlməysən. Bilim həkiki qikidioqan jay — zawut, kopiratip, soda dukanları. Zawutlarnı əndək baxkurusu, kopiratiplarnı əndək baxkurusu, soda dukanlarını əndək baxkurusu idaridə turup bilgili bolmayıdu. Yukuri katlam bolqanseri birnimə qikmaydu. Məsilini həl kiliy disəng, qokum əzəng təwən'gə qüxüxüng yaki təwəndikilərni yukurioja təklip kılıxing lazim. Birinqidin, təwən'gə qüxməy, ikkinqidin, təwəndikilərni yukurioja

təklip kilmay, məsililərni həl kılqılı bolmaydu. Mən əlkilik, xəhərlik wə aptonom rayonluk dangwey shujilirining bir xiənweyning shujilioqını yaki birər zawut yaki məktəp dangweyining shujilioqını қoxumqə etixini, diwey shuji, xiənwey shujiliriningmu təwən dərijilik birər orunning shujilioqını қoxumqə etixini təklip kilişən. Xundak kılqanda, təjribə hasil kılıp, omumi dairigə yetəkçilik kılqılı bolidu.

Amma bilən ziq munasiwət baqlax lazim. Ammidin ayrıloqan, guənliaozhuyilik kılqanlar jəzmən dəkkisini yəydu. Ven'griyining rəhbərliri təkxürüp - tətkik kilmidi, ammining əhwalini qüxənmidi, qong qataq qık-qandimu, yənə uning səwiwining kəyərdə ikənligini bilmidi. Həzir bizdiki bəzi bular wə əlkilik, xəhərlik, aptonom rayonluk dangweylarning rəhbərliyi ammining idiyiwi һalitini qüxənməydu, bəzilər jidəl qıkırıx, topilang kətirixning tərəddütini կiliwatkan bolsimu, uni zadi bilməydu, wəkə qikkandin keyin, təmtirəp կalidu. Biz buningdin qokum ibrət eliximiz lazim. Zhongyangdiki yoldaxlar, hərkəysi əlkə, xəhər wə aptonom rayondiki, hərkəysi bulardiki asasiy məs'ul yoldaxlar bir yilda məlum wakit qıkırıp, zawut, kopiratip, soda dukini, məktəp katarlıq asasiy կatlam orunlirioqa berip turuxi, təkxürüp - tətkik kılıp, ammining əhwalining կandaklılıqını, iloqarlar, otturidikilər, կalaklarning կanqılık ikənligini, ammiwi hizmitimizning կandak ixliniwatkanlıqını eniç bilixi, kənguldə san boluxka yetixi lazim. Ixqilar sinipioqa yəlinix, kəmbəoqəl dihan, təwən ottura dihanlaroqa yəlinix, iloqarlaroqa yəlinix lazim, hər һaldə

bir yelənqük boluxi lazim. Xundak bolqandila, andin Ven'griyə wəkəsidək wəkəning qikip kelixidin saklan-øjili bolidu.

Altinqı nukta, қанун - tütüm məsilisi. Buningda 3 məsilə üstidə tohtilimən: Қanunoqa qoқum riayə kiliх, əksilinkilapqılarnı qoқum tazilax, əksilinkilapqılarnı tazilaxning nətijilirini qoқum müəyyənləxtürəx.

Қanunoqa qoқum riayə kiliх, inkilawiy қanun - tütümni buzmaslıq lazim. Қanun üstkərulmioja kiridu. Bizning қanunimizni əmgəkqi həlk əzi tüzgən. U inkilawiy tərtipni saklaydu, əmgəkqi həlkning mənpəətinini kööldaydu, sotsiyalistik iqtisadiy bazisni kööldaydu, ixləpqiķirix küqlirini kööldaydu. Biz inkilawiy қanun - tütümğə yaloquz axu demokratik zatlarningla əməs, həmməylənniñ riayə kiliхini tələp kiliмiz.

Əksilinkilapqılarnı qoқum tazilax lazim. Əksilinkilapqılarnı tazilax pilanını orunlap bolmioqanlar bu yıl orunlixi, əgər biraz կuyruk kepkalsa, kelər yili qoқum orunlap boluxi lazim. Bəzi orunlarda əksilinkilapqılarnı tazilax hizmiti elip beriloqan bolsimu, lekin toluk tazilanmidi, kürəx dawamida pəydin - pəy toluk tazilax kerək. Əksilinkilapqilar kəp kalmidi, buni müəyyənləxtürəx kerək. Jidəl qikkan jaylarda, kəng amma əksilinkilapqilaroja əgəxməydu, pəkət kismən adəmlər wakitlik əgixidu. Əyni zamanda, əksilinkilapqılarning tehi barlıqınımu müəyyənləxtürəx lazim, əksilinkilapqılarnı tazilax hizmiti tūgimidi.

Əksilinkilapqılarnı tazilaxning nətijilirini qoқum müəyyənləxtürəx lazim. Əksilinkilapqılarnı tazilaxning

nətijisi uluq. Hatalıkmı bar, buningoja əlwəttə jiddi muamilə kılıx kerək. Əksilinkılaptılarnı tazilax hizmitini ixləwatlıan kadırlar oja mədət berix kerək, bəzi demokiratik zatlarning tillap köyuxi bilənla boxap ketixkə bolmayıdu. Sən hər kün adəm tillisang, əsakni toyozuzuwelip, kılıqlı ix tapalmay, yalang adəm tillaydioğan ixni kılımən disəng, əzəngning məyli. Meningqə, ənqə tillisa, xunqə yahxi, mən səzligən bu 3 məsilə tillioğanoja aqdurulup kətməydi.

Gongchəndang ənqılık til - hakarət ixittikin, tang. Guomindang bizni "gongchəndang banditliri" dəp tillaytti, baxkilar biz bilən bardı - kəldi ķilsa, ularnimu "banditlar bilən bardı - kəldi kılıqanlar" dəyitti. Nətjidə, yənilə "banditlar" u "bandit" əməslərdin yahxi bolup qıktı. Kədimdin tartip hə digəndila karxi elinoğan ilojar nərsə boloğan əməs, u haman til - hakarət ixitidu. Marksizim, gongchəndang baxtinla til - hakarət ixitip kəlgən. 10 ming yıldın keyinmu ilojar nərsilər dəsliwidə yənilə til - hakarət ixitidu.

Əksilinkılaptılarnı tazilaxni kət'i dawamlaxturux, əksilinkılaptılar bolidikən, qokum tazilax lazımlı. Kanun - tüzümgə riayə kılıx lazımlı. Kanun boyiqə ix kılıx put - kolni qüxəp köyux digənlik əməs. Əksilinkılaptılar bar tursa, tazilimay, put - kolni qüxəp köyoqandək karap turux toqra əməs. Kanun boyiqə bimalalı ixləx kerək.

Yəttinqi nukta, yeza igiliyi məsilisi. Bu yıl mol əsul elixka tirixix lazımlı. Bu yıl mol əsul elinsa, kixilərning kəngli əmin tapidu, kopiratip heli mustəhkəmlini ip kalıdu. Sovet ittipakida, xərkəy Yawropadiki bəzi məm-

likətlərdə, kopiratsiyiləxtürük elip beriloğanda, birkənqə yiloğıqə axlıq məhsulati kəmiyip turdi. Biz kopiratsiyiləxtürük bilən birkənqə yil xuqullanduk, bultur kəng xuqullanduk, məhsulat kəmiyip ketix u yakta tursun, bəlki yənə axti. Əgər bu yil yənə mol həsul alidiqan bolsak, bu, kopiratsiyiləxtürük tarixida, həlkə-kara kommunizim hərkəti tarixida mislisiz ix bolidu.

Pütün partiyə yeza igiligi qokum əhmiyət berixi lazim. Yeza igiliginin dələt pilani wə həlkə turmuxioğa munasiwiti intayın zor. Dikkət kılıx lazımkı, axlıknı tutmaslıq nəhayiti hətərlik. Axlıq tutulmisa, əhaman bir kün jahən taza malimatang bolup ketidu.

Birinqidin, yeza igiligi yezilardiki 500 milyon ahalining tamak məsilisi, gəx, yaq məsilisi, xuningdək kündilik istimal qılınidiqan, shangpin haraktırıda bolmioğan baxka yeza igilik məhsulatlari məsilisi bilən alakıdar. Dihanlarning bu əz əzini təminləydiqan kismining miqdari intayın zor. Məsilən, bultur 360 milyart jingdin artuk axlıq ixləpqikirildi, shangpin axlıq jümlidin qəllə - paraq təhminən 80 milyart jingdin keprək bolup, təttin bir kismiqa yətmidi, təttin üq kismidin artukraoğı dihanlar oja qalduruldu. Yeza igiligi yahxi yoloja koyulsa, dihanlar əz əzini təminliyəlisə, 500 milyon ahalə əmin tapidu.

Ikkinqidin, yeza igiligi xəhərlərdiki wə zawut - kan rayonliridiki ahalining tamak məsilisi bilənmə alakıdar. Shangpin haraktırıdiki yeza igilik məhsulatlari kəpəysə, sanaət ahalisining ehtiyajını təmin ətkili, sanaətni tərəkkə kiilduroğili bolidu. Yeza igilik ixləpqikirixini

rawajlandurux asasida, yeza igilik məhsulatlirining bolupmu axlikning shangpinlik nisbitini pəydin - pəy kəpəytix lazim. Tamakla bolsa, məktəp, zawutlarda az sanlık kixilər jidəl qikarsimu korkmaymiz.

Üqinqidin, yeza igiligi — yenik sanaət ham əxyasining asasiy mənbəsi, yeza — yenik sanaətning muhim baziri. Yeza igiligi rawajlansila, yenik sanaət ixləpqikirixi yetərlik ham əxyaqası, yenik sanaət məhsulatliri kəng bazaroja igə bolalaydu.

Tətinqidin, yeza — eçir sanaətningmu muhim baziri. Məsilən, huaxüe oöputi, hər hil - hər yangza yeza igilik maxiniliri, bir kisim elektir ķuwiti, kəmür, nefit ķatarlıqlar bilən yeza təminlinidu, təmüryol, taxyol wə qong su ķuruluxlirimu yeza igiligi üçün hizmət kılıdu. Həzir biz sotsiyalistik yeza igiliginə bərpa қilduk, məyli yenik sanaətni rawajlanduruxta bolsun yaki eçir sanaətni rawajlanduruxta bolsun, yeza — intayın qong bazar.

Bəxinqidin, həzir chukou ķilinidioqan maddi əxyalar, asasən, yeza igilik məhsulatliri. Yeza igilik məhsulatliri wəyhuyoja aylandurulsa, türlük sanaət üskünilirini jinkou kilojili bolidu.

Altinqidin, yeza igiligi — juqlanmining muhim mənbəsi. Yeza igiligi rawajlansa, sanaətni rawajlandurux üçün tehimu kəp məbləq yətküzüp bərgili bolidu.

Xunga, məlum mənidin eytix mümkinki, yeza igiligi sanaət diməktür. Sanaət tarmaklirini yezilaroja yüzlinip, yeza igiligidə yardım berixkə կayıl kiliş lazim. Sanaətləxtürüxnı yahxi elip berix üçün, muxundak

kılıx kerək.

Yeza igiliyi əzi üçün toplaydioğan juoqlanma bilən dələt yeza igiligidin alidioğan juoqlanma kopiratipning daramitidə zadi қanqilik nisbətni igilisə yahxi bolidu? Kəpqilik muhakimə kılıp, bir muwapiq nisbət tepip qıksanglar. Buningdin məksət yeza igiligin kengəytildən təkrar ixləpqikirixni yoloja köyalaydioğan kılıx, uni sanaətning tehimu zor bazirioqa, tehimu kəp juoqlanma berələydioğan mənbəgə aylanduruxtin ibarət. Aldı bilən yeza igiliyi əzигə juoqlanma kəpəytsun, xundak bolqan-dila andin sanaət üçün juoqlanmini tehimu kəpəytkili bolidu. Pəkət sanaət üqünla juoqlanma toplap, yeza igiliginin əzигə juoqlanmini bək az toplisa yaki toplimisa, kəlni kurutup belik tutkanlıq bolidu, əksiqə, sanaətning rawajlinixi üçün paydisiz.

Kopiratipning juoqlanmisi bilən əzalarning daramitining nisbitigimu diqqət kılıx lazımlı. Kopiratiplar kimmət қanunidin paydilinip, igilik hisawatini yoloja köyuxi, kopiratiplarnı tirixqanlıq - iktisatqıllıq bilən baxķurup, juoqlanmini pəydin - pəy axurup berixi lazımlı. Əgər bu yil mol hosul elinşa, juoqlanmini bulturķidin kəprək kılıxka bolidu, lekin bək kep bolup kətmisun, yənilə, aldi bilən dihanlarning կosioji toysun. Mol hosul elinoğan yilliri kəprək juqlax, kəhətqilik yaki yerim kəhətqilik bolqan yilliri juqlimaslıq yaki azrak juqlax lazımlı. Dimək, juoqlanma juqlax dolqunsiman yaki burma xəklidə bolidu. Dunyadiki xəy'ilərnin həmmisi ziddiyətlik bolqaqka, həmmisi karimu - karxılığın birligi bolqaqka, ularning hərkiti, tərəkkiyati dolqun-

siman bolidu. Kuyaxtin qeqilojan nur yorukluk dolkunu diyilidu, radiyo istansisidin tarkitilojan dolkun elektir dolkunu diyilidu, awazning tarkilixi ta-wux dolkunu diyilidu. Suning su dolkuni, issiklikning issiklik dolkunu bolidu. Məlum mənidin eytkanda, yol yürgəndimu, dolkun hasil bolidu, mangojan hər bir kədəmning əzi bir dolkun. Nahxa eytixtimu dolkun hasil bolidu, bir misra eytilip boloquentin keyin, 2- misra eytilidu, 7 - 8 misrani tinmay birakla eytkili bolmaydu. Hət yazoqandimu, dolkun hasil bolidu, bir hərp yezilip boloquentin keyin, 2 - hərp yezilidu, bir tartipla birnəqqə yüz hərpni yeziwətkili bolmaydu. Bu — xəy'ilərdiki ziddiyət hərkətining əgri - bügriligi.

Kıskisi, biənzhengfa boyiqə ix kılıx lazim. Buni yoldax Deng Xiaoping eytti. Meningqə, pütün partiyə biənzhengfa üginixi, biənzhengfa boyiqə ix kılıxni tə-xəbbus kılıxi lazim. Pütün partiyə idiyiwi - nəziriyyiwi hizmətkə əhmiyyət berixi, Marksizimlik nəziriyyə қoxunini kuruxi, Marksizim nəziriyyisini tətkik kılıx wə təxwiq kılıxni küqəytixi lazim. Marksizimning қarimu - karxilikning birligi təlimatini tətbik kilip, sotsiyalizim jəmiyyitudiki sinipi yengi məsillilərni küzitix wə həl kılıx, həlkara kürəxlərdiki yengi məsillilərni küzitix wə həl kılıx kerək.

### IZAHALAR

(1) Muğim əsüm — məmlikitimizdə sotsiyalistik əzgərtix jəryanında dələtninq milli burzuaziyining ixləpqiķirix wastilirigə

karita yürgüzgən setiwelix siyasetining bir hil xəkli. 1956- yili kapitalistik soda - sanaatə kəşplər boyiqə omum bilən hususilar xırıqılığı yoloğa köyuloğandan keyin, dələt kapitalistlarning mal - mülükligə қarap, məlum məzgil iqidə hər yili ularoğa mukim pirsənt bilən berip turoqan pay əsümi mukim əsüm dəp atalojan. Əsüm yənilə ekispilatatsiya haraktirini alojan.

(2) Lenin. «Gegelning <Logika ilmi> digən kitawidin üzündilər»gə karalsun.

(3) Lenin. «Biənzhengfa məsililiri toqrisida»qə karalsun.

(4) Klawsewits (1780 — 1831), ataklıq Germaniyə burzua hərbi nəziriyiqisi bolup, uning asasıy əsiri «Urux». Stalinning Klawsewits həkəkiddiki bahası toqrisida Stalinning «Yoldax Rasinoja jawap hət» digən əsirigə karalsun.

(5) Lenin. «Urux wə inkilap»ka karalsun.

# HƏLK İQIDIKI ZİDDİYƏTNI TOOIRA HƏL KILIX MƏSİLİSİ HƏKKİDƏ\*

(1957- yil 2- ayning 27- künü)

Həlk iqidiki ziddiyətni tooıra həl kilix məsilisi həkkidə — bu, səzümninq omumi mawzusi. Bayan kilixka asan bolsun üçün, 12 kiqik mawzuoja bəlimən. Bu yerdə düxmən bilən əz otturisidiki ziddiyət məsilisi üstidimu tohtilimən, əmma həlk iqidiki ziddiyət məsili-sini muhakimə kılıxni muhim nukta kılımən.

## 1. HARAKTİRI OHXAX BOLMIOIAN IKKI HIL ZİDDİYƏT

Məmlikitimiz hazır misli kərülmigən dərijidə birlikkə kəldi. Burzua demokratik inkilapning wə sotsiyalistik inkilapning oqəlibiliri xuningdək sotsiyalistik kuruluxning muwəppəkiyətliri kona Zhongguoning kiyapitini tez əzgərtiwətti. Wətinimizning tehimu güzəl keləqigi aldimizda turuptu. Məmlikətning həlk bizar bołojan parqilinix wə қalaymikanlılıq wəziyyiti kəl-

---

\* Bu — yoldax Mao Zedong ali dəlet kengəxmisinin 11 - sanlıq (kengəytılğın) yilojnida sözligən nutuk. Keyin yoldax Mao Zedong xu qaqdiki hatirigə asasən rətkə sal-ojan wə kismən tolukliojan, 1957- yil 6- ayning 19- künü «Renmin ribao»da elan kılınojan.

məskə kətti. Məmlikitimizning 600 milyon həlkə ixqilar sinipi bilən gongchəndangning rəhbərligidə, birdək ittipaklaxkan halda uluq sotsiyalistik կurulux elip beriwaitidu. Məmlikətning birligi, həlkning ittipaklıqi, məmlikət iqidiki millətlərning ittipaklıqi — iximizning jəzmən oqlıbə kazinidioqanlıqining tüp kapaliti. Əmma, bu, bizning jəmiyitimidə hıqqandak ziddiyət kalmidi, digənlik əməs. Ziddiyət kalmidi, digən oy — keguən əmiliyətkə muwapiq kəlməydiqan sadda oy. Bizning aldimizda ikki hil ijtimai ziddiyət turuptu, u bolsimu düxmən bilən əz otturisidiki ziddiyət wə həlk iqidiki ziddiyət. Bular — haraktiri tamamən ohxax bolmioğan ikki hil ziddiyət.

Düxmən bilən əz otturisidiki ziddiyət wə həlk iqidiki ziiddiyəttin ibarət bu ikki hil ohxax bolmioğan ziddiyətni tooqra tonuwelix üçün, həmmidin awal, həlkning nimə ikənligini, düxmənning nimə ikənligini enikliwelix lazımlı. Həlk digən bu uğum türlük dələtlərdə wə hər bir dələtning türlük tarixiy dəwrleridə ohxax bolmioğan məzmunoja igə. Dəlitimizning əhwalidin eytkanda, Yapon baskunqılırioja karxi urux dəwridə, Yapon baskunqılırioja karxi barlıq siniplar, təbikilər wə ijtimai guruhlar həlk dairisigə kirətti, Yapon jahangirligi, wətən hainliri, Yapon pərəslər həlkning düxmənliri idi. Azatlıq urux dəwridə, Amerika jahangirligi wə uning ojalqılıri yəni guənliao burzuaziyə, pomixxiklar sinipi wə muxu siniplaroja wəkillik kılıdioğan guomindang əksiyətqılıri həlkning düxmənliri idi; bu düxmənlərgə karxi barlıq siniplar, təbikilər wə ijti-

mai guruhlar həlk dairisigə kirətti. Həzirki baskuqta, sotsiyalizim կurux dəwridə, sotsiyalistik կurulux ixlirini yakławdioğan, himayə kılıdioğan wə uningoja katnixidioğan barlık siniplar, təbikilər wə ijtimali guruhlar həlk dairisigə kiridu; sotsiyalistik inkilapka karxi turidioğan wə sotsiyalistik կuruluxka düxmənlik bilən karaydioğan, buzoqunqılık kılıdioğan barlık ijtimali küqlər wə ijtimali guruhlar — həlkning düxmənləri.

Düxmən bilən əz otturisidiki ziddiyət — düykangılık ziddiyət. Həlk iqidiki ziddiyət, əmgəkqi həlk arisida bołqanda, düykangsız bolidu; ekispilatatsiyə kılınoğuqi siniplar bilən ekispilatatsiyə kılınoğuqi siniplar arisida bołqanda, uning düykangılık təripidin taxkıri, düykangsız təripimu bolidu. Həlk iqidiki ziddiyət hazırla pəyda bolup қaloğan əməs, lekin, u hər bir inkilap dəwridə wə sotsiyalistik կurulux dəwridə ohxax bolmioğan məzmunlar oğə bolidu. Dəlitimizning həzirki xaraitida həlk iqidiki ziddiyət diginimiz ixqilar sinipi iqidiki ziddiyətni, dihanlar sinipi iqidiki ziddiyətni, ziyalilar iqidiki ziddiyətni, ixqilar sinipi bilən dihanlar sinipi otturisidiki ziddiyətni, ixqilar, dihanlar bilən ziyalilar otturisidiki ziddiyətni, ixqilar sinipi wə baxka əmgəkqi həlk bilən milli burzuaziyə otturisidiki ziddiyətni, milli burzuaziyə iqidiki ziddiyətni wə baxka ziddiyətlərni əz iqigə alidu. Bizning həlk həkümətimiz — həlk mənpəəti gə həkiki wəkillik kılıdioğan həkümət, həlk üçün hizmət kılıdioğan həkümət, lekin uning bilən həlk ammisi otturisidimu məlum ziddiyət bar. Bu ziddiyət dələt mənpəəti wə kolliktip mənpəəti bilən xəhs mən-

pəəti otturisidiki ziddiyətni, demokiratiyə bilən mərkəzləxtürük otturisidiki ziddiyətni, rəhbərlik kiloquqlar bilən rəhbərlik əlinəqular otturisidiki ziddiyətni, dəlet organlıridiki bəzi hadimlarning guənliaozhuyılık istili bilən amma otturisidiki ziddiyətni əz iqigə alidu. Bu ziddiyətmə həlk iqidiki bir ziddiyət. Omumən eytkənda, həlk iqidiki ziddiyət — həlk mənpəetining tüptin birdəkligi asasidiki ziddiyət.

Məmlikitimizdə ixqilar sinipi bilən milli burzuaziyə otturisidiki ziddiyət həlk iqidiki ziddiyətkə yatidu. Ixqilar sinipi bilən milli burzuaziyə otturisidiki sinipiy kürəx, omumən, həlk iqidiki sinipiy kürəxkə yatidu, bu məmlikitimizdiki milli burzuaziyining ikki yüzlilikligidin bolqan. Burzua demokratik inkilap dəwridə, bu sinipning inkilawiyilik təripi bar idi, murəssəqilik təripimu bar idi. Sotsiyalistik inkilap dəwridə, bu sinipning ixqilar sinipini ekispilatatsiyə kılıp payda alidioqan təripi bar, asasiy ənunni himayə kildioqan, sotsiyalistik əzgərtixni köbul kılıxni halaydioqan təripimu bar. Milli burzuaziyə jahən'girlikkə, pomixxiklar sinipoja wə guənliao burzuaziyigə ohximaydu. Milli burzuaziyə bilən ixqilar sinipi otturisida ekispilatatsiyə kılıx bilən ekispilatatsiyə əlinix ziddiyiti məwjut, bu — əslidə düykanglıq ziddiyət. Lekin məmlikitimizning konkirit xaraitida bu ikki sinip otturisidiki düykanglıq ziddiyət, əgər muwapik həl əlinə, düykangsız ziddiyətkə aylinixi wə teq usul bilən həl əlinixi mümkün. Əgər biz buni muwapik həl kilmisək, milli burzuaziyigə ittipaklıxix, tənkitləx wə tərbiyə berix siyasitini əllan-

misak, yaki milli burzuaziyə bizning bu siyasetimizni қobul kilmisa, u һalda, ixqilar sinipi bilən milli burzuaziyə otturisidiki ziddiyət düxmən bilən əz otturisidiki ziddiyətkə aylinip қalıdu.

Düxmən bilən əz otturisidiki ziddiyət wə həlk iqidiki ziddiyəttin ibarət bu ikki hil ziddiyətning haraktiri ohxax bolmaydu, ularni həl kılıxning usulimu ohxax bolmaydu. Addi қilip eytkanda, aldinķisi — düxmən bilən əzni enik ayrix məsilisi, keyinkisi — hək bilən nahəknı enik ayrix məsilisi. Əlwəttə, düxmən bilən əz otturisidiki məsilimu bir hil hək - nahək məsilisi. Biz bilən iqli - taxkı əksiyətqilərdin — jahangirlik, feodalizim wə guənliao kapitalizimdin zadi kimning hək, kimning nahək ikənligini alsak, bumu hək - nahək məsilisi, lekin bu — həlk iqidiki məsililərdin haraktır jəhəttin pərkəlinidioğan baxka bir hil hək - nahək məsilisi.

Bizning dəlitimiz — ixqilar sinipi rəhbərlik kılıdıqan, ixqi - dihanlar ittipakını asas kılıqan həlk demokratiyisi diktaturilioğidiki dələt. Bu diktatura nimə kılıdu? Diktaturining biringi roli məmlikət iqidiki əksiyətqi siniplarnı, əksiyətqilərnı, sotsiyalistik inkişlapka қarxi turoğan ekispilatatsiyə kılıquqılarnı ezixtin, sotsiyalistik kuruluxka buzoqunqılık kılıquqılarnı ezixtin yəni iqli jəhəttə düxmən bilən əz otturisidiki ziddiyətni həl kılıxtın ibarət. Məsilən, bəzi əksilinkilapqları koloja elix wə jazaqşa tartix, pomixxik unsurlarоja wə guənliao burza unsurlarоja bir məzgil saylam һökükü bərməslik, pikir bayan kılıx ərkinligi һökükü

bərməslik diktatura yürgüzüx dairisigə kiridu. Jəmiyat tərtiwini wə kəng həlkning mənpəətini қoojdax üçün, oqırılık kılajan, aldamqılık kılajan, adəm əltürgən, ot қoyojan jinayətqilərgimu, lükqəklər guruhi wə jəmiyat tərtiwini eoşir əldə buzojan hər hil buzuk unsurlar-əqimu diktatura yürgüzüx kerək. Diktaturining ikkinqi bir hil rolimu bar, u bolsimu məmlikət sirtidiki düxmənlərning aqdurmıqılık hərkətidin wə ehtimalı bolovan tajawuzidin mudapiə kərəx. Bundak əhwal yüz bərgən qaoğda, diktatura taxki jəhəttə düxmən bilən eż otturisidiki ziddiyətni həl kılıx wəzipisini etəydu. Diktaturining məksidi pütkül həlkning teq əmgək kılıxını қoojadap, məmlikitimizni zamaniwi sanaətkə, zamaniwi yeza igiligidigə wə zamaniwi pən - mədiniyətkə igə sotsiyalistik məmlikət kılıp kürup qikixtin ibarət. Diktaturini kim yürgüzidu? Əlwəttə, ixqilar sinipi wə uning rəhbərliigidiki həlk yürgüzidu. Diktatura tütümi həlk iqigə muwapiq kəlməydu. Həlkning ezigə ezi diktatura yürgüzüxi mümkün əməs, bir kisiim həlkning ikkinqi bir kisiim həlkni ezixi mümkün əməs. Həlk iqidiki ənançla hilalıq kılajan unsurlarmu ənançlı jazaqə tartılıdu, lekin buning həlkning düxmənlərini ezidiojan diktaturidin pirinsiplik pərki bar. Həlk iqidə demokiratiyə - mərkəzləxtürük tütümi yürgüzülidu. Bizning asasiy ənançımızda: Zhonghua həlk jumhuriyitining gongminliri səz, mətbuat, yiojin ətküzüx, təxkilatlarla uyuxux, koqlarda murasim ətküzüx, namayix kılıx wə diniy etikət ərkinligidigə ohxax ərkinliklərgə igə, dəp bəlgilən'gən. Bizning asasiy ənançımızda yənə: Dəlet

organlırida demokiratiyə - mərkəzləxtürük tüzümi yürügüzlidi, dələt organları həlk ammisioja tayinixi lazim, dələt organlırinin hadimliri həlk üçün hizmət kılıxi lazim, dəp bəlgilən'gən. Bizning bu sotsiyalistik demokiratiyimiz — burzua dələtlirinin hıqqaysisida boluxi mümkün bolmiojan əng kəng demokiratiyə. Bizning diktaturımız ixqilar sinipi rəhbərlik kılıdiojan, ixqi-dihanlar ittipakını asas kiloqan həlk demokiratiyisi diktaturisi dəp atıldı. Mana bu həlk iqidə demokiratiyə tüzümi yoloja koyulidioqanlıqını, ixqilar sinipining gongminlik höküchioja igə barlıq həlk bilən, həmmidin awal dihanlar bilən ittipaklixip, əksiyətqi siniplar wə əksiyətqilər üstdidin, sotsiyalistik əzgərtixkə wə sotsiyalistik kuruluxka karxi turoqan unsurlar üstdidin diktatura yürgüzidioqanlıqını kərsitudu. Gongminlik höküchioja igə diginimiz, siyasi jəhəttə ərkinlik wə demokiratiyə höküklirioja igə, digənlik bolidu.

Əmma bu ərkinlik — rəhbərliyi boylan ərkinlik, bu demokiratiyə — mərkəzləxtürük yetəkqılıgidiki demokiratiyə, həkümətsizlik əməs. Həkümətsizlik həlkning mənpəətigə wə arzusioja uyğun kəlməydi.

Ven'griyə wəkəsi yüz bərgəndin keyin, məmlikiti-mizdə bəzi kixilər hox boluxti. Ular Zhongguodimu ənə xundak bir wəkə yüz berip, mingliojan, tümənligən kixilərning koqilaroja qikip, həlk həkümətigə karxi turuxini ümit kilixti. Ularning bundak ümidi həlk ammisining mənpəətigə hilap kelidu, həlk ammisining əllərliq qılıxioja erixəlməydi. Ven'griyidə bir kısım amma iqliki - taxkı əksilinkılawiy küqlərning aldimoja qüxüp

ķelip, hata halda zorluk yoli bilen həlk həkumitigə ķarxi qıktı, nətijidə dələtnimu, həlk nimu ziyanqa uqratti. Birnəqqə həptə dawam ķiloqan topilangning iqtisadiy jəhəttin yətküzgən ziyanining ornini uzak wakit iqidə andin tolduroqlı bolidu. Məmlikitimizdə yənə bəzi kixilər Ven'griyə məsilisidə ikkiləndi, bu ularning dunyadiki konkirit əhwalni qüxənmigənligidin boldi. Ular, bizning həlk demokiratiyisi tüzümimizdə ərkinlik bək az, oqərpning yihuy demokiratiyisi tüzümidiki ərkinliktək kəp əməs, dəp hisaplıdi. Ular oqərpning bir partiyə hakimiyət bexida bolsa, yənə bir partiyə hakimiyət texida bolidioqan ikki partiyə tüzümini yoloja қoyuxni tələp ķildi. Lekin bundak ikki partiyə tüzümi digən nimə burzuaziyə diktatürüsini koojdaxning bir hil usulidinla ibarət, u əmgəkqi həlkning ərkinlik һökükini hərgiz təmin etəlməydu. Əmiliyəttə, dunyada konkirit ərkinlik, konkirit demokiratiyila bar, chouxiang ərkinlik, chouxiang demokiratiyə yok. Sinipiy kürəx boluwatkan jəmiyəttə ekispilatatsiyə ķiloquqi siniplarda əmgəkqi həlkni ekispilatatsiyə kiliş ərkinligi bolidikən, əmgəkqi həlkətə ekispilatatsiyigə uqrimaslıq ərkinligi bolmaydu. Burzuaziyidə demokiratiyə bolidikən, puroletariyat wə əmgəkqi həlkətə demokiratiyə bolmaydu. Bəzi kapitalistik dələtlərmə gongchəndangning կanuniy yosunda məwjut turuxioqa yol қoyidu, lekin burzuaziyining tüp mənpəətigə ziyan yətküzəməslikni qək ķılıdu, xu qəktin exip kətsə, yol қoymaydu. Chouxiang ərkinlikni, chouxiang demokiratiyini tələp ķiloquqi kixilər demo-

kiratiyini məksət dəp biliðu, demokiratiyining wastə ikənligini etirap kilmaydu. Demokiratiyə digən nərsə bəzidə məksəttək kərünsimu, əmiliyəttə, bir hil wastidinla ibarət. Marksizim bizgə demokiratiyining üstkərulmioqa, siyasi fənchouoqa kiridioqanlioqını kərsitip beridu. Dimək, tegi - təktidin aloqanda, demokiratiyə iqtisadiy bazis üçün hizmət kılıdu. Ərkinlikmu xundak. Demokiratiyimu, ərkinlikmu mutlək əməs, nisbi bolidu, hər ikkisi tarihta pəyda bolоjan wə rawajlanojan. Həlk iqidə, demokiratiyə mərkəzləxtürükə, ərkinlik intizamoqa қaritip eytiloqan. Bular — bir pütünlükning bir birigə zit ikki təripi, bularning otturisida ziddiyət bar, birlikmu bar, biz bir tərəplimə halda bularning məlum bir təripinila təkitləp, yənə bir təripini inkar kılmaslioqımız lazım. Həlk iqidə ərkinlik bolmisa bolmaydu, intizam bolmisimu bolmaydu; demokiratiyə bolmisa bolmaydu, mərkəzləxtürük bolmisimu bolmaydu. Bundaq demokiratiyə bilən mərkəzləxtürükning birligi, ərkinlik bilən intizamning birligi — bizning demokiratiyə - mərkəzləxtürük tüzümimiz. Bu tüzümde həlk kəng demokiratiyə wə ərkinliktin bəhrimən bolidu; xuning bilən billə yənə sotsiyalistik intizam bilən ezini qəkləp turuxi lazım. Bu daolilarni kəng həlk ammisi qüxinidu.

Biz rəhbərliyi bolоjan ərkinlikni կuwwətləyimiz, mərkəzləxtürük yetəkqiligidiki demokiratiyini կuwwətləyimiz, bu, hərkəndək mənidin aloqanda, həlk iqidiki idiyə məsilisini, hək - nahəkni ayrix məsilisini zorlax usuli bilən həl kilsə bolidu, digən səz əməs. Idiyə

məsilisini, hək - nahək məsilisini məmuri buyruk usulu bilən, zorlax usulu bilən həl kilişkə urunux ünümlük bolmayla əlmastın, bəlkı ziyanlıq. Dinni məmuri buyruk bilən yokitalmaymız, kixilərni dinoşa etikət kılmaslıqka zorliyalmaymız. Kixilərni weyxinzhuyidin wazkeqixkə zorliyalmaymız, kixilərni Marksizimoşa ixinixkimu zorliyalmaymız. Idiyə haraktirini alojanlığı məsilihərni, həlk iqidiki talax - tartixkə yatidiojanlığı məsilihərni pəkət demokiratiyə usulu bilənla həl kiliqili bolidu, pəkət muzakirə kiliş, tənkitləx wə kayil kiliş - tərbiyə berix usulu bilənla həl kiliqili bolidu, zorlax, besim ixlitix usulu bilən həl kiliqili bolmaydu. Həlk ixləp-qikirix wə üginixni ünümlük elip berix həm tərtiplik tur-mux kəqürük üçün, əz həkümətidin, ixləp-qikirixka rəhbərlik kiliqulardın, mədiniyət-maarip organlirining rəhbərliridin muwapiq, zorlax haraktirini alojan hər hil məmuri buyruqlarnı qikirixni tələp kılıdu. Bundak məmuri buyruqlar bolmisa, jəmiyət tərtiwini sakliqili bolmaydu, buni addi sawatka igə kixilərmə qüxinidu. Bundak məmuri buyruqlarnı qikirix həm həlk iqidiki ziddiyətni kayil kiliş - tərbiyə berix usulu bilən həl kiliş — bir məsilining bir birini toluklaydiqan wə bir birigə baqlanojan ikki təripi. Jəmiyət tərtiwini saklax məksididə qikirilojan məmuri buyruqlarmu kayil kiliş - tərbiyə berix bilən birləxtürülüxi lazıim, pəkət məmuri buyruq - kila yələn'gəndə, u nuroğun həllarda ixşa axmay əlididu.

1942 - yili biz həlk iqidiki ziddiyətni həl kilişning bundak demokiratiyə usulini bir formula kılıp konkirit-laxturup, "ittipaklıq — tənkit — ittipaklıq" dəp atıqan

iduk. Təpsilirək kılıp eytkanda, bu, ittipaklılıq arzusunu kəzdə tutup, ziddiyətlərni tənkit yaki kürəx arkılığ həl kılıx, xuning bilən yengi asasta yengi ittipaklıkkə erixix, diməktur. Bizning təjribilirimiz boyiqə, bu — həlk iqidiki ziddiyətni həl kılıxning tooqra usuli. 1942- yili biz gongchəndang iqidiki ziddiyətlərni yəni jiaotiaozhuyiqilar bilən kəng partiyə əzalırı ammisi otturisidiki ziddiyətni, jiaotiaozhuyılıq idiyə bilən Marksizimlik idiyə otturisidiki ziddiyətni ənə xu usul bilən həl kıləjan iduk. “Sol”qıl jiaotiaozhuyiqilar ətmüxtə partiyə iqidiki kürəxtə “xəpkətsiz kürəx, rəhimsiz zərbə” dəp ataloqan usulni қollanoqan idi. Bu hata usul idi. Biz “sol”qıl jiaotiaozhuyini tənkit kıləjan waktimizda, bu kona usulni қollanmiduk, bəlki yengi usulni yəni ittipaklılıq arzusunu kəzdə tutup, tənkit yaki kürəx arkılığ hək - nəhəkni enik ayrip, yengi asasta yengi ittipaklıkkə erixix usulini қollanduk. Bu usulni 1942-yili istil tüzitix waktida қollanoqan iduk. Birkañqə yil ətkəndin keyin, Zhongguo gongchəndangi 1945 - yili məmlikətlik 7 - ķurultiyini qakıroqan wakitta, dərwəkə, pütün partiyini ittipaklaqturux məksidigə yəttük, xuning bilən həlk inkilawining uluq oqəlibisini қoloja kəltürdük. Bu yerdə, həmmidin awal, ittipaklılıq arzusunu kəzdə tutuxka tooqra kelidu. Qünki, zhuguən jəhəttə ittipaklılıq arzusi bolmisa, kürəx kılıx bilənla ix qoşum қalaymikanlixip ketidu-də, ongxiwaloqili bolmaydiqan bolup қalidu, bundak bol-oqanda, “xəpkətsiz kürəx, rəhimsiz zərbə” bolup қalmamdu? Bundak bolqanda, kandakmu partiyə ittipaklıoji bolidu? Bu təjribidin biz mundak bir formulini tepiwalduk:

ittipaklık — tənkít — ittipaklık. Baxğıqə kılıp eytkanda, ətmüxtikidin sawaq elip, keyinkigə ibrət kiliş, kesəlni dawalap, adəmni ķutkuzux. Biz bu usulni partiyə sirtioja kengəyttük. Yapon baskunqilirioja қarxi genjüdilərdə biz rəhbərlik bilən amma otturisidiki munasiwətni bir tərəp kilixta, armiyə bilən həlk otturisidiki munasiwət, jün'guənlər bilən əskərlər otturisidiki munasiwət, қoxunlar bilən қoxunlar otturisidiki munasiwət, kadirlar bilən kadirlar otturisidiki munasiwətlərni bir tərəp kilixta ənə xu usulni ķollanduk wə uluoł muwəppəkiyətlərgə erixtük. Bu məsilidə partiyimizning taridi din yənimu yiraq ətmüxni əsləp etüx mümkün. Biz 1927-yili jənupta inkilawiy armiyə wə inkilawiy genjüdi ķuroqinimizdin baxlapla, partiyə bilən amma otturisidiki munasiwət, armiyə bilən həlk otturisidiki munasiwət, jün'guənlər bilən əskərlər otturisidiki munasiwət wə həlk iqidiki baxqa munasiwətlərni bir tərəp kilixta ənə xu usulni ķollanoqan idük. Yapon baskunqilirioja қarxi urux dəwrigə kəlgəndə bolsa, biz bu usulni tehimu angliklik asasioja ornattuk. Pütün məmlikitimiz azat bolqoqandin keyin, demokiratik partiyə - guruqlar wə soda-sanaətqilərgimu muxu "ittipaklık — tənkít — ittipaklık" usulini ķollanduk. Bizning hazırlı wəzipimiz bu usulni pütün həlk iqidə dawamlik kengəytix wə tehimu obdan ķollinixtin ibarət, barlıq zawutlar, kopiratiplar, soda dukanları, məktəplər, idarilər wə jamaət təxkilatlıridin, kışkisi, 600 milyon ahalidin əz iqidiki ziddiyətlərni muxu usul bilən həl kiliş tələp kilinidü.

**Adəttiki əhwalda həlk iqidiki ziddiyət düykanglıq**

bolmaydu. Lekin muwapiq həl kılınmisa, yaki səzgürlük yokitip կoyulsa, bihutluk - bipərwalıq kılinsa, düykang tuquluximu mümkün. Bu əhəwal sotsiyalistik məmlikətlərdə, adəttə, pəkət kismən həm wakitlik hadisə. Buning səwiwi — sotsiyalistik məmlikətlərdə adəmni adəm ekispilatatsiyə kiliх tüzümining yokitilojanlıqı, həlk mənpəətinin tüptin bir bolqanlıqı. Ven'griyə wəkəsidə ipadılən'gən heli kəng kələmlik düykanglıq hərkət iqkitaxkjı əksilinkılıwiy amillarning rol oyniojanlıqı səwiwidin boldi. Bu — bir hil pəwkuladdə xuningdək wakitlik hadisə. Sotsiyalistik məmlikətning iqidiki əksiyət-qılər jahan'gırlar bilən til biriktürüp, həlk iqidiki ziddiyəttin paydilinip, ariqə bəlgünqilik salidu wə ali-topilang kətiridu, xuning bilən eз süyikəstlirini əməlgə axuruxka urunidu. Ven'griyə wəkəsinin bu sawioji həmməylənning dikkət kiliхioja ərziydu.

Nuroqun kixilər həlk iqidiki ziddiyətni demokiratiyə usuli bilən həl kiliх məsilişinинг otturioja կoyuluxini yengi məsilə dəp his kiliхidu. Pakit undak əməs. Marksizimqilar əzəldin, puroletariyat ixliri pəkət həlk ammisioja tayinip elip berilidu, kommunistlar əmgəkqi həlk arisida ixligən qaoqlırıda demokiratiyə usuli, қayıl kiliх - tərbiyə berix usulini kollinixi lazım, buyrukqılık pozitsiyisi wə zorlax wastisini kollinixka hərgiz yol կoyulmaydu, dəp hisaplap kəlməktə. Zhongguo gong-chəndangi Marksizim - Leninizimning bu pirinsipioja sadəkətlik bilən əməl kiliп kəlməktə. Biz əzəldin həlk demokiratiyisi diktaturisi xaraitida düxmən bilən eз otturisidiki ziddiyət wə həlk iqidiki ziddiyəttin ibarət

haraktiri ohxax bolmioqan ikki hil ziddiyətni həl kilixta diktatura bilən demokiratiyidin ibarət ohxax bolmioqan ikki hil usulni қollinixni қuwwətləp kəldük. Bu pikir partiyimizning ətmüxtiki nuroqun həjjətlridə wə partiyimizning nuroqun məs'ul kixilirining səzliridə nahayiti kəp bayan қilinoqan idi. Mən 1949 - yili yazoqan «Həlk demokiratiyisi diktaturisi həkkidə» də: “Həlk iqigə karitiloqan demokiratiyə tərəp bilən əksiyətqilərgə karitiloqan diktatura tərəpning əzara birlixixi həlk demokiratiyisi diktaturisi bolidu”, həlk iqidiki məsililərni həl kilixta “қollanoqan usulimiz zorlax usuli əməs, demokiratiyə usuli yəni kayıl kiliç usuli” digən idim. Siyasi məslihət kengixining 1950- yıl 6- aydiki 2-yılqınida səzligən səzümdə yənə mundak digən idim: “Həlk demokiratiyisi diktaturisida ikki usul bar. Düxmən'gə karita diktatura usuli қollinilidu, yəni zərür boloqan məzgil iqidə, ular siyasi paaliyətlərgə katnaxturulmaydu, həlk həkümətinin qanunlarioqa boysunuxka, əmgək bilən xuqullinixka məjbur kilinidu wə əmgək dawamida əzgərtip yengi adəm kilinidu. Həlkə karita buning əksiqə, zorlax usuli əməs, bəlki demokiratiyə usuli қollinilidu, yəni həlk siyasi paaliyətlərgə katnaxturulidu, u yaki bu ixni kiliçka məjbur kiliñmaydu, bəlki ularoqa demokiratiyə usuli bilən təriyə berix wə kayıl kiliç hizmiti elip berilidu. Bundak təriyə berix hizmiti — həlk iqidiki əz əzini təriyiləx hizmiti, tənkít wə əz əzini tənkít usuli — əz əzini təriyiləxning asası usuli.” Biz həlk iqidiki ziddiyətni demokiratiyə usuli bilən həl kiliç tooprısidiki məsilini

ilgiri nurojun ketim səzləp etkən, xuningdək hizmitimiz dawamida asasiy jəhəttin xundak ixligən iduk, nurojun kadirlar wə həlk əmiliyyəttə bu məsilini qüxinətti. Nımə üçün hazır bəzilər buni yənə yengi məsilə dəp his kili-  
du? Buning səwiwi xuki, ətmüxtə iqki - taxki jəhəttə düxmən bilən əz otturisidiki kürəxlər nahayiti ətkür bolqanlıqtin, həlk iqidiki ziddiyət kixilərning diqqət-  
etiwarını hazırlıdək jəlp kilmioğan idi.

Nurojun kixilər düxmən bilən əz otturisidiki ziddi-  
yət wə həlk iqidiki ziddiyəttin ibarət haraktiri ohxax bolmioğan ikki hil ziddiyətni enik ayriwalalmay, asanla arilaxturup koyidu. Etirap kılıx kerəkki, bu ikki hil ziddiyət bəzi qaoqlarda asanla arilixip ketidu. Biz bularni ilgiriki hizmətlirimizdə arilaxturupmu koyoğan iduk. Əksilinkilapqılarnı tazilax hizmitidə yahxi adəmlərni hata halda yaman adəm hisaplap koyux əhwali ilgiri bolqan idi, hazır yənə bar. Hatalioğimizning kengiyip kətmigənligi əz siyasetimizdə düxmən bilən əzni enik ayrix lazımlıqını, hata bolqan bolsa, pingfən kılıx kerəkligini bəlgililəgəlimizdin boldı.

Marksizimqə pəlsəpə, karimu - karxılıkning birligi ənənəyi — aləmning tüp ənənəyi, dəp hisaplaydu. Bu ənənə, təbiət dunyasında bolsun, insanlar jəmiyyi-  
tidə wə kixilərning idiyisidə bolsun, omumi yüzlük məwjud. Bir birigə zit bolqan karimu - karxi tərəplər otturisida həm birlik, həm kürəx bolidu, buning bilən xəy'ilərning hərkəti wə əzgirixi aloğa sürülidü. Ziddiyət omumi yüzlük məwjud, lekin xəy'ilərning haraktiri ohxax bolmioğanlıqtin, ziddiyətlərning haraktirimi ohxax

bolmaydu. Hərkəndək bir konkirit xəy'idin eytkanda, қarimu - қарxilikning birligi xərtlik, wakitlik wə etkünqi bolidu, xuning üqün u nisbi bolidu, қarimu - қarxilikning kürixi bolsa mutlək bolidu. Bu қanuniyətni Lenin nahayiti enik eytip etkən idi. Məmlikitimizdə bu қanuniyətni qüxinidiojan kixilər bara - bara kepiyiwatidu. Lekin, nuroqun kixilər üqün, bu қanuniyətni etirap kılıx bir ix, məsililərni küzitix wə həl kılıxta bu қanuniyətni қollinix yənə bir ix boluwatidu. Nuroqun kixilər həlkimiz iqidə ziddiyətlərning yənilə məwjuṭ ikənligini, dəl muxu ziddiyətlər jəmiyyitimizning tərəkkiyatını aloqa süridiojanlioqını oquq - axkara etirap kılıxka jür'ət ələlməydu. Nuroqun kixilər sotsiyalizim jəmiyyitidə tehi ziddiyət bolidiojanlioqını etirap kilməydu, xunga ular ijtimali ziddiyətlər aldida korunup, beydöng orunoqa qüxüp ələldi; ziddiyətlərni üzlüksiz toqra bir tərəp kılıp berix wə həl kılıp berix jəryanıda sotsiyalizim jəmiyyiti iqidiki birlik wə ittipaklıkning kündin - kün'gə mustəhkəmlidiqanlioqını qüxənməydu. Xundak boğanlıktın, həlkimiz arisida, həmmidin awal kadırlar arisida qüxəndürüx elip berip, kixilərni sotsiyalizim jəmiyyitidiki ziddiyətlərni bilixkə wə bundak ziddiyətlərni toqra usul bilən həl kılıxni qüxinixkə baxlax zerür.

Sotsiyalizim jəmiyyitidiki ziddiyətlər kona jəmiyət-tiki ziddiyətlərgə, məsilən, kapitalizim jəmiyyitidiki ziddiyətlərgə tüptin ohximaydu. Kapitalizim jəmiyyitidiki ziddiyətlər kəskin düykang wə tokunux bolup ipadilinidu, kəskin sinipy kürəx bolup ipadilinidu, bu ziddiyətlərni kapitalizim tüzümining ezi həl ələlməy-

du, ularni pəkət sotsiyalistik inkişapla həl kılalaydu. Dəl uning əksiqə, sotsiyalizim jəmiyyitidiki ziddiyətlər—baxka bir ix, ular düykanglıq ziddiyət əməs, ular sotsiyalizim tüzümining əzi arkilik üzlüksiz həl kılınip turidi.

Sotsiyalizim jəmiyyitidə negizlik ziddiyət yənilə ixləpqikirix munasiwətliri bilən ixləpqikirix küqliri otturisidiki ziddiyəttin, üstkərulma bilən iktisadiy bazis otturisidiki ziddiyəttin ibarət. Lekin sotsiyalizim jəmiyyitidiki bu ziddiyətlər kona jəmiyyətiki ixləpqikirix munasiwətliri bilən ixləpqikirix küqliri otturisidiki, üstkərulma bilən iktisadiy bazis otturisidiki ziddiyətlərgə haraktır wə əhwal etivari bilən tüptin ohximaydu. Məmlikitimizning hazırkı ijtimali tüzümi kona zamandıki ijtimali tüzümlərgə қarioğanda kəp əwzəl. Əgər u əwzəl bolmioğanda idi, kona tüzüm aqdurup taxlanmioğan, yengi tüzümning ornitiliximu mümkün bolmioğan bolatti. Sotsiyalistik ixləpqikirix munasiwətliri kona zamandıki ixləpqikirix munasiwətlirigə қarioğanda ixləpqikirix küqliri tərəkkiyatining haraktirioqa tehimu muwapik kelidu, digən səz uning ixləpqikirix küqliriniñ kona jəmiyyətə bolup bəkmioğan sür'ət bilən tez rawajlinixioqa imkaniyət beridioğanlıqını, xuning bilən ixləpqikirixning üzlüksiz kengiyip baridioğanlıqı, həlkəning üzlüksiz əsüb baridioğan ehtiyajını pəydin - pəy ənduridioğanlıqının ibarət bir hil əhwalı kərsitudu. Kona Zhongguoda ixləpqikirix küqlirining tərəkkiyati jahan'gırlıq, feodalizim wə guənliao kapitalizimning həkümranlıqı astida intayın asta bolup kəldi. Azatlıq-

tin ilgiriki 50 nəqqə yil iqidə məmlikət boyiqə polat məhsulati, xərkiy ximalni hisapka almıojanda, aran birnəqqə on ming tonnila bolup kəldi; xərkiy ximalni koxkanda, məmlikət boyiqə əng yükuri yillik məhsulat-mu aran 900 nəqqə ming tonnioğa yətkən idi. 1949 - yili məmlikət boyiqə polat məhsulati aran yüz nəqqə ming tonna idi. Lekin məmlikitimizning azat bolojiniqa aran 7 yil bolojan bolsimu, polat məhsulati 4 milyon nəqqə yüz ming tonnioğa yətti. Kona Zhongguoda maxinisazlıq sanaiti yok diyərlik idi, aptomobil wə ayrupilan sanaiti pütünləy yok idi, hazır bolsa bularnı kuruwalduk. Həlk jahan'girlik, feodalizim wə guənliao kapitalizimning həkümranlioqını aqdurup taxlioqandin keyin, Zhongguo nəgə mangidu? Kapitalizimoqimu yaki sotsiyalizimoqimu? digən məsilə birmunqə kixilərning idiyisidə enik əməs idi. Bu məsiligə pakitlar jawap bərdi: Zhongguoni pəkət sotsiyalizimla kutku-zalaydu. Sotsiyalizim tüzümi məmlikitimizdiki ixlep-qıkırıx küqlirining uqkandək rawajlinixini aloğa sürdi, bu nuktini hətta taxkı düxmənlirimizmu etirap kilmay turalmidi.

Lekin, məmlikitimizning sotsiyalizim tüzümi tehi əmdila ornitildi, tehi toluk ornitilip bolmidi, tehi toluk mustəhkəmlinip kətmidi. Soda - sanaəttiki omum bilən hususilar xirikqılıgidiki karhanılarda kapitalistlar tehi mukim əsüm eliwatidu, dimək, ekispilatatsiyə tehi bar; mülükqilik nuktisidin eytkanda, bundak karhanilar tehi toluk sotsiyalistik haraktirdə əməs. Yeza igilik ixlepqıkırıx kopiratipliri bilən kol sanaət ixlepqıkırıx

kopiratiplirining bir қismimu tehi yerim sotsiyalistik haraktırda; toluk sotsiyalistik kopiratiplarda mülük-qilik jəhəttiki bəzi ayrim məsililərni dawamlıq həl kiliçka tooqra kelidu. Hərkaysı igilik tarmakliridiki ixləpqikirix bilən almaxturuxning əzara munasiwiti sotsiyalizim pirinsipi boyiqə pəydin - pəy ornitiliwatidu wə uning muwapıkrak xəkilliri pəydin - pəy tepiliwati-du. Omumi həlk mülükqılıgidiki igilik bilən kolliktip mülükqılıktiki igiliktə, sotsiyalistik igilikning bu ikki hil xəkli otturisida juqlanma bilən istimalning təksim kəlinixi məsili mürəkkəp məsilə, buni birdinla tama-mən muwapıq həl kiliçmu asan əməs. Kiskisi, sotsiyalistik ixləpqikirix munasiwətləri ornitildi, u ixləpqikirix küqlirining tərəkkiyatıqə muwapıq kelidu; lekin, u yənilə digəndək mukəmməl bolup kətmidi, uning bu mukəmməl bolmioğan təripi ixləpqikirix küqlirining tərəkkiyatıqə yənilə zit kelidu. Ixləpqikirix munasiwətləri ixləpqikirix küqlirining tərəkkiyatıqə həm muwapıq, həm zit kelidioğan bundak əhwaldin baxqa, üstkərulma iqtisadiy baziska həm muwapıq, həm zit kelidioğan əhwalmu bar. Həlk demokiratiyisi diktaturisidin ibarət dələt tüzümi wə ənunlardın, Marksizim - Leninizmni yetəkqi kıləğan sotsiyalistik idiologyyidin ibarət üstkərulma məmlikitimizdə sotsiyalistik əzgərtixning əqəlibə əzəzinixida wə sotsiyalistik əmgək təxkillirining bərpa kəlinixida aktip türkilik rol oynidi, u sotsiyalizimning iqtisadiy bazisə qəydiyi sotsiyalistik ixləpqikirix munasiwətlirigə muwapıq kelidu; lekin, burzua idiologyyisi-nin məwjuṭ bolup turuxi, dələt organlarında bəzi guən-

liaozhuyilik istillarning məwjut bolup turuxi, dələt tütümining bəzi əhəkilişləridə yetixsizliklərning məwjut bolup turuxi yənə sotsiyalizimning iqtisadiy bazisiqə zit kelidu. Biz buningdin keyin, konkirit əhəwalıq şarap, yuquridiki hər hil ziddiyətlərni dawamlıq həl kilip turuxımız lazımlı. Əlwəttə, bu ziddiyətlər həl kılıncından keyinmə yənə yengi məsililər kəlip qıçıdu. Yengi ziddiyətlərni yənə kixilərning həl əkiliyi lazımlı bolidu. Məsilən, keguən jəhəttə uzak wakitkiqə məwjut bolup turidiqən ijtimali ixlepqikirix bilən ijtimali ehtiyaj otturisidiki ziddiyətni kixilərning daim dələt pilani arkılık təngxəp turuxi lazımlı bolidu. Dəlitimiz hər yili bir nəwət igilik pilani tütüp qıkip, juqlanma bilən istimalning muwapik nisbitini bəlgiləp, ixlepqikirix bilən ehtiyaj otturisidiki təngpunglukni təmin etip turidi. Təngpungluk — ziddiyətlərning wakitlik, nisbi birligi. Bir yil ətüx bilən, omumən eytkanda, bundak təngpunglukni ziddiyətlər kürixi buzup taxlaydu, bundak birlilik əzgirip ketidu, təngpungluk təngpungsızlıqka aylinidu, birlilik birlilik bolmay əkili, xuning bilən ikkinçi yili yənə təngpungluk wə birlikni wujutka kəltürükə tööraqa kelidu. Bu — pilanlıq igiligidimizning əwzəlligi. Əmiliyəttə, bundak təngpungluk wə birlilik hər ay, hər pəsildə kismən buzulup turidi, ularni kismən təngxəp turuxka tööraqa kelidu. Bəzi qaoqlarda zhuguən orunlaxturux keguən əhəwalıq muwapik kəlmigənligi üqün, ziddiyət pəyda bolup, təngpungluk buzulidu, bu hatalixix dəp atılıdu. Ziddiyət üzlüksiz pəyda bolup turidi, yənə üzlüksiz həl bolup turidi, bu — xəy'ilər

tərəkkiyatining biənzhenglik ənənəsi.

Hazırkı əhəwal mundak: İnkilap dəwridikidək kəng kələmlik, judun - qapqunluk ammiwi sinipi kürəx asasiy jəhəttin ayaklaştı, lekin sinipi kürəx tehi toluk ayaklaşmadi; kəng amma, bir tərəptin, yengi tüzümni əksinə alojan bolsa, yənə bir tərəptin, uningoşa tehi anqə adətlinəlməywatidu; həkumət hadimlirining təjribisimu tehi anqə mol əməs, ular bəzi konkirit siyasət məsilliləri üstidə dawamlik təkxürük elip berixi wə izdinixi lazımdır. Dimək, sotsiyalizim tüzümümüzni dawamlik ornitix wə mustəhkəmləx üçün bir jəryan boluxi kerək, həlk ammisinin bu yengi tüzümgə adətlinixi üçünmu bir jəryan boluxi kerək, dələt hadimlirining üginiyi wə təjribə hasil kılıxi üçünmu bir jəryan boluxi kerək. Bu wakıtta, pütün məmlikitimizdiki həmmə millət həlkini ittipaklaşdırıb yengi bir jəng — təbiətkə əksinə jəng elip berip, iqtisadımızni wə mədiniyyətimizni rawajlandurıb, pütün həlkni hazırkı ətkünqi dəwrdin onguxluk ətküzüxb, yengi tüzümümüzni mustəhkəmləx, yengi dəlitimizni gülləndürük üçün, bizgə düxmən bilən əz otturisidiki ziddiyət wə həlk iqidiki ziddiyəttin ibarət ikki hil ziddiyətnin qərisini ayrixni otturioşa əlavə etmək, həlk iqidiki ziddiyətni toqra həl kılıx məsilisini otturioşa əlavə etmək.

## 2. ƏKSILINKILAPQILARNI TAZILAX MƏSİLİSİ

Əksilinkilapqılarnı tazilax məsilisi — düxmən bilən əz otturisidiki ziddiyətkə yatidiojan kürəx məsilisi.

Həlk iqidimu bəzi kixilərning əksilinkilapqılarnı tazilax məsilisi tooprısidiki karixi baxğıqıraq. Pikri bizning pikrimizgə ohximaydioğan ikki hil kixi bar. Ongqıl idiyidiki kixilər düxmən bilən eżni ayrimaydu, düxmənni eż hisaplaydu. Kəng amma düxmən hisaplıoğan kixinı ular dost hisaplaydu. "Sol"qıl idiyidiki kixilər bolsa düxmən bilən eż otturısidiki ziddiyətni kengəyti-wetidu, nətijidə həlk iqidiki bəzi ziddiyətlərnimü düxmən bilən eż otturısidiki ziddiyət dəp karaydu, əslidə əksilinkilapqi hisaplanmaydioğan bəzi kixilərnimü əksilinkilapqi dəp karaydu. Bundak karaxlarning ikkilisi hata, ular əksilinkilapqılarnı tazilax məsilisini toqra həl kılalmaydu, əksilinkilapqılarnı tazilax hizmitimizgi-mu toqra bahə berəlməydu.

Dəlitimizning əksilinkilapqılarnı tazilax hizmitigə toqra bahə berix üçün, Ven'griyə wəkəsining məmlikitimizgə bərgən təsirini kəzdin kəqürüp qıksak, orunsız bolmas. Ven'griyə wəkəsi yüz bərgəndin keyin, məmlikitimizdiki bir kisim ziyalilar arısida anqə - munqə dawaloqx boldı, lekin hıqbir alitopilang kelip qik-midi. Buning səwiwi nimə? Eytix kerəkki, buning səwəpliridin biri — əksilinkilapqılarnı heli təl - təküs tazilioğanlıqımız.

Əlwəttə, dəlitimizning mustəhkəmlən'gənliginini gələn səwiwi, aldi bilən, əksilinkilapqılarning tazilanənlioğ əməs. Dəlitimizning mustəhkəmlən'gənliginini gələn səwiwi, aldi bilən, bizdə nəqqə on yillik inkilawiy kürəxlərning tawlixidin ətkən gongchəndang wə jiefangjünning bol-ənlioğ, nəqqə on yillik inkilawiy kürəxlərning tawlix-

din etkən əmgəkqi həlkning bołożanlıqı. Bizning partiyimiz wə armiyimiz amma iqidə yiltiz tartkan, uzak muddətlik inkilap otida tawlinip qıkkən, jənggiwarlıqka igə. Bizning həlk jumhuriyitimiz tuyuksızla kurulup қalojan əməs, inkilawiy genjüdilərdin pəydin-pəy əsüb qıkkən. Bəzi demokiratik zatlarmu ohxax bolmiojan dərijidə tawlanojan, japa - muxəkkətlərni biz bilən billə tartkan. Bəzi ziyalilar jahən'girlikkə wə əksiyətqi küqlərgə karxi kürəxlərning tawlaxlirini bexidin kəqürgən, nuroqun kixilər azatlıktın keyin düxmən bilən əzning qebrisini eniçayrixni nixan қilojan idiyə əzgərtixni bexidin kəqürdi. Buningdin baxka, dəlitimizning mustəhkəmlən'gənligining səwiwi yənə bizning iqtisadiy tədbirlirimizning tüptin tooqra bołożanlıqı; həlk turmuxining mukim laxşanlıqı wə pəydin-pəy yahxilanojanlıqı; milli burzuaziyə wə baxka siniplar oja karatkan siyasitimizningmu tooqra bołożanlıqı wə baxkilar. Lekin, əksilinkilapqılarnı tazilax jəhəttə muwəppəkiyət қazanojanlıqımız, xübhəsizki, dəlitimizning mustəhkəmlən'gənligining muhim səwəpliridin biri. Muxu səwəplər arkısida, daxüe okuojuqılırimiz, gərqə ularning birmunqılıri oqeyri əmgəkqi həlk ailisidin kelip qıkkən balilar bolsimu, az sandikilirini hisapka almıqanda, wətənni səyidü, sotsiyalizimni himaya kılıdu, Ven-griyə wəkəsi məzgilidə ular təwrənmidi. Milli burzuaziyimu xundak. Asasiy amma bołożan ixqi, dihanlar tooqrisida səzləp olturuxning tehimu hajiti yok.

Azatlıktın keyin biz bir türküm əksilinkilapqını tazilidük. Jinayiti eojir bołożan bəzi əksilinkilapqılar oja

əlüm jazası berildi. Bu tamamən zərür idi, bu kəng ammining təliwi idi, bu uzaktın buyan əksilinkilapqılar wə türlük zomigərlər təripidin ezilip kəlgən kəng ammini azat kılıx üçün yəni ixləpqikirix küqlərini azat kılıx üçün idi. Əgər bundak əilmioğan bolsak, həlk ammi-si bax kətirəlmigən bolatti. 1956- yıldın buyan əhwal tüptin əzgərdi. Məmlikitimiz boyiqə eytkanda, əksilinkilapqılarning asasiy küqi tazilandı. Bizning tüp wəzipimiz ixləpqikirix küqlərini azat kılıxtın yengi ixləpqikirix munasiwətləri xaraitida ixləpqikirix küqlərini қoqdax wə rawajlanduruxka aylandı. Bəzi kixilər bugünkü siyasitimizning bugünkü əhwaloja uyğun ikənligini, ilgiriki siyasitimizning ilgiriki əhwaloja uyğun ikənligini qüxənməy, bugünkü siyasitimizdin paydilinip, ilgiriki ənzilərni aqidurmakçı bolidu, əksilinkilapqılarnı tazilax hizmitimizning ilgiriki olayət zor utuklurını inkar kılmaqçı bolidu, bu tamamən hata, buningə həlk ammisi yol қoymaydu.

Bizning əksilinkilapqılarnı tazilax hizmitimizdə utuklar asasiy orunda turidu, lekin hatalıklarunu kərıldı. Həddidin axuruwetixmu boldi, qüxürüp ko-yuxmu boldi. Bizning fangzhenimiz: “Əksilinkilapqılar bolidikən, jəzmən tazilax, hatalık bolidikən, jəzmən tüzitix”. Əksilinkilapqılarnı tazilax hizmitidiki luxiənimiz — əksilinkilapqılarnı ammiqə yəlinip tazilax luxiəni. Ammiwi luxiənni қollanoğandimu, əlwəttə, hizməttə nuksanlar yüz beridu, lekin nuksanlar azraq bolidu, hatalıklarını tüzitixmu ongayrak bolidu. Amma kürəx dawamida təjribigə igə bolidu. Toqra ixlisə,

toqra ixligənlik təjribisigə igə bolidu. Hatalık ətküzsə, hatalık ətküzgənlik təjribisigə igə bolidu.

Əksilinkilapqıлarnı tazilax hizmitidə, məlum bolğanlıki hatalıklarоja қarita tüzitix tədbirlirini kerdük yaki kərūwatımız. Məlum bolmioğanlırinı məlum bolğan haman tüzətməkqımız. Burun kandaq dairidə hata kılınojan bolsa, pingfən kılınojanlıqinimu xu dairidə elan kiliх lazim. Mən əksilinkilapqıлarnı tazilax hizmitini bu yıl yaki kelər yıl bir nəwət omumi yüzlük təkxürüp qikip, təjribilərnı yekünləp, toqra kəypiyat-larıni əstürüxnı, tətür xamallarоja zərbə berixni təklip kılımən. Bu ixni zhongyangda həlk қurultiyining daimi weyyüənhuyi bilən siyasi kengəxning daimi weyyüənhuyi baxķuruxi, jaylarda bolsa əlkilik, xəhərlik həlk weyyüənhuyliri bilən siyasi kengəx weyyüənhuyliri baxķuruxi lazim. Hizmətni təkxürgən qaođa, kəng kadirlar wə aktiplarоja sooqak su səpməy, bəlki ularоja yardəm beriximiz lazim. Kəng kadirlar wə aktiplarоja sooqak su sepix toqra əməs. Lekin hatalık məlum bolsa, qokum tüzitix kerək. Jamaət həwpsizligi orunliri bolsun, jiəncha orunliri bolsun, ədliyə orunliri bolsun, türmilər bolsun, əmgək bilən əzgərtixni baxķuroquqi organlar bolsun, həmmisi muxu pozitsiyidə boluxi lazim. Biz həlk қurultiyi daimi weyyüənhuyining weyyüənliri, siyasi kengəxning weyyüənliri wə həlk wəkilliridin imkaniyiti barlirining bu təkxürükə katnixixini ümit kılımiz. Bu bizning қanun - tütümimizni mukəmməlləxtürüximizgə, əksilinkilapqılar wə baxka jinayətqilərnı toqra bir tərəp kiliхimizoqa

yardəm beridu.

Əksilinkilapqılar tooqrısidiki hazırlıq əhwalını mun-dak ikki jümlə sez bilən qüxəndürük mümkün: Əksilinkilapqılar tehi bar, lekin kəp əməs. Aldı bilən, əksilinkilapqılar tehi bar. Bəzilər, əksilinkilapqılar tüğidi, jahan tinqip kətti, yastuknı igiz koyup uhlawər-sək bolidu, dəydu. Bu əmiliyətkə uyğun əməs. Əmiliyət xundakki, əksilinkilapqılar tehi bar (Əlwəttə, həmmə jay, həmmə orunda bar, dəwatmaymız), ular bilən yənə dawamlik kürəx kılıx kerək. Bilix kerəkki, tazilanmı-qan, yoxurunup yatkan əksilinkilapqılar niyitidin yanmaydu, ular qokum pursət tepip parakəndiqilik salidu. Amerika jahan'girligi bilən Jiang Jieshi guruhi hər daim biz tərəpkə ixpiyonlarnı əwətip buzoqunqılık hərkətlirini elip beriwaitidu. Ilgiriki əksilinkilapqılar tazilansa, yənə bəzi yengi əksilinkilapqılar pəyda boluxi mümkün. Əgər biz huxyarlıqımızni yoktitip koyidikən-miz, kəttik aldinip kəlimiz wə qong ziyan tartımız. Kəndaklıki jayda əksilinkilapqılar parakəndiqilik sa-lidikən, ularni kət'i yoktitix lazım. Lekin məmlikət boyiqə eytkanda, əksilinkilapqılar, həkikətən, kəp əməs. Əgər məmlikət boyiqə əksilinkilapqılar hazır yənə nahayiti kəp diyildikən, bu pikirmu hata. Əgər bundak məlqər kobul kəlinidiqan bolsa, nətijidə buningdimu қalaymikanqılık kelip qikidu.

### 3. YEZA IGILIGINI KOPIRATSIYILƏX-TÜRÜX MƏSİLISI

Məmliketimizdə yeza igilik ahalisi 500 milyondan

axidu, dihanlar əhwalining қandaq boluxining igiligi-mizning rawajlinixi wə hakimiyitimizning mustəhkəmlinixigə boローン munasiwiti nahayiti zor. Meningqə, əhwal tüptin yahxi. Kopiratsiyiləxtürük orunlinip boldi, buning arkısida məmlikitimizni sotsiyalistik sanaətləxtürük bilən yəkkə yeza igiliği otturisidiki qong ziddiyət həl boldi. Kopiratsiyiləxtürükning tez orunlinixidin, bəzilər, nuksan qıkip қalmıqiydi, dəp ənsirigən idi. Bəhtkə yarixa, nuksan azrak boldi, qong bolmidi, asasiy jəhəttin saqlam boldi. Dihanlarning ixləpqikirixta oqeyriti nahayiti üstün boldi, bulturki su, қuroqakqılık wə boran apətliri ətkənki birnəqqə yilning hərkəndioqidikidin eçir boローン bolsimu, əmma məmlikət boyiqə axlık məhsulati yənilə axtı. Lekin hazır bəzilər, kopiratsiyiləxtürük bolmaydiojan ix ikən, kopiratsiyiləxtürükning əwzəlligi yok ikən, diyixip, kiqik bir təyfeng xamili qikiriwatidu. Kopiratsiyiləxtürükning zadi əwzəlliği barmu, yok? Bugün muxu yiojında tarkitilojan həjjətlər iqidə Hebey əlkisining Zunhua nahiyisidiki Wang Guofən kopiratiwi tooqrisida bir matiriyal bar, uni kərüp baksanglar bolidu. Bu kopiratip jay laxşan yər taqlıq yər bolup, əzəldin nahayiti kəmbəqəl ikən, hər yili həlk həkümitining axlık yətküzüp berip կutkuzuxioqa muhtaj ikən. Bu kopiratip 1953-yili yengi կurulojan qaoğda kixilər uni “namratlar kopiratiwi” diyixkən. 4 yil japa - muxəkkətkə qidap kürəx kılıx nətijisidə, yildin-yiloja yahxili-nip, əzalirining mutlək kəpqılıgi axlık exnidiojan boローン. Wang Guofən kopiratiwi կilaliojan ixni baxka

kopiratiplarmu normal əhwalda қıralixi yaki uzakraq wakit iqidə bolsimu қıralixi kerək. Buningdin xuni kərgili boliduki, kopiratsiyiləxtürük yahxi bolmidi, digən gəp - sözlərning asasi yok.

Buningdin xunimu kərgili boliduki, kopiratiplar qokum japa - muxəkkətkə qidap kürəx қılıx dawamida kurulidu. Hərkəndək yengi xəy'i ezzining əsüb yetilixidə müxkül wə əgri - tokay yollardin etidü. Sotsiyalizim ixlirida, müxkül wə əgri - tokay yollarni besip etməy, nahayiti zor tirixqanlıq kərsətməy, həmixə onguxluk boluxni, asanla muwəppəkiyət kazinixni oylax ham hiyaldinla ibarət.

Kopiratiplarnı aktip himayə қiliwatkanlar kəndak kixilər? Mutlək kəpqilik kəmbəqəl dihan wə təwən ottura dihanlar, bular yeza ahalisining 70 pirsəntidin artukraoqını təxkil қılıdu. Қalojanlarningmu zor kəpqiliyi kopiratipka ümit baoqlımaqta. Həkiki narazi boloquentalar nahayiti azqılıknıla təxkil қılıdu. Nuroqun kixilər bu əhwalni təhlil қilmay, kopiratiplarning utuklarını wə kəmqılıklarını xuningdək bu kəmqılıkların tuoqulux mənbələrini omumi yüzlük təkxürüp kərməy, əksərən wə bir tərəpni omumiyət dəp hisaplidi, xuning bilən bəzi kixilər arisida, kopiratipning əwzəlligi yok, dəydioğan kiçik bir təyfeng xamili qıktı.

Kopiratiplarning mustəhkəmlinixi üçün, kopiratipning əwzəlligi yok, dəydioğan gəp - sözlərning jimikip ketixi üçün kanqılık wakit lazımlı. Nuroqun kopiratiplarning rawajlinix təjribisidin қarioqanda, təhminən 5 yil yaki uningdinmu oxukraq wakit lazımlı. Hazır

məmlikitimiz boyiqə zor kəp sandiki kopiratiplar tehi aran bir yildin kəprək tarihka igə, xunga ularning unqiwalla yahxi bolup ketixini tələp ķilsak, muwapik bolmaydu. Meningqə, kopiratiplarnı birinqi 5 yillik pilan məzgilidə ķurup qikip, ikkinqi 5 yillik pilan məzgilidə mustəhkəmləp ketəlisək, naħayiti obdan bołoŋan bolidu.

Kopiratiplar һazır pəydin - pəy mustəhkəmlinix jəryanını baxtin kəqürüwatidu. Ularda tehi həl kiliçka tegixlik bəzi ziddiyətlər bar. Məsilən, dələt bilən kopiratip otturisida, kopiratipning iqliki կismida, kopiratip bilən kopiratip otturisida həl kiliçka tegixlik bəzi ziddiyətlər bar.

Biz yükuridiki ziddiyətlərni ixləpqikirix məsilisi wə təksimat məsilisi jəhəttin həl kiliçka daim əhmiyyət beriximiz lazim. Ixləpqikirix məsilisidə, bir tərəptin, kopiratip igitiliyi dələtning bir tutax igitilik pilanining rəhbərligigə boysunuxi, xuning bilən billə, dələtning bir tutax pilanıqası wə siyaset, əmir - pərmanlırioğası hilalıq ķımaslıq xərti astida, əzining məlum janlıklığı wə mustəkiliqini saklıxi lazim; yənə bir tərəptin, kopiratipka katnaxlaşan hər bir ailə əzığə қalduruloğan yər wə baxka bir kisim yəkkə baxķuridioğan igitilikni əzi muwapik pilanlap qikqandin taxķiri, kopiratipning yaki ixləpqikirix düyining omumi pilanıqası boysunuxi kerək. Təksimat məsilisidə biz dələt mənpəətigimu, kolliktip mənpəətigimu wə xəhs mənpəətigimu etiwar beriximiz lazim. Dələtning beji, kopiratipning juoqlanmisi wə dihanlarning xəhsı daramitidin ibarət bu üq tərəpning

munasiwitini muwapik həl kılıx, bularning otturisidiki ziddiyətlərni təngxəp turuxka daim əhmiyət berix lazim. Dələtkə juqlanma kerək, kopiratipkimu juqlanma kerək, əmma bularni tolimu kəp kiliwətkili bolmaydu. Biz mümkün kədər dihanlarnı, adəttiki yillarda, ixləpqikirixni axurux arkilik xəhsı daramitini yildin - yiloqa kəpəytələydiqan kılıxımız lazim.

Nuroqun kixilər, dihanlarning turmuxi kiyin, diyixidu, bu pikir tooğrimu? Bir tərəptin eytkanda, tooqra. Bu, məmlikitimiz jahən'gırlar wə ularning gumaxtiliri təripidin 100 nəqqə yil ezilip həm ekispilatatsiyə kılınip, nahayiti kəmbəqəl bir məmlikətkə aylinip қalojanlıktın, dihanlarningla turmux səwiysi təwən bolup kalmay, ixqilar wə ziyalilarningmu turmux səwiysi təwən, digənlik bolidu. Birnəqqə on yil jama-muxəkkətkə qidap tirixkandila, pütün həlkəning turmux səwiysisini pəydin - pəy əstürgili bolidu. Muxu nuqtidin "kiyin" diyilsə, muwapik bolidu. Yənə bir tərəptin eytkanda, tooqra əməs. Bu, məmlikitimiz azat boローン 7 yildin buyan dihanlarning turmuxi yahxilanmadi, pəkət ixqilarningla turmuxi yahxilandı, digənlik bolidu. Əmiliyəttə bolsa ixqilar bilən dihanlarning turmuxi, nahayiti az sandikilirini hisapka almıqanda, birkədər yahxilandı. Azatlıktın keyin dihanlar pomixxiklarning ekispilatatsiyisidin kutuldi, ixləpqikirix yildin - yiloqa rawajliniwatidu. Axılıkni misaloja alsak, məmlikət boyiqə axılık məhsulati 1949- yili aran 210 nəqqə milyart jing idi, 1956- yiloqa kəlgəndə, 360 nəqqə milyart jingoja yetip, 150 milyart jingoja yekin axtı. Dələt

alidioqan dihanqılık beji anqə eoqır əməs, hər yili pəkət 30 milyart jingdin artuk axlıq elinidu. Hər yili dihanların normal bahada setiwellinidioqan axlıqmu 50 milyart jingdin artukrakla boluwatidu. Bu ikkisi jəmi 80 nəqqə milyart jing bolidu. Bu axlıqtın yezılarda yaki yezilar-oşa yekin bazarlarda setilidioqını yerimidin kəprəgini təxkil kılıdu. Buningdin қarioğanda, dihanlarning turmuxi yahxilanmıcı, digili bolmaydu. Yeza igiliginı rawajlandurux, kopiratiplarnı mustəhkəmləx, yezılardıki hazırlanma axlıqi əksüp turidioqan az bir kisim aililərni axlıqi əksüməydiqan əhwaloşa kəltürük, məhsus iqtisadiy ziraət teriydiqan bəzi dihan aililiridin baxka həmmə dihan aililirini axlıq exinidioqan yaki əzini əzi təminləydiqan aililərgə aylandurux, yezılarda kəmbə-qəl dihan kaldurmaslik, pütün dihanlarning turmux səwiyisini ottura dihan səwiyisigə wə uningdin yüksəri səwiyigə yətküzük üçün, birnəqqə yil iqidə bajşa elinidioqan wə setiwellinidioqan axlıq mikdarını, omumən, 80 nəqqə milyart jingqə kilip mukimlaxturmak-qımız. Hər bir dihanning yillik otturiqə daramitini hər bir ixqining yillik otturiqə daramiti bilən addila selixturup, birsiningkini təwən, birsiningkini yüksəri diyix muwapik əməs. Ixqılarning əmgək ünümdarlıqı dihanlarningkidin kəp yüksəri bolidu, dihanlar-oşa turmux hirajiti, xəhərdiki ixqılarningkigə қarioğanda, kəp az ketidu, xunga, ixqilar dələtninq alahidə oqəmhorlu-qıoşa erixiwatidu, diyixkə bolmaydu. Azəqina bir kisim ixqılarning ix həkkə wə dələt organliridiki bəzi hadimlarning ix həkkə yüksərirak bolup қaloqan, dihanlarning

buni kərüp narazi boluxining yoli bar, buni əhwaloqa қarap muwapik təngxəx zərür.

#### 4. SODA - SANAƏTQILƏR MƏSILISI

Məmlikitimizning ijtimai tüzüm islahatida, yeza igiliginı kopiratsiyiləxtürük wə ələ sanaətni kopiratsiyiləxtürüxtin taxkiri, hususi soda - sanaət karhanilirini omum bilən hususilar xırıqiligidiki karhanilaroqa aylandurux iximu 1956- yili orunlandı. Bu ixning bundak qapsan wə onguxluk orunlinixi bizning ixqilar sinipi bilən milli burzuaziyə otturisidiki ziddiyətni həlk iqidiki ziddiyət əkərəda həl kiloqanlıqımız bilən ziq munasiwətlik. Bu sinipiy ziddiyət toluk həl boldimu? Tehi toluk həl bolmidi. Uni yənə heli uzak wakittin keyin andin toluk həl kiloqli bolidu. Əmma hazır bəzilər: kapitalistlar əzini əzgərtip ixqilardin anqə pərkənməydiqan bolup əldi, əmdi ularni yənə əzgərtixning hajiti yok, diyixidu. Hətta bəzilər, kapitalistlar ixqilaroqa əkərəda qiwərrək, diyixidu. Yənə bəzilər, əzgərtix kerək ikən, nimixə ixqilar sinipi əzgərtilməydu? diyixidu. Bundak gəp - səzlər tooprımı? Əlwəttə toopra əməs.

Sotsiyalizim jəmiyyiti kurux jəryanida həmmə adəm əzgərtılıxi lazımlı, ekispilatatsiyə kiloquqlar əzgərtildi, əmgəkqilərmə əzgərtildi, kim ixqilar sinipi əzgərtilməydi dəpti? Əlwəttə, ekispilatatsiyə kiloquqları əzgərtix bilən əmgəkqilərni əzgərtix — haraktiri ohxax bolmioqan ikki hil əzgərtix, bularni arilaxturuwetixkə bolmaydu. Ixqilar sinipi sinipiy kürəxlərdə

wə təbiətkə karxi kürəxlərdə pütün jəmiyətni əzgərtidü, xuning bilən billə əzinimu əzgərtidü. Ixqilar sinipi hizmət dawamida üzlüksiz üginixi, əz kəmqılıklırını pəydin - pəy tügitixi lazı, hıqqaqan tohtap ķelixkə bolmaydu. Mana muxu bizlərni alidioğan bolsak, birmunqılırimız hər yili az - tola aloqa besip turımız, dimək, hər yili əzgirip turımız. Məndə ilgiri Marksizim-oja yat hər hil idiyilər bołożan, mən Marksizimni keyinqirək kobul ķildim. Mən Marksizimni kitaptın biraz üginip, idiyəmni dəsləpki kədəmdə əzgərttim, əmma, asasən, uzak muddətlik sinipy kürəxlərdə əzgərtiwaldim. Xundakla buningdin keyinmu dawamlik üginixim kerək, andin yənə birkədər aloqa basalaymən, bolmisa, arkıda қalımən. Kapitalistlar əmdi yənə əzgərtimisimu bołożudək xunqə qiwər bolup ketiptim?

Bəzilər, Zhongguo burzuaziyisidə hazır ikki yüzlimilik қalmidi, pəkət bir yüzlimilikla bar, dəydu. Bu əmiliyətmə? Əmiliyət əməs. Bir tərəptin, burzua unsurlar omum bilən hususilar xırıqılıgidiki karhanılarda ix baxķuroquqi hadımlardin bolup kaldi, ular ekispilatatsiyə kilojquqılardın əz küqi bilən kün kəqüridioğan əmgəkqılərgə aylinix jəryanıda turuwatidu; yənə bir tərəptin, ular hazır omum bilən hususilar xırıqılıgidiki karhanılarda yənilə mukim əsüm eliwatidu, dimək, ularning ekispilatatsiyisining yiltizi tehi üzülgini yok. Ularning pikir-hissiyati, turmux aditi ixqilar sinipining-kidin ħilimu heli yırak. Xundak turukluk, қandaqmu ikki yüzlimilikligi қalmidi digili bolsun? Hətta mukim əsüm almaydioğan bołożan, burzuaziyə digən қalpioji

elip taxlanojan təkdirdimu, idiyə əzgərtixni heli waqitlarojiqə dawamlik elip berixka tooja kelidu. Əgər, burzuaziyidə ikki yüzlimilik қalmidi, dəp karalsa, u əhalda, kapitalistlarning əzini əzgərtix wə üginix wəzipilirimu қalmıojan bolidu.

Eytix kerəkki, bundak pikirlər soda-sanaətqilərning əmiliy əhwalıqila uyoqun kəlməy қalmastın, zor kəpqilik soda - sanaətqilərning arzusiojimu uyoqun kəlməydu. Ətkən birnəqqə yil iqidə, zor kəpqilik soda - sanaətqilər üginixni halidi, xuningdək kəzgə körünərlik dərijidə aloja bastı. Soda - sanaətqilərning üzül - kesil əzgirixi hizmət üstdidə boluxi lazim, ular karhanılarda ixqi - hizmətqilər bilən billə əmgək kılıxi, karhanılarnı əz əzini əzgərtixning jidisi kılıxi lazim. Əmma üginix arkılık əzlirining bəzi kona nuktiinəzərlərini əzgərtiximu muhim. Soda - sanaətqilərning üginixi ihtiyariylik asasida boluxi kerək. Nuroqun soda-sanaətqilər kursta birnəqqə on kün okup zawutlaroqa қaytkandin keyin, ixqilar ammisi wə həkümət tərəp wəkilləri bilən tehimu nuroqun ortak tiloja igə boldi, billə ixləx xaraitini yahxildi. Ular əz təjribiliridin dawamlik üginix, əzini dawamlik əzgərtixning əzləri üqün paydilik ikənlığını qüxəndi. Baya eytip etülgən, üginix kerək əməs, əzgərtix kerək əməs, dəp karaydiojan pikirlər soda - sanaətqilərning zor kəpqiligining pikrigə wəkillik қılalmaydu, pəkət azqılıqningla pikri.

## 5. ZİYALILAR MƏSİLISI

Məmlikitimdə həlk iqidiki ziddiyət ziyalilar

arisidimu ipadiləndi. Ətmüxtə kona jəmiyət üçün hizmət kılqan birnəqqə milyon ziyali hazır yengi jəmiyət üçün hizmət kilişkə etti, bu yerdə ularning yengi jəmiyət ehtiyajioqa қandaq maslixixi wə ularning yengi jəmiyət ehtiyajioqa maslixixioqa bizning kandaq yardım beriximiz məsilisi turuptu. Bumu həlk iqidiki bir ziddiyət.

Məmlikitimizdiki ziyalilarning zor kəpqılığı ətkən 7 yıl iqidə kəzgə kərünərlik dərijidə aloja bastı. Ular sotsiyalizim tüzümini yakławdiqanlıqını bildürdü. Ularning iqidə nuroqun kixilər Marksizimni tirixip üginiwatidu, bir kisim kixilər kommunizimqilaroqa aylandı. Bu bir kisim kixilər hazır tehi az bolsimu, əmma pəydin - pəy kəpiyiwatidu. Əlwəttə, ziyalilar iqidə bəzilər hazırlı sotsiyalizimdən gumanlinidu, yaki uningoşa қoxulmaydu, bundak kixilər pəkət azqılıkni təxkil ķılıdu.

Məmlikitimizning muxəkkətlik sotsiyalistik kurulux ixliri əzigə mümkün կədər kəprək ziyalilarning hizmət kilişini tələp ķılıdu. Biz sotsiyalizim ixi üçün hizmət kilişni həkiki halaydiqan ziyalilaroja ixiniximiz, ular bilən bolqan munasiwitimizni tüptin yahxiliximiz, ularning həl kilişkə tegixlik hər hil məsililirini həl kiliwelixioqa yardım beriximiz, xundak ķılıp, ularni əz қabiliyətlirini paal jari kiliş imkaniyitigə igə kilişimiz lazım. Bizning nuroqun yoldaxlırimiz ziyalilar bilən ittipaklixixkə mahir əməs, ularoşa կopal muamilə ķılıdu, ularning əmgigigə hərmət kilmaydu, pən wə mədiniyət hizmətliridə arilixixkə tegixlik bolmioqan

ixlaroja orunsız arilixiwalidu. Bu kəməqiliklərning həmmisini tügitix lazim.

Kəng ziyalilar gərqə aloğa başkan bolsimu, lekin buning bilən қanaətlinip կalmaslioji lazim. Ziyalilar yengi jəmiyyətning ehtiyajioja toluk maslixix üçün, ixqilar wə dihanlar bilən birdək ittipak bolux üçün, əzlinini dawamlik əzgərtixi, pəydin - pəy burzua dunyakarixini qərup taxlap, puroletariyatlık, kommunistik dunyakaraxni tiklixi lazim. Dunyakaraxning əzgirixi tüt əzgirix, hazır tehi kəpqılık ziyalılarda bu əzgirix orunlinip boldi digili bolmayıdu. Biz məmlikitimizdiki ziyalılarning dawamlik aloqa besixini, əz hizmiti wə üginixi jəryanıda kommunistik dunyakaraxni pəydin - pəy tiklixi, Marksizim - Leninizimni pəydin - pəy ügini-welixi, ixqilar, dihanlar bilən pəydin - pəy iqlikoyun-taxköyn bolup ketixi, yerim yolda tohtap կalmaslioji, hərgizmu arkioja qekinməsligini ümit կilimiz, arkioja qekinixning istikbali yok. Məmlikitimizning ijtimai tüzümi əzgirip, burzua idiyisining iktisadiy bazisi asasiy jəhəttin yokitilojanlıktın, kəpligən ziyalılarning dunyakarixini əzgərtixi üçün zəruriyətla tuoqlup կalmay, bəlki imkaniyətmu tuoqlıldı. Əmma dunyakaraxni üzül-kesil əzgərtix üçün uzak wakit lazim, səwrilik bilən hizmət ixliximiz lazim, aldirangoşluk kilişkə bolmayıdu. Əmiliyətte, idiyə jəhəttin Marksizim - Leninizimni kobul kilişni, kommunizimni kobul kilişni hıqqaqan halimaydioğan bəzi kixilərning boluximu qokum, bundak kixilərgə tola կattik tələp կoymaslıq kerək; ular dələtning təliwigə boysunup, normal əmgək bilən

xuoqullinidioqanla bolsa, ularoja muwapiq hizmət kiliх pursiti beriximiz kerək.

Ziyalilar wə yax oқuoqular arisida yekinki bir məzgil iqidə idiyiwi - siyasi hizmət ajizlixip қaldı, bəzi eoqixlar yüz bərdi. Bəzi kixilərning nəziridə nə siyasi, nə wətənninq istikbali wə insanlarning oqayisi — həmmisi goya kəngül bəlüxning zərüriyiti yok nərsidək bolup қaloqan. Ularning қarixiqə, Marksizim bir məzgil akğan bolsimu, əmdi anqə akmaydioqan bolup қaloqan. Muxu əhwalni kəzdə tutup, hazır idiyiwi - siyasi hizmətni küqəytixkə tooqra keliwatidu. Məyli ziyalilar bolsun, yaki yax oқuoqular bolsun, tirixip üginixi kerək. Məhsus kəsplərni ügən'gənning sirtida, idiyə jəhəttin aloqa besixi kerək, siyasi jəhəttinmu aloqa besixi kerək, buning üçün Marksizimni, ekim məsililirigə dair siyasini üginixi kerək. Tooqra siyasi nuktiinəzərning bolmaslıqı jan bolmioqan bilən barawər. Ilgiri elip beriloqan idiyə əzgərtix zərür idi, uningdin ijabi nətijilərgə igə bolduk. Əmma usulda biraz կopallıq boldi, bəzi kixilər rənjitip қoyuldu, bu yahxi əməs. Buningdin keyin bu kəmqiliktin saklinix kerək. Idiyiwi - siyasi hizmətkə həmmə orunlar məs'ul boluxi kerək. Buni gongchəndang ixlixi kerək, yaxlar ittipakı ixlixi kerək, həkümətning məs'ul orunliri ixlixi kerək, məktəplərning xiaozhangliri wə okutkuqılıri tehimu kəprək ixlixi kerək. Bizning təlim - tərbiyə fang-zhenimiz tərbiyilən'güqilərni əhlakiy, əkliy wə jismani jəhətlərdin əstürüp, sotsiyalistik angoja igə mədiniyətlik əmgəkqılərdin kılıp yetixtirüxtin ibarət boluxi lazim. Wətənni tirixqanlıq - iqtisatqılık bilən güllən-

dürüxni təxəbbus ķilix lazim. Pütün yaxlaroja qüxəndürük kerəkki, məmlikitimiz hazır yənilə naħayiti kəmbəqəl bir məmlikət, uning üstigə bu əħwalni ķiska wakit iqidə tüptin əzgərtip ketix mümkün əməs, məmlikitimizni bay wə küqlük bir məmlikət ķilip kurup qikix tamamən yaxlarning wə pütün həlkning birkanqə on yiloqıqə ittipaklixip kürəx kilixioja, eż koli bilən ixlixigə baoqlik. Sotsiyalizim tüzümining ornitilixi ojayıwi mənzilgə yetip berixning yolini eqip bərdi, bu ojayıwi mənzilgə yetip berix bolsa bizning japalik əməgimizgə baoqlik. Bəzi yaxlar, sotsiyalizim jəmiyyitigə baroqanda, həmmə nərsə yahxi bolup ketixi lazim, təyyar bəhtlik turmuxtin hıqqandaq küq qıqarmastınla bəhri-mən bolux mümkün, dəp oylaydu, bu — əmiliyətkə siqmaydioqan hiyal.

## 6. AZ SANLIK MILLƏTLƏR MƏSILISI

Məmlikitimizdə az sanlıq millətlər 30 milyondin keprək aħaligə igə, ular gərqə məmlikət boyiqə omumi aħalining 6 pirsəntinila təxkil ķilsimu, lekin ular olturak laxşan jay kəng bolup, məmlikət boyiqə omumi yər kəlimining təhminən 50 — 60 pirsəntini təxkil ķildi. Xuning üçün Hənzu milliti bilən az sanlıq millətlərning munasiwitini qoķum yahxi ķilix kerək. Bu məsili ning aqkuqi — qong Hənzuqılıkni tügitix. Yerlik millətqılık saklanoqan az sanlıq millətlər arisida bolsa xuning bilən bir wakitta yerlik millətqılıkni tügitix kerək. Məyli qong Hənzuqılık bolsun, yaki yerlik millətqılık bolsun, hər ikkisi hər millət həlkining ittipaklioji üçün paydi-

siz, bu — həlk iqidiki tügitixkə tegixlik bir hil ziddiyət. Bu jəhəttə bəzi hizmətlərni ixlidük, az sanlıq millətlər rayonlirining zor kəpqılıgidə milli munasiwət ilgirikigə қarioğanda zor dərijidə yahxilandı, xundak bolsimu, həl kilişkə tegixlik məsililər hılımu bar. Bir əsim jaylarda qong Hənzuqılıkmu, yərlik millətqılıkmu tehi eoşır halda məwjut, buningən yətərlik dərijidə dikkət kiliş lazim. Hər millət həlkining birnəqqə yıldın buyanğı tirixixi arkısida, məmlikitimizdiki az sanlıq millətlər rayonlirining mutlək kəpqılıgidə demokiratik islahat wə sotsiyalistik əzgərtix asasıy jəhəttin orunlinip boldi. Xizangda xərt - xarait tehi pixip yetilmigəqkə, demokiratik islahat tehi yürgüzülmidi. Zhongyang bilən Xizang yərlik həkümiti otturisida tütülgən 17 maddilik kelixim boyiqə, ijtimal tütüm islahatı yürgüzülüxi kerək, lekin қaşan yürgüzülioğanlıqını Xizangdiki zor kəpqılık həlk ammisi wə rəhbiriyy kixilər layık tapkan qaoğda andin bəlgiləx kerək, aldirangoqluq kiloqili bolmaydu. Həzir ikkinqi 5 yillik pilan məzgilidə islahat yürgüzməslik bəlgiləndi. Üqinqi 5 yillik pilan məzgilidə islahat yürgüzüx - yürgüzməslik xu wakitka yətkəndə, əhwaloğa қarap andin bəlgilinidu.

## 7. BIR TUTAX PILANLAP, TƏNG ETIWAR BERIX, MUWAPIK ORUNLAXTURUX

Bu yerdə eytiloqan bir tutax pilanlap, təng etiwar berix 600 milyon ahaligə қaritiloqan bir tutax pilanlap, təng etiwar berixni kərsitudu. Biz pilan tütgəndə, ix kiloqanda, məsilə üstidə oylanoğanda, məmlikitimizdə

600 milyon ahalə barlıqını kezdə tutuxımız, buni hərgiz untup əlmaslıqımız lazım. Nımə üçün bundakı bir məsilini ottorioğa köyimiz, məmlikitimizdə 600 milyon ahalə barlıqını kim bilməydu? Bilixnioqu bılıdu, əmma ixqa kirixkəndə, bəzilər untup əlidü, goya adəm ənqə az bolsa, xunqə yahxi, dairə ənqə taraytilsa, xunqə yahxi bolidioğandək. Ənə xundak tar dairi-qılık ərəxidiki kixilər mundak idiyigə: barlıq aktip amillarnı ixqa selip, ittipaklıxixqa bolidioğan həmmə kixilər bilən ittipaklıxip wə passip amillarnı mümkün kədər aktip amillaroğa aylandurup, sotsiyalizim jəmiyiti ərəxtin ibarət uluoq ix üçün hizmət kıldıruxka ərəxi pozitsiyə tutidu. Mən bu kixilərdin nəzər dairisini kengəytip, məmlikitimizdə 600 milyon ahalə barlıqını həkiki etirap kilişni, buning keguən məwjudi-yət ikənlərini wə bizning bingqinimiz ikənlərini etirap kilişni ümit kılımən. Məmlikitimizdə adəmning kəp boluxi yahxi ix, əlwəttə kiyinqılık təripi bar. Bizning həmmə sahədiki ərəkulux ixlirimiz jux urup rawajlini-watidu, utuklirimiz nahayiti qong, əmma, jəmiyəttə zor əzgirixlər boluwatkan əzirkə etkünqi dəwrədə kiyinqılık yənilə nahayiti kəp bolidu. Rawajlinixmu boluwatidu, kiyinqılıkmu boluwatidu, buning əzi ziddiyət. Hərkan-dak ziddiyətni həl kiliş kerək bolupla əlmay, bəlki həl kilişmu tamamən mümkün. Bizning fangzhenimiz — bir tutax pilanlap, təng etiwar berix, muwapiq orunlaxturux. Məyli axlıq məsilisi, apət məsilisi, ixqa orunlaxturux məsilisi, maarip məsilisi, ziyalilar məsilisi, hər hil wətənpərvər küqlərning birlik sepi məsilisi, az sanlıq

millətlər məsilisidə bolsun wə baxka məsililərdə bolsun, pütün həlkə karitiloğan bir tutax pilanlap, təng etiwar berix nuktiinəzirini kəzdə tutup, xu wakit, xu jayning əmiliy imkaniyatlrigə karap, hərkəysi sahədiki kixilər bilən məslihətlixip, muwapiq orunlaxturux tədbirlirini kərük kerək. Adəm kəp, kixilər қalak, awariqiliq kəp, ix müxkül dəp, əzini qətkə tartixkə hərgiz bolmaydu. Mening bundaç diginim, həmmə adəm, həmmə ixni həkümət həddigə alsun, digənlikmu? Yak, əlwəttə. Nuroğun adəmlər wə nuroğun ixlər toqrisida jamaət təxkilatları qarə tepixi mümkün, amma biwastə əzi qarə tepixi mümkün, ular nuroğun yahxi qarılerni tapalaydu. Bumu bir tutax pilanlap, təng etiwar berix, muwapiq orunlaxturux fangzhenining iqigə kiridü, biz jamaət təxkilatlırinin wə jaylardıki ammining muxundak қılıxioğa yetəkqılık қılıxımız lazımdır.

## 8. BARQƏ GÜLLƏR TƏKXI EQILIX, HƏMMƏ EKİMLƏR BƏS - BƏSTƏ SAYRAX, UZAK MUDDƏT BILLƏ TURUX, ƏZARA NAZARƏT KILIХ TOORISIDA

Barqə güllər təkxi eqilik, həmmə ekimlar bəs - bəstə sayrax, uzak muddət billə turux, əzara nazarət қılıx xoarlırı կandaç otturioğa կoyuldi? Bular Zhongguoning konkirit əhwalioğa asasən otturioğa կoyuldi, sotsiyalizim jəmiyyitudunu hər hil ziddiyətlər barlıqını etirap қılıx asasında otturioğa կoyuldi, dəlitimizning iktisat wə mədiniyətni tez rawajlandurux ehtiyajidin kelip qıkkən jiddi təliwi asasında otturioğa կoyuldi. Barqə güllər təkxi

eqilik, həmmə ekimlar bəs - bəstə sayrax fangzheni—sən'ətning rawajlinixini wə ilim - pənning tərəkkiyatini aloqa süridiqan fangzhen, məmlikitimizning sotsiyalistik mədiniyitining güllinixini aloqa süridiqan fangzhen. Sən'əttə türlük xəkil wə usluplar ərkin rawajlinixi, ilim - pəndə türlük ekimlar ərkin munazirilixicxi mümkün. Məmuri küqtin paydilinip, bir hil uslup wə bir hil ekimni zorlap aloqa sürüp, ikkinqi bir hil uslup wə ikkinqi bir hil ekimni mən'i kılıx, bizqə, sən'ət wə ilim - pənning rawajlinixiqa ziyanlıq. Sən'ət wə ilim - pəndiki hək - nahək məsilisini addi usullar bilən həl kilmastın, bəlki sən'ət sahəsidikilərning, ilim - pən sahəsidikilərning ərkin muhakimisi arkilik, sən'ət wə ilim - pən əmiliyiti arkilik həl kılıx lazımlı. Birər nərsini toqra yaki hata dəp həküm kılıx üçün, tola qaoqlarda, sinap kərüx wakti lazımlı bolidu. Tarihta yengi wə toqra nərsilər dəsləpki qaoqlarda həmixə kəp-qılık kixilərning etirap kilixiqa erixəlmigən, pəkət kürəx dawamidila əgri - tokay yollar bilən rawajlinip baroqan. Toqra nərsilərni, yahxi nərsilərni kixilər hə digəndila hux purak gül dəp etirap kiliwərməydu, bəlki zəhərlik ot dəp karaydu. Kopernikning կuyax səstimisi toqrisidiki təlimati<sup>(1)</sup>, Darwinning tədriji tərəkkiyat nəziriysi<sup>(2)</sup> ilgiri hata nərse dəp tonuloqan, japa - muxəkkətlik kürəxlərni baxtin kəqürgən idi. Məmlikitimizning tarihidimu bundaş misallar kəp. Yengi xəy'ilərning esüx xaraiti sotsiyalizim jəmiyyitidə ətmüx kona jəmiyyəttikidin tüptin pərk kılıdu, kəp yahxi bolup kətti. Əmma yengi küqlərni boopux, muwapik pikirlərni boopux

ixliri həlimi uqrap turidu. Anglik türdə boqux bilən əməs, enik ayriwalalmaslıq bilənmə yengi xəy'ilərning əsüxigə dəhli yetidu. Xuning üçün, pən wə sən'əttiki hək - nahək üstidə yənggillik bilən hulasə qıkarmay, ehtiyatqan pozitsiyidə bolux, ərkin muzakirini təxəbbus kılıx lazım. Bizqə, bundak pozitsiyidə bolux ilim-pən wə sən'ətning onguxlukrak rawajlinixiçə yardəm beridu.

Marksizimmi kürəx dawamida rawajlanıqan. Marksizim dəsləpki qaoqlarda türlük zərbilərgə uqrioqan wə zəhərlik ot dəp karaloqan. Həzirmu u dunyaning birmunqə jaylirida dawamlik zərbigə uqrawatidu wə zəhərlik ot dəp kariliwatidu. Sotsiyalistik məmlikətlərdə Marksizimning orni baxkıqə. Əmma sotsiyalistik məmlikətlərdimə Marksizimoja yat idiyilər məwjud, Marksizimoja ərəxi idiyilərmə məwjud. Məmlikitimizdə sotsiyalistik əzgərtix, mülükqilik jəhəttin eytəkanda, asasiy jəhəttin orunlinip boloqan, inkilap dəwridikidək kəng kələmlək, judun - qapqunluk ammiwi sinipi kürəx asasiy jəhəttin ayaklaşqan bolsimu, lekin aqdurulmuşan pomixxiklər sinipi wə məybənlər sinipining əldəkləri tehi məwjud, burzuaziyə tehi məwjud, uxxak burzuaziyə əmdila əzgərtiliwatidu. Sinipi kürəx ayaklaşqını yok. Puroletariyat bilən burzuaziyə otturisidiki sinipi kürəx, hər hil siyasi küqlər otturisidiki sinipi kürəx, puroletariyat bilən burzuaziyə otturisida idiologiyə jəhəttə bolidioqan sinipi kürəx yənilə uzak muddətlik, əgri - tokay bolidu, bəzi qaoqlarda hətta nahayiti kəskin bolidu. Puroletariyat dunyani əzinin dunyakarixi boyiqə əzgərtixkə tirixidu, burzuaziyimu dunyani əzi-

ning dunyakarixi boyiqə əzgərtixkə tirixidu. Bu jəhəttə sotsiyalizim bilən kapitalizim otturisidiki kim yengix - kim yengilik məsilisi tehi həkiki həl bolmidi. Məyli pütün ahalə arisida bolsun, məyli ziyalilar arisida bolsun, Marksizimqılar həlimu azqılıkni təxkil əlidid. Xuning üqün, Marksizim həlimu kürəx dawamida rawajlinixi kerək. Marksizim kürəx dawamidila rawajlinalaydu, ətmüxtə xundak bolqan idi, hazır xundak boluwatidu, kəlgüsidi muğərrər xundak bolidu. Tooqra nərsilər həmixə hata nərsilər bilən kürəx əlix jəryanida rawajlinidu. Qinlik, yahxılık wə güzəllik həmixə sahtilik, rəzillik wə sətlik bilən selixturulqan əldə məwjut bolup turidu wə ular bilən kürəx əlix dawamida rawajlinidu. Məlum bir hata nərsə insanlar təripidin omumi yüzlük irojiti taxlanqan, məlum bir həkikət insanlar təripidin omumi yüzlük kobul əlinqan qaoqla, tehimu yengi həkikət yənə yengi hata pikirlər bilən kürəx əlidid. Bundaq kürəx mənggü tüğiməydi. Bu — həkikətning tərəkkiyat ənənəyi, əlwəttə, Marksizimning tərəkkiyat ənənəyi.

Məmlikitimizdə sotsiyalizim bilən kapitalizim otturisidiki idiologiyə jəhəttə kim yengix - kim yengilik kürixini həl əlix üçün yənə heli uzak wakit kerək. Qünki burzuaziyining wə kona jəmiyəttin kəlgən ziyalilarning təsiri məmlikitimizdə tehi uzakkiqə məwjut bolup turidu, sinipning idiologiyisi süpitidə məmlikitimizdə tehi uzakkiqə məwjut bolup turidu. Əgər bundaq wəziyətni yetərlik qüxənmigəndə, yaki tamamən qüxənmigəndə, nahayiti zor hatalıklar yüz beridu, zərür

idiyiwi kürəxlərgə etiwarsız karax kelip qikidu. Idiyiwi kürəx baxka kürəxlərdin pərklik bolidu, buningda կopallıq wə zorluk usulini қollinix mümkün əməs, pəkət inqikə ixləx, daoli səzləx usulinila қollinix mümkün. Ҳazır idiologiyə kürixidə sotsiyalizim üstünlükkə igə. Ҳakimiyyətning asasiy küqi puroletariyat rəhbərligidiki əmgəkqi həlkning kolida. Gongchəndang kudratlık küqkə wə nahayiti yüksuri abroyoja igə. Hizmitimizdə kəmqılık wə hatalıklar bolsimu, lekin hər bir adil kixi bizning həlkə sadık ikənligimizni, həlk bilən birlikdə wətənni gülləndürüp ketixkə bəl baqlıqanlıqımız wə կadir ikənligimizni, bizning uluq muwəppəkiyətlərgə erixkənligimizni həmdə tehimu uluq muwəppəkiyətlərgə dawamlıq erixidiojanlıqımızni kərələydu. Burzua unsurlarning wə kona jəmiyəttin kəlgən ziyalilar ning mutlək kəpqılıgi wətənni seyidu, ular kündin - kün'gə yüksiliwatkan sotsiyalistik wətinimiz üçün hizmet қılıxni halaydu, xuningdək ular sotsiyalizim ixidin, gongchəndang rəhbərligidiki əmgəkqi həlkətin ayrıloğanda, əzlinining tayanqsız қalidiojanlıqını, hıqkandak parlak istikbalqa igə bolalmaydiojanlıqını qüxinidu.

Kixilər: məmlikitimizdə Marksizim zor kəpqılık kixilər təripidin yetəkqi idiyə dəp etirap kılindi, undak bolqandan keyin, uni tənkít kılqılı bolamdu? dəp soraydu. Əlwəttə, tənkít kılqılı bolidu. Marksizim — ilmiy həkikət, u tənkittin қorkmaydu. Əgər Marksizim tənkittin қorkidiojan bolsa, əgər uni tənkít bilən aqduruwətkili bolidiojan bolsa, u halda, Marksizim kerəkkə kəlməy қaloğan bolatti. Əmiliyəttə, weyxinzhuysiqlar Marks-

izimni hər künin hər hil xəkillər bilən tənkít kiliwatmamdu? Burzuaziyə idiyisidə wə uxxaq burzuaziyə idiyisidə turuwelip, əzgirixni halimaydioqan kixilərmə Marksizimni türlük xəkillər bilən tənkít kiliwatmamdu? Marksizimqilar hərkandaq kixinining tənkididin қorkmaslıqı lazımlı. Əksiqə, Marksizimqilar kixilərning tənkítləri iqidə, kürəxning boran - qapqunlular iqidə əzlirini qınıqturuxi, əzlirini əstürüxi, əz zhendisini kengəytixi lazımlı. Hata idiyilərgə karxi kürəx kılıx huddi qıqək qekixkə ohxaydu, qıqək süyining təsir kılıxi bilən adəm bədinining kesəlgə karxi küqi kəpiyidi. Issik əydə əstürülgən nərsidə կudrətlik hayatı kūq bolmayıdu. Barqə güllər təkxi eqilik, həmmə ekimlər bəs - bəstə sayrax fangzhenini yoloja կoyux Marksizimning idiyə sahəsidiki rəhbərlik ornini ajizlaxturmaydu, əksiqə, bundak ornini kūqəytidi.

Marksizimoqa yat idiyilərgə karita կandak fangzhen կollinix lazımlı? Axbara əksilinkilapqılarnı, sotsiyalizim ixioja buzoqunqılık saloquqi unsurlarını bir tərəp kılıx asan, ular söz ərkinligidin məhrum kılınsıla boldı. Həlk iqidiki hata idiyilərgə kəlsək, əhwal uningoja ohximayıdu. Bundak idiyilər mən'i kılınsa, bu idiyilərning otturioja qikixioja hıqkandaq pursət berilmisə bolmayıdu? Əlwəttə bolmayıdu. Həlk iqidiki idiyə məsilisini, rohiy dunya məsilisini addi usullar bilən həl kılıx ünüm bərməyla kalmastın, bəlki nahayiti ziyanlık bolidu. Hata pikirlərning bayan kılınixioja yol կoyulmioqını bilən, ular, bəribir, məwjud bolup turiweridu. Toqlra pikirlər, əgər issik əydə əstürülgən bolsa, əgər

boran - qapqunoja uqrımiqan, kesəlgə karxi küq həsil kilmiojan bolsa, hata pikirlərgə duqkəlgəndə, ularni yengəlməy əlidü. Xuning üçün, muzakirə kılıx, tənkít kılıx, daoli sezləx usullurini köllanoqandila, həkiki türdə toopra pikirlərni rawajlanduroqili, hata pikirlərni tügətkili, məsilini həkiki həl kılqılı bolidu.

Burzuaziyə wə uxxak burzuaziyə eż ang-pikrini qoçum əks əttüridu. Ular siyasi məsilə wə idiyiwi məsilidə qoçum hər hil qarilərni köllinip, tərsaliş bilən əzini kərsitudu. Ulardin eż ang-pikrini əks əttürməslikni, əzini kərsətməslikni tələp kılıx mümkün əməs. Biz ularning əzini kərsitixini besix qarisi bilən tosmaslioqımız, bəlki ularning əzini kərsitixigə yol kojuhimiz lazim, xuning bilən billə, ular əzini kərsətkən qaoğda, ular bilən munazirilixiximiz wə ularni muwapik tənkít kılıximiz lazim. Xübhisizki, hilmu - hil hata idiyilərni tənkít kılıximiz kerək. Tənkít kılmaslik, hata idiyilərning həmmə yərgə yamrap ketiwatqanlioqja karap turux, ularning bazarni ixoqal kiliwelixioqja yol köyux əlwəttə yarimaydu. Hatalık bolidikən, pipən kılıx lazim, zəhərlik ot bolidikən, kürəx kılıx lazim. Lekin bundak tənkít jiaotiaozhuyilik bolmaslioq kerək, uni xing'er-shangxüelik usul bilən əməs, tirixip biənzhenglik usul bilən elip berix kerək. Uningda ilmiy təhlil wə toluk kayıl kılıx küqi boluxi lazim. Jiaotiaozhuyilik tənkít məsilini həl kilalmaydu. Biz barlıq zəhərlik ot ikənlilini wə nimining həkiki hux purak gül ikənligini ehtiyat bilən pərk etiximiz lazim. Biz amma bilən bir-

liktə hux purak, gül bilən zəhərlik otni ehtiyat bilən pərk etixni üginiweliximiz kerək, xuningdək amma bilən birliktə turup, toqra usullarnı kollinip, zəhərlik otlarqa əxri kürəx kılıxımız lazım.

Biz jiaotiaozhuyini pipən kılınan qaoğda, xiuzhengzhuyini pipən kılıxkımı əhmiyyət beriximiz kerək. Xiuzhengzhuyi yaki ongqil jihuyzhuyi bir hil burzua idiyə ekimi, u jiaotiaozhuyidinmu bək hətərlik. Xiuzhengzhuyiqilar, ongqil jihuyzhuyiqilarmu aqzidin Marksizimni qüxürməydu, ularmu “jiaotiaozhuyi” oqa hujum kılıdu. Əmma ularning hujum kılıdioqını — dəl Marksizimning əng tüp nərsiliri. Ular weywulunoqa wə biənzhengfaqa əxri turidu, yaki ularni burmilaydu, həlk demokiratiyisi diktaturisioqa wə gongchəndangning rəhbərligigə əxri turidu, yaki ularni ajizlaxturuxka urunidu, sotsiyalistik əzgərtixkə wə sotsiyalistik ķuruluxka əxri turidu, yaki ularni ajizlaxturuxka urunidu. Məmlikitimizdə sotsiyalistik inkilap asasiy oqəlibigə erixkəndin keyinmu, jəmiyəttə bir kisim kixilər kapitalizim tüzümünü əsligə kəltürüxnı hiyal kılıdu, ular həmmə tərəptin jümlidin idiyə tərəptin ixqilar sinipi-oqa əxri kürəx yürgüzidu. Halbuki, bu kürəxtə xiuzhengzhuyiqilar ularning əng yahxi yardımçısı.

Barqə güllər tekxi eqilik, həmmə ekimlər bəs - bəstə sayrax digən bu ikki xoarda, səz mənisidin ķarioqanda, sinipiylək yok, ulardin puroletariyatmu paydilinalaydu, burzuaziyimu paydilinalaydu, baxka kixilərmü paydilinalaydu. Hux purak gül wə zəhərlik ot üstidə hərkəysin siniplar, təbikilər wə ijtimali guruhlariningmu əzигə has

karakxliri bar. Undak bolsa, kəng həlk ammisining nuktiinəziridin karioğanda, bugünkü kündə bizning hux purak gül bilən zəhərlik otni pərk etixtiki əlqimimiz zadi nimə? Həlkimizning siyasi əhatida səz wə hərkitimizning toqra yaki natooqrılıqıçqa қandak həküm kılıxımız kerək? Bizdə, dəlitimizning asasiy əanunidiki pirinsiplaroqa, həlkimizning əng zor kəpçəiliginə iradisigə wə məmlikitimizdiki partiyə - guruhlarining jakalap keliwatkan ortak siyasi təxəbbuslirioqa asasən, buning əlqimini, omumən, mundak bəlgiləx mümkün: (1) pütün məmlikitimizdiki hər millət həlkini parqilaydiojan əməs, bəlki ittipakluxturuxka paydılık bolsun; (2) sotsiyalistik əzgərtixkə wə sotsiyalistik kuruluxka paydisiz əməs, bəlki sotsiyalistik əzgərtixkə wə sotsiyalistik kuruluxka paydılık bolsun; (3) həlk demokiratiyisi diktaturisini buzidiojan yaki ajizlaxturidiojan əməs, bəlki bu diktaturini mustəhkəmləxkə paydılık bolsun; (4) demokiratiyə-mərkəzləxtürük tüzümini buzidiojan yaki ajizlaxturidiojan əməs, bəlki bu tüzünni mustəhkəmləxkə paydılık bolsun; (5) gongchəndangning rəhbərligidin ayrılidiojan yaki uni ajizlaxturidiojan əməs, bəlki bu rəhbərlikni mustəhkəmləxkə paydılık bolsun; (6) sotsiyalistik həlkara ittipaklıkkə wə pütün dunyadiki teqlilikpərvər həlkəlarning həlkara ittipaklıqıçqa ziyanlık əməs, bəlki bu ittipaklıkkə paydılık bolsun. Bu 6 əlqəm iqidə əng muhimi — sotsiyalizim yoli wə partiyining rəhbərliyi. Bu əlqəmning otturioqa köyuluxi həlkəning türlük məsililər üstidə ərkin muhakimə yürügüzüxicə putlikaxang bolux üçün əməs, bəlki bu mu-

hakimilerni əwj alduruxioja yardım berix üçün. Bu əlqəmni yaklimaydiojan kixilər həlimu əz pikirlirini otturioja қoyup munazirilexsə bolidu. Lekin zor kəpqilik kixilər enik əlqəmgə iğə bolqandan keyin, tənkit wə əzini tənkitni toqra yol boyiqə aloja sürələydu, kixilərning səz wə hərkətlirinin toqra - natoqrılıqını, zadi hux purak gül yaki zəhərlik ot ikənligini muxu əlqəm bilən ayriwalalaydu. Bular — siyasi əlqəm. Ilmiy mulahizilərning toqra yaki hataliojını, bədii əsərlərning bədiilik dərijisinin qanqlik ikənligini ayrix üçün, əlwəttə, ularning yənə əzliriga has bəzi əlqəmliri boluxi kerək. Lekin bu 6 siyasi əlqəm hərkəndək ilim - pən wə sən'ət paaliyətlirigimu muwapiq kelidu. Məmlikitimizdək sotsiyalistik məmlikətə paydilik bolovan ilim - pən wə sən'ət paaliyətliridin bu birnəqqə siyasi əlqəmgə hilap kelidiojini boluxi mümkünmu?

Yukurida eytilojan nuktiinəzərlərdə məmlikitimizning konkirit tarixiy xaraitliri kəzdə tutulojan. Hərkəysi sotsiyalistik məmlikətlərning wə hərkəysi məmlikət gongchəndanglirining əhwali bir birigə ohxax əməs. Xuning üçün biz, ular Zhongguoning usulini kollinixi xərt yaki lazim, dəp hisaplimaymiz.

“Uzak muddət billə turux, əzara nazarət kılıx” xoarımı məmlikitimizning konkirit tarixiy xaraitining məhsuli. Bu xoar tasadipi otturioja қoyulojan əməs, bəlki kəp yillik kengixixtin etkən. Uzak muddət billə turux idiyisi heli uzaktın buyan məwjud. Bultur, sotsiyalizim tüzümi asasiy jəhəttin ornitilip bolux bilən bu xoar enik otturioja қoyuldi. Nimə üçün burzuaziyə

wə uxxak burzuaziyining demokiratik partiyə - guruhlinining ixqilar sinipining partiyisi bilən uzak muddət billə turuxioğa yol köyulidu? Buning səwiwi xuki, həkikətən həlkni sotsiyalizim ixliri bilən xuqullinix yolidə ittipaklaxturuxka tirixkan, həlkning ixənqigə igə bolğan barlıq partiyə - guruhlar oqa karita uzak muddət billə turux fangzhenini kollanmaslıkkə asasımız yok. Mən siyasi məslihət kengixining 1950- yil 6- aydiki 2-yioğinida mundak digən idim: "Kimki həkikətən həlk üçün küq qıqırıxnı halap, həlk kiyinqılıkta turuwatkan məzgildə həkikətən həlkəkə yardım kilsa, yahxi ix kilsa, uni izqıl dawamlaxtursa həm yerim yolda tohtitip koymisa, həlkning wə həlk həkümətinining uni qətkə kekixka asası yok, uningoşa yaxax pursiti wə küq qıqırıx pursiti bərməslikkə asası yok." Bu yerdə eytənənlərim — hərkəysi partiyə - guruhların uzak muddət billə turuxining siyasi asası. Gongchəndangning demokiratik partiyə - guruhlar bilən uzak muddət billə turuxi — bizning arzuyimiz, xundakla bizning fangzhenimiz. Demokiratik partiyə - guruhların uzak muddət turalixi - turalmaslıqioğa kəlsək, buni gongchəndang tərəpning arzusila bəlgiliməydu, bu hərkəysi demokiratik partiyə - guruhların əz ipadisigə, ularning həlkning ixənqigə igə bolux - bolalmaslıqiojumu baoqlik. Hərkəysi partiyə - guruhların əzara nazarət kılıp kəlgənlik əmiliyitimu burundinla məwjud, partiyə - guruhların bir birigə pikir berixi wə bir birini tənkít kılıxi ənə xuni kərsitudu. Əzara nazarət kılıxmu, əlwəttə, birlə tərəpkə has əməs, gongchəndang demokiratik partiyə - guruh-

lar oja nazarət kılıxi mümkün, demokratik partiyə - guruhlar mu gongchəndangoja nazarət kılıxi mümkün. Nımə üqün demokratik partiyə - guruhlarning gongchəndangoja nazarət kılıxi oja yol koyulidu? Buning səwiwi xuki, partiyimu adəmgə ohxax, hər hil sadalarni anglaxka bəkmu muhtaj. Həmmimizgə məlum, gongchəndangni asasən əməkçi həlk wə partiyə əzaliri ammisı nazarət kılıdu. Lekin demokratik partiyə - guruhlarning bozqanlıoji biz üqün tehimu paydılık. Əlwəttə, demokratik partiyə - guruhlar bilən gongchəndangning bir birigə bərgən pikirliri wə tənkitlirimu pəkət biz yukarıda eytip ətkən 6 siyasi əlqəməgə muwapiq kəlgən əhwaldila, əzara nazarət kılıxning aktip rolini jarı kılalaydu. Xuning üqün, biz demokratik partiyə - guruhlarning idiyə əzgərtixkə əhmiyyət berip, gongchəndang bilən uzak muddət billə turux wə əzara nazarət kılıx üçün tirixip, yengi əməkiyətning ehtiyajioja uyoqunlixini xini ümit kiliyoruz.

## 9. AZ SANLIK KIXILƏRNİNG JİDƏL QIKIRIXI MƏSİLİSİ TOORISİDA

1956- yili ayrim jaylarda az sanlık ixqilar wə okuquqlar ix taxliojan wə okux taxliojan wəkələr tuşuldu. Ularning jidəl qikirixioja bəzi maddi təlep-lirining əndurulmıcılanlıoji biwastə səwəp boldı; halbuki, bu təlep-lerning bəzilirini həl kılıx kerək wə mümkün idi, bəziliri bolsa namuwapiq wə tolimu yüksəri təlep-lər bolup, hazırlanır həl kılıjılı bolmayıttı. Xundaktimu, jidəl qikirixning tehimu muhim amili —

yənə rəhbərliktiki guənliaozhuyilik. Bundak guənliaozhuyılıq hatalıklarının bəzilirigə yüksuri dərijilik organlar məs'ul, həmməni təwəndikilərdin kərgili bolmayıdu. Jidəl qikixning yənə bir səwiwi — ixqilar wə okuojuqilaroqa қarita idiyiwi - siyasi tərbiyining kəm bolоğanlıqı. 1956- yili az sanlık kopiratip əzalırımı kopiratipta jidəl qikardı, buning asasıy səwiwimu rəhbərliktiki guənliaozhuyi wə ammiqə yetərlik tərbiyə bərmigənlik.

Etirap kilih lazımkı, amma iqidə bəzilər, kəpinqə, kez aliddiki, kismən wə xəhsı mənpəətkə asanla kəngül bəlüp ketidü, uzak muddətlik, pütün məmlikət kələmlik wə kolliktip mənpəətlərni qüxənməydu yaki anqə qüxənməydu. Nuroğun yaxlar, siyasi təjribisi wə ijtimali turmux təjribisi kəm bolоğanlıqtın, kona Zhongguo bilən yengi Zhongguoni selixturup kəruxni bilməydu, həlkimizning қandaq kılıp kürming japalık kürəxlərni baxtin kəqürüp, jahan'gırlarning wə guomindang əksiyətqilirining zulmidin қutuloğanlıqını, güzəl sotsiyalizim jəmiyyiti қurux üçün bolsa қandaq uzak muddətlik japa - muxəkkətlik əmgəklərni baxtin kəqürükə toorpa kelidioğanlıqını ongaylıkqə qongkur qüxinip ketəlməydu. Xuning üçün, amma iqidə hər daim janlıq wə əmiliyətkə uyoğun siyasi tərbiyə elip berix lazımlımdə tuqulmuş kiyinqılıqlarını hər daim ularoğa rasti bilən qüxəndürük, bu kiyinqılıqlarını қandaq həl klixning qarılırını ular bilən birlikdə muzakirə kilih lazımlı.

Biz jidəl qikirixni yaklimaymız, qunki həlk iqidiki

ziddiyətni "ittipaklık — tənkít — ittipaklık" usulu bilən həl kiloqlı bolidu, jidəl qiksə, һaman bəzi ziyanlarnı kəltürüp qikiridu, sotsiyalizim ixining tərəkkkiyatiqa paydisiz. Biz ixinimizki, məmlikitimizdiki kəng həlk ammisi sotsiyalizimni hımaya kılıdu, intizamoşa bəkmü riayə kılıdu, bəkmü daolilik ix kılıdu, hərgiz səwəpsiz jidəl qikarmaydu. Lekin bu, məmlikitimizdə ammining jidəl qikirix ehtimalı կalmidi, digənlik əməs. Bu məsiliidə diqqət kilişimizə tegixlik nuktilər: (1) Jidəl qikixning səwiwini tüptin yok kiliç üçün, guənliaozhuyini kət'i tügitix, idiyiwi - siyasi tərbiyini obdan küqəytix, hər hil ziddiyətlərni muwapiq həl kiliç lazim. Muxu nukta orunlansıla, jidəl qikirix məsilisi omumən tuqulmaydu. (2) Əgər bizning hizmətni yahxi ixlimigənligimiz səwiwidin jidəl qikip kalsa, jidəl qikarajan ammini toqra yoloşa baxliximiz, jidəldin hizmətni yahxilax, kadirlar wə ammini tərbiyiləxning alahidə bir hil wastisi süpitidə paydilinip, adəttiki künlərdə həl kiliñmay қalojan məsililərni həl kiliweliximiz lazim. Jidəlni bir tərəp kiliç jəryanıda addi usul kollinixtin, "jəngni həpila - xapila yioqixturup koyux"tin saklinip, inqiqə hizmət ixləx lazim. Jidəlgə baxqılık қilojan kixilərdin jinayı ixlar қanunişa hilaplıq қilojan unsurlar wə nək əksilinkilap-qılarnı қanun boyiqə jazalax kerək, қalojanlarını yənggillik bilən əz orunlidirin qikiriwətməslik lazim. Bizning muxundak qong məmlikitimizdə az sanlıq kixilərning jidəl qikirixining əjəplən'güqiliyi yok, əksiqə, u bizning guənliaozhuyini tügitiximizgə yardım beridu.

Bizning jəmiyyitimizdə omumning mənpəetigə etiwar

bərməydiqan, yolsızlıq ķılıdioğan, adəm urux - əltürük-tək կanunoğa hilap hərkətlərni ķılıdioğan az sanlıq kixilərmə bar. Ular bizning fangzhenlirimizdin paydılınip wə uni burmilap, կəstən yolsız tələplərni կoyux bilən ammini կutritip yaki կəstən pitnə - içwa tarkitix bilən jidəl terip, jəmiyətning normal tərtiwinə buzuxi mümkün. Undak adəmlərni əz məyiligə կoyuwetixni hərgiz yaklimaymiz. Əksiqə, ularoğa tegixlik կanuniy jaza berix kerək. Undak adəmlərni jazalax—jəmiyəttiki kəng ammining təliwi, jazalimaslıq bolsa ammining iradisigə hilap.

## 10. YAMAN IX YAHXI IXKA AYLINAMDU?

Yukurida eytip etkinimdək, bizning jəmiyitimizdə ammining jidəl qikirixi—yaman ix, biz uni yaklimaymiz. Lakin bundak wəkələr tuqulmuşandan keyin, u bizning sawak elip, guənliaozhuyini tügitiximizgə, kadirlarnı wə ammini tərbiyilişimizgə türtkə bolidu. Muxu nuqtidin eytkanda, yaman ix yahxi ixka ayliniximu mümkün. Qataq ikki yaklimilikkə igə. Biz həmmə qataklaroja muxu nuqtinəzərdin կarisak bolidu.

Ven'griyə wəkəsi yahxi ix əməs, bu kəpqilikkə ayan. Lakin umu ikki yaklimilikkə igə. Ven'griyilik yoldaxlar wəkəning rawajlinixi jəryanında uni toqra bir tərəp kiloqanlıqtın, nətijidə Ven'griyə wəkəsi yaman ixtin yahxi ixka aylandı. Ven'griyə һazır ilgirikigə կarioqlanda mustəhkəmləndi, sotsiyalizim lagiridiki dələtlərmə sawak aldı.

Xundakla, 1956- yilning ikkinqi yerimida pəyda

boloğan kommunizimoğa wə həlkə karxi dunyawi oqoojimu, əlwəttə, yaman ix. Lekin u hərkəysi əllər gongchəndangliri wə ixqilar sinipini tərbiyilidi həm qinik turdi, xuning bilən yahxi ixka aylandı. Nuroqun məmlikətlərdə muxu oqoqida bir türküm kixilər partiyidin qikip kətti. Bir kisim partiyə əzaliri partiyidin qikip ketip, partiyə əzalirinинг azayojanlılığı, əlwəttə, yaman ix. Əmma buningmu yahxi təripi bar. Arisaldilar dawamlıq kəliwerixni halimisa, partiyidin qikip kətsə, zor kəpqılık kət'i partiyə əzaliri tehimu yahxi ittipaklixip kürəx kılıdu, buning nimisi yaman?

Kıskisi, məsiligə ətraplıq karaxni üginiweliximiz lazıim, xey'ilərning ijabi təripinila kərük bilən կalmay, səlbι təripinimu kərükimiz kerək. Muəyyən xaraitta, yaman nərsidin yahxi nətijə qikixi mümkün, yahxi nərsidinmu yaman nətijə qikixi mümkün. Laozi buningdin 2 ming yıldın keprək wakit ilgirila: “Apəttin bəht qikip կalidu, bəhtkə apət yoxurunojan bolidu”<sup>(3)</sup> digən idi. Yaponiyining Zhongguoqa besip kirixini Yaponiyiliklər oqalibiyət diyixti. Zhongguoning nuroqun jaylirining besip elinixini Zhongguoluklar məoqlubiyət diyixti. Lekin Zhongguoning məoqlubiyiti iqidə oqalibiyət, Yaponiyining oqalibiyiti iqidə məoqlubiyət bar idi. Tarih ənə xundaklioqını ispatlimidim?

Həzir dunyadiki hərkəysi məmlikətlərdə kixilər üqinqi dunya uruxining bolux - bolmaslıoji tooprısında parang կilixiwatidu. Bu məsile üstidə bizdimu rohiy təyyarlık boluxi, təhlil boluxi lazıim. Biz teqlikta qing turımız, uruxka karxi turımız. Əmma, jahən'gırlar jəz-

mən urux қozojaydikən, biz uningdinmu қorkmamız. Bizning bu məsiligə tutidioqan pozitsiyimizmu barlıq “qatak”lar oqa tutidioqan pozitsiyimizgə ohxax; birinqidin, karxi turux; ikkinqidin, қorkmaslik. Birinqi dunya uruxidin keyin 200 milyon ahaligə igə Sovet ittipakı məyданoğa kəldi. Ikkinqi dunya uruxidin keyin jəmi 900 milyon ahaligə igə sotsiyalizim lagiri məydanoğa kəldi. Əgər jahən'gırlar jəzmən üqinqi dunya uruxini қozojaydikən, üzüp eytixka boliduki, uning nətijisidə yənə nəq-qə yüz milyon ahalə jəzmən sotsiyalizim tərəpkə etidi, jahən'girlikkə anqə kəp jay kalmaydu, hətta pütün jahən'girlik tüzümi tamamən gumran boluximu mümkün.

Karimu - karxılığın bir birigə zit ikki təripi əzara kürəx kiliх nətijisidə, muəyyən xərt astida bir birigə aylanmay kalmaydu. Bu yerdə xərt muhim. Muəyyən xərt bolmisa, kürəx kiliwatqan ikki tərəp bir birigə aylinalmaydu. Dunyada əz ornini əzgərtixni həmmidin kəprək halaydiqanlar — puroletariyat, uningdin kalsə yerim puroletariyat, qunki bularning birining hıqnimisi yok, birining bolsimu jik əməs. Amerika birləxkən dələtlər təxkilatida kəpqilik awazni qanggilioq eliwaloqan wə dunyaning nuroğun jaylirini tizginliwaloqan əzirkj wəziyət pəkət wakitlik, bu wəziyət ahir bir kün əzgiridu. Zhongguoning kəmbəqəl məmlikətlik orni wə həlkəradiki höküksizlik ornimu əzgiridu, u kəmbəqəl məmlikəttin bay məmlikətkə, höküksizliktin höküklük-lükka aylinidu, yəni əks tərəpkə karap əzgiridu. Bu yerdə həl kılqıq xərt — sotsiyalizim tüzümi wə həlk-nıng birdək ittipak bolup kürəx kilixi.

## 11. İKTISAT KILIX TOORISIDA

Mən bu yerdə iktisat kılıx məsilisi üstidə tohtilip etməkqimən. Biz kəng kələmlik kurulux elip barımız, lekin məmlikitimiz — tehi nahayiti kəmbəqəl məmlikət, bu — bir ziddiyət. İktisat kılıxni omumi yüzlük, uzak wakit kattik yoloja koyux — bu ziddiyətni həl kılıxning bir usuli.

1952- yildiki “3 kə karxi” hərkəttə biz hiyanətqılıkkə, israpqılıkkə wə guenliaozhuyioja karxi turduk, bolupmu hiyanətqılıkkə karxi turduk. 1955- yili ixlep-qikirix haraktırıda bolmiojan asasiy kuruluxlarda tolimu yüksəri əlqəmələrgə karxi turuxni, sənaət ixlepqikirixida ham əxya iktisat kılıxni muhim nukta kilojan iktisat kılıxni təxəbbus kılıp, nahayiti zor utukka erixkən iduk. U qaoğda, iktisat kılıx fangzheni həlk igiligining hərkəysi tarmaklırida tehi əstayidil yoloja koyulmiojan, xuningdək omumən idarilər, kisimlar, məktəplər, həlk təxkilatləridim əstayidil yoloja koyulmiojan idi. Bu yil məmlikət boyiqə həmmə sahədə iktisat kılıxni təxəbbus kılıx, israpqılıkkə karxi turux tələp kılındı. Bizning kurulux ixliri toorisida təjribimiz tehi kəm. Otkən birnəqqə yil dawamida nahayiti zor utukka erixtuk, xuning bilən billə israpqılıkların boldi. Biz bir türküm zor kələmlik zamanıwi karhanılarnı pəydin - pəy kurup, tayanq kılıxımız lazımlı, bundak tayanq bolmisa, birnəqqə on yil iqidə məmlikitimizni zamanıwi, əkdrətlik sənaət məmlikitigə aylanduroqları bolmayıdu. Əmma kəp sandiki karhanılarnı undak kıl-

maslik kerək, ottura wə kiqik karhanilarnı kəprək kurux kerək həmdə kona jəmiyəttin қalojan sanaət asasidin toluq paydilinix, tirixip iqtisat kılıx, azraq pul bilən kəprək ix kılıx kerək. Bultur 11-ayda Zhongguo gongchəndangi zhongyang weyyüənhuyining 2-omumi yiojini iqtisat kılıxni kattık yoloja koyux, israpqılıkka ərəxi turux fangzhenini tehimu təkitləp otturioja koyoqan idi, birnəqqə aydin buyan ünüm berixkə baxlıdi. Bu qetimki iqtisat kılıx hərkəti üzül - kesil wə uzak waqıt yürgüzüllüxi lazim. Israpqılıkka ərəxi turuxmu, baxka kəməqilik - hatalıklarnı pipən kıləqandək, yüzni yuyup turuxka ohxaydu. Adəm hər küni yüzini yuyup turiduoq? Zhongguo gongchəndangi, demokratik partiyə - guruhlar, partiyə - guruhsız demokratik zatlar, ziyalilar, soda-sanaətqilər, iqxilar, dihanlar, kol sanaətqilər, kiskisi, 600 milyon həlkimizning həmmisi ixləpqikirixni axurux - iqtisat kılıxni yoloja koyup, israpqılıkka ərəxi turuxi lazim. Buning iqtisadiy jəhəttilla zor əhəmiyyiti bolup əalmastın, siyasi jəhəttimu zor əhəmiyyiti bar. Bizning nuroqun hadimlirimizda hazır əhalawətnimu, japanimu amma bilən təng kərüxnı halimaydioqan, əzinin xəhsı xəhrəti wə mənpəəti bilənla hisaplixixni yahxi kəridioqan həwplik hahix əsüb əliwiyatidu, bu bəkmə yaman əhwal. Bizning ixləpqikirixni axurux - iqtisat kılıx hərkətidə aparatlarnı ihmamlap, kadirlarnı təwən'gə qüxürüp, heli nuroqun bir türküm kadirlarnı ixləpqikirixka əyəvturuximiz — ənə xundak həwplik hahixni tügitixning bir usuli. Pütün kadirlar oja wə pütün həlkə daim əslitip turux lazimki, məmlikitimiz — sotsiyalistik

qong məmlikət, lekin, xuning bilən billə iqtisatta arkıda қalojan kəmbəoqəl məmlikət, bu — nahayiti qong bir ziddiyət. Məmlikitimizni bay wə küqlük kiliç üçün, birnəqqə on yıl japa - muxəkkətke qidap kürəx kilişimiz lazim, bu iqtisat kiliçni kattık yoloq aqoyux, israpqılıkka karxi turuxtin ibarət wətənni tirixqanlıq - iqtisatqılık bilən gülləndürүx fangzhenini ijra kiliçni ez iqigə alıdu.

## 12. ZHONGGUONI SANAƏTLƏXTÜRÜX YOLI

Bu yerdə eytiloqan sanaətləxtürüx yoli məsilisi, asasən, eojir sanaət, yenik sanaət wə yeza igiliginin tərəkkiyat munasiwətliri məsilisini kərsitudu. Məmlikitimizning iqtisadiy қuruluxi eojir sanaətni mərkəz kiliđu, buni muəyyənləxtürüx kerək. Lekin, xuning bilən billə, yeza igiligini wə yenik sanaətni rawajlanduruxķimu toluk əhmiyət berix lazim.

Məmlikitimiz — qong yeza igilik məmlikiti, yeza ahalisi pütün məmlikət ahalisining 80 pirsəntidin kəprəegini təxkil kiliđu, sanaətni rawajlanduruxni yeza igiligini rawajlandurux bilən billə elip berix lazim, xundak kilojandila, sanaət ham əxya wə bazar oja igə bolalaydu; xundak kilojandila, kudrətlik eojir sanaət қurux üçün kəprək məbləq qoqlioqili bolidu. Həmməylən'gə məlumki, yenik sanaət yeza igiligi bilən intayın ziq munasiwətlik. Yeza igiligi bolmaydikən, yenik sanaətmə bolmaydu. Eojir sanaətning yeza igiliginin mühim bazar kiliđioqanlıqını hazırlıxılər tehi enik kərüp yətmidi. Əmma yeza igiligidə tehnika islahatining pəydin - pəy rawajlinixi, yeza igiliginin kündin - kün'gə zamaniwi-

lixixi, yeza igiligi üçün hizmət kılıdioğan maxina, oqut, su kuruluxi, elektir ķuwitti kuruluxi, tiransiport kuruluxi, ahaligə kerəklik yekiloğu əxyalırı, ahaligə kerəklik binakarlıq matiriyalları wə xuningoja ohxaxlarning kündin - kün'gə kəpiyixi arkısında, eojir sanaətning yeza igiliginin mühim bazar kılıdioğanlıqı kixılər üçün qüxinixlik bolup қalidu. İkkinqi wə üqinqi 5 yıllık pilan məzgilliridə əgər yeza igilimiz tehimu zor dərijidə rawajlansa, buning bilən yenik sanaətmə munasip һalda tehimu kəp rawajlansa, bu pütün həlk igiligi üçün paydılık bolidu. Yeza igiligi bilən yenik sanaət rawajlansa, eojir sanaət bazaroğa, məbləkkə igə bolup, tehimu tez rawajlinidu. Bundaq bolqanda, sanaətlixixning sür'iti goya astıraq bolup kərünsimu, lekin əmiliyəttə asta bolmaydu yaki buning əksiqə tezrək boluximu mümkün. Üq 5 yıllık pilan yaki uningdinmu kəprək wakit iqidə məmlikitimizning polat məhsulati azatlıktın burunkı əng yukuri yillik məhsulattın yəni 1943 - yıldiki 900 nəqqə ming tonnidin kəpiyip, 20 milyon tonniqa yetidi yaki uningdin kəprək bolidu. Bundaq bolqanda, xəhər həlkimu, yeza həlkimu hoxal bolidu.

Iqtisadiy məsililər toqrisida bugün kəp səzliməkqi əməsmən. Iqtisadiy kurulux toqrisida bizdə təjribə tehi kəm, qünkü bu ixka kirixkinimizgə aran 7 yil boldi, yənə təjribə topliximiz lazım. Inkilap toqrisidimu bizdə dəsləptə təjribə yok idi, müdürülüp - sokulup yürüp təjribə hasil kıldıq, xuningdin keyinla, pütün məmlikət miyasıda oqəlibigə erixtuk. Biz iqtisadiy kurulux sahəsidiki təjribilərni hasil kılıx waktini inkilap təjribi-

lirini hasil kiliç waktoja қarioqanda səl kışkartixni, xuning bilən billə unqiwala yukuri bədəl bərməslikni tələp kilişimiz. Қaşanla bolsun, bədəl berixkə tooqra kelidu, biz pəkət inkilap dəwridə bərgən bədəldək yukuri bolup kətməsligini ümit kilişimiz. Qüxinix kerəkki, bu məsilidə ziddiyət bar, u bolsimu sotsiyalizim jəmiyiti-ning iqtisadiy tərəkkiyatining keguən қanuniyətliri bilən bizning zhuguən biliximiz otturisidiki ziddiyət, buni əmiliyət jəryanında həl kiliç lazımlı. Bu ziddiyət kixilər bilən kixilər otturisidiki ziddiyət yəni keguən қanuniyətni birkədər tooqra eks əttüradiojan kixilər bilən keguən қanuniyətni birkədər tooqra eks əttürəlməydiqan kixilər otturisidiki ziddiyət bolupmu ipadilinidu, xuning üçün bumu həlk iqidiki ziddiyət. Həmmə ziddiyətlər keguən rəwixtə məwjut bolup turidu, bizning wəzipimiz — ularni imkaniyətning beriqə tooqra eks əttürüx wə həl kiliç.

Məmlikitimizni sanaət məmlikitigə aylandurux üçün, Sovet ittipakining iloqar təjribilirini əstayidlil üginiximiz lazımlı. Sovet ittipakining sotsiyalizim kuruwatkınıja 40 yıl boldı, uning təjribiliri biz üçün nahayiti əməkdaşlıq. Kərəngalar, bizgə xunqə kəp muhim zavutlarnı kim layihiləp wə jabduklandurup bərdi? Amerika kılıp bərdim? Ən'gliyə kılıp bərdim? Ular-ning hıqqaysısi kılıp bərmidi. Pəkət Sovet ittipakıla ənə xundak kılıp beriwaqidu, qunki u — sotsiyalistik məmlikət, bizning ittipakdiximiz. Sovet ittipakının baxxa, xərkəy Yawropadiki birmunqə əkerindəx məmlikətlərəm bizgə bəzi yardımçıları bərdi. Durus, sotsiyalistik

məmlikət yaxı kapitalistik məmlikət boluxioğa қarimay, barlıq məmlikətlərning yahxi təjribilirini üginimiz, bunisi enik. Lekin, asasən, yənilə Sovet ittipakidin üginimiz. Üginixtə ikki hil pozitsiyə bar. Biri məmlikitimizning əhwaliyoşa қarimay, muwapiq kelidiojan - kəlməydiyojanlırinin həmmisini keqürüp kelidiojan jiaotiaozhuyilik pozitsiyə. Bundak pozitsiyə yahxi əməs. Yənə biri ügən'gən wakitta bax қaturup obdan oylinip, məmlikitimizning əhwaliyoşa muwapiq kelidiojan nərsilərni üginix yəni bizgə paydılık təjribilərni қobul kılıx pozitsiyisi, bizgə dəl muxundak pozitsiyə lazımlı.

Sovet ittipaki bilən bołożan ittipaklıknı mustəhkəmləx, barlıq sotsiyalistik məmlikətlər bilən bołożan ittipaklıknı mustəhkəmləx — bizning tüt fangzhenimiz, tüt mənpəətimiz. Biz yənə Asiya, Afrika əlliri bilən həm barlıq teqlikpərvər əller wə həlkələr bilən bołożan ittipaklıqımızı mustəhkəmliximiz wə rawajlanduruximiz lazımlı. Muxu ikki hil küq bilən ittipak bolsakla, yitim қalmayız. Jahān'gir dələtlərgə kəlsək, biz u yərlərdiki həlkələr bilənmə ittipaklıxiximiz həmdə u dələtlər bilən teq billə turuxni wə az - tola soda - setik қılıxni қoloşa kəltürüximiz, tuoqulux ehtimalı bołożan uruxlarnı tosuxni қoloşa kəltürüximiz lazımlı, lekin ular toojrılık əmiliyətkə uyğun kəlməydiyojan hiyallarda boluxka hərgiz bolmayıdu.

### IZAHЛАR

(1) Kopernik (1473 — 1543- yillar) məxhur Polxa tiənwen-

xüe alimi. Kopernik «Asman jisimlirining hərkiti» digən kitawida yər xarining ez okı ətrapida aylnidioqanlıqı wə baxka pilanitilar bilən billə kuyax ətrapida aylnidioqanlıqını ispatlap, təhminən 2 ming yıldın buyan ھüküm sürgən, yər xari қozqalmaydu, digən təlimatni aqdurup taxlıqan.

(2) Darwin (1809—1882-yillar) məxhur Ən'gliyə sheng-wuxüe alimi. Darwin əzining «Türlərning kelip qikix» қatarlıq əsərliridə tədriji tərəkkiyat təlimatini otturıqa կoyup, janlıq məwjudatlarning kelip qikix, əzgirix wə rawajlinix қanuniyətlirini ekip bərgən.

(3) «Laozi. 58- bap»ka қaralsun.

# ZHONGGUO GONGCHENDANGINING MƏMLİKƏTLIK TƏXWIQAT HİZMITİ YIÖINIADA SƏZLƏN'GƏN NUTUK

(1957- yil 3- ayning 12- künü)

Yoldaxlar! Bu ketimki yioqin nahayiti obdan etti. Yioqinda nuroqun məsililər otturioqa köyildi, buning bilən biz kəp ixlardın həwərdar bolduk. Əmdi mən yoldaxlar muzakirə kiloqan məsililər üstidə birqanqə pikir berip etimən.

Biz hazır zor ijtimalı əzgirix dəwridə turuwatımız. Zhongguo jəmiyyiti uzaktın beri zor əzgirix iqidə turup keliwatidu. Yapon baskunqılırioqa karxi urux dəwri zor əzgirix dəwri idi, azatlıq urux dəwrimu zor əzgirix dəwri boldi. Lekin, haraktır jəhəttin eytkanda, həzirki əzgirix ilgiriki əzgirixlərdin kəp qongkur boluwatidu. Biz sotsiyalizim kuruwatımız. Birqanqə yüz milyon ahalə sotsiyalistik əzgərtix hərkitigə kədəm köydi. Pütün məmlikitimizdiki hərkəysi siniplarning əzara muna-siwliridə əzgirix boluwatidu. Yeza igiliyi bilən kol sanaət jəhəttiki uxxaq burzuaziyidə wə soda - sanaət burzuaziyisidə əzgirix yüz bərdi. İjtimali - iqtisadiy tüzüm əzgərdi, yəkkə igilik kolliktip igilikkə əzgərdi, kapitalistik hususi mülükqılık sotsiyalistik omumi mü-lükqılıkkə əzgiriwatidu. Bundak zor əzgirix kixilərning

idiyisidə əlwəttə eks etidu. Məwjudiyət angni bəlgiləydu. Hər hil sinip, təbikə wə ijtimali guruhlardiki kixilər iqidə ijtimali tüzümdiki bu zor əzgirix toqrisida hər hil inkaslar bolidu. Kəng həlk ammisi bu zor əzgirixni kizəqin himayə kilidu, qunki riyal turmux sotsiyalizimning Zhongguoning birdin - bir nijat yoli ikənligini ispatlidi. Kona ijtimali tüzümni aqdurup taxlap, yengi ijtimali tüzümni yəni sotsiyalizim tüzümini ornitix — bir uluq kürəx, ijtimali tüzümdiki wə kixilərning əzara munasi-wətliridiki zor əzgirix. Eytix kerəkki, əhwal asasiy jəhəttin saqlam. Lekin, yengi ijtimali tüzüm tehi əmdila ornitildi, uning mustəhkəmlinixi üçün tehi wakit kerək. Yengi tüzüm ornitilojan hamster pütünləy mustəhkəm bolidu, dəp karaxka bolmaydu, undak boluxi mümkün əməs. Uni pəydin - pəy mustəhkəmləxkə toojra kelidu. Uni üzül - kesil mustəhkəmləx üçün, məmlikətni sotsiyalistik sanaətləxtürükni ixka axurux, iqtisadiy səptiki sotsiyalistik inkilapni kət'i dawamlaxturux lazim, yənə siyasi səp wə idiyiwi səptə daimlik wə japalıq sotsiyalistik inkilawiy kürəx wə sotsiyalistik tərbiyə elip berix lazim. Bulardin taxkiri, hər hil həlkara xərt - xaratlıarning maslixiximu boluxi kerək. Məmlikitimizdə sotsiyalizim tüzümini mustəhkəmləx kürixi, sotsiyalizim bilən kapitalizimning kim kimni yengix kürixi tehi nahayiti uzak bir tarixiy dəwrni bexidin kəqürüdu. Lekin, həmmimiz kerüximiz kerəkki, sotsiyalizimdin ibarət bu yengi tüzüm qoqum mustəhkəmlinidu. Biz qoqum məmlikitimizni zamaniwi sanaətkə, zamaniwi yeza igiligidə wə zamaniwi pən - mədiniyətkə igə sotsi-

yalistik məmlikət kılıp կurup qıkimiz. Bu — səzliməkqi boローン səzümnning birinqi nuktisi.

Ikkinqi nukta: məmlikitimizdiki ziyalilarning əhwali tooqrisida. Zhongguoda zadi қanqilik ziyali barlıqı həkkidə enik tongji məlumat yok. Bəzilər, yukuri dərijilik ziyalilar wə adəttiki ziyalilarni eż iqigə aloqan hər hil ziyalilar təhminən 5 milyonqə bolsa kerək, dəp məlqərlividü. Bu 5 milyonqə ziyalining mutlək kəpqılıgi wətənni səyidü, Zhonghua həlk jumhuriyitimizni səyidü, həlk üçün hizmət қilixni, sotsiyalistik dələt üçün hizmət қilixni halaydu. Az sandiki ziyalilar sotsiyalizim tüzümini anqə alkixlimaydu, anqə hux kərməydu. Ular sotsiyalizimoja tehi guman bilən қaraydu, lekin jaħangirlik aldida ular yənilə wətənni səyidü. Bizning dəlitimizgə қarita düxmənlik kəypiyatta boluwatkan ziyalilar intayin azqilik. Bundak kixilər bizning bu puroletariyat diktaturilioqidiki dəlitimizni yakturmayıdu, ular kona jəmiyyəttin məhrini üzəlməydu. Pursət tepipla қalsı, ular ala - topilang kətiridü, gongchəndangni aqdurup taxlap, kona Zhongguoni əsligə kəltürməkqi bolidü. Ular — puroletariyat luxiəni bilən burzuaziya luxiənin, sotsiyalizim luxiəni bilən kapitalizim luxiənin keyinkisidə jaħillik bilən mangidioqan kixilər. Bu keyinki luxiən, əmiliyəttə, ixqa axmaydu, xunga ular, əmiliyəttə, jaħan'girlikkə, feodalizimoja wə guənliao kapitalizimoja təslim bolmakqi boローン kixilər. Bundak kixilər siyasi sahə, soda - sanaət sahəsi, mədiniyət - məarip sahəsi, pən - tehnika sahəsi wə diniy sahəning həmmisidə bar, bular — uqioğa qıkkən əksiyətqi kixilər.

Bundak kixilər 5 milyonqə kixi iqidə təhminən 1, 2, 3 pirsəntnilə təxkil kılıdu. Mutlək kəp kisim ziyalilar — 5 milyon omumi sanning 90 pirsənttin kəprəegini təxkil kılıdioqan kixilər sotsiyalizim tüzümini ohxax bolmioqan dərijidə himayə kılıdu. Sotsiyalizim tüzümini himayə kılıdioqan bu kixilər iqidə nuroğun kixilər sotsiyalizim tüzümi xaraitida qandak hizmet kiliç, nuroğun yengi məsililərni qandak qüixinix, ularoja qandak münasıwəttə bolux wə qandak jawap berixni tehi anqə enik bilməydu.

5 milyonqə ziiali həkkidə, əgər ularning Marksizimoja tutkan pozitsiyisidin karisak, mundak diyixkə boldilioqandək turidu: Təhminən 10 nəqqə pirsəntni təxkil kılıdioqan kixilər — buningoja gongchəndang əzaliri wə partiyə sırtidiki həyrihahalar kiridu — Marksizimni birkədər pixxiq bilidu, xundakla qing dəssəp turidu, puroletariyat məydanında qing turidu. 5 milyon omumi sandin elip eytkanda, bular azqilik, lekin ular hexin, küqlük. Kəp sandiki kixilər Marksizimni üginixni halaydu həm azrak ugən'gən, lekin tehi pixxiq bilməydu. Ularning bəziləri tehi gumanlinip yürüridu, ular tehi qing dəssəp turojini yok, birər boran - qapqunoğa duqkəlgən haman u yak - bu yakka təwrinidu. 5 milyon omumi san iqidə kəp sanni təxkil kiloqan bu bir kisim ziyalilar tehi bir türlik arılıktiki haləttə turuwatidu. Marksizimoja kət'i karxi turidioqan, Marksizimoja əqmənlik pozitsiyisini tutidioqanlar intayın azqilikni təxkil kılıdu. Bəzilər Marksizimni yaklimaydioqanlioqını axkara bildürmigini bilən, əmiliyəttə, yaklimaydu. Bundak kixi-

lər uzak wakitlarojıqə bolup turidu, biz ularning yaklımaslıoja yol koyuximiz kerək. Məsilən, bir kisim weyxinzhuyiqiları alsak, ular sotsiyalistik siyasi tüzüm bilən iqtisadiy tüzümnı yaklıxi mümkün, lekin Marksizimqə dunyakaraxni yaklımaydu. Diniy sahədiki wətənpərvər zatlarmu xundak. Ular — hudakoylar, biz bolsak hudasızlarmız. Biz bu kixilərni Marksizimqə dunyakaraxni kobul kılıxka zorliyalmaymır. Yiojip eytkanda, 5 milyonqə ziyalining Marksizimoja қandak munasiwəttə boluwatkanlıqını mundağ diyixkə bolidu: Yaklaydiojan bəlkı birkədər pixxik bilidiojanlar azqilikni təxkil kılıdu; karxi turidiojanlarımı azqilikni təxkil kılıdu; kəpqilik kixilər yaklaydu, lekin pixxik bilməydu, yaklaş dərijisimu helila ohxaxmaydu. Bu yerdə üq hil məydan yəni mustəhkəm turux, təwrinip turux wə karxi turuxtin ibarət üq hil məydan bar. Bundak əhwalning nəhayiti uzak bir wakitkiqə yənə məwjut bolup turidiojanlıqını etirap kılıx kerək. Əgər bu əhwalni etirap kilmisək, baxkilaroja tələpni bək yüksək koyuwetiximiz, əz wəzipimiznimu təwənlitip koyuximiz mümkün. Bizning təxvikat hizmitini ixligüqi yoldaxlırimizning Marksizimni təxvik kılıx wəzipisi bar. Bu təxvikat — pəydin - pəy elip berilidiojan təxvikat, uni obdan elip berix kerəkki, kixilər ihtiyariy kobul kilsun. Kixilərni Marksizimni kobul kılıxka zorliyalmaymır, pəkət kayıl kılıxımızla mümkün. Əgər buning-din keyinkı birqanqə 5 yillik pilan məzgilidə bizning ziyalilirimiz arısida kəprək kixilər Marksizimni kobul kilsə, kəprək kixilər hizmət wə turmux əmiliyiti arkılık,

sinipiy kürəx əmiliyiti, ixləpqikirix əmiliyiti wə ilim-pən əmiliyiti arkılık Marksizimni keprək bilidioqan bolsa, yahxi bolatti. Bu — bizning ümidimiz.

Üqinqi nukta: ziyalilarnı əzgərtix məsilisi. Bizning məmlikitimiz mədiniyiti tərəkkii tapmioqan bir məmlikət. 5 milyonqə ziyyali, bizning muxundak qong məmlikitimiz üçün eytkanda, bəkmə azlıq kiliđu. Ziyalilar bolmisa, iximizni obdan kılalmaymız, xunga biz ular bilən obdan ittipaklıxiximiz kerək. Sotsiyalizim jəmiyatidə asasiy jəmiyat əzaliri üç kisim kixidin yəni ixqilar, dihanlar wə ziyalilardin ibarət bolidu. Ziyalilar — əkliy əmgəkqilər. Ularning hizmiti həlk üçün, yəni ixqilar, dihanlar üçün. Ziyalilar, zor kəpqiligidin elip eytkanda, kona Zhongguo üçün hizmət kılıxi mümkün; yengi Zhongguo üçünmu hizmət kılıxi mümkün, burzuaziyə üçün hizmət kılıxi mümkün, puroletariyat üçünmu hizmət kılıxi mümkün. Kona Zhongguo üçün hizmət kılqan qaođda, ziyalilarning sol ənənə karxi turoqan, arılıktikiləri ikkilinip turoqan, pəkət ong ənənə kattik turoqan idi. Həzir yengi jəmiyat üçün hizmət kılıxka ətkəndə, uning tətürü boldi. Sol ənənə kattik turidioqan, arılıktikiləri ikkilinip turidioqan (Bundak ikkilinix yengi jəmiyyəttiki ikkilinix bolup, ətmüxtikigə oximaydu), ong ənənə karxi turidioqan boldi. Ziyalilar, eyni wakitta, tərbiyiligüqilər. Bizning gezitlirimiz hər kuni həlkni tərbiyiləwatidu. Bizning ədiplirimiz, sən'ətkarlirimiz, pən - təhnika hadimlirimiz, jiaoshoulimiz, müəllimlirimiz həlkni tərbiyiləwatidu, okuoquqilarnı tərbiyiləwatidu. Ular tərbiyiligüqilər, okutkuqilar bolqanlioji

üqün, ularning aldi bilən tərbiyə elix wəzipisi bar. İjtimai tüzümdə zor əzgirix boluwatkan muxu dəwrdə aldi bilən tərbiyə elix bolupmu zərür. Ətkən birnəqqə yil iqidə ular biraz Marksizimlik tərbiyə aldi, ularning bəziliri bəlkı kattik tirixip, ilgirikigə қarioqanda heli aloşa bastı. Lekin, kəpqliligidin eytkanda, ular burzua dunyakarixi ornişa puroletariyat dunyakarixini toluk tikləxtin tehi helila yirak turuwatidu. Bəzilər bəzibir Marksizim kitaplınızı okup koyupla əzini bilimlik hissəplaydu, lekin ular iqtiriləp kirgini yok, mingisidə yiltiz tartkuzoqını yok, ixlitixni bilməydu, ularning sinipiyy hissiyati tehi kona petiqə. Yənə bəzi kixilər bəkmü təkəbbur, kitaptın birnəqqə jümlə okup koyupla, əzini kaltış qaoşlap, kuyruqını asman pələk dinggaytiwalidu, əmma birər boran-qapqunoşa duqkəlgəndə, ularning məydanining ixqilar wə zor kəpqlilik əmgəkqi dihanlarning-kidin nahayiti kəp pərklik ikənligi oquk kərünüüp əlidid. Aldinkılarningki turaksız, keyinkılerningki kət'i, aldinkılarningki tutuk, keyinkılerningki oquk bolidu. Xunga, kixilərgə tərbiyə bərgüqilərning dawamlik tərbiyə elixi hajətsiz, dawamlik üginixi hajətsiz, dəp karilidikən, sotsiyalistik əzgərtixtə, pəkət baxkilarla əzgərtılıxi kerək, pomixxiklər wə kapitalistlarla əzgərtılıxi kerək, yəkkə ixləpqikaroquqilarla əzgərtılıxi kerək, ziyalilar-ning əzgərtılıxi hajətsiz, dəp karilidikən, u hata bolidu. Ziyalilarmu əzgərtılıxi lazim, tüp məydanda tehi burulux yasimiojan kixilər əzgərtılıxi kerək, buning bilənlə əalmastın, barlıq kixilər üginixi, əzlirini əzgərtixi lazim. Mən eytkən barlıq kixilər muxu bizlərnimə əz iqigə

alidu. Əhwal üzlüksiz əzgirip turidu, kixi əzinin idiyisini yengi əhwaloja muwapiklaxturimən disə, üginixi kerək. Marksizimni kəprək qüxən'gən kixilər, puroletariyat məydani mustəhkəmrək kixilərmə yənə dawamlik üginixi, yengi xəy'ilərni köbul kılıxi, yengi məsililərni tətkiq kılıxi lazımlı. Ziyalilar əgər əz kallisidiki namuwapiq nərsilərni qıkırıwətməydiğən, baxkılarnı tərbiyləx wəzipisining həddisidin qıkalmayıdu. Biz, əlwəttə, bir tərəptin ügitip, bir tərəptin üginimiz, bir tərəptin okutkuqi bolup, bir tərəptin okuoquqi bolımız. Yahxi okutkuqi bolux üçün, aldi bilən yahxi okuoquqi bolux kerək. Nuroqun nərsilərni kitaptinla ügən'gən bilən bolmayıdu, ixləpqikarоquqılardın üginix, ixqılardın üginix, dihanlardın üginix lazımlı, məktəptə bolsa okuoquqılardın üginix, ezi tərbiyiləwatkan düyxəngdin üginix kerək. Meningqə, bizning ziyalilirimizning kəpqılığı üginixni halaydu. Bizning wəzipimiz zorluq usulu bilən ularnı üginixkə məjburlax əməs, bəlki ularning ihtiyarıy üginixi asasında, ularning üginixigə yahxi niyət bilən yardım berix, ularning üginixigə muwapik xəkillər arkılık yardım berixtin ibarət.

Tətinqi nukta: ziyalilarning ixqi - dihanlar ammisi bilən birlixixi məsilisi. Ziyalilar ixqi - dihanlar ammisi üçün hizmət kılıdığən, aldi bilən ixqılar wə dihanlarnı qüxinixi, ularning turmuxi, hizmiti wə idiyisini pixxiq biləxi lazımlı. Biz ziyalilarning amma arisioja, zawutlaroja, yezilaroja berixini təxəbbus kılımımız. Əgər ular ixqılar wə dihanlar bilən əmürwayət yüz körüxməy ketiwersə, bu yahxi bolmayıdu. Dələt

organlirimizdiki hadimlirimiz, ədiplirimiz, sən'ətkarlırimiz, müəllimlirimiz wə pən tətkikati hadimlirimiz — həmmisi mümkün kədər türlük pursətlərdin paydilinip, ixqilar wə dihanlar bilən yekinlixisi lazımlı. Bəzi kixilər zawutlaroqa, yezilaroqa berip körüp bakşa, aylinip kəlsə bolidu, bu “atlık yürüp gül körük” diyilidu, bu, qandaqla bolsun, berip bakmioğan, körüp bakmioğandan yahxi. Yənə bəzi kixilər zawutlarda, yezilarda birnəqqə ay turup, u yerdə təkxürük elip barsa, dost tutsa bolidu, bu “attin qüxüp gül körük” diyilidu. Yənə bəzilər uzak muddət, məsilən, 2 yil, 3 yil yaki uningdinmu uzak wakit turup, xu yerdə turmux kəqürsə bolidu, bu “əylük - oqaklıq bolup turux” diyilidu. Bəzi ziyalilar əslidə ixqilar, dihanlar arisida turmux kəqüridu, məsilən, sanaət tehnikliri əslidə zawutlarda bolidu, yeza igilik tehnikliri wə yeza məktəplirining müəllimliri əslidə yezilarda bolidu. Ular əz hizmətlirini obdan ixləp, ixqilar wə dihanlar bilən iqkoyun - taxkoyun bolup ketixi lazımlı. Ixqi - dihanlar ammisioqa yekinlixix ixini bir türlük omumi kəypiyatka aylanduruxımız kerək, bu, nuroqun ziyalilar xundak əkilixi kerək, digən sez. Əlwəttə, yüzdə yüz xundak bolup ketixi mümkün əməs, bəzilər türlük səwəplər bilən baralmaslıqı mümkün, lekin biz mümkün kədər kəprək kixininberixini ümit əkilimiz. Xuningdək həmməylən biraqla baralmaydu, pəydin - pəy, bəlünüp - bəlünüp barsa bolidu. Ziyalilar ixqilar wə dihanlar bilən biwastə uqraxsun, ilgiri Yən'əndiki qaoğda xundak əkilinoğan idi. U qaoğda Yən'əndiki nuroqun ziyalilarning idiyisi

nahayiti қalaymiğan idi, türlik oqelitə gəp - sezler qikip turatti. Biz bir ketim məjlis etküzüp, kəpqilikni amma arisioja berixka dəwət kildük. Keyin nuroğun kixilər amma arisioja bardı, nahayiti obdan nətijigə erixti. Ziyalilar ezining kitaptin alojan bilimini əmiliyət bilən birləxtürmigən qoqda, ularning bilimi qala bolidu, yaki bəkmə qala bolidu. Ziyalilar ning etmüxtiki kixilərning təjribilirini қoşul kılıxi asasən kitap okux bilən bolidu. Kitapni, əlwəttə, okumay bolmaydu, əmma kitap okux bilənla məsilə həl bolup kətməydu. Jəzmən hazırlı əhwalni tətkik kılıx, əmiliy təjribilər wə matiriyallarnı tətkik kılıx kerək, ixqilar wə dihanlardın dost tutux lazımlı. Ixqilar wə dihanlardın dost tutux asan ix əməs. Həzirmu bəzi kixilər zawutlaroja wə yezilaroja beriwatidu, buningdin bəziliri ünüm aldı, bəziliri ünüm alalmidi. Bu yerdə məydan məsilisi yaki pozitsiyə məsilisi yəni dunyakarax məsilisi bar. Biz həmmə ekimlər bəs - bəstə sayraxni təxəbbus kılımız, hər bir ilmiy sahədə nuroğun ekimlər boluxi mümkün, əmma dunyakaraxtin eytkanda, hazırlı zamanda asasiy jəhəttin ikkila ekim bar, u bolsimu puroletariyat ekimi wə burzuaziyə ekimi, baxkiqə eytkanda, ya puroletariyat dunyakarixi, ya burzua dunyakarixi. Kommunistik dunyakarax baxka hərkəndə sinipning dunyakarixi əməs, puroletariyatning dunyakarixi. Bizning hazırlı ziyalilimizning zor kəpqılığı kona jəmiyəttin kəlgən, oqeyri əmgəkqi həlk ailisidin kelip qıkkən. Bəziliri ixqilar, dihanlar ailisidin kelip qıkkən bolsimu, lekin

azatlıktın ilgiri burzuaziyə tərbiyisini aloğan, dunyakariximu asasiy jəhəttin burzua dunyakarixi, xunga, ularmu bəribir burzua ziyalilirioğa kiridu. Bu kixilər əzlinining ilgiriki nimilirini taxliwetip, puroletariyat dunyakarixini tiklimisə, ularning nuktiinəziri, məydani wə həssiyati ixqilar, dihanlarningkigə ohxax bolmaydu, ular ixqilar, dihanlar bilən zadi siqixalmaydu, ixqilar, dihanlarmu kənglidiki gepini ularoğa eytmaydu. Ziyalilar əgər ixqi - dihanlar ammisi bilən birləxsə, ular bilən dost bolsa, kitaptin ügən'gən Marksizimni əz nərsisigə aylanduralaydu. Marksizimni kitaptinla üginip kalmay, asaslıqı, sinipi kürəx, hizmət əmiliyiti arkılık wə ixqi - dihanlar ammisioğa yekinlixix arkılık üginix kerək, xundak kılqandila, həkiki üginiwalıqli bolidu. Əgər bizning ziyalilirimiz bəzibir Marksizim kitaplırini okusa, yənə ixqi - dihanlar ammisioşa yekinlixix dawamida wə əzlinining hizmət əmiliyiti dawamida birkədər qüxəndə hasil kilsa, u halda, həmmimiz ortak tiloşa igə bolimiz, wətənpərvərlik jəhəttə wə sotsiyalizim tüzümi jəhəttilla ortak tiloşa igə bolup kalmay, bəlkı kommunistik dunyakarax jəhəttimu ortak tiloşa igə bolimiz. Əgər muxundak bolidioğan bolsa, həmməylən hizmitimizni qoşum tehimu yahxi ixliyələyimiz.

Bəxinqi nukta: istil tüzitix toqrisida. Istil tüzitix - idiyə istilini wə hizmət istilini tüzitix digən səz. Gongchəndang iqidə istil tüzitix Yapon başqunqilirioğa karxi urux dəwridə bir ketim, keyin azatlıq urux dəwridə bir ketim, Zhonghua həlk jumhuriyiti қurulmuş

dəsləpki məzgildə yənə bir ketim elip beriloğan idi. Əmdi gongchəndang zhongyangining қararı boyiqə bu yil partiyə iqidə istil tüzitix baxlanmaqçı. Partiyə sırtidiki zatlar ihtiyariy қatnaxsa bolidu, halimiqanlar қatnaxmisimu bolidu. Bu ketimki istil tüzitixtə, asasən, birnəq-qə hil hata idiyə istili wə hizmət istili tənkít kılınidu: biri — zhuguənzhuyi, biri — guənliaozhuyi, yənə biri — məzhəpqilik. Bu ketimki istil tüzitixning usuli Yapon başkunqılırioja қarxi urux dəwridiki istil tüzitixningkigə ohxax bolidu, yəni hər bir kixi awal bəzi həjjətlərni üginidu, bu həjjətlərni üginix asasida əzinining idiyisi wə hizmitini təkxüridu, tənkít wə əz əzini tənkítni қanat yayduridu, kəmqilik wə hatalık tərəplərni ekip taxlaydu, utuk wə toqra tərəplərni jarı kılduridu. Istil tüzitix dawamida, bir tərəptin, jiddi wə əstayidil bolux, hatalık wə kəmqiliklər üstidə yüzə əməs, əstayidil tənkít wə əz əzini tənkítni qokum elip berix, bəlki ularnı qokum tüzitix lazim; yənə bir tərəptin, “Adəmni bir kaltək bilən ujukturuwetix” qarisini қollininxka қarxi turup, oqur - oqur xamal, sim - sim yamoqur usulini, etmüxtikidin sawak elip, keyinkigə ibrət қılıx, kesəlni dawalap, adəmni կutkuzux usulini қollininx kerək.

Bizning partiyimiz—uluoq partiyə, xərəplik partiyə, toqra partiyə. Buni müəyyənləxtürük lazim. Lekin bizdə kəmqilikmu bar, bu pakitnimu müəyyənləxtürük kerək. Həmmə nərsilirimizni müəyyənləxtürübətməy, pəkət toqra nərsilirimiznilə müəyyənləxtürükümüz lazim; xuning bilən billə həmmə nərsilirimizni inkarmu

kiliwətməy, pəkət hata nərsilirimiznilə inkar əliximiz kerək. Bizning hizmətlirimizdə utuk asasiy orunda turidu, lekin kəməqilik wə hatalıklarmu tehi az əməs. Xunga biz istil tüzitix elip barımız. Biz əzimizdiki zhuguənzhuyi, guənliaozhuyi wə məzħəpqılıkni əzimiz tənkít əilsak, bu partiyimizning abroyini təküwətəmdü? Meningqə, təküwətməydu. Əksiqə, partiyimizning abroyını əstürədu. Yapon baskunqılırioqa karxi urux dəwridiki istil tüzitix — buning dəlili. U partiyimizning abroyını əstürədi, yoldaxlırimızning abroyını əstürədi, kona kadirlarning abroyını əstürədi, yengi kadirlarnimu zor dərijidə aloja basturdi. Gongchəndang bilən guomin-dangni bir birigə selixturoqanda, ķaysisi tənkittin korkıdu? Guomindang tənkittin korkıdu. U tənkitni mən'i kilojan idi, nətijidə əzini məqlubiyəttin kütkuzup қalalmidi. Gongchəndang tənkittin korkmaydu, qünki biz — Marksizimqılarımız, həqiqət biz tərəptə, asasiy amma bolojan ixqi, dihanlar biz tərəptə. Biz etkəndə istil tüzitix hərkiti bir “omumi yüzlük Marksizimlik tərbiyə hərkiti”<sup>(1)</sup> digən iduk. Istil tüzitix pütün partiyining tənkít wə əz əzini tənkít arkılık Marksizimni üginixi bolup hisaplinidu. Istil tüzitix dawamida Marksizimni jəzmən tehimu kəprək üginiwalalaymır.

Zhongguoning islahat wə կurulux ixlirioqa biz rəhbərlik əlimiz. Əgər biz istilimizni obdan tüzitiwasak, hizməttə tehimu zhudong bolalaymır, bingsimiz tehimu axidu, hizmətni tehimu obdan ixliyələyimiz. Bizning dəlitimizgə həlk üçün səmimi hizmət əlidiojan, sotsiyalizim ixliri üçün səmimi hizmət əlidiojan,

islahat ixlirioqa iradə baqlılıqan nurojun kixilər kerək. Biz gongchəndang əzaliri ənə xundak kixilərdin bolu-ximiz lazim. Ilgiri kona Zhongguoda islahatni təxəbbus kılınıqlar jinayətqi hisaplinatti, kallisidin ayrılati, bənfangzioqa qüxətti. Əmma xu qaoqlardimu islahat ixlirioqa iradə baqlılıqan kixilər boローン idi, ular hıqnimidin korkmioğan idi, ular türlük kiyin xaraitlarda kitap wə gezit - zornallar nəxr kılıp, həlkni tərbiyiləp, həlkni təxkilləp, egilməy - pükülməy kürəx elip baroҗan idi. Həlk demokiratiyisi diktaturilioğidiki hakimiyyət məmlikitimiz iktisadining wə mədiniyitining tez rawajlinixioqa yol eqip bərdi. Bizning hakimiyyitimizning қurulqinoja tehi kışkırojına birnəqqə yil boローン bolsimu, kixilər kərüp turuptuki, məyli iktisadiy jəhəttə bolsun, mədiniyət, maarip, ilim - pən jəhəttə bolsun, mislisiz güllinix wəziyiti barlıkkə kəldi. Yengi Zhongguoni gülləndürүx məksidigə yetix üqün, biz kommunistlar hərkəndək kiyinqiliktin korkmaymız. Əmma yaloquz bizgila yəlinix kupayə kilmaydu. Bizgə yənə sotsiyalizim wə kommunizim yənülüxi boyiqə jəmiyyitimizni islah kiliş wə gülləndürүx üqün biz bilən billə hıqnimidin korkmay kürəx kılalaydioğan bir türküm partiyə sırtidiki yüksək iradilik həkkəni kixilər kerək. Nəqqə yüz milyon Zhongguolukni yahxi turmuxka igə kiliş, iktisat wə mədiniyəttə қalak məmlikitimizni bay, қudrətlik wə yüksək mədiniyətkə igə məmlikət kılıp kürup qikix — nahayiti muxəkkətlik wəzipə. Bizning istil tüzitiximiz, hazır istil tüzitiximiz, kəlgüsidiimu istil tüzitiximiz, wujudimizdiki hata nərsilərni üzlüksiz

tüzitip beriximiz dəl əzimizni muxu wəzipining həddisidin tehimu obdan qikalaydioqan kılıx üçün, islahat ixlirioqa iradə baqlıqan partiyə sirtidiki barlık yüksək iradilik həkkani kixilər bilən tehimu obdan birlikə ixlıyəleydioqan kılıx üçün. Üzül - kesil weywuzhuyiqilar hıqnimidin korkmaydu, biz biz bilən birlikə kürəx kiliwatkan barlık kixilərning məs'uliyətni baturluk bilən əz üstigə alidioqan, kiyinqılıklarnı yengidioqan, onguxsızlıktın korkmaydioqan, kixilərning gəp - səzliri wə məs'hirisidin korkmaydioqan xuningdək biz kommunistlar oqa tənkit wə təklip berixtin korkmaydioqan boluxini ümit kiliyoruz. "Qiyma - qiyma kılınıxtın korkmioqan hanni attın tartip qüsürələydi", sotsiyalizim wə kommunizim üçün kürəx kiliwatkan qəoşda, bizdə ənə xundak korkmas roh boluxi kerək. Kommunistlar tərəptin eytkanda, biz ənə xu həmkar laxkuqılar oqa paydılık xarait yaritip beriximiz, ular bilən yoldaxlarqə, obdan, birlikə ixləydioqan munasiwət ornitiximiz, ular bilən ittipaklıxip, birlikə kürəx kılıximiz lazımdır.

Altinqı nukta: bir tərəplimilik məsilisi. Bir tərəplimilik — pikir kılıxtiki mutləkləxtürüp koyux, məsiliğə xing'ershəngxüeqə karax. Hizmitimizgə bolovan karaxta həmmmini müəyyənləxtürütüwetix yaki həmmmini inkar kiliwetixning ikkilisi — bir tərəplimilik. Məsiliğə mu-xundak karaydioqan kixilər hazır gongchəndangning iqidə yənilə az əməs, gongchəndangning sirtidimu heli kəp. Həmmmini müəyyənləxtürütüwetix yahxinila kərüp, yamanni kərməslik, mahtaxnila yakturup, tənkít ni yakturmaslıq digən söz. Hizmitimiz goya həmmə jəhət-

tin yahxi diyix əmiliyətkə uyoqun kəlməydu. Həmmə jəhəttin yahxi bolup kətkini yok, tehi kəmqilik və hataliklar var. Lekin həmmə jəhəttin yaman bolup kətkinimu yok, həmmə jəhəttin yaman diyixmu əmiliyətkə uyoqun kəlməydu. Təhlil kiliç kerək. Həmməni inkar kiliwetix — təhlil kilməstənla, ixlar yahxi ixlanı midi, dəp karax, sotsiyalistik quruluxtək uluq ixni, nəqqə yüz milyon ahələ elip beriwatkan bu bir uluq kürəxni goya eçıqoja aloqudək hıqbir öbdən yeri yok, həmmisila qatak, dəp karax. Bundak karaxtiki nuroqun kixilər sotsiyalizim tütümigə kenglidə düxmənlik saklap kəlgən kixilərgə ohximisimu, lekin ularning bundak karixi bəkmu hata, bəkmu ziyanlık, u pəkət kixini ixənqtin məhrum kildi. Hizmitimizgə məyli həmməni müəyyənləxtürük nuktiinəziri bilən karax bolsun yaki həmməni inkar kiliç nuktiinəziri bilən karax bolsun, ikkilisi hata. Məsiligə bir tərəplimə karaydioqan muxundak kixilərni tənkit kiliç kerək, əlwəttə, ətmüxtidin sawak elip, keyinkigə ibrət kiliç, kesəlni dawalap, adəmni kutkuşu pozitsiyisidə turup tənkit kiliç kerək, ularoja yardəm berix kerək.

Bəzilər, istil tüzitix elip berilioqan, kəpqilik pikir berilioqan bolğandan keyin, jəzmən bir tərəplimilik bolidu, bir tərəplimilikni tügitix otturioja koyulsa, goya kixilərning səzlixigə yol koymıqandək bolup ələndi, diyixidu. Bundak diyix tooğrimu? Həmmə kixidin pikirdə birazmu bir tərəplimilik bolmaslığını tələp kiliç təs. Kixilər məsilini küzitixtə, məsilini bir tərəp kilixta, pikir bayan kilixta haman əz təjribilirigə asaslinidu,

xunga bəzi qaoğda azrak bir tərəplimilikning boluxidin hali bolalmaydu. Lekin, kixilərdin bir tərəplimilikni pəydin-pəy tügitip berixni, məsiliğə ətraplıkrak karaxni tələp kilişkə bolamdu? Meningqə, xundak tələp kiliş kerək. Əgər undak kilmaydikənmiz, məsiliğə ətraplıkrak karax usulini қollinidioğan kixilərning kündin - kün'gə, yildin - yiloğ'a kəprək boluxini tələp kilmaydikənmiz, u əhalda, tohtap қalımız, bir tərəplimilikni müəyyənləxtürüp koyogan bolımız, istil tüzitixning təliwigə hilap yol tutkan bolımız. Bir tərəplimilik biənzhengfaşa hilaplik kiliş diməktur. Biz biənzhengfani pəydin - pəy omumlaxturuxni, kəpqılıkning biənzhengfadin ibarət muxu ilmiy usulni қollinixni pəydin - pəy üginiwelixinj tələp kilişimiz. Bisdə hazır bəzi makalilar barkı, eti uluoğ, lekin supurisi қuruk, məsililərni təhlil kilişni bilməydu, daoli kərsitip berəlməydu, kayıl kiliş küqi yok. Bundaq makalilarnı pəydin - pəy azaytix lazım. Sən makala yeziwatķiningda, həmixə "Mən nimə digən qiwər" dəp turiwərməy, bəlki əzəngni kitaphanlar bilən pütünləy barawər orunda қoyux pozitsiyisidə boluxung kerək. Sening inkilapka қatnaxķiningoğlu uzak bołoğan bolsimu, hata əszləp қoyidikənsən, baxkilar, bəribir, rəddiyə beridu. Sən қanqə қattık gidiyiwalsang, baxkilar sening u niməngə xunqə pisənt kilmaydu, sening makalili-ringni kərükə xunqə kizikmaydu. Biz sıpagərqilik bilən kixilərgə həywə kilmay, səmimiyyətlik - rastqılık bilən ixliximiz, xəy'ilərni təhlil kilişimiz, makalini kayıl kiliş küqigə igə kiliş yeziximiz kerək.

Bəzilər, makala uzun bolsa, bir tərəplimiliktin

saklanojili bolidu, kışka zawen yazoğanda, bir tərəplimiliktin saklanojili bolmayıdu, diyixidu. Zawenda qokum bir tərəplimilik bolamdu? Mən yükurida tohtilip ettüm, bir tərəplimiliktin kəp qaoplarda hali bolux təs, biraz bir tərəplimilikning boluximu unqiwala qong ix əməs. Həmmə kixidin məsilihə nahayiti ətraplıq karax tələp kilinsa, u tənkıtning əwj elixioja kaxila bolidu. Lekin, biz yənə, tirixip məsilihə ətraplıkrak karaydioğan boluxni, uzun makalilarnı bolsun, kışka makalilarnı jümlidin zawanlarnı bolsun, tirixip bir tərəplimiliktin hali kılıp yazidioğan boluxni tələp kilişimiz. Bəzilər, birnəqqə yüz hətlik, bir-ikki ming hətlik zawenda қandağmu təhlil yürgüzungili bolidu? diyixidu. Meningqə, nimixka bolmaydikən? Luxün xundak kilmioğanmadi? Təhlil kılıx usulu — biənzhenglik usul. Təhlil kılıx diginimiz xəy'ilərdiki ziddiyətni təhlil kılıx diməktür. Turmuxni puhta bilməy turup, bayan kılnidioğan ziddiyətni həkiki qüxənməy turup, dəl jayida təhlil kılıx mümkün əməs. Luxünning keyinki qaoplardiki zawanlırinin intayin qongkur wə küqlük bołożanlıoji, bir tərəplimiliktin hali bołożanlıoji xu qaçda uning biənzhengfani üginiwalojanlıojidin boldi. Leninning bir kisi makalilirinimu zawan diyixkə bolidu, ularda həjwimu bar, xundakla ular nahayiti ətkür yeziloğan, əmma ularda bir tərəplimilik yok. Luxünning zawanlırinin mutlək kəp kismi düxmənlərgə karitiloğan, Lenining zawanlıridin düxmən'gə karitiloğanlırimu bar, yoldaxlarqa karitiloğanlırimu bar. Həlk iqidiki hatalık wə kəmqiliklərgə Luxünqə zawan bilən muamilə kılıxka

bolamdu? Meningqə, xundak kılıxkımı bolidu. Əlwəttə, düxmən bilən əzni enik ayrix kerək, yoldaxlar ola düxmənlik məydanında turup, düxmən'gə tutidioğan pozitsiyə bilən muamilə kılıxka bolmaydu. Həlk ixini қooqdax wə həlkning ang - sezimini yüksəri kətirix pozitsiyisidə turup, tolup taxşan kizozınlık bilən səzləx kerək, zanglık kılıx wə hujum kılıx pozitsiyisidə turup səzləxkə bolmaydu.

Makala yezixka jür'ət kılalmisa kandak kılıx kerək? Bəzilər, yazidioğan nərsiəqə bar, yezixka jür'ət kılalmaywatimən, yazsam, kixilərni rənjitip koyarmənməkin, tənkítkə uqrəp қalarmənməkin dəp korkımən, diyixidu. Meningqə, bundak əndixini qikiriwətsə bolidu. Bizning hakimiyitimiz həlk demokiratiyisi hakimiyiti, bu — həlk üçün yezixka paydılık xarait. Barqə güllər təkxi eqilih, həmmə ekimlər bəs-bəstə sayrax fangzheni ilim-pən wə sən'ətning rawajlinixini yengi kapalət bilən təmin etti. Əgər sening yazoqining toqra bolidikən, hıqkandak tənkittin korkma, munazırə arkilik əzəngning toqra pikrini tehimu roxən izahlap bərsəng bolidu. Əgər sən hata yezip koyoqan bolsang, u һaldə, tənkitning boluxi sening tüzitiwelixin qəydiyyatlıdır, buning hıqbır yamini yok. Bizning jəmiyyitimizdə inkilawiy, jənggiwar tənkit wə karxi tənkit ziddiyətlərni ekip taxlap, ziddiyətlərni həl kılıp, ilim-pən wə sən'ətni rawajlandurux, türlük hizmətlərni yahxi ixləxning obdan usuli.

Yəttinqi nukta: "koyuwetix" kerəkmə yaki "yioj-welix" kerəkmə? Bu — fangzhen məsilisi. Barqə güllər

təkxi eqilik, həmmə ekimlar bəs - bəstə sayrax wakitlik fangzhen əməs, bəlki tüp haraktirlik xuningdək uzak muddətlik fangzhen. Yoldaxlar, muzakirə dawamida, yioqiwelixka қoxulmidi, meningqə, bu pikir nahayiti tooqra. Koyuwetixkila boliduki, yioqiwelixka bolmaydu, dangzhongyangning pikri ənə xu.

Dəlitimizgə rəhbərlik kilixta bir birigə ohxax bolmiojan ikki hil qarə, baxkıqə kılıp eytkanda, bir birigə ohxax bolmiojan ikki hil fangzhen қollinix mümkün, u bolsimu koyuwetix yaki yioqiwelix. Koyuwetix kəpqilikning pikir berixigə dadil yol қoyup, kixilərni səzləxkə jür'ət қılalaydiojan, tənkit kilixta jür'ət қılalaydiojan, munazirilixixkə jür'ət қılalaydiojan қilix; hata gəp - səzlərdin korkmaslik, zəhərlik nərsilərdin korkmaslik; türlük pikirlər arisida əzara munazirə wə əzara tənkitni əwj aldurux, həm tənkitləx ərkinligigə yol қoyux, həm tənkitligüqini tənkitləx ərkinligimə yol қoyux; hata pikirdikilərni besim bilən əməs, bəlki səz bilən, daoli bilən kayıl kili xusulini қollinix diməktur. Yioqiwelix kixilərning baxkıqə pikirlərni otturioqa қoyuxiqa yol koymaslik, kixilərning hata pikirlərni otturioqa қoyuxiqa yol koymaslik, otturioqa қoysa, "bir kaltək bilən ujuqturuwetix" diməktur. Bu ziddiyətni həl kili x qarisi əməs, bəlki ziddiyətni zoraytix qarisi. İkki hil fangzhen bar: Koyuwetix kerəkmə yaki yioqiwelix kerəkmə? İkkidin birini қollinix kerək. Biz koyuwetix fangzhenini қollinimiz, qünki bu — dəlitimizni mustəhkəmləx wə mədi niyitimizni rawajlanduruxka paydılık fangzhen.

Biz bu қoyuwetix fangzhenini kollinip, birnəqqə milyon ziyalı bilən ittipaklaxmakqımız, ularning hazırlığı kiyapitini əzgərtməkqımız. Yukurida eytip etkinimdək, məmlikitimizdiki ziyalilar ning mutlək kəpqılıgi aloqa besixni halaydu, əzgirixni halaydu, ularni əzgərtkili bolidu. Bu yerdə biz kollinidioğan fangzhenning roli nahayiti zor. Ziyalilardiki məsilə—aldi bilən idiyə məsilisi, idiyə məsilisigə karita kopallıq kılıx, besim ixlitix qarilirini kollinixning ziyanla barkı, paydisi yok. Ziyalilar ning əzgirixi üçün, bolupmu ularning dunyakarixi-ning əzgirixi üçün uzak bir jəryan kerək. Bizning yoldaxlirimiz jəzmən qüxinixi lazımkı, idiyə əzgərtix hizmiti uzak muddət dawam kılıdioğan, səwrilik wə inqikilik bilən elip berilidioğan hizmət, kixilərning nəqqə on yillik hayatida xəkillən'gən ang-pikrini birnəqqə ketim dərs etüx, birnəqqə ketim məjlis eqix bilənla əzgərtixkə urunux yarimaydu. Kixilərni kayıl kılımımız disək, səz bilənla kayıl kılıx mümkün, besim bilən kayıl kılıx mümkün əməs. Besim bilən kayıl kılıxka urunux haman kayıl kılalmaslıq bilən nətijilinidu. Kixini küq bilən kayıl kılıx yarimaydu. Düxmən'gə karita xundak kılıxka bolidu, yoldaxlar oja karita, dostlar oja karita bu usulni kollinixka hərgiz bolmaydu. Səz bilən kayıl kılıxni bilmisə kandaq kılıx kerək? Buning üçün üginix lazim. Biz türlük hata idiyilərni munazirilix wə daoli sözləx usuli arkılık tügitixni jəzmən üginiweliximiz kerək.

Barqə güllər təkxi eqilik — sən'ətni rawajlan-duruxning bir türlük usuli, həmmə ekimlər bəs - bəstə

sayrax — ilim - pənni rawajlanduruxning bir türük usuli. Barqə güller təkxi eqilik, həmmə ekimlar bəs - bəstə sayrax digən bu fangzhen pən wə sən'ətni rawajlanduruxningla yahxi usuli bolup kalmastın, kəng dairidə kollanoğanda, barlıq hizmətlərni elip beriximizningmu yahxi usuli. Bu usulni kollanoğanda, biz az hatalixidiojan bolimiz. Nuroğun ixlarnı biz bilməymiz, xunga ularnı həl kilixnı ukəmaymiz, munazirə dawamida, kürəx dawamida bu ixlarnı qüxiniwalımız, məsilini həl kilixnıg usulini biliwalımız. Türük pikirlər üstidə munazirə kiliq nəti-jisidə, həkikətni rawajlanduroqılı bolidu. Marksizimoqa karxi zəhərlik nərsilərgimu muxu usulni kollinixka bolidu, qünki Marksizimoqa karxi nərsilər bilən kürəx kiloqandila, Marksizimni rawajlanduroqılı bolidu. Bu — karimu - karxi tərəplərning kürixi dawamidiki tərəkkiyat, biənzhengfaqə uyoğun tərəkkiyat.

Kixilər əzəldin qinlik, yahxilik wə güzəllikni təxəbbus kılıp keliwatmamdu? Qinlik, yahxilik wə güzəllikning əksi — sahtilik, rəzillik wə sətlik. Sahtilik, rəzillik wə sətlik bolmiojan bolsa, qinlik, yahxilik wə güzəllik mu bolmiojan bolatti. Həkikət bilən səpsətə karimu - karxi. Insaniyət jəmiyyitidə wə təbiət dunyasında pütünlük əhaman ohxax bolmiojan kisiimlarqa bəlünidu, ohxax bolmiojan konkirit xaraitta, ularning məzmunı ohxax bolmayıdu, xəkli ohxax bolmayıdu, halas. Hərkəndək wakitta hata nərsilər əhaman məwjud bolup turidi, kəbiq hadisilər əhaman məwjud bolup turidi. Hərkəndək wakitta yahxi bilən yaman, yahxilik bilən rəzillik, güzəllik

bilən sətliktək қarimu - қарxılık haman bolup turidu. Hux puraқ gül bilən zəhərlik otmu xundak. Ular otturisidiki munasiwətlər қarimu - қarxılıkning birligi, қarimu - қarxılıkning kürixi. Selixturcqandila, pərk ətkili bolidu. Pərk ətkəndila, kürəx қiloqandila, rawajlandurqılı bolidu. Həkikət səpsətə bilən kürəx қılıx dawamida rawajlinidu. Marksizim ənə xundak rawajlanıqan. Marksizim burzuaziyə wə uxxak burzuaziyə idiyiliri bilən kürəx қılıx dawamida rawajlinidu, xuningdək kürəx dawamidila rawajlinalaydu.

Biz қoyuwetix fangzhenini қuwwtələymiz, hazır қoyuwetix bək kəp bolup kətkini yok, bəlki yetərsiz boluwatidu. Қoyuwetixtin korkmaslıq kerək, tənkittin korkmaslıq kerək, zəhərlik ottinmu korkmaslıq kerək. Marksizim — ilmiy həkikət, u tənkittin korkmaydu, tənkít bilən aqdurulup kətməydu. Gongchəndang, həlk həkümitimu xundak, ularmu tənkittin korkmaydu, tənkít bilən aqdurulup kətməydu. Hata nərsilər haman bolup turidu, bu korkunqluk əməs. Yekinki bir məzgil iqidə bəzi jin - xəytanlar səhnigə elip qıkıldı. Bəzi yoldaxlar bu əhwalni körüp, bəkmə takətsizləndi. Meninqə, azraq bolup tursimu məyli, birnəqqə on yıl ətkəndin keyin, hazırlı səhnilərdikidək jin - xəytanlar pütünləy կalmaydu, kərimən digən bilənmə kərgili bolmaydu. Biz toqra nərsilərni təxəbbus қılıxımız, hata nərsilərgə karxi turuxımız kerək, lekin kixilərning hata nərsilər bilən uqrixixidin korkmaslıqımız lazımlı. Pəkət məmuri buyrukça yelinix qarisi arkılık, kixilərning normal bolmioğan һadisilər bilən uqrixixini mən'i қılıx,

kixilerning kəbih hadisilər bilən uqrixixini mən'i kılıx, kixilerning hata idiyilər bilən uqrixixini mən'i kılıx, kixilerning jin - xəytanlarnı kərükünü mən'i kılıx bilən məsilini həl kılqılı bolmayıdu. Əlwəttə, mən jin - xəytanlarnı kəpəyti xni təxəbbus kilmaymən, "azraq bolup tursimu məyli" dəwətimən. Bəzi hata nərsilərning məwjud bolup turuxi əjəplinərlik əməs, ulardin korkuxningmu hajiti yok, u kixilerning ularoja karxi kürəx kılıxni tehimu obdan üginiwelixioja imkaniyət beridu. Boran - qapqunlarmu korkunçluk əməs. İnsanlığı yəmiyyiti dəl boran - qapqunlar iqidə rawajlanıqan.

Məmlikitimizdə burzuaziyə wə uxxak burzuaziyə idiyiliri, Marksizimoja karxi idiyilər tehi uzaklıqə məwjud bolup turidu. Sotsiyalizim tüzümi məmlikitimizdə asasiy jəhəttin ornitildi. Biz ixləpqikirix wastilirigə boloğan mülükqilikni əzgərtix jəhəttə asasiy oqəlibini koloja kəltürduk, əmma siyasi səp wə idiyiwi səplərdə tehi toluq oqəlibə kazanmiduk. Puroletariyat bilən burzuaziyə otturisidiki idiologiyə jəhəttin kim yengix-kim yengilik məsilisi tehi həkikî həl bolmidi. Bizning burzuaziyə wə uxxak burzuaziyə idiyilirigə karxi tehi uzak muddətlik kürəxlərni elip beriximizoja tooqra kelidid. Bu əhwalni qüxənməslik, idiyiwi kürəxtin wazke-qix hata bolidu. Hata idiyilerning, zəhərlik otlarning, jin - xəytanlarning həmmisini pipən kılıx kerək, ularning ərkin yamrap ketixigə hərgiz yol կoyuxka bolmayıdu. Lekin bundak pipən kopal, guənliaozhuyiqə yaki xing'ershəngxüeqə, jiaotiao zhuyiqə bolmay, bəlki toluq daolilik, təhlillik, kixinin կayıl kilarlık boluxi lazim.

Uzak waktılardın buyan kixılər jiaotiaozhuyi üstidə nuroqun pipən yürgüzdi. Bu zərür idi. Əmma, kixılər xiuzhengzhuyi üstidə pipən yürgüzüxkə, kəpinqə, səl ḳaridi. Jiaotiaozhuyi bilən xiuzhengzhuyining ikkilisi Marksizimoqa hilap. Marksizim qoçum aloja ḳarap rawajlinidu, əmiliyətning rawajlinixioja əgixip rawajlinidu, tohtap ḳalmaydu. Tohtap ḳalsə, xu peti turiwərsə, uning hayatı tüğəydu. Lekin, Marksizimning tüp pirinsiplirioja hilaplıq kılıxkemu bolmaydu, hilaplıq kılınidikən, hatalıq yüz beridu. Marksizimoqa xing'ershəng-xüeqə nuktiinəzər bilən ḳarap, uni ketip ḳalojan nərsə dəp hisaplax — jiaotiaozhuyi. Marksizimning tüp pirinsiplirini inkar kılıx, Marksizim omumi həkikitini inkar kılıx — xiuzhengzhuyi. Xiuzhengzhuyi bir hil burzua idiyisi. Xiuzhengzhuyiqilar sotsiyalizim bilən kapitalizimning pərkini yokka qıkırıdu, puroletariyat diktaturisi bilən burzuaziyə diktaturisining pərkini yokka qıkırıdu. Ularning təxəbbus kılıdiqını, əmiliyətə, sotsiyalizim luxiəni əməs, bəlki kapitalizim luxiəni. Həzirki əhwalda xiuzhengzhuyi — jiaotiaozhuyidinmüziyanlıq nərsə. Bizning hazır idiyiwi səptiki mühim bir wəzipimiz xiuzhengzhuyi üstidə pipənni ḳanat yayduruxtin ibarət.

Əng ahirki bir nukta — səkkizinqi nukta: əlkilik, xəhərlik wə aptonom rayonluk dangweylar idiyə məsilisini tutuxi lazim. Bu yerdə olturoqan yoldaxlarning bəziliri mening bu nukta üstidə sezləp etüxümni ümit ḳilojan idi. Hazır birmunqə jaylardiki dangweylar idiyə məsilisini tehi tutmidi yaki nahayiti az tutti. Bu, asa-

sən, aldirax bolğanlıktın boldi. Lekin qokum tutux kerək. "Tutux" digənlik bu məsilini küntərtipkə köyux, tətkik kılıx digən səz. Bizdə iqliki inkilap dəwridikidək kəng kələmlik, judun - qapqunluq ammiwi sinipiylə kürəx asasiy jəhəttin ayaklaştı, lekin sinipiylə kürəx, asasən, siyasi wə idiyiwi səplərdiki sinipiylə kürəx həlimə bar, bəlkı nahayiti ətkür. Idiyə məsilisi hazırlığı wakıttı intayın mühim məsilə bolup қaldı. Jaylardıki dangweylarning birinqi shujiləri idiyə məsilisini xəhsən əzləri tutuxi lazımlı, bu məsiliyə əhəmiyyət bərgən wə uni tətkik kılqandıla, andin uni toqra həl kılqılı bolidü. Jaylar bu ketimkəti təxwiqat yioqinoqa ohxax bir yioqın ətküzüp, əz yeridiki idiyiwi hizmətni wə idiyiwi hizmətkə dair hər jəhəttiki məsililərni muhəkəmə kılıxi lazımlı. Bundak yioqinoqa partiyə iqidiki yoldaxlarla əhatnixip kalmayıb, bəlkı partiyə sırtidiki kixilərmə əhatnixixi kerək, bax-kiqə pikirdiki kixilərmə əhatnixixi kerək. Bizning bu ketimkəti yioqinimizning təjribisi bundak kılıxning yioqının ətküzülüxicə paydisila bar, ziyini yok ikənlığını ispatladı.

### IZAH

(1) Muxu tallanma əsərlərinin 3-tomidikinə «Armiyining ixləpqikirix arkılık əz əzini təminliyi toqrisida həm istil tüzitix wə ixləpqikirixtin ibarət ikki qong hərkətning mühümliyi toqrisida» oqa қaralsun.

JAPA - MUXƏKKƏTKƏ QIDAP KÜRƏX  
KILIXTA QING TURUP, AMMA  
BİLƏN ZIQ MUNASIWƏT  
BAOILAYLI\*

(1957- yil 3- ay)

1

Partiyimiz hazır bir ketim istil tüzitix hərkiti elip barmakqi boluwatidu. Istil tüzitix — tənkít wə əz əzini tənkít arkılık partiyə iqidiki ziddiyətlərni həl kiliqxning bir hil usuli, xundakla partiyə bilən həlk otturisidiki ziddiyətlərni həl kiliqxning bir hil usuli. Bu ketimkى istil tüzitixtə 3 istil yəni guənliaozhuyi, məzhəpqılık wə zhuguənzhuyi tüzitilidu. Istil tüzitix arkılık, partiyimizning japa-muxəkkətkə qidap kürəx kiliç ənənisini obdan jari kıldurux lazımlıq. Inkilap oqelibə kazanoqanlıktı, bir kisim yoldaxlarda, inkilawiy iradə ajizlixip kaldi, inkilawiy kızırınlık pəsiyip kaldi, pütün niyət, pütün wujudi bilən həlk üçün hizmət kiliç rohi aziyip kaldi,

---

\* Bu yerdiki (1) — yoldax Mao Zedong 1957- yil 3- ayning 18- künü Jinəndə etküzülgən partiyilik kadirlar yioqınıda səzligən səzning bir kismi, (2) — yoldax Mao Zedong 1957- yil 3- ayning 19- künü Nənjingda etküzülgən partiyilik kadirlar yioqınıda səzligən səzning bir kismi.

ilgiri düxmən bilən urux kilojan qaojdikidək pidakarlik rohi aziyip қaldı, orun - mərtiwə dəwasi kılıx, nam-xəhrət dəwasi kılıx, yimək - iqmək, kiyim - keqəkkə berilix, maaxning yukuri - təwənligini selixturux, nam-mənpəət talixixka ohxax nərsilər kəpiyip қaldı. Angliximqə, bultur dərijə bahalioğanda, bəzi kixilər kattik əksüp yiołlap, nahayiti osallık kiptu. Adəmdə ikki kəz bar əməsmu? İkki kəzdə yax diyildiojan suyuqluk bolidu. Dərije əzining kənglidikidək bahalanmay kalojan qaođda, bəzilərning kəzliridin taramlap yax akkan. Jiang Jieshi bilən urux kilojan wakitta, Amerika jahangirligigə karxi turux - Chaoxiən'gə yardım berix waktida, yər islahatı waktida, əksilinkilapqılarnı basturux waktida, kezidin bir tamqimu yax qikmiojan, sotsializimni yoloja қoyojan wakittimu kezidin bir tamqə yax qikmiojan, xəhs mənpəətkə berip takaloğanda kəzliridin taramlap yax akkan. Angliximqə, tehi 3 kün tamak yimigen ixlarmu bar ikən. Meningqə, 3 kün tamak yimisə hıq wəkəsi bolmas, bir həptə tamak yimisə səl hətərlik bolidu. Kiskisi, nam - xəhrət talixix, orun - mərtiwə talixix, maax selixturux, yiyix - kiyixtə bəslifix, rəhət kərüxtə bəslifixtək muxundak bir hil idiyə pəyda bolup қaldı. Xəhsning mənpəətini dəp aqlik elan kılıx, yax teküxlərmə bir hil həlk iqidiki ziddiyət hisaplinidu. «Lin Chongning keqiləp қeqixi»<sup>(1)</sup> digən bir tiyatır bar, uning nahxa tekistidə mundak diyildi: "Yigit asan təkməydu yax, dərdü - ələm tartmioqunqə." Bizdə hazır bəzi yoldaxlar barkı, ularmu yigit (Kızlarmu boluxi mümkün), ular asan təkməydu yax, dərijə bahalax bol-

miojunqə. Bu istilnimu tüzətsək bolar. Asanlıqqa yax tekməslik tooqra, dərt - ələm digən nimə? Ixqilar sinipi, kəng əmgəkqi həlk jiddi əhayat - mamat həwpigə duq-kəlgən qaoq, ənə xu qaoqda az - paz kəz yexi kilsa bolidu. Sening hiliki dərijə digən niməng tooqra bahalanmay kalsa iqinggə selixing, kəz yexingni texingoja qıqarmay, iqinggə yutuxung lazıim. Dunyada adil bolmiojan ixlar jik, hiliki dərijə tooqra bahalanmay қalojan boluximu mümkün, uningoimu dəwa kılıx kətməydu, u qong ixka munasiwətsiz, yigili tamak bolsila boldi. Inkilapçı digən aqlıqtın əlməslikni pirinsip kılıdu. Adəm aqlıqtın əlmisila inkilawiy hizmət ixlixi, kürəx kılıxi kerək. 10 ming yıldın keyinmu kürəx kılıx kerək. Gongchəndang kürəx kılıdu, yerim niyət, yerim wujudi bilən yaki üqtin ikki niyət, üqtin ikki wujudi bilən əməs, pütün niyət, pütün wujudi bilən həlk üçün hizmət kılıdu. Inkilawiy iradisi ajizlixip kətkən kixilər istil tüzitix arkilik yengiwaxtin janlinixi kerək.

## 2

Biz ətkənki inkilawiy urux dəwridikidək axundak əqəyrətni, axundak inkilawiy ķizojinlikni, axundak pidakarlık rohini saklap, inkilawiy hizmətni ahıroqıqə ixliximiz kerək. Pidakarlık digən nimə? «Su boyida» romanında pidakar üçinqi oojul Shi Xiu digən bir kixi bar, bu ənə xuningdiki “pidakarlık”. Ilgiri inkilap kılıqanda, bizdə bir hil pidakarlık rohi bar idi. Hər bir adəmdə jan bolidu, u ya 60 yil, ya 70 yil, ya

80 - 90 yıl əmür kəridü, gəp sening ənqılık əmür kərүxüngdə. Sən hizmət kılalıqqudək bolsangla, azdur - kəptur hizmət əlilixing kerək. Hizmət əlilən wakitta bolsa inkilawiy əzəmətli boluxi, bir hil pidakarlıq rohi boluxi kerək. Bəzi yoldaxlarda bundak əzəmətli, bundak roh kəm, ular tohtap kəldi. Bundak əhəwal yahxi əməs, bu yoldaxlaroja tərbiyə berix lazımlı.

Pütün partiyə siyasi - idiyiwi hizmətni küqəytixi kerək. Bugün armiyidiki yoldaxlardın yiojinoja kəlgənlər nahayiti kəp. Armiyə iqidə əndələşdirən waktidiki siyasi hizmətkə biraz ohximay əliwamatdu, əndələşdirən? Adəttiki wakittiki siyasi hizmət urux waktidiki siyasi hizmətkə biraz ohximay əliwamatdu, əndələşdirən? Urux waktida amma bilən ziq munasiwət baoqlaxka, jün'guənlər bilən əskərlər iqlik - taxköynək bolup ketixkə, armiyə bilən həlkə - iqlik - taxköynək bolup ketixkə toqra kəlgən idi. U qaoqda, bizdə bəzi kəməqılıklar kərüləsə, həlkə kəqürətti. Həzir — adəttiki wakit, urux yok, təlim - tərbiyə ilə beriliwatidu, əgər amma bilən ziq munasiwət baoqlaxta qing turmisak, həlkə bizning kəməqılıklımızni əlwəttə kəqürməydi. Həzir hərbi unwan tüzümi<sup>(2)</sup> wə baxka bəzi tüzümlər yoloja əlavə edildi, lekin, yukuri yənilə təwənən bilən iqlik - taxköynək bolup ketixi, kadirlar yənilə əskərlər bilən iqlik - taxköynək bolup ketixi, təwənning Yukurini tənkət əlilixi, əskərlərinin kadirlarını tənkət əlilixi yənilə yol əlavəsi kerək. Məsilən, partiyə kurultayı qəkərət, ularoja tənkət əlilixi pursuti berix kerək. Yoldax Chen Yi "3 kə əzəmətli turux" waktida: Biz ənqəp yillap buyruk berip kəlsək əlavə edək idi, əmdidi təwənən bizni tənkət əlavə edək, birər

həptə tənkít kilsa bolamdu, bolmamdu? dəp yahxi eyt-kan idi. U, əlwəttə bolidu, diməkqi. Mən bu səzni ķuwwətləymən, təwən bizni birər həptə tənkít kilsun. Kəpqilik tənkít kilixtin ilgiri təyyarlik kilip, azrak səz kılıp, əzəngning ķandak kəmqi-lying barlıqını eytip etüxüng kerək, hərkanqə bolsa, 1-, 2-, 3-, 4-digən birnəqqə maddila bolar. Uningdin keyin yoldaxlar səzləp, az - tola қoxumqə kilsun, tənkít kilsun. Amma adil, ular bizning tarihimizni qərūwətməydu. Liənzhang, pəyzhanglarmu jəngqilərgə tənkít kiliç pursiti berixi, əng yahxisi, birnəqqə künlük tənkít məjlisi yilda bir ketim eqip turuluxi lazımlı. Armiyə iqidiki mundak demokiratiyini biz yoloqa կoyoqan, nəti-jisi yahxi bołożan idi. Hərbi unwan tüzümi wə baxka bəzi tüzümlər yoloqa կoyulojanlıqı səwiwidin, yukuri bilən təwənning, jün'guənlər bilən əskərlərning, armiyə bilən həlkəning, armiyə bilən jaylarning ziq munasiwitigə dəhli yətküzməslik lazımlı. Xək - xübhisizki, yukuri bilən təwənning munasiwiti ziq boluxi, bir hil yoldaxlıq munasiwiti boluxi kerək. Kadirlar jəngqilər bilən ziq munasiwəttə boluxi, iqlikoyun - taxköyun bolup ketixi kerək. Armiyining həlk bilən, yərlik partiyə, həkümət təxkilatları bilən bołożan munasiwitimu ziq boluxi kerək.

Yoldaxlirimiz dikkət kilixi kerəkki, mənsəpkə tayınip, hizmət ornining yukurilioqla tayinip, istazning uzunluqloqla tayinip jan bekix yarimaydu. Istazning uzunluqloqla, kəp yil inkilap kilojanlıkka kəlsək, bu istazningmu tayanoquqilioqları bar, əmma xuning bilən bir wa-

ķitta uningoja tayiniwalmaslıoqımız lazım. Sening ista-  
 zingning uzun ikənligi, birqanqə on yil bolqanlioqı rast.  
 Birak, sən künlərning biridə az - tola bolmioqur ix,  
 qamlaxmioqan gəplərni ķılıp koysang, həlk bəribir seni  
 kəqürməydu. Sən burun hərkanqə yahxi ixlarnı  
 kiloqan bolsangmu, hizmət ornung hərkanqə yukuri  
 bolsimu, bugünkü kündə ixni yahxi kilmay, toqra həl  
 kilmay, həlkə ziyan yətküzsəng, həlk buni əpu ki-  
 lalmaydu. Xuning üçün, yoldaxlırimiz istazining uzun-  
 luqioqa tayinip jan bakmay, məsililərni toqra həl ķili-  
 ka tayinip jan bekixi lazım. Toqrlılıkka tayinx, istazoqa  
 tayanmaslıq lazım. Istazoqa tayiniwelix bilən jan bakkili  
 bolmaydikən, boldi, uningoja tayanmayla կoy, hıqkan-  
 dak əməl tutmioqandəkla yürüx, dimək, loyilarqə gidiyi-  
 walmay, tərilerqə gidiyiwalmay, kibirni taxliwetip,  
 həlk bilən, təwən bilən kərüküp turux lazım.  
 Buningoja bizning kadirlirimiz dikkət ķili xi bolupmu  
 kona kadirlirimiz dikkət ķili xi kerək. Omumən eytkan-  
 da, yengi kadirlarda bundak bopa bolmaydu, ular əkin-  
 rək kelidu. Kona kadirlar əzini yengi kadirlar bilən  
 barawər orunoqa կoyuxi lazım. Nuroqun ixlarda kona  
 kadirlar yengi kadirlaroqa yətməydu, ulardin üginixi  
 lazım.

### IZAHЛАR

(1) «Lin Chongning keqiləp ķeqixi» — Ming sulalisi zama-  
 nida etkən bir adəm yazoqan kunqü «Zulpiqar»diki bir kərünüx.

(2) Hərbi unwan tüzümi 1955- yil 9- aydın baxlap yoloqa  
 կoyuləqan, 1965- yil 5- ayda əməldin қalduruləqan.

## IXLAR ΘΖΓӨRMӨKTӨ\*

(1957- yil 5- ayning 15- küni)

Karimu - karxi tərəplərning birligi wə kürixi ijtimal turmuxta omumi yüzlük məwjud. Kürəx nətijisidə, bu tərəpler əzininə əks təripigə etüp, yengi birlik ornitidu, xuning bilən ijtimal turmux bir kədəm ilgiriləydi.

Gongchəndangning istil tüzitixi — bir pütünlüktili iikki hil istil otturisidiki kürəx. Gongchəndang iqidə xundak, pütkül həlk iqidimu xundak.

Gongchəndangning iqidə hər hil kixilər bar. Marksizimqilar bar, bular zor kəpqilikni təxkil ķılıdu. Bulardimu kəmqilik bar, lekin eojır əməs. Bir kisiim kixilərdə jiaotiaozhuyılık hata idiyə bar. Bularning kəpqiliği səmimi - sadık, partiyini kəzdə tutidu, dələtni kəzdə tutidu, pəkət məsilihə қarax usulidila "sol"qıl bir tərəplimilik bar. Ular bundak bir tərəplimilikni tүgətsə, zor bir kədəm ilgiriləydi. Yənə bir kisiim kixilərdə xiuzhengzhuyılık yaki onqıl jihu zhuyılık hata idiyə bar. Bular həterlikrək, qünki bularning idiyisi — burzua idiyisining partiyə iqidiki inkasi, bular burzua ziyouzhuyisioqa intlidu, həmmmini inkar ķılıdu, bular jəmi-

---

\* Bu — yoldax Mao Zedong yazojan makala bolup, partiyə iqidiki kadırlarının okuxi üçün tərkətip berilgən.

yəttiki burzua ziyaliliri bilən qəmbərqəs baoqlanıjan. Birqanqə aydin buyan, kixilər jiaotiaozhuyini pipən kılıx bilənla bolup ketip, xiuzhengzhuyini taxlap köydi. Jiaotiaozhuyi pipən kılınxı kerək, jiaotiaozhuyi pipən kılınmisa, nuroqun hata ixlarnı tüzətkili bolmayıdu. Xiuzhengzhuyini pipən kılıxka hazırlın baxlap diqqət kılıx kerək. Jiaotiaozhuyi əzining eks təripigə ətsə, ya Marksizim bolidu, ya xiuzhengzhuyi bolidu. Partiyimizning təjribisidin elip eytkanda, aldinkisi kəp, keyinkisi pəkət ayrim əhwal, qunki ular purolətariyatning bir idiyiwi məzhiwi bolup, uxxak burzuaziyining bir dəmlik kizojinlik idiyisini yuqturuwalıjan. Hujumoja uqriojan bəzi “jiaotiaozhuyi”lik əmiliyəttə hiszməttiki bəzi hatalıklar. Hujumoja uqriojan bəzi “jiaotiaozhuyi”lik əmiliyəttə Marksizim bolup, bəzi kixilər təripidin “jiaotiaozhuyi” dəp kərilip hujumoja uqriojan. Həkiki jiaotiaozhuyiqilarning “sol”qillik ongqilliktin yahxi dəp his kılıxida səwəp bar, qunki ular inkilap kılıdu. Birak inkilap ixlirioqa yətküzdiojan ziyanidin eytkanda, “sol”qillikning ongqillikka қarioqanda hıqkandak yahxi yeri yok, xunga uni կət'i tüzitix kerək. Bəzi hatalıklar zhongyangning fangzhenlirini ijra kılınanlıktın sadır bolıjan, xunga təwənni artukqə əyipliməslik kerək. Partiyimizdə zor bir türküm yengi ziyalı partiyə əzalırı bar (Yaxlar ittipaki əzalırı tehimu kəp), ularning bir kismida həkikətən heli eçir xiuzhengzhuyilik idiyə bar. Ular gezitning partiyiwiliginə wə sinipiyliliojinə inkar kılıdu, ular purolətariyat ahbaratqilioji bilən burzuaziyə ahbaratqilioji otturisidiki pirinsipal pərkni

arilaxturuwetidu, ular sotsiyalistik dələtning kolliktip igiliginin əks əttüridiqan ahbaratqılık bilən kapitalistik dələtning həkümətsizlik haləttiki wə guruhlar rikabət-qılıgidiki igiliginin əks əttüridiqan ahbaratqılıknı arilaxturuwetidu. Ular burza ziyouzhuyisioja ķizikidu, partiyining rəhbərligigə қarxi turidu. Ular demokiratiyini yaklaydu, mərkəzləxtürükə қarxi turidu. Ular pilanlıq igilikni ixqa axurux üçün ehtiyajlıq bolovan, mədiniyət - maarip ixlirioqa (ahbaratqılıkmu xuning iqidə) zərür bolovan, lekin artukqə mərkəzləxtürüwetilməydiqan rəhbərlik, pilan wə tizginləxkə қarxi turidu. Ular jəmiyəttiki ong kanat ziyalilar bilən dos tartixip, bir boluwelip, bir tukkan ķerindaxtək bolup ketixkən. Jiaotiaozhuyini pipən kılıdioqanlar iqidə hər hil kixilər bar. Kommunistlar — Marksizmqlar bar. Kox pəx iqidiki “kommunistlar” yəni gongchəndangning iqidiki ongqlar — xiuzhengzhuyiqilar bar. Jəmiyəttiki solqlilar, arılıktikilər wə ongqlar bar. Jəmiyəttiki arılıktikilərning sani kəp, ular partiyə sırtidiki barlıq ziyalilarning təhminən 70 pirsəntqisini təxkil kılıdu, solqlalar bolsa təhminən 20 pirsəntqisini təxkil kılıdu, ongqlar təhminən 1 pirsənt, 3 pirsənt, 5 pirsənttin 10 pirsəntkiqisini təxkil kılıdu, bular əhwaloja қarap pərklinidu.

Yekinki muxu məzgil iqidə, demokratik partiyə-guruhılarda wə ali məktəplərdə ongqlar tolimu əxəddilixip, tolimu qaljirlixip kətti. Ular, arılıktikilər əzimizning adimi, gongchəndangoja əgəxməydu, dəp қaridi, bu, əmiliyəttə, qüx kərgənlik. Arılıktikilər iqidə bəzilər turaksız, ular soloja mengiximu, ongoşa mengiximu

mümkin, hazır ongqlilar ojaljirlik bilən hujum kiliwat-kan wəziyəttə, ular gəp kiliixni halimaywatidu, kütüp bağmakqi boluwatidu. Hazır ongqilarning hujumi tehi yukuri pəlligə yətmidi, ular taza kaynawatidu. Partiyə iqidiki wə partiyə sirtidiki ongqilarning həmmisi biən-zhengfani ukmaydu: Xəy'i qekigə yətsə, qokum əksigə əzgiridu. Biz қoyup berəyli, ular bir məhəl ojaljirlaxsun, yukuri pəlligə berip yətsun. Ular қanqə ojaljirlaxsa, bizgə xunqə paydilik. Kixilərdə: Belik tutkili қarmak taxlawatamdkin yaki aldap ieqkiriləp kirgüzüp, қorxiwelip yokitarmikin, digən gəp bar ikən. Hazır қarmak taxlimisakmu beliklar ezi türkümləp su üstigə ləyləp qıktı. Bu adəttiki belik əməs, ləhəng bolsa kerək, uning etkür qixi bar, adəm gəxigə amrak. Kixilər yəydiqan üzgüq қanat ənə xu belikning üzüx қorali. Bizning ongqlilar bilən boローン küriximiz arılıktikilərni talixixka mərkəzləxkən, arılıktikilərni қoloşa kəltürgili bolidu. Həlk demokiratiyisi diktaturisini himayə kilişən, həlk həkumitini himayə kilişən, sosiyalizimni himayə kilişən, gongchəndangning rəhbərligini himayə kilişən digən gəplər, ongqlilar üçün eytənda, yalojan, uningoja hərgiz ixənməslik kerək. Demokiratik partiya - guruhlar iqidiki ongqlilar bolsun, maarip sahəsidiki ongqlilar, ədibiyat - sən'ət sahəsidiki ongqlilar, ahbarat sahəsidiki ongqlilar, pən - tehnika sahəsidiki ongqlilar, soda - sanaət sahəsidiki ongqlilar bolsun, həmmisi xundak. Ikki tərəp əng kət'i, ular — solqilar bilən ongqlilar. Ular arılıktikilərni talixidu, arılıktikilərgə rəhbərlik қılıx həkukını talixidu. Ongqilarning oqərizi

awal bir kismini, uningdin keyin həmmisini talixix. Awal ahbarat sahəsi, maarip sahəsi, ədibiyat - sən'ət sahəsi, pən - tehnika sahəsidiki rəhbərlik hökükini talixix. Ular bu jəhəttə gongchəndangning əzlirigə yetməydiqanlıqını bilidu, əhwalmu dəl xundak. Ular — “dələt gəhiri”, qekilojili bolmaydu. Ilgiriki “3 kə karxi turux”, əksilinkilapqılları tazilax, idiyə əzgərtixlər ix boldimu! Bu, ərbap bilən oynaxşanlıq - tə! Ular yənə nuroğun daxüe okuquqılırınning pomixxik, bay dihan wə burzuaziyining oopul - kızlırı ikənlığını bilidu, ularnı ongqılarning qakırıqını anglap қozqılıdıcıq amma dəp karaydu. Ongqillik idiyisi bar bir kisim okuquqlar xundak kılıximu mümkün. Zor kəpçilik okuquqları xundak kılıdu dəp pərəz kılıx — qüx kərgənlik. Ahbarat sahəsidiki ongqılarda ixqi - dihanlar ammisini həkümmətkə karxi turuxka dəwət kılıxtək alamətlərmə bar.

Kixilər kalpak kiygüzükə karxi, bu yerdə ular pəkət gongchəndangning əzlirigə kalpak kiygüzüxigə karxi. Ular gongchəndangoja kalpak kiygüzsə, demokratik partiyə - guruħlar iqidiki solqilaroja, arılıktikilərgə wə jəmiyatning hərkəysi sahəlidiki solqilaroja, arılıktikilərgə kalpak kiygüzsə bolidikən. Nəqqə aydın buyan gezeitlərdə ongqılarning қolidin nuroğun kalpak uqup qıktıq! Arılıktikilərning kalpak kiygüzükə karxi turidiojanlıqı rast. Ilgiri biz arılıktikilərgə kiygüzgən barlık namuwapık kalpakları elip taxliximiz, buningdin keyinmu қalayımıqan kiygüməsligimiz lazım. “3 kə karxi turux”ta, əksilinkilapqılları tazilaxta wə idiyə əzgərtixtə, məyli kimgə karitiloqan bolsun, həkikətən

hata kılıp koyulojan bəzi ixlarni axkara tüzitix lazim. Kalpak kiygüzük ixi ongqilaroja karita baxkıqə bolidu. Lekin kiygüzgəndimu toqra kiygüzük, həkiki ongqi bolsika andin uningoşa ongqi digən əlpalıknı kiygüzük lazim. Ayrımlırını hisapka almiqanda, muwapiq xərt astida murəssəgə kelixkə paydilik bolsun üçün, ularning ismini konkirit atimay, ularoja imkaniyət əldərux lazim. Ongqilarni 1 pirsənt, 3 pirsənt, 5 pirsənttin 10 pirsəntkiqə diginimiz bir hil məlqər, uningdin kəprək boluximu mümkün, azraq boluximu mümkün. Hərkəysi orunlarning əhwali yənə bir biridin pərklinidü, həkiki dəlil - ispat bolux, həkikətni əmiliyəttin izləx, qekidin axuruwətməslik lazim, qekidin axuruwetilsə, hata bolidu.

Burzuazlar wə etmüxtə kona jəmiyyət üçün hizmet kılıqan ziyalilarning nuroqunu əhaman tərsalıq bilən əzini kərsitudu, əhaman əzining kona dunyasidin məhrini üzəlməydu, yengi dunya bilən əhaman andə siqixalmayıdu. Ularnı əzgərtixkə nahayiti uzak wakit ketidu, uning üstigə, kopal usul əllininixkə bolmayıdu. Lekin ularning zor kəpinqiligidə azatlığın dəslividikigə əariojanda qong ilgiriləxning bolqanlıqını hisapka elix kerək, ularning bizgə bərgən tənkitlirining zor kəpinqiliyi toqra, uni kobul kılıx kerək. Pəkət bir kismila toqra əməs, bu həktə qüxənqə berix lazim. Ələrning əzige ixinixni tələp kılıxi, wəzipisimu, hökükmü boluxni tələp kılıxi toqra, ularoja ixinix kerək, ularda hökük wə məs'uliyət boluxi kerək. Ongqilarning tənkitliriningmu bəziliri toqra, pütünləy yokka qikiri-

wetixkə bolmaydu. Toqrlilirini kobul kılıx kerək. Ongqilarning bəlgisi — ularning siyasi pozitsiyisining ongluoji. Ular biz bilən kərünüxtə həmkarlixidu, əmiliyəttə həmkar laxmaydu. Bəzi ixlarda həmkarlixidu, bəzi ixlarda həmkar laxmaydu. Adəttiki qaoqlarda həmkarlixidu, paydilinidiojan pursətni yoluktursila, məsilən, hazırlıdək pursət qiksila, əmiliyəttə, həmkarlixixni halimaydu. Ular, gongchəndangning rəhbərligini kobul kılıxni halaymiz, digən wədisigə hilaplik kılıdu, bundak rəhbərliktin kutuluxka urunidu. Həlbuki, bundak rəhbərlik bolmisa, sotsiyalizim kuroqili bolmaydu, millitimiz nahayiti zor balayı - apətkə uqrayıdu.

Məmlikət boyiqə nəqqə milyon burzuaz wə etmüxtə kona jəmiyat üçün hizmət kılajan ziyanlı bar, biz bu kixilərning biz üçün hizmət kılıxiyoja muhtaj, biz ular bilən boğan munasiwətni yənimu yahxilap, ularni tehimu ünümlük əhalda sotsiyalizim ixliri üçün hizmət kılıdiojan kılıxımız, ularni tehimu ilgiriləp əzgərtip, pəydin - pəy iqxilar sinipilaxturup, hazırlı halitining eks təripigə ətküzüxicimiz kerək. Zor kəp-qilik kixilərdin eytkanda, bu məksət qokum əməlgə axidu. Əzgərtixning əzi həm ittipaklıxix, həm kürəx kılıx, kürəx kılıx wastisi arkılık ittipaklıxix məksidigə yetix diməktur. Kürəx əzara bolidu, hazır nuroğun kixilərning bizgə karxi kürəx kılıdiojan wakti bolup kaldi. Kəp sandiki kixilərning tənkidi muwapik yaki asasiy jəhəttin muwapik, Beyjing daxüediki Fu Ying jiaoshouning gezittə elan kılınmiojan hiliyi ətkür tənkidimu xuning iqidə. Bu kixilərning tənkít kılıxlığı

məksidi xuki, ular əzara munasiwətni yahxilaxni ümit kılıdu, ularning tənkidi yahxi niyət bilən berilgən. Ongqilarning tənkidi kəp һallarda yaman niyət bilən berilidu, ular düxmənlik kəypiyatta bolidu. Yahxi niyət yaki yaman niyət ikənligi pərəz bilən eytiloqan əməs, uni kərüwaloqılı bolidu.

Bu kətimki tənkit hərkiti bilən istil tüzitix hərkitini gongchəndang қozojıdi. Zəhərlik otning hux purak gül bilən billə əsüxi, jin-xəytanlarning əwliya-ənbiyalar bilən billə qikixini biz kəz aldımız oqa kəltürgən, xundakla ümit kiloqan. Qandakla bolmisun, yahxiliri kəp, əskiliri az bolidu. Kixilər qong belik tutux dəydu, biz zəhərlik otni otax dəymiz, ix ohxax, eytilixi ohxax əməs. Gongchəndangoqa karxi kəypiyat-tiki ongqilar kəstigə yetix üçün, hıqnimigə karimastın, Zhongguo digən yerdə ziraətlərni nabut қiliwetidioqan, əy - imarətlərni wəyran kılıp taxlaydioqan 7 baldın yukuri təyfeng xamili qırmakçı boluxuwatidu. Ular ixni կanqə namuwapiq kilsa, əzlirini ilgiriki yaloqandin həmkarlaxkan, gongchəndangning rəhbərligini yaloqandin kobul kiloqan səlbı tərəpkə xunqə tez apirip koyidu, buning bilən həlk ularning gongchəndangoqa karxi, həlkə karxi bir oqum jin - xəytanlar ikənligini tonu-walidu, halas. U qaoğda ular əzlirini dəpnə kılıdu. Buning nimə yamini bar?

Ongqilarning ikki qikix yoli bar. Biri, kuyruqını kisip, yaman yoldın kaytip, yahxi yoloja mengix. Biri, dawamlıq əskilik kılıp, əzini əzi һalak kiliç. Ongqi əpəndilər, nəgə berip, nədə turisilər, təxəbbuskarlıq

(kiska wakit iqidə) əzənglarning қолida.

Bizning məmlikitimizdə, burzuaziyə bilən burzua ziyalilirining siyasi jəhəttiki jing - jaliojini wə yahxi - yamanliojini pərk etixtə birnəqqə əlqəm bar. Asaslioji, kixilərning sotsiyalizimni həkikili halaydiojan-halimaydiojanliojoja wə gongchəndangning rəhbərligini həkikili kobul kildiojan - kilmaydiojanliojoja karilidu. Bu ikki nuktini ular burunla etirap kılıncağı id, hazır bəzilər ənzə aqdurmakçı boluwatidu, bu mümkün əməs. Ular bu ikki ənzini aqduridiojanla bolsa, Zhonghua həlk jumhuriyyitidə ularça orun yok. U oqərp dunyasi (yənə bir ismi — ərkin dələtlər)ning oqayısi, silər xu yərgə beringlar!

Nimə üçün kəpligən əksiyətqil zəhərlik gəp - sezlərning gezitkə besilixioja yol қoyulidu? Buningdin məksət bu zəhərlik ot, zəhərlik gazlarnı həlkə tonutup, xuning bilən ularnı otiwetix, yokitix.

“Silər bu gəpni nimə üçün baldur eytmaysılər?” Nədə baldur eytaptuk? Biz barlıq zəhərlik otlarnı otiwetix lazimliojini baldurla eytkən əməsmidük?

“Silər kixilərni sol, arılıktiki, ong kılıp ayrisanglar əhwaloja uyoğun kəlməsmikin?” Qəl - jəzirini hisapka almiojanda, adəm barlıki jayda sollar, arılıktikilər, onqlar bolidu, 10 ming yıldın keyinmu xundak bolidu. Nimə üçün əhwaloja uyoğun kəlməyidikən? Xundak ayriojanda, ammini kixilərni küzitix yənlüxigə igə kılıqlı bolidu, arılıktikilərni қoloja kəltürüp, onqılarnı yitim қalduruxka ongay bolidu.

“Nimə üçün onqılarnı қoloja kəltürməysılər?”

Koloja kəltürimiz. Pəkət ular yitimsiriojandila, andin koloja kəltürüx mümkün bolidu. Həzir, ular կuyruqini asman pələk dinggaytiwaldi, ular gongchəndangni yokitiwetix qərizidə boluwatidu, ular kandakmu kensun? Yitim əlsa parqilinidu, biz ongqıllarnı parqılıxımız kerək. Biz əzəldin adəmlərni sollar, arılıktikilər, onqlar yaki iloqarlar, arılıktikilər, kəlaklar dəp ayrip kəldük, bu bugünla baxlanojan əməs, bəzilər untuqak ohxaydu.

“Ədiwini berix” kəttik bolamdu? Bu ongqi əpəndilərning buningdin keyinki hərkitigə қarap bəlgilinidu. Zəhərlik otni otiwetix lazim, bu—idiologiyə jəhəttiki zəhərlik otni otax. Kixilərning “ədiwini berix”—yənə bir ix. Bəzi kixilər “eojir halda қanun - intizamoja hilaplik қılıx” dərijisigə yətmigən bolsa, “ədiwi”ni yiməydu. “Eojir halda қanun - intizamoja hilaplik қılıx” digən nimə? Bu — dələtning mənpəətini wə həlkning mənpəətini eojsır ziyanqa uqrıtix, bunda қiyanqa uqrıtix bolsa kayta - kayta agahlandurux berilsimu kulak salmay, əzi bilgənqə ix kilojan əhwalda kelip qikidu. Uningdin baxka adəttiki hatalık ətküzgən kixilərgə қarita tehimu kesəlni dawalap, adəmni kutkuzux qarisinı kollinx lazim. Bu — muwapik əlqəm, partiyə iqidimu, partiyə sirtidimu pütünləy xundak bolidu. “Ədiwini berix”mu kesəlni dawalap, adəmni kutkuzux.

Partiyining istil tüzitix wəzipisini orunlap boluxka қanqlik wakit ketər? Hazir əhwalning tərəkkiyati nahayiti tez boluwatidu, partiyə bilən ammining munasibəti tez yahxilinidu. Bəziliridə birnəqqə həptə, bəziliridə birnəqqə ay, bəziliridə birər yilda (məsilən,

yezilarda) orunlap bolqılı bolidioqandək turidu. Marksizimni üginip, idiyiwi səhiyini əstürüxkə bolsa uzakraq wakit ketidu.

Bizning burzuaziyə wə ziyalilar bilən həm ittipaklıximiz, həm kürəx kılıxımız uzak muddətlik bolidu. Gongchəndangning istil tüzitixi bir yergə baroqandin keyin, biz hərkəysi demokratik partiyə - guruhlarning wə jəmiyatning hərkəysi sahəsinin istil tüzitix elip berixinin təklip kilməkqımız, bundaqlıqanda ularning aloqa besixini tezlitip, az sandiki ong ənat unsurlarnı tehimu asan yitim qalduroqili bolidu. Həzir partiyə sırtidiki zatlar bizning istil tüzitiximizgə yardım beriwatidu. Biraz wakittin keyin biz partiyə sırtidiki zatlarning istil tüzitixigə yardım berimiz. Mana bu bir birigə yardımlixip, naqar istillarnı tüzitix, uni eks təripigə ətküzüp, toqra istiloqa aylandurux bolidu. Həlk bizning dəl muxundak kılıxımızni ümit kılıdu, biz həlkning ümidińi ənduruxımız kerək.

# ZHONGGUO GONGCHENDANGI—PÜTÜN ZHONGGUO HƏLKİNİNG RƏHBƏRLİK HEXINI\*

(1957- yıl 5- ayning 25- künü)

Yiojininglar nahayiti yahxi etti. Silərning ittipaklıxip, pütün məmlikət yaxlirining rəhbərlik hexini boluxunglarnı ümit kılımən.

Zhongguo gongchəndangi — pütün Zhongguo həlkining rəhbərlik hexini. Bundak bir hexin bolmisa, sotsiyalizim ixliri qəlibə kazinalmaydu.

Silərning bu yiojininglar ittipaklık yiojini boldı, pütün Zhongguo yaxlirıqə nahayiti qong təsir kərsitudu. Mən silərni təbrikləymən.

Yoldaxlar, ittipaklıxip, sotsiyalizimdin ibarət uluq ix üçün kət'i, baturanə kürəx ķilinglar. Sotsiyalizimdin qətləydiqan barlıq söz - hərkətlər pütünləy hata.

---

\* Bu — yoldax Mao Zedong Zhongguo yengisi demokratik yaxlar ittipakı 3- nəvətlik məmlikətlik kurultiyinin barlıq wəkillirini köbul kiloğanda sözligən söz.

# KÜQNI TƏXKILLƏP, ONGQILARNING OİALJIRANƏ HUJUMIÖIA ҚAYTUR- MA ZƏRBƏ BERƏYLI\*

(1957- yil 6- ayning 8- künü)

Əlkə, xəhər dərijilik idarilər wə ali məktəplərdə qong eqilik, qong sayrax wakti təhminən 15 kün ətrapida bolsa yetidi. Əksiyətqilər ojaljiranə hujum kiliwatidu. Partiyə, ittipak əzaliri iqidiki arisaldılar, yaki asılık kılıp qıkip ketidu, yaki arisalda bolup asılık kiliqxning koyida bolidu. Kəng partiyə, ittipak əzaliri iqidiki aktiplar wə arılıktiki amma қozojılıp қarxi qıkıdu. Hər ikki tərəp qong hətlik gezitni kürəx қorali kılıp, kürəxtə təjribə hasil kılıp, adəmlirini qiniqturidu. Əksiyətqilərning sani aran nəqqə pirsəntla, əng uqioqa qıkkən ojaljir unsurlarning sani bir pirsəntkimu yətməydu, xunga қorkkuqilioq yok. Jahanning bir məhəl karangoşuluq կaplap kətkəndək boluxidin korkup kətməslik kerək. Əksiyətqilər əz idarisi, əz məktiwining sırtidiki zawut, məktəplərgə berip hərkət kılıdu, aldin orunlaxturup, ularni tosux lazim. Zawuttiki asaslıq kadirlar wə pixkədəm ixqilarni yiqip məjlis eqip, ularoqa bəzi əski kapitalistlar, əski ziyalilar wə jəmiyəttiki əksiyətqilərning ixqilar sinipioja wə gongchəndangoja ojaljiranə hujum kılıp,

---

\* Bu — yoldax Mao Zedong təyyarlıqan Zhonggong zhong-yangning partiyə iqigə karatkan yolyoruqı.

ixqilar sinipi rəhbərligidiki hakimiyətni aqdurup taxlimakçı boluwatkanlıqını, hərgiz ularning damioja qüxüp kətməsligi kerəkligini qüxəndürүx kerək. Bəzilər kutratkuluk kilsa, uni tosux kerək. Koqilaroja əksiyətqıl xoarlar qaplansa, ammini hərkətləndürüp yirtip taxlax lazim. Ixqilar qong wəziyətni enik kəruxi, ix qıqarmaslıqı lazim. Bu arılıcta parawanlık, ix həkki katarlıq məsililərni otturioja koymay, əksiyətqılərgə birdək takabil turuxi lazim.

Silər hərkəysi demokiratik partiyə - guruḥlar iqidiki əksiyətqılərning ojalıjaranə hujumişa dikkət kilinglar. Həmmə partiyə - guruḥlarnı əzlirigə səhbət məjlisi aqkuzux, buningoja sollar, arılıktikilər, ong-larnı katnaxturux, ijabi, səlbi jəhəttiki pikirlərning həmmisini otturioja qıqaroquzux, muhibir əwətip hə-wər yazdurux lazim. Biz sollar, arılıktikilərning səz kilip ongqilaroja kəyturma zərbə berixigə ustilik bilən türtkə boluxımız kerək. Bu ix nahayiti ünüm-lük bolidu. Hər bir partiyə geziti nəqqə on parqidin makala təyyarlap, xu jaydiki dolğun pəsiyixkə baxlixi bilənla arkə - arkidin elan kilixi kerək. Arılıktikilərni, solqılarnı makala yezixkə uyuxturuxkə əhmiyət berix lazim. Lekin dolğun pəsiyixtin burun partiyə gezitliri ijabi makalilarnı azrak besixi (Arılıktikilərning makalisi az-tola besip tursa bolidu) lazim. Qong hətlik gezitkə amma rəddiyə bərsun. Ali məktəplər jiaoshoularnı səhbətkə uyuxturup, partiyigə pikir bərgüzüx, imkani-yətning beriqə ongqilarning barlıq zəhərlirini otturioja qıqaroquzup, uni gezitkə besix kerək. Ular okuoquqilaroja

nutuk səzlisə, okuojuqilar ərkin əhalda pozitsiyə bildürsə bolidu. Əng yahxisi, əksiyətqi jiaoshoular, jiangshilar, zhujiaolar wə okuojuqilar zəhərlirini kəpləp otturıqa qıkarsun, bəhəzur səzlisun. Ular — əng yahxi okutkuqi. Muwapiq pəyt kəlgəndə, dərhal partiyə, ittipak əzalirini guruppilaroqa bəlünüp yioqın ekip, kaysilirining ijabi tənkit ikənligini ayrip, uni қobul kılıx həmdə əzinin hatalık, kəməqiliklirini tüzitixkə; kaysilirining buzoqunqılık haraktiridiki tənkit ikənligini ayrip, uningoqa rəddiyə berixkə uyuxturux kerək. Xuning bilən bir wakitta bəzi partiyə sırtidiki zatlarnı nutuk səzləxkə, ijabi səzlərni səzləxkə uyuxturux lazim. Uningdin keyin, partiyining inawətlikrək məs'ul kixiliri təhlili bar, kayıl kılıx küqigə igə hulasə haraktırılıq nutuk səzləp, hawani pütünləy ongxiwelixi kerək. Yahxi ixlənsə, pütkül jəryanoqa bir aydək wakit kupayə kılıdu, uningdin keyin oqur - oqur xamal, sim-sim yamoqur asasida bolidioqan partiyə iqidiki istil tüzitixkə ətüx kerək.

Bu — bir uluoq siyasi kürəx wə idiyiwi kürəx. Pəkət muxundak kılɔqandila, andin partiyimiz zhudongluqni koloqa elip, kabil adəmlərni yetixtürüp, ammini tərbiyiləp, əksiyətqilərni yitim қaldurup, əksiyətqilərni beydonglukka qüxürüp koyalaydu. Ətkən 7 yilda biz xəkil jəhəttə zhudong boloqan bolsakmu, əmiliyəttə az digəndə uning yerimi ja idi. Əksiyətqilər yaloqan təslim boloqan, arılıktikilərdin nuroqun kixilermu qin kənglidin kayıl bolmioqan idi. Hazır wəziyət əzgirixkə baxlıdi, biz xəkil jəhəttə bey-

donglukta turuwatkan bolsakmu, əmiliyəttə zhudong boluxka baxliduk, qünki biz əstayidil istil tüzitiwatimiz. Əksiyətqiler goya tolimu zhudong bolup kətkəndək, hudi-ni yokitip, intayin ojaljirlixip kətti, lekin ular bək axuruwətkənliktin, kixilərning nəziridin qüxüp, bey-dong bolup kelixka baxlidi. Jaylarning əhwali ohxax əməs, silər celüeni janlıq ixlətsənglar, janlıq orunlax-tursanglar bolidu.

Kıskisi, bu—bir qong jeng (jeng məydani həm partiyə iqidə, həm partiyə sırtida), bu jəngdə oqelibə kilmisak, sotsiyalizimni kuroqili bolmaydu, bəlkı Ven'griyə wəkəsi qikip kelixning bəzibir həwpi tuqulidu. Həzir biz zhudongluk bilən istil tüzitip, tuqulux ehtimalı bolojan Ven'griyə wəkəsini zhudongluk bilən tuqdurup, uni hərkəysi idarə, məktəplərgə bəlüp maniwer ətküzüp, bir tərəp əksak, nuroqun kiqik "Ven'griyə" gə bəlüwətsək, partiyə, həkumət asasiy jəhəttin kardin qıkmaydu, az bir kismila kardin qıksa (Bu bir kismining kardin qıkkını bək yahxi, yiring sikip qıkırıldı), buning paydisi nahayiti qong bolidu. Uningdin saklanoqli bolmaydu, jəmiyyəttə əksiyətqiler məwjuṭ ikən, uning üstigə, arılıktikilər həzirkidək muxundak sawakka igə bolmioğan, partiyə həzirkidək muxundak qinikmioğan ikən, kalaymikanqılık haman bir kuni yüz beridu.

Həzir iqliki wəziyət nahayiti yahxi, biz ixqi, dihan, partiyə, həkumət, armiyə wə zor kəpqilik okuoquqılarnı mustəhkəm tutup turalaydioğan bolduk. Həlkara wəzi-yət nahayiti yahxi, Amerika kiyin əhwalda turuwatidu.

# WENHUYBAO GEZITINING BURZUA YƏNÜLÜXI PIPƏN KILINIXI KERƏK\*

(1957- yil 7- ayning 1- künü)

Gezitimizning təhrir bəlumi 6- ayning 14- künü «Wenhuybao gezitining bir məzgildiki burzua yənülüxi» digən makalini elan қiloqandan keyin, Wenhuybao, Guangming ribao gezitliri bu məsilə üstidə ezlirini təkxürdi.

Guangming ribao gezitining hadimliri birkañqə kətim yiojin eqip, gezithana baxlioğı Zhang Bojün, bax təhrir Chu Ənpingning yənülük hatalioğunu kəskin pipən kıldı, bu pipəndə pozitsiyə oquq boldı, məwkədə tüp burulux boldı, gezit Zhang Bojün, Chu Ənpinglarning gongchəndangoja karxi, həlkə karxi, sotsiyalizimoja karxi burzua luxiənidin inkilawiy sotsiyalizim luxiəni-gə karap buruldi. Xuning bilən bu gezit yengiwaxtin muxtirlararning ixənqigə igə bolup, sotsiyalistik gezit tüsiga kirdi. Yetixsizrək bolup tuyuluwatqını makalilarnı orunlaxturux tehnikisi boluwatidu. Makalilarnı orunlaxturuxning tehnikilioğı bilən makalilarnı orunlaxturuxning siyasilioğı — ikki ix, Guangming ribao

---

\* Bu — yoldax Mao Zedong «Renmin ribao»qa yezip bərgən baxmakala.

gezitini elip eytsak, aldinkisi yetixməydu, keyinkisi yetip axidu. Tehnika məsilisini tamamən əzgərtkili bolidu. Maşqilarnı orunlaxturux tehnikisi əzgərttilip, kiyapət yengilansa, muxtirilər hoxal bolidu. Bumu bir təs ix, gezitimiz helidin buyan muxundaq əlibəyək bəl baoqlap, biraz ilgiriligən bolsimu, birək taza kəngüldikdək bolup kətkini yok.

Wenhuybaq geziti əzini təkxürüp makala yazdı, yənülüxidə əzgirix boloqandək turidu, ijabi luxiənni əks əttüradiojan nuroqun həwər wə makalilarnımu yazdı, bular əlwəttə yahxi. Əmma yənilə digəndək bolmayıwatidu. Huddi qangqılıdikigə ohxax, bəzi ərtislər səlbî rolni bək əamlaxturidu, ijabi rolni digəndək əamlaxturalmay etüp ketidu, sün'i, yasima əlibəyək koyidu, anqə təbii qıçıralmaydu. Bumu naħayiti təs. Ya xərk xəmilini qərp xəmilini besip qüxicidu, ya qərp xəmilini xərk xəmilini besip qüxicidu, luxiən məsilisidə murəssə əlibəyək orun yok. Təhrir wə muhbirlarning birmunqisi əslidə kona yolda mengip üginip əhalilərliktin, ularning birdinla əzgirip ketixi anqə bək asan bolmayıdu. Wəziyət təkəzzası bilən, əzgərməymə turalmayıdu, lekin bundak əzgirix zormu-zor bolidü, kəngüllük bolmayıdu. Kəngüllük boldi, dəp koyux — kixilər daim eytip yürüdiojan təkəllup haraktiridiki səz. Bu—kixilərdə bolup turadiojan əhwal, uni kəqürük kerək. Məsilining eçir təripi Wenhuybaq gezitinin təhrir bəlümidə, bu təhrir bəlumi məzkur gezit burzua yənülüxidə mengiwatkan məzgildə əmiliy komandanlıq əldi, xunga bopisi eçir, asan taxliwetəlməydu. Komandan üstidə komandan bar, hujum əlibəyək-

qilar bar dəydu, aklioquqilar yok dəydu; hujum kiloquqilar yənə ismini atap, bu—Zhang Bojün-Luo Longji ittipakidiki Luo Longji, dəydu. İkki komandan otturisida yənə bir komandan bar, u bolsimu Wenhuybao gezitining Beyjingda turuxluq ix baxkurux ornining məs'uli Pu Xixiu, u — əbiliyyətlik ayal sərkərdə. Kixilər: Luo Longji - Pu Xixiu - Wenhuybao geziti təhrir bəlumi—demokiratiyə ittipakining Wenhuybao gezitudiki ongqlılar sestimisi, diyixidu.

Demokiratiyə ittipakining həmmə ekimlar bəsbəstə sayrax jəryanıda wə istil tüzitix jəryanıda oyniąşan roli bəkmü əbəbih boldı. Uning təxkili, pilani, ganglingi, luxiəni bar, həmmisi əzini həlkəning sırtıqə koyoşan, gongchəndangoşa, sotsiyalizimoşa karxi. Dihan - ixqilar demokiratiyə partiyisimu huddi xundak. Bu ikki partiyə bu kətimki dəhəxətlik dolkunda alahidə əzini kərsətti. Dolğunni Zhang Bojün - Luo Longji ittipaki pəyda kıldı. Baxka partiyə-guruühlarmu dolğun pəyda kiliwatidu, bəzi kixilərmə nahayiti əskilik kiliwatidu. Birək adəm sani azrak, ses-timilikliqiroxən əməs. Demokiratiyə ittipaki bilən dihan - ixqilar demokiratiyə partiyisining əzaliridin elip eytkanda, ularning həmmisi əməs, kəpqılıgimu əməs. Kuyun qıkırıp, alitopilang kətirip, ya bulung-puxkaklarda pilan tüzüp, asasiy ətəkləmdə otkuyruk-luk kılıp, yüksəri - təwən katrap, həmmə tərəp bilən təng maslixip, jahanni taza malimatang kılıp, hakimi-yətni tartiwelixni, pəydin - pəy əməlgə axuruxni, kəzligən ixni baxka elip qıkıxnı wəziyətkə boğan

məlqər wə ahirkı məksət kıləquqilar haman azqılıknıla təxkil əlidü, burzua ongqılıri diyilgənlər mana muxular. Bəziliri — səgək turoqanlar, kəpqılıgi — əyamuktu-ruloqanlar, azqilioqi — ong ənat tayanqlar. Ular ong ənat tayanqlar boloquentıktın, san jəhəttin az bolsimu, lekin heli qong karamət kərsətti. Pütkül ətiyaz pəslidə Zhongguoning asminini birdinla kara bulut kaplap kətti, buning mənbəsi — Zhang Bojün - Luo Longji ittipakı.

Ahbaratqilar jəmiyiti ikki ketim yiojin etküzdidi, birinqi ketimda inkar əlix boldi, ikkinqi ketimda inkar əlixni inkar əlix boldi, buning arilioqi bir aydin artuk-rakla boloquentı bolsimu, Zhongguo wəziyyitudiki əzgirixning tezligini əks əttürüp bərdi. Yiojin yahxi etküzüldi, birinqi ketimda jahanni kara bulut kaplap kətti, əksi-yətqil burzua ahbarat luxiəni otturioqa qikirildi. Yekində etküzülgən ikkinqi ketimlik yiojında hawa əzgərdi, ongqilar yenila jahillik bilən karxilaxkan bolsimu, kəpqılık kixilər toqra yənülüxkə igə boloquentı boldı.

Wenhuybao geziti 6-ayning 14-küni əz əzinə tənkít kılıp, bəzi hatalıklarnı etküzgənlığını ikrar kıldı. Əz əzinə tənkít kılqını yahxi, karxi alımız. Lekin, bizqə, Wenhuybao gezitining əz əzinə tənkít kılıxi yetərsiz boldi. Bu yetərsizlik tüp haraktiroqa igə. Dimək, Wenhuybao geziti tüp - asasidin əz əzinə tənkít kilmidi. Əksiqə, u 14-künidiki baxmakalısida əzininə hataliojini aklidi. "Biz eqilik-sayraxka xərtsiz riqbətləndürgəndili, partiyining istil tüzitixigə yardım bərgənlik bolidü; ijabi pikirlərni kəprək bassaq yaki hata pikirlərgə karxi

tənkít bərsək, eqilik - sayraxka təsir yetip əkalidu, dəp partiyining eqilik - sayrax siyasetini bir tərəplimə əhalda hata qüxiniptikənmiz" didi. Rast xundakmu? Undak əməs. Wenhuybao geziti ətiyaz pəslidə demokiratiyə ittipakı zhongyangning gongchəndangoğa əkarxi, həlkə əkarxi, sotsiyalizimoğa əkarxi fangzhenini ijrə kılıp, puroletariyatka ojaljiranə hujum kıldı, gongchəndangning fangzhenioğa karimu - əkarxi yolda mangdi. Uning fangzheni gongchəndangni kerəktin qıkırıwetip, jahənni taza malimatang kılıp, gongchəndangning ornişa dəssəxtin ibarət, bu rastın "istil tüzitixkə yardım bərgənlik"mu? Yaloğan, həkikəttə bolsa bir aldamqılık. Bir məzgil iqidə ijabi pikirlərni az başkanlıq yaki basmioğanlıq, hata pikirlərgə əkarxi tənkít bərmigənlik hatalıq bolamdu? Gezitimiz wə barlıq partiyə gezeitliri 5-ayning 8-künidin 6-ayning 7-künigiqə boloğan arılıqta Zhonggong zhongyangning yolyoruqını ijrə kılıp dəl xundak kıldı. Buningdin məksət diwə - pərilərning, jin - xəytanlarning "qong eqilib, qong sayixi" oqa, zəhərlik otlarning bimalal əsüxicə yol koyup, xu arkılıq həlkə dunyada mundak həyran əkərlik nərsilərningmu barlıqını kərsi tip, ularning bu iplas nərsilərni yokitixioğa imkaniyət yaritip berix idi. Dimək, gongchəndang burzuaziyə bilən puroletariyat otturisidiki bu sinipi kürəxtin hali bolojiili bolmaydiaoğanlıqını kərgən idi. Burzuaziyə wə burzua ziyalilirining bu uruxni əkozotixioğa yol koyulənlioji, gezeitlərning bir məzgil iqidə ijabi pikirlərni az başkanlıq yaki basmioğanlıq, burzua əksiyətqi onqilirining ojaljiranə hujumioğa kayturma zərbə bərməy

turuloganlıqı, istil tüzitix elip beriliwatkan barlıq idarə, məktəplərdiki partiyə təxkilatlırinin mu bu ojaljiranə hujumlar ola bir məzgil pütünləy қayturma zərbə bərməy turoğanlıqı ammioqa kimlərning tənkidining yahxi niyət bilən beriliwatkanlıqını, kimlərning tənkidining yaman niyət bilən beriliwatkanlıqını enik kərsitip, xuning bilən küqni tolap, pəyti kəlgəndə қayturma zərbə berixkə ətüx üçün idi. Bəzilər buni yoxurun kəst dəydu. Biz buni axkara kəst dəymiz. Qünki düxmənlərgə aldin eytkən idük: Jin - xəytanlarning uwisidin qikixioqa yol қoyoqandila ularni asan yoqatkılı bolidu, zəhərlik otning ünüp qikixioqa yol қoyoqandila uni asan otiwətkılı bolidu. Dihanlar hər yili birkənqə ketim ot otaydu əməsmu? Otalojan otni oqut kılıxka bolidu. Sinipy düxmənlər qokum pursət tepip əzini kərsitudu. Ular əzlirining munkərz bołoganlıqioqa, mal - mülüklerin omumning kılınoğanlıqioqa tən bərməydu. Gongchəndang hərkanqə aldin agahlandursimu, tüp zhənlüelik fangzhenini əz düxminigə oquk ukturup tursimu, düxmən yenila hujum kildi. Sinipy kürəx — keguən məwjudiyət, kixilərning iradisiga baqlıq əməs. Dimək, uningdin saklanoqılı bolmaydu. Kixilər saklinimən dəp iradə baqlisimu saklinalmaydu. Pəkət uni tərəkkiyat yönülüxi boyiqə aloqa yetəkləp, oqəlibini қoloqa kəltürüx kerək. Əksiyətqi sinipy düxmənlər nimə üçün əzini toroja atidu? Ular əksiyətqil ijtimali guruh bolup, dələtni dəp əklidin azojan bołoqaqça, puroletariyatning mutlək üstünlüğini mutlək zəiplik dəp hisaplaydu. Kərgənla yerdə otkuyrukluq kılqanda, ixqi - dihanlarni küt-

ratkılı bolidu, okuquqilarning qong hətlik gezitliri arkılık məktəplərni ətküzüwelix ongay bolidu, qong sayrax, qong eqilik boluwatidu, əhwal kıl üstidə turidu, jaħan dərħal taza malimatang bolidu - də, gong-chəndang xuan tügixidu — mana bu, 6- ayning 6- künü Zhang Bojünning Beyjingdiki 6 jiaoshouqa bayan kıl-ojan nəwəttiki wəziyət toqrisidiki məlqiri. Bu dələtni dəp əklidin azoqanlıq əməsmu? “Dələt” digən — həkimiyətni tartiwelix digən səz. Ularning geziti az əməs, xuning biri — Wenhuybao geziti. Wenhuybao geziti yu-kurida eytiloqan əksiyətqil fangzhen boyiqə ix қildi, u goya yahxi niyət bilən ix kılolandək, 6- ayning 14- künü həlkni alındı. Wenhuybao geziti: “Muxu hata tonuxlarning boluxi kallimizda anqə - munqə saklinip қalojan burzua gezitqilik idiyisidin boldi” didi. Toqra əməs, “tolup yatkan” dəp əzgərtix kerək. Əksiyətqilər üçün birqanqə aylap puroletariyatka oqaljiranə hujum kiliç karniyi boluxka, gezitning yənülüxini gongchəndangoja karxi, həlkə karxi, sotsiyalizimoja karxi yənülülxə yəni burzua yənülüxigə əzgərtixkə burzua idiyisining anqə - munqə saklanoqanlığı yetəmdü? Bu əndak logika? Ayrim aldinkı xərtlərdin omumi yəkün qikirix — Wenhuybao gezitinining logikisi. Wenhuybao geziti ezi tarkatkan nuroqun pəkitkə hilap əksiyətqil həwərlərni, kəpləp başkan əksiyətqil səzlərni, puroletariyatka hujum kiliç korali süpitidə kəpləp kollanojan əksiyətqil makala orunlaxturux usulini ta bugün'giqə pipən kilousi kəlməywati. Xeminbaο geziti undak əməs, u kəp ketim əzini

heli əstayidil pipən kıldı. Xinminbao gezitining ətküzgən hatalioğı Wenhuybao gezitiningkidin kiqik, u əzining hatalaxkanlioqını səzgən һaman, əstayidil tüzətti, bu gezitning məs'ulliri wə muhibirliri həlk ixioja bolojan məs'uliyətqanliojini ipadılıdi, bu gezit muxtirilar aldida zhudong boluxka baxlidi. Wenhuybao gezitining məs'uliyətqanlioji nəgə kətti? Silər kaqandan baxlap Xinminbao gezitidək kilişilər? Kərzni tələx kerək, Wenhuybao geziti bu kərzni қaqandan baxlap tələydi? Xinminbao gezitining əzini pipən kilixi Wenhuybao gezitining aldioja bir dəwə kiyin məsililərnı կoyojandək turidu, muxtirilar Wenhuybao geziti Xinminbao gezitigə կaysi küni yetixiwalidikin? dəp soraydu. Wenhuybao geziti hazır pütünləy beydong orunda turmakta. Xinminbao geziti əzini pipən kilixtin burun, Wenhuybao geziti əpləp - səpləp kün ətküzələydiqandək kılatti, Xinminbao geziti əzini pipən kiloqandan keyin, Wenhuybao gezitining küni təs boldi. Beydongluq zhudongluqka aylinidu, buning üçün, Xinminbao gezitini ustaz kılıp, əstayidillik bilən uning կiloqinoja ohxax kiliç kerək.

Əmdi yənə “burzua ongqiliri” digən namoja keləyi. Burzua ongqiliri diginimiz, yükurida eytkandək, gongchəndangoja karxi, həlkə karxi, sotsiyalizimoja karxi burzua əksiyətqiliri, bu — ilmiy, əmiliy əhwaloja uyğun qüxəndürүx. Ular — bir oqum kixilər, ular demokratik partiya - guruqlar, ziyalilar, kapitalistlər, yax okuoqular iqidə bar, gongchəndang, yaxlar ittipakı iqidimu bar, ular bu կetimkə qong boran - qapkunda axkara boldi.

Ularning sani intayin az bolsimu, demokiratik partiyə-guruħlar iqidə bolupmu məlum birkənqə demokiratik partiyə - guruħ iqidə küqi bar, səl karaxka bolmaydu. Bu adəmlərning səzila bolup կalmastın, hərkitimə bar, ularda əyip bar, "səzligüqidə əyip yok" digən gəp ular-oja uyğun kəlməydu. Ular səzligüqila əməs, bəlki hərkət kilənqılar. Ularni jazalax kerəkmi? Həzirqə hajiti yoktək turidu. Qünki həlk dəliti nahayiti mustəhkəm, uning üstigə, ularning birmunqisi — katta xəhslər. Ular-ni jazalimay, kəngqilik kiliixka bolidu. Omumən, ularni "ongqi" dəp atışakla boldi, əksiyətqi dəp atax-ning hajiti yok. Pəkət bir hil əhwal astidila baxkıqə bolidu, yəni kayta - kayta agahlandurux berilsimu agah bolmiojan, dawamlik buzoqunqılık hərkət elip barojan bolsa, jinayət ətküzsə, jazalaxka tooqra kelidu. Ətmüxti-kidin sawaķ elip, keyinkigə ibrət kiliix, kesəlni dawalap, adəmni կutkuзux, passip amilni aktip amiloja aylandurux digən pirinsiplar ularoqimu uyğun kelidu. Yənə bir hil ongqilar barki, ularning səzi bar, hərkiti yok. Ular-ning səzləri yükurida eytən ongqilar ningkigə ohxax bolsimu, lekin buzoqunqılık hərkəti yok. Bundak adəm-lərgə tehimu kəngqilik kiliix kerək. Hata səzlərini jəzmən pak-pakız pipən kiliix lazımdır, buningda yüzhatırə kiliixka bolmaydu, lekin ularning eż pikridə kelixiçə yol koyux kerək. Yukurkidək kixilərgə yənilə səz ərkinligi berilidu. Uluq, mustəhkəm bir məmlikəttə bundak az bir türküm kixi saklansa, kəng amma ularning hatalıqını bilgəndin keyin, uning hıqkandak ziyini bolmaydu. Bilix kerəkki, ongqilar — bizgə səlbə jəhəttin tərbiyə

bərgüqilər. Bu nuktidin aloqanda, zəhərlik otlarning kərsətkən hizmiti bar. Zəhərlik otlarning kərsətkən hizmiti — ularda zəhərning bolqanlıqı həmdə uni tarkitip həlkni zəhərligənligi.

Gongchəndang dawamlik istil tüzitiwatidu, demokratik partiya - guruqlarmu istil tüzitixni baxlidi. Otlajiranə hujum kılqan ongqilar həlk təripidin qekindürəlgəndin keyin, istil tüzitix onguxluk elip berilidu.

# BURZUA ONGQILIRINING HUJUMINI QEKİNDÜRƏYLI\*

(1957- yil 7- ayning 9- kуни)

3- ayda, muxu yerdə partiyə iqidiki bəzi kadirlarqa bir ketim səz kiloqan idim. Xu wakittin hazırlıq 100 kün etti. Bu 100 kün iqidə wəziyəttə qong əzgirix boldi. Biz burzua ongqiliri bilən bir ketim jəng kildük, həlk-ning engi östi, bəlki heli zor dərijidə östi. Xu qaoqdila muxu ixlarnı təsəwwur kiloqan iduk. Məsilən, mən bu yerdə, baxkilar tənkit kilsa, yəni ot tutaxtursa, azap bolmamdu? Baxni tik tutup qidap turux lazim, digən idim. Adəmning mawu yeri bax dəp atılıdu, baxning terisi bolidu, bu bax terisi diyili. Baxni tik tutup qidap turux sən meni tənkit kilsang, beximni tik tutup anglaymən, bir məhəl anglap bekip, andin keyin təhlil kilip, jawap berimən, tooqra eytkanliringni kobul kili- mən, tooqra eytmioqlanliringni tənkit kili- mən digən bolidu.

Biz haman ixiniximiz kerəkki, pütün dunyada bolsun, bizning Zhongguoda bolsun, kəp sanlık kixilər—yahxi kixilər. Kəp sanlık kixilər diginimiz 51 pirsənt kixi bol- mastın, bəlki 90 pirsənttin artuk kixi. Məmlikitimizdiki

---

\* Bu — yoldax Mao Zedong Shanghəydə etküzülgən kadirlar yioqinida səzligən səz.

600 milyon ahalə iqidə ixqilar, dihanlar—bizning asasiy ammimiz. Gongchəndang iqidiki, yaxlar ittipakı iqidiki, demokiratik partiyə - guruḥlar iqidiki, okuoquqlar wə ziyaflar iqidiki kəp sanlık kixilər — haman yahxi kixilər. Ular haman ak kəngül, səmimi, ular hiligər əməs, yaman niyətlik əməs. Buni etirap kılıx kerək. Bu hər ketimki hərkəttə ispatlanıjan. Məsilən, bu ketim, okuoquqlarni elip eytsak, Beyjing daxüdə 7 mingdin artuk adəm bolup, ongqlar 1, 2, 3 pirsəntnilə təxkil kılıdu. 1, 2, 3 pirsənt digən nimə? Jahil tayanq unsurlar, daim qataq qikiridiojanlar, jahanni bexioqa kiyidiojanlar baxtin - ahir 50 nəqqila adəm bolup, 1 pirsəntkə yətməydi. Kalojan 1, 2 pirsənt kixilər—ular üçün qawak qalojan, ularni həmaya kılqanlar.

Ozığə ot tutaxturux asan əməs. Həzir, angliximqə, silərning bu yerdə bəzi yoldaxlar otni taza tutaxturmiojanlioja puxayman kiliwetiptu. Meningqə, Shanghəydə obdanla tutaxturojan, əmma anqə yetərlik bolmiojan, humardin qikkudək bolmiojan, undak obdan boluxini burunla bilgən bolsa, rasa tutaxturojan bolmamti? Zəhərlik ot əssə, əsüwərsun, jin - xəytanlar səhnigə qiksa, qikiwərsun, ulardin korkup nimə kılattıng? Mən 3-aydila, korkmanglar, digən idim. Partiyimiz iqidə bəzi yoldaxlar jahanning malimatang bolup ketixidin korkidu. Meningqə, bu yoldaxlar səmimi - sadik, partiyini kəzdə tutidu, dələtni kəzdə tutidu, pəkət qong ixlarni kərmigən, zor kəp sanlık kixilərning yəni 90 nəqqə pirsənt kixilərning yahxi kixilər ikənligini məlqərliyəlmigən. Ammidin korkmaslıq kerək, ular biz

bilən billə. Ular bizni tillixi mümkün, lekin bizgə muxt atmaydu. Ongqilar intayın azqılık, baya eytkandək, Beyjing daxüedə 1, 2, 3 pirsəntnilə təxkil əlidid. Bu yerdə eytiloqını — okuoquqlar. Jiaoshou, fujiaoshou-laroqa kəlsək, biraz ohximaydu, ongqilar təhminən 10 pirsəntqə bolsa kerək. Solqılar mu 10 pirsənt ətrapida. Bu ikki tərəp bir birdin kelixmaydu. Arılıktikilər 80 pirsənt qamisini təxkil əlidid. Korkidioğan nimisi bar? Bəzi yoldaxlırimizda biraz korkux bar, ular əyning ərülüp qüxüxdin korkidu, asmannıñ kəmtürülüp qüxüxdin korkidu. Kədimdin tartip pəkət “Qiguoluk asmandın ənsirəptu”<sup>(1)</sup>kən, yəni hılıki Henənlük asmannıñ kəmtürülüp qüxüxdin korkuptikən. Uningdin baxka hıqqim asmannıñ kəmtürülüp qüxüxdin korkmioğan. Əyni alsak, meningqə, bu ey ərülüp qüxməydu, tehi əmdila yasaloğan tursa, əndək kılıp xunqə asan ərülüp qüxitid?

Kıskisi, əndəkla yerdə bolsun, 90 nəqqə pirsənt kixi—bizning dostımız, yoldiximiz, korkmaslık lazımlı. Ammidin nimixka korkısən? Ammidin korkuxning daolisi yok. Kimlər rəhbiri kixilər diyilidu? Guruppa baxlıoji, bənzhang, zhibu shujisi, məktəpning xiaozhangi, dangweyning shujisi—bularning həmmisi rəhbiri kixilər, yənə yoldax Ke Qingshimu bar, mənmu xuning biri. Bislərning əman xunqılıkla siyasi dəsmayımız bar, yəni həlkə az - tola ix kılıp bərdük. Hazır ot tutaxturuldi, 90 pirsənttin artuk kixi yoldaxlırimizni otta tawlaxni ümit əlidid. Yoldaxlırimizning həmmisidə anqə - munqə nuksan bar, nuksan yok kim bar? “Adəm əwliya əməs,

hatalık ətküzməydi ojan kim bar”, һаман az - tola hata gəp kılıp қойиду, az - tola hata ix kılıp қойиду, alayluk, guənliaozhuyilikka ohxax. Bundak nərsilərni kəpinqə angsız һalda sadir kildi.

Kərəllik “ot tutaxturux” lazim. Buningdin keyin kandak elip berix kerək? Silərqə, buningdin keyin yilioqa bir ketim tutaxturux kerəkmu yaki 3 yilda bir ketim tutaxturux kerəkmu? Meningqə, hiq bolmioqanda kəbisə yil wə қatlang ayoja ohxax boluxi kerək, 3 yilda bir kəbisə bolidu, 5 yilda yənə bir kelidu, dimək, bir 5 yillik pilan iqidə, hiq bolmioqanda, 2 ketim tutaxturux lazim. Sun Wukong həzriti Laojünning 8 kismətlik oqioqida tawlinip, tehimu qinikkən ikən. Sun Wukong kaltis xəhs əməsmidi? Kixilər uni “təngrigə təng kelidiqan əwliya” dəydiqə, xundak bolsimu 8 kismətlik oqakta tawlinip qıkkən. Tawlinip qikix digən gəp bar əməsmu? Tawlax eritix-bazoqanlax digən bolidu, təmür ərə peqta eritilidu, polat tüz peqta eritilidu. Polat eritilip bazoqanlinidu. Ҳazır polat par bazoqini bilən bazoqanlinidu. Bazoqanlax karamət қattık bolidu - də! Büt adəmlərmə tawliniximiz kerək. Bəzi yoldaxlardın tawlinixka қoxulamsən dəp sorisang, “Wah, rasa bir tawlanıqum bar, kəmqiligidim bar - də” dəp, taza қoxulidu. Həmmə adəm tawlansaq bolatti dəydu. Adəttə tawlinimən diyix asan gəp, rastin tawlinixka kəlgəndə, rastin par bazoqini bilən bazoqanlinixka kəlgəndə, yaltiyiwalidu, korkup ketidu. Bu ketim bir tawlinix boldi. Bir məhəl kün - ay tutulup, yər - jahanni қarangoqluk kaplap kətti. Ikki hil xamal qıktı: Biri — zor kəp sanlıq

yahxi kixilər qıkaroqan xamal, ular qong hətlik gezit qaplap, gongchəndangning kəmqılıgi bar, tüzitixi kerək, didi; yənə biri — intayin az sandiki ongqilar qıkaroqan xamal, ular bizgə hujum kıldı. İkki tərəp bir nixanoqa hujum kıldı. Lekin kəp sandiki kixilərnin hujum kılıxi zərür idi, hujum kılqını toqraq boldı. Bu biz üçün bir tawlinix boldı. Ongqilarning hujumumu biz üçün bir qiniqix boldı. Həkiki tawlanduq disək, bu ketim yənilə ongqilaroqa rəhmət eytiximiz kerək. Ongqilarning partiyimizgə, kəng ammiqə, ixqilar sinipioqa, dihanlaroqa, yax okuoquqilaroqa xuningdək demokiratik partiya-guruqlarоja bərgən tərbiyisi bək qong boldı. Həmmə xəhərdə az - tola ongqi bar, bu ongqilar bizni aqdurup taxlimakqi boldı. Bu ongqilarni hazır biz қorxap yokitiwatımız.

Bizning inkilawimiz — həlkning inkilawi, purolətariyat rəhbərligidiki 600 milyon həlkning inkilawi, həlkning ixi. Demokiratik inkilap — həlkning ixi, sotsiyalistik inkilap — həlkning ixi, sotsiyalistik kurulux — həlkning ixi. Undak bolsa, sotsiyalistik inkilap wə sotsiyalistik kurulux yahximu, yahxi əməsmu? Uning nəticisi barmu, yokmu? Nətijə asasiy orunda turamdu yaki hatalık asasiy orunda turamdu? Ongqilar həlk ixining nəticisini inkar kıldı. Bu birlinqisi. İkkinqisi, կaysı yənlülxə karap mengix kerək? Bu tərəpkə mangsang, sotsiyalizimoja mangisən, u tərəpkə mangsang, kapitalizimoja mangisən. Ongqilar bu yənlülxni burap, kapitalizim yolioqa mangmakqi. Üqinqisi, sotsiyalizim kuruxta kim rəhbərlik kılıxi kerək? Puroletariyat rəh-

bərlik kılıxi kerəkmu yaki burzuaziyə rəhbərlik kılıxi kerəkmu? Gongchəndang rəhbərlik kılıxi kerəkmu yaki axu burzua ongqiliri rəhbərlik kılıxi kerəkmu? Ongqilar, gongchəndang rəhbərlik kilmisun, dəydu. Meningqə, bu ketimkisi — bir qong bəs - munazirə, muxu 3 məsilə üstdikı qong bəs - munazirə. Bir ketim munaziriləxkən yahxi. Bu məsililərdə munazirə bolup bakmıqən.

Demokratik inkilap uzak muddətlik munazirə arkılık bolqan idi. Qing sulalisining ahirki yilliridin buyankı xinhay inkilawi, Yüən Shikəygə karxi turux, beyfa uruxi, Yapon baskunqilirioja karxi urux — həmmisi munazirə arkılık bolqan idi. Yapon baskunqilirioja karxi turux kerəkmu, yok? Koral həmmini həl kılıdu nəziriyisi tərəpdarları, Zhongguoning korali yetixməydu, karxi turojili bolmaydu, diyixti; yənə bir kisim kixilər, korkmaymız, yənilə adəm asasiy orunda turidu, koral həkningkigə yətmisimu, uruxuxka bolidu, diyixti. Buningoja ulinipla kəlgən azatlıq uruxmu **munazirə** arkılık boldi. Chongqingdiki tənpən, Chongqingdiki kona siyasi kengəx, Nənjingdiki tənpənlərning həmmisi — munazirə. Jiang Jieshi bizning pikrimizni, həlkning pikrini pütünləy anglimidi, u urux kilmakqi boldi. Urux nətijisidə u yengildi. Dimək, u demokratik inkilap munazirə arkılık boldi, uzak muddətlik rohiy təyyarlıq arkılık boldi.

Sotsiyalistik inkilap tez boldi. 6-7 yıl iqidila kapitalistik mülükqilikni wə uxşaç ixləpqikarоquqilar ning yəkkə mülükqiligini sotsiyalistik əzgərtix asasiy jəhəttin orunlinip boldi. Lekin adəmni əzgərtix, gərqə biraz əz-

gərtkən bolsakmu, tehi yetərlik əməs. Sotsiyalistik əzgərtixtə ikki tərəp bolidu: Biri—tüzümni əzgərtix, yənə biri—adəmni əzgərtix. Tüzüm digəndə mülükqilik tüzümlə əməs, üstkərulmimus bar, asaslıqı—hakimiyət organları, idиologiyə. Məsilən, gezit idиologiyə dairisigə kiridu. Bəzilər, gezittə sinipiylilik yok, gezit sinipiylilik kürəx-ning korali əməs, dəydu. Bundaq diyix toqra əməs. Hıq bolmioğanda, jahən'girlik yokilixtin burun, gezit, idиologiyigə yatidioğan türlük nərsilər sinipiylilik munasi-wətni eks əttüridu. Məktəp tərbiyisi, ədibiyat - sənət digənlər idиologiyə, üstkərulma bolup, bularda sinipiylilik bar. Təbii pənlərning ikki təripi bolidu, təbii pənlərning əzidin eytkanda, ularda sinipiylilik bolmayıdu, lekin təbii pənlərni kim tətkik kılıx wə ulardin kim paydilinixning sinipiyliloğunu bolidu. Daxüelərning til - ədibiyat xisi bilən tarih xisida weyxinlun əng kəp. Gezitqılardə weyxinlun əng kəp. Silər ijtimal pənlər sahəsidila weyxinlun kəp dəp karimanglar, təbii pənlər sahəsidimu nuroqun weyxinlun bar. Təbii pənlər bilən xuqullinidioğan nuroqun kixilərning dunyakarixi—weyxinlunqə karax. Sən su nimilərdin tərkip tapkan disəng, su ikki hil elementtin tərkip tapkan, dəydu, buningda ular weywulunqi, axu əmiliy əhwal boyiqə ix kəridu. Jəmiyatni կandak əzgərtixkə kəlgəndə, ular weyxinlunqi. Istil tüzitixtə biz gongchəndangni obdan tərtipkə salımız dəymiz, ularning arisidiki bəzi adəmlər gongchəndangni yokitimiz dəydu. Bu ketim muxundak bəzi əhwallar axkarilandı.

Onqilar hujum kiloqan qaoqda, bizning siyasitimiz pəkətla anglax, sözliməslik boldi. Birnəqqə həptiqiqə,

baxni tik tutup, kulakni ding tutup angliduk, bir eoñizmu söz kilmiduk. Uning üstigə, ittipak əzalirini, partiyə əzalirini həwərləndürüp koymay, zhibu shujiliri, zhibu wey-yüənhuylirinimu həwərləndürüp koymay, ularni əzara tutuxuxka köyüwəttük, hər kim əz yolini tapsun diduk. Məktəpning dangweyi, bax zhibulirioqa bəzi düxmənlər sukünum kiriwaloqan, Qinghua daxüe dangweyining wey-yüənliri iqidə düxmən bar ikən. Sən bu yerdə məjlis aqsang, u düxmən'gə eytip turoqan, bundaklar “həkikətkə kaytkanlar” dəp atılıdu. Həkikətkə kaytkan jiangjünler bar əməsmidi? Hilikisi—“həkikətkə kaytkan ədiplər”. Bu ixtin düxmənmə hoxal, bizmu hoxal. Düxmən tərəp gongchəndang əzalirining “həkikətkə kaytkan”lıqını kərüp, gongchəndang “bitqit” bolidoqan boldi, dəp taza hoxal boldi. Bu qetim ənqılıgi bitqit boldi? Shanghəydikidin həwirim yok, Beyjingdiki məktəplərdə partiyə əzaliridin təhminən 5 pirsənti bitqit boldi, ittipak əzaliridin keprək, bəlki 10 pirsənt yaki uningdin keprəgi bitqit bolqan boluxi mümkün. Bundak bitqit boluxni, intayın lilla boldi, dəymən. Məyli 10 pirsənt bolsun, 20 pirsənt bolsun, 30 pirsənt bolsun, 40 pirsənt bolsun, ķıskısı, bitqit bolsa, bək hoxal bolimən. Sening kallang burzua idiyisi bilən tolup kətkən, weyxinlun bilən tolup kətkən, sən gongchəndangoja, yaxlar ittipakioqa sukünum kiriwelip, kommunizimqi digən atakka igə boluwaloqining bilən, əmiliyəttə, sən kommunizimoja karxi yaki arisalda unsur. Xunga, biz tərəptin “həkikətkə kaytkanlar” qıksa bizmu hoxal bolımız. Partiyini tazilax, ittipakni tazilax қaşan muxundak pakız bolqan?

Ular əzliri qikip kətti, bizning taziliximizning hajiti қalmidi. Lekin, hazır əhwal əzgərdi, əksiqə bolup қaldi. Biz ongqilarnı birlə korxiwelividük, ongqilar bilən munasiwitı bolğan birak ongqi bolmioqan nuroqun kixilər қozojılıp birlə pax kiliwidi, ular “həkikətkə kaytmay-diojan” bolup қaldi. Hazır ongqilarning küni təs bolup қaldi, bəzi ongqilar həkikətkə kaytti. Mən 3- ayda muxu yerdə səzliginimdin buyankı 100 kün iqidə wəziyəttə xunqə qong əzgirix boldi.

Bu ketimki ongqilaroja karxi kürəx haraktır jəhəttin asasən siyasi kürəx. Sinipi kürəxning hər hil xəkli bar, bu ketimkisi hərbi kürəx əməs, iqtisadiy kürəx əməs, asasən siyasi kürəx. Idiyiwi kürəxning tərkiwi barmu, yok? Bar, lekin, meningqə, siyasi kürəx asasiy tərkipni təxkil kılıdu. Idiyiwi kürəx asasən keyinkı baskuqta bolidu, u oqur - oqur xamal, sim - sim yamoqur usuli bilən bolidu. Gongchəndangning istil tüzitixi, yaxlar ittipakining istil tüzitixi — idiyiwi kürəx. Bir baldak əsüx, Marksizimni həkiki türdə bizə üginix lazim. Həkiki türdə əzara yardım kılıx kerək. Kandaq kəmqilik bar, zhuguənzhuyi az - tola barmu, yok? Guənliaozhuyi az - tola barmu, yok? Biz həkiki türdə bax katurup oylap, az - tola hatırə yezip, birnəqqə ay dawamlaxturup, Marksizimlik səhiyimizni, siyasi səhiyimizni wə idiyiwi səhiyimizni bir baldak əstürüximiz lazim.

Ongqilaroja kayturma zərbə berix yənə bir-kanqə 10 kün, birər ay dawam kılars. Ongqilar-ning səzi gezitkə bu yıl bir yıl besilsa, kelər yili bir yıl besilsa, yandurki yili bir yıl besilsa, ənə xundak besili-

wərsə, ix kılıxmu təs bolidu. Ongqilar xunqilikla, ongqlarning səzi besilip bir yərgə berip kaldi, besiwərgüdək unqiwalla kəp nərsisimu yok - tə. Buningdin keyin bizə yepik besix, bizə oquq besix, bolsa besix, bolmisa basmaslıq kerək. Meningqə, 7-ay ongqilaroja қayturma zərbə berixtə yənilə qakqilioqay bir ay bolidu. Ongqlar boran - qapkunni bək yakturidu, oqur - oqur xamal, sim - sim yamoqurni bək yakturmayıdu. Biz oqur - oqur xamal, sim - sim yamoqurni təxəbbus kılımız əməsmə? Ular, oqur - oqur xamal, sim - sim yamoqur bolup, hər künə ak yeoqın boliwərsə, maysilar sesip ketidu, aqarqılıq bolidu, uningdin kərə boran - qapkun bolqını yahxi, dəydu. Silərning Shanghəydə birsi «Kaoqining “kündüzi” қakıldıxi» digən bir makalini yazoqan əməsmidi? U “kaşa” muxu təklipni կոյօջան idi. Ular yənə, silər gongchəndang adil əməs, ilgiri bizning ədiwimizni bərgəndə boran - qapkun qikiriwidinqlar, əmdi əzənglarning ədiwini berixkə kəlgəndə, oqur - oqur xamal, sim-sim yamoqur dəwatisilər, dəydu. Əmiliyəttə, ilgiri biz idiyə əzgərtix elip berixtimu, jümlidin Hu Shi, Liang Shuminglarnı tənkít kilixtimu, partiyə iqigə, oqur - oqur xamal, sim - sim yamoqur usuli boyiqə boluxi kerək, dəp yolyoruk qüxürgən iduk. Dunyadiki ixlar haman əgritokay bolidu. Məsilən, yol mangoqanda, haman əcip - aylinip mengixka toopra kelidu. Mogənshən teoqioqa berip bakğanmidinqlar? Qikixtimu, qüxüxtimu 18 aylanma bar. Jəmiyəttiki hərkətlər haman burma xekildə aloğa ilgiriləydu. Həzir ongqilarni yənə ķezix, boxaxmaslıq kerək, yənilə boran - qapkun qikirix lazim. Ular

boran - qapkun qıqaroqanlıktın, biz xundak kilsak, ulardin eq aloqandək bolidu. Muxu qaoqdila ongqilar oqur - oqur xamal, sim - sim yamoqurning yahxilioqını bilidu. U qeküp ketiwatkanlıoğı üçün, bir tal pahal ker-simu esiliwaloqusi kelidu. Huddi Huangpujiang dəryasida qeküp ketiwatkan adəm bir tal pahal bolsimu esili-walmakqi bolqandək. Meningqə, hılıki “kaoşa” əmdi oqur - oqur xamal, sim - sim yamoqurni taza alkixlaydu. Hazir boran - qapkunluq wakit, 7- ay etüp, 8- ayoqa kəl-gəndə, oqur - oqur xamal qıkırıp, sim - sim yamoqur yaqdursak bolidu, qunki kezixka hıqkanqə birnərsə kalma-ydu - də.

Ongqilar—nahayiti yahxi səlbı okutkuqi. Bizning Zhongguoda əzəldin xundak bolup kəldi, ijabi okutkuqimu, səlbı okutkuqimu bolqan. Adəm ijabi wə səlbı jəhətlərdiki tərbiyigə muhtaj. Yapon jahan'gırlığı—bizning əng qong, əng yahxi səlbı okutkuqımız. Ilgiri yənə Qing həkümiti, Yüən Shikəy, Beyyyang jünfa, keyin bolsa Jiang Jieshilarning həmmisi bizning nahayiti yahxi səlbı okutkuqımız bolqan idi. Ular bolmisa Zhongguo həlkini tərbiyiləp kətkili bolmaytti, gong-chəndangning ijabi okutkuqi boluxila kupaya kılmayıtti. Hazirmu xundak. Bizning nuroqun gəplirimizni ular anglimaydu. Anglimaydu diginimizdə, kandaq kixilər anglimaydu? Nuroqun arılıktiki zatlar anglimaydu, bolupmu ongqilar anglimaydu. Arılıktiki zatlar dərguman bolup turidu. Ongqilar əsla anglimaydu, nuroqun gəplərni biz ularoğa digən iduk, lekin ular anglimay, əzi bilgənqə ix kıldı. Məsilən, biz “ittipaklıq — tənkít — ittipaklıq”ni

təxəbbus ķilsak, ular anglimidi. Biz, əksilinkilapqılarnı tazilaxta nətijə asasiy orunda turidu, disək, ular bunimu anglimidi. Biz, demokiratiyə - mərkəzləxtürük tütümi boluxi, puroletariyat rəhbərligidiki həlk demokiratiyisi diktaturisi boluxi kerək, disək, ular bunimu anglimidi. Biz, hərkəysi sotsiyalistik dələtlər wə pütün dunyadiki teqlikpərvər həlkələr bilən birlixix kerək, disək, ular yənə anglimidi. Kiskisi, bu nərsilərning həmmisi səzləngən bolsimu, ular hıqqaysisini anglimidi. Yənə bir nuk-tini yəni zəhərlik otni otiwetix kerək - digənni ular bolupmu anglimidi. Jin - xəytanlar otturioqa qiksun, andin ularni kərgəzmə kılıaylı, kərgəzmə kiloqandanın keyin, kəpqilik, jin - xəytanlar yahxi əməs ikən, uni yokitiwetix kerək, dəydu. Zəhərlik ot ünsun, andin otiwetəyi, otiwelip, oojud kılıxka bolidu. Bu gəplər diyilgənmu, yok? Diyilgən idioqu? Zəhərlik ot yənilə qikiwərdi. Dihanlar hər yili ənə xu ot bilən həpilixidu, yəni hər yili uni birkənqə nəwət otap turidu, əmma u ot zadi gəp anglimastın, əsüweridu. 10 ming yil otisimu yənə əsüb turidu, 100 milyon yıldın keyinmu əsüb turidu. Ongqilar otilixtin korkməydu, qünki mən səzligən qaoğda, otni otiwetix kerəkliginila eytkən idim, əmma otaxka tutux ķilinmioğan idi; yənə kelip, ular biz zəhərlik ot əməs, hux purak gül, silər bolsanglar zəhərlik ot, silərni otiwetix kerək, biz oti-lixka tegixlik əməs, dəp karidi. Ular ezlirining dəl oti-lixka tegixlik nərsilər ikənlərini hiyalıqimu kəltürmidi.

Həzir mən yukarıda səzləp etkən axu 3 məsilə üstidə munazirə boluwartidu. Sotsiyalistik inkilap tez

boldi, partiyining ətkünqi dəwrдiki zongluxiəni toluq munaziridin etmidi, partiyə iqidə toluq munazirə қilin-midi, jəmiyəttimu toluq munazirə қilinmidi. Bu huddi kalining otni awal yalmap - yalmap yutuwetip, қarnini toxқuzuwalojandin keyin, asta - asta kəxiginigə ohxax boluwatidu. Biz tüzüm jəhəttə, aldi bilən, ixləpqikirix wastilirigə bolojan mülükqilik jəhəttə, andin üstkərulma jəhəttə — məyli siyasi tüzüm, məyli idiologiyə jəhəttə bolsun, sotsiyalistik inkilap elip barduk, lekin toluq munazirə kanat yaydurulmidi. Bu կetim gezit, səhbət məjlisi, qong yioqin, qong hətlik gezit arkılık munazirə kanat yayduruldi.

Qong hətlik gezit — yahxi nərsə, bu xəkilni əwlattin - əwlattka қaldurux kerək. Kongfuzining «Muğakimə wə bayan» digini əwlattin-əwlattka ətüp kəldi, “5 dəstur”, “13 risalə” əwlattin - əwlattka ətüp kəldi, “24 tarih” mu əwlattin - əwlattka ətüp kəldi. Bu qong hətlik gezit xəklini əwlattin - əwlattka қaldurmamdu? Meningqə, qo-ķum қaldurux kerək. Məsilən, kəlgüsidiə zawutlarda istil tütütitix elip berilojanda, qong hətlik gezit qikirilamdu? Meningqə, qikirix kerək, kanqə kəp bolsa, xunqə yahxi. Tilning sinipiyləqi bolmioqinidək, qong hətlik gezitningmu sinipiyləqi bolmaydu. Yengiqə ədibiy tilning sinipiyləqi yok, bizlər nutuk səzlisək, yengiqə ədibiy tilda səzləymiz, Jiang Jieshimu yengiqə ədibiy tilda səzləydu. Hazır hıqkim koniqə ədibiy tilda səzliməydu, hıqkim “təhsil kilojan bilimni təkrar əylimək kəngülni xad - horam kilmioqaymu”, “dost - yarənlər yiraktın kəlsə, hoxallık bəhx ətmigəymu” diməydu. Purole-

tariyat yengiqə ədibiy tilda səzləydu, burzuaziyimu yengiqə ədibiy tilda səzləydu. Puroletariyat qong hətlik gezittin paydilinixi mümkün, burzuaziyimu qong hətlik gezittin paydilinixi mümkün. Ixinimizki, zor kəp-qilik kixilər puroletariyat tərəptə turidu. Xuning üqün, qong hətlik gezit digən bu қoral puroletariyatka paydilik, burzuaziyigə paydisiz. Bir məhəl, 2-3 həptə, kün - ay tutulup, yər - jahanni қarangojuluk kaplap ketip, goya burzuaziyigə paydilik bolqandək boldi. Biz baxni tik tutup qidap turux digəndə, axu 2-3 həptə kəzdə tutul-oğan, bu qaoqda, kəzgə uyku kəlmidi, galdın tamak etmədi. Silər tawlinimiz dəysiləroqu? Birnəqqə həptə kəzgə uyku kəlməslik, galdın tamak etməslikning əzi—tawlinix, seni ərə peqka selip kəydürgənlik əməs.

Nuroqun arılıktiki zatlarning təwrən'ginimu nahayiti yahxi boldi. Təwriniwidi, təjribigə igə boldi. Arılıktikilərning alahidiligi—təwrinip turux, bolmisa ular nimə üqün arılıktikilər dəp atlidu? Bu bexi — puroletariyat, u bexi — burzuaziyə, yənə nuroqun arılıktikilər bar, ikki bexi kiqik, otturisi qong. Lekin, arılıktikilər, tegi - təktidin elip eytkanda, yahxi kixilər, ular — puroletariyatning ittipakqisi. Burzuaziyimu ularni ittipakqi kiliwellixning koyida bolidu, bir məhəl xundak bolqandəkmə kıldı. Qünki arılıktikilərmə bizni tənkít kıldı, əmma ular yahxi niyət bilən tənkít kıldı. Ongqilar arılıktikilərning bizni tənkít kiloqanlıqını kərüp, parakəndiqilik saldı. Silərning Shanghəydə Wang Zaoshi, Lu Yi, Chen Renbing, Peng Wenying yənə Wu Yin'gə ohxax bir əsas ongqi xəhsler qikip parakəndiqilik

saldi. Ongqilar parakəndiqilik seliwidi, arılıktikilər elixip қaldi. Ongqilarning bowisi Zhang Bojün, Luo Longji, Zhang Nəyqilər bolup, həmmisi Beyjingdin qiki. Beyjing digən yər kanqə kalaymikanlaxsa, xunqə yahxi, kanqə toluk kalaymikanlaxsa, xunqə yahxi. Bu — bir təjribə.

Bayan qong hətlik gezit həkkidə səzlidim, bu — bir xəkil məsilisi, əndək xəkil bilən urux ķılıx məsilisi. Qong hətlik gezit urux korallirining biri bolup, u militik, yan қoral, jiguənqianglar oqxax yenik korallar tipioqa kirdi. Ayrupilan, zəmbirəklər tipioqa «Wenhuy-bao» geziti kirsə kerək, «Guangming ribao» geziti wə baxka bəzi gezitlərmə kirsə kerək. Bir məzgil gong-chəndangning gezitimə ongqilarning səzlirini bastı. Biz ongqilarning gəp-səzlirini əynən besix toqrisida buyruk qüxürduk. Biz muxundak usul bilən wə baxka usullar bilən, kəng ammini ijabi wə səlbi jəhətlərdin tərbiyigə igə kıldı. Məsilən, «Guangming ribao» geziti bilən «Wenhuybao» gezitining hizmətqiliyi bu kətim nahayiti qongkur tərbiyigə igə boldi. Ular burun əndək bolsa puroletariyat geziti, əndək bolsa burzuaziyə geziti, əndək bolsa sotsiyalistik gezit, əndək bolsa kapitalistik gezit bolidiqanlıqını pərk etəlməydi. Bir məzgil ularning ongqi rəhbərliri gezitni burzuaziyə geziti kilip կոյօղան idi. Bu ongqi rəhbərlər puroletariyatka əq, sotsiyalizimoja əq. Ular məktəplərni puroletariyat tərəpkə baxlimay, bəlkı burzuaziyə tərəpkə baxlaydu.

Burzuaziyini wə kona jəmiyyəttin kəlgən ziyalilarnı

əzgərtix kerəkmu, yok? Ular əzgərtixtin bək қorkıdu, əzgərtix diyilsə, ularda bir hil tuyqu yəni "horsinix tuyopusi" pəyda bolidu, əzgərtkənsəri horsiniweridu. Bu — bir hil hata səz. Əzgərtkənsəri xunqə oqurur boluxi, oqururluk tuyopası boluxi kerək, qünki əzgərtixning zərürlüğini əzi sezidu - də. U kixilərning "sinipiy engi" nahayiti yukuri, ular əzlirini əzgərtixning hajiti yok dəp karaydu, əksiqə, purolətariyatni əzgərtməkqi bolidu. Ular dunyani burzuaziyining kiyapiti boyiqə əzgərtixkə intilidu, purolətariyat bolsa dunyani purolətariyatning kiyapiti boyiqə əzgərtixkə intilidu. Mening-qə, kəp sandiki kixilər, 90 pirsənttin artuk kixilər ikkilinix, oylinix, anqə halimaslıq, arisalda bolup turuxtək jəryanni baxtin kəqürüp, ahir əzgərtixni halaydiojan bolidu. Əzgərtkənsəri əzgərtixning zərürlüğini his kılıp baridu. Gongchəndangmu əzgərtiliwatidu, istil tüzitixning əzi — əzgərtix, kəlgüsidiə yənə istil tüzitix elip berilidu. Sən bu ketim istil tüzitix bolup ətkəndin keyin yənə bolmaydu dəmsən? Muxu ketimkəi istil tüzitix bilən guənliaozhuyi tükəp ketəmdə? 2-3 yilla ətsə, u həmmini untuydu, hili ki guənliaozhuyi yənə qiki- du. Adəmning axundak bir təripi bar, asanla untup əkalidu. Xuning üqün, bir məzgil ətkəndin keyin, istil tüzitip turux kerək. Gongchəndangning istil tüzitixi zərür ikənu, burzuaziyə wə kona jəmiyəttin kəlgen ziyalilar ning istil tüzitixi zərür əməsmikən? Əzgərtix zərür əməsmikən? Ularning istil tüzitixi tehimu zərür, ularni əzgərtix tehimu zərür.

Həzir hərkəysi demokratik partiyə - guruqlar istil

tüzitiwatmamdu? Pütkül jəmiyət istil tüzitixi kerək. Istilni tüzətkənning nimə yamini bar? Hilikidək uxxak-qüxxək ixlar əməs, bəlki qong ixlar, luxiən məsilisi tüzitilidioqan tursa. Hazır demokiratik partiyə - guruhlarning istil tüzitixining mühim nuktisi — luxiən məsilisini tüzitix, burzua ongqilirining əksilinkilawiy luxiənini tüzitix. Meningqə, tüzitix toqra boldi. Hazır gongchəndangning istil tüzitixining mühim nuktisi luxiən məsilisini tüzitix əməs, istil məsilisini tüzitix. Demokiratik partiyə-guruhlarda bolsa hazır istil məsilisi ikkinqi orunda turidu, kaysi luxiəndə mengix məsilisi asasiy orunda turidu. Zhang Bojün, Luo Longji, Zhang Nəyqi, Chen Renbing, Peng Wenyi, Lu Yi, Sun Dayüllərning əksilinkilawiy luxiənidə mengix kerəkmu yaki baxqa bir luxiəndə mengix kerəkmu? Aldı bilən bu məsilini aydinglaxturuwelix kerək, mən eytən munu 3 məsilini aydinglaxturuwelix lazım: Sotsiyalistik inkilap wə sotsiyalistik kuruluxning utukları, nəqqə yüz milyon həlkning əməs? Sotsiyalizim yolioja mengix kerəkmu yaki kapitalizim yolioja mengix kerəkmu? Əgər sotsiyalizimni yoloja koyidioqan bolsak, kaysi partiyə rəhbərlik əməsmu? Zhang Bojün - Luo Longji ittipakı rəhbərlik əməsmu yaki gongchəndang rəhbərlik əməsmu? Qong munazirə əməsmi arkilik, luxiən məsilisini aydinglaxturuwelix kerək.

Gongchəndangdimu luxiən məsilisi bar, axu “həkikətkə kaytənəklər”, gongchəndang iqidiki, yaxlar ittipakı iqidiki ongqilar üçün luxiən məsilisi. Jiaotiao-

zhuyi hazır luxiən məsilisi əməs, qünki u xəkillənmidi. Partiyimizning tarihida birnəqqə ketim jiaotiao-zhuyilik luxiən məsilisi yüz bərdi, qünki u tüzüm, siyaset, gangling bolup xəkillən'gən idi. Həzirki jiaotiaozhuyi tüzüm, siyaset, gangling bolup xəkillənmidi, uningda bəzi қattık nərsilər bar idi, hazır muxundak bazojanlax, otta tawlax arkılık umu biraz yumxidi. Hərkəysi idarə, məktəp, zawutlarning rəhbərliri "bina-din qüxüwatidu" əməsmu? Ular guomindang istili wə loyilar aditini taxlidi, əməldar, loyi boluwalmaydiqan boldi. Kopiratiplarning zhurenliri amma bilən billə yər teridi, zawutlarning changzhangliri, dangwey shujiliri chejiənlərgə berip, ixqilar bilən billə əmgək kıldı, guənliaozhuyi zor dərijidə azaydi. Bu istilni kəlgüsidiimu yənə tüzitip turuxka toqra kelidu. Qong hətlik gezit qikirip, səhbət məjlisi eqip, tüzitixkə wə tənkít əkilixkə tegixlik məsəlilərni türə ayrip həl əkilix kerək. Yənə, bir baldak əsüx, bize Marksizim üginix kerək.

Mən ixinimənki, biz Zhongguoluklarning kəpqi-ligi — yahxi kixilər, biz Zhonghua milliti — yahxi millət. Bizning millitimiz bəkmü daoli səzləydu, na-hayiti կizojin, na-hayiti zirək, na-hayiti batur. Mən mərkəzləxkən birlikmu bołqan, janlıq - tetiklikmu bołqan yəni mərkəzləxtürəxmu bołqan, demokirati-yimu bołqan, intizammu bołqan, ərkinlikmu bołqan muxundak bir wəziyətning barlıkkə kəltürülükini ümit əkilimən. Hər ikki tərəp boluxi lazı, bir tərəpla bolsa, yaloquz intizamla bolsa, yaloquz mərkəzləxtü-rüxlə bolsa, həkning aqızını etip қoyup, səzligili

koymisa, əslidə toqra bolmioqannimu tənkít ķiloqli koymisa bolmaydu. Səz kilixnı təxəbbus kiliç kerək, janlıq - tetik bolux kerək. Yahxi niyət bilən tənkidiy pikir bərgənla bolsang, səzligüqidə əyip yok, məyli sən қanqılık ətkür tənkít ķiloqın, қanqılık қattık tillap kətkin, bu əyip əməs, ədiwing berilməydu, sanga kiqik ayak kiygüzülməydu. Kiqik ayak digən nimini kiysə, adəmni kiynap koyidu. Həzir қandaq kixigə kiqik ayak kiygüzümüz? Ongqilaroja kiygüzümüz. Ongqilaroja az - paz kiqik ayak kiygüzüp koyux zərür.

Ammidin korkmaslik, amma bilən billə bolux kerək. Bəzi yoldaxlar ammidin sudin korkkandək korkidu. Silər su üzüp turamsilər? Mən baroqanla yerimdə su üzüxnı təxəbbus kılıp kəldim. Su — yahxi nərsə. Sən hər kuni bir saat üginidioqanla bolsang, üzüldürüp koymay, bugünmu berip, ətimu berip, muxundak 100 kün dawamlaxtursang, su üzüxnı ügini-welingingoja mən kepil. Birinqidin, ustazning hajiti yok, ikkinqidin, yəl kamirning hajiti yok, yəl kamir bilən üginimən disəng üginəlməysən. "Yak, manga jan tatlik, üzüxnı ukmayımən!" dimə. Awal teyiz yerdə üzməmsən. Əgər 100 kün ügənməkqi bolsang, teyiz yerdə 30 kün məxk kilsang üginiwalalaysən. Üginiwalsangla, məyli Changjiang dəryasiqə baroqın, məyli Teq okyanıqə baroqın, həmmisi ohxax, bir hil su, xunqılıkla bir nərsə. Bəzilər, su üzüx kəlidə qəküp kətsəng, dərhal tartıwal-qılı bolidu, əlüp kətməysən, Changjiang dəryasında üzsəng, qataq bolidu, süyi xunqə tez akıdioqan tursa, qəküp kətsəng, nədin tapidu? dəp adəmni korkitidu.

Meningqə, bu — naustilar ning gezi. Bizning su üzüx kəhrimanlırimiz, su üzüx kəlidiki okutkuqilirimiz, jiaoshoulırimız dəsləptə Changjiang dəryasında qüxükə jür'ət kılalmayıttı, hazır jür'ət kılıdıqan boldı. Silərning Huangpujiang dəryası idimu hazır kixilər üzüwat-mamdu? Huangpujiang, Changjiang dəryalırı — bir tiyinmu həjlənməydiqan su üzüx kəli. Təmsil kılıy, həlk suoja ohxax, hər dərijilik rəhbərlər bolsa, su üzgü-qigə ohxax, sən sudin ayrılmışlıq, suning ekimi boyiqə mengixing, suning ekimioja karxi mangmaslı-qing kerək. Ammini tillimaslıq kerək, ammini tillaxka bolmaydu! Ixqilar ammisini, dihanlar ammisini, oku-oquqlar ammisini, demokiratik partiyə - guruqların kəp sandiki əzalırını və ziyalilarning kəp sandikilirini tillaxka bolmaydu, amma bilən ərəfələr xələfələr xələfələr bolmaydu, daim amma bilən billə bolux kerək. Ammimusun hatalıq etküzüp əlyuxi mümkün. Ular hatalıq etküzgəndə, biz daolini yahxi səzliximiz kerək, yahxi səzlisəkmə anglimisa, kütüp turuxımız, pəyti kəlgəndə, yənə səzliximiz kerək. Birak, huddi su üzgəndə sudin ayrılmışlıqımızda ohxax, ulardin ayrılmışlıq kerək. Liu Bey Kongmingni ələnə kəltürüp, "belik suoja igə boloqandək" boldı, digən, dimisimu xundak ix boloqan, romanlarda axundak yezilipla kalmastın, bəlki tarihtimu axundak yeziloqan, bumu belik bilən suning munasiwitigə ohxaydu. Amma — Kongming, rəhbərlər bolsa Liu Bey. Biri — rəhbərlik ələnəsi, yənə biri — rəhbərlik ələnəsi.

Əkil - parasət ammidin kelidu. Mən əzəldin,

ziyalilar əng bilimsiz kelidu, dəp keliwatimən. Bu — wayioşa yətküzüp eytilojan söz. Ziyalilar կuyruqını birla dinggaytiwidi, Sun Wukongning կuyruqindinmu uzun bolup kətti. Sun Wukong 72 hil əzgirip, ahirda կuyruqını xunqiwala uzartip tuq yaqılıqi կiliwalojan. Ziyalilar կuyruqını dinggaytiwaldimu, boldi! “Akang kariojat jahanda birinqi hisaplanmisimu, ikkinqi hisaplinidu”, “Ixqilar, dihanlar digən nimə idi? Silər ‘dət’, uning üstigə, ilipning sunuqinimu bilməysilər” dəydu. Lekin, qong wəziyət məsilisini ziyalilar bəlgiliməydu, ahirki hisapta, əmgəkqilər bəlgiləydu, bəlki əmgəkqilərning əng ilojar kismi yəni puroletariyat bəlgiləydu.

Puroletariyat burzuaziyigə rəhbərlik kılamdu yaki burzuaziyə puroletariyatka rəhbərlik kılamdu? Puroletariyat ziyalilaroja rəhbərlik kılamdu yaki ziyalilar puroletariyatka rəhbərlik kılamdu? Ziyalilar puroletariyat ziyalisi boluxi kerək, baxka qikix yoli yok. “Terə bolmisa, tük nimigə bekiniidu”<sup>(2)</sup>, burun ziyali digən bu “tük” mundak 5 “terə”gə bekinojan, yəni mundak 5 terigə tayinip jan bakkan: Birinci terə — jahən'girlik mülükqılıgi. İkinci terə — feodalizim mülükqılıgi. Üçüncü terə — guənliao kapitalizim mülükqılıgi. Demokiratik inqilap 3 qong taoqni aqdurmakçı əməsmidi? Xundak, jahən'girlik, feodalizim wə guənliao kapitalizimni aqdurmakçı idi. Tətinqi terə — milli kapitalizim mülükqılıgi. Bəixinçi terə — uxxak ixləpqi-karojuqlar mülükqılıgi, yəni dihanlar bilən kol sənəət-qilərning yəkkə mülükqılıgi. Burunki ziyalilar aldinkı

3 terigə yaki keyinki 2 terigə bekinatti, axu terilergə bekinip jan bakattı. Hazır bu 5 terə tehi barmu? "Terə bolmay" қaldı. Jahān'gırlar қuyruqını tikiwətti, ularning təəllukatlırını biz қolimizoja alduk. Feodalizim mülük-qılığı yokaldi, yər dihanlar oja təəlluk boldı, hazır yənə kopiratsiyiləxtürüldi. Guənliao kapitalizim karhaniliri dələt ihtiyarioja etküzüwelindi. Milli kapitalistik soda-sanaəttə omum bilən hususilar xirikqılığı yoloja koyulup, asasiy jəhəttin (tehi pütünləy əməs) sotsiyalistik soda - sanaətkə aylanduruldi. Dihanlar bilən koş sanaətqılərning yəkkə mülükqılığı kolliktip mülükqılıkkə aylanduruldi, bu tüzüm hazır tehi mustəhkəm əməs, yənə birkənqə yoldin keyin andin mustəhkəmlinidu. Bu 5 terining hıqkaysisi қalmidi, lekin u yənilə "tük"kə təsir kərsitudu, muxu kapitalistlar oja təsir kərsitudu, muxu ziyalilar oja təsir kərsitudu. Hılıki birkənqə terə ularning kallisidin zadi qıkıp kətməydu, qüxicidim xuni kəridu. Kona jəmiyəttin wə kona yoldin kəlgən kixilər həmixə axu kona turmuxtin, kona adətlərdin mehrini üzəlməydu. Xuning üçün, adəmni eżgərtixkə tehimu uzak wakit ketidu.

Hazır ziyalilar kaysi terigə bekinidu? Omumi mülükqılık digən terigə, puroletariyatning wujudioja bekinidu. Ularni kim bakıdu? Ixqilar, dihanlar. Ziyalilar — ixqilar sinipi wə əmgəkqılər təklip kılɔjan əpəndim, sən ularning balılırını okutuwatkan turukluk, yənə hojayinning gepini anglimay, əzəngning hılıkidək birnimiliringni, bagu ədibiyatini, Kongfuzini yaki kapitalizimning birnimilirini okutup, bir kisim əksil-

inkilapqilarни тәрbiyilеп qiksang, ixqilar sinipi unimaydu, seni boxitiwetidu, kelər yili təklipnamə əwətməydu.

Buningdin 100 kün ilgiri mən muxu yerdə, kona jəmiyəttin kəlgən ziyalilarning əmdi asasi қalmidi, ular əslidiki ijtimai - iqtisadiy asasidin məhrum boldi, yəni hiliqi 5 terə қalmidi, yengi terigə bekinixtin baxka amali yok, digən idim. Bəzi ziyalilar hazır linggirtaktaq bolup, dəkkə - dükkidə turmakta. Ular bexi asmanoja yətməy, puti yərgə təgməy muəllək turuwatidu. Mən bularni "lim üstidiki alijanaplar" dəymən. Ular axu lim üstidə yürudu, kaytip ketəy disə, u tərəp kūp - kuruk bolup қaldı, hiliqi birnəqqə terə қalmidi, makaniqa ketəlməydiqan boldi. Makansız қalojan turukluk, ular yənə puroletariyatning wujudioja bekinixn halimaydu. Puroletariyatning wujudioja bekiniqmən disəng, puroletariyatning idiyisini tətkik қilixing, puroletariyatka az - tola muhəbbət baoqlxing, ixqi, dihanlarni dost tutuxung kerək. Ular undaқ kilmidi, u tərəpning kūp-kuruk bolup қalojanlioqini bilip tursimu, yənilə hiliqi nərsilirini oylawatidu. Biz hazır ularni oyqinixka dəwət kiliwatimiz. Bu ketimki qong pipən arkilik, meningqə, ular azdur - keptur oyqinar.

Arılık һaləttiki ziyalilar oyqinixi, կuyruqını bək igiz dinggaytiwalmaslioqı kerək, sening biliming qəqlik. Meningqə, bundaқ kixilər həm ziiali, həm ziiali əməs, yerim ziiali digən tüzükək. Qunki sening biliming xunqılıkla, qong daoli səzləxkə kəlgəndə hatalixip қalisən. Hazır hiliqidək ongqi ziyalilar toqrisida səzliməy turayli, ular — əksiyətqilər. Arılıktiki ziyaliların-

Ətküzgən hatalioji xuki, ular təwrəndi, yənülüxni enik kərəlmidi, bir məhəl yənülüxtin adixip қaldı. Sening xunqə kəp biliming turukluk, nimə üçün hatalixisən? Sən xunqiwala kaltis turukluk, kuyruqingni xunqiwala dinggaytiwalojan turukluk, nimə üçün təwrənding? Tam təpisidə bir tüp ot, xamal qiksa 1ingxiydu. Dimək, sening biliming qaoqlik. Bu jəhəttə bilimi keplər — ixqilar, dihanlar iqidiki yerim puroletarlar. Sun Dayüning hiliqi birnimilirining toqra əməsligini ular bir kərüpla biliwalojan. Kərəng, kimning bilimi üstün ikən? Yənilə axu qala sawatlarning bilimi üstün. Qong wəziyətni bəlgiləxni, qong yənülüxni bəlgiləxni puroletariyattın - sorang. Mən — muxundak adəm, birər ixni ķilmakqi yaki birər qong tədbirni bəlgili-məkqi bolsam, uning bolidiojan - bolmaydiojanliojini ixqi - dihanlar ammisidin sorimay, ular bilən pikirləxməy, ular bilən məslihətləxməy, ularoja arilixip turidi-ojan kadirlar bilən məslihətləxməy koymaymən. Buning üçün jaylaroja berip - kelip turuxka toqra kelidu. Beyjingda olturuwərgən bilən bolmaydu, Beyjingdin hiqnimə qikmaydu! U yərdə ham əxya yok. Ham əxyanıñ həmmisi ixqilardin, dihanlardın elinidu, həmmisi jaylardın elinidu. Zhonggong zhongyang goya bir jiagong ķılıx zawudi, u muxundak ham əxyalarını pixxiklap ixləydi, bəlki yahxi ixlixi kerək, yahxi ixlimisə, hatalık yüz beridu. Bilim ammidin kelidu. Həlk iqidiki ziddiyətlərni toqra həl ķılıx digən nimə? U bolsimu həkikətni əmiliyəttin izləx, ammiwi luxiən. Tegi - təktidin eytəkanda, ammiwi luxiən digən

ikki söz. Ammidin ayrılımaslik kerək, bizning amma bilən bolğan munasiwitimiz huddi belikning su bilən bolğan munasiwitigə, su üzgüqilərning su bilən bolğan munasiwitigə ohxax.

Ongqılarnı bir kaltək bilən ujukturuwetix kerək-mu? Ularnı birnəqqə kaltək urup köyuxmu nahayiti zərir. Sən uni birnəqqə kaltək urmisang, əlgən bolup yetiwalidu. Bundaq adəmlərgə hujum kilmisang, ularnı koqlap köymisang bolamdu? Hujum kiliç zərir. Lekin bizning məksidimiz — hujum kılıp uni қayturup kelix. Biz hər hil usullardin paydilinip, rasa hujum kılıp, ularnı pütünləy yitim қaldursak, ularnı қoloja kəltürgili bolidu, həmmisini dimigəndimu, hər əhalda, bir kismini əzgərtiwaloqli bolidu. Ular ziyali, bəziliri qong ziyali, ularnı қoloja kəltürüwalsak, karoja kelidu. Ularnı қoloja kəltürüp, az - tola ix kılduruxımız kerək. Ular bu ketim taza yardım bərdi, səlbə oğutkuqi bolup, həlkni səlbə tərəptin tərbiyilidi. Biz ularnı Huangpujiang dəryasında taxliwətməkqi əməs, yənilə kesəlni dawalap, adəmni қutkuzux pozitsiyisini tutimiz. Ehtimal, bəzilər biz tərəpkə ətkili unimas. Sun Dayüğə ohxax adəmlər tolimu jahillik kılıp, əzgirixni halimisa məyli. Hazır bizning kılıdioğan nuroğun ixlirimiz bar, əger kündə digüdək hujum kiliç bilən bolup kətsək, 50 yil hujum kilsək, қandaq bolup ketidu! Bəzi kixilər əzgirixni halimisa gərigə kirip münkür - nikir bilən kərüxsun. U münkür-nikirgə: Mən 5 terining қoqdioquqisi, mən nahayiti “jigərlik”, gongchəndang, həlk ammisi meni kürəx kıldı, mən bax əgmidi, karxılıq kərsitip kəldim,

disun. Birak, xuni bilip koyojinki, əmdi münkür-nikirmu almixiptu. Bu münkür - nikirning birinqisi — Marks, ikkinqisi — En'gels, üçinqisi — Lenin. Hazir ikki dozak bar, kapitalizim dunyasining münkür - nikiri, ehtimal, yənilə konisi bolsa kerək, sotsiyalizim dunyasida axu kixilər münkür - nikir boldi. Meningqə, əzgərməydiojan jahil ongqilar 100 yıldın keyinmu ədiwini yəydu.

### IZAHILAR

- (1) «Liezi. Təngri iltipati babi» oqa қaralsun.
- (2) «Zuo Qiuming təzkirisi. Xigong 14- yili» oqa қaralsun.

## 1957-YIL YAZ PƏSLIDIKI WƏZİYƏT\*

(1957- yil 7- ay)

Məmlikitimizning sotsiyalistik inkilap dəwridə, gongchəndangoja karxi, həlkə karxi, sotsiyalizimoja karxi burzua ongqiliri bilən həlk otturisidiki ziddiyət—düxmən bilən əz otturisidiki ziddiyət, düykanglıq, murəssə ķilojili bolmaydiqan, həyat-mamatlıq ziddiyət.

Ixqilar sinipioja wə gongchəndangoja ojaljiranə hujum ķilojan burzua ongqiliri — eksiyətqilər, eksil-inkilapçılar. Bundak dəp atimay, ongqi dəp atax, birinqidin, arılıktikilərni ķoloja kəltürüxkə asan bolsun üqün; ikkinqidin, ongqilarnı parqılap, bir kisim ongqilarnı əzgirix imkaniyitigə igə ķılıxka asan bolsun üqün.

Ahirda əzgərməy kepkalojan bir kisim burzua ongqiliri — jaħillar, ular ixpiyonluq ķilmisa, yənə buzojunqılık hərkətləri bilən xuqullanmışila, ularoqimu az - maz ix berilidu, ularmu gongminlik həkukidin məhrum ķilinmaydu. Bundak ķılıxta, nuroqun tarihiy

---

\* Bu — yoldax Mao Zedong 1957- yil 7- ayda Qingdaoda qaķirilojan shengwey, shiwey shujiliri yioqini dawamida yazoqan bir parqə mağala bolup, xu yioqında besip tarkitilojan, xu yili 8- ayda yənə partiya iqidiki rəhbiriyy kadirlar-ning okuxi üqün besip tarkitilojan.

wəkələrdə qekidin axşan siyasət köllinixning akiwiti-ning yahxi bolmioqanlıqı kəzdə tutulojan. Biz yiraknırak kerüximiz kerək, birşanqə on yıldın keyin bu wəkəgə karaydiojan bolsak, bizning burzua ongqilirioja bundak muamilə kılöqanlioqımızning puroletariyat inki-lawiy ixlirioja qongkur təsir kərsətkənligi wə qayət zor mənpəət yətküzgənlərini kərimiz.

Bizning nixanimiz — mərkəzləxtürümü, demokratiyimu boローン, intizammu, ərkinlikmu boローン, iradə birligimu, xəhslərning kəngül azadılığı wə janlıktetiklikmu boローン muxundak bir hil siyasi wəziyətni barlıqka kəltürük, xuning bilən sotsiyalistik inkilap wə sotsiyalistik kuruluxka payda yətküzüp, kiyinqılıklarnı aşanrak yengip, məmlikitimizdə zamanıwi sanaətni wə zamanıwi yeza igiliginə tezrək gülləndürüp, partiyə wə dələtni birkədər mustəhkəmləp, heyim - hətərlərgə birkədər bərdaxlıq berələydiojan kiliş. Omumi tema həlk iqidiği ziddiyətni toopra həl kiliş wə düxmən bilən əz otturisidiki ziddiyətni toopra həl kilixtin ibarət. Usul — həkikətni əmiliyəttin izləx, ammiwi luxiən. Buningdin kelip qikidiojan usul — partiyə iqidikilər bilən partiyə sırtidilikilər birlikdə zor siyasi ixlər fangzheniçə munasiwətlik yioqlınlarnı eqix, axkara istil tüzitix, partiyə wə həkumətning birmunqə hatalık - kəmqliklilini geztılərdə tənkít kiliş. Demokratik partiyə-guruqlar, maarip sahəsi, ahbarat sahəsi, pən - tehnika sahəsi, ədibiyat - sənət sahəsi, səhiyə sahəsi, sodasanaət sahəsidə, ixqilar sinipi, dihanlar sinipining hərkəysi təbikiliri, kol sanaət ixqiliri wə xəhər - yezι-

lardiki baxka əmgəkqilər arisida istil tüzitix wə sotsiyalistik tərbiyə elip berix, uni muddətkə wə türkümə bəlüp pəydin-pəy yoloqa köyux kerək. Buningda, burzuaziyə wə burzua ziyaliliri üçün ularoqa sotsiyalistik əzgərtixni kobul kildurux məsilisi turidu; uxxaq burzuaziyə (dihanlar wə xəhər-yezilardiki mustəkil əmgəkqilər) bolupmu hallik ot-tura dihanlar üçünmu ularoqa sotsiyalistik əzgərtixni kobul kildurux məsilisi turidu; ixqilar sinipi wə gongchəndangning asasiy koxuni üçün bolsa istil tüzitix məsilisi turidu. Bular — haraktiri ohxax bolmioqan ikki ijtimali fənchouqa yatidioqan məsilə. Muxundakı ohximaslıq bar tursa, nimə üçün birdəkla istil tüzitix digən xoar köyulidu? Buning səwiwi xuki, istil tüzitix digən xoarnı kəp sanlıq kixilər asanraq kobul kılıdu. Biz kixilərgə: Gongchəndang bilən ixqilar sinipi istil tüzitiwatkan yerdə, silərgə istil tüzitixning lazimi yokmu? diduk. Buning bilən nahayiti zhudong bolduk. Istil tüzitixning usuli — tənkít wə eż eżini tənkít kiliş, pakit köyux, daoli səzləx. Istil tüzitixning məksidi — kürəxning yənülüxini siyasi yənülüxni toqlarilax, idiyiwi səhiyyini əstürük, hizməttiki kəmqilik-lərni tüzitix, kəng amma bilən ittipaklıxix, burzua ongqilirini wə barlıq sotsiyalizimoqa karxi unsurlarnı yitim kıldurux həm ularnı parqı lax tərəpkə yetəkləx. Bu yerdə eytiloqan burzua ongqiliri gongchəndang iqigə wə yaxlar ittipakı iqigə kəz boyap kiriwaloqan, siyasi kiyapiti partiyə sirtidiki, ittipak sirtidiki ongqlarningkigə tamamən ohxaydioqan bəzi kixilərni eż

iqigə alidu, ular puroletariyat inkilawiy ixlirioja asılık kılıp, partiyigə ojaljırılıq bilən hujum ķildi, xunga ularni toluk pax kılıp həmdə həydəp qikirip, partiyə, ittipak təxkilini paklaxturux kerək.

Ammining kəpqılıgigə, aldi bilən ixqi - dihanlardın ibarət asasiy ammining kəpqılıgigə kət'i ixinix kerək, bu — bizning asasiy qikix nuktimiz. Soda, maarip-tin ibarət muxu ikki sahəni alsakmu, ongqilar ojaljırılıq bilən hujum kilojan qaoğda, kəp sanlık kixilər bir məhəl kaymukup, ikkilinip əelixi mümkün. Birkañqə həptidin keyin, ongqilaroja əayturma zərbə berix baxlanojanda, kəp sanlık kixilər oyoqinidudə, biz tərəpkə etidu. Xuning üçün, bu ikki sahədiki kəp sanlık kixilərgə ahir ixinixkə bolidu, ular əzgərtixni қobul ķildi. Puroletariyatning küqini tolimu təwən məlqərləx, burzua ongqilirining küqini tolimu yüksəri məlqərləxtək muxundak hatalikni bir-munqə yoldaxlar etküzgən idi. Həzir wilayət, nahiyə, rayon, yeza wə zawutlardiki kadırlar arısida yənə nuroğun kixilər xundak ķilmakta, ularni obdan əyil ķilix kerəkki, ular əzimiz tərəpning küqini təwən məl-qərlimisun, düxmən tərəpning küqini kəptürüwətmisun. Yezilarda, pomixxik, bay dihanlar əzgərtiliwatidu; ularning iqidiki bir kisim kixilər yənilə parakəndiqilik seliwatidu, ulardın huxyar bolux lazim. Hallik ottura dihanlarning kəp sandikiliri kopiratipta əelixni halaydu, az sandikiliri kapitalizim yolioja mangmakçı bolup, kopiratiptin qikip ketix dəwasını ķiliwatidu. Biz ularoja pərklik muamilə ķiliximiz lazim. Yezilarda

sinipiy luxiən'gə dikkət kiliç lazim, əslidiki kəmbəoqəl dihan, yallanma dihanlarnı rəhbərlik organlarında üstünlükkə igə kiliç, xuning bilən billə, ottura dihanlar bilən birlixixkə dikkət kiliç kerək. Mən zhongyangdin dərhal bir yolyoruk qıçırip, barlıq yeza ahalisigə bir ketim kəng kələmlik sotsiyalistik tərbiyə elip berixni, partiya iqidiki onqıl jihuyzhuyılıq idiyilərni pipən kiliçni, bəzi kadirlarning tar məhkimiqilik idiyisini pipən kiliçni, həllik ottura dihanlarning kapitalistik idiyisini wə xəhsiyətqilik idiyisini pipən kiliçni, pomixxik, bay dihanlarning əksilinkilawiy hərkətlirigə zərbə berixni қuwwətləymən. Buningda asasiy tiq uqini ikkilinip turoğan həllik ottura dihanlarqa karitip, ularning kapitalistik idiyisigə karita bir ketim daoli səzləx kürixi elip berix kerək. Buningdin keyin, bir yilda bir ketim kət'i boloğan daoli səzləx kürixi elip berip, rayon, yeza kadirlirining istil tüzitixigə maslixix, 3-hil kopiratiplarnı tərtipkə selixka maslixix, buning bilən kopiratiplarnı pəydin - pəy mustəhkəmləx kerək. Yezillardimu aldi bilən dihanlarnı "eqilik - sayrax"ka yəni pikir berixkə, gəp - sez kiliçka қozqax kerək. Andin keyin yahxilirioqa makul bolux, yamanlırını pipən kiliç kerək. Buni yükuridin himzət guruppisi əwətip, xu jaydiki kadirlarning yezilarda istil tüzitixni baxkurusioqa yardıməlxərtürük xərti astida pəydin - pəy elip berix kerək. Yezida xəhərdikigə ohxax, ya sotsiyalizim, ya kapitalizim digən muxundaq ikki yolning kürixi yənilə məwjut. Bu kürəx nahayiti uzak wakitta andin üzül - kesil əqləbigə erixələydi. Bu — pütkül

ətkünqi dəwriddiki wəzipə. Yezilarda, tirixqanlıq - iktisatqillik bilən əy tutuxni tirixqanlıq - iktisatqillik bilən kopiratip baxkurus bilən təng koyux, wətənni səyüx, kopiratipni səyüxnı ailini səyüx bilən təng koyux kerək. Tirixqanlıq - iktisatqillik bilən əy tutux məsilisini həl kılıx üçün ayallar təxkilatiqa tayinip hizmət ixləx bolupmu zərür. Yekinki birnəqqə yil iqidə, 35 milyart jing oqallə - paraq elix wə 50 milyart jing axlıq setiwelixni jəzmən orunlax kerək, kəm bolsa bolmayıdu. Yilik həsulning exix - kemiyixigə karap təngxəxkə bolidu. Yezilarda, məhsulat yıldın - yiloqa exip baroqanlıktın, axlioqı yetixməydiqan aililər yıldın - yiloqa azaymakta, xunga setip berilidioqan axlıq yıldın - yiloqa azaytilixi lazim. Xəhərlərdə axlıqning tolimu kəp setilip ketixinimu əhwaloqa karap azaytix kerək. Xundak ķiloqanda, dələtning axlıq zapisini yıldın - yiloqa kəpəytip, yüz berix ehtimalı boloqan jiddi ehtiyajning həddisidin qikkili bolidu. Əgər 85 milyart jingqə axlıqni ķoloqa kəltürəlmisək, mal bahəsi ola təsir yetidi, pütkül həlk igiligi pilanining onguxluk ijra kılıni - xioqa təsir yetidi həmdə jiddi əhwaloqa takabil turux təs bolup ķalidu, bu bəkmə həwplik. Bu yil küzlük yioqimdin burun, yezilarda dələt mənpəətigə wə kolliktip mənpəətkə etiwar bərməydiqan xəhsiyətqılık wə tar məhkimiqılıkkə karxi bir ketim kürəx elip berix kerək.

Əksilinkilapqılar bolidikən, jəzmən tazilax kerək. Adəm əltürűx az boluxi lazim, lekin əlüm jazası hərgiz əməldin ķaldurulmayıdu, hərgiz omumi kəqü-

rüm kılınmaydu. Jaza mudditi toxup koyup berilgənlərdin yənə jinayət ətküzgənlərni yənə tutup kelip kayta jaza həküm ķılıx kerək. Jəmiyəttiki lükqəklər, afeylər, oqlırlar, katillar, baskunqılık kılqanlar, hiyanətqılər, jamaət tərtiwini buzoqan, қanun - intizam oqa eoqır hilaplıq kılqanlar oħħax eoqır jinayət ətküzgənlərni xuningdək jamaət birdək buzuq adəm dəp hisaplıqanları jazalax kerək. Həzir siyasi - қanun tarmaklıridiki bəzi hizmətqılər wəzipisini ada kilmay, əslidə tutup kelip jazalaxka tegixlik bolqan kixilərnim tutup kelip jazalimaywatidu, bu toqra əməs. Yenik jinayətkə eoqır həküm qikirix toqra əməs, eoqır jinayətkə yenik həküm qikirixmu toqra əməs, hazırlıq wakıttiki həwp keyinkisi də. Kımarnı mən'i ķılıx kerək. Hurapi təxkilatlarnı əstayıdıl əməldin qaldurux kerək. Onqı okuquqıllarning baxlıklarını üzül - kesil pipən ķılıx lazımlı, bırak omumən eż ornida qaldurup baxqurux həmdə "okutkuqi" ķılıx lazımlı. Yukuridiki nuktilar ətkünqi dəwrgə uyoğun kelidu, bularoja shengwey, shiwey, aptonom rayonluq dangweylər məs'ul bolidu. Zhongyangning siyaset wə əmir - pərmanlırioja hilaplıq kılmaslıq xərti astıda, yərlik siyasi - қanun, mədiniyət - maarip tarmaklıri shengwey, shiwey, aptonom rayonluq dangweylər wə əlkilik, xəhərlik, aptonom rayonluq həlk weyyüənhuyılırının buyruqioja boysunuxi, hilaplıq kılmaslıqı kerək.

Həlk iqidiki ziddiyətni toqra həl ķılıx — bir omumi tema. Kəng türdə səzliniwərsə, singixip kalidu, oqlitə nərsimu oqlitə tuyulmaydu. Həlk iqidiki ziddiyətni idiyisidin ətküzüp, ekip eytip,

bir türküm məsilini toqra həl kilip, ünümgə erixsə, təjribə hasil kilsə, korkmaydiqan bolidu.

Yənə bir ketim eytip ətəy, həlk iqidiki ziddiyətni toqra həl kilix məsilisi diginimiz — partiyimiz əzəldin eytip keliwatkan ammiwi luxiəndə mengix məsilisi. Gongchəndang əzaliri amma bilən baməslihət ix ķilixka mahir boluxi, hərkəndak wakittimu ammidin ayrılmışloji lazımlı. Partiya bilən ammining munasiwiti bellik bilən suning munasiwitigə ohxax. Əgər partiya bilən ammining munasiwiti yahxi bolmisa, sotsiyalistik tützümni ornitix mümkün əməs; sotsiyalistik tützüm ornitiloqandimu, uni mustəhkəmləx mümkün əməs.

Armiyə kəp ketim istil tüzətti, 3 qong intizam, 8 diqqətni yoloja koydi, hərbi, siyasi, iqtisadiy demokiratiyidin ibarət 3 qong demokiratiyini yoloja koydi, urux waktida bəndə həmkarlıq guruppsi kurdi, jün'guenlər bilən əskərlər, armiyə bilən həlk iqkoyun - taxköyun boluxni yoloja koydi, adəm urux, adəm tillaxni 'mən'i ķildi, қaqqan əskərlərni etixni mən'i ķildi. Xunga əskərlər kətirənggü rohluk, ojalip boldi. Koral tutkan armiyə muxundak kılalayduyu, nimə üçün zawutlar, yezilar, idarilər, məktəplər əzidiki məsilə (ziddiyət) lərni besim bilən kayil ķilix usuli arkılık əməs, bəlki demokiratiyini jari ķildurup, səz bilən kayil ķilix usuli arkılık həl kılalmaydikən?

Jahān'gırılıktinmu korkmiojan yerdə, nimə üçün laobəyxinglardın korkımız? Laobəyxinglardın korkmiojan, həlk ammisini ojərəz uğmaydu, səz bilən kayil ķilojili bolmayıdu, besim bilənla kayil ķilix kerək dəp

karaydioqanlar həkiki kommunizimqi əməs.

Hainlar wə eojir dərijidə əzanun - intizamoja hilaplıq kilojanlarnı hisapkə almioqanda, istil tüzitixtə barlıq partiyə, ittipək əzalirini asrax, ularning hatalioqı wə kəm-qılıgını tüzitixigə, hizmət usulini yahxilixiqa, hizmət iqtidarını əstürüxicə, siyasi səwiyisini əstürüxicə, idiyiwi səwiyisini əstürüxicə zor küq bilən, səmimi yardım berix kerək. Gongchəndang əzaliri jəzmən kətirənggü rohluq boluxi, jəzmən əzaliri inkilawiy iradığə igə boluxi, jəzmən kiyinqılıktn korkmaydioqan wə egilməssunmas iradisi arkılık hərkəndək kiyinqılıknı yengidiqan rohka igə boluxi lazim, jəzmən xəhsiyətqılık, tar məhkəmiliq, mutlək təng təksimatqılıq wə ziyouzhu-yini yengixi lazim, undak bolmisa, ismi jismiqa layik gongchəndang əzasi hisaplanmaydu. Kətirənggü rohini yokatkan, inkilawiy iradisini yokatkan wə hatalioqida qing turuwalıqan bəzi kixilərgə kəp ketim tərbiyə bərsimu əzgərmigən əhwalda, dangwey ularni muwapik bir tərəp kılıxi, eojirlirini intizam bilən ədəpliği lazim.

Shengwey, shiweylarning, aptonom rayonluq dangweylarning birinqi shujiliri (baxka shujilarmu ohxax) din, omumi dairidiki hizmətkə yetəkqılık kılıxka paydılık bolsun üçün, yerim yıldın bir yilioqıqə wakıt iqidə birər kopiratip, birər zawut, birər soda dukini, birər məktəpni əzliri biwastə tətkik kılıp, bilim hasil kılıp, pikir bayan kılıx həkukioqa igə bolux tələp kılınidu. Wilayət, nahiyə, rayonlarning dangwey shujilirimu xundak kılıxi kerək.

Bu ketimki burzua ongqilirini pipən kiliixning əhmiyyitini kiqik qaoqlimaslıq kerək. Bu — siyasi səp wə idiyiwi səptiki uluq sotsiyalistik inkilap. Yaloquz 1956 - yildiki iktisadiy səptiki (ixləpqikirix wastilirigə boloğan mülükqilik jəhəttiki) sotsiyalistik inkilapningla boluxi kupayə kilmaydu, uning nətijisimu mustəhkəm bolmaydu. Ven'griyə wəkəsi buningoja ispat. Yənə siyasi səp wə idiyiwi səptiki üzül - kesil sotsiyalistik inkilapmu boluxi kerək. Gongchəndangning demokiratik partiyə - guruhlar, ziyalilar sahəsi wə soda - sanaətqilər sahəsidiki bir kisim kixilər (ongqilar) arisida rəhbərlik hökükining boluxi əlwəttə mümkün əməs, qünki ular — düxmən; kəp sanlıq kixilər (arılıktikilər) arisida rəhbərlik hökükü mustəhkəm əməs; bəzi mədiniyət - maarip orunlırında partiyə rəhbərliyi tehi pəkət ornitilmidi. Arılıktikilərgə karita mustəhkəm rəhbərlik hökükini ornitix həmdə uni mümkün kədər baldurraq mustəhkəmləx kerək. Burzuaziyə wə burzua ziyaliliyi gongchəndangoja kənglidə қayıl əməs, ularning iqidiki ongqilar biz bilən elixip bekixka bəl baoqlıjan idi. Elixividə, məoqlup boldi, andin əzlirining zamanining etüp kətkənligini, ümit қalmaqanlioqını qüxəndi. Pəkət muxu wakittila, ularning iqidiki kəp sanlıq kixilər (arılıktikilər wə bir kisim ongqilar) andin bara - bara yuwaxlixip, əzlirining burzua məydanidin bara - bara wazkeqip, puroletariyat tərəpkə etüp, puroletariyatka tayinip jan bekixka bəl baoqlidi. Az sandiki kixilər əlgiqə əzgərmisə, ular əzlirining əksiyətqil nuktiinəzirini gərigə aloqaq kətsun. Lekin biz huxyarlioqımızni əstürü-

ximiz lazımlı. Bilix kerəkki, ular pulsət tapsila yənə alitopilang kətiridu. Bu kürəx hazırlın baxlap yənə 10 yıldın 15 yiloğqə sozuluxi mümkün. Obdan ixlənsə, wəkti kiskirixi mümkün. Bu, 10 — 15 yıldın keyin sinipiyy kürəx əqidü, digənlik əməs, əlwəttə. Dunyada jahəngirlik wə burzuaziyə tehi məwjuṭ bolupla turidikən, məmlikitimizdiki əksilinkilapqılar wə burzua ongqılırinin hərəkəti əhaman sinipiyy kürəx haraktirini elipla əlmashtırin, bəlkı əhaman həlkaradiki əksiyətqılər bilən maslaxşan bolidu. Nəwəttiki kürəxni, idiyə jəhəttin tehimu qongkur, tehimu üzülkesil elip berix üçün, zərür bir başquqtin keyin, boran-qapğun xəklidin oqur - oqur xamal, sim - sim yamoqur xəkligə etküzüx kerək. Birinci həl kiliqə jəngdə, etkən birqanqə ay iqidə, asaslıqı, yekinki ikki ay iqidə biz əqlibə kıldıq. Əmma omumi yüzlük əqlibini қoloqa kəltürüx üçün, yənə birqanqə ay qongkur əzizixka toqra kelidu, əhpila - xapila yioqixturup əyuxka hərgiz bolmayıdu. Bilix kerəkki, əgər bu jəngdə əqlibə əlmalısak, sotsiyalizimdin ümit yok.

Qong munazırə omumi həlkə haraktırılıq bolup, u inkilap wə əqruluq ixliri toqrimu, toqra əməsmu (inkilap wə əqruluqning nəticisi asasiy orunda turamdu, turmamdu), sotsiyalizim yolidə mengix kerəkmu, kerək əməsmu, gongchəndangning rəhbərliyi kerəkmu, kerək əməsmu, puroletariyat diktaturisi kerəkmu, kerək əməsmu, demokiratiyə - mərkəzləxtürük tüzümi kerəkmu, kerək əməsmu, xuningdək dəlitimizning diplomatiyə siyasiti toqrimu, toqra əməsmu digən'gə ohxax

zor məsililərni həl kıldı wə həl kilmakta. Muxundak bir ketimlik omumi həlk haraktirlik qong munazirining boluxi nahayiti təbii idi. U Sovet ittipakıda 20 - yillarda bołożan (Trotski qatarlıklar bilən bir məmlikətə sotsiyalizim կuroqili bolamdu, yok digən məsilə munazirə kılınoqan<sup>(1)</sup>), dəlitimizdə 50- yillarning 7 - yılıda boldı. Biz əgər bu ketimki munaziridə toluk ojəlibə kazinalmisak, dawamlik aloja basalmaymır. Biz munaziridə ojəlibə kazinidioqanla bolsak, məmlikitimizning sotsiyalistik əzgərtix wə sotsiyalistik kuruluxini zor dərijidə ilgiri sürələymiz. Bu — dunyawi əhmiyyətkə igə uluq wəkə.

Qüixinix kerəkki, məmlikitimizdə zamaniwilaxkan sanaət asasını wə zamaniwilaxkan yeza igilik asasını kurux üçün, hazırlın baxlap yənə 10 yıldın 15 yiloqə wakit ketidu. 10 yıldın 15 yiloqə bołożan arılıkta ijtimali ixlepqikirix küqliri birkədər toluk rawajlansa, andin bizning sotsiyalistik iqtisadiy tüzümimiz wə siyasi tüzümimiz əzining birkədər toluk maddi asasişa igə bołożan hisaplinidu (Həzir bu maddi asas tehi taza toluk əməs), andin dəlitimiz (üstkərulma) toluk mustəhkəmlən'gən hisaplinidu, andin sotsiyalizim jəmiyyiti tüptin kuruloğan hisaplinidu. Həzir tehi kurulmidi, yənə 10 yıldın 15 yiloqə wakit ketidu. Sotsiyalizimni kurup qikix üçün, ixqilar sinipi əzining tehnik kadirlar қoxunioşa igə boluxi lazim, əzining jiaoshoulini, okutkuqiliri, alimliri, muhbirliri, ədipliri, sən'ətkarlıları wə Marksizim nəziriyiqiliri қoxunioşa igə boluxi lazim. Bu nahayiti zor қoxun, adəm az bolsa bolmaydu. Bu wə-

zipini buningdin keyinkı 10 yıldın 15 yiloğıqə boローン wakıt iqidə asasiy jəhəttin həl kılıx kerək. 10 yıldın 15 yiloğıqə boローン wakittin keyinkı wəzipə bolsa ixləpqi-kirix küqlirini yənimu ilgiriligən halda rawajlandurup, ixqilar sinipi ziyaliliri қoxununu yənimu ilgiriligən halda kengəytip, tədriji halda sotsiyalizimdin kommunizimoğa etüxning zərür xərtlirini hazırlap, səkkizdin on-ojiqə 5 yillik pilan arkılık iqtisadiy jəhəttə Amerikiçə yetixiwelix wə uningdin exip ketixkə təyyarlık kılıxtın ibarət. Gongchəndang əzaliri, yaxlar ittipaki əzaliri wə barlıq həlkning həmmisi bu wəzipini bilixi, həmmisi tirixip üginixi kerək. Xərt - xaraiti barlar tirixip tehnika üginixi, kəsp üginixi, nəziriye üginixi lazım, xundak kılıp ixqilar sinipi ziyalilirining yengi қoxununu yetixtürüx kerək (Bu yengi қoxun kona jəmiyəttin kəlgən, həkiki yosunda əzgirip ixqilar sinipi məydanida qing turoğan barlıq ziyalilarnı əz iqigə alidu). Bu — tarih bizning aldimizə қoçoğan uluq wəzipə. Ixqilar sinipi ziyalilirining bundak zor yengi қoxuni yetixtürülmidiqə, ixqilar sinipining inkilawiy ixliri toluk mustəhkəmlinəlməydu.

Zhongyang wə elkə, xəhərlərning istil tüzitix, ong-qılarnı pipən kılıx wə arılıktiki ammini қoloja kəltürük-tin ibarət üq wəzipə jəhəttə təjribə hasil kılınanlıqı zor ix. Bu təjribə boローンda, ix asanoqa qüxidu. Buningdin keyinkı birkanqə ay iqidiki wəzipə — wilayət wə nahiyələrgə təjribə hasil kılıxni ügitix. Həzirdin baxlap bu yil kix, kelər yil ətiyazojiqə boローン wəzipə — rayon wə yezilarqa təjribə hasil kılıxni tədriji ügitix; xəhərlər-

də bolsa, rayonlaroqa, zawut - kan asasiy қatlam orunlaroqa wə məhəllə ahələ weyyüənhuylırioqa təjribə hasil қılıxni ügitix. Xundak kılçanda, həmmə yorup ketidü, ammiwi luxiən nuroqun kixilər üçün yaloqan gəp bolup қalmaydu, həlk iqidiki ziddiyətni birkədər asan həl kılçılı bolidu.

Shengwey, shiweylarning, aptonom rayonluk dangweylarning birinqi shujiliri wə pütün dangwey bu uluq kürəxni pütünləy əz қolida tutuxi kerək. Demokiratik partiyə - guruqlar (siyasi sahə), maarip sahəsi, ahbarat sahəsi (jümlidin barlıq gezit wə zornallar), pən - tehnika sahəsi, ədibiyat - sən'ət sahəsi, səhiyə sahəsi, soda - sanaət sahəsidiki siyasi əzgərtix hizmitini wə idiyə əzgərtix hizmitini pütünləy əz қolida tutuxi kerək. Əlkə, xəhər, aptonom rayonlarning əzlirining Marksizim nəziriyiqiliri, əzlirining alim wə tehnik hadımları, əzlirining ədipları, sən'ətkarları wə ədibiyat - sən'ət nəziriyiqiliri boluxi, əzlirining yaramlıq gezit - zornal təhərirləri wə muhbirləri boluxi kerək. Birinqi shujilar (baxka shujilarmu xundak) gezit wə zornaloja alahidə əhmiyət berixi, əzini қaqurmaslıoji kerək, se lixturup turux üçün, hər bir kixi az bolçanda 5 gezit, 5 zornalni körüp turuxi kerək, xundak kılçanda andin əzinin gezit - zornallırını yahxiliyalaydu.

Ongqilarni pipən қılıx ixi pütkül demokiratik partiyə - guruqlarını, ziyalilar, soda - sanaətqilər sahəsini nahayiti қattık zilziligə saldı. Ularning iqidiki kəp sanlıq kixilər (arılıktikilər) ning sotsiyalizim yolunu wə proletariyatning rəhbərlığını qobul қılıxka mayıl ikənligini

kərүx kerək. Hər hil kixilərdə bundak mayillikning dəriisi ohxax bolmaydu. Kərүx kerəkki, sotsiyalizim yolını həkiki kobul kiliç wə puroletariyatning rəhbərligini həkiki kobul kilixtin ibarət muxu asasiy nuktilarda hazır ularda pəkət bir hil mayilliç bolsimu, lekin muxundak mayilliç bolidiojanla bolsa, ular burzua məydani-din ixqilar sinipi məydaniqa ətüxtək uzun musapidə tunji kədəmni başkan bolidu. Əgər bir yillik istil tüzitixni baxtin kəqürsə (bu yil 5-aydin kelər yil 5-ayoqı-qə), zor bir kədəm aloqa basidu. Ilgiri bu kixilərdə sotsiyalistik inkilapka katnixixka rohiy təyyarlik yok idi. Bu inkilap ular üçün uxtumtut bolup қaldı. Gongchəndang əzaliri iqidiki bir kisim kixilər üçünmu xundak boldi. Ongqılarni pipən kiliç wə istil tüzitix u kixilər üçün, kəng amma üçün qongkur bir sotsiyalistik tərbiyə bolidu.

Qong hətlik gezitni soda dukanlirining magizinliri, yezilar (rayon - yezilar), baxlanoquq məktəplər, armiyining ying wə liəndüyliridin baxqa orunlarning həmmisidə kollinxixka bolidu. Məmlikitimizning xaraitida, bu—puroletariyatka paydilik, burzuaziyigə paydisiz bir kürəx xəkli. Qong hətlik gezittin қorkuxning asasi yok. Ali məktəplər, zhongyang, əlkə - xəhər, wilayət, nahiyə dərijilik organları wə xəhərlərdiki qong karhanalar üçün qong hətlik gezit, səhbət yioqini wə munazirə yioqini — ziddiyətlərni pax kiliç wə tügitix, kixilərni aloqa basturuxning nahayiti yahxi 3 hil xəkli.

Istil tüzitix dawamida, hərkəndək wakitta ixləp-qikirixka wə hismətkə dəhli yətküzməslik kerək. Jaylar

istil tüzitixtə əzигə қарaxlıq organlarning həmmisidə birla wakitta elip barmastın, muddətkə wə türkümge bəlüp elip berixi kerək.

Dəhxətlik dolğunlardın korkmay, uningoja baxni tik tutup takabil turux kerək. Birər orun üçün eytənda, təhminən 2 - 3 həptidə kəlkün ətüp ketidü, ongqilaroqa kayturma zərbə berixtin ibarət yengi baskuqka etüxkə bolidu. 2 - 3 həptigiqə, hərkəysi orunlarning rəhbərliri ongqilarning ojaljiranə hujumlilioqa nisbətən baxni tik tutup, rəddiyə bərməy anglapla turuxi, dikkət - eti-warini mərkəzləxtürüp təhlil - tətkik kılıxi, küqni toplap, kayturma hujumoja təyyarlinixi, solqlılar bilən ittipaklıxip, arılıktikilərni koloja kəltürüp, ongqilarnı yitim kəlduruxi kerək, bu — bir yürüx nahayiti yahxi Marksizimlik celüe.

Qong sayrax, qong eqilik baskuqi (bir tərəptin istil tüzitix, bir tərəptin əzgərtix), ongqilaroqa kayturma zərbə berix baskuqi (bir tərəptin istil tüzitix, bir tərəptin əzgərtix), nuktilik əldə tərtipkə selix - əzgərtix baskuqi (dawamlik eqilik - sayrax), hər bir kixi həjjət üginix, tənkítləx wə əsləx, əzini əstürük baskuqi, bular — zhongyang, əlkə - xəhər, wilayət, nahiyidin ibarət 4 dərijilik organlar istil tüzitixtə besip etidiojan 4 baskuq. Uningdin baxqa, xəhər wə yezillardiki asasiy katlam orunlarning istil tüzitiximu bar. Muxundak bir ketim istil tüzitix elip berilsa, pütün partiyə wə pütün məmlikət həlkining kiyapiti jəzmən yip - yengi tüs alidu.

Shengwey, shiweylarning, aptonom rayonluk

dangweylarning wə diweylarning birinqi shujilirining, 9- ayda eqilidiojan zhongyang weyyüənhuyning omumi yioqinioja təyyarlık kərük yüzisidin, 8- ayda biraz wakıt ajritip, yezilardiki kopiratiplarnı tərtipkə selix, ixləp-qikirix, axlıq қatarlıq məsilihərni təkxürüp bekixini soraymən. Yeza igiligining 40 maddilik gangyaosioja tüzitix kirgüzük kerəkmu, yok, maddimu - madda muza-kirə ķılıp bekixinglarnı soraymən.

#### IZAH

(1) «Sovet ittipakı gongchəndangi (bolxewiklar) tarihi kis-kiqə kursı»ning 9- bap, 5- belümigə қaralsun.

# INKILAPNI ILGIRI SÜRGÜQILƏRDİN BOLAYLI\*

(1957- yil 10- ayning 9- künü)

Bu ketimki yiojin nahayiti obdan etti. Shengwey wə diweylardiki yoldaxlar zhongyangning bundak kengətilgən omumi yioqinoja katnaxti, əmiliyəttə bu 3 dərijilik kadirlar yiojini bolup, fangzhenlarni ayding-laxturuwelix, təjribilərni almaxturux, iradini birlikkə kəltürüxkə paydılık.

Bundak yiojinni yilda bir ketim eqix zərürdək turi-du. Qünki bizning bundak qong məmlikitimizdə hizmet-lər nahayiti murəkkəp bolidu. Bultur yiojin aqmay ziyan tarttuk, onqillik kelip qikti. Ozaki yili ərləx boローン idi, bultur boxixip ketix boldi. Dərwəkə, bultur 8-ku-rultay eqildi, wakitmu bolmidi. Yənə muxundak yiojin aqkanda, az sandiki xiənwey shujilirini wə bəzi qong xəhərlərdin birnəqqə qüwey shujilirini arilaxturuxka, məsilən, birər yüz kixini koxuxka bolidu. Mən hərkaysı əlkilərningmu pütün əlkə boyiqə bir ketim bir kisiim kopiratip kadirlirini arilaxturoğan əldə 3 dərijilik yaki 4 dərijilik kadirlar yioqinini eqip, məsililərni eniklap

---

\* Bu — yoldax Mao Zedong Zhongguo gongchəndangi 8-nəwətlik zhongyang weyyüənhuyining kengətilgən 3-omumi yioqinida səzligən sez.

qikixini təklip kılımən. Bu — birinqi nukta.

Ikkinqi nukta, istil tüzitix üstidə tohtilimən. Dadıl eqilik, üzül - kesil eqilik, kət'i eqilik kerək; dadıl əzgərtix, üzül - kesil əzgərtix, kət'i əzgərtix kerək. Bizdə muxundak iradə boluxi lazımlı. Undaç bolsa, buningə qənə ongqilaroqa əkarxi turux, kəng kələmdə əkarxi turuxni əkoxux kerəkmə? Koxmisimu bolidu. Qünki ongqilaroqa əkarxi turux izoja qüxti, bəzi jaylarda ayak-laxtı. Həzirki mühüm nukta — asasiy əktamlardıki eqilik, asasiy əktamlardıki əzgərtix yəni nahiyə, rayon, yezidin ibarət 3 dərijilik orunduki eqilik - sayrax wə tərtipkə selix - əzgərtix. Zhongyang wə əlkə, xəhər dərijilik bəzi tarmaklarda eqilikni qənə elip berix kerək, lekin eçirlik mərkizi — əzgərtix məsilisi.

Bu yil amma inkilapning bir hil xəklini, ammiwi kürəx xəklini iyat kıldı, u bolsimu qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezit. Həzir inkilapimizning məzmuni əzining əng muwapiq xəklini taptı. Bundak xəkilning ilgiri barlıqka kelixi mümkün əməs idi. Ilgiri urux, 5 qong hərkət<sup>(1)</sup>, 3 qong əzgərtix boluwat-kaqka, bundak bimalal munazirilix xəklining boluxi mümkün əməs idi. U qaoqlarda, bimalal munazirilix, pakit əkoyux, daoli səzəlxni birər yil elip berixka imkanı yox idi. Həzir imkaniyət bar. Biz tapkan bu xəkil həzirki ammiwi kürəxnin məzmuniyətə uyğun kelidu, həzirki sinipi kürəxnin məzmuniyətə uyğun kelidu, həlk iqidiki ziddiyətni toqra həl kiliş məsilisigə uyğun kelidu. Bu xəkil tutuwelinsa, buningdin keyinkı ixlar jik ongaylixip ketidu. Qong hək - qong nahək bolsun,

kiqik hək - kiqik nahək bolsun, inkilaptiki məsililər bolsun, қuruluxtiki məsililər bolsun, həmmisini muxu sayrax - eqilik, munazirilixix xəkli arkılık həl kiloqli bolidu, bəlki tezrək həl kiloqli bolidu. Solqılar arılıktikilər bilən billə sayrap-eqilip, munazirə kilipla կalmastin, bəlki tamamən axkara һalda ongqlar bilən billə sayrap-eqilip, munazirə kildi, yezılarda bolsa pomixxik, bay dihanlar bilən billə sayrap - eqilip, munazirə kildi. Қandaktu “partiyə zamani bolup kətti”, “gongchəndang orun boxatsun”, “təhtirawandin qüxsun” digənlərni “sətqilik” boluxtin қorkmay gezitkə bastuk. Əmdila “təhtirawanoqa qıkkən” iduk, ongqlar bizni “təhtirawandin qüxsun” didi. Qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezittin ibarət bundak xəkil ammining zhudongluqını jari kiliçka, ammining məs'uliyətqanlıqını əstürüxkə taza muwapik kelidu.

Partiyimiz demokiratiyə ən'ənisigə igə. Demokiratiyə ən'ənisi bolmisa, bundak qong sayrax, qong eqilik, qong bəs - munazirə wə qong hətlik gezitni kobul kilixi mümkün bolmioğan bolatti. Yən'əndiki istil tüzitix waktida hatırə yezix, ezi üstidə əsləx, əzara yardım berix bolоğan, 7 - 8 adəm bir guruppa bolоğan, birnəqqə ay elip beriloğan. Mən uqraxkan kixilərning həmmisi xu ketimki istil tüzitixtin minnətdar bolup, zhuguənzhuyini əzgərtix xu ketimdin baxlandı diyixti. Yər islahati waktida amma bilən baməslihət ix klinatti, idiyidin ətküzülətti. Armiyimizdə liənzhang jəngqilərning yotkinini yepip koyatti, jəngqilər bilən barawər asasta, dostanə səhbətlərixətti. Yən'əndiki istil tüzitix, yər isla-

ħati, armiyidiki demokiratik turmux, xuningdək “3 ni təkxürүx, 3 ni tərtipkə selix”<sup>(2)</sup>, keyinki “3 kə қarxi”, “5 kə қarxi” hərkətlər, ziyalilarning idiyisini əzgərtix qatarlıklarning həmmisidə mol demokiratiyə xəkli bar idi. Lekin, bundak qong sayrax, qong eqilik, qong bəs - munazirə elip berilidioğan, andin keyin yənə oqur-oqur xamal, sim - sim yamoqur, məslihətlixix, riqbətləndürük bolidioğan xəkil pəkət əzizkən wakittila boluxi mümkün. Bundak xəkilni tepiwalduk, buning ixlirimiz-oqa qong paydisi bolidu, zhuguənzhuyini, guənliaozhuyini, buyrukqılık (buyrukqılık diginimiz adəm urux, adəm tillax, məjburi ijra ķildurux)ni tügitixni, rəhbiriyyətadırlarning amma bilən iqkoyun - taxköyun bolup ketixini ongay ixqə axuroqlı bolidu.

Bizning demokiratiyə ən'ənimiz bu yil zor dərijidə rawajlandı, buningdin keyin qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezittin ibarət bu xəkilni dawamlaxturux lazımlı. Bu xəkil sotsiyalistik demokiratiyini toluq jarı ķildurdi. Bundak demokiratiyə pəkət sotsiyalistik dələttilə boluxi mümkün, kapitalistik dələttə boluxi mümkün əməs. Bundak demokiratiyə asasında, mərkəzləxtürük ajizlaxmaydu, bəlki mərkəzləxtürük tüzümi tehimu mustəhkəmlinidu, purolətariyat diktaturisi küqiyidu. Qünki purolətariyat diktaturisi kəng ittipakqıqa tayinidu, purolətariyatning boluxila kupayə kilmaydu. Zhongguo purolətariyatining sani az, 10 milyondan kəprəkla, u nəqqə yüz milyon nopusluq kəmbəqələ dihan, təwən ottura dihan, xəhər kəmbəqəlləri, namrat kol sanaətqılər wə inkilawiy ziyalilaroqa tayan-

oqandila, andin diktatura yürgüzələydu, bolmisa, yürgüzəlməydu. Həzir ularning aktipliqini қozojıqan iduk, puroletariyat diktaturisi mustəhkəmləndi.

Üqinqi nukta, yeza igiligi. Yeza igiliginə rawajlan-duruxning 40 maddilik gangyaosioja tüzitix kirgüzüldi, yekin arida tarkitilidu. Yoldaxlarning yezilarda bir ke-tim munazirə, muzakirini obdanrak uyuxturuxini soray-mən. Bəzi yoldaxlardın, wilayətlər yeza igilik pilani tüzüxi kerəkmu, kerək əməsmu? dəp sorisam, tüzüxi kerək dəydu. Rayonlar tüzüxi kerəkmu, kerək əməsmu? dəp sorisam, tüzüxi kerək dəydu. Yezilar tüzüxi kerəkmu, kerək əməsmu? dəp sorisam, tüzüxi kerək dəydu. Kopiratiplar tüzüxi kerək. Undak bolsa mundak bir-nəqqə dərijə: əlkə, wilayət, nahiyə, rayon, yeza, kopira-tiptin ibarət 6 dərijə bolidu. Silərning bu yeza igilik guy-huasını qing tutup tüzüp qikixka əhmiyyət berixinglarnı soraymən. Guyhua, pilan digənlər bir ix, dəp adətlinip kaptuk, guyhua disəkmu bolidu. Omumi yüzlük guyhua-lax, rəhbərlikni küqəytix, shuji kol selip ixləx, pütün partiyə kopiratip kuruxta qing turux lazim. Bultur keyinkı yerim yilda pütün partiyə kopiratip kuruux bilən xuqul-lanmioğandək, shujalar anqə kol selip ixləmigəndək turidu. Bu yil həlikidək ixləxtə qing turuxımız kerək.

Guyhua zadi қaqqan tüzülüp bolar? Mən bəzi yoldaxlardın soridim, bəzi jaylar tüzüp boptu, bəzi jaylar tehi toluk tüzüp bolmaptu. Həzir muhüm nukta əlini-diqini əlkə, wilayət, nahiyidin ibarət 3 dərijə, ular bu yil kix yaki kelər yil ətiyazda tüzüp bolalamdu, yok? Əgər tüzüp bolalmisa, kelər yil hərnimə

ķılıp bolsimu tüzüp boluxi, bəlki 6 dərijining həmmisi tüzüp boluxi kerək. Qünki birnəqqə yillik təjribigə igə bolup қalduk, məmlikət boyiqə yeza igiliginə rawajlanduruxning 40 maddilik gangyaosimu tüzülüp bolay dəp қaldi. Yeza igiliginə rawajlanduruxning 40 maddilik gangyaosini, əlkining guyhuasi wə baxka hər dərijilik orunlarning guyhuasını yezilaroja apirip muzakirigə қoyux kerək. Lekin, 7 guyhuani biraqla muzakirigə қoysa bək jik bolup ketidu, yənilə muddətkə, türkümgə bəlüp amma arisioja apirip eqilik - sayraxka wə munazirigə қoyux kerək. Bu — uzak muddətlik guyhua tooprısidiki gəp. Tüzüp qikiloqandin keyin, kəlgüsidiə muwapiq bolmay қalsa қandaq қılıx kerək? Yənə birnəqqə yillik təjribigə igə bolqandan keyin, yənə tüzitix kerək. Məsilən, "40 madda" birnəqqə yil ətkəndin keyin yənə tüzitilidu. Tüzitilməsligi mümkün əməs. Meningqə, təhminən 3 yilda bir kiqik tüzitilidu, 5 yilda bir qong tüzitilidu. Bir guyhanıng bolqanı, hər halda, bolmioqandin yahxi. Jəmi 12 yil idi, 2 yil ətüp kətti, 10 yilla қaldi, əmdi qing tutulmisa, "40 madda"da bəlgilən'gən 3 hil rayonda ayrim - ayrim halda axlıqning mo bexi məhsulatını 400 jingoja, 500 jingoja, 800 jingoja yətküzüx digən pilan kərsətküqining kuruk gəp bolup ķelix həwpi bar. Qing tutulsa, orunlinixi mümkün.

Meningqə, Zhongguo yərgə tütüpiləp ixləxkə tayinip jan bakıdu. Kəlgüsidiə Zhongguo dunyada birinqi yüksək məhsulatlıq dəlet bolup қalidu. Bəzi nəhiyilərdə hazır axlıqning mo bexi məhsulati ming jing boluwaitidu, yerim əsirdə mo bexi məhsulatını 2 ming jingoja

yətküzgili bolamdu, yok? Kəlgüsidiə Huanghe dəryasining ximalida axlıqning mo bexi məhsulatini 800 jingoqa, Huəyhe dəryasining ximalida mo bexi məhsulatini ming jingoqa, Huəyhe dəryasining jənubida mo bexi məhsulatini 2 ming jingoqa yətküzgili bolamdu, yok? 21-əsirning baxlirida bu kərsətküqkə yetimiz disək, yənə nəqqə on yil bar, bəlkim, unqılık kəp wakıt kətməs. Yərğə tüjüpiləp ixləxkə tayinip jan bakşanda, adəm kəprək bolsimu jan bekip ketələymiz. Meningqə, ottura hısap bilən kixi bexoja 3 modin yər bolsa bək jik bolup ketidu, kəlgüsidiə birnəqqə pungdinla yər bolsa kupayə. Əlwəttə, yənilə tuqutka qək қoyux lazim, mən tuqutni mukapatlimakçı əməsmən.

Yoldaxlarning dihanlaroja ketidiojan axlıknı iditlap bekixini soraymən. Juqlanma boluxi üçün, tirixqanlık - iktisatqillik bilən əy tutuxni, axlıknı tejəp ixlitixni təxəbbus kılıx lazim. Dələttə juqlanma boluxi, kopiratiplarda juqlanma boluxi, aililərdə juqlanma boluxi lazim, muxundak 3 hil juqlanma boloğanda, bayaxat bolimiz. Undak kilmay, həmmisini yəp tüğitiwətsək, kandakmu bayaxatlıq bolidu?

Bu yil mol əhosul aloqanlıki jaylar, apətkə uqrımıqanlıki jaylar juqlanmini az - tola axuruxi kerək. Kəm əhosulning ornini mol əhosul arkılıq toldurux nahayıti zərir. Bəzi əlkilərdiki kopiratiplarda, jamaət fondı (5 pirsənt), parawanlık fondı (5 pirsənt), baxkurus hirajitidin baxka, ixləpqikirix hirajiti omumi məhsulat kimmitining 20 pirsəntini təxkil əlidü, buning iqidə asasiy əkurulux hirajiti yənə ixləpqikirix hirajitining 20

pirsəntini təxkil kılıdu. Mən baxka əlkilərdiki yoldaxlar bilən məslihətlixip baktım, ular, asasiy kurulux hirajiti kəprək bolup kətkəndək turidu, dəydu. Bugün silergə səzligənlirimning həmmisi təklip haraktırlıq nərsilər, ijra kılıxka bolidioqanlırını ijra kilinglar, ijra kılıxka bolmaydioqanlırını ijra kilmanglar, uning üstigə, hərkəysi əlkə, hərkəysi nahiyilərdə birdək bolup kətmisun, silər muzakirilixip bekinqlar. Ilgiri bəzi jaylarda kopiratiplarning baxkurux hirajitining igiligən nisbiti bək qong bolup kətkən, uni 1 pirsəntkə qüxürük kerək. Baxkurux hirajiti diginimiz kopiratip kadirlırıqə berilidioqan қoxumqə yardım wə ix hirajiti. Baxkurux hirajitini azaytip, etiz - erik asasiy kuruluxi hirajitini kəpəytix lazim.

Zhongguoluklar jasarətlik boluxi kerək. Biz pütün məmlikətning xəhər, yeziliridiki hər bir adəmgə uluq-war nixanoqa igə bolux, jasarətlik bolux tooprisida tərbiyə beriximiz lazim. Qong yəp-qong iqix, həmmini yəp tügitix, iqip tügitix jasarət hisaplinamdu? Bu hıqkandak jasarət hisaplanmaydu. Tirixqanlıq - iktisatqillik bilən əy tutux, yıraklı nəzərdə tutux lazim. Toy - təkün, əlüm - yitim ixlirida, oğul əyləxtə, adəm əlgəndə katta ziyapət, nəzir - qıraklı berixning zadila zərüriyyəti yok. Muxundak tərəplərdə tejəx lazim, israpqılık kılmaslik lazim. Bu — kona adətlərni əzgərtix. Bu adətni əzgərtix üqün, qong sayrax, qong eqilik arkılık, ya bolmisa kiqik sayrax, kiqik eqilik arkılık talax - tartix kılıxka toqra kelidu. Yənə kimar oynaxmu bar, bundak məsilini burun mən'i kılıxka amal yok idi, buni pəkət qong sayrax, qong eqilik, munazirilixix arkılıkla əzgərt-

kili bolidu. Meningqə, kona adətlərni əzgərtixnimu guy-huaqa kirgüzük lazim.

Yənə 4 ziyandaxni yokitix, tazilikkə riayə kilişmu bar. Qaxkan, қuxqaq, qiwın, paxa — bu 4 hil nərsini yokitixka nahayiti əhmiyyət berip keliwatimən. 10 yilla қaldi, bu yil təyyarlık kılıp, səpərvar kılıp, kelər yili ətiyazda elip barsak қandak? Qünki qiwın xu qaoqda pəyda bolidu. Meningqə, bu nərsilərni yənilə yokitix kerək, pütün məmlikət boyiqə tazilikkə қattık riayə kiliş kerək. Bu — mədiniyyət, bu mədiniyyətni zor dəri-jidə əstürük kerək. Musabikə elip berip, bu nərsilərni kət'i yokitix, həmmə adəm tazilikkə riayə kiliş kerək. Hərkəysi əlkilərdimu ilgiri - keyin bolsa bolidu, hərkəysi nahiyilərdimu ilgiri - keyin bolsa bolidu, kəlgüsidiə kim kəhriman bolup qıqarkın, kəni. Zhongguo 4 tin hali: Birinqidin, qaxqandin hali, ikkinqidin, қuxqaqtin hali, üçinqidin, qiwindin hali, tətinqidin, paxidin hali məmlikətkə aylinixi lazim.

Pilanlıq tuoquttimu 10 yillik guyhua boluxi lazim. Buni az sanlıq millətlər rayonida omumlaxturmaslıq kerək, adəm az jaylardimu omumlaxturmaslıq kerək. Adəm kəp jaylardimu nuktilik sinək kılıp, kədəmmu - kədəm omumlaxturux, omumi yüzlük pilanlıq tuoqutni kədəmmu - kədəm ixka axurux lazim. Pilanlıq tuoqut tooqrisida axkara tərbiyə elip berix lazim, bumu qong sayrax, qong eqilik, qong munaziridin neri kətməydi. İnsanlar tuoqut jəhəttə tamamən həkümətsizlik əhalidə bolup, əzini əzi tizginliyəlməy kəldi. Kəlgüsidiə tamamən pilanlıq tuoqutni ixka axurux üçün, bir ijtimal

küq bolmisa, kəpqilikning razilioğı bolmisa, kəpqilik birlikdə ixlimisə bolmaydu.

Yənə omumlaxturup pilanlax məsilisi bar. Baya səzliginim yeza igilik pilani, yənə sanaət pilani, soda pilani, mədiniyət - maarip pilanimu bar. Sanaət, yeza igiligi, soda, mədiniyət - maaripni omumlaxturup pilanlax tamamən zərür, bularnı birləxtürüp əzara maslaxturuş lazımlı.

Təjribə etizi terix təjribisi omumi yüzlük kengəytixkə ərziydu. Nahiyə, rayon, yeza wə kopiratiplardıki rəhbiriyyatlı kadirlarning həmmisi kiqikrək bir parqə etizni terip, yüksək məhsulat aloqlı bolidioğan - bolmaydioğanlıqlını, kandak usul kollanoğanda yüksək məhsulat aloqlı bolidioğanlıqlını təjribə kılıp bekixi kerək.

Biz yeza igilik tehnikisining sirini biliweliximiz lazımlı. Yeza igiligi bilən xuqullinixta tehnika ügənməy bolmaydu. Siyasi bilən kəsp karimu - əxarxılığın birliği, siyasi asasıy orunda, birinqi orunda turidu, siyasi bilən kari bolmaydioğan həhixka jəzmən karxi turux kerək; birak, siyasi bilənla xuqullinip, tehnikini bilmisə, kəspni bilmisə, umu bolmaydu. Yoldaxlırimiz, məyli sanaət bilən xuqullinidioğanlar bolsun, yeza igiligi bilən xuqullinidioğanlar bolsun, soda bilən xuqullinidioğanlar bolsun, mədiniyət - maarip bilən xuqullinidioğanlar bolsun, həmmisi az - tola tehnika wə kəsp üginixi kerək. Meningqə, buningdimu 10 yillik guyhua tüzük kerək. Bizning hər sahə, hər kəsptiki kadirlırımızın həmmisi tirixip tehnika wə kəspkə piixiç bolup, əzini kəsp əhligə aylandurup, həm kizillixixi, həm ihti-

saslixixi lazim. Awal ihtisaslixix, keyin kizillixix digənlik awal ak bolux, keyin kizillixix digənlik bolidu, u hata. Qünki undak kixilər həkikəttə ak bolup ketiwerixning koyida bolidu, keyin kizillixix digini — ķuruk gəp. Həzir bəzi kadirlar kizillixixnimu halimaydioğan bolup қaldı, bay dihan idiyisidə bolup қaldı. Bəzi kixilər ak, məsilən partiyə iqidiki ongqilar siyasi jəhəttə ak, tehnikidimu ihtisaslıq əməs. Bəzi kixilər kül rəng, yənə bəzi kixilər hal rəng. Bizning 5 yultuzluq kızıl bayrioğimizə oxax həkiki toğ kizillar — solqlar. Lekin yaloquz kizillaxşkan bilən bolmaydu, yənə kəspni bilix, tehnikini bilix lazim. Həzir nuroğun kadirlar kizillixix bilənla bolup, ihtisas laxmaywatidu, kəspni bilməydu, tehnikini bilməydu. Ongqilar bizni rəhbərlik kılalmaydu, "kəsp əhli bolmioğanlar kəsp əhligə rəhbərlik kılalmaydu" dəydu. Biz ongqilaroğa rəddiyə berip, rəhbərlik kılalaymız dəymiz. Biz rəhbərlik kılalaymız digəndə siyasi jəhəttə rəhbərlik kılalaymız. Tehnikioğ kəlsək, tehi nur-oğun nərsilərni bilməymiz, lekin u tehnikini üginiwal-oğili bolidu.

Puroletariyatning əzining zor tehnika koxuni wə nəziriyyə koxuni bolmisa, sotsiyalizim ķurup qıkkılı bolmaydu. Biz bu 10 yil iqidə (Ilim - pən guyhuasımı 12 yillik bolup, yənə 10 yil қaldı) puroletariyat ziyalılıri koxunini ķurup qıqxımız kerək. Bizning partiyə əzalırimiz wə partiyə sırtidiki aktiplirimizning həmmisi puroletariyat ziyalisioğ aylinxını tirixip ķoloğ kəltürüxi lazim. Hər dərijilik orunlarda, bolupmu əlkə, wilayət, nahiyidin ibarət 3 dərijilik orunda puroletariyat ziya-

lilirini yetixtürük pilani boluxi kerək, bolmisa, wakit etüp ketidu, kixilər yetixtürülməy қalidu. Zhongguoda “dərəh 10 yilda yetilidu, adəm 100 yilda” digən bir қədimiy söz bar. 100 yilda yetili xning 90 yilini kışkarti wetip, adəmni 10 yilda yetildürük kerək. Dərəh 10 yilda yetilidu diyix tooqra əməs, jənupta 25 yil ketidu, ximalda tehimu kəp wakit ketidu. Əksiqə, adəm 10 yilda yetilidu. Biz 8 yilni etküzduk, buningça 10 yilni koxsak, 18 yil bolidu, məlqirimizqə, ixqilar sinipinining Marksizim idiyisigə igə bołqan mutəhəssislər қoxununu asasiy jəhəttin yetixtürüp qikkili bolidu. 10 yıldın keyin bu қoxun kengəytildi, əstürülidu.

Yeza igiligi bilən sanaətning munasiwitigə kəlsək, əlwəttə, eoqır sanaət mərkəz қilinidu, aldi bilən eoqır sanaət rawajlandurulidu, buningda kılqə məsilə yok, kılqə ikkilənməymiz. Lekin muxu xərt astida, sanaət bilən yeza igiligini billə elip berip, tədriji һaldə zamani-wilaxkan sanaət wə zamaniwilaxkan yeza igiligini barlıqka kəltürük lazim. Ilgiri biz daim, məmlikitimizni sanaət məmlikiti kilip kurup qıqxımız kerək, dəp kəldük, əmiliyəttə bu yeza igiligini zamaniwilaxturuxnimu ez iqigə alidu. Hazır yeza igiligini nuktilik һaldə təxwik қılıx lazim. Bu məsilini yoldax Deng Xiaopingmu sözladı.

Tətinqi nukta, ikki hil usul. Ix қılıxta, hıq bolmioqanda, ikki hil usul bolidu: Biridə məksətkə yetix astıراك, naqarraқ bolidu; biridə məksətkə yetix tezrək, yahxıraқ bolidu. Biri — sür'ət məsilisi, biri — süpət məsilisi. Pəkət bir hillə usulni oylimay, daim ikki hil usulni

oylax kerək. Məsilən, təmüryol yasax üçün liniyə talaxta birnəqqə hil layihə boluxi, birnəqqə liniyidin biri talliwelinxı kerək. Birnəqqə hil usulni selixturup kərükə bolidu, hıq bolmioqanda ikki hil usulni selixturup kərükə bolidu. Məsilən, qong sayrax, qong eqili x kerəkmu yaki kiqik sayrax, kiqik eqilik kerəkmu? Qong hətlik gezit kerəkmu yaki kerək əməsmu? Bu ikki hil usulning zadi կaysisi yahxi? Bundak məsililər nahayiti kəp, eqilalmaywatidu. Beyjingdiki 34 ali məktəpning birsidimu eqilalmaywatidu, birəridimu bimalal eqilalmaywatidu. Qünki bu otni əzигə tutaxturux məsilisi - də! Eqildurux üçün, toluq կayıl kılıx, bəlki heli besim bolux lazim, yəni oquq qakırıq kılıp, nuroqun yioqın eqip, xah berip, "Liangshən'gə qikixka məjbur kılıx" lazim. Ilgiriki inkilapta undak usul, bundak usul, undak siyaset, bundak siyaset boloğan idi, partiyə iqidə nuroqun ohxax bolmioğan pikirlər boloğan idi, ahir əhwaloğa uyoqunrağ boloğan bir hil siyasetni կollanduk, xunga Yapon baskünqilirioğa կarxi urux dəwridə wə azatlıq urux dəwridə ilgiriki birqanqə dəwrlikigə կarıoqanda aloğa bastuk. Kurulux jəhəttiki fangzhenmu ya undak, ya bundak boluxi mümkün, buningdimu əhwaloğa uyoqunrağ fangzhen կolliniximiz lazim.

Sovet ittipakınınıñ kurulux elip berix təjribisi bir-kədər mukəmməl. Mukəmməl diginimiz hatalixixnimu əz iqigə alidu. Hatalixix bolmisa, u mukəmməl hisaplanmaydu. Sovet ittipakıdin üginix diginimiz həmmə ixni əlük һaldə kəqürüp kelix digənlik əməs, jiaotiaozhuyiqilar əlük һaldə kəqürüp kelidu. Biz Sovet ittipakıdin

üginixni jiaotiaozhuyini tənkít kılıqandin keyin təxəb-bus kıldıq, xunga həwp kərüləmidi. Biz Yən'əndiki istil tüzitixtin keyin, 7- kürultaydin keyin Sovet ittipakidin üginixni təktlidük, buning bizgə ziyini bol-midi, paydisi boldi. Inkilap jəhəttə biz təjribilik. Kuru-lux elip berix jəhəttə bolsa ixqa əmdila kirixtuk, aran 8 yil boldi. Kərulux elip berixta nətijimiz asasiy orunda turidu, əmma hatalıkmı yok əməs. Hatalıq kəlgüsidi mu sadır bolidu, azraq sadır boluxini ümit əlimiz. Bizning Sovet ittipakidin üginiximiz uning hatalı-qını tətkik əliixnimu əz iqigə elixi kerək. Uning hata təripini tətkik kilsək, əgri yolni azraq mangımız. Biz Sovet ittipakı besip ətkən əgri yoldın mangmay, sür'ətni Sovet ittipakiningkidinmu tezrək, süpətni Sovet itti-pakiningkidinmu yahxıraq kılalaymımız? Bu imkani-yətni қoloğa kəltürüx kerək. Məsilən, polat məhsulatını üq 5 yillik pilan wakti iqidə yaki uningdinmu kəprək wakit iqidə 20 milyon tonniqa yətküzələymizmu? Tirixsak, yətküzələymiz. Uning üçün kiçik polat zawut-lırını kəprək kurux kerək. Meningqə, yilioqa 40-50 ming tonna, 70-80 ming tonna məhsulat beridioğan polat zawutlırını kəprək kurux kerək, u taza əskatıdu. Yənə ottura hal, yilioqa 300 - 400 ming tonna məhsulat beridi-oğan polat zawutlırinimu kurux lazıim.

Bəxinqi nukta, bultur bir yilda birkənqə nərsə tax-liwetildi. Biri, kəp, tez, yahxi, tejəxlik ixləx taxliwetildi. Kəp ixləx, tez ixləx taxliwetildi, yahxi ixləx, tejəxlik ixləxkə kəlsək, umu қoxup taxliwetildi. Yahxi ixləx, tejəxlik ixləxkə, Meningqə, қarxi turidioğan adəm yok,

hək kəp ixləx, tez ixləxnila yakturmaywatidu, bəzi yoldaxlar uni “karamlik” dəwatidu. Əslidə yahxi ixləx, tejəxlik ixləx kəp ixləx, tez ixləxni qəkləydu. Yahxi ixləx digənlik süpiti yahxi bolsun digənlik bolidu; tejəxlik ixləx digənlik az pul həjləx digənlik bolidu; kəp ixləx digənlik ixni kəp kılıx digənlik bolidu; tez ixləx digənlikmu ixni kəp kılıx digənlik bolidu. Bu xoar əzini əzi qəkləp turidu, yahxi ixləx, tejəxlik ixləxtə həm süpətlik ixləxkə, həm az pul həjləxkə toqra kəlgənliktin, həlikidək əmiliyətkə uyğun bolmioğan əldə kəp ixləx, əmiliyətkə uyğun bolmioğan əldə tez ixləx mümkün bolmay əlidu. Mening hoxal bolqinim xuki, bu yiqində bir - ikki yoldax bu məsilə üstidə tohilip etti. Yənə gezittinmu muxu məsilə tiloğa elinoğan bir parqə makəlini kərdüm. Bizning dəwatkinimiz zhuguənzhuyiqə kəp, tez, yahxi, tejəxlik ixləx əməs, həkikətni əmiliyəttin izligen, əmiliyətkə uyğun bolqan kəp, tez, yahxi, tejəxlik ixləx. Biz haman imkaniyətning beriqə kəprək, tez-rək ixləxnı əloqa kəltürümüz, pəkət zhuguənzhuyiqə atalmix kəp, tez ixləxkila ərəxi turimiz. Ətkən yilning keyinki yerimida bir xamal qikip, bu xoarnı uqrurup kətti, menin yənə əsligə kəltürgüm bar. Buning imkaniyiti barmu, yok? Kəpqlik muhakimə kılıp kərsə.

Yəza igiliginə rawajlanduruxning 40 maddilik gangyaosimu taxliwetildi. Bu “40 madda”ning ətkən yıldın buyan ətiwari kalmioğan idi, hazırlı yənə “tirildi”.

Ilgiri sürüx weyyüənhuyimu uqruruwetildi. Mən digən idim, gongchəndangning zhongyang weyyüənhuyi, hər dərijilik dangweyhuyular, yənə guowuyüən, hər dəri-

jilik həlk weyyüənhuyliri bar, kışkisi, "weyyüənhuy" nahayiti kəp, uning iqidə asaslıqı dangweyhuy, u haraktır jəhəttə zadi ilgiri sürüx weyyüənhuyi boluxi kerəkmə yaki kəynigə tartix weyyüənhuyi boluxi kerəkmə? Ilgiri sürüx weyyüənhuyi boluxi kerək. Mening-qə, guomindang — kəynigə tartix weyyüənhuyi, gong-chəndang — ilgiri sürüx weyyüənhuyi. Bulturkı xamal uqurup kətkən ilgiri sürüx weyyüənhuyini hazırl əsligə kəltürüxkə bolamdu? Əgər kəpqilik əsligə kəltürüxnı yaklimay, qokum kəynigə tartix weyyüənhuyi təxkilliməkqi bolsanglar, xunqə jik adəm kəynigə tartmakqi bolsanglar, meningmu amalim yok. Əmma, bu kətimki yiojindin қariojanda, həmməylən ilgiri sürməkqi boluwatidu, kəynigə tartix həkkidə səzlən'gən birmu nutuk yok. Bizni kəynigə tartmakqi boloquenti ongqi Zhang Bo-jün - Luo Longji ittipakı. Bəzi nərsilər həkikətən tez kətkən wə həkikətən muwapiq bolmioqan bolsa, waktinqə, kismən əldə kəynigə tartixka, yəni birər kədəm yol koyuxka, birər kədəm keqiktürüxxə bolidu. Lekin bizning bax fangzhenimiz yənilə ilgiri sürüx.

Altinqı nukta, puroletariyat bilən burzuaziyə otturisidiki ziddiyət, sotsiyalistim yoli bilən kapitalizim yoli otturisidiki ziddiyət, xübhisizki, hazırkı jəmiyitimizdiki asasiy ziddiyət. Bizning hazırkı wəzipimiz burunkıqə ohximaydu. Burun, asaslıqı, puroletariyat həlk ammisioqa rəhbərlik kılıp, jahan'girlikkə, feodalizimoqa karxi turoqan idi, u wəzipə orunlinip boldi. Undak bolsa, hazırkı asasiy ziddiyət nimə? Hazır sotsiyalistik inkilap boluwatidu, inkilapning tioq uqi burzuaziyigə karitiloqan, xu-

ning bilən bir wakitta uxxaқ ixləpqikirix tüzümi өzgərtilməktə, yəni kopiratsiyiləxtürük ixka axurulmakta, asasiy ziddiyət — sotsiyalizim bilən kapitalizim, kollik-tipqilik bilən xəhsiyətqilik otturisidiki ziddiyət, yioqip eytkanda, sotsiyalizim bilən kapitalizimdin ibarət ikki yol otturisidiki ziddiyət. 8-şurultayning kararida bu məsile tiloşa elinmioqan. 8-şurultayning kararida, asasiy ziddiyət — ilojar sotsiyalizim tüzümi bilən kalaq ijtimali ixləpqikirix küqliri otturisidiki ziddiyət, digər səz bar. Bundak diyix tooqra əməs. Biz 7-nəwətlik zhongyang weyyüənhuyning 2-omumi yioqinida, pütün məmlikət boyiqə oqəlibə kazanoğandan keyin, məmlikət iqidiki asasiy ziddiyət ixqilar sinipi bilən burzuaziyə otturisidiki ziddiyət bolidu, məmlikət sırtida bolsa, Zhongguo bilən jahan'girlik otturisidiki ziddiyət bolidu, dəp otturioja köyoqan iduk. Keyin axkara tiloşa elinmidi, əmma əmiliyəttə ixliniwatidu, inkilap sotsiyalistik inkilap-ka keqti, bizning ixləwatkinimizning ezi — sotsiyalistik inkilapning ixi. 3 qong əzgərtix — sotsiyalistik inkilap, asaslıqı, ixləpqikirix wastilirigə bolovan mülük-qilik jəhəttiki sotsiyalistik inkilap, bu asasiy jəhəttin orunlandı. Bu — kəskin sinipiy kürəx.

Ətkən yilning keyinki yerimida sinipiy kürəxtə pəsiyix boldi, u anglik pəsəyti idi. Lekin, pəsəytiliwidi, burzuaziyə, burza ziyalılıri, pomixxiklar, bay dihanlar wə bir kisi həllik ottura dihanlar bizgə hujum kıldı, bu — bu yilki ix. Biz pəsəytiwiduk, ular hujum kıldı, umu yahxi boldi, biz zhudong bolduk. Huddi Renmin ribaoning bir bax makalisida “dərəh jim turimən disimu

xamal jim turoquzmaydu”<sup>(3)</sup> diyilgəndək boldi. U xamal qıqarmakqi boldi - də! Ular birnəqqə bal təyfeng xamili qıqarmakqi boldi. Hop, yahxi, biz “ihatə ormini” bərpa kılımız. U bolsimu ongqilaroja қarxi turux, istil tüzitix.

Istil tüzitixtə ikki wəzipə bar: bir wəzipə — ongqilaroja қarxi turux, jümlidin burzua idiyisigə қarxi turux; yənə bir wəzipə — tərtipkə selix - əzgərtix, tərtipkə selix - əzgərtixmu ikki luxiən kürixini əz iqigə alidu. Zhuguənzhuyi, guənliaozhuyi, məzhəpqilik — burzuaziyining nərsiliri, partiyimiz iqidə bu 3 nərsə məwjut, bu hisap - kitapni burzuaziyigə artix kerək. Bir - ikki yüz yıldın keyinmu artixka bolamdu? U qaoğda artkılı bolmas. U qaoğda guənliaozhuyi, zhuguənzhuyi bolamdu? Yənə bolidu, u qaoğda hisap - kitap қalaklılkə artilidu. Jəmiyəttə һaman sollar, arılıktikilər wə onqlar bolidu, һaman iloqalar, arılıktikilər, қalaklar bolidu. U qaoğda guənliaozhuyilik, zhuguənzhuyilik ķilsang, қalak bolisən.

Istil tüzitix hərkiti kelər yil 5 - ayning 1 - künigiqə elip berilidu, uningoşa yənə xunqə jik wakıt bar. 5-ayning 1-künidin keyin yənə pəsəytix kerəkmu? Meningqə, yənə pəsəytix kerək. Pəsəytix ongqillik bolamdu? Meningqə, ongqillik bolmaydu. Huddi yioqın aqkanoşa ohxax, yioqinni egiwərsək, kündüzimə aqsak, keqisimə aqsak, uda yerim yil aqsak, meningqə, nuroğun kixilər u aləmgə ketip kelixi mümkün. Xunga, hizmət, əhwaloşa қarap, bəzidə jiddirak, bəzidə əz yolidirak ixlinixi kerək. Ətkən yil biz xunqə zor oqəlibigə erixtuk, hək itaətqan bolup kətti, daka - dumbak, qaldı, sən biraz pəsəytmə-

səng, u qaoqda birnimə diyix təs bolup қalatti, asasing toluq bolmay қalatti. Biz mülükqilik məsilisi asasiy jəhəttin həl kılindi dəwətimiz, toluq həl kılindi digimiz yok. Sinipiy kürəx əeqkini yok. Xunga bu pirinsiplik yol қoyux əməs, bəlki əhwal bizning səl pəsəytiximizni tələp kıldı.

Meningqə, istil tüzitixni kelər yil 5 - ayning 1 - künigiqə elip barsak, keyinkı yerim yilda elip barmisakmu bolidu. Yezilarda kelər yilning keyinkı yerimida yənə bir ketim elip berix - barmaslik, bir ketim munazirə elip berix - barmaslik xu qaoqdiki zərüriyətkə karap, kelər yil muhakimə kilinidu. Yandurki yili bir ketim elip berix kerək. Mubada biz yandurki yilimi elip barmisak, birkanqə yilojıqə elip barmisak, kona ongqilar, yengi ongqilar, hazırlı qıkkən ongqilar yənə kutraydu; yənə bəzi ongoşa mayıl otturidikilər, arılıktikilər, hətta bəzi solqılarımı əzgirip ketixi mümkün. Dunyada xundak oqəlitə kixilər barkı, sən boxixiprak kalsang, ənə xundak heli wakit boxixip kalsang, ularda ongqillik kəyipiyati kozojılıdu, yaman səz - qəqəklərmə, ongqıl gəp - səzlərmə pəyda bolidu. Armiyimiz iqidə, 3 qong intizam, 8 dikkət tərbiyisini daim elip berix kerək. Sən birkanqə ay elip barmisangla, boxixip ketidu. Bir yilda birkanqə ketim yəl berip turux kerək. Yengi əskərlər kəlgəndə, tərbiyə elip berix kerək. Istil tüzitix elip barmisang, kona əskər, kona kadirlarning idiyisimu əzgirip ketidu.

Bu yerdə bizning Sovet ittipakiningki bilən ohxax bolmioğan pikrimizni eytkaq ətəy. Aldi bilən, Stalin

məsilisidə biz bilən Hruxxepning otturisida ziddiyət bar. U Stalinni əməsla birnimə kiliwətti, biz buningə qoxulmaymız. Qünki xunqiwala hunükləxtürüwətti-də! Bu sən bir məmlikətning ixi əməs, bu—hərkaysı məmlikətlərning ixi. Bizning Tiən'ənmen aldioqa Stalining süritini esiximiz pütün dunyadiki əmgəkqi həlkning arzusioqa uyoqun, u biz bilən Hruxxepning otturisidiki asasiy ihtilapni ipadileydu. Stalinning əzığımı üq - yəttə ülüx dəp əkarixing kerək - tə! Stalinning nətijisini yəttə ülüx, hatalıqını üq ülüx dəp hisaplax kerək. Buning dəl xundak boluximu natayın, hatalıqı ikki ülüx boluximu mümkün, birlə ülüx boluximu mümkün, uningdin səl kəprək boluximu mümkün. Kışkisi, Stalining nətijisi asasiy orunda turidu, kəməqlik, hatalıkları ikkinqi orunda turidu. Bu nuqtida bizning pikrimiz Hruxxepningkigə ohximaydu.

Teq yol bilən etüx məsilisidimu bizning pikrimiz Hruxxeplarningkigə ohximaydu. Bizningqə, məyli əkayısı məmlikətning puroletariyat partiyisidə bolsun, mundak ikki madda boluxi kerək: Birinqi madda, teqlik; ikkinqi madda, urux. Birinqi madda, gongchəndang həkümran siniplardin teq əzgirixni tələp kiliyi, Lenin fewral inkilawidin əktəbir inkilawiolıqə bolğan arılıkta otturioqa koyovan xoarnı üginixi kerək. Bizmu Jiang Jieshioqa teqlik üstidə tənpən ətküzüx məsilisini koyovan. Bu xoar burzuaziyə aldida, düxmən aldida mudapiəlinix xoari bolup, bizgə teqlik kerək, urux kerək əməs digənni bildüridu, ammini koloja kəltürükimizgə ongaylık tuoqdurup beridu. Bu — zhu-

dong xoar, celüe haraktirlik xoar. Lekin, burzuaziyə hakimiyətni hərgiz əzlüigidin tapxurup bərməydu, u zorluk küq ixlididu. Undak bolsa, ikkinqi maddini yoloja koyimiz, sən uruxmakçı bolup, birinqi okni atidikənsən, biz uruxuxka məjbur bolımız. Hakimiyətni korallıq küq bilən tartiwelix — zhənlüelik xoar. Sən qoqum teq yol bilən ətük kerək disəng, u qoqda sotsiyalistlar partiyisi-din pərkinq kalmaydu. Yaponiyə sotsiyalistlar partiyisi ənə xundak, uningda birlə madda bar, u bolsimu mənggү zorluk küq ixlətməslik. Pütün dunyadiki sotsiyalistlər partiyiliririning həmmisi xundak. Puroletariyat partiyisidə, omumən, ikki madda boluxi kerək: Birinqi madda, alianap eoz yürütidu, kol təkküzməydu; ikkinqi madda, qakinilar muxt atidikən, akang қariojamyu қarap turmaydu. Bu səzdə nuksan yok, həmmini əz iqigə alidu. Undak bolmissa bolmaydu. Hazır bəzi əllərning partiyiliri, məsilən, Ən'gliyə gongchəndangi teq yol bilən ətük xoarinila otturioqa koyup keliwatidu. Biz Ən'gliyə partiyisining rəhbərliri bilən sezlixipmu gepimizni ətküzəlmiduk. Ular, teq yol bilən ətükni nədə sən Hruxxep otturioqa koyışan? Biz allikaqan otturioqa koyışan! dəp əlwəttə məoqrurlinidu.

Uningdin baxka, barqə güllər təkxi eqilik, həmmə ekimlar bəs - bəstə sayrax fangzhenini Sovetlik yoldaxlar qüxənməywati. Bizning eytiwatkinimiz sotsiyalizim dairisidiki, həlk iqidiki barqə güllər təkxi eqilik, həmmə ekimlar bəs - bəstə sayrax bolup, eksilinkilapçılar buning iqidə əməs. Əlwəttə, həlk iqidə bəlünük bolidu, bir kisim kixilər düxmən bolup ketidu. Ongqilarını

alsak, ular burun həlk idi, meningqə, hazır bular üqtin bir həlk, üqtin ikki əksilinkilapqi. Ularnı saylam həkukidin məhrum kılıx kerəkmə? Ayrimlirini ənan boyiqə jazalax, əmgək bilən əzgərtix, saylam həkukidin məhrum kılıx kerək, əalojanlarını omumən məhrum kilmioğan yahxi. Bəzi kixilərni siyasi kengəxning weyyüəni kılıxkimu bolidu, siyasi kengəxtə birər ming adəm bolsimu boliweridu. Ongqilar xəkil jəhəttə yənilə həlk iqidə, əmma əmiliyəttə düxmən. Biz ularnı düxmən dəp oquq jakalaymiz, biz bilən ular otturisidiki ziddiyət — düxmən bilən eż otturisidiki ziddiyət, qünki ular sotsiyalizimoğa karxi, gongchəndangning rəhbərligigə karxi, puroletariyat diktaturisioğa karxi. Kisksisi, 6 el-qəməgə uyğun əməs - tə! Ular zəhərlik ot. Həlk iqidə kaqanla bolsun, haman az - tola zəhərlik ot qikip turidu.

Əng ahirki nukta, biz rohliniximiz, kattik küq sərp kılıp üginiximiz kerək. Kattik küq sərp kılıx diginimiz 3 səzni eż iqigə alidu, biri kattik, biri küq, yənə biri sərp kılıx, qoqum rohliniximiz, kattik küq sərp kılıximiz kerək. Hazır nuroğun yoldaxlirimiz kattik küq sərp kilmawatidu, bəzi yoldaxlar hizməttin sırtkı wakitta zehniy küqini asasən əkarta oynaxka, majiang oynaxka, tansa oynaxka sərp kiliwatidu, meningqə, bu yahxi əməs. Hizməttin sırtkı wakitta zehniy küqni asasən üginixkə sərp kılıp, üginixkə adətlinix kerək. Nimilərni üginix kerək? Biri, Marksizim - Leninizimni, biri, tehnika pənlirini, yənə biri, təbii pənlərni üginix kerək. Yənə rəhbiriyy kadirlar ədibiyatni, asaslioji, ədibiyat - sən'ət nəziriyisini az - tola bilixi kerək. Yənə ahbaratxunaslıq,

maaripxunaslıq katarlıq ilimlərnim u az - tola bilixi kerək. Kışkisi, bilim nağayiti kəp, həmmisidin azdur-kəptur həwərdar bolux kerək. Qünki biz bu ixlar oja rəhbərlik kılımız - də! Bizlər nimə xunas dəp atilimiz? Siyasixunas dəp atilimiz. Bu nərsilərni bilmisək, uningoja rəhbərlik kilmisək qandaq bolidu? Həmmə elkidə gezit bar, burun u tutulmıldı, ədibiyat - sən'ət zornalları bar, ədibiyat - sən'ət təxkilatları bar, burun bularmu tutulmıldı, yənə birlik səp, demokiratik partiyə - guruhlar mu tutulmıldı, maaripmu tutulmıldı. Bu nərsilərning həmmisi tutulmıldı, akiwəttə, obdan boldı, mana dəl muxu jəhətlərdə isyan kətirildi. Halbuki, birlə tutuliwidi, birqanqə ay iqidila əhwal əzgərdi. Luo Longji puroletariyatning kiqik ziyaliliri uxxak burzuaziyining qong ziyalilirioja qandaq rəhbərlik kılalayıdu? dəydu. Uning bu sezi tooqra əməs. U əzini uxxak burzuaz dəydu, əmiliyəttə u burzuaz. Puroletariyatning "kiqik ziyaliliri" burzuaziyining qong ziyalilirioja rəhbərlik kılıdu, zadi. Puroletariyatning əzige hismət kılıdioğan bir türküm ziyaliliri bar, birinqisi Marks, uningdin kalsa En'gels, Lenin, Stalinlar, uningdin keyinkisi bizlər, yənə nuroqun kixilər bar. Puroletariyat — əng iloqar sinip, u pütün dunyaning inkilawioja rəhbərlik kılıdu.

### IZAHALAR

(1) Bu yer isləhati, Amerika jahan'girligigə қarxi turux - Chaoxiən'gə yardım berix, əksilinkilapqılları tazilax, 3 kə қarxi

turux, 5 kə қarxi turux wə idiyə əzgərtixtin ibarət 5 qong hərkətni kərsitudu.

(2) Muxu tallanma əsərlərning 4-tomidiki «Armiyə iqidiki demokiratik hərkət»ning (1) izahioqla қaralsun.

(3) Oʃərbi Hən sulalisidiki Hən Ying yazojan «Hən Yingning xeirnamə toqrisidiki izahlırinin 9-tomi» ola қaralsun.

# AMMINING ZOR KƏPQILIGIGƏ KƏT'I IXİNƏYLI\*

(1957- yil 10- ayning 13- künü)

Həzir istil tüzitixtə bir hil xəkil tepiwalduk, u bolsimu qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezit. Bu amma ijat ķilojan bir hil yengi xəkil bolup, partiyimiz tarihta ķollanojan xəkillərdin pərk kılıdu. Yənəndiki istil tüzitixtimu biraz qong hətlik gezit qıkkən idi, əmma u qaoqda biz uni təxəbbus kilmiojan iduk. Keyinkı “3 ni təkxürük, 3 ni tərtipkə selix” timu bu xəkilni ķollanmiojan iduk. Inkilawiy urux dəwridə, hıqqim bizgə təminat bərmigən idi, ķoral - yarak yasaydiojan zawut yok idi, partiyimiz wə armiyimiz jəngqilərgə tayanojan, yərlik həlkə tayanojan, ammiqə tayanojan idi. Xuning üçün, uzakṭın buyan bir hil demokiratik istil xəkilləndi. Birak, u qaoqda, əzizkidək qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezit yok idi. Buning səwiwi nimə? U qaoqda, jəng dumbaklıri yangrap turatti, urux boluwatatti, sinipi kurəx xunqə kəskin idi, əgər iqliki kismimizda mundak malimanqılık bolsa,

---

\* Bu — yoldax Mao Zedong ali dələt kengəxmisinin 13 - sanlıq yioqinida sözligən nutuk.

yahxi bolmaytti. Həzir baxkıqə, urux ayaklaxti, Təywən elkisini hisapka almıqanda, pütün məmlikət azat boldi. Xunga, bundak yengi xəkil məydanşa kəldi. Yengi inkilawiy məzmun yengi xəkil tapidu. Həzirki inkilap sotsiyalistik inkilap bolup, u sotsiyalistik dələt қuruxni məksət əlidü, u muxundak yengi xəkilni tapti. Bundak xəkilni nahayiti tez omumlauxturoqlı bolidu, nahayiti tez üginiwaloqlı, birnəqqə aydila üginiwaloqlı bolidu.

Qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezit aldida, asasən, ikki қorkux bar: Biri — қalaymikanqılık qikixtin қorkux. Silər қalaymikanqılık qikixtin қorkamsılər? Meningqə, nuroğun kixilər korkıdu. Yənə biri — səhnidin qüxəlməy əelixtin қorkux. Zawutka changzhang, kopiratipka zhuren, məktəpkə xiaozhang, dangweyoja shuji boləşənlər, koyup berilip, ot tutixip kətsə, səhnidin қandak qüxərmiz? dəp қorkıdu. Həzir kəndürük asan bolup қaldı, 5-aylarda kixilərni kayıl kılıx bək təs idi. Beyjingdiki 34 ali məktəp wə tehnikomda nuroğun yioğın aqkəndin keyin andin koyup berildi. Nime üçün қorkmisakmu bolidu? Nime üçün koyup berix paydılık? Qong sayrax, qong eqilik paydılıkmu yaki kiqik sayrax, kiqik eqilik paydılıkmu? Yaki sayrimaslık, eqilmaslık paydılıkmu? Sayrimaslık, eqilmaslık paydisız, kiqik sayrax, kiqik eqilik məsilini həl kılalmayıdu, yənilə qong sayrax, qong eqilik kerək. Qong sayrax, qong eqilik boləşənda, birinqidin, қalaymikanqılık qıkmayıdu, ikkinqidin, səhnidin qüxəlməslik yüz bərməydi. Dərwəkə, ayrim adəmlər

buning sirtida, məsilən, Ding Ling səhnidin qüxəlməydu. Yənə Feng Xüefengmu bar, u, u yerdə ot yaktı, məksidi gongchəndangni kəydürük idi, xunga səhnidin qüxəlməydu. Ular — az sandiki adəmlər, ongqilar. Baxlılar səhnidin qüxəlməy əlixtin ərkəməsi üçün kerək, qüxkili bolidu. Nahayiti kətsə, guənliaozhuyi, məzəhpəqilik, zhuguənzhuyioqa ohxax illətlərdü, bolsa tüzitix kerək, ərkəməsi lazim. Asas—ammining zor kəpqılığı gəixinix, həlk arisidiki zor kəpqılığının yahxi kixilər ikənlilik gəixinix. Ixqiların zor kəpqılığı — yahxi kixilər, dihanlarning zor kəpqılığı — yahxi kixilər. Gongchəndang iqidikilərning, yaxlar ittipakı iqidikilərning zor kəpqılığı — yahxi kixilər. Ular dəlitimizni əlavəməkqanlı əməs. Burzua ziyalilirining, kapitalistlarning, demokiratik partiyə - guruh əzalirining kəpqılığını əzgərtixkə bolidu. Xuning üçün əlavəməkqanlılıq qikixtin ərkəməsi lazim, əlavəməkqanlılıq qikənmaydu, qikəlməydu. Kəpqılıkkə ixinix kerək, bu yerdə diyilgən kəpqılık 51 pirsəntmu? Yak, bu 90 pirsənttin 98 pirsəntkiqə.

Sotsiyalistik inqilap həmmimiz üçün yengilik. Biz burun demokiratik inqilap əldək, u burzua haraktırıdiki inqilap bolup, yəkkə mülükqılıkni buzmayıttı, milli kapitalizim mülükqılığını buzmayıttı, pəkət jaħan-girlik mülükqılığı, feodalizim mülükqılığı, guənliao kapitalizim mülükqılığınınla buzatti. Xunga, nuroğun kixilər demokiratik inqilap ətkilidin etəligən. Buning iqidə, bəzilər üzül - kesil demokiratik inqilapka əzikənmayttı, bu ətkəldin aran etti; bəzilər üzül - kesil

demokiratik inkilapka berilətti, bu ətkəldin etti. Əmdi sotsiyalizim ətkilidin etüxkə tooqra kəldi, bu bəzilərgə təs kəldi. Məsilən, Hubeyda kelip qıqxı yallanma dihan bołqan bir partiyə əzasi bolup, uning ailisi 3 əwlatkıqə tiləmqilik bilən ətkən ikən, azatlıktın keyin kəd kətiriptu, həllinip kaptu, rayon dərijilik kadir boptu. Əmdi u sotsiyalizimdin bək narazi boptu, kopiratsiyilixini bəkmə yakıtmıştu, “ərkin”likni halaptu, bir tutax setiwelix - bir tutax setip berixkə karxi turuptu. Hazır uning kərgəzmisini eqip, sinipiyy tərbiyə beriliptu, u əttik əksüp yioqlap, hatalioqını tüzitidioqanlioqını bildürüptu. Nimə üçün sotsiyalizim ətkilidin etüx təs? Qünki bu ətkəl kapitalistik mülük-qilikni buzup, uni sotsiyalistik omumi həlk mülükqili-gigə aylanduridu, yəkkə mülükqilikni buzup, uni sotsiyalistik kolliktip mülükqilikkə aylanduridu. Əlwəttə, bu kürəx uzak yillar elip beriliđu, zadi ənqılık wakıtning ətkünqi dəwr diyildioqanlioqını hazır tehi bəlgiləx təs. Bu yil — kürəxning kəlkünlük bir yili. Huddi Huanghe dəryasında hər yili bir ketim kəlkün kəlgəndək, buningdin keyin hər yili kəlkün kelip turamdu? Meningqə, undak bolmas. Əmma, undak kəlkün buningdin keyin yənə kelip turidu.

Hazır məmlikə boyiqə zadi ənqılık adəm sotsiyalizimni yaklımaydu? Mən jaylardiki nuroqun yoldaxlardin buning tegi - təktini ukup baktım. Məmlikət boyiqə omumi ahalə iqidə təhminən 10 pirsənt adəm sotsiyalizimni yaklımaydikən yaki uningoqə karxi turidikən. Bu pomixxiklar sinipini, bay dihan-

larnı bir kısım həllik ottura dihanları bir kısım milli burzuaziyini bir kısım burzua ziyalilirini bir kısım xəhər yüksəri katlam uxxak burzuaziyisini hətta ayrim ixqılarnı wə kəmbəoqləl dihan təwən ottura dihanları əz iqigə alidu. 600 milyon ahalining 10 pirsənti ənqə bolidu? 60 milyon bolidu. Bu az san əməs uningoşa səl karimaslıq lazımlı.

Biz ammining zor kəpqılığıgə kət'i ixinix lazımdıgəndə ikki nuktini kezdə tutımız: Birinqisi, bizdə 90 pirsənt adəm sotsiyalizimni yakławdu. Bu purolətariyatni, yezillardiki yerim purolətariyat hisaplinidi-qan kəmbəoqləl dihanları təwən ottura dihanları xuningdək yüksəri katlam uxxak burzuaziyining kəp kısmini burzua ziyalilirining kəpqılığını wə bir kısım milli burzuaziyini əz iqigə alidu. İkkinqisi, sotsiyalizimni yaklimaydiqan yaki uningoşa əxarxi turidioqlanlar iqidə əng jahillar jümlidin əxəddi ongqilar əksilinkilapqilar buzojunqılık kılıdioqlanlar, yənə buzojunqılık kilmisimu nahayiti jahil bołożan, jahil kallisi bilən gərgə kirixi ehtimal bołożanlar ənqılıktu? 2 pirsəntqə kelər. Pütün məmlikət ahalisining 2 pirsənti ənqə bolidu? 12 milyon bolidu. Əgər 12 milyon adəm yiojılıp қolioja miltik alidioqlan bolsa, nahayiti qong bir қoxun bolidu. Əmma, yənə nimə üçün jahanda qong əkalaymikanqılık qıkmayıdu? Qünki ular bu kopiratip, u kopiratipka; bu yeza u yeziqə; bu zawut u zawutka; bu məktəp, u məktəpkə; gongchəndangning bu zhibusi u zhibusioqa; yaxlar ittipakining bu zhibusi, u zhibusioqa; demokiratik partiyə - guruühlarning bu zhibusi u

zhibusioqa — u yər bu yərgə taralojan, yiojilalmaydu, xunga jahanda qong қalaymikənqılık qıkmaydu.

Sotsiyalistik inkilap қaysi dairidiki inkilap, қaysi siniplar otturisidiki kürəx? Əmgəkqi həlkə rəhbərlik kılıdioqan puroletariyat bilən burzuaziyə otturisidiki kürəx. Elimizdə puroletariyatning sani azrak, lekin uning kəng ittipakqisi bar, əng asaslıqı yezillardiki kəmbəoqəl dihan, təwən ottura dihanlar, ular yeza ahalisining 70 pirsəntini yaki uningdinmu koprəgini təxkil kılıdu. Həllik ottura dihanlar təhminən yeza ahalisining 20 pirsəntini təxkil kılıdu. Həzirki həllik ottura dihanlar omumən 3 kisimoqa ayrıldı: Kopirat-siyilixixni yakławdioqanlar 40 pirsəntni təxkil kılıdu; təwrinip turidioqanlar 40 pirsəntni təxkil kılıdu; қarxi turidioqanlar 20 pirsəntni təxkil kılıdu. Muxu birnəqqə yıldın buyan, təbiyiləx, əzgərtix arkilik, pomixxik, bay dihanlardimu belünük boldı, hazır sotsiyalizimoqa taza қarxi turmaydioqanlırimu bar. Burzuaziyə bilən burza ziyalilirinimu təhlil kiliç lazim, ularning həmmisi sotsiyalizimoqa қarxi turidu, dəp қarimaslik kerək, pakit undak əməs. Məmlikət boyiqə omumi ahalə iqidə sotsiyalizimni yakławdioqanlar 90 pirsəntni təxkil kılıdu. Biz muxu kəpqlikkə ixiniximiz lazim. Hizmət ixləx arkilik, qong munazırə arkilik, yənə 8 pirsəntni koloqa kəltürəliximiz mümkün, xuning bilən, 98 pirsənt bolidu. Sotsiyalizimoqa kət'i қarxi turidioqan jahillar 2 pirsəntnilə təxkil kılıdu. Əlwəttə, dikkət kiliç lazim, baya yoldax Deng Xiaoping sözləp ətti, ular yenila nahayıti qong küq.

Bay dihanlar — yezidiki burzuaziyə, yezida ularning gepini hıqkim anglimaydu. Pomixxiklarning nami tehimu sesip kətti. Məybən burzuaziyə allikəqan sesip kətkən idi. Burzuaziyə wə burzua ziyaliliri, yezidiki yukarı katlam uxxak burzuaziyə (həllik ottura dihanlar), xəhərlərdiki yukarı katlam uxxak burzuaziyə (bəzibir həllikrak uxxak kəspdarlar) wə ularning ziyalilirining bəzi təsirlili bar. Bolupmu muxu ziyalilarning baziri ittik, əksisi sahə bolsun, ular kəm bolsa bolmaydu. Məktəp eqix üçün daxüe jiaoshouliri, ottura, baxlanoğluq məktəp okutkuqiliri boluxi kerək, gezit qırırix üçün muhbir boluxi kerək, oyun əoyux üçün ərtis boluxi kerək, kürulux elip berix üçün alımlar, gongchengshilar, tehnik hadimlar boluxi kerək. Həzir 5 milyon ziyalı, 700 ming kapitalist bar, ikkisini əoxkanda 6 milyonqə bolidu, 5 janni 1 ailə hisaplıqanda,  $5 \times 6 = 30$ , dimək, 30 milyon adəm bar. Burzuaziyə wə ularning ziyalilirida helila bilim bar, helila tehnika bar. Ongqilarning kuyruqını dinggaytiwaloqanlıqining səwiwimu muxu yerdə. Luo Longji, puroletariyatning kiqik ziyalisi uxxak burzuaziyining məndək qong ziyalisioqa rəhbərlik kılalmaydu, digən əməsmidi. U əzini burzuaz diməy, uxxak burzuaz, uxxak burzuaziyining qong ziyalisi dəp turuwalidu. Meningqə, puroletariyatning kiqik ziyalisini koyup turaylı, ilipning sunuqını bilməydiqan ixqi, dihanmu Luo Longjidin kəp üstün.

Burzuaziyə wə uning ziyalilirining, yukarı katlam uxxak burzuaziyə wə uning ziyalilirining iqidiki ongqlar wə arılıktikilər gongchəndangning, puroletariyatning

rəhbərligigə kayıl əməs. Gongchəndangni, asasiy kanunuñı һimayə kiliňnioqu kılıdu, kolinimu kətiridu, birak kənglidə anqə kayıl əməs. Bu yerdə pərkəndürükə tooqra kelidu, ongqilar қarxilik kərsitidu, arılıktikilər yerim - yata kayıl. Bəzilər gongchəndang buningoqimu rəhbərlik kılalmaydu, uningoqimu rəhbərlik kılalmaydu dimigənmidi? Bu idiyə ongqillardila bolup kalmastın, arılıktikilərnинг bəziliridimu bar. Қıskisi, ularning gepi boyiqə bolqanda, həmmidə digüdək tүgixip ketiptuk, gongchəndang qət'elgə kəqüp kətmisə bolmaydikən, puroletariyat baxka bir pilanitioqa qikip kətmisə bolmaydikən. Qünki sən buningoqimu yarimaysən, uningoqimu yarimaysən - də! Қaysi kəsp üstidə gəp bolsun, ongqilar seni yarimaskə qıkıriwetidu. Bu kətimki munazirining asasiy məksidi yerim - yata kayıl boluwatkan arılıktikilərnı қoloja kəltürüxtin, ularoja jəmiyyət tərəkkiyatının bu қanuniyyitining zadi nimə ix ikənligrini bildürüp, ularni yənilə bilim səhiyyisi yüksuri bolmioqan puroletariyatning gepini anglaydiojan, yezilarda kəmbəoqəl dihan, təwən ottura dihanlarning gepini anglaydiojan kilixtin ibarət. Bilimgə kəlgəndə, puroletariyat, kəmbəoqəl dihan, təwən ottura dihanlar ularoja yətməydu, lekin inkilap kiliixka kəlgəndə, axu puroletariyat, kəmbəoqəl dihan, təwən ottura dihanlar yaraydu. Buning bilən kəpqilikni kayıl kılıqlı bolamdu? Kayıl kılıqlı bolidu. Burzuazlarning kəpqiliginı, burzua ziyalilirining kəpqiliginı, yüksuri қatlam uxxaş burzuazlarning kəpqiliginı kayıl kılıqlı bolidu. Daxüe jiaoshoulıri, ottura, baxlanoquq məktəp okutkuqılıri, sən'ətkarlar,

ədiplər, alimlar, gongchengshilar iqidiki kəpqilikni kayil kilojili bolidu. Anqə kayil bolmaydioğanlar birnəqqə yil ətkəndin keyin asta - asta kayil bolidu.

Kəpqilik sotsiyalizimni himayə қiliwatkan muxu asasta, hazırkı muxu pəyttə, qong sayrax, qong eqilix, qong munazirə, qong hətlik gezit—muxundak xəkilning otturişa qikixi nahayiti paydilik. Bu xəkildə sinipiyilik yok. Qong sayrax, qong eqilix, qong hətlik gezit digənlərni ongqilarmu կollinixi mümkün. Ongqilaroşa həxkalla, “qong” digən səzni xular kəxp kilojan. Mən bu yil 2-ayning 27-künidiki səzümdə qong sayrax, qong eqilix, qong munazirə dəp səzlimigən idim, “qong” digən səz yok idi. Bultur 5-ayda, bu yerdə ətküzülgən yioğında, barqə güllər təkxi eqilix, həmmə ekimlar bəs - bəstə sayrax üstidə tohtalojanda “eqilix” “sayrax” digən iduk, “qong” digən səz yok idi, uning üstigə, bu ədibiyat - sənəttiki barqə güllərning təkxi eqilixi bilən, ilim məsilisidiki həmmə ekimlarning bəs - bəstə sayrixi bilən qəklən'gən idi. Keyin ongqilar buni siyasişa apirip takidi, yəni sayrax - eqilix dəwri kəldi dəp, həmmə məsilə üstidə sayrimakqi, eqilmakqi boldi, bəlki qong sayrimakqi, qong eqilmakqi boldi. Dimək, bu xoardin puroletariyat paydilinixi mümkün, burzuaziyimu paydilinixi mümkün, solqlar paydilinixi mümkün, arılıktikilər paydilinixi mümkün, ongqilarmu paydilinixi mümkün. Qong sayrax, qong eqilix, qong munazirə, qong hətlik gezit zadi կaysi sinipka paydilik? Ahirkı hisapta, puroletariyatka paydilik, burzua ongqilirioşa paydisiz. Səwiwi, 90 pirsənt

adəm dələtninq қalaymikan bolup ketixini halimaydu, bəlki sotsiyalizim қurup qikixni halaydu, sotsiyalizimni yaklimaydiqan yaki uningoja қarxi turidioqan 10 pirsənt adəm iqidə, nuroquni təwrinip turidu, sotsiyalizimoqa kət'i қarxi turidioqan unsurlar bolsa aran 2 pirsənt. Қalaymikanqılık qikiralamasına? Xuning üçün, qong sayrax, qong eqilik xoari, qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezit xəkli wə usuli, ahirkı hisapta, kəpqlilikkə paydilik, kəpqlilikning əz əzini əzgərtixigə paydilik. Ikki yol bar, biri — sotsiyalizim, biri — kapitalizim, ahirkı hisapta, sotsiyalizimoqa paydilik.

Қalaymikanqılık qikixtin қorkmaslıqımız, səhnidin qüxəlməsliktinmu қorkmaslıqımız lazımlı. Ongqlar səhnidin qüxəlməydu, lekin qüxüximu mümkün. Biən-zhengfaoja asaslanoqanda, meningqə, ongqlar ikkigə bələnidid. Heli kəp ongqlar wəziyətning təkəzzası bilən, qüxinip қelixi, tüzilip қelixi, yuwaxrak bolup қelixi, anqə jahilllik қılmışlıqı mümkün, u qaođa қalpiqi eliwetilidu, ongqi dəp atalmaydu, bəlki tehi hizmətkə orunlaxturulidu. Az sandiki intayın jahilliri əlgiqə towa қilmay, ongqi digən қalpaq bilən gərgə kirip ketixi mümkün, buningmu kari qaoqlik, mundaklar bəribir qikidu.

Ongqlarning muxundak maliman қelixi bilən, biz bir əhwalını biliwalduk: Bir tərəptin, sotsiyalizimni yaklaydiqanlar 90 pirsənt bolup, 98 pirsəntkə yətküzük mümkün ikən; yənə bir tərəptin, sotsiyalizimni yaklimaydiqan yaki uningoja қarxi turidioqanlar 10 pirsənt bolup,

buning iqidə sotsiyalizimoja kət'i karxi turidiojan jahıllar aran 2 pirsənt ikən. Bu əhwalni bilgəndin keyin, kəngüldə san hasil boldi. Puroletariyat partiyisining rəhbərliigidə, kəpqilik sotsiyalizimni himayə қiliwatkan asasta, qong sayrax, qong eqilix, qong munazirə, qong hətlik gezittin ibarət müxu usulimiz bilən, Ven'griyə wəkəsidək wəkədin saklanojılı bolidu, hazır Polxida yüz beriwatkan wəkəgə ohxax wəkədinmu saklanojılı bolidu. Bizgə Polxidikigə ohxax birər zornalni peqətləxning hajiti yok, partiyə gezitidə 1 - 2 parqə bax makala elan kilsakla boldi. Biz ikki parqə bax makala yezip, Wenhuybaq gezitini tənkít kıldıq, birinqi makala üzül - kesil bolmidi, məsilə wayioja yətküzüp səzlənmidi, keyin ikkinqi bax makalını elan kıldıq, xuning bilən u ezi əzgərtti. Xinminbaq gezitimü ezi əzgərtti. Polxida mundaq kılıxka bolmayıttı, ularda əksilinkilapqılar məsilisi həl kılınmiojan, onqılar məsilisi həl kılınmiojan, կaysi yolda mengix məsilisi həl kılınmiojan, uning üstigə, burzua idiyisigə karxi kürəx tutulmiojan, xunga bir zornalning peqətlinixi bilənla wəkə qiki. Meningqə, Zhongguoning ixi asan, mən əzəldin ümitsizlən'gən əməs. Mən, қalaymikan bolup kətməydu, қalaymikanqılık qikixtin қorkmanglar, dimigənmidim? Қalaymikanqılık yahxi ixka aylinidu. Üzül - kesil կoyup berilgənlik jayda, jinlar birdəm hulisa, bir məhəl taza қalaymikanqılık qiksa, ix tehimu asan bolidu.

Azatlıktın ilgiri elimizdə aran 4 milyon sanaet ixqisi bar idi, hazır 12 milyon boldi. Ixqilar sinipi san

jəhəttin az bolsimu, əmma muxu sinipla istikbaloja igə, baxka siniplarning həmmisi ətkünqi sinip, həmmisi ixqilar sinipi tərəpkə etidu. Dihanlar birinqi kədəmdə kolliktiplaxkan dihan bolidu, ikkinqi kədəmdə dələt dihanqılık məydanining ixqisioja aylinidu. Burzuaziyini yokitix adəmni yokitix digən gəp əməs, muxu sinipni yokitix, adəmni əzgərtix digən gəp. Burza ziyaliliri əzgərtılıdu, uxxak burza ziyalilirimu əzgərtılıdu, ular-ni tədriji əzgərtkili, əzgərtip puroletariyat ziyalisioja aylandurojili bolidu. Mən “terə bolmisa, tük nimigə bekinidu”, əgər ziyalilar puroletariyatning wujudioja bekinmisa, “lim üstidiki alijanap” bolup kelix həwpi tuoqlulidu, digən idim. Həzir nuroqun kixi ixqilar uyuxmisioja kirdi, bəzilər, ixqilar uyuxmisioja kirgəndin keyin ixqilar sinipioja ətkən bolmamdu? dəydu. Yak. Bəzilər gongchəndangoja kirgəndin keyinmu yənə gongchəndangoja karxi turidu, Ding Ling, Feng Xüefenglar gongchəndang əzasi turuqluk gongchəndangoja karxi turmidimu? Ixqilar uyuxmisioja kirix bilənla ixqilar sinipioja ətkən hisaplanmaydu, yənə bir əzgirix jəryani bolux kerək. Həzir demokiratik partiyə - guruh-larning əzalirining, daxüe jiaoshoulirining, ədiplərning, yazoquqlararning ixqilardin dosti yok, dihanlardın dosti yok, bu—nahayiti qong bir kəmçilik. Məsilən, Fey Xiaotong yüksək dərijilik ziyalilardın 200 din artuk dost tutkan, Beyjing, Shanghəy, Chengdu, Wuhən, Wuxi қatarlıq jaylarning həmmisidə uning dosti bar. U axu dairidin qıçıp ketəlmidi, yənə xularni anglik əhalda təxkillidi, xularoja wakalitən qong sayrap, qong eqildi.

U muxuningda ziyan tartti. Mən uningoja, əzgərtsingiz kandak? U 200 ni կoyung, ixqilar, dihanlar arisioja berip, baxka 200 ni teping, didim. Meningqə, ziyalilarning həmmisi ixqi - dihanlar ammisi arisioja berip, xulardin dost tutuxi lazim, həkiki dost ixqilar, dihanlar arisida. Pixkədəm ixqilardin dost tutux lazim. Dihanlar arisida, həllik ottura dihanlardin dost tutup salmay, kəmbəoqəl dihan, təwən ottura dihanlardin dost tutux lazim. Pixkədəm ixqilar yönülüxni bəkmü enik pərk etidu, kəmbəoqəl dihan, təwən ottura dihanlar yönülüxni bəkmü enik pərk etidu.

Istil tüzitixtə 4 baskuq bar: Eqilix, kayturma zərbə berix, əzgərtix, üginix. Biri — qong sayrax, qong eqilix, biri — ongqilaroja kayturma zərbə berix, biri — tərtipkə selix - əzgərtix, ahirki biri — bizə Marksizim - Leninizim üginix, oqur - oqur xamal qikirix, sim - sim yamoqur yaqdurux, guruppa məjlisi ekip, azraq tənkít wə eż əzini tənkitni қanat yadurux. Bu yil 5-ayning 1- künü, Zhonggong zhongyang elan kəlojan istil tüzitix tooprasisidiki həjjəttə oqur - oqur xamal qikirix, sim - sim yamoqur yaqdurux səzlən'gən idi, u qaođda birmunqə kixilər buni yaklimidi, asasən, ongqilar yaklimidi, ular, xiddətlik boran qikirip, kattik yamoqur yaqdurux kerək didi, nətijidə, bu nəhayiti paydilik boldi. Buni xu qaođimu məlqərligən iduk. Qunki Yənəndiki istil tüzitixtə ənə xundak bolojan, oqur - oqur xamal qikirix, sim - sim yamoqur yaqdurux disəngmu, nətijidə xiddətlik boran qikkən, kattik yamoqur yakkan idi, əmma, ahir berip yənilə oqur - oqur xamal qikti, sim - sim

yamoqur yaqdı. Bir zawutta birnəqqə ming parqə qong hətlik gezit qaplanıqanda, xu zawutning rəhbərlirigimu nahayiti eoqır kəlgən. Muxundak 10 künqə wakit ətüwidı, bəzilər qidiyalımiduk, gelimizdin tamak ətməy қaldi, kəzimizgə uyku kəlməy қaldi dəp ixtin kol silkip, istipa bərməkqi bołojan. Beyjingdiki daxüelərning dangwey shujilirining gelidin tamak ətməydiqan, kəzige uyku kəlməydiqan bolup қalojan. U qaoğda ongqilar, pəkət bizla sayrisak, eqilsak bolidu, silər rəddiyə bərsənglar bolmaydu, diyixti. Bizmu, ular eqilsun, rəddiyə bərməyli, diduk. Xuning üçün, 5- ayda rəddiyə bərmiduk, 6- ayning 8- künidin burun zadila rəddiyə bərmiduk, buning bilən toluq sayrax, toluq eqilik boldi. Eqilik - sayraxta qikqan nərsilərning təhminən 90 pirsənttin kəprəgi tooqra, birnəqqə pirsəntila ongqıl səzlər. U qaoğda, baxni tik tutup anglaxka, anglap bolup andin kayturma zərbə berixkə tooqra kəldi. Hər bir orun muxundak bir baskıqni bexidin kəqürüxi lazim. Bu istil tüzitix hər bir zawut, hər bir kopiratipta elip beriliyi kerək. Hazır armiyidimu muxundak kılıniwatidu. Muxundak kılıx bəkmə zərür. Sən xundak kilmisang, “ərkin bazar” yənə kaynap ketidu. Dunyada bəzi ixlər ənə xundak oqəlitə bolidu, 3 yil istil tüzitix elip berilmaydiqan bolsa, gongchəndang, yaxlar ittipakı, demokiratik partiyə - guruhlar iqidə, daxüe jiaoshouliri, ottura, baxlanıq məktəp okutkuqılıri, muhbirlar, gongchengshilar, alımlar arısida, yənə birmunqə oqəlitə gəp - səzlər qikidu, kapitalistik idiyilər yənə bax kətiridu. Əyni hər künü süpürüp turoqanoqa, yüzni hər

küni yuyup turojanoja ohxax, meningqə, istil tüzitixnimu, omumən, yilda bir ketim elip berix kerək, hər ketimkisining wakti birər ay bolsa bolidu. U qoşa birər kəlkün kelip ķeliximu mümkün. Hazırkı bu kəlkünni biz kəltürüp qıqarmiduk, ongqilar kəltürüp qıqardi. Biz eytmioqanmiduk? Gongchəndang iqidin Gao Gang qıktı, silerning demokiratik partiyə - guruhınlarda birər Gao Gangmu yokmidu? Mən ixənməymən. Hazır gongchəndang iqidin yənə Ding Ling, Feng Xüefeng, Jiang Fenglar qıktı, silerning demokiratik partiyə - guruhınlardınmu qıktı əməsmu?

Burzuaziyə wə burzua ziyalılıri əzgərtixning zərürlüğini etirap kılıxi lazımlı. Ongqilar əzlirini əzgərtixning zərürlüğini etirap kılmayıdu, bəlki baxka bəzi kixilernimu əzgərtixni anqə halimaydiqan kiliplər koyidu, əzlirini əzgirip bolqan diyixidu. Zhang Nəyqi, əzgərtixkə կandaq qidiqili bolidu, terisini tətür soyux digən xu, dəydu. Biz yengiwaxtin tərilix kerək disək, u köpup yengiwaxtin tərilix üçün terəngni tətür soyuxka toqra kelidu dəydu. Bu əpəndining terisini kim tətür soyuptu? Birmunqə kixilər bizning məksidimizning nimə ikənligini, nimə üçün muxundak əkilidioqanlıqımızni, sotsiyalizimning nimə paydısı barlioqını esidin qıkirip koydi. Nimə üçün idiyə əzgərtix kerək? Burzua ziyalılırını puroletariyat dunyakarixini turojuzup, puroletariyat ziyalılırioja aylandurux üçün. Kona ziyalılar əzgərməy turalmayıdu, qunki yengi ziyalılar qıkkılı turdi. Bilim jəhəttə, sən ularni hazır əskətməydi diginə bilən, ular kəlgüsidiə əskətidu. Bu bir türküm yengi

kixilərning qikixi kona alımlar, kona gongchengshilar, kona jiaoshoular wə kona okutkuqilar üçün xah boldi, ularni aloşa basmay turalmaydioğan kılıp köydi. Məlqirimizqə, zor kəpqlik kixilər aloşa basidu, bir kismi əzgirip puroletariyat ziyalisioqa aylinidu.

Puroletariyat əzinin ziyalilar қoxununu yetixtürüxi xərt, bu burzuaziyining əzinin ziyalilar қoxununu yetixtürşenigə ohxaydu. Bir sinipning həkimiyitigə əzinin ziyaliliri bolmisa bolmaydu. Amerikining axundak ziyaliliri bolmaydioğan bolsa, uning burzuaziyə diktaturisi կandağmu karoja kelələyitti? Bizningkisi — puroletariyat diktaturisi, jəzmən puroletariyat-ning əzinin ziyalilar қoxununu yetixtürüximiz kerək, bu қoxun kona jəmiyəttin kəlgən, əzgərtılıx arkılık ixqilar sinipi məydanında həkiki qing turoğan barlıq ziyalilarnı əz iqiqə elixi lazımlı. Ongqilar iqidə əzgirixni halimaydioğanlıridin biri Zhang Nəyqi bolsa kerək. Sən uni puroletariyat ziyalisioqa aylan disəng, u unimaydu, mən allikəqan aylinip bolıjan, “kızıl burzuaz” mən dəydu. Əzi məlum kılıdioğan, kəpqlik bahalaydioğan gəp - tə, sən əzəng məlum ķilsang bolidu, kəpqlik yənə bahalaydu. Biz, sən tehi u yərgə yətmidinq, sən Zhang Nəyqi bir ak burzuaz, dəymiz. Bəzilər, aldi bilən ixtisaslıxix, andin ķizillixix lazımlı, dəydu. Aldi bilən ixtisaslıxix, andin ķizillixix digənlik aldi bilən ak bol, andin ķızıl bol digənlik. U muxu kəmdə ķızıl bolmay, kəlgüsidiə ķızıl bolımən disə, muxu kəmdə ķızıl bolmioğan kixinin rənggi կandağ bolidu? Ak bolmay nimə bolatti. Ziyalilar əyni wakitta həm ķızıl, həm ixtisaslıq boluxi lazımlı. Қi-

zillixix üçün, kət'i niyətkə kelip, əzining burzua dunya-  
karixini üzül - kesil əzgərtixi lazim. Buningoja nuroğun  
kitap okux kətməydu, bəlki puroletariyatning nimə  
ikənligi, puroletariyat diktaturisining nimə ikənligi,  
nimə üçün puroletariyatningla istikballik sinip, baxka  
siniplarning bolsa ətkünqi sinip ikənligi, nimə üçün  
bizning bu dəlitimizning sotsiyalizim yolida mengixi  
kerəkligi, kapitalizim yolida mangsa bolmaydiojanlıqı,  
nimə üçün jəzmən gongchəndangning rəhbərlik kılıxi  
lazimlıqı qatarlık məsililərni həkiki türdə qüxiniwalsıla  
bolidu.

4-ayning 30-küni қilojan sözüm nuroğun kixilər-  
ning қulioqıqa yakmidi. "Terə bolmisa, tük nimigə be-  
kinidu"? Mən, Zhongguoda 5 terə bar, didim. Buning  
konisi 3: jaħan'girlik mülükqılıgi, feodalizim mülük-  
qılıgi, guənliao kapitalizim mülükqılıgi. Ilgiri ziyalilar  
muxu 3 terigə tayinip қosak bağatti. Buningdin baxka,  
milli kapitalizim mülükqılıgigimu, uxxak ixləpqikarolu-  
qılar mülükqılıgi yəni uxxak burzuaziyə mülükqılıgigi-  
mu tayinatti. Bizning demokiratik inkilawımız aldinkı  
3 terə üstidə boldi, Lin Zexüdin baxlap hisaplıqanda,  
100 yıldın oxuk wəkit dawam kıldı. Sotsiyalistik inkilap  
keyinki 2 terə: milli kapitalizim mülükqılıgi wə uxxak  
ixləpqikaroluqılar mülükqılıgi üstidə boldi. Hazır bu  
5 terining hıqqaysisi қalmidi. Kona 3 terə allikəqan  
yoқalojan, uningdin baxka 2 terimu қalmidi. Hazır  
kəndak terə bar? Sotsiyalistik omumi mülükqılık digən  
terə bar. Əlwəttə, bu yənə ikki kisimoqa bəlünidu, biri —  
omumi həlk mülükqılıgi, yənə biri — kolliktip mülük-

qilik. Həzir kimning exini yəwatiqidu? Demokiratik partiyə - guruhlar bolsun, daxüe jiaoshouliri bolsun, alımlar bolsun, muhbirlar bolsun, həmmisi ixqilar sinipining exini, kolliktip dihanlarning exini yəwatiqidu, omumi həlk mülükqiliği bilən kolliktip mülükqilikning exini yəwatiqidu, yioqip eytkanda, sotsiyalistik omumi mülükqilikning exini yəwatiqidu. Hılıki 5 kona terioqu қalmidi, uning tükiqu, həzir asmando uqup yürüdu, qüxsimu məzmut turalmaydu. Ziyalilar tehi bu yengi terini kəzgə ilmaywatidu, puroletariyat, kəmbəoṛəl dihan, təwən ottura dihan digənlər rastla bək nadan, ularning ya asmandın həwiri yok, ya yərdin bilimi yok, “3 din, 9 ekim”<sup>(1)</sup>dikilermu bizgə yətməydu dəwatiqidu. Ular Marksizim - Leninizimni қobul қılıxni halimaydu. Bu Marksizim - Leninizimoja ilgiri қarxi turoqanlar kəp bołoqan, jahan'gırlar қarxi turoqan, Jiang Jieshi hər kuni қarxi turup, “kommunizim Zhongguoning dələt əhwali-oja muwapiq kəlməydu” dəp, kəpqilikni bu nərsidin қorkidioqan kılıp қoyoqan. Ziyalilarning Marksizim - Leninizimni қobul kılıp, ezlirining burzua dunyakarıxını puroletariyat dunyakarıxi kılıp əzgərtixi üçün bir jəryan kerək, bəlki sotsiyalistik idiyiwi inkilap hərkəti kerək. Bu yilki bu hərkət muxu yolni eqip beridu.

Həzir bəzi idarə, məktəplərdə, ongqilaroja қayturma zərbə berilip bołoqandin keyin, boran tohtap, dolğun pəsiyip keliwidi, rəhbərlik rahətkə qikip kəlip, otturioqa қoyuloqan nuroqun tooqra pikir boyiqə tüzitixni halimaywatidu. Beyjingdiki bəzi idarə, məktəplərdə muxu məsilə tuquldi. Meningqə, bu tərtipkə selix - əzgərtix-

timu bir sayrax, eqilik dolğununu қозоjax kerək. Nımə üqün əzgərtməysən? digən qong hətlik gezitni qaplap, xah berix kerək. Muxundak xah berix heli təsir kərsiti- du. Tərtipkə selix - əzgərtix üqün bir kışka wakit, məsilən, bir - ikki ay bolsa bolidu. Yənə üginix kerək, bizə Marksizim - Leninizim üginix kerək, oqur - oqur xamal qikirip, sim - sim yamoqur yaqdurup, azrak tənkít wə ez əzini tənkitni қanat yaydurux kerək, bular təfinqi baskuqta bolidu. Bu üginix, əlwəttə, bir - ikki ay bilən pütməydu, bu pəkət hərkət ahirlaxkanda üginix həewisini қozojax digən səz.

Ongqilaroja kayturma zərbə berix bəribir ahirlxi- du - də! Buni bir ongqi məlqərləptu. U, bu boran ahir ətüp ketidu, dəptu. Toorrioju, sening ongqilaroja daim қarxi turuxung, hər künü, hər yili қarxi turu- xung mümkün əməs. Məsilən, hazır Beyjingda ongqilaroja қarxi turux һawası anqə koyuk bolmay қaldi, qunki kayturma zərbə berix bir yərgə berip қaldi, bırak tehi tüğimidi, boxaxmaslik kerək. Hazır bəzi ongqilar jahillik kılıp təslim bolmaywatidu, məsilən, Luo Longji, Zhang Nəyqilər xundak қiliwatidu. Meningqə, yənilə ularni kayıl kılıx kerək, birnəqqə ketim şəzləxkəndimu ular kayıl bolmay turuwalsa, hər künü ular bilən məjlis eqiwerəttingmu? Bir kisiim jahillar mənggü əzgirixni halimaydu, uningojimu məyli. Ularning sani nahayiti az, ularni taxlap կoyayli, nəqqə on yil tursun, əni, қandak kılıdikin. Kəpqligi haman aloja basidu.

Ongqilarni dengizoja taxliwetəmdük? Birinimu taxliwətməymiz. Ongqilar, gongchəndangoja, həlkə,

sotsiyalizimoja қарxi turoqanlioji üçün, bir hil düxmən küq hisaplinidu. Əmma, əzərətən ularoqa pomixxik, əksilinkilapqılar qatarida muamilə kilmaymır, buning asasiy alamiti — ularning saylam həkükini elip taxlimaslik. Ayrimlirining saylam həkuki elip taxlinip, ular əmgək bilən əzgərtılıximu mümkün. Parqilaxka əplik bolsun üçün, biz adəm tutmaslik, xuningdək saylam həkükidin məhrum kılmaslik qarisini kollinip, ularoqa burulux imkaniyiti berimiz. Baya bularning ikki hiloja bəlünidioqanlioqını dimidimmu? Bir hili — əzgərtkəndin keyin, ongqi digən ələpəsiyi elip taxlap, həlk katarioja əzərətixkə bolidioqanlar; bir hili — taki əzrayıl galdın aloqıq jahillik kılıdioqanlar. Ular, biz təslim bolmiduk, əzrayıl ojojam, karisila, biz nimə digən “jigərlik”! diyixidu. Ular burzuaziyining sadık qaparmənliri. Ongqilar feodal kalduqlar, əksilinkilapqılar bilən alakılıxip, həwərlifixip, dos tartixip turidu. Hilikəi Wenhuyao gezitini pomixxiklar kərüp, kəwətla hoxal bolup kətkən, setiwelip kelip, dihanlaroqa okup berip, karanglar, mana gezitkə qıkıriptuq! dəp dihanları korkutkan. Ular tətür hisap almakçı bolğan. Jahan'gırlarmu, Jiang Jieshimu ongqilar bilən həwərlifixip turidu. Məsilən, Təywən, Xianggangdiki əksiyətqilar Chu Ənpingning “partiyə zamanı bolup kətti” diginini, Zhang Bojünning “siyasi layihiləx məhkimisi” diginini, Luo Longjinining “pingfən kiliq weyyüənhuyi” diginini taza himayə kilixti. Amerika jahan'gırligimu ongqilaroqa nahayiti hisdaxlıq kiliwatidu. Mən hərkaysinglaroqa, mubada Amerikiliklər Beyjingoja besip kəlsə, silər

ḳandak kılısılər? Қandak pozitsiyə tutisılər? Қandak kılmakçı boluwatisılər? Amerika bilən birlikdə wey-chihuy təxkil ḳilamsılər? Yaki biz bilən billə takka qıkip ketəmsılər? dəp eytkan idim. Mən, mening oyum takka qıkip ketix, birlinqi kədəmdə Zhangjiakouqa, ikkinqi kədəmdə Yən'ən'gə berix, digən idim. Mən bu səzni əng yaman əhwalni kəzdə tutux, məsilini qongkur qüxəndürük, қalaymikənqılıq qıqıxtın korkmaslıq üçün dəwətimən. Sən Amerika Zhongguoning təng nispini besiwal-sangmu, mən uningdin korkmaymən. Yaponiyə Zhongguoning təngdin tolisini besiwalojan əməsmidi? Keyin biz urux kılıp yürüp bir yengi Zhongguoni bərpa kıldıkkı? Mən Yaponlarqa Yapon jahən'girligigə rəhmət eytix kerəkligini, ularning bu tajawuzi bizgə nahayiti paydılık bołożanlioqını, pütün millitimizni Yapon jahən'girligigə karxi turuxka közəplojanlioqını, həlkimizning engini əstürgənligini eytkan idim.

Ongqilar rast gəp kilmaydu, rastqıl əməs, bizdin yoxurun əski ixlarnı kıldı. Zhang Bojünning xunqiwala jık əski ixlarnı қilojanlioqını kim biliptu? Meningdə, bundak kixilər əmili қanqə yukarı bolsa, xunqə qong alitopilang kətiridu. Zhang Bojün - Luo Longji ittipakı uzak muddət billə turux, əzara nazarət kiliş wə barqə güller təkxi eqilik, həmmə ekimlər bəs - bəstə sayrax digən bu ikki xoarnı həmmidin bək yahxi kəridu. Ular bu ikki xoardin paydilinip, bizgə karxi turdi. Biz uzak muddət billə turaylı disək, ular kişiça muddət billə turux-nı yoloja қoydi; biz əzara nazarət kılıylı disək, ular nazarətni kobul kilmidi. Bir məhəl ular nahayiti əjaljir-

lixip kətti, nətijidə eks tərəpkə mengip, uzak muddət billə turuxni kişka muddət billə turuxka aylanduruwətti. Zhang Bojünning buzhanglioji қandak bolar? Bu-zhang bolalmasmikin. Ongqi buzhang bolsa, həlk қoxulmas! Yənə bəzi məxhur ongqilar bar, əslidə həlk wəkili idi, əmdi қandak kılıx kerək? Orunlaxturux təs bolar. Məsilən, Ding Ling əmdi həlk wəkili bolalmaydu. Bəzilərgə bizə wəzipə bərmisək, az - tola ix bərmisəkmü yahxi bolmas. Məsilən, Qiən Weychang jiaoshouluk қiliwərsioqu bolar, fuxiaozhang bolalmas. Yənə bəzilər waktinqə jiaoshoumu bolalmas, okuoquqilar ularning gepini anglimaydu. Əmisə, nimə ix kılıdu? Məktəptə baxka birər ixka salsa bolidu, ular əzgərsun, birnəqqə yil ətkəndin keyin andin dərs ətsun. Bu — awariqilikkə salidiojan məsilə, buningoja bax қaturux kerək. Inkilap digən ix—awariqilikkə salidiojan ix. Ongqilarnı қandak bir tərəp kılıx, қandak orunlaxturux məsilisini hərkəy singlar muhakimə kılıp baksanglar.

Demokiratik partiyə - guruhlarning əhwalining, assasiy қatlamlarının əhwalining қandaklıojını silərdək məs'ul kixilərmə bilmisənglar kerək. Əxəddi ongqilar bir məhəl bəzi orunlarda suni rasa leyitip, bizni uning tegini kərəlməydiyan kılıp koyuxi mümkün. Təkxüridiojanla bolsak, əmiliyəttə, ular pəkət 1 - 2 pirsəntla qıçıdu. Bir sikim zəmqə seliwtəsək, tegi kərünidu. Bu ketimki istil tüzitix dəl bir sikim zəmqə selixtin ibarət. Qong sayrax, qong eqilik, qong munaziridin keyin tegini kərəlidük. Zawutlarning, yezilarning tegini korüwalaliduk, məktəplərning tegini kərüwalaliduk,

gongchəndang, yaxlar ittipakı, demokiratik partiyə-guruhlarning tegimu məlum boldi.

Əmdi, yeza igiliginı rawajlanduruxning 40 maddilik gangyaosi üstidə tohtılıp etimən. 2 yillik əmiliyəttin ətküzdük, asasiy tələp yənilə 4, 5, 8, yəni axlığning mo bexi məhsulatini Huanghe dəryasining ximalida 400 jingoşa, Huayhe dəryasining ximalida 500 jingoşa, Huayhe dəryasining jənubida 800 jingoşa yətküzük. 12 yilda muxu nixanoşa yetix kerək, bu — asasiy nuqta. Pütün gangyao asasiy jəhəttin əzgərtilmidi, pəkət azoqına maddilirila əzgərtildi. Bəzi məsililər həl boldi, məsilən, kopiratsiyiləxtürük məsilisi asasiy jəhəttin həl boldi, uningoşa tegixlik maddilər əzgərtildi. Ilgiri təkitlənmigənləri, məsilən, yeza igilik maxiniləri, huaxüe oqutı hazırlı kəpələp ixlinixkə toopra kəlgəqkə, maddilarda təkitləndi. Yənə maddilarning tərtiwimu bizə təngxəldi. Yeza igiliginı rawajlandurux gangyaosining tüzitix kirgüzülgən bu layihisi həlk kürultiyi daimi weyyüənhuyini bilən siyasi kengəx daimi weyyüənhuyining birləxmə yiojində muzakirə kılınoğandan keyin қayta elan kılınidu wə pütün məmlikətning yezilirida muhakimigə қoyuldu. Zawutlardimu muhakimə kılinsa bolidu, hərkaysı sahə, demokiratik partiyə - guruhlardimu muhakimə kılinsa bolidu. Yeza igiliginı rawajlandurux gangyaosining bu layihisini Zhang Bojünning hılıki “siyasi layihiləx məhkimisi” layihiləp qıkkən əməs, Zhongguo gongchəndangi otturioşa қoyoqan, Zhonggong zhongyangdin ibarət muxu siyasi layihiləx məhkimisi layihiləp qıkkən.

Bu yeza igiliginı rawajlanduruxning gangyaosini pütün dihanlarnı қозојап мүхакимә қildurux naħayiti zərür. Oʃeyrətni axurux kerək. Ətkən yilning keyinkı yerimida wə bu yilning aldinki yerimida oʃeyrət boxixip kətkən idi, xəhər wə yezillardiki ongqilar ning maliman қılıxi қoxulup oʃeyrət tehimu boxap kətti, hazır, istil tüzitix-ongqilar oja қarxi turux bu oʃeyrətni yənə қozojudı. Meningqə, yeza igiliginı rawajlanduruxning 40 maddilik gangyaosi Zhongguoning dələt əħwaliqa birkədər uyqun kelidu, zhuguənzhuyilik nərsə əməs. Əslidə bəzi zhuguənzhuyilik nərsilər bar idi, hazır uni tüzəttük. Yioqip eytkanda, bu gangyaoni əməlgə axuruxtin ümit bar. Bizning Zhongguoni əzgərtkili bolidu, bilimsizlikni bilimlik kılıp əzgərtkili, jansızlıknı janlık kılıp əzgərtkili bolidu.

Gangyaoda 4 ziyandaxni yokitix yəni qaxkanni, қuxķaqni, qiwinni, paxini yokitix digən bir madda bar. Bu ixka mən bək kizikimən, hərkaysinglar կandaq қaraysilərkin? Silərmə kizikidioqandusilər! 4 ziyandaxni yokitix — bir zor tazilik hərkiti, hurapatlikni tügitix hərkiti. Bu birnəqqə hil nərsini yokitixmu asan əməs. 4 ziyandaxni yokitixtimu qong sayrax, qong eqilik, qong munazirə, qong hətlik gezitni yoloja kojux kerək. Əgər pütün həlkni səpərwər kılıp elip barsak, birər nətijə qikarsak, meningqə, kixilərning rohiy ħalitidə əzgirix bolidu, biz Zhonghua millitining rohi janlinidu. Biz bu millitimizni janlanduruximiz kerək.

Pilanlıq tuqutni obdan yoloja kojuxtinmu ümit bar. Bu ixnimu qong munazirə arkılık elip berix kerək,

birnəqqə yil sinak ķilix, birnəqqə yil kengəytix, birnəqqə yil omumlaxturux kerək.

Biz ķılıdiojan ixlar nahayiti jik. Yeza igiliginı rawajlanduruxning 40 maddilik gangyaosidila ķilixka tegixlik nuroqun ix kərsitilgən. U pəkət yeza igiliginin-la pilani, yənə sanaət pilani wə mədiniyət - maarip pilani bar. Üq 5 yillik pilan orunlanıqandin keyin məmlikitimizning ķiyapitidə əzgirix bolidu.

Məlqirimizqə, üq 5 yillik pilan arkılık, polatning yillik məhsulat mikdarını 20 milyon tonniqa yətküzgili bolidu. Bu yil 5 milyon 200 ming tonna boldı, alahəzəl yənə 10 yilda muxu nixanoqa yətkili bolar. Hindistanning polat məhsulat mikdari 1952- yili 1 milyon 600 ming tonna idi, hazır 1 milyon 700 nəqqə ming tonna ikən, 5 yil həpilixip aran 100 nəqqə ming tonna axuruptu. Bizningqu? 1949- yili aran 190 ming tonna idi, 3 yillik əsligə kəltürük məzgilidə 1 milyon tonnidin kəprəkkə yətküzdük, yənə 5 yil ixləp 5 milyon 200 ming tonniqa yətküzdük, 5 yıldila 3 milyon tonnidin kəprək axurduk. Yənə 5 yil ixlisək, 10 milyon tonnidin axuroqili yaki səl-pəl axurup 11 milyon 500 ming tonniqa yətküzgili bolidu. Andin keyin, üqinqi 5 yillik pilanni yoloqa koysak, 20 milyon tonniqa yətküzgili bolarmu? Bolidu.

Mən bizning bu dəlitimizdin toluk ümit bar dəymən. Ongqilar ümit yok dəydu, u pütünləy hata. Ularning ixənqı yok, sotsiyalizimoqa қarxi boloqaqka, əlwəttə ularda ixənq bolmaydu. Biz sotsiyalizimda qing turimiz, bizning ixənqimiz kamil.

## IZAH

(1) 3 din Kongziqilar dini, Daojiao dini, Budda dinini kərsitudu. 9 ekim Kongziqilar, daoqilar, munəjjimlər, ənunqilar, məntikqilər, Moziqilar, tədbirqilər, arilaxma ekimdikilər wə dihanqılıkxunasları kərsitudu. "3 din, 9 ekim" digəndə keyinqə, omumən, diniy wə ilmiy ekimlər kəzdə tutulidioğan bolğan, kona jəmiyəttə uxxaş - qüxxək kəsp bilən xuqullinip, sərgərdan bolup yüradioğanlar mu omumən xu nam bilən atıltı.

# PARTIYƏ IQIDIKI ITTIPAKLIKNING BIƏNZHENGLİK USULİ\*

(1957- yil 11- ayning 18- künü)

Ittipaklik məsilisidə, usul məsilisini biraz səzləp etməkqimən. Meningqə, kim bolsa bolsun, düxmən unsur, buzqunqi unsur bolmişila, yoldax bolsila ittipaklixix pozitsiyisini tutux kerək. Ular oqa xing'ershəngxüelik usul қollanmay, biənzhenglik usul қollinix kerək. Biənzhenglik usul digən nimə? Həmməni təhlil kiliş, adəmning һaman hatalixidioqanlioqını etirap kiliş, bir adəm hatalaxsila uning həmmə təripini inkar kiliwətməslik. Lenin pütün dunyada hatalaxmaydioqan birmu adəm bolmaydioqanlioqını eytqan idi. Hərkəndək bir adəm baxķılarning yar - yələk boluxioqa muhtaj. Bir əzimətkimu 3 yələk kerək, bir qaxaqımu 3 tirək kerək. Nilupər qiraylıq bolsimu, yopurmioqining yələp turuxioqa muhtaj. Bu — Zhongguoluklarning təmsil səzi. Zhongguoluklarda yənə, üq kənqi birləxsə, Zhuge Liang bolidu, digən bir təmsil bar. Yaloquz bir Zhuge Liang һaman mukəmməl bolup ketəlməydu, һaman yetixsizligi bolidu. Biz muxu 12 dələtning hitapnamisigə karang, birin-

---

\* Bu — yoldax Mao Zedongning Moskvada etküzülgən gong-chəndanglar wə ixqi partiyiliri wəkillər yioqinida səzligən səzidin parqə.

qi, ikkinqi, üçinqi, tətinqi layihisi qıkkən bolsimu, hazır ədibiy jəhəttiki tüzitix tehi tügimidi. Meningqə, əzini huda qaoqlap, həmmidə zəki, həmmigə ədir dəydi-qan idiyə durus əməs. Xuning üçün, hatalaxkan yoldaxlarqa əndaq pozitsiyə tutux kerək? Təhlil əkilix kerək, xing'ershəngxüelik usul əllanmay, biənzhenglik usul kollinix kerək. Partiyimizdə xing'ershəngxüegə—jiaotiaozhuyioqa petip əkilix, əzi yahxi kərmigən kixilərni tүgəl nabut əliwetix bolğan idi. Keyin biz jiaotiaozhuyini pipən əkilip, biənzhengfani bara - bara kəprək üginiwalduk. Biənzhengfaning tüp nuktiinəzəri — karimu - karxılıkning birligi. Bu nuktiinəzərni etirap əksak, hatalaxkan yoldaxlarnı əndaq əkilix kerək? Hatalaxkan yoldaxlarnı, birinqidin, kürəx əkilix kerək, hata idiyini üzül - kesil tazilax lazim. İkkinqidin, yənə ularoqa yardım berix lazim. Bu birinqidin kürəx əkilix, ikkinqidin yardım berix dəp atıldı. Ular-ning hatalıqını tüzitixigə yahxi niyət bilən yardım berip, ularni qıqxı yolioqa igə əkilix lazim.

İkkinqi bir hil kixilərgə bolsa, baxkıqə muamilə kilinidü. Trotskiyə ohxax kixilərgə, Zhongguodin qıkkən Chen Duxiu, Zhang Guotao, Gao Gangə ohxax kixilərgə yardım berix pozitsiyisini tutkili bolmayıdu, qunki ularni əltənuwalılı bolmayıdu. Xundakla Hitler, Jiang Jieshi, qar padixaqə ohxaxlarmu əltənuwalılı bolmaydiqanlar, ularni yokitixla kerək, qunki bizgə nisbətən eytkanda, biz ular bilən mutlək siqıxal-maymiz. Muxu mənidin eytkanda, ular ikki yaklimilikə igə əməs, bir yaklimilikkila igə. Jahən'girlilik tütümigə,

kapitalizim tütümigə nisbətən eytkanda, ahirkı hisapta, ularmu xundak bolidu, ularning ornini ahir mukərrər halda sotsiyalizim tütümi igiləydu. Idiologiyidimə xundak bolidu, weywulun weyxinlunning ornini igiləydu, hudasızlıq hudakoylukning ornini igiləydu. Bu zhənlüelik məksət jəhəttin eytiloqan. Celüe basquqida bolsa baxkiqə bolidu, murəssə bolidu. Chaoxiəndə—38-parallılda biz Amerikiliklər bilən murəssə kıldıq əməsmə? Vietnamda Fransiyiliklər bilən murəssə kılınoqan əməsmə?

Hərkaysi celüe basquqida, kürəx kilişkə mahir bolux, murəssəlixixkimu mahir bolux kerək. Əmdi yoldaxlar arisida bolidioqan munasiwətkə kaytimən. Mən yoldaxlar otturisida araz pəyda boloğanda, tənpən ətküzüxnı təklip kilişmən. Bəzilər, gongchəndangoja kirix bilənla əwliya bolup ketidu, ihtilap bolmayıdu, uküxmaslıq bolmayıdu, təhlil kilişkə bolmayıdu, yəni polattək uyul, təp-təkxi bolup ketidu, tənpən ətküzüxning hajiti yok, dəp əkaraydiqandək turidu. Goya gongchəndangoja kirix bilənla yüzdə yüz Marksizimqi boluxi lazimdək. Əmiliyəttə, hər hil-hər yangza Marksizimqilar bar: Yüzdə yüz Marksizimqilar bar, yüzdə 90 Marksizimqilar bar, yüzdə 80 Marksizimqilar bar, yüzdə 70 Marksizimqilar bar, yüzdə 60 Marksizimqilar bar, yüzdə 50 Marksizimqilar bar, bəzilər — aran yüzdə 10, yüzdə 20 Marksizimqi. Biz kiçik bir əydə ikki kixi, yəki birnəqqə kixi səhbətləxsək bolamdu? Ittipaklıknı kezdə tutup, yardəm berix rohida turup tənpən ətküsək bolamdu? Bu, əlwəttə, Jahan'girlar bilən tənpən ətkü-

züx\_əməs (Jahān'gırlar bilənmə tənpən ətküzümüz), bu—kommunizimning iqliki kismidiki tənpən. Bir misal kəltürəy. Biz bu qətim 12 dələt tənpən ətküzduğumu, qandak? 60 nəqqə partiyə tənpən ətküzduğumu, qandak? Əmiliyəttə, tənpən ətküzduk. Dimək, Marksizim-Leninizimoğa ziyan yətküzməslik pirinsipi astıda, həkning kobul əlibixka bolidoqan pikirlirini kobul əlibiximiz, əzimizning wazkeqixkə bolidoqan pikirlirimizdin wazkeqiximiz kerək. Xundak kiloqanda, bizdə ikki kol bolidu: Hatalaxkan yoldaxlarqa karita, bir kol arkılıq uning bilən kürəx əlibimiz, bir kol arkılıq uning bilən ittipakliximiz. Kürəx əlibixinin məksət — Marksizimlik pirinsiptə qıng turux, bu pirinsipallik dəp atılıdu, bu—bir kol. Yənə bir kol arkılıq ittipakliximiz. Ittipaklixixinin məksət — uningoşa qıqxı yoli berix, uning bilən murəssəlixix, bu janlıqlik dəp atılıdu. Pirinsipallik bilən janlıqliknıñ birligi Marksizim - Leninizimlik pirinsip, bu — bir hil ərimu - karxi tərəplərning birligi.

Məyli qandak dunya bolsun, əlwəttə, bolupmu sinipiy jəmiyyət ziddiyət bilən toloqan bolidu. Bəzi kixilər, sotsiyalizim jəmiyyitidin ziddiyət "tapkılı" bolidu, dəydu, meningqə, bundak diyix tooqra əməs. Qandaktu ziddiyət tapkılı bolidu yaki bolmayıdu əməs, bəlki ziddiyət bilən toloqan bolidu. Ziddiyət bolmioqan birmu jay yok, təhlil əlibixka bolmaydioqan birmu kixi yok. Əgər birər kixinin təhlil əlibixka bolmaydioqanlıqı etirap əkilinsa, u xing'ershəngxüe bolidu. Karang, atomda ziddiyətnıñ birligi tolup yatıdu. Atom yadrosi bilən elektrondın ibarət ikki ərimu - karxi tərəpning birligi

bar. Atom yadrosi iqidə yənə proton bilən neytronndın ibarət қарimu-қарxılıkning birligi bolidu. Protonda yənə proton, mənpi proton bar, neytronda yənə neytron, mənpi neytron bar. Kışkisi, қарimu-қарxi tərəplərning birligi yok, yər yok. Қarimu - қarxi tərəplərning birligi idiyisi tooqrisida, biənzhengfa tooqrisida kəng təxwiq elip berixa-ka tooqra kelidu. Meningqə, biənzhengfa pəylasoplarning dairisidin kəng həlk ammisining iqigə berixi kerək. Mən bu məsilini hərkəysi məmlikət partiyilirinin zhengzhijü yioqinida wə zhongyang weyyüənhuynıg omumi yioqinida səzləxni, partiyining hər dərijilik yərlik weyyüənhuylırıda səzləxni təklip kilişən. Əmiliyəttə bizning zhibu shujilirimiz biənzhengfani biliş, ular zhibu yioqinida doklat bərməkqi bolğanda, dəptirigə haman, birinqi nukta — utuk, ikkinqi nukta — kəmçilik, dəp ikki nuktini yazidu. Birning ikkigə bəlünüxi — omumi hadisə, biənzhengfa digən mana xu.

# BARLIK ƏKSIYƏTQILƏRNİNG HƏMMİSİ KƏOIƏZ YOLWAS\*

(1957- yil 11- ayning 18- künü)

1946- yili Jiang Jieshi bizgə hujum қılıxka baxlıqan qaoğda, bizning nuroqun yoldaxlirimiz, pütün məmlikət həlkə: uruxta yengip qıqlarmızmu? dəp bək əndixə kiloqan idi. Mən əzəmmü bu ixtin əndixə қıloqan idim. Lekin bizdə bir ixənq bar idi. U qaoğda Anna Luiz Strong digən bir Amerika muhbiri Yən'ən'gə kəlgən idi. Mən uning bilən səhbətləxkən qaoğda, nuroqun məsilə üstidə— Jiang Jieshi, Gitler, Yaponiya, Amerika, atom bombisi wə xuningoja ohxaxlar üstidə tohtaloqan idim. Mən, küq-lük dəp ataloqan barlıq əksiyətqilərning həmmisi kəoqəz yolwas, halas digən idim. Səwiwi ular həlktin ayrıloqan. Қaranglar, Gitler kəoqəz yolwas əməsmikən? U yokitilmidimu? Mən yənə qar padixanıngmu, Zhongguo padixasiningmu, Yapon jahən'gırliginingmu kəoqəz yolwas ikənligini eytən idim, қaranglar, ularning həmmisi gum boldi. Amerika jahən'gırligi gum bolmidi, uningda tehi atom bombisi bar, meningqə, umu gum bolidu, umu kəoqəz yolwas. Jiang Jieshi nahayiti küqlük idi, 4 milyon-

---

\* Bu — yoldax Mao Zedong Moskvada ətküzülgən gongchəndanglar wə ixqi partiyiliri wəkillər yioqinida səzligən səzdir parqə.

din oxuk kixilik muntizim armiyisi bar idi. U qaođda biz Yən'əndə iduk. Yən'ən digən yerdə қanqilik adəm bar idi? 7 ming adəm bar idi. Bizdə қanqilik қoxun bar idi? Bizdə 900 ming kixilik partizan düyi bolup, pütünləy Jiang Jieshi təripidin nəqqə on genjüdigə bəlüp taxlan-ojan idi. Əmma biz, Jiang Jieshi pəkət bir kəoļəz yol-was, biz uni qoķum yengimiz, digən iduk. Düxmən'gə karxi kürəx kilixta, biz uzak wakit dawamida mundak bir qüxənqə hasil կilduk, u bolsimu zhənlüe jəhəttə barlık düxmənni mənsitməslik, zhənshu jəhəttə barlık düxməngə jiddi қarax. İkkinqi türlük kılıp eytkanda, biz omumilikta düxmənni jəzmən mənsitməsligimiz, hər bir konkirit məsilidə uningoja jəzmən jiddi қariximiz lazıim. Əgər omumilikta düxmənni mənsitməslik bolmisa, jihuyzhu-yılık hataliojını ətküzüp koymız. Marks bilən En'gels pəkət ikkila adəm turukluk, xu qaođda ular pütün dunyada kapitalizimning aqdurup taxlinidioqanliojını eytkən idi. Lekin konkirit məsilidə, hər bir düxmən məsilisidə uningoja jiddi қarimisak, təwəkkülqilik hataliojını ətküzüp koymız. Uruxni bir-birləp kilixta, düxmənni bir bəlük - bir bəlüktin yokitixka toqra kelidu. Zawutni birdin - birdin қuruxka toqra kelidu, dihanlar etizni bir parqə - bir parqidin həydəydu, ax yiyixmu xundak bolidu. Biz zhənlüe jəhəttə ax yiyixni mənsitməyimiz: Bu axni yəp ketələyimiz. Əmma rəsmiy ax yigəndə, uni bir kapam - bir kapamdin yəymiz, jozişa қoyulojan axning həmmisini bıraklaş hap etixing mümkün əməs. Bu bir - birləp həl kiliş dəp atılıdu, hərbi kitaplarda bolsa bir - birləp tarmar kiliş dəp atılıdu.

本书根据人民出版社1977年4月第1版北京第1次印刷版本翻译出版。

Bu kitap Həlk nəxriyati təripidin 1977-yil 4-ayda nəxr kılınoğan 1-nəxri Beyjing 1-basmisiqə asasən tərjimə wə nəxr kılındı.

## MAO ZEDONG TALLANMA ƏSƏRLIRI

5- tom

Millətlər nəxriyati təripidin nəxr kılındı

Xinhua kitaphanisi təripidin tarkətilidü

Həlk maarip nəxriyati basma zawudida besildi

1977-yil 7-ayda 1-ketim nəxr kılındı

1977-yil 7-ayda Beyjingda 1-ketim besildi

Addi կազմ əməkdaşlığından bahası: 0.93 yüən

毛 泽 东 选 集  
第 五 卷  
(维吾尔文)

\*  
民族出版社出版 新华书店发行

人民教育出版社印刷厂印刷

1977年7月第1版

1977年7月北京第1次印刷

开本：850×1168毫米1/32 印张：25 1/2 插页：3

平装本定价：0.93元

书号：M1049 (4) 259

书号 M 1049(4)259  
定价 0.93 元